



BAKİ-2021

Azərbaycanın görkəmli şairi Əli Tudənin çapı latin qrafiyası ilə nəzərdə tutulmuş 20 cildliyinin 18-ci cildi olan bu kitabında sənətkarın yaşadığı həyatı, illəri, gördükleri, şahidi olduğu və iştirak etdiyi hadisələr, xatirələri qələmə alınmışdır. 5 hissədən ibarət olan "Həyatım, xatirələrim..." adlı bu toplunun üçüncü hissəsini sizə təqdim edirik.

Əli Tudə

- T01(21) Həyatım, xatirələrim... XVIII cild (üçüncü hissə)
– Bakı, "Azərbaycan" nəşriyyatı, 2020. – 416 səh.

T 4804000000-001(2021) Sifarişlə
M 670(07)-2021

ƏLİ TUDƏ

Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçmüş və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olmuşdur. Atası Qulu neft mədənində fəhləlik etmiş, sonra isə buruq ustası vəzifəsinədək yüksəlmışdır. Əli 1 yaşında olarkən atası, 5 yaşında isə anası dünəyassını dəyişmişdir. O, nənəsi Qəribin himayəsində böyümüşdür. 150 sayılı orta məktəbdə oxumuşdur. Bu dövrdə Bakı Pionerlər Sarayıının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. Artıq 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib. 1938-ci il repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilir. Təhsili yarımcıq qalır. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzini keçirir. Lakin şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onda yazıl-yaratmaq həvəsini söndürmür. 50 ildən artıq bir müddət ərzində bircə gün belə olsun qələmini yerə qoymayan Əli Tudə dərəli-təpəli bir həyat

və yaradıcılıq yolu keçmişdir. 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə "Vətən yolunda" qəzetiндə Əli Tudə imzası ilə şeirləri çap olunur. 1944–1946-ci illərdə Ərdəbildə çıxan "Ziddifaşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm çap olunmuşdur. O, "Hizbitudeyi-İran" partiyasının üzvü olur (1944). Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına qoşulur. İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı (1944–1945), Milli hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdürü (1945–1946) işləyir. "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayır. Sonra isə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradır, onun ilk və son müdürü olur. Mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edir. Əli Tudə Cənubi Azərbaycan Demokratik ədəbiyyatının yaradıcılarından biridir. İctimai-siyasi fəaliyyəti ilə bərabər şair öz qələminin qüdrətindən inqilabın nai-liyyətlərinin qorunub saxlanması üçün ustalıqla istifadə edir. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən Əliyə Təbrizin "Şairlər məclisi"ndə müdrikələr tərəfindən Tudə, yəni Xalq təxəllüsü verilir. Milli hökumət onu

ali mükafat "21 Azər" medalıyla təltif edir. O vaxt şairin cəmi 22 yaşı var idi və ilk şeirlər kitabı da çap ərəfəsində idi.

Lakin tale burda da öz qəddar hökmünü verdi. Bu xoş günlər, azadlıq və səadət uzun çəkmədi. Min bir əzabla, qanlar bahasına qurulmuş Milli hökuməti İran dövləti beşikdəcə boğdu. Şairin üsyankar ruhlu şeirlər kitabı mətbəədəcə yandırıldı. Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilməsi barədə şahın fərmani verildi. Şair mübarizəni davam etdirmək və qayıtmaq məqsədilə öz məsləkdaşları ilə bir daha Vətəndən Vətənə mühacirət etmək məcburiyyətində qaldı. 1946-ci il dekabrın 12-də sərhəddə yazdığı "Mən nə gətirdim" şeiri Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi oldu. O taydan gələn qardaş-bacılarımızın manifestinə, həyat məramına dənən bu şeir tez bir zamanda dillər əzbərinə çevrildi.

Milli demokratik hökumət irtica qüvvələri tərəfin-dən boğulduqdan sonra Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Ona ali təhsil almaq imkanı yaranır. BDU-nun filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirir (1947–1952). 1958-ci ildən Azərbaycan və SSRİ Yaziçılar İttifaqının üzvü. Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali Partiya Məktəbində müdavim, "Azərbaycan" qəzetində (Azərbaycan demokratik firqəsinin orqanı) ədəbi-şöbə müdürü olur (1952–1962). Sonra bütün həyatını bədii yaradıcılığa həsr edir. Ümumittifaq tədbirlərində, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongönlüyündə,

Tbilisidə SSRİ Yaziçılar İttifaqının plenumunda və s. iştirak etmişdir. "21 Azər" (1946), "Əməkdə fərqlənməyə görə" (1959) medalları ilə mükafatlandırılmışdır. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur (1984). Azərbaycan Yaziçılar Birliyinin İdarə Heyətinin üzvü seçilmişdir (1960-cı ildən). Əmək veterani (1986), Əməkdar incəsənət xadimi (1987). 50 poemanın, 40-a yaxın kitabı müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu daşımadı. Bir çox yüksək titul və mükafatlardan məhrum oldu.

1996-cı il fevralın 26-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

PROLOQ

*Yasaqdır Vətənə yerdən baxmağım,
Qanadım da yoxdur göyə qalxam mən.
Gözümə dəyməyçin doğma torpağım
Bu taydan o taya göydən baxam mən.*

Qürbətin yaxını-uzağı, böyüyü-kiçiyi, yaxşısı-yamanı yoxdur. Qürbət elə qürbətdir! Bəzən insan öz Vətənin-də də qürbətə düşür. Bəli! Vətəninin bir şəhərindən başqa şəhərinə, bir qəsəbəsindən başqa qəsəbəsinə, bir kəndindən başqa kəndinə gedəndə də qürbətlə üzləşir. Ətrafına dörd gözlə baxsa da, yanında nə qohum, nə dost, nə də tanış görür. Gündüz də, gecə də darıxır, sıxılır, kədərlənir. Bəlkə ona görə qürbətdə yaranan yanğılı bayatılar oxuyanın dilini, eşidənin ürəyini yandırır. Hikmət dolu söz incilərinə dönüb söz sənətinin möhtəşəm zirvələrinə ucalır. Yalnız yanğılı bayatılar mı? Yox! Qürbətdə yaranan musiqi əsərləri də, rəsm lövhələri də, zərgərlik işləri də, hətta adı həsrət məktubları da sənətin mənadan yoğrulmuş ülvi fövqünə yüksələ bilir. Qürbət Vətən təşnəsi olan kiçik bir sənətkarı şöhrət yapincısına bürüyüb mühacir imzalı sənətini tufanlardan qoruya-qoruya elə böyür ki, o, dünyanın hər yerindən görünür.

Nə gizlədim?! Mən də Vətəndən qürbətə düşdüm. Sonra taleyin nə deyəcəyini intizarla gözlədim. O öz sözünü dedi. Hətta sonralar mənim başıma gələcək keşməkeşlərlə dolu hadisələrin bəzi iştirakçılarının adlarını dəyişməyi də mənə məsləhət gördü...

Mən şirinli-acılı xatirələrimi yazdıqca oxucularım da maraqla oxudu. Sonra gerisini də yaz, deyə məni tələs-dirdi. Mən də gerisini yazdım. Yükümün ağır olmasından çəkinmədim. Çanaxlı bağaya dedilər ki, sən bu qədər ağır yükü dalında necə gəzdirirsən? Bəs yorulmur-san? Çanaxlı bağa gülüb dedi ki, yox, xeyirli yük yor-gunluq gətirməz. Mən də xeyirli işdən qaçmadım...

“YAŞIL BAĞ”DA

Tarix nə əvvəli, nə də axırı görünən bir əlvan zəncirdir. 1946-cı il isə bu zəncirin bir halqasıdır. Kimlər-sə bu halqanı o zəncirdən qoparıb atmaq istəsələr baş-qə halqalar da öz yerindən çıxıb əbədiləşən düzümü po-zə bilər. Axı 1946-cı il tarixin illər zəncirində özünə həmişəlik məskən salmışdır. Bu il başdan-ayağa Cənu-bi Azərbaycanda Milli hökumət dövrüdür. Xalq hakimiyyəti dövranıdır. Bəli! Bütöv bir il bütöv bir cəlal, növraq, büsat yaratdı... Sonra isə tarix adlı əlvan zənci-rin bir halqasına çevrildi. Yox! Zamanın barmağında dəyərli bir üzük oldu... Deyirlər vaxtından əvvəl banla-yan beçəni kəsirlər. İngilab da belədir. Şəraiti yetişmə-yən inqilabı boğurlar. Bəlkə biz də geniş meydanlarda üzümüzü uğuldayan insan dəninizə tutub: – “İngilab!” – deyə bağıranda tələsmışık. Vaxtından əvvəl banlayan beçələrə dönmüşük. Bəs xalq? Axı xalq özü bizim za-man-zaman susan səsimizin inamla gurlamasını intizar-la gözləyib. Yox! Bu heç də beçə məsələsi deyil. Sirri hələ də açılmayan müəmmadır...

Naxçıvandan Bakıya yola düşdük. Sərhəd boyu o taydan bu taya keçənləri Şimali Azərbaycanın müxtəlif guşələrində yerləşdirmişdilər. İyirmiyə qədər adam isə bəzi ictimai-siyasi məsələlərə görə Naxçıvanda qalmış-dı. Mən də bu adamların arasındaydım. İşimiz əsasən yazı idi. Biz o tayda xalqı ruhdan düşməməyə, gizli dö-yüşə keçməyə, qələbəyə ümid bəsləməyə çağırıran odlu şeirlər, inamlı məqalələr yazırıq. Sonra da haradansa radio vasitəsilə o taydakı xalqa çatdırılırdı. İçərimizdə rəhbər də, general da, şair də, yazıçı da, jurnalist də

vardı. Hökümə Billuri, Mədinə Gülgün, Jalə Bədii də Naxçıvanda qalanlar arasında idi. Mədinə Gülgün o taydan bu taya Təbrizdəki Sovet konsulunun müavini, Azərbaycan SSR Dövlət Təhlükəsizlik nazirliyinin polkovniki Nuru Quliyevin maşınında keçmişdi. Biz bir neçə gün Naxçıvanda qaldıqdan sonra qatarla Bakıya yola düşdük. Mən qatarda Naxçıvan adlı bir şeir yazdım:

**Mən o taydan uçdum bir durna kimi,
Bu tayda ilk yuvam oldu Naxçıvan!
Anadan ayrıldım... Bir ana kimi
Məni qucağına aldı Naxçıvan!..**

**Çatdı ağır gündə dadıma mənim,
Neçə məclis qurdu adıma mənim,
Məndən betər yandı oduma mənim,
Nə dedim, qayğıma qaldı Naxçıvan!**

**Könlüm yaralandı! Parası hicran!
Nəğməm qanadlandı! Avazı hicran!
Yatmağa qoymadı Arazi hicran,
Araza laylalar çaldı Naxçıvan!**

**Ünvani qədimdir, şöhrəti əzəl,
Hər suyu rübabdır, hər gülü qəzəl...
Azərbaycan özü qənirsiz gözəl,
Başında bir tirmə şaldı Naxçıvan!**

**O sərgiyə döndü Bəhruz gözüylə,
Şərqə inci saçdı Cəlil sözüylə.
Əcəmi könlünün odu-közüylə
Daşlarda min rəngə çaldı Naxçıvan!..**

**O, tarix yaratdı şeiriyyətilə,
HES-lər günəşləşdi hərarətilə...
Şirindən də şirin məhəbbətilə
Söz dolu dilimdə baldı Naxçıvan!**

**Ləhcəsi Təbrizin ləhcəsi kimi,
Qönçəsi Urmunun qönçəsi kimi,
Gecəsi Mərəndin gecəsi kimi,
Bir simdə gör neçə xaldı Naxçıvan!..**

**Yol gedir bulağ, çaya, dənizə,
Mərd-mərdə güvənir, təmiz-təmizə...
Yoluma göz dikən ana Təbrizə
Ən yaxın, ən doğma yoldu Naxçıvan!**

Qatarımızın yanınca ağara-ağara axıb-gedən Araz da qatara bənzeyirdi. Ancaq baxtı ağ deyildi. Qara idi. Bu qatar zaman-zaman hicran yükü daşımışdı. İndi də hicran yükünün üstünə hicran yükü gəlirdi. Mən qatarın pəncərəsindən o taya baxırdım. Mənə elə gəlirdi ki, Vətəndən çıxdan, lap çıxdan ayrılmışam. Sən demə, elə belə də olacaqmiş. Düşündüm ki, Vətəndə azadlıq döyüşü indi gizli getsə də, gələcəkdə daha da şiddetlənəcək. Mən də daha təsirli, daha mənalı şeirlər yazma-liyam. Həm də, daha çox! Sonra dodaqaltı piçildadım:

**Nə ata gördüm, nə ana gördüm ay zalım fələk,
Mən bu həyatda üç insan ömrü yaşayam gərək.
Biri atamın, biri anamın, biri özümün.
Mübarizəylə gərək üstündə duram sözümüz.
Ulu dünyada o qədər ömür sūrməsəm əgər,
Əsərlər yazam mən üç şairin yazdığını qədər.
Axı, yazmağa mənim alovlu ilhamım da var,
Cürətim də var, hünərim də var, inamım da var.**

Biz Mərdəkandakı “Yaşıl bağ”a gəldik. Demokrat fırqəsinin yaratdığı Milli hökumətə sədaqətlə xidmət edən iqtisadiyyat, maarif, mədəniyyət, səhiyyə, ədliyyə işçilərinin, necə deyərlər, qaymaqları ilə görüşdük. Bəlli! “Yaşıl bağ” Cənubi Azərbaycandan gələn nüfuzlu adamlar üçün ayrılmışdı. Burda o taydan gələn nazirlər də, generallar da, polkovniklər də vardi. Müharibənin qılığında davam etsə də, korluq çəkmirdik. Həm bizimkilərin o taydan götərdikləri bir eşelon ərzaq məhsullarından istifadə edirdik, həm də, bu tayda xüsusi normada yemək şeyləri alırdıq...

Şah qoşunları Azərbaycana basqın edəndən sonra sərnizə zoruna İran məclisinə seçkilər keçirirdi. Bəlli! Qəribə olsa da, bu qəsbkar qoşun bir yandan Azərbaycan xalqına divan tutur, bir yandan da seçkilər keçirirdi. Azərbaycan təlatümə gəlmış dənizə, od püskürən vulkana, yaralanmış nəhəngə bənzəyirdi. Belə bir zamanda biz sakin olduğumuz böyük imarətdə dərin həyəcan keçirirdik. Nəfəs dərmədən İran radiolarına qu-laq asırdıq. Seçkilərin gedişini uzaqdan da olsa izləyirdik. Yoldaşlarımızın çoxu imarətin həyətində narahat-

narahat gəzinib nəsə düşünürdü. Mən də aşiq Hüseyn Cavanla həyətdə var-gəl edirdim. Kimsə dedi ki, Seyid Cəfər Pişəvəri hamını yanına çağırır. Deyəsən sözü var. Danışacaq. Mən də aşiq Hüseyn Cavanla Pişəvərinin yanına getdik. Yolda xəyalım məndən ixtiyarsız xatirələr dünyasına uçdu. Dodaqaltı piçıldadım:

**Xatirə var, bürkündə tövşüyürük biz,
Xatirə var, şaxtasında üşüyürük biz.
Xatirə var, ciğirində yalqızlaşırıq,
Xatirə var, gecəsində ulduzlaşırıq.
Xatirə var, yaylaşında çəsmələşirik,
Xatirə var, məclisində nəgmələşirik.
Xatirə var, dan yerində günəşləşirik,
Xatirə var, zəmisində küləşləşirik...
Xatirə var, dodağında sürud*laşırıq,
Xatirə var, baxışında sükutlaşırıq.
Xatirə var, dumanına bürünrük biz,
Xatirə var, şəfəqində görünürük biz.
Xatirə var, neçə-neçə təzadla dolu,
Xatirə var, nisgili də muradla dolu...**

Şah qoşunu Azərbaycanın sərhədlərini təhdid edəndə fırqə aşiq Hüseyn Cavanı cəbhələrdəki igid fədailərin döyüş bayraqlı səngərlərinə göndərirdi. O öz sazi ilə səngərdən-səngərə gəzib “Qüdrətimiz var” adlı şeirini oxuyurdu. Ümid dolu misralarıyla fədailəri qələbə-

*sürud – himn

yə ruhlandırdı. Beləliklə o, təkbaşına yüz təşviqatçının işini görürdü. Ancaq aşiq Hüseyn Cavan “Qüdrətimiz var” şeirini ilk dəfə Təbrizdə Azərbaycan Dövlət teatrının səhnəsində oxumuşdu. O zaman İranın Şah hökuməti ilə Milli hökumət arasında qızğın danışqlar gedirdi. Şah hökuməti nümayəndələrinin başçısı baş nazırın müavini Müzəffər Firuz öz adamlarıyla lojada əyləşmişdi. Salon ağızına qədər adamlı dolu idi. Aşiq Hüseyn Cavan səhnəyə çıxdı. Üzünü qəsdən lojada əyləşmiş Şah hökuməti nümayəndələrinə tutub “Qüdrətimiz var” şeirini oxumağa başladı. Şeir Azərbaycanın qəhrəmanlıqlarla dolu qüdrətindən danışındı. Aşiq Hüseyn Cavan şeiri oxuyub qurtaranda bütün salon ayağa qalxdı. Salonun divarlarını hərarətli alqış səsləri titrətdi. İranın mürtəce hakim dairələri aşiq Hüseyn Cavanı “Şurəvilərin təbliğatçısı” olan üsyankar bir nəgməkar adlandırıldılar. Müzəffər Firuz mahir nəgməkara xalqın sonsuz məhəbbətindən heyrətə gəlib konsertdən sonra aşiq Hüseyn Cavanı yanına çağırtdırdı. Nəzakətlə sənətkardan: – Aşiq, siz haralısınız? – deyə soruşdu. Bu sual gözlənilməz olsa da aşiq Hüseyn Cavan şəstlə: – Qaradağ mahalının Ut kəndindənəm! – dedi. Müzəffər Firuz daha da artan heyrətini gizlədə bilmədi. Ancaq özünü ələ aldı. Əsl simasını gizlətmək istəyən diplomat qılığıyla sevimli ustada: – Siz Cənubi Azərbaycanın Ut kəndindənsiniz? – dedi. Aşiq Hüseyn Cavan iftixarla: – Bəli! Ağayı Müzəffər Firuz! – dedi. Sonra Müzəffər Firuz aşığın əlini hiyləgərcəsinə sıxıb: – Yaxşı oxuduğunuz üçün sizə minnətdaram – dedi. Seyid Cəfər Pişəvəri baş nazırın müavininə: – Siz nə

üçün Azərbaycan xalqının iqtidarına inanmaq istəmirsiniz? Bu torpaqda yüzlərlə aşiq Hüseyn Cavanlar yaşayır. Əfsuslar olsun ki, siz bu gözəl nəgməkarların dili ni lal, qulağını kar, gözünü kor etmisiniz – dedi. Pişəvərinin bu sözləri Müzəffər Firuzun hiyləsini tamam alt-üst elədi. O xəfifcə gülümsədi. Ancaq bu cənabın təbəssümündə də hiylə vardı...

Uzun dəhliz adamlı dolu idi. Seyid Cəfər Pişəvəri dəhlizin başında dayamışdı. Hamı o tayda partladılan körpülərdən, dağıdilan evlərdən, yandırılan kitablardan qəzəblə danışındı. Zindana salınan, meydanda güllələnən, dar ağacından asılan inqilab bahadirlərini təəssüflə anırdı. S.C.Pişəvəri bir-bir dəhlizdəki adamların kədər dolu gözlərinə baxa-baxa tövsiyəylə: – Siz gərək kədər hissi ilə bərabər qürur hissi də keçirəsiniz – dedi. Bu zaman sanki kədər dolu gözlərə heyrət dolu sual da qarışdı. Gözlər bir qədər böyüdü. Ancaq daha həssas diqqətlə S.C.Pişəvərinin yorğun gözlərinə dikildi. Pişəvəri nəzakətlə susan baxışların nə demək istədiyini duydu. Öz hərarət dolu sözlərinin ahəngini dəyişmədən: – Bəli! Qürur hissi də! – dedi – dünyada elə bir inqilab olmayıb ki, yaratdığı quruluş yixıldıqdan sonra nəsi üzərində neçə-neçə xain baş qaldırmassisən. Ancaq bizim Milli nehzətimizin yaratdığı quruluş yixilsə da, nəsi üzərində bir xain də baş qaldırmamışdır. Milli nehzətimizin məgrur döyüşçüləri ölümü mərdliklə qəbul etmiş, lakin öz məsləkinə dönük çıxmamışlar. Bu sədaqət qürura da, təqdirə də, iftixara da layiqdir.

Sonra o İran dövlətinin Azərbaycanda apardığı seçkilərin mahiyyətindən ifşa edici sözlərlə danışmağa başla-

di. Seçki bəhanəsilə Vətənimizə soxulan İran qoşunlarının törətdikləri faciələrdən ürək ağrısıyla misallar gətirdi. Azərbaycanda Milli hökumətin yarandığı ilk günlərdə Milli məclisə nümayəndələrin seçilməsindən hərərətlə danışdı. Hələ də o tayda qalan Azərbaycan radio komitəsinin sədri, məslək, döyüş, mübarizə yoldasımız Mirqasım Çəşmazəri məhəbbət dolu duyğularla xatırladı. Yenicə azadlığa çıxmış bir məmləkətin radiosuna başçılıq etmək həm şərəfli, həm də məsuliyyətli iş idi. Adətən radionu mənsub olduğu xalqın danışan dili adlandıırlar. Bu, doğrudur. Ancaq mən radionu məmləkətin mənəvi dəyirmanı sanıram. Həm də nə-həng dəyirmanı! Bu dəyirman yalnız zamanın toxumluq dənini üzündür. Özü də dayanıb nəfəs dərməklə arası yoxdur. Bəli! Aramsız dən tələb edir. Milli hökumətin gənc, mübariz, sadıq kadrları öz mənəvi dəyirmanlarını zamanın toxumluq dənilə kifayət qədər təmin edirdi... İndi isə dən dəyişdirilmişdir. O, Tehranda Vaşinqton xəlbirindən keçirilib sonra Təbrizə göndərilirdi. Təzə, sərt, özgə dən daşlar arasında üyündüldükçə dünyaya əcayib-qərayib səslər yayırıdı. O səslər bizim dalımızca ağ yalanlar, qara böhtanlar atırdı... S.C.Pişəvəri Milli məclisə seçkilərdə M.Çəşmazərin Azərbaycanın müxtəlif yerlərində göstərdiyi fədakarlıqlardan səmimiyyətlə, qürurla, həyəcanla danışdı... Mənə elə gəldi ki, Pişəvəri uzun, çətin, şərəfli döyüş yolu keçmiş Çəşmazərin xalqa məmnuniyyətlə xidmət etməyindən söz açmaqla bizə yalnız kövrək bir xatirə danışmaq xəyalında deyil. Yox! Firqə sədri bu mənalı xatirə ilə bizi kədər dolu nisgilin pəncəsindən qoparmaq istəyir. İstəyir ki, biz

həmişə mehriban, mübariz, müdrik olaq. Necə o tayda, döyük günlərində belə olmuşduq, bu tayda yenə də belə olaq! Məhz buna görə də S.C.Pişəvəri o tayda M.Çəşmazərin xalqa göstərdiyi təmənnasız xidmətlərini bu tayda bir daha hamımızın yadına salır... Biz o tayın acılı-şirinli xatirələrilə öz mənzillərimizə qayıtdıq. Mən şeir dəftərimi çıxarıb yenə əzbərdən bildiyim şeirlərimdən bir neçəsini yazdım. Bu işə “Yaşıl bağ”a gələndən sonra başlamışdım. Axı sərhəddi keçməzdən əvvəl o tayda qaragürühçular tərəfindən soyulmuşdum. Bir neçə şeylə bərabər şeir dəftərimi də aparmışdır. İndi şeirlərimi hafizəmdən dəftərimə köçürürdüm ki, gərək olanda məəttəl qalmayım. Həm də dəftərdə əbədiləşdirim. Bəli! Hafizəyə etibar yoxdur. O elə özgələşə bilər ki, ən qiymətli şeyi də unuda bilər.

ŞƏKƏRLƏŞƏN GÜLÜŞLƏR

Bir ay olardı ki, Vətəndən ayrılmışdıq. “Yaşıl bağ”-da böyük bir imarətdə ailəsi olanlara ayrıca otaq verilmişdi. Subayların isə ikisi bir otaqda yaşayırdı. Gecələr qaynar həyat sakitləşəndən sonra imarətdən bir az uzaqda çağlayan dənizin səsi lap yaxından gəlirdi. Sanki dalğalar otağıma daxil olmaq üçün qapımızı döyb içəridən icazə gözləyirdi. Sanki onlar da bizim ürəyimizin həyəcanını, gözlərimizin intizarını, əsəblərimizin gərginliyini duyurdu. Sanki dənizin başı ağ ləçəkli qızları yanımıza gəlib kövrəlmiş hissərimizi ovundurmaq, qəçmiş yuxumuzu qaytarmaq, unudulmuş laylamızı çal-

maq isteyirdi... Ancaq yatan kim idi? İmarətin rahat otaqlarındakı adamlar gündüzlər də narahat idilər, gecələr də! Mən bu narahat adamlara baxdıqca düşünürdüm ki, –

**O hikmətli həyat, o sirli dövran
Həqiqət deyilmiş, yuxuymuş bəlkə?
Ya varmış, hökmülə dağıdır zaman,
Ya da yerli-dibli yoxuymuş bəlkə?**

Bir ay əvvəl bir-birinə can deyib-can eşidən adamlar indi dinib-danışmırıldılar. Sanki bir-birlərindən küsmüş-dülər. Yox! Onları zaman, həyat, tale bir-birindən küsdürmüdü. Vətən isə onların hamisindən küsmüşdü. Bəlli! Onu darda qoyub getdikləri üçün küsmüşdü. Lakin inana bilmirdim ki, Vətən öz övladlarıyla uzun müddət küsülü qala. Axı Vətən anadır! Ana öz övladının hər qəbahətinə dözə bilər. Ancaq qısa ayrılığına yox! Atalar deyib ki, kiçikdən xəta, böyükdən əta... Vətən də böyükdür! O hamının günahını bağışlamağa hazırlıdı. Şəfqətli ana yaralı qollarını geniş açıb öz didərgin övladlarını qucaqlamaq üçün tufanlı yollara boylanırdı... Təki övladları onun müqəddəs qucağını yadlardan təmizləyib yenidən doğmalaşdırı idi.

Mən yazıçı dostum Fəthi Xoşginabi ilə bir otaqda qalırdım. Otaqda miz yox idi. Həyətə açılan geniş pəncərənin qabağında iki çarpayı yanaşı qoyulmuşdu. Gecələr birində mən, birində isə Fəthi yatırdı. Bir şey yazmaq istəyəndə də elə çarpayıda uzanıb yazırıq. İstər gündüz olaydı, istər gecə. Fərqi yox idi.

Günorta idi. Qar yağırı. Çarpayıların arasındaki dəmir soba gurhagur yanındı. Fəthi harasa getmişdi. Mən bir əlimdə qələm, bir əlimdə dəftər çarpayımda uzanıb təzə yazacağım şeirin ilk misralarını düşünürdüm. Aralar pəncərədən həyətə baxırdım. Qar hələ yağırı. Sanki mənim arzularımın da üstünə qar yağırı. Yox! Çinarın kökləri torpağın təkində olduğu tək mənim də arzularımın rişələri öz ürəyimdə idi. Mən arzularımı öz inamımin hərarətılə isidirdim...

Birdən binanın hansı otağında həzin bir bayati çağlaya-çağlaya təlatümə gəldi. Gənc müğənni qız şikayət dolu səslə oxuyurdu:

**Donanda ayaz yerdə,
Gül əkdir boyaz yerdə...
Dərin dəryalar keçdim,
Qərq oldum dəyaz yerdə.**

Mən də gənc idim. Ancaq tərif olmasın, bəlkə də qocalardan çox bayati bilirdim. Bu bayatını isə ilk dəfə eşidirdim. Özü də hansı zamanda, necə şəraitdə?! Qələm də, dəftər də əlimdə quruyub qaldı. Düşüncələrim isə başımdan dağıldı. Yadıma kəndimizin yanından axıb-keçən Neşteri çayı düşdü. Yazda Savalanın zirvəsi buludlananda, leysan yağış yağanda, yaylaqdan kük-rəyə-kük-rəyə gələn sel Neşterini sıxışdırıb öz yatağından çıxarardı. Çay daşardı. Sahilləri su basardı. Bu sel dalgalı bayati da öz təkanıyla mənim yazacağım arx ləpəli şeiri yadımdan çıxartdı. Düşündüyüm şeiri unudub bu gözləmədiyim bayatını tez dəftərimə yazdım. Sonra könlümü heyretə salan misraları diqqətlə, aram-aram

oxudum! Yox! Həyəcanla oxudum. Çünkü kiçik misralar böyük yanğınlıyla mənim əllərimi də, dodaqlarımı da, gözlərimi də qarsdı. Heç bayatının özünün təsvir etdiyi “dərin dəryalar” da bu yanğınları söndürməyə qadir deyildi.

Elə bu zaman otağın qapısı döyüldü... Durub qapını açdım. Əvvəl Rəhim, sonra Əkbər salam verib içəri keçdi. Əkbərin əlindəki mis ləyəndə üstünə su tökülmüş şəkər vardı. O, nəzakətlə mənə: – Bizim sobamız yanmır. Şəkəri gətirdik ki, sizin sobada əridib şirə edək. Axşam halva çalacağıq. – Sonra gülə-gülə: – Siz də buyurub qonaq ola bilərsiniz – dedi.

Odlu-alovlu illər müharibənin ağır yüklerini öz yaralı ciyinlərində hünərlə daşıyb sona çatsa da hələ güzəranda qıtlıq davam edirdi. Bizə də ərzaq mallarını həddlə verirdilər. Yaşadığımız otaqda biş-düşlə özümüz məşğul olurduq. Yeməyimizi gündüzlü-gecəli yanan sobanın üstə hazırlayırdıq.

Mən əlimi sobaya sarı uzadıb qayğıyla Əkbərə: – Sobani təzə qalamışam. Apar ləyəni qoy üstünə! – dedim. Əkbər ləyəni sobanın közərən dəmirinin üstə qoydu... Rəhim əlimdəki yazılı varağı görüb: – Deyəsən təzə şeir yazıbsan, oxu, qulaq asaq – dedi. Mən: – Yox! Şeir yazmamışam. İndicə eşitdiyim bir bayatını kağıza köçürmüşəm – dedim. Sonra bayatını oxudum. Rəhim kövrəldi. İri qonur gözləri doldu. Nazik dodaqları titrədi. Bu mübariz gəncin saçları da, qaşları da, kirpikləri də qızılı çalırdı. Sanki Rəhim döyüş meydanının odaları-alovları içindən keçəndə sir-sifətini yanğınlar qarsmışdı. Ancaq nə odlar, nə alovlar Rəhimin simasın-

dakı məsumluğu yalayıb apara bilməmişdi. Sanki anası Rəhimi elə əvvəldən rəhmlı doğmuşdu. Mən bayatını oxuyub qurtarandan sonra araya dərin bir sükut çökdü. Sükutu Rəhim pozdu. Bu bayatını oxuyanın kim olduğunu soruşdu. Dedim ki, oxuyan bir qız idi. Amma yaman yaniqli oxuyurdu. Rəhim xəfifcə bir ah çəkib: – Yazıq qız yəqin kimisə sevirmiş. Bayatıda da öz nəkam sevgisini car çəkirmiş – dedi. Mən: – Yox! Mənə elə gəlir ki, bir bayatıda iki nisgilin yanğısı vardi! Bunlardan biri o qızın sevdiyi oğlanın, biri də ayrıldığı Vətənin nisgilinin yanğısı idi! – dedim. Mənə demis-dilər ki, Təbrizdə bir qız Rəhimini sevirmiş. Ancaq Rəhim qızı məhəl qoymurmuş. Biz Vətəni könülsüz tərk edəndə qız öz ata-anasına bildirmədən Rəhimin dalınca düşüb gəlmişdi... Ancaq Rəhim yenə də o qızla laqeyd idi...

Sevgi tarixində Aşıq Kərəm, Aşıq Qərib, Aşıq Abbas istədiyi qızın dalınca döşündəki sazla düşmüşdü. Döyüş tarixində bu qız isə çay, körpü, sərhəd adlayaraq gözlərinin ilk ovunun arxasında ürəyindəki sevgiyələ gəlmişdi. Ancaq nə oğlan aşiq, nə qız məşuqə idi. Hər ikisi azadlıq döyüşünün cəsur fədaisi idi. Qız oğlanın həm özünü, həm də məfkurəsini sevirdi. Bu dünyada sevgilisinin inamla getdiyi şərəfli yolda son nəfəsinə qədər iftixarla addımlamağa hazırlı!

Birdən Rəhimin ağlına nə gəldisə maraqla mənə: – Səni heç sevən olubmu? – dedi. – Nə üçün olmayıb? – deyə mən suala sualla cavab verdim. – Sən Allah onda bir qədər öz sevgindən danış – deyə Rəhim məndən xahiş etdi.

Rəhimin xətrini çox istəyirdim. O, uşaq qədər sadə, ata qədər müdrik idi. Mən Təbrizdə üzümü təraş etdirmək üçün xüsusi dəlləkxanaya gedərdim. Ancaq elə mühacirətimizin ilk günlərində Rəhim mənə təhlükəsiz ülgüclə üz qırxmaq öyrətdi. Mən ondan yaxşı qalstuk bağlamaq, ütü çəkmək, tikiş tikmək də öyrəndim...

Rəhimə dedim ki, Təbrizdə bir qızla tez-tez görüşür-düm. Şair qızı idi. Özü də şair təbiətli idi. Adı Naxış idi! Sanki o, Təbrizin gözəl libasında nadir bir Naxış idi! "Qəlebə" karxanasında sex rəisi olan Naxış kollektivin yaraşığı idi. Şeir gecələrinə tez-tez gələrdi. Mən onu evlərinə ötürərdim. Təbrizin Aylı gecələrində həyat, insan, sənət haqqında maraqlı söhbətlər edərdik. Savadlı qız idi. Dəfələrlə evlərində olmuşdum. Aramızda isti, nəcib, möhkəm ülfət yaranmışdı. O mənsiz dura bilmirdi, mən də onsuz... Ancaq bu səmimi ülfətdə Naxış məndən daha mehriban idi. Qəribədir, ürəkdə bir-birimizi hiss olunacaq qədər sevirdik, dildə isə yalnız ümumi sevgidən danışındıq. Münasibətimizi mənim xalam da, Naxışın anası da yaxşı bilirdi. Biz isə öz məğrur sevgimizi etiraf etməyə nədənsə tələsmirdik. Günü günə satırıldıq. Utanırdıqmı, sıxlırdıqmı, çəkinirdikmi? Bilmirəm. Qız öz dəyanətli sevgisində nə qədər mübariz, cəfakeş, vəfalı olsa da yenə də qızdır! Həyatda qız həya, ismət, təmkin, oğlan isə cürət, hünər, əməl mütəssəməsidir! Ona görə də sevgidə öz ürəyini gərək birinci qız yox, oğlan açısından! Məni isə Naxışın ecazkar gözəlliyi, fədakar ünsiyyəti, füsunkar baxışları sehrləyirdi. Onun qaynar sevgisinin coşğun dalğaları qarşısında lal qaya tək susurdum. Ancaq sərhəddə ixtiasha-

susmaq bilmirdi. Sanki mən öz sevgimin uğursuz aqıbətini o təlatümlü ixtiashaşlar arasından gördüm. Bu kövrək sevgimi öz rahat yuvasından qoparıb o ixtiashaşlar meydanına aparmaq istəmirdim. Bəli! Mən Naxışlı gecələrimdə ecazkar göylərin altında cazibədar yerlərin qulağına astadan:

**Öz hüsnüylə özünə
Çəkməyir göylər məni.
Daha gözəlliylə
Yerlər cəzb eylər məni.**

– deyə piçıldasam da ürəyimdə tügyana gələn alovlu sevgimi qıza etiraf edə bilmirdim.

Mən danışdıqca qarşımıda sağ əlini sakitcə üzünə qoyub söhbətimə diqqətlə qulaq asan Rəhimin nəfəsi sanki sinəmə dəyir, ilk sevgimin səngiyən ocağını körük-ləyir, kül örtmiş odlarını təzədən közərdirdi... Mən təzədən alovlanan odların hərarətindən təngiyirdim. Nəfəsim tutulurdu. Sanki söhbətimin yarımcıq qalacağın-dan təlaşa düşən Rəhim dərhal soruşdu: – Bəs sonra nə oldu? – Mən nəfəsimi dərdim... Son dəfə Naxışgildə olanda o piano arxasına keçib təbəssümlə dolu gözləri ni üzümə dikdi. Sonra məndən hansı havanı dinləmək istədiyimi soruşdu. Sanki ürəyimə dammışdı ki, bu görüş bizim son görüşümüzdür. Naxışa "Yetim segah" dinləmək istədiyimi dedim. O, məmnuniyyətlə ifa etdi. Ağ barmaqlarından süzülən əlvan xallar ürəyimin titrək tellərinə əbədi hopdu. Mən indi də gecələr yatanda ürəyimin döyüntülərinə qulaq asanda o tanış xalların səslərini eşidirəm. Axı xallarda bizim körpəykən yetim

qalmış nakam sevgimizin nisgillə dolu nəğməsi çalı-nır... Bu acı macəranın son akkordu mənim təşnə do-daqlarımıma hopub tükənəndə şəkərin də axırıncı qətrəsi ləyəndə əriyib qurtardı. Əkbər ərimiş şəkərlə dolu lə-yəni götürüb Fəthinin çarpayısının altına qoydu. Ancaq heç kəs bilmədi ki, bu ləyəndəki şəkərin əhvalatı mənim danişdığım sevgi macərasından da şirin olacaq... Həm də təkcə şirin yox, həm də nadir. Təəssüflü yox, təbəssümlü olacaq, həsrətli yox, heyrətli olacaq...

Rəhim: – O qız səni doğrudan sevirdi? – deyə soruşdu. Mən: – Bəli! Doğrudan sevirdi – dedim. Rə-him: – Bəs niyə özünlə gətirmədin? – Mən: – Gətirə bilmədim – dedim. Rəhim: – Niyə? – dedi. Mən: – Mümkün olmadı – dedim. Rəhim: – Bəs o qıza rəhmin gəlmədi? – deyə soruşdu. Mən: – Bəs səni sevən qız özü sənin dalınca gələ-gələ, sənin adın da Rəhim ola-ola, niyə sənin ona rəhmin gəlmir? – dedim.

Deyəsən mənim bu haqlı tənqidim Rəhimini silkələdi. Özü də bərk silkələdi. Dostumun ürəyinin qaranlıq də-rinliklərində işaran mərhəmət közləri parlayıb məhəb-bət ulduzlarına döndü. Bu sayrısan ulduzların Rəhimini sevən qızın intizarla dolu gözlərini qamaşdıracağına mən də ürəkdən inandım...

Qonaqlarım getdilər ki, axşam gəlib mis ləyəndə əritdikləri şəkərlə bizim sobada halva çalsınlar. Mən yenidən çarpayımda uzanıb xəyalımda canlandırdığım şeiri yazmağa başladım. Qələmimdən süzülən misralar ağ vərəqlər üstə qonduqca axşamın çadrasından düşən qaranlıq da həyətdəki ağ qarların üstə çökürdü...

Qapı açıldı. Dönüb baxdım. Gələn Fəthi idi. Deyə-sən uzaqdan gəlirdi. Yun papağının qulaqlarını aşağı salmışdı, qalın kürkünün boynunu yuxarı qaldırmışdı, meşin əlcəklərini əllərinə geymişdi. Uzunboğaz çəkmə-ləri qara-palçığa batmışdı. Mənə baxdı. Gördü məşgu-lam. Dindirmədi. Mən də onu dindirmədim. Dönüb təzədən vərəqlərdəki misralara baxdım. Fəthi otaqda nəsə axtarmağa başladı... Sonra qapiya doğru addımla-dı. Qapı açıldı. Daha dönüb baxmadım. Bildim ki, Fəthi yenidən harasa getdi.

Birazdan kimsə otağa girdi. – Əşsi, bilmirəm sən özünü tənbəlliyyə qoyubsan, yoxsa kəsalət özü səni basıb. Burdan-bura Allahın bir vedrə təmiz suyunu gətirməyibsən ki, adam işlədə. Gətirmədiyin bir yana, heç olmasa çirkli suyu da aparıb atmamışan. Çəkmələrimi yuyanda tamam əl-ayağıma yapışdı – dedi. Danışan Fəthi idi. Mən yalnız indi dönüb diqqətlə Fəthiyə bax-dım. O, otağın ortasında dayanmışdı. Sağ əlilə ləyənin qıraqından yapışb yanına sallamışdı. Ləyəni dərhal tanıdım. Bu, Rəhimgilin içində şəker əridib Fəthinin çarpayısının altına qoyduğu mis ləyən idi. Məsələnin nə yerdə olduğunu başa düşdüm. Otaqda təmiz su tapa bilməyən Fəthi bulaşıq çəkmələrini çarpayısının altın-dan apardığı ləyəndəki əridilmiş şəkərlə yumuşdu. Ləyəndən tutan barmaqları bir-birinə yapışmışdı. Sanki kəsalət məni yox, onu basmışdı. Mən bu kəsaləti dağıt-maq üçün ayağa qalxıb ürəkdən qəh-qəhə çəkdir. Elə çəkdir ki, gözlərim yaşardı. Pərvazlanan qəh-qəhəm uçub Fəthinin narazı üzünə də qondu. Sonra otaq qon-sumun tənəli baxışlarında dondu. Canlı Fəthi otaqda

heykəlləşdi... Heykəlin çiyni üstdən keçən qəh-qəhəmin qanadları qapıya dəyib səsləndi. Qapı açıldı. Qapının səsi də qəh-qəhəmə qarışdı. Gələn Rəhimlə Əkbər idi. İkisi də kənardə sakit dayanıb bu qəribə mənzərəyə baxdı. Ləyəni tanışalar da, nə əhvalat baş verdiyini bilmədilər.

Mən yaylığımı çıxarıb gözlərimin yaşını sildim. Özümü birtəhər toxtatdım. Yox! Bu dəfə Fəthini mən məzəmmət etməyə başladım. – Əş, su çirkli olanda nə olar? Adam məğər çirkli su işlədəndə hiss etməz ki, bu su yağlıdır, şirəlidir, ya nədir? Aparıb bu yazıqların əridilmiş şəkərlərilə çəkmələrini yuyubsan, sonra da gəlib mənim üstümə düşübən ki, niyə çirkli suyu otaqda saxlamışam – dedim. Rəhimlə Əkbər yalnız indi işin nə yerdə olduğunu başa düşüb qəh-qəhə çəkdilər... Ele çəkdilər ki, heç o şəkəri yesəydilər belə ləzzət duymazdılardı. Bu qəh-qəhənin şən dalğaları Fəthiyə də dəydi. Onun da donu açıldı. İndi Fəthi özünəməxsus gümrəhlıqla elə qəh-qəhə çəkirdi ki, sanki digər qəh-qəhələr bir nadir, əlvan, zəngin orkestrin hərarətli nəfəsində əriyirdi. Sanki Fəthi öz şaqraq qəh-qəhəsilə hamımızın qəh-qəhəsini fəth edirdi... Sanki bir ləyən ərinmiş şəkər yerə deyil, bizim gülüşümüzə hopmuşdu. Eh! Şəkər hayına qalan kim idi? O boyda Vətəni itirmişdik. Özü də şəkərdən şirin insanlarıyla, cəlallarıyla, nemətlərilə, təntənələrilə, diləklərilə itirmişdik! İndi isə odu söndürüb külü ilə oynayanlara bənzəyirdik...

Fəthini qınamaq olmazdı! Axı insan fikirli olanda nəinki ətrafinı, hətta özünü də unudur. Xüsusiylə bu fikir Vətən, xalq, azadlıq haqda düşüncələr silsiləsi ola! Bu

silsilə Vətənə uzanan yola dönə! Sən də narahat ürəyinlə bu yolla addımlayıb alovlanan Vətənə hər an dəyib qayidasan. Bəli! Gözlərin baxa-baxa yanana Vətəninə kömək etməyə imkanın olmaya. Ancaq dəyib qayidasan... İllah ki, bu yolun müsafiri yaziçı ola! Axı, yaziçı daha kövrək, daha həssas, daha müdrik insandır!

Sifətimizdə donub qalmış Vətən dərdinin bulud karvanını heç şəkər dağı da yarib parçalamağa qadir deyildi. Ancaq bu sürəkli qəh-qəhələrin cingiltili təkanı üzümüzdəki o bulud karvanını dağda bildi. Düyünlü sevinc qönçəsi açılmış dodağımızda çağlayan gülüş şəlaləsi şəfa qaynağına dönüb yanğılı ürəyimizə töküldü... Sinəmizdə zəbanə çəkən alovu səngitdi. Bəli! İndi bir gözümüzdə gülüş, bir gözümüzdə yaş çağlayırdı... Yox! Gözlərimizin ikisində də həm gülüş, həm yaş bərq vururdu. Ancaq gülüş yaşa qalib gəlirdi. Kövrək nikbinlik, qartmış bədbinlik üzərində qanad çalırdı. Bəli! Göz yaşıının özü belə gülüş üfüqünün sinəsində qabara-qabarada ulduzuna dönüb par-par parlayırdı. Güneşli sabahdan müjdə verirdi... Mən öz şəkər payımızdan götürüb Rəhimgilə verdim. Dostlar istəməsələr də zorla boş ləyənlərinə yiğdim. Ancaq qonşular bizim otaqdan öz otaqlarına təkcə şəkər yox, həm də şəkərə bələnmiş gülüş apardılar... Mən isə onların dalınca baxa-baxa piçıldadım:

**Sevinc bayrağını yola taxmasa
Mənzildən-mənzilə yürüyər kədər?
İnsan dodağından gülüş axmasa
Dünyanın üzünü bürüyər kədər.**

Səhər Günəş üfüqlə dənizin birləşdiyi yerdən qızara-qızara qalxırdı. Ancaq hələ necə deyərlər, öz qinindən tamam sıyrılıb çıxmamışdı. Yarısı üfüqlə dənizin arasına sancılmışdı, yarısı bir topa qırmızı alovə dönüb mavi suları yara-yara üzə çıxmışdı. Ancaq göydə nə tüstü qaralırdı, nə duman bozarırdı. Sanki bir nəhəng qızılğıl qış çəmənini yara-yara qalxıb iri saplağı üstə pardaxlanmışdı. Ancaq nə havada ətri duyulurdu, nə də yarpağında şəhi parlayırdı. Sanki bir əbədi məşəl əngin üfüqü də, dərin dənizi də yara-yara Vətən, xalq, azadlıq uğrunda canlarından keçən unudulmaz qəhrəmanların əziz xatirəsini al şəfəqlərilə işıqlandırırdı... Ancaq şəhidlərin nə adları bilinirdi, nə ünvanları oxunurdu...

Mən Günəşə baxırdım. O qalxır, qalxır, qalxırdı... Üfüqdən də, dənizdən də aralanırdı. Günəş hələ qalxa-caqdı. Bütün dünyanın başı üstə durana qədər qalxacaqdı! Axı o dünyanın həyat bayrağıdır! Birdən mənə elə gəldi ki, Günəş döyüş meydanında mənim əlimdən yerə düşmüş inqilab bayrağıdır. O yerdə qala bilməz! Məğrur baxışlı təmiz inqilab bayrağına düşmənlərin murdar ayaqları toxuna bilməz! Ülviyət diləkli inqilab bayrağı yüksəklərdə qanad açmaya bilməz! O bayraq indi mənsiz də göylərə qalxır. Vətənin başı üstə dalğalamaq üçün, şolələnmək üçün, əbədiləsmək üçün zirvədən-zirvəyə ucalır. Məni öz tanış dəstəyindən daha möhkəm yapışmağa çağırır...

NAXİŞIN ŞEİRLƏRİ

Mən köhnə şeirlərimi yadına sala-sala dəftərə köçürərkən gözlərim qolumdakı saatın qızıl zəncirinə sataşdı. Qəribədir. "Yaşıl bağ"da yaşayan siyasi mühacirlərin bəziləri məni hərdən öz mənzillərinə dəvət edirdilər. Yalnız söhbət edib çay içməyə... Mən də gedirdim. Ancaq nə gizlədim, getdiyimə yaman peşiman olurdum. Ona görə ki, əsəbiləşirdim. Bəli! Görəndə ki, bu qazdan ayıq cənablar evlərindəki süpürgələrinə qədər nələri varmışsa yiğib gətiriblər, haldan çıxırdım. Halbuki, mən Təbrizdə içi dolu mənzili mi qoyub gəlmışdım. Heç əynimdəki iş paltarımı da təzə kostyumlarının birilə dəyişməmişdim. Elə iş paltarında gəlmışdım. Mən yalnız xalqın min zəhmətlə qazandığı malların dağıla biləcəyi haqqında düşünmüştüm. Təkcə mənmi? Yox! Məndən savayı neçələri də... Bir gün də necə oldusa yolum ADF MK-nın sədr müavini Sadıq Badikanın mənzilinə düşdü. O mənim həqiqətdən yoğrulmuş çılğınlığıma bələddi. Xətrimi çox istəyirdi. Həmişə mənimlə mehriban-mehriban danışındı. İndi də S.Badikanın mənzilində üzbüüz əyləşib söhbət edə-edə çay içirdik. Birdən söhbət zamanı necə oldusa baxışımı Badikanın baxışından ayırib ətrafımda gəzdirdim. Gözlərimə nə görünə yaxşıdır? Şoraba bardaqları. Bəli! Kişi evindəki dəyərli Təbriz xalıları ilə bərabər şoraba bardaqlarını da getirmişdi. Yenə əsəbiləşdim. Söhbət də, çay da yadımdan çıxdı. Hiddətlə müsahibimə: – Ağayı Badikan, siz şoraba bardaqlarınıza qədər gətiribsiniz.

Amma Təbrizdə elə insanlar, elə nemətlər qalıb ki... – dedim. S.Badikan mənim hiddət dolu fikrimi dəyişmək üçün zarafata keçdi. O, gülə-gülə mənə: – Əli dadaş, (o mənə belə deyərdi) bu şorabalar Təbrizdə qalsayıdı, yəqin ki, özgələrə qismət olacaqdı. Sən razı olardın ki, mənim malımı özgələr yesin? – dedi. Mən baxışımı şoraba bardaqlarından çəkib susdum. Daha danışmadım. Çayı yarımcıq qalmış stekanı əlimlə yavaşça geriyə itələdim. Bu zaman Badikan qolumdakı saatın qızıl zəncirini gördü. Sanki düşdüyü çətin vəziyyətdən çıkış yolu tapdı. O məhrəm-məhrəm: – Əli dadaş, sən deyirsən ki, sizi Təbrizin kənarında qaragüruhçular soyanda sən bu qızıl zəncirli saatı qolundan açıb pencəyinin cibinə qoyubsan. Qaragüruhçular sənin pencəyini də aparıblar. Sonra başçıları qaragüruhçular arasında şey üstə dava düşəcəyindən qorxub şeylərin yiyələrinə qaytarılmasını əmr edibdir. Onlar da sizin şeylərinizin bəzilərini, o cümlədən sənin pencəyini də qaytarıblar. Sən də pencəyini alıb geyibsən. Yalnız qaragüruhçuların cəngindən qurtarandan sonra Naxçıvanda əlini pencəyinin cibinə salanda görübən ki, qızıl zəncirli saatın ordadır – dedi. Mən qətiyyətlə – Bəli! Necə deyirəm, elə də olmuşdur – dedim. O, şübhəli-şübhəli mənə: – Ancaq sənin dediyinə inanmayanlar inananlardan daha çoxdur. Çünkü qızıl zəncirli saatın pencəyin cibində salamat qalması möcüzədir – dedi. Mən hərarətlə S.Badikana: – Əvvəla indi elə zamandır ki, möcüzə hər yerdə, hər an baş verə bilər. Sonra da məhkəmədə hər hansı hadisənin təsdiqi üçün şahidlərin ifadələri mütləq nəzərə

alınar. Şükür Allaha ki, mənim də şahidlərim var. O üç şahiddən biri indi mənimlə otaq qonşusu olan, sizin çox yaxşı tanıldığınız aşiq Hüseyn Cavandır. Buyurub ondan da soruşa bilərsiniz – dedim. Sonra ayağa qalxdım. Müsahibimlə xudahafizləşib otaqdan çıxdım...

İndi öz otağımızda saatının qızıl zəncirini görəndə yadına Naxış düsdü. Bəli! Təbrizdən başı lovlu çıxanda bir kəlmə də kəsə bilmədiyim Naxış. Məni özünə arxa, qürur, sirdəş sanan Naxış. Mən bu qızıl zənciri alanda Naxışı da özümlə sərraf mağazasına aparmışdım.

Xəyal məni tərkinə alıb Təbrizə aparmaq istədi. Ancaq sərhəddə nəinki insanın, hətta xəyalın da yolu bağlı idi. Əlim Naxışa çatmasa da, qələmim Naxışa bir şeir yazmaq istədi. Köhnə şeirlərimi köçürüdüğüm dəftəri büküb bir yana qoydum. Ala gözlü Naxışa “Ala gözlər” adlı bir şeir həsr etdim:

**Gecə mənə baxdın bir mələk kimi,
Çaldı gözlərimi ala gözlərin.
Könlümdən şığıyb bir şimşək kimi
Az qaldı canımı ala gözlərin.**

**İndi hər birimiz bir diyardadır,
Dalğın baxışlarının intizardadır,
Deyirsən: görünmür, bəs o hardadır?
Baxır məlul-məlul yola gözlərin.**

**Təbrizin yolları burma-burmadır,
Yol çəkən gözləri yollar yormadı.
Bəs nədir illəti? Kimsə sormadı
Nə üçün düşüb o hala gözlərin?!**

**Hər insan qəlbində bir arzu olar,
Ona etiqadsız tamarzı olar.
Sən hələ cavansan, kim razı olar
Qara torpaq altda qala gözlərin?!**

**Əgər həsəd çəksə aləm qaşına,
Naməhrəm dəyməsin məhrəm qaşına.
Uzun hörüyünə, qələm qaşına
Gərək bir keşikçi ola gözlərin.**

**Ya xəzan küləyi, ya sarı yarpaq
Sənə ölümümdən gətirsə soraq,
Xatırla dostunu, inanma ancaq,
Qoyma buludlanıb dola gözlərin!**

**Sanma gözlərimdən elim uzaqdır,
Cananın əlindən əlim uzaqdır,
Həyat aşiqindən ölüm uzaqdır,
Sənin də görməsin bəla gözlərin.**

**Görsə tanımazmı göz aşiqini,
Bu sənət vurğunu, söz aşiqini.
Gözəl qız! İstərəm öz aşiqini
Arabir yadına sala gözlərin.**

Bu vaxta qədər elə Şimali Azərbaycanın özündə göz-lər haqqında o qədər şeirlər yazılmışdı ki... Hətta Sə-məd Vurğunun, Məmməd Rahimin, İsmayııl Soltanın gözlərə həsr etdikləri şeirlərə bəstəkarlar musiqi də bəstələmişdilər. Bəli! Gözlər haqqındakı şeirlər nəğmə-ləşmişdi. Müğənnilər gözlərin nəğmələrini radioda,

bayramda, nişanda, toyda, ziyafətdə həvəslə oxuyurdu. Mən əlimə qələm aldığım gündən düşünmüşəm ki, hər hansı şair dönə-dönə işlənmiş bir mövzuya girişərsə, çalışmalıdır ki, yazdığı şeir özündən əvvəl yazılmış şeirlərin səviyyəsindən yuxarıda dayansın. Əgər yazılınların səviyyəsində yazsa, onda yazılınlar var da. Daha təzəsi nəyə gərəkdir? Əgər yazılınlardan aşağı səviyyədə yazsa, özünü rüsvay edər. Yaxşı ki, "Ala gözlər" çap olunandan sonra oxucuların könül sarayına minnətsiz daxil ola bildi. Bu şeir dillərdən-dillərə düşdü. Şeiri sevənlər də, sevməyənlər də "Ala gözlər"i əzbərlədi. Neçə-neçə şair bu şeirə nəzirə yazdı. Hara getdimsə məndən "Ala gözlər"i oxumağımı xahiş etdilər. Mən də hərarətlə oxudum.

Bir axşam o taylı dostumla Bakıda universitetin yataqxanasına tələbələrlə görüşə getmişdim. Tələbələr bizi dövrəyə aldı. Suallar-cavablar qurtarandan sonra Qızılgül adlı yaraşıqlı bir qız utana-utana xahiş etdi ki, "Ala gözlər" şeirini oxuyum. Mən də utana-utana qızı bixdim. Kaş heç baxmayaydım. İlahi, qız-qızə necə bənzəyərmiş! Yaman sarsıldım. Sanki qarşımıda Naxışın özü dayanmışdı. Ona həsr etdiyim şeiri oxumağı xahiş edirdi. Mən bu xahişi ləyaqətlə yerinə yetirmək üçün özümü ələ aldım. Qızılgülün ala gözlərinə baxa-baxa şeiri yanğı dolu ilhamla əzbərdən oxudum. Zarafat deyildi, gör Naxışı harda itirib, harda tapmışdım. Qızılgülə baxdıqca qızın yanaqları rəng verib, rəng alırdı. Belə rəngləri yalnız yanın çıraqlarda görmüşəm. Yanan çıraqların şölələri gah al, gah sarı, gah yaşıl rəngə ələrlər. Bəli! Nisgil dolu şeirimin alovuya yanın Qızılgül

mənim gözlərimdə özü boyda közə dönmüşdü. Bəlkə qız ona çox baxdığını məftunluğa yozmuşdu? Ona görə rəng verib, rəng alırdı? Bilmirəm. Kənardan baxanlar isə tərəddüdlə həyəcan dolu anların sonunu gözləyirdi. Bu dəfə də Qızılgül özünü ələ alıb səmimiyyət dolu eyhamla mənə: – Mən sizin başqa əsərlərinizlə tanış olmasam da qətiyyətlə deyə bilərəm ki, bu şeir sizin şah əsərinizdir – dedi. Bəlkə qız bu anda zamanın məni daha sanballı əsərlər yazmağa çağırın səsini eşitmədi. Mən nəzakətlə: – Adı şeirimi belə yüksək qiymətləndirdiyinizə görə sizə təşəkkür edirəm, xanım. Mən bu şeiri o taydakı bir qıza yazmışam. Siz necə də bir-birinizə bənzəyirsiniz. Sanki bir almanın yarı bölüblər. Bir parçası o qızdır, bir parçası siz – dedim. Qızılgül təzədən rəng verib, rəng aldı... Yalnız indi mənim ona niyə çox baxdığını səbəbini həm özü, həm də kənardan dayanan tələbələr başa düşdü...

Qız məni o taylı dostumla çay içmək üçün öz otaqlarına dəvət etdi. Biz Qızılgülün təklifini qəbul edib arxasınca getdik. O çaydanı qaynatdı. Çayı dəmlədi. Otaq çay ətriylə doldu. Onunla bir otaqda yaşayan qız kiçik masanın üstdə xudmani süfrə açdı. Şirniyyat gətirdi. Qızılgül stəkanlara məxməri çay süzüb birini mənim, birini də dostumun qabağına qoydu. Sanki qız mənim hansı yanğımına özü dəmlədiyi çayla söndürmək isteyirdi. Biz çayları məmnuniyyətlə içdik. Ayağa qalxanda otağın qapısı astadan döyüldü. Qızılgül hərəkətlə: – Buyurun! – dedi. Qapı açıldı. Qucağında bir dəstə təzətər qızılgül tutmuş bir gənc otağa daxil oldu. Maraqla bizə baxıb əlini Qızılgülə uzatdı. Sonra təbə-

sümlə ona: – Sənin təvəllüd gününü təbrik edirəm – dedi. Qız gəncin əlini ovcunda tutub: – Sağ ol, Mövcud – dedi. Sonra təzətər qızılgülləri gəncdən aldı. Qızılgüllərin qırmızı şəfəqləri qızın ağ əllərinə düşdü. Qızılgül məni gəncə göstərib: – Bilirsən bu əziz qonağımız kimdir? – deyə soruşdu. Gənc etirafla: – Yox! Bilmirəm – dedi. Qız sualla: – “Ala gözlər” şeiri yadındadır? – dedi. Gənc hərarətlə: – Əlbəttə yadımdadır. Əla şeirdir – dedi. Qız təntənəylə: – O şeiri bu əziz qonağımız yazıb – dedi. Gənc bu dəfə mənə heyran-heyran baxdı. Sonra əlini hörmətlə mənə uzatdı. Əl verib tanış olduq. Ünsiyyət ikiüzlü pulu andırır. Bu pulun bir üzü səmimiyyət, bir üzü yaltaqlıqdır. Ünsiyyət bu iki üzün hansının, haçan, harada göstərilməsini əvvəlcədən ölçüb-biçir. Mövcudun davranışını səmimiyyətə yox, yaltaqlığa bənzəyirdi. Mən yaltaqları düşünəndə yadıma bir əhvalat düşür. Bir keşiş həmişə yaşadığı kənddən şəhərə öz atı ilə gedirmiş. Yolda keşisin rastına çıxan adamlar əyilə-əyilə ona salam vermək istəyəndə keşis atın cilovunu çəkirmiş. At dayanırmış. Sonralar at bu vərdişə elə öyrənir ki, yolda qarşısına bir adam çıxanda daha keşisin cilovu çəkməsini gözləmir. Elə özü dayanır. Bəli! At da atlıyla yaltaqlığa alışır. Yaltaq adamlar ata da yaltaqlıq öyrədir. Kim bilir, bəlkə Mövcud da əvvəller yerə-göyə siğışmayan o at qədər məğrur imiş. Sonralar ətrafindakı tanışlarının yaltaqlığı Mövcuda da sirayət edib...

Biz təzə tanışlarımızla xudahafizləşib otaqdan çıxanda Qızılgül qucağından doğan günəşə bənzəyən qızılgül dəmətini mənə uzatdı. Mən etirazla qıza: – Yox! Alma-

ram! İnciməyin! Gərək sizin təvəllüd gününüzdə mən sizə hədiyyə gətirəydim. Ancaq təəssüf ki, bilməmişəm – dedim. Qız gülə-gülə mənə: – Siz mənim hədiyyəmi verdiniz. Ondan yaxşı hədiyyə olardı? – dedi. Məni heyrət bürdü. Utana-utana Qızılgülə: – Siz hansı hədiyyəni deyirsiniz? – deyə soruşdum. Qız məmnun-məmnun: – Xahiş etdiyim şeiri oxudunuz. Mənim aləmimdə bundan dəyərli hədiyyə yoxdur – dedi. Sonra qızılgül dəmətini təkidlə qucağıma verdi. Mən qızılgullarə baxanda şair təbiətli müdrik nənəm yadına düşdü. O, qızılgülü bütün güllərdən çox sevərdi. Bakıdan söz düşəndə “Bakı həmişəbahardır” – deyərdi. Mərdəkanın qışda da havanı öz gözəl ətriylə dolduran növ-növ güllərini ağızdolusu tərifləyərdi. Qızılgulları isə gülərin şahı sanardı.

Gənc peşiman-peşiman Qızılgülə: – Şairlə görüşəcəyimi qabaqcadan bilsəydim qızılgül dəmətini qoşalaşdırıldım – dedi. Qızılgül gizli təəssüflə gəncə: – Zərər yoxdur. Canlı qızılgül sənin yanında qalır – dedi. Mən indi duydum ki, qız o gəncin sevgi nəfəsləi cazibəsinə düşmüştür. Ona görə də Qızılgülə baxa-baxa yuxarıya millənmiş kirpiklərimi təbəssümlə dolu gözlərimin üstünə endirib qaldırdım. Bununla qızə gələcək həyatında uğurlar dilədim. Biz yataqxanadan çıxdıq... “Yaşıl bağ”a gəldik. “Yaşıl bağ”da kimsə yanıqlı-yanıqlı oxuyurdu:

**Amandır, yara uyma,
Məsum gözələ qıyma.
Oxun sinəmdə qalıb,
Öldür, yaralı qoyma!**

Deyəsən oxuyan qız idi. Özü də sevgilisini o tayda qoyub gələn qız! Mən öz mənzilimizə getdim. Hələ ləçəklərinin şəhləri qurumamış qızılgulları güldana qoymaq istədim. Ancaq güldən hardaydı? Atalar demişkən, otaqda bir həsir idi, bir də Məmmədnəsir. O taydan özləri ilə şeylərini də gətirən qonşularımızın qapılarını döyməli oldum. Bir güldən alıb müvəqqəti öz mənzili mənzilə gətirdim. Əmanət güldən su tökdüm. Qızılgül dəmətini mizin üstündən götürüb güldən yerləşdirəndə titrək şöləleri andıran ləçəklər silkələndi. Bu zaman qırmızı ləçəklərin arasında bir kağız parçası ağardı. Sanki mən titrək şölələrin o kağız parçasını yandıracığından qorxdum. Dərhal ağ kağız parçasını titrək şölələrin arasından götürdüm. Bəli! Öz əlim yansa da kağız parçasını titrək şölələrin arasında qoymadım. Kiminsə məktubunu başqasının oxumağı qəbahətdir. Illah da ki, sevgi məktubu ola! Ancaq mən başqası olsam da məhrəm idim. Axı şair idim. Şair uşaqa da, gəncə də, qoca ya da məhrəmdir. Ona görə ki, şair onların taleyində yazır. Bəlkə sevgidən daha çox yazır. Yeri gələndə öz yazılarında oxuduğu sevgi məktublarından da istifadə edir. Həyatdakı sevgi qönçələri açılıb toy güllərinə döñə-döñə şairin sənətində ailə gülüstanları salır. Bəli! Şair sevib-sevilənlərin hərarətli duyğularını ləyaqətli misralarla tərənnüm edir. Mən tərəddüd içində əllərim titrəyə-titrəyə məktubu açdım. Məktub nəsrlə yox, şeirlə yazılmışdı. Birinci misranı oxuyanda sanki bir körpə uşaq dil açıb qoynuma sığınmaq istədi. Axı bu misra mənim yaxınlarda çap olunmuş “Sevgi” şeirimin ilk misrası idi. Məni heyrət bürdü. Aşağıdakı misraları

tez-tez oxudum. Bəli! Bu sevgi məktubunun yerinə yazılmış, daha doğrusu, kağıza köçürülmüş şeirim idi. İndi təzədən görüşürdük.

**Sevgi nədir? Şimşək! Hansı ürəyə
Bir odu düşərsə, alovlanar o.
Ürək yürüyərsə üzü küləyə,
Ürəyin içində buxovlanar o.**

**“Bezib” azadlığın mənzərəsindən
Sevgi də dustaqlıq zənciri taxar.
Yalnız bir ürəyin pəncərəsindən
Bu boyda dünyaya qürurla baxar.**

**Ürək döyündükə riqqət içində
Nigaran-nigaran dinər sevgi də.
Bir məhrəm xoşbaxtin şəfqət içində
Munis surətinə dönər sevgi də.**

Nə gizlədim. Mən qızılgül ətrinə bələnmiş şeirimi qürurla sinəmə sıxdım. Sonra o unudulmaz görüşdən yadigar qalsın deyə şeir dəftərimin arasına qoydum. Sanki böyük qəzet səhifəsində yayılmış şeirimi kiçik şeir dəftərimdə gizlətdim. O gənc bu şeiri Qızılgülə çatdırmaq istəmişdi. Nədənsə qız ağ kağız parçasını şölənən ləçəklərin arasında görməmişdi. Bəlkə də şölənən ləçəklər Qızılgülün gözlərini qamasdırmışdı. Ləçəklərin arasına diqqətlə baxa bilməmişdi. Gənc isə yad adamlar yanında şölənən ləçəklər arasında sevdiyinə çatdıracağı sözlərin ulduz-ulduz yandığını Qızılgülə deməmişdi. Bəli! Yad adamlar yanında öz sevgisini qıza bəyan etməkdən utanmışdı. Yadına Qızılgülün

gəncə dediyi “zərər yoxdur, canlı Qızılgül sənin yanında qalır” sözləri düşdü. Dedim gör ha, sevdiyi qız həmişə yanında ola-ola o gənc yenə narahatdır. Qızılgülə sevgi haqqında şeirlər çatdırmaq istəyir. Bəs biz neynə-yək? Sevdiyimiz qızlar o tayda, özümüz isə bu tayda...

Gecə Naxış yuxuma girdi. Qız məndən sonra başına gələnləri yanıqlı-yanıqlı, kövrələ-kövrələ, həyəcanlanan həyəcanlanan danışdı. Dedi ki, atalar haçansa “qarabaxt dağlara çıxdı, dağları duman aldı” məsəlini yaradanda sanki elə bizi düşünübər. Mən anamla Ərdəbildə yaşayın bir qohumumuzun toyuna getmişdim. Təbrizdə Milli hökumətin süqut etdiyini toyun sabahı eşitdik. Ərdəbildə yaman qarışığılıq idi. Milli hökumətin düşmənləri gizlindən aşkarla çıxmışdılar. Kimlərsə kimlərdən hesab istəyirdi. Oldurən də vardı, ölü də. Ancaq nə divan vardı, nə məhkəmə. Günahsız insanlar isti ocaqlarını atıb qarlı tufanda Astaraya qaçırdı. Axı Astara sərhəddə yaxındır. Sənə görə yaman təlaş keçirirdim. Sən sarıdan çox nigaran qaldığımı görən anam bildi ki, biz dərhal Təbrizə qayıtmalıyıq. Ancaq bu dəhsət təlatümündə necə? Qohumlarımız bizə çox çətinliklə Təbrizə gedən bir maşın tapdı. Ərdəbildən Təbrizə gedən yolun hər saatı mənim üçün bir ilə keçdi. Şaxta yanaqlarımı dondurduqca sanki göz yaşlarının mənə yazığı gəlirdi. Öz odlarıyla yanaqlarımı isidirdi. Təbrizə çatannda həm sevindim, həm də kədərləndim. Ona görə sevindim ki, səni görəcəyəm. Ona görə kədərləndim ki, Təbriz nə mən görən, nə də sən görəndi! Yox! Təbriz qaynar qazana dönmüşdü. O qaynar qazanın altında ocaq yandıranlar şahperəstlər idi. O zülmkarlar qaynat-

dıqları qazanın suyuyla ürəkləri dağlayırdılar. Bəli! O cəlladların öldürdükləri təqsirsiz adamların meyitləri elə küçələrdə qalırdı. Biz ölüm-zülüm evimizə çatdıq. Hələ qapımızı açmamış, qonşu qadın hıçqıra-hıçqıra sizin bizə gəldiyinizi dedi. Mən evimizə getmək fikrindən vaz keçdim. Anama dedim ki, sən get evə. Mən də gedim ondan bir xəbər tutum. Anam hıçqıra-hıçqıra məni qucaqladı: – Yox! Səni heç yerə buraxmaram. Axı sən mənim yeganə balamsan – dedi. Mən də anamı hıçqıra-hıçqıra qucaqladım. Sonra qətiyyətlə: – Ana! İndiyə qədər sənin bir sözündən də çıxmamışam. Ancaq indi xahiş edirəm yolumu kəsməyəsən. Mən sənə nə qədər əzizəmsə, o da mənə o qədər əzizdir. Amma bilirom ki, sən də onu mənim qədər istəyirsən – dedim. Anam etirafla: – Doğru deyirssən, qızım – dedi. Mən anamı həyət qapımızın qabağında qonşu qadına tapşırıb sizin mənzilinizə doğru qaçdım. Başı lovlu həyət qapınıza çatdım. Qapını həyəcanla döydüm. Qapını xalanızın həyat yoldaşı İsrafil kişi açdı. Kişinin rəngi-rufu qaçmışdı. Sən demə, bir az əvvəl sizin həyətə qaragüruhçular gəlibmiş. Mən İsrafil kişidən xalanızı soruşdum. O dedi ki, xalanız yuxarı otaqdadır. Yuxarıya qalxdım. Otağın qapısını yavaşça döydüm. İçəridən – buyurun – deyən xalanızın tanış səsi gəldi. Qapını açıb içəri girəndə xalanız xalça üstdə əyləşib uşaq əmizdi rirdi. Məni görçək hövlnak uşağı xalçanın üstünə qoyub ayağa qalxdı. Mən sürətlə xalanıza doğru gedib hönkü-rə-hönkü-rə onu qucaqladım. O da hönkü-rə-hönkü-rə məni qucaqladı. O ağladı, mən ağladım. Uşaq da ağladı. İsrafil kişi aşağı mərtəbədəki otaqdan gəlib bizi

sakitləşdirdi. Xalanız uşağa baxıb neçə gündür həyəcandan südüm kəsilib. Tifil ac qalıb dedi. İsrafil kişi məhrəmliklə mənə: – Səhər silahlı qaragüruhçular həyətimizə dolmuşdular. Əlinin əl yazmalarını da, şəkillərini də yiğib apardılar. Axı şəkillər öz sahiblərinin ələ keçməsində bələdçilik rolu oynayırlar – dedi. Mən təlaşla İsrafil kişidən: – Niyə o əl yazmalarını da, şəkillərini də özüylə aparmayıb? – deyə soruştum. Xalanız təəssüflə: – Ona çox dedim ki, başına əngəl açacaq şeylərin heç olmasa bir qismini aradan çıxarsın. O isə evdən heç bir dəst dəyişik də götürmədi. İndi kim bilir, şəkillərlə onu hansı yollarda axtaracaqlar – dedi. Məni titrətmə tutdu. Ancaq özümü ələ ala bildim. Eşitmışdım ki, şahın qara siyahısında sizin də adınız vardır. O siyahıya düşənlərin hamısının bir cəzası var: – Ölüm! Düşündüm ki, nə yaxşı sizin şəklinizi fotoqrafdan alıb mənə hədiyyə etdiyiniz medalyona salmışam... Xalanız məni qaranlıq düşənə qədər buraxmadı. Axşam İsrafil kişi məni evimizə apardı. Deyəsən o, silahlı idi. Nə qədər etdimsə, evimizə getmədi. Həyət qapısının qabağında dedi ki, evdə yişəmaq gərəkdir. Əli gedəndə bizə tapşırıb ki, kəndə qayıdaq. Sonra İsrafil kişi mənimlə xudahafızləşib getdi. Qapını döydüm. Anam qapını açdı. Sizin başınıza gələn əhvalatı ağlaya-ağlaya ona danışdım. Biz də qərara gəldik ki, yiğisib Ərdəbilə gedək. Axı bizim də qohum-əqrabamız ordadır. Əgər bilsəydim ki, siz Culfadan o taya keçibsiniz, daha Təbrizdə deyilsiniz, mən də anamı elə Ərdəbildə dayıma tapşırıb Astaradan o taya keçərdim. Necə olsaydı, sizi soraqlaşa-soraqlaşa tapardım... Sizə bir şeir oxuyum?

Mən məmnun-məmnun Naxışa – oxuyun – dedim. Qız həzin-həzin oxudu:

**Biz ayrıldıq... Gen dünyada
Tənhalaşdım səndən sonra.
Qıhya çəkdir mən dünyada,
Qıyhalaşdım səndən sonra.**

**Dedim aha, hicran gəlir,
Nəfəsində tufan gəlir,
Hisslərimə talan gəlir,
Ahalaşdım səndən sonra.**

**Mən alovlu gur haraydım,
Hər mərəzə bir çaraydım,
Günəş dolu daş saraydım,
Kahalaşdım səndən sonra.**

**Müdrik dolu ölkədə mən,
Yeridim ön cərgədə mən,
Hayif, sənsiz bəlkə də mən
Dühalaşdım səndən sonra.**

**Qəribədir, tək qaldıqca,
Hər gün məhzun hal aldıqca,
Sazımdan bir tel saldıqca
Bahalaşdım səndən sonra.**

**Namərd neynər mərdə daha?
Sevinmədim bir də daha.
Dözdüm neçə dərdə daha,
Dahalaşdım səndən sonra.**

Şeir qurtardı. Mən göz yaşlarını kirpiklərimin altın-da gizlətdim ki, Naxış görməsin. Son göz yaşlarını kirpiklərimlə silib təbəssümlə Naxışın üzünə baxdım. Məraq dolu sualla: – Deyəsən siz də şair olubsunuz. Özü də yaxşısından – dedim. Naxış nisgillə mənə: – Atalar deyib ki, atı atın yanında bağlasalar həmrəng olmasa da, həmxasiyyət olar. Mən at deyiləm. İnsanam. Gözlərimi açanda şair atamı görmüşəm. Sonralar şeirlərini oxumuşam. Daha sonralar sizi görmüşəm. Şeirlərinizi dinləmişəm. Əvvəllər atamın, sonralar sizin ayrılığınız məni şair etməsə də yanğılı misralar yazmağa çağırıb – dedi. Mən təsəlliylə: – Yaxşı çağırışdır – dedim. Naxış nəzakətlə: – Sizə bir şeir də oxuyum? – dedi. Mən riqqətlə: – Oxuyun – dedim. Naxış yana-yana oxudu:

**Mən dalınca düşüb getdim,
Soraqlaya-soraqlaya.
Çinar olub yolda bitdim,
Yarpaqlaya-yarpaqlaya.**

**Yox! Yox! Getdim yelə qarşı,
Axsamadım addım başı,
Şax dolandım dağı-daşı
Ayaqlaya-ayaqlaya.**

**Təbriz səni ana-ana,
İndi qalib yana-yana...
Onu buna, bunu ona
Adaxlaya-adaxlaya.**

Neçə almas qaşlaşmışdır,
Neçə bahar qışlaşmışdır,
Neçə gözəl yaşlaşmışdır,
Buxaqlaya-buxaqlaya.

Mən toxdadıb ürəyimi,
Səndə gördüm köməyimi.
Hər doğulan diləyimi
Qundaqlaya-qundaqlaya.

Uddum ağrı-acını mən,
Andırdım tək laçını mən,
Zirvələrin saçını mən
Daraqlaya-daraqlaya.

Bəli! Sanki yalqız qoldum,
Gah bağ, gah da bağban oldum,
Bilmədim ki, niyə soldum
Pardaxlaya-pardaxlaya.

Çən tutanda gözlərimi,
Yel siləndə izlərimi,
Mən əyləşdim, dizlərimi
Qucaqlaya-qucaqlaya.

Duydum şair təpərini,
Qürurunu, hünərini,
Sənin şeir dəftərini
Varaqlaya-varaqlaya.

Yol saldıqca mən dərinə,
Heyran qaldım söz sırınə.
Ömrümüzü bir-birinə
Calaqlaya-calaqlaya...

Bu dəfə kirpiklərim nə qədər bir-birinə dayaq oludurda göz yaşlarını gizlədə bilmədi. Sanki Naxışın oxuduğu şeirin nöqtələri göz yaşlarına dönüb yanaqlarında damla-damla parladı. Naxışdan utandım. Bəli! Mələk ismətli bir qızı Vətəndə yalqız qoyub gəldiyimə görə ürəyimdə özümü o ki var, danladım. Yanaqlarımızdakı damlaları xəcalət tərləri əvəz etdi. Deyəsən xəcalətdən tərlədiyimi Naxış da duydu. Özünü itirdi. Könlümü açmaq istədi. O nəzakətlə: – Sizə bir şeir də oxuyum, – deyə soruşdu. Mən təkidlə: – Nə qədər istəyirsiniz, oxuyun – dedim. Naxış qayğıyla: – Yorulmayibsız ki? – dedi. Mən hərarətlə: – Yox! Sizin mehriban səsinizi dinlədikcə dəhşət dolu ayrılığı unuduram – dedim. Naxış qürurlana-qürurlana oxudu:

Dünyada bir kimsəyə
Qismət olmayır Günəş.
Ancaq göydə yandıqca
Ecaz dolu o atəş,
Gur işığı hamiya
Qismət olur dünyada.
Özü də təmənnasız
Nemət olur dünyada.
Sən də dünyada mənə
Qismət olmadın, gülüm!
Ancaq bildim Vətəndə
Niyə qalmadın, gülüm!

**İndi hamı oxuyur
 Qürbət şeirlərini.
 Şikayətlə yüklənmiş
 Həsrət şeirlərini.
 İndi mən də hamiya
 Qoşulub tək adam tək,
 Məhrəm şeirlərini
 Oxuyuram nakam tək...**

Doğrusu, Naxışın belə yanğı dolu nisgillə yazdığını şeirlərə heyrət etdim. Qız mənim halımı duydu. O, mehriban-mehriban: – Mənim şeir yazmağım sizdə heyrət doğurmalıdır. Bayaq dedim ki, atam da şair idi. Siz də şairsiniz. Mən iki şairlə temasda olmuşam. Axı bir-birinə dəyən iki daş od çıxarar. İndi həmən od mən özüməm. Gündüz də yanıram, gecə də. 20-ci əsrde insanlar bir-birini çox tez unudur. Adam var, dünyadan getmiş əzizinin şəklini evində başının üstündən asır. Ancaq nə olsun. Ayda bir dəfə dönüb onun şəklinə heç olmasa gözücü da baxmır. Bəli! Əzizi mələlə-mələlə ona baxsa da, o əzizinə baxmır. Zaman keçdikcə əzizinin özünü də unudur, şəklini də. Günah o adanda olmur. Yox! Keşməkeşlərlə dolu dövranda olur. Dövran başını elə qarışdırır ki, adam özünü də unudur. Ancaq sizdən xahiş edirəm, siz özüňü də unutsanız da, məni unutmayın – dedi.

Mən həyəcanla gözlərimi açdım. Otaqda nə səs vardı, nə də od yanındı. Bəli! Otaq başdan-başa toranlıq idi. O Təbrizdə Naxışgilin toran düşmüş otaqlarını andırırıdı. Ancaq qız otaqda yox idi...

“Yaşıl bağ”da müvəqqəti sakinləşən cənubluları Bakıda yerləşdirmək çətin idi. Bakıda boş ev yox idi. Ona

görə də neçə-neçə o taylini Bakıda Partiya Məktəbinə oxumağa göndərdilər. Partiya Məktəbinin yataqxanası vardi. Müdavimlər həm maddi, həm də yaşayış yeri cəhətindən hələlik təmin olunacaqdı. Qalan cənublular haqqında hələ yuxarılarda düşünürdülər...

Bir gün AK(b)P MK-nin katibi Həsən Həsənovla Azərbaycan SSR Dövlət Təhlükəsizliyi nazirinin müavini Ağasəlim Atakişiyev “Yaşıl bağ”a gəldilər. Həsən Həsənov mənə dedi ki, gəlsənə səni Kirovabada (Gəncəyə) göndərək. Tapşırarıq orda sənin üçün yaxşı şərait yaradılar. Halbuki Həsən Həsənov çoxdan bilirdi ki, mən şairəm. Paytaxtda yaşayıb-yazmalıyam. Yeri gələndə səsimi gur qaldırıb yaralı Vətənimin ağır müsibətlər caynağında çapaladığını bütün dünyaya car çəkməliyəm. Mən qətiyyətlə Həsən Həsənova: – Yox! Mən Bakıya getmək istəyirəm. Bakıda inkişaf var. Mən də öz yaradıcılığımı Bakıda inkişaf etdirmək istəyirəm – dedim. Ağasəlim Atakişiyev ciddiyyətlə mənə: – Kirovabad da inkişaf edir – dedi. Mən eyhamla Ağasəlim Atakişiyevə: – Mən Bakıda anadan olmuşam. Bakıya yaxşı bələdəm. O taydakı ata-baba diyarına da Bakıdan getmişəm – dedim. Müsahiblərim mənalı-mənalı bir-birinin üzünə baxdı. Həsən Həsənov məsləhətlə mənə: – Onda bir az gözlə. Sənin haqqında bir də fikirləşək – dedi. Mən də təmkinlə Həsən Həsənova: – Yaxşı. Gözləşəm – dedim. Sonra müsahiblərimlə xudahafizləşib mənzilimizə getdim.

Nəinki təkcə “Yaşıl bağ”da, hətta Şimali Azərbaycanın başqa guşələrində yerləşdirilən o taylılar da bu tayda qalmaq istəmirdilər. Bəli! Yenə Vətənə qayıtmaq,

düşmənlərlə yenidən döyüşmək, keçən günləri geriyə qaytarmaq isteyirdilər. Sən demə, bu taya keçən o taylıları Vətən yox, insan ömrü qədər uzanan həsrət gözləyirmiş.

Qarışiq dünyada hər şeyin öz rəngi var. Həsrətin də öz rəngi varmı? Bəli, var! Özü də o rəng sarıdır. İnanmıransa, gəncliyini itirmiş ananın saçına yaxdığı xına-yə bax, tufanın caynaqlarında çapalayan ağacdan ələnən xəzələ bax, yetim uşağıın qara gözlərinin ağlarındakı zəfəran parçasına bax, həzin-həzin yanmış titrək alovuna bax, qarşısındakı saralan ulduza intizarla göz dikən saralan ulduza bax, onda inanarsan.

Bir səhər məni, Azad kişini, aşiq Hüseyn Cavanı bir “Villis” maşınına mindirdilər. Qulam Yəhya da mindi. Sən demə, başçılar bizim üçümüz üçün İçərişəhərdə “Qız qalası”nın yaxınlığında bir otaq boşaltdırmışlar. Qulam Yəhya bizi o otaqda qoyub özü “Yaşıl bağ”a qayıtdı...

AYNADA GÖRÜŞ

İki gün idi ki, Bakıya gəlmışdik. İçərişəhərdə bize verilmiş hündür tavanlı geniş otaqda yaşayırıq. Qış səhəri olsa da hava müləyim idi. Günəş dənizin üfüqlə birləşdiyi yerdə yarıya qədər suya batmışdı. O çəhrayı çıraqüstüyü xatırladırdı. Sanki, gecə kimsə mavi dənizdə yandırıldığı çıraqını söndürməyi unutmuşdu. Sanki, hansı bir bahadir gözəlsə dənizdə gizli çırmış ki, heç kəs onu görməsin. Ancaq çəhrayı dəbilqəsi yadından çıxıb ləpələr üstdə qalmışdı. İndi parlaya-parlaya o gö-

zəlin sırrını faş edirdi. Sanki, hansı bir yorğun qocasa, çəhrayı gecə papağıyla mavi rəngli ipək yorğan-döşəkdə yatıb nə səhərin açıldığını, nə də təbiətin oyandığını duyurdu. Mən də çoxdan oyanmışdım. Hətta Bakıya “Həmişəbahar” adlı bir şeir də yazmışdım:

**Ağ vərəq üstündə gəzdikcə qələm,
Şeirə damla-damla xatırə yağar...
Bahar həsrətlisi ağsaçlı nənəm
Bakıya deyərdi həmişəbahar.**

**O gün ki, hörmətlə mən ayaq basdım
Bu doğma torpağa, gözəl şəhərə,
Könül də bağladım, qulaq da asdım
Dodağı nəğməli mavi Xəzərə.**

**Sandım ki, Xəzərin piçiltiləri
Neçə diləyimin tərənnümüdür.
Suda şəfəqlərin işltılıarı
Körpə ilhamının təbəssümüdür.**

**Bir vaxt Təbrizdəydim, indi Bakıda,
Bir ürək döyündü iki sinədə.
Ömür məhəbbətlə dindi Bakıda,
Dedi qurban olum ikisinə də!**

**Dedim taleyimin güzgüsü hanı?
Xəzər parıldadı bəxt aynam kimi.
Dedilər könlünün sevgisi hanı?
Mən sevdim Bakını öz anam kimi.**

**Mən sevdim günəşli sahilləriylə
Dumanlı-çiskinli havasını da!
Sevdim aynabəndlə mənzilləriylə
Xirdaca gøyərçin yuvasını da!**

**Mən sevdim dar-enli küçələrilə
Genişlik timsali meydanını da...
Sevdim çılçıraqlı gecələriylə
Üfüqdə dağulan toranını da.**

**Mən sevdim bürkülü istiləriylə
Sərinlik gətirən dənizini də.
Sevdim buruq-buruq tüstüləriylə
Yasəmənini də, nərgizini də.**

**Mən sevdim mülayim təbiətiylə
Narahat dolaşan küləyini də.
Sevdim bu gününün həqiqətiylə
Sabahkı müqəddəs diləyini də!**

**Mən dağüstü parkın ətəklərində
Sanki dolaşırıam dağ meşəsini.
Duyuram şəbnəmli çicəklərində
Mehriban Təbrizin “Bağış”sini.**

**İlhəm da alıram yaz çağlarından
Nə qədər bayramda, nə qədər toyda.
Yaşıl Mərdəkanın gül bağlarından
Qızılıgül dərirəm piyalə boyda.**

**Ağ vərəq üstündə gəzdikcə qələm,
Şeirə damla-damla xatirə yağar.
Bahar həsrətlisi ağsaçlı nənəm
Bakıya deyərdi həmişəbahar!**

Mənim otaq qonşularım öz qohumlarının, dostlarının, tanışlarının ünvanlarına yollandılar. Mən isə köhnə qəbristanlığa doğru üz tutdum. Axı mən ata məhəbbətinin, ana nəvazişinin təşnəsi idim. Atamı da, anamı da bu tayda qoyub getmişdim. Yox! Onları məzarqarışıq öz ürəyimdə o taya aparmışdım. O abidəsiz məzarları həmişə öz ürəyimdə gəzdirirdim. Çətinə düşəndə, təhlükəyə uğrayanda, səhv edəndə ürəyimdən səslər gəldi. Bu səslər ata məsləhəti, ana təsəllisi idi! Bəli! Atam da, anam da öz yeganə övladlarıyla danışırdılar. Doğrudur, biz həyatdan vaxtsız getmişik. Ancaq öz ömrümüzü sənə vermişik! Bizim arzumuzca yaşayasan! Görə bilmədiklərimizi sən görəsən! Edə bilmədiklərimizi sən edəsən! – deyirdilər. İndi mən bu xeyirxah niyyətlərinə görə öz valideynlərimə minnətdarlığımı bildirmək üçün köhnə qəbristanlığa gedirdim. İstəyirdim ki, ürəyimin öz doğma, isti, kövrək məhəbbətile yoğurduğu abidələri öz əllərimlə əzizlərimin məzarları üstə ucaldım. Birdən şəhərin ucqar məhəllələrindən birində kimsə oxudu:

**Pəncərəm açıqdır ki,
Niyə daş atdın, oğlan?
Könlüm səni sevir ki,
Niyə qanatdın, oğlan?**

Mahnının sözlərinə, oxuyanın səsinə diqqətlə qulaq asdim. Bildim ki, oxuyan qızdır! Özü də daşdan şikayət edir. Pəncərəsinə daş atan oğlunu da günahlandırır. Mən: – Daş!-Daş!-Daş! – deyə bir neçə dəfə piçildədim. Sonra da qət etdim ki, lügətdə daş qədər təzadlı

ikinci bir söz yoxdur. Yaxşı da daşdır, yaman da daşdır. Biz daş ürəkli, çörəyim daşdan çıxır, qazanın altın-dan daş asılıb, filankəs daşbaş edir sözlərini eşidəndə təəssüflənirik. Yoldaş, sirdaş, vətəndaş, arxadaş, məsləkdaş, əməkdaş sözlərini eşidəndə qürururlarıq. Bəli! Daş nəinki sözləri körpütək birləşdirir, həm də məna dairəsini genişləndirir. Qəribədir! Daş pəncərə də sindirir, könül də yaralayır, hasar da çəkir, ev də tikir, qala da ucaldır! Daş insanın cəsədi üstə qalağa, məzarı üstdə abidəyə çevirilir. Mən daşlar diyarı köhnə qəbris-tana çatanda yerimdə donub qaldım. O boyda qəbristanlıqda kiçik bir daş da yoxdu. Sanki qəbristanlıqda nəhəng ütü çəkib hamarlamışdır. Mən heyrət içində geri qayıtdım. Yolda yadına Nəşə düşdü. Mənim atam-la Nəşənin yaşadığı kəndlər o tayda qonşu idi. Bakıda isə biz Nəşəggillə bir həyətdə qonşu idik. Nəşə kefcil adam idi. İçməyi xoşlardı. Sevinəndə də içirdi, kədərlənəndə də. Özü də araq içirdi. Sonra üstündən armu-du stəkanla tünd çay içirdi. Əvvəl atam, sonra da anam bu dünyadan vaxtsız getdi. Ancaq ana nənəm Qərib məni həyansız qoymadı. Doğma balasının doğma balasını gözləri üstə saxladı... Nəşənin Məhluqə adlı bir qızı vardı. Yaman dəcəldi. Anası Mülükü incidərdi. Mü-lük öz qızından nənəmə şikayətlənərdi. Dünyagörmüş nənəm mənalı-mənalı gülərdi. – Yəqin sənin öz uşaq-lığın da belə dəcəl olub. Mal iyiyəsinə oxşamasa haramdır – deyərdi. Mülük acığını tamam unudub şaqqanaq çəkərdi. Gözləri yaşarınca gülərdi. – Vallah bilmirəm, yadımda deyil – deyərdi. Məhluqə, necə deyərlər, hələ qızlar bulağından su içməmişdi. Ancaq qəşəngdi. Uca

boyu, ağ sıfəti, iri qara gözləri, uzun kirpikləri, yaraşlı ayaqları yaşıdlarının ürəyində indidən qıbtə doğururdu. O məndən cəmi bir yaş kiçik idi. Bir yerdə oynayırdıq. Bəzən məni qəsdən hirsəndirirdi. Onda qızın qara dalgalı saçını əlimə dolayırdım. Döymək istəyirdim. O isə məsum gözlərini bozarmış üzümə dikib susurdu. Səssiz-səmirsiz yalvarırdı. Mənim havaya qalxmış əlim quruyub yanına düşürdü. İkimiz də böyümüştük. Məktəbə gedirdik. Yenə bir yerdə oynayırdıq. Mən şeir yazırdım. Pionerlər sarayında təşkil olunmuş ədəbiyyat dərnəyində iştirak edirdim. Bunu ancaq nənəm bilirdi. Həyətdəki qonşuların şeir yazmağımdan xəbərləri yoxdu. Bir gün dərnəyin rəhbəri İsmayıll Sol-tan bizi şeir oxumaq üçün radio idarəsinə apardı. Mən mikrofon arxasına keçib həyəcanla öz şeirimi oxudum. Sevinə-sevinə evə gəldim. Nənəmin sevinci mənimkin-dən artıq idi. Məəttəl qaldım. Axı bu barədə nənəmə bir söz deməmişdim. Sən demə, mən radioda şeir oxuyanda Məhluqə qulaq asırmış. Məni səsimdən tanı-yıbmış. Sonra gedib nənəmi evlərinə gətiribmiş. Arvad gözləri sevincdən yaşara-yaşara şairlik həvəsinə düşən yetim nəvəsinə qulaq asıbmış...

Bir gün də dərsdən gəlirdim. Sinif yoldaşlarımla da-laşmışdım. Fikrim özümdə deyildi. Məhluqə həyətdə paltar sərirdi. Mənə salam verdi. Eşitmədim. Ancaq ona elə gəldi ki, salamını qəsdən eşitməməzliyə vurdum. Qız hirsli-hirsli mənə: – Buna bax, şair olandan sonra forsundan adamın salamını da almir – dedi. Bu dəfə Məhluqənin dediyi sözləri eşitdim. Ancaq fors sözü məni cin atına mindirdi. Əlimdəki çantani ona sarı

tulladım. Çanta kızın çiyninin üstündən keçib divara dəydi. Məhluqənin üstə cumdum. Qız bir göz qırpmımda bizim qapımızı açıb özünü nənəmin qucağına atdı. Arvad özünü itirdi. Əl-ayağa düşdü. Həyəcanla Məhluqəyə: – Sənə nə olub, ay bala? – dedi. Mən hirsli-hirsli içəri girdim. Nənəm indi işin nə yerdə olduğunu bildi. – Yenə nəyiniz şərikli düşüb – deyə mənə acıqlandı. Mən ağızımı açıb Məhluqədən şikayətlənmək istədim. Ancaq yenə nənəm qoymadı: – Danışma. Bunda günah olsa da, yenə günahkar sənsən. Axı sən oğlansan. Yəni kişisən. Güzəştə getməlisən. Bir də bilməlisən ki, mən Məhluqəni səndən az istəmirəm. O ki, məni o gün sevindirdi ha... Bilirsən hansı günü deyirəm? O sən radioda şeir oxuduğun günü... hə... hə... O günü ömrüm boyu unuda bilmərəm – dedi. Sonra nənəm damarları yaşıla çalan yarpaq əllərilə Məhluqənin azca pırtlampış qara saçını tumarladı, açıq yaxasını bağladı, soyuqdan qızarmış yaş əllərini isitdi...

Bir gün də biz yiğisib Vətənə getməli olduq. Nəşənin ailəsi də bizi yola salanlar arasında idilər. Mən nə-nəmlə gəmiyə mindim. Sahildəkilər nənə ilə nəvəyə əl elədi. Məhluqə isə ağ yaylıq yox, ağ bayraq qaldırmışdı. Mənə özünün dəcəllikkən əl çəkib, təslim olduğunu bildirirdi. Təki biz getməyək. Ancaq biz getməliyik. Hakimiyyətin qərarı belə idi. Nəşənin isə ailəsi burda qalmalı idi. Axı o İran pasportunu Sovet pasportu ilə əvəz etmişdi.

Mən tərəddüd içində Nəşənin evinə yollandım. Çünkü aradan səkkiz il keçmişdi. Müharibə ünvanları da dəyişmişdi. Nəşə də başqa ünvana köçə bilərdi. Gəlib

Nəşənin evinə çatdım. Həmən ev idi. Heç qapısının rəngi də dəyişməmişdi. Yenə tərəddüdlə qapını döydüm. Qapını açan qadını tanıldım. Mülük xanım idi. O da sanki heç dəyişməmişdi. Ancaq Mülük xanım məni tanımadı. Mən hör-mətlə: – Salam, Mülük xanım! – dedim. Mülük xanım hey-rətlə: – Bağışlayın, siz kimsiniz? – deyə soruşdu. Mülükü “xanım” sözündən heyrətləndiyinə görə qınamaq olmazdı. Axı ona ilk dəfəydi ki, Mülük xanım deyirdilər. Mən də heyrətləndim. Bəli! Mülükün məni tanımadığına görə heyrətləndim. Təzədən: – Salam, Mülük xala! Mən Qəribin nəvəsiyəm. O taydan gəlmisəm – dedim. Mülük indi məni tanıdı. Az qala qışqırkı: – Ay Allah, gör bizə kim gəlib? Sən hara, bura hara? – O elə qapının astanasında üzümdən öpdü. Mən də əyilib Mülük xanımın əlindən öpdüm. Mülük xanım mənim qolumdan tutub içəri apardı. Əyləşməyə yer göstərdi. Əyləşdim. Mülük xanım maraqla: – Haçan gəlibəsən? – dedi. Ancaq cavabına ehtiyac qalmadı. O etirafla: – Biz o tayda Xalq hökuməti yixıldan sonra bu taya xeyli adam keçdiyini bilirik. Ancaq sənin də gəldiyindən xəbərimiz yoxdur. Yəqin sən də o adamlarla gəlibəsən – dedi. Mən etirafla: – Bəli! – dedim. Mülük xanım maraqla: – Yaxşı, Qərib xala necədir? – deyə soruşdu. Mən təəssüflə: – Mən Təbrizdən gəlmisəm. Nənəm isə kənddə idi. Ancaq tez-tez ondan xəbər tuturdum. Vəziyyəti yaxşı idi. Qohum-əqraba qayğıyla əhatələnmişdi – dedim. Mülük xanım çay qoydu. Armudu stekanda çay gətirdi. Sonra masa arxasında mənimlə qabaq-qənşər əyləşdi. Mən nisgillə: – Qəbristanlığa getmişdim. Atamın-anamın məzarını görməyə. Ancaq qəbristanlıqda bircə dənə də məzar yoxdur – dedim. Mülük xanım başıyla təsdiq edə-edə: – Hə! Qəbris-

tanlıq plana düşdü. Sökdülər. Yerində qəsəbə salacaqlar. Kimin adamı vardisa, məzarını başqa yerə köçürdü. Kimin adamı yoxdusa, məzarı torpaq altında qaldı – dedi. Mənim xəyalımdan dörd nisgilli misra keçdi:

**Ay ata! Ay ana! Könlümdə hicran,
Özümü həycanla sizə yetirdim.
Hər şeyi bir dəfə itirər insan,
Mən sizi ikinci dəfə itirdim.**

Sonra düşündüm ki, gərək heç olmasa valideynlərimin ürəyimdəki məzarlarını itkin düşməkdən qoruyam. Mülük xanım kədərləndiyimi görüb təsəlliylə: – Eh, tək sənin valideynlərin deyil ki. O qədər sahibsiz məzarlar torpaq altında qaldı ki... Çayını iç – dedi. Mən boğazımı dolmuş qəhəri dağıtmaq üçün armudu stəkanı əlimə götürüb çayı qurtum-qurtum içdim. Elə tutulmuşdum ki, az qala ağlayacaqdım. Bəlkə də ona görə Mülük xanımdan nə Nəşəni, nə də Məhluqəni soruştum. – Mən gedim – dedim. Sonra ayağa qalxdım. Mülük xanım da ayağa durdu. Onunla xudahafızlaşış qapıya doğru addımladım. Birdən gözlərim qapının yanından asılmış büllur aynaya sataşdı. Ordan mənə yaraşıqlı bir qız baxırdı. Bəli! O sağ əlini arxadakı ara qapının çərçivəsinə qoyub gözlənilməz qonağa maraqla baxırdı. Sanki qızın uzun, qara kirpikləri iynə-iynə olub mənim nisgilli ürəyimin yaralarını tikmək, sonra ala gözlərindən yağan təbəssümlə məlhəm qoymaq istəyirdi. Mən bu ilahi gözəllik qarşısında özümü itirəcəyimdən təşvişə düşüb tez eşiyyə çıxdım. Sanki, yolda tək deyildim.

O gözəllə qoşa addımlayırdım. Yol boyu düşünürdüm: – Axı sən kimsən? O ailənin nəyisən? Aynadan mənə niyə elə baxırdın? Bəlkə məni tanıyırsan? Bəs onda neçin yaxın gəlmədin? Məni dindirmədin?

Mən şərikli mənzilimizə çatanda qapını bağlı gördüm. Cibimdən öz açarımı çıxarıb qapını açdım. İçəri girən tək paltar dolabının önündəki iri büllur aynaya baxdım. Sanki o gözəli yenə də büllur aynada görəcəkdir. Ancaq bu büllur aynada o gözəli yox, tək özümü gördüm.

DAĞINIQ XƏYAL

Səməd Vurğunun ilhamlı sənətinin mübariz səsi hələ müharibədən əvvəl təlatümlü Arazın şahə qalxan dalğalarını yara-yara o taya da çatmışdı. Şairin ərəb əlifbası ilə çap olunmuş “Qəhrəmanlıq dastarı” adlı kitabı həcmə kiçik olsa da böyük həqiqətlərdən xəbər verirdi. Onlardan biri, bəlkə də başlıcası doğma Azərbaycan dilində də gözəl sənət əsərləri yaratmaq mümkünlüğünün sübut olunması idi!

Yaxşı yadımdadır. O zaman bu kitab oxucular arasında çatışmasa da oradakı şeirlər yalnız bir dəfə, uzaqbashı iki dəfə oxunmaqla əhali içərisində əzbərlənirdi. Həyat nəfəslə misralar öz dönük talelərindən küsən zəhmətkeş insanların dərdli ürəyində yaşamağa həvəs, mübarizəyə təşəbbüs, gələcəyə inam doğururdu... Biz gənc şairlər o misralardakı ehtişamlı duyğuları, fikirləri, ritmləri öz kövrək şeirlərimizin zirehinə döndərməyə çalışırdıq.

Vətənpərvərliyin, beynəlmiləlçiliyin, azadlığın, istiq-laliyyətin, humanizmin nə demək olduğunu S.Vurğunun vüsətli poeziyasından öyrənirdik. Təbrizdə yaradılmış “Şairlər məclisi”nin elə bir məşgələsi olmazdı ki, orda görkəmli söz ustasından söhbət düşməsin. Yalnız xatırlamaqla kifayətlənməyən məclis üzvləri böyük şairə şeirlə məktub yazdırılar. Onlar bəyaz saçlı nəğməkar Vurğunu ağ hörüklü ana Təbrizə qonaq çağırırdılar... Əlbəttə, mən də S.Vurğunu Təbrizdə görmək istəyirdim.

Bir gün mənə dedilər ki, Səməd Vurğun səni qəbul edəcək. Həyəcanım ikiqat idi. Mən ata yanına tələsən övlad, usta hüzuruna gələn şagird vəziyyətində idim. Yaziçılar İttifaqına gəldim. Sədrin otağına daxil oldum. Həyəcan dalğaları içində özümü itirdim. O isə görkəmənə yaraşan bir təmkinlə masa arxasından ayağa qalxdı, iri addımlarla mənə sarı gəldi. Sandım ki, o tayda qoyub gəldiyim, öz döyüşçü oğlunu itirən ağ saçlı Savalan dağı məni yenidən bağına basmaq üçün qabağıma gəlir. Doğrudan da görkəmli sənətkar məni tükənməz şeiriyyət xəzinəsi olan qabarmış sinəsinə böyük məhəbbətlə sıxdı. Sonra təbəssümlə mənə: – Təxəllüsündən elə bilirdim sən ağsaqqal bir şairsən. Amma sən lap gənc imişsən ki – dedi. (O zaman iyirmi üç yaşına yenicə girmişdim). Mən bir anlığa çəkdiyim bütün iztirabları unudaraq şairin düşüncəli gözlərinə baxdım. O dərin baxışlarda sevinclə kədəri ayırmak çətin idi. Sanki şagirdin gözlərindəki kədər ustanın gözlərindəki sevincə qarışmışdı. Biz otaqdan küçəyə baxan pəncərənin qabağında dayanmışdım. Şair eşikdə yağan qara baxırdı. Sanki təbiətin ağ pərdəsinin dalından o tayda-

kı qara taleləri görürdü. Bu intizarlı dəqiqlik də onun sifəti bozarmış, baxışları buludlanmış, qaşları çatılmışdı. Sanki qışın bütün soyuqları insanların səadəti naminə yazıp-yaratmaq eşiylə yanın söz sərkərdəsinin canına hopmuşdu. Ancaq mən başa düşürdüm ki, alovlu şairin isti ocağına qış soyuqluğunu mənim kədərim getirmiştir. O, handan-hana üzünü mənə çevirib yanıqlı təəssüf hissilə: – Hayif, Təbrizi görə bilmədim – dedi. Sonra cibindən “Kazbek” qutusunu çıxarıb bir papiros götürdü. Damağına qoyub alışdırıldı. Əllərinin titrəməsini görməyim deyə kibrıt çöpünü tez külqabıya atdı. Papirosa dərin bir qullab vurdu. Buruq-buruq havaya qalxan ağ tüstü şairin ağ saçına qarışdı, iriləşdi, şaxələndi. Sanki sənətkarın içərisindəki yanığının alovu şiddətləndikcə tüstüsü də çoxalırdı... Sonra o, mehribanlıqla mənim qolumdan tutub, özü ilə üzbeüz əyləşdi. Mən İran Azərbaycanındakı dəhşətli hadisələrdən ona kövrələ-kövrələ danışdım. Səməd Vurğun məni çox diqqətlə dinləyirdi. Arabir dərin xəyalı dalırdı. O, söhbət zamanı yeri gələndə o taydakı döyüş günlərində yazdığınış şeirlərin hərarətli misralarından əzbər deyirdi. Mən onsuz da işi başından aşan məşhur şairin gənc demokratik ədəbiyyatımızın taleyi qayıyla izlədiyinə heyran qaldım. Sanki, dünyagörmüş sənətkar xeyirxah tövsiyəsilə bizi ruhdan düşməməyə, qələmi yerə qoymamağa, mübarizəni davam etdirməyə çağırırdı...

Ondan ayrılanдан sonra yol uzunu düşünürdüm ki, Səməd Vurğunun Təbrizi görmək həsrəti dağ boyda şair ürəyini kövrəltmişdir. Mən yaşadığımız mənzilə gəldim. Axşam düşürdü. Masa arxasında əyləşib şeir

yazırdım. Yox! Ürəyimdə çağlayan ümman boyda Vətən həsrətini damla-damla ağ vərəqlərə səpələyirdim. Şeir yarıya çatmışdı. Bu zaman Azad kişi üzünü mənə tutub: – Bəlkə gedib çörəkləri alasan, sonra dükan bağlanar, çörəksiz qalariq – dedi. Mən qarşimdakı yazılı vərəqləri masanın siyirməsinə qoyub ayağa qalxdım. Seirin ardını düşünə-düşünə çörək dükanına yollandım. Çörək dükanı yaxınlıqdakı sahil küçəsində yerləşirdi. İçəridə həmişə kiçik növbə olurdu. Saticı mehriban bir gəlin idi. Adı Hörmət idi. Sanki o, müharibənin dəhşətlərini heç duymamışdı. Yox! Duymuşdu. Kim o mehriban gəlinin gözlərinə diqqətlə baxsaydı, çağlayan təbəssümün arxasında dommuş kədəri açıq-aşkar görərdi. Sanki Hörmət, kədərin önündə çağlayan təbəssümlə növbədə dayanan adamların gözlərindəki kədəri silmək istəyirdi. O həssas satıcı nədənsə mənim o taylı olduğumu duymuşdu. Bəlkə elə ya davranışından, ya da danışığından bilmışdı. Axı o zaman bu şəhərdə o taylılar tez-tez rast gəlmək olurdu. O tayın faciəsini tək bu şəhərin sakinləri deyil, bütün dünyanın adamları bilirdi. Hörmət bu haqda məndən heç nə soruşturmamışdı. Ancaq mənə qayğı göstərirdi. Çörəyi həmişə mənə növbəsiz verirdi. Alıcılar da bu qayğıya adət etmişdilər. Dinib-danışmırıldılar. Sanki mənim qərib olduğumu alıcılar da duymuşdular. Mən hər dəfə Hörməti görəndə yadına Təbrizdə eşitdiyim bayatılar düşürdü. Gecə idi. İş otağında təzə şeirimi bitirəndən sonra təmiz hava udmaq üçün həyətə çıxdım. Əvvəl güllərlə dolu ləkə, sonra uluzlarla dolu göyə baxdım. Dərindən nəfəs aldım. Sanki boşalmış sinəm uluzlarla dolu göy qədər geniş-

ləndi. Elə bu zaman qonşu həyətdən pərvazlanan kövrək qanadlı bayatılar mənim yaşadığım həyətə qondu:

**Bağına girəydim kaş,
Gülünü dərəydim kaş,
Üzünü gizlətsən də,
Boyunu görəydim kaş.**

**Sənə könül bağlaram,
Həsrətində ağlaram,
Bir gün qonağım olsan,
Min gün səni saxlaram.**

Bayatılara diqqətlə qulaq asdım. Oxuyan bir qız idi. Deyəsən o bilmirdi ki, qonağın qaldığı yer nə qədər gözəl olsa da, qayıdağı yer daha məhrəmdir. Ancaq qızı qınamaq olmazdı. Axı o hələ doğma yerindən bir adımda da uzağa düşməmişdi.

Hörmət məni qapıda görəntək təbəssümlü baxışıyla qabağa çağırıldı. Mən növbədə dayanan adamların yanından keçib talonlamı hörmətlə uzatdım (çörək talon ilə verilirdi). Hörmət çörəkləri çəkib verdi. Mən çörəkləri alıb piştaxtadan uzaqlaşanda arxadan bir səs eşitdim: – Bəs pul? – Bu, növbədə dayanan nəzakətli bir qadının səsi idi. O sual dolu iki incə söz mənim qulaqlarımnda top gurultularına döndü... Sanki doğma Vətənimi dağıdan düşmən toplarının səslərini eşitdim. Axı mən mənzildə şeir yazanda da, dükana yollananda da, talonları Hörmətə verəndə də ancaq Vətənimin taleyini düşünürdüm. Qayıdib piştaxtanın üstünə bir əskinas qoydum. Bəli! Pulu Hörmətin özünə verməyə utandım. Hörmət

pulu götürdü. O da pulun qalığını piştaxtanın üstünə qoydu. Sonra dərindən ah çəkdi. Ahının səsini növbədə dayananların hamısı eşitdi. Hörmət fikri yayındırmaq üçün növbəsi çatan adama təbəssümlə: – Talonu verin! – dedi. Mən pulun qalığını cibimə qoyub qızara-qızara dükandan çıxdım. Ancaq nə Hörmət, nə də növbədə dayananlar cibim pulla dolu ola-ola çörəyin haqqını niyə unutmağımın səbəbini bilmədilər.

Mən Təbrizdə olanda Ərdəbildən əliuşaqlı xalamı yanına gətirtmişdim. Hələ subay olduğuma görə mənə xalam baxırdı. Təbriz bazarlarından keçəndə adamı dadlı nemətlərin ətri vururdu. Restoranlardan, çilopəzzxanalardan, pitixanalardan, xəşxanalardan, kababxanalardan gələn ədva iyi burunları qıcıqlandırırdı. Çörəkçi dükanlarının qabağında asılmış isti səngəklər, lavaşlar, pencəəşlər buglana-buglana bərəkət bayraqlarını andırırdılar. Ancaq mən bazara getməzdim. Xalamın əri bibim oğlu İsrafili bir neçə dükən sahibilə tanış etmişdim. O lazım olan ərzaq mallarını həmin dükənlərdən alıb evə aparardı... Biz bu taya keçəndə payızın sonu idi. Şaxtalı hava Araz qırğında az qala nəfəsi dondururdu. Soyuq dəyməsin deyə mən Araz üstəki körpüdə öz qalın paltomu qocaman tarzən Yaqub dayiya vermişdim. Kişinin paltosunu qaragüruhçular aparmışdılar. Ona görə də mən bu tayda xəstələndim. Sən demə, Araz üstədə mənə bərk soyuq dəyibmiş. Məni Naxçıvan xəstəxanasına apardılar. Yatdım. Xəstəxana soyuq idi. Nə gündüzlər alışdırmağa odun, nə gecələr yandırmağa elektrik çırığı vardi. Gecələr çarpayımın başı üstədə bir otuzluq lampa yandırırdılar. O otağı həm işıqlandırır,

həm də isidirdi. Mən o lampanın sozaran işığına məlum-məlum baxdıqca müharibə illərində bu şəhərdə odu sönən neçə-neçə ocağı düşünürüm. Xidmətçi qadın bir siniyə gəldi. Qabağıma bir nimçə xörək, iki parça çörək qoydu: – Supdur! İsti-isti yeyin, canınız qızısın – dedi. Mən çarpayıda böyrü üstə dönüb kətil üzərindəki qaşığı götürüb vermeşil supuna vurdum. Sanki qaşıq islanmış bir yamağa dəydi. Tikişlər söküldü. Ağ saplar ətrafa yayıldı. Bu yamağı ölkənin libasına müharibənin qara tüstülərə boyanmış dəmir əlləri salmışdı. Supdan bir qaşıq daddım. Yeyə bilmədim. Qaşığı nimçənin qıraqına söykədim. Yadıma Təbrizdə keçirdiyim günlərdən biri düşdü. Şəhər üstədə soyuq payız gecəsi qanad gərsə də göydəki ulduzlar göz-göz yanındı. Sanki döyüşə hazırlaşan şəhərin keşiyini çəkirdilər. Aysa gələcək döyüşlərin yaxınlaşdığını duyduqca təşvişdən sarala-sarala sozarırdı. Filarmoniyada konsert böyük müvəffəqiyyətlə keçmişdi. Mən bir dəstə sənətkar dostumla “Qrand hotel” restoranına getdim. Yanımda əyləşənlərin istədikləri sıfarişləri verdim. Xörəklərin arasında yaşıda qızardılmış cüçələr də var idi. Xidmətçi sıfariş verdiyimiz xörəkləri gətirib masanın üstünə düzdü. Sonra süfrəni səliqə ilə bəzədi. Dostlarımıdan biri bülür sürahidakı qırx yaşlı yunan konyakını qədəhlərə süzdü. Biz yedik, içdik...

Kənardan mənə göz qoyan xidmətçi qadın əvvəl təccübəndi. Sonra təəssüflə: – Axı o düyüni, yağı, kişmiş, xurmanı, qaysını qoyub niyə gəlirdiniz? – dedi. Mən başımı çarpayıdan qaldırıb ona baxdım. Bu sözləri canıyananlıqlamı, istehzaylamı, yoxsa fikrimi öyrən-

mək məqsədiləmi dediyini ayırd edə bilmədim. Ancaq cavab da vermədim. Bildim ki, cavab versəm də xidmətçi qadın anlamayacaq ki, dünyada bütün nemətlərdən ləzzətli bir nemət var. O da məsləkdir! Biz məsləkimizi gələcəkdə də yaşatmaq xərinə Vətəndən didərgin düşmüşük. İndi də elə... Ya Hörmət, ya da növbədə dayananlar hardan biləcəkdi ki, Vətən həsrəti ürəyi də parçalar, xəyalı da dağıdar...

GÖZLƏNİLMƏZ QONAQLIQ

Bahar gəlmışdı. Ağaclar üstdə budaqlar yaşıllanmışdı. Sanki ağaclar uzun-uzun yaşıl şamlar yandırıb əlin-də tutmuşdular ki, gecələr yanlarından keçən yolcuların yolları işıqlansın. Gecə Ayı piyaləyə döndərib çəhrayı nurla doldurdu. Sonra qara dodaqlarına yaxınlaşdırıldı. Birdən nə düşündüsə, əzəmətli şəhərin şərəfinə qaldırıb içmək istədi. Sanki bu zaman şəhər də nadir qədəhi Xəzəri mavi meylə doldurub qaldırdı. Qədəh havada piyalə ilə toqquşdu. İkişə də çalxanıb dağıldı. Suyun üfüqlə birləşdiyi yerdə çəhrayı rənglər mavi rənglərə qarışdı. Mən Yaziçılar İttifaqındakı ədəbi-bədii gecəyə gedirdim. Şəhərin bu füsunkar mənzərəsinə baxa-baxa piçildədım:

**Ana torpaq genişlənir üfüqlərilə,
Yaxasında hər qızılıgül bir atəş olur.
Gecələr də yaz nəfəsli şəfəqlərilə
Azərbaycan gözlərimdə bir Günəş olur.**

Yaziçılar İttifaqının “Natəvan” adına klubu adamlı dolu idi. Şairlər səhnədə miz arxasında əyləşmişdilər. Aparıcı Səməd Vurğun idi. Gecədə biri Şimali Azərbaycandan, biri Cənubi Azərbaycandan olan şairlər növbəylə kürsüyə qalxıb hərarətlə şeir oxuyurdular. Sanki səhnənin yanında qoyulmuş kürsü Araz sahilində ucalan bir qaya idi. Şairlər bu qayaya qalxıb öz üzək sözlərini ehtirasla hər iki sahilə deyirdilər. Yox! Qaya nədir ki? Qaya kiçik olur. Bu kürsü salondakıların nəzərində gah Qoşqarı, gah da Savalanı xatırladırıdı.

Mən səhnədə birinci sırada əyləşmişdim. Salona baxa-baxa nə oxuyacağım haqda düşünürdüm. Elə bu zaman arxadan ciynamə bir əl toxundu. Dönüb baxdım. Mehdi Hüseyn idi. O piçiltıyla mənə: – Sən “Mən nə gətirdim” şeirini oxu! – dedi. Bu şeiri Mehdi Hüseynə ikilikdə oxumuşdum. Həssas sənətkar şeiri dinlədikdən sonra yaman kövrəlmüşdi. Hətta düşüncəli gözləri dolmuşdu. Mən bu şeiri o taydan bu taya keçəndə Naxçıvanda yazmışdım. Çıxış növbəsi mənə çatdı. Kürsüyə qalxıb “Mən nə gətirdim” şeirimi oxudum. Salondakılar şeiri nisgilli, yanıqlı, ümidi alqışlarla qarşılıdlılar. Keçib yerimdə əyləşdim. Lakin salonda alqışlar susmaq bilmədi. Dönə-dönə yerimdən qalxıb salona baş əydim. Yenə arxadan ciynamə bir əl toxundu. Dönüb baxdım. Mehdi Hüseyn idi. Mənim şeir dəftərimi istəyirdi. Mən şeir dəftərimi ona uzatdım. Mehdi Hüseyn “Mən nə gətirdim” şeirini dəftərdən cirib götürdü. Sonra dəftəri mənə qaytardı. O şeiri redaktoru olduğu “İnqilab və mədəniyyət” jurnalında çap edəcəyini dedi. Gecəyə gələnlər

dağılışanda salonda bir dəstə adam məni araya alıb şəiri istədi. Mən şeirin yeganə nüsxəsini Mehdi Hüseynə verdiyimi dedim. Ancaq sabah əzbərdən çap maşınında yazdırıb istəyən adamlara çatdıracağımı söz verdim. Elə bu zaman qocaman ədib Məmməd Səid Ordubadının mənə sarı gəldiyini gördüm. Özüm dərhal ona sarı adımlayıb qarşısında dayandım. Mən bu qadir sənətkarın sənətinin əzəmetini hələ Təbrizdə duymuşdum. “Dumanlı Təbriz” romanını maraqla oxumuşdum. Ustad sağ əlindəki çəliyini sol əlinə keçirdi. Sonra boş qalan sağ əlini mənim kürəyimə vurub: – Əsl şairsən! – dedi. Mən utandım. Başımı əvvəlcə aşağı saldım. Sonra yuxarı qaldırıb: – Bizim şeirimiz kövşəndə bitən yabani çıçəyə bənzəyir. Nə bağban, nə qayğı, nə də gübrə görüb. Yəni tənqid nə olduğunu bilməyib – dedim. Məmməd Səid Ordubadi güldü: – Yox! Gərək adamin ürəyi şair olsun! Yoxsa yazdığı şeir olmaz! – dedi. Yanımızda dayanmış orta boylu, dolu bədənli, qalın çəsməkli bir adam mənə: – Mirzə doğru deyir. Əsas ürəkdir! – dedi. Sən demə, bu adam şair ürəkli alim Mikayıl Rəfili imiş. Mən şeirimi bəyəndikləri üçün müsahiblərimə öz təşəkkürümü bildirib salondan çıxdım. Mənzilə gəldim. Otağa daxil olanda Azad kişini də, aşiq Hüseyni də çarpayıda uzanan gördüm. Aşiq Hüseyn nasaz olduğuna görə ədəbi-bədii gecəyə gedə bilməmişdi. Otaq yoldaşlarımı salam verdim. Onlar çarpayıdan qalxa-qalxa salamımı aldılar. Sonra gəlib mizin ətrafında əyləşdilər. Mən ədəbi-bədii gecədən ağız dolusu danışdım. Elə bu zaman qapı döyüldü. Mən otaq yoldaşlarımı piçiltıyla: – Bu vaxt gə-

lən kim ola? – dedim. Sonra saatıma baxdım. Bəli! Gec idi. Saat on birin yarısı idi. Qapını açdım. Gələn qonşumuz Səfa idi. Sən demə, gəlişimi gözləyirmiş. Mən bu mənzilə gəldiyimiz gün qonşularla dil tapmış, söhbət etmiş, ülfət yaratmışdım. Azad kişinin də, aşiq Hüseynin də kim olduğunu demişdim. Özümün isə hələ evlənmədiyimi bildirmişdim. Qəribədir, indi gecənin bu çağında Səfa məni evinə dəvət edirdi. Azad kişilə aşiq Hüseyn isə mənalı-mənalı bir-birinin üzünə baxırdı. Mən nə qədər üzr istəyirdimsə, Səfa əl çəkmirdi. Mənimlə ciddi işi olduğunu deyirdi. Nəhayət, nəzakət xatırınə Səfanın evinə getməli oldum. Səfanın yeddi-səkkiz yaşında bir oğlu vardı. Məktəbə gedirdi. Əri yoxdu. Deyirdilər vəfat edib. Otağa daxil olanda oğlunu görmədim. Mizin üstü dadlı yeməklərlə dolmuşdu. Kiçik surahilərdəki əlvan içkilər şam-şam yanmış cilçirağın altında elə parıldayırdı ki, sanki bir-birinə göz vururdu. Xəyalımdan keçirdim ki, bəlkə bu evdə təntənəli bir məclis qurulacaqmiş. Ancaq qonaqlar gəlib çıxmayıblar. Lakin bu zaman Səfanın tanış səsi xəyalımda toplanan fikirləri dağıtdı. O hörmətlə mənə: – Keçin, bəyəndiyiniz yerdə əyləşin! Bu süfrə yalnız sizə məxsusdur – dedi. Düşündüm ki, daha keçib. Madam ki, gəlmışəm, deməli əyləşməliyəm. Keçib miz dalında qapıya yaxın bir yerdə əyləşdim. Səfa konyak tökülmüş surahini götürdü. Qədəhimi konyakla doldurdu. Öz qədəhinə də konyak süzdü. Sonra nəzakətlə mənə: – İçək öz sağlığımıza! – dedi. Qədəhini qədəhimə vurub içdi. Mən içmək istəmirdim. Onsuz da ədəbi-bədii gecədəki uğurumdan sonra məst

olmuşdum. Ancaq nəzakət xatırınə qədəhdəki konyakı içdim. Səfa zərli nimçədə üstünə xuruş qalanmış plovu qabağıma çəkdi. O ərkyana mənə: – Özüm bişirmişəm. Həm də sizə görə bişirmişəm. Yeyin! Xörək soyuyanda ləzzəti qaçar – dedi. Mən yenə nəzakət xatırınə plovdan bir-iki qaşıq yedim. Səfa qədəhləri yenidən konyakla doldurdu. Qonşu arvadın təbəssümlə dolu gözləri elə bərq vurdı ki, sanki odu qədəhindəki konyakin üstünə töküldü. Konyak alışib yandı. Səfa ayağa qalxdı. Sonra şəstlə mənə: – İkinci sağlığı da özüm deyəcəyəm – dedi. Mən çarəsiz dolu qədəhimə əlimə götürüb gözlərimi qonşu arvadın ağzına dikdim. O təntənəylə: – Bu bədələri də içək tanışlığımızın şərəfinə. Gün o gün olsun ki, bu süfrədən daha geniş bir süfrə açım. Bütün dostları, tanışları, qohumları o süfrənin başına yığım. Deyim ki, biz evlənirik! – dedi. Sonra gedib bir ağ bağlama gətirib açdı. İçindəki qara boston idi. Səfa etirafla mənə: – Bu parçanı da sizin üçün almışam. Tikdirib geyərsiniz. Sağlığınıza qismət olsun – dedi. Məni tər basdı. Sanki içdiyim bir qədəh konyak damcı-damcı üzümdən axdı. Yadıma Təbriz düşdü. Doğma şəhərdən qəfil çıxdığımı görə mənzilimin paltar dolabından asılan üç dəst əla parçadan tikilmiş təzə kostyumdan bircəsini də özümlə götürə bilmədim. Eləcə qaldılar. İndi bufetçi Səfa mənə bir kostyumluq parçanı evlənmək üçün rüşvət vermək istəyirdi. O, dolu qədəhini başına çəkib əyləşdi. Mən isə əlimdəki qədəhi mizin üstünə qoydum. Elə bu zaman məğrur bir səs aradakı divarı döyəcləməyə başladı:

Gecə yarıdan keçəndə,
Bülbüл yuvadan uçanda,
Zöhrə yar badə içəndə
Mən olaydım saqi bülbül.

Oxuyan aşiq Hüseyn idi.

Yenə Təbrizdəki sevinc dolu günlərimizi xatırladı. Aşıq Hüseyn Cavan həmişə öz yaxın dostlarıyla bir yerdə olardı. Ancaq nədənsə tez-tez – məni unudubsunuz – deyərdi. Bəli! Bu sözləri tez-tez dediyini unudub yenə deyərdi. Sanki o yaxın dostlarını itirəcəyindən qorxardı. Yox! Bu aşiq Hüseyn Cavanın sadə təbiətindən, səmimi ünsiyyətindən doğan əsassız bir giley idi. Bir gün restorana getmişdik. Dostlarla bir yerdə yeyib-içirdik. Mən aşiq Hüseyn Cavanın sağlığına badə qaldırmağı təklif etdim. Büllur qədəhlərimizi qırx yaşılı Yunanıstan konyakı ilə doldurduq. Qədəhlər havada bir-birinə dəyib cingildədi. Sanki sədaqətlə dolu kiçik bir dostluq nəğməsi çaldı. Aşıq Hüseyn Cavan içən deyildi. O yalnız bu dostluq nəğməsinin notlarına qulaq asdı. Sonra birdən yenə: – Məni unudubsunuz – dedi. Daha dözə bilmədim. Büllur qədəhdə çalxanan konyakı içib sonra məzəmmətlə dostuma: – Ay aşiq, axı sən ki, həmişə öz dostlarının yanındasan. Elə indi də. Daha səni necə unutmaq olar. Sən Allah, bu sözləri boşla – dedim. Aşıq Hüseyn Cavan danışmadı. Matdım-matdım üzümə baxdı. Onun gözlərində məsum bir təbəssüm çağlayırdı. Sanki o öz günahını gözlərindəki məsum təbəssümlə yumaq istəyirdi...

İndi Aşıq Hüseyen Cavan tügyana gəlmişdi. Yana-yanı gurlayırdı. Şimşəkləşən səsilə divarın o üzündə xumarlanmağa başlayan sənət, döyük, məslək yoldaşını ayıltmaq isteyirdi. Axı mən öz yuvamdan uçmuşdum. Ancaq gör haraya qonmuşdum? Baharda dağlara leysan yağış yağanda dağ çayı kükrəyir, sellənir, daşır. Mənim də ürəyimdə kükrəyən ilham selləndi. Çağlaya-çağlaya oxudu. Ancaq elə oxudu ki, səsini Səfa eşitmədi. Mən özüm eşitdim. O dedi:

**Məni hisli çıraq kimi
Sən minnətlə alma, qonşu.
Mən təmizəm bulaq kimi,
Sən sinəmə dolma, qonşu!**

**Yığ dağılmış tellərini,
Çək uzanmış əllərini,
Yaz ömrümün güllərini
Gülə-gülə yolma, qonşu!**

**Mən dostuyam hər zəfərin,
Həm sevincin, həm kədərin...
Sən qəhrəman bir əsgərin
Qayğısına qalma, qonşu!**

**Mən itirdim növrağımı,
Nemət dolu torpağımı.
Sən inqilab bayrağımı
Ayağına salma, qonşu!**

**Söz dolaşır qaramızda,
Od alışır yaramızda,
Sən də axıb aramızda
Təzə Araz olma, qonşu!**

**Dinlə Təbriz aşığıını,
Sındır tamah qaşığını.
Gözümüzün işığını
Kirpiyinlə calma, qonşu!**

Mən yerimdən dik qalxdım. Səfa da qalxdı. Əl-ayağa düdü. Məni saxlamaq istədi. Ancaq mən qonşu arvada “sağ ol!” demədən öz otağımıza doğru addımladım. Otağa girdim. Nə mən danışdım, nə də otaqdakı yoldaşlarım. Soyunub yatdım. Səhər durub əl-üzümü yudum. Çay-çörəyimi yedim. Ancaq yenə otaq yoldaşlarımıla danışmağa üzüm gəlmədi. Azad kişi mənim günahımı boynuma almayı utancaq baxışından duyu: – Günah səndə deyil, qonşu arvaddadır. Məgər o bilmir ki, bu qəbahətdir. Biz qəriblikdə də bir-birimizdən ayrılmamalıyıq. Sən isə gözlərindəki xəcaləti təbəssümlə dağıt! Ola bilsin ki, belələri yenə özünü sənə calamaq istədi. Sən ayıq ol! – dedi. Mən Azad kişiyə baxıb güllümsədim. Ancaq yenə danışmadım. Yalnız kirpiklərimi qaldırıb endirdim. Sanki mənim əvəzimdə kirpiklərim – baş üstə – dedi. Sabahı kağız üzərinə köçürdüyüm “Qonşu” şeirimi aşiq Hüseyen Cavana oxudum. O mənə məmnun-məmnun baxdı. Deyəsən şeir saz usta-sının ürəyinə yaman yatmışdı...

AYRILIQDAN SONRA

Bakıda İran konsulxanası fəaliyyət göstərdiyinə görə o taydan bu taya keçən şairlər mətbuat səhifələrində öz şeirlərini başqa imzalarla çap etdirirdilər. Mən də öz şeirlərimi C.Səbri imzasıyla buraxdırırdım. (C. familimin ilk hərfi idi). Yalnız İran konsulxanası Bakıdan köcüb getdikdən sonra o taydan bu taya keçən şairlər öz şeirlərini yenə əvvəlki imzalarıyla nəşr etdirilər. Mənim də təzə şeirlərim mətbuat səhifələrində yenidən Əli Tudə imzasıyla çıxdı. Mən “Ədəbiyyat” qəzetinin redaksiyasında işləyirdim. Yazıçı Yusif Əzimzadə də “Ədəbiyyat” qəzetinin redaksiyasında işləyirdi. Elə tanış olduğumuz gündən məhrəmləşmişdik. İş yoldaşının təması, mədəniyyəti, qayğısı məni heyran etmişdi. O, müharibə iştirakçısı idи. Qəribədir. Müharibə Yusifin özünü sərtləşdirərək ünsiyyətini sərtləşdirə bilməmişdi. Mənimlə elə mehriban-mehriban danışındı ki... Kim bilir, bəlkə də qərib olduğum üçün mənə hörmət edirdi. Yayın istisi nəinki şəhərdən bir yana çıxa bilməyən adamları, hətta istədiyi yerə uçub gedən quşları da təngidirdi. Bəli! Bakıda nəfəs almaq çətinləşirdi. Redaksiyada işləmək olmurdu. Yusif məsləhətlə mənə: – Bəlkə gedib bir dondurma yeyək, hə? – dedi. Mən təbəssümlə Yusifə: – Yeyək deyirsən, yeyək də – dedim. Ayağa qalxıb Yazıçılar İttifaqından çıxdıq. Yolda Yusif dedi ki, siz o taydan bu taya keçməzdən bir həftə əvvəl Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğun yazıçıları öz yanına çağırıb göstəriş verdi ki, hər axşam hazır vəziyyətdə Yazıçılar İttifaqına gəlməlidir-

lər. Bəlkə o tayda şah qoşunları ilə döyüşən qan qarşalarımıza kömək etməyə getdik. Biz hər axşam Yazıçılar İttifaqında toplanıb o taya keçmək üçün intizarla yuxarıdan icazə gözləyirdik. Siz o taydan bu taya keçən gecə biz yenə Yazıçılar İttifaqında toplanmışdıq. Bilirdik ki, vəziyyətiniz ağırdır. Hamımız o taya keçib sizə kömək etmək üçün həyəcan içində yuxarıdan icazə gözləyirdik. Səməd Vurğunun gözləri qarşısındaki telefonda, bizim gözlərimiz isə Səməd Vurğunda idi. Gecə yarısı telefon sanki könülsüz səsləndi. Özümüzü yığışdırıldıq. Gözlərimizi Səməd Vurğunun həyəcandan titrəyən dodaqlarına dikdik. Səməd Vurğun ümidi dəstəyi qaldırdı. Yalnız: – Bəli! – dedi. Sonra daha özü danışmadı. Telefonda danışanı dinlədi. Üzü gah bozardı, gah qızardı. Sanki tufana düşdü. Sonra dəstəyi ağır-ağır aparatın üstünə qoydu. Kişi üzümüzə baxa bilmədi. Sanki günahı vardı. Qarşısındaki “Kazbek” qutusundan bir papiros götürüb yandırdı. Dərin qullabla papirosun acı tüstüsünü ciyərlərinə çəkdi. Sonra havaya buraxdı. Kimsə bilmədi ki, Səməd Vurğunun ağızından çıxan qara tüstüdür, yoxsa sinəsində boğulmuş ahıdır. O handan-hana bizə: – Gedin evinizə. Daha iş-işdən keçib. Kömək lazımlımadı – dedi. Biz heyrətlə bir-birimizin üzünə baxdıq. Sanki o boyda Xəzər dənizini qaldırıb soyuq suyunu təpəmizə əndərdilər. Suyumuz süzülə-süzülə durub evimizə getdik... Sonra Yusif susdu. Mənim xəyalımdan isə neçə-neçə narahat gecə keçdi. Biz Sabir bağının yanındakı kiçik dondurma dükənəna gəldik. Ağ önlük taxmış xidmətçi qadın qənddana bənzəyən iki qabda bizə dondurma gətirdi. Mən dondurmadan bir

çay qaşığı ağızıma qoydum. Doğrusu, dondurmanın nə ətri vardi, nə də dadı. Sanki dondurma ancaq yanğını söndürmək üçün düzəldilmişdi. Yadıma Təbriz düşdü. Təbrizdə yayda sərinləmək üçün “Gülüstan” bağına gedərdik. Ya dondurma yeməyə, ya da sərin pivə içməyə. Pivə arpa suyundan əmələ gəldiyi üçün Təbrizdə pivəyə abco deyirlər. Ağ önlük taxmış xidmətçi qadın bizə dondurma gətirəndə dondurmanın ətri uzaqdan gələrdi. Yeyəndə isə dadından doymazdıq. Pivə istəyəndə xidmətçi qadın dolu bir siniylə gələrdi. Əvvəlcə pivə dolu şüşələri, sonra da qənddana bənzəyən qablar da qalaqlanan qovrulmuş püstələri sinidən götürüb mizimizin üstündə səliqəylə düzərdi...

Mən dondurmanı sərinləmək xatırınə birtəhər yedim. Yusif məndən qabaq cibindən pul çıxarıb mizin üstünə qoymuşdu. Bildim ki, o məni dondurmaya qonaq etmək istəyir. Axı o zaman doğrudan da biz özümüzü Arazın bu tayında qonaq sayırdıq. Tək bizmi? Yox! Elə yerlilər də bizi qonaq hesab edirdi. Hardan biləydik ki, bu qonaqlığın axırı əbədi sakınlik olacaq? Yusif təbəssümlə mənə: – Birini də yeyək? – dedi. Mən nəzakətlə Yusifə: – Mənim bəsimdir. Sonra boğazım ağrıya bilər – dedim. Yusif ciddiyətlə mənə: – Onda elə mənim də bəsimdir – dedi. Biz küçəyə çıxıb Yazıçılar İttifaqına yollandıq. Yolda Yusifə Təbrizdə nə yediyim dondurmadan, nə də içdiyim pivədən danışdım... İstəmədim ki, o mənim ikinci dondurmani niyə yemədiyimin səbəbini bilsin. Onda Yusifin qonaqlığının məqamı da, dəyəri də, hörməti də kiçilərdi. Biz söhbət edə-edə redaksiyaya qayıtdıq...

Redaksiyada yazı mizim kiçik bir otaqda redaktorun yazı mizi ilə üz-üzə qoyulmuşdu. Redaktor Məmməd Cəfər Cəfərov idi. Bu sakit təbiətli adam dərin biliyə malik idi. O nəinki yalnız Azərbaycan ədəbiyyatından, hətta bütün dünya ədəbiyyatından xəbərdar idi. Yazı mizinin arxasında əyləşib qarşısındaki yazıları redaktə edəndə uzun, qara, qalın saçları gözlərinin üstdə töküldərdi. O da sağ əlilə işləyə-isləyə sol əlilə saçlarını geriyyə darayardı. Rus tənqidçilərindən Gertseni, Černișevskini, Belinskini, Dobrolyubovu sevirdi. Əsərlərini sevə-sevə oxumuşdu. Ancaq Belinskiyə xüsusi məhəbbəti vardi. Yazılarda Belinski səriştəsi duyulurdu. Mən bu istedadlı tənqidçinin Səməd Vurğunun “İnsan” əsəri haqda yazdığı dəyərli məqaləsini oxuyanda da bu duyguyla rastlaşmışdım. Məqalə şairə məktub şəklində yazılmışdı. Ancaq şeiriyyətlə dolu bir münəqqid əsəri idi. Mən əlimdəki bir şeiri redaktə edib qurtardım. Aparıb M.C.Cəfərovun mizinin üstə qoyanda qəribə bir mənzərə ilə qarşılaşdım. O əlindəki qələmlə qarışındakı “Göyərçin” adlı uzun bir şeirin üstə cərrahiyə əməliyyatı aparırdı. Müəllif tərəfindən şəxsən redaktorun özünə təqdim olunan şeirin yarısından çoxu ixtisar edilmişdi. Daha öz yerimə qayıtmadım. Dayanıb oraburası qaralanmış şeirə heyrətlə baxdım. M.C.Cəfərov bunu sezib qələmi şeirin üstdə qoyub başını qaldırdı. Təbəssümlə mənə baxdı. Mən maraqla: – Bu kimin şeiri idir? – deyə soruşdum. O narazılıqla: – Tələt Əyyubovundur – dedi. Mən məsləhət tərzilə redaktora: – Ola bilməz ki, bu şeiri heç buraxmayasınız? – dedim. M.C.Cəfərov təəssüflə mənə: – Yox! O gözlərini bu

şairə dikib – dedi... Mən redaktorun son sözlərindən bu şairin maddi cəhətdən ehtiyacı olduğunu bildim.

Axı müharibə qurtarsa da qıtlıq qanadlarını evlər üstdən çəkməmişdi. Qayıdib öz yerimdə əyləşdim. Qarşımıdakı başqa şeirləri oxumağa başladım. Ancaq baxışım şeirlərə zillənsə də, xəyalım başqa aləmdə idi. Mənə elə gəldi ki, təbiət şairə istedadla dözümü qoşa verir. Əgər şairin dözümü çatmasa heç öz istedadını da pardaxlandırıa bilməz. Dünyada elə dahilər var ki, da-yandığı zirvə ucadan da ucadır! O zirvəyə heç raketlər də çata bilməz. Dahilər o zirvəyə yavaş-yavaş, özü də çətinliklə qalxıb parlamışdır. Raket isə o zirvəyə bir-dən-birə asanlıqla ucalmaq istəyəndə yarı yolda sönə bilər. Bəli! Dahilərin zirvə yolu həm də zəhmətli olubdur. Bəlkə də ən böyük qəhrəmanlar sənətin bütün əzablarına dözen dahilərdir! Təsadüfi deyil ki, dahilər başıucalıq gətirəcək bu əziyyətli yolu keçməyi öz doğma övladlarına da məsləhət görməyiblər. Təkcə şairlər deyil, bəlkə də bütün insanların həyat, sənət, zəfər uğrundakı döyüsdə ən qüdrətli silahları dözümdür. Ustad Nizami öz oğlunun şeir yazmağını istəmirdi. Söz rübabının son akordlarını mən özüm vurmuşam deyirdi. Dahi Nizami öz zamanında peygəmbər məqamına çatsa da oğlunun gələcəkdə necə şair olacağını bilə bilməzdidi. Ancaq hansı ehtiraslar burulğanında çabalayacağını, hansı əziyyətlərə qatlaşacağını, bir sözlə, nələr çəkəcəyini qabaqcadan duyurdu. Buna görə də öz başına gələnlərin oğlunun da başına gəlməsini rəva görmürdü...

Bu zaman otağa daxil olan hərbi paltarlı ariq bir adam məni xəyaldan ayırdı. Gələn adama maraqla bax-

dım. Axı hərbi geyimdə olan bu adamın başındakı vətəndaş papağı idi. Bildim ki, bu adam hərbi xidmətdən yenicə tərxis olunmuşdur. Hələ geyimini tamam dəyişməyə imkan tapa bilməmişdir. O mənə baxmadan redaktora sarı addimladı. Otağa bir xanım da girdi. O da mənə baxmadan hərbi paltarlı adamın dalınca getdi. İki si də redaktorla görüşdü. Hərbi paltarlı adam öz şeirini, xanım isə öz hekayəsini soruşdu. M.C.Cəfərov hər iki yazının qəzeti yaxın nömrələrində çap olunacağını dedi... Birdən hərbi paltarlı adam dönüb mənə baxdı. Qaşalarını çatdı. Dodaqlarını dişlədi. Sağ əlinin şəhadət barmağını bir neçə dəfə gicgahına vurdu. Redaktorun yazı mizindən aralanıb mənə sarı gəldi. Qarşısında dayandı. Gözlərimə baxdı, baxdı... Birdən heyrətlə mənə: – Sən Pionerlər sarayındakı ədəbiyyat dərnəyində iştirak edən Heydər deyilsən? – dedi. Mən təbəssümlə: – Bəli! O zaman Heydərdim, indi Əli Tudəyəm – dedim. Hərbi paltarlı adam qürurla: – Bilirsən nədən tanıldım səni? Gözlərindən! – dedi. Redaktor da, xanım da heyrətlə gah hərbi paltarlı adama, gah da mənə baxırdı. Hərbi paltarlı adam təəccübə mənə: – Bəs sən məni tanımadın? – dedi. Mən etirafla: – Xeyr! – dedim. O gülə-gülə: – İsmayıll Soltanam da! – dedi. Mən dərhalaya qalxdım. Yazı mizinin qarşısına gəldim. Müharibədən əvvəl Pionerlər sarayında təşkil olunmuş ədəbiyyat dərnəyinin rəhbərilə qucaqlaşış opüşdük. İkimizin də sevincdən gözlərimiz yaşardı. Mən dərnəkdə keçirdiyim günləri xatırladım. Bir dəfə İsmayıll Soltan bizi şeir gecəsinə apardı. Biz salonda əyləşib səhnədəki kürsüdən şeir oxuyan tanınmış şairlərə qulaq asırdıq. İsmayıll Sol-

tan da öz şeirini oxudu. Sonra məni səhnəyə çağırıldı. Mən səhnəyə çıxdım. İsmayıł Soltan yanında dayandı. Salona baxdı. Salon adamla dolu idi. İsmayıł Soltan üzünü salonda əyləşənlərə tutub iftixarla: – İndi də sizə Pionerlər sarayındakı ədəbiyyat dərnəyinin istedadlı üzvlərindən biri şeir oxuyacaqdır – dedi. Mən kürsüyə doğru addimlayanda salonda alqış səsləri gurladı. Ancaq kürsü hündür olduğundan salonu yaxşı görə bilmədim. Elə bu an arxadan iki əl mənim qollarımdan yapışış yuxarıya qaldırdı. Bu əllər İsmayıł Soltanın idi. Sanki qartal öz çolpasını ucuşa qanadlandırdı. Mən şeiri mi oxudum. Sonra da hərarətli alqışlarla qarşılandım.

İsmayıł Soltan üzünü özüylə gələn xanıma tutub şəstlə: – Gəl, istedadlı bir şairlə tanış ol! – dedi. Xanım əlini nazla mənə uzadıb: – Əntiqə! – dedi. Mən də xanımın kövrək əlini ovcumda ehtiyatla sıxıb öz adımı dedim. Ancaq deməsəydim də xanım bayaq adımı eşitmışdım. Sanki Əntiqənin gözləri bir qədər dərinliyə çəkilmişdi. Yumru çənəsi bir qədər irəli çıxmışdı... Qaranquş qanadlarına bənzəyən qaşları bir qədər riq-qətlə gərilmışdı. İsmayıł Soltan maraqla mənə: – Heç dərnək üzvlərindən görübsənmi? – dedi. Mən təəssüflə: – Xeyr! – dedim. O, dəstəyi qaldırib Hüseyin Abbaszadəyə zəng vurdu. Mənim gəldiyimi, “Ədəbiyyat” qəzeti redaksiyasında işlədiyimi, BDU-da oxumağa hazırlaşdığını dedi. Hüseyin Abbaszadə telefonda İsmayıł Soltana bu xəbərdən çox şad olduğunu bildirdi. Sonra elə indi redaksiyaya gələcəyini dedi. İsmayıł Soltan da, Əntiqə də otaqdakı boş stillardan ikisini çəkib yanında əyləşdirilər. İsmayıł Soltan mühəribədə, mən isə

inqilabda başımıza gələn əhvalatlardan danışdıq... Bir-dən otağa uca boylu, ariq bir gənc daxil oldu. İsmayıł Soltan təntənəylə mənə: – Bu da Hüseyin Abbaszadə! – dedi. Ancaq mən bu gənci tanımadım. Sən demə, o da bizim dərnəkdə iştirak edirmiş. Ancaq mən bilməmişəm. Özü də müharibə iştirakçısıdır. Bunu özü deməsə də əynindəki şinellə, ayaqlarındakı uzunboğaz çəkmələr təsdiq edirdi. Ancaq Hüseyin Abbaszadə məndən bir az yaşlı görünürdü. Mən hörmətlə yerimdən ayağa qalxdım. Əlimi ona uzatdım. Görüşüb tanış oldug. Hüseyin Abbaszadə elə ayaq üstdə əlini şinelinin qoltuq cibinə salıb bir kitabça çıxartdı. Ovcunda vərəqlədi. Nəsə axtardı. Deyəsən tapdı. Kitabçanı açıq şəkildə yazı mizimin üstə qoydu. İsmayıł Soltanın da, Əntiqənin də, mənim də başımız kitabçada açılmış vərəqin üstdə əyildi. Vərəqin başında boynu qalstuklu bir pioner şəkli, aşağısında isə şeirlər vardi. İsmayıł Soltan gülə-gülə şəhadət barmağını şəklə uzadıb mənə: – Bu oğlanı tanıyırsanmı? – dedi. Şəklə diqqətlə baxdım. Güldüm. Mənə baxan öz şəklim idi. Elə şeirlər də mənim idi. Kitabçanı əlimə götürdüm. Vərəqi çevirdim. Sən demə, Pionerlər sarayının buraxdığı bu almanax mən o taya gedəndən sonra İsmayıł Soltanın redaktorluğu ilə çıxbmış. İsmayıł Soltan qürurla: – Bundan sonra bir almanax da buraxmışıq. Orda da sənin həm şəklin, həm də şeirlərin çap olunmuşdur – dedi. Mən əlimdəki almanaxı məmnun-məmnun vərəqlədim. Keçmiş dərnək üzvlərinin bir neçəsi sanki indi kiçik səhifələrdən mənə böyük hörmətlə baxırdı. Sanki səmimiyyətlə: – Xoş gördük! – deyirdi. Hüseyin Abbaszadə almanaxın birin-

ci səhifəsində avtoqraf yazıb onu mənə bağışladı. Sonra İsmayıł Soltan da, Əntiqə də, Hüseyin də – Görüşərik! – deyib getdilər. Mən isə yenə də almanaxı vərəqlədim. Sanki itirdiyim uşaqlıq illərini vərəqlər arasında axtarırdım. Ancaq tapa bilmədim. O illərin yerində bir neçə şeirin misraları uzanıb gedirdi...

İş vaxtı qurtardı. Redaktorla xudahafızlışib redaksiyadan çıxdım. Yolda İsrafil Nəzərovla rastlaşdım. Onu Təbrizdən tanıyırdım. İsrafil Nəzərov müharibə illərində Sovet ordusunun Təbrizdə buraxdığı “Vətən yolunda” qəzetinin redaksiyasında işləyirdi. Mən 1945-ci ilin yazısında Təbrizə ilk dəfə gələndə “Vətən yolunda” qəzetinin redaksiyasında başqa əməkdaşlarla birlikdə onunla da tanış olmuşdum. Səmimiyyətlə söhbət etmişdik. İndi də mehribanlıqla görüşdük. Bir-birimizin kefi ni soruşduq. Ordan-burdan danışdıq. Birdən mən maraqla İsrafil Nəzərova: – Siz heç Təbrizi xatırlayırsınız mı? – dedim. O heyrətlə mənə: – Heç Təbrizi unutmaq olar? Sən soruş ki, Təbrizi xatırlamadığım bir gün var? Deyirlər məşhur bir ingilis yazılıcısı can üstdəymış. Yanında əyləşən dostları ondan soruşur ki, sən ömrünün axırında nə arzulayardın? Yazıçı heç fikirləşmədən deyir: – İstərdim ki, Londonun Hayd parkında bir də gəzim! – İndi məndən də soruşsalar ki, ömrümün axırında nə arzulayardım? Deyərdim ki, Təbrizi bir də görmək istəyərdim! – dedi. Onun dodaqlarında nisgillə səslənən Təbriz sözü mənim də ürəyimi titrətdi. Ancaq buludlanmış gözlərimdə təbəssüm parlادı. Bu qürur təbəssümü idi. Sən demə, İsrafil Nəzərovun sinəsi Təbriz haqda sözlə dolmuş. O məhrəm-məhrəm mənə:

– Mən Təbrizdən Bakıya ailəmə dəyməyə gələndə bir qədər sovqat da gətirərdim. Evə gətirəcəyim şeylərin hamısını Hacı Müqəddəs adlı bir baqqaldan alardım. Yenə Bakıya gələcəkdir. Hacı Müqəddəsin yanına gedib mənə lazımlı olan şeylərin siyahısını ona verdim. Hacı Müqəddəs çəşməyini gözünə taxıb siyahını oxudu. Ancaq “düyü” sözünə çatanda dayandı. Gözlərini siyahıdan ayırib mənə zillədi. Sonra qətiyyətlə: – Yox! Mən öz düyüm dən sizə verə bilmərəm – dedi. Mən heyrətlə: – Niyə? – deyə baqqaldan soruşdum. Baqqal etirafla: – Ona görə ki, mənim düyüm yaxşı deyil. Siz onu məndən alıb Bakıya aparacaqsınız. Orda da xanımıınız sizə bu düydən plov bişirəcək. Siz isə o plovu bəyənməyəcəksiniz. Hələ bəlkə üstəlik məni söyəcəksiniz də – dedi. Mən nigarançılıqla Hacı Müqəddəsə: – Bəs onda neyləyək? – dedim. Hacı Müqəddəs təbəssümlə mənə: – Siz narahat olmayın. Mən adam göndərərəm, düyünü Hacı Hümmətdən alıb gətirər. İndi Təbrizdə əla düyü yalnız ondadır – dedi. Mən razılıqla: – Yaxşı Hacı, siz bilən məsləhətdir – dedim. Ancaq ürəyimdə bu adamın düzüyünlə heyran qaldım. Axı başqa adam olsaydı öz keyfiyyətsiz düüsünü mənə sıriyordı. Heç plovun necə çıxmışıyla da maraqlanmadı. Hələ üstəlik mənfəət xatirinə söyülməyinə də razı olardı. Hacı Müqəddəs dediyinə əməl etdi. Düyünü Hacı Hümmətdən gətirtdi. Başqa şeyləri də özü verdi. Mən Hacının çıxarını ödəyib şeylərimi götürdüm. Dükandan çıxanda bu halal adama öz təşəkkürümü bildirdim. Sabahı Bakıya yola düşdüm – dedi.

Mən İsrafil Nəzərovla sağıllaşıb mənzilə doğru addımladım. Qulaq yoldaşlarımın ikisi də mənzildə idi. Pionerlər sarayının buraxdığı almanaxı cibimdən çıxarıb mizin üstünə qoydum. Pioneer formasında çəkdirdiyim şəklimlə şeirlərim çap olunan səhifələri açıb otaq qonşularımı qürurla: – Uşaqlıq çağımıda çəkdirdiyim şəklimlə yazdığını şeirləri görmək isteyirsinizsə, buyurun, baxın! – dedim. Döyüş dostlarım boynu pioner qalstuklu gənc şairə maraqla baxdılar. Mən də almanaxın bir az saralmış vərəqlərindən döyüş dostlarımı təbəssümlə baxdım...

Bu zaman qapı döyüldü. Qapını açdım. Kimi görsəm yaxşıdır? Nəşənin evindəki aynada gördüğüm gözəli! Ancaq o tək deyildi, yanında özü qədər gözəl bir qız da vardi. Bəli! Nəşənin evindəki aynaya düşən şəkil indi mənim gözlərimin şəffaf güzgüsünə düşdü. Sonra böyüdü. Elə Nəşənin evindəki aynaya düşən şəkil boyda oldu. Sanki qapının astanasında dayanan bu gözəl canlı insan deyildi. Hansı bir dahi rəssamınsa ilhamla yaradıb çərçivəyə saldığı nadir bir portret idi. Mənim qarşısında havadan asılmışdı. Ancaq bu bahalı sənət əsərinin salındığı çərçivə ucuz idi. Axı qapının çərçivəsi adı taxtadan düzəldilmişdi. Sanki cansız portretin iri gözlərinin səmimi təbəssümü dodaqlarına qonub dilə gəldi: – Qonaq istəmirsiniz? – dedi. Sanki bu ecazkar səs məni şeiriyyətlə dolu bir tamaşadan ayırdı. Mən tamaşanın ardını görmək məqsədilə qızlara: – Xahiş edirəm içəri buyurasınız! – dedim. Sonra məmnuniyyətlə qızların qarşısından kənara çəkildim. Qızlar otağa daxil oldu. Azad kişi də, aşiq Hüseyn də qonaqlara hörmət əlamə-

tilə ayağa qalxdı. Nəşənin evindəki aynada şəklini gördüyüm qız əlini mənə uzatdı: – Salam! Xoş gördük! Mən Məhluqəyəm! – dedi. Sanki sinəmdə ürəyim tərpəndi. Yox! Silkələndi. Zaman-zaman özündə saxladığı uşaqlıq xatırələrini otaq boyu səpələdi... Titrək dodaqlarım heyrətlə piçildədi: – Məhluqə! Ancaq o zamankı Məhluqə hara? Bu Məhluqə hara? Bu Məhluqə sanki çoxdan qızlar bulağından su içib gəlmüşdir. Özü də pardaxlanıb, sığallanıb, gözəlləşib gəlmüşdir. Mən Məhluqənin kiçik, nazik, ağ əlini isti ovcumda sixaraq: – Sizi yenidən gördüyümə çox şadam! – dedim. Məhluqə yanındakı yaraşıqlı qızı mənə təqdim edərək: – Tanış olun! Rəfiqəmdir! – dedi. Qız gül ətirli incə əlini mənə sarı uzadıb piçiltiyə: – Sadəgül! – dedi. Mən Sadəgülün də əlini səmimiyyətlə sıxdım. Sonra otaqdakı yoldaşlarımı şəstlə: – Tanış olun! Bu mənim uşaqlıq yoldaşım Məhluqə xanım, bu da onun rəfiqəsi Sadəgül xanımdır! – dedim. Mənzilin yaşlı sakinləri Məhluqə ilə də, rəfiqəsi Sadəgullə də görüşüb tanış olular. Qonaqlar mənim göstərdiyim yerlərdə əyləşdilər. Mən maraqla Məhluqədən: – Ünvanımı hardan tapıbsınız? – deyə soruşdum. Məhluqə eyhamla mənə: – Axтарan tapar! Atamın bir qohumu da sizinlə o taydan gəlmüşdir. Ancaq o, rayona düşmüşdür. Bəlkə tanıyırsınız. Adı Bəyoğlandır. Dünən bizə gəlmışdı. Sizin ünvanınızı mənə o verdi – dedi. Qəribədir. Cəmi səkkiz il qabaq mənimlə gizlən-paç, qaçı-tutdu, klas-klas, beşdaş, gözübağlıca oynayan bir qız uşağı indi mənimlə “biz”lə, “siz”lə danışındı... Mən etirafla Məhluqəyə: – Bəyoğlanı tanıyıram. Bizim qonşu kəndlidir. Bir cəb-

hədə döyüşmişük. İki gün bundan qabaq dəniz kənarında görüşdük. Ünvanımı məndən aldı. Ancaq mən sizə gəlmışdım. Atan evdə yox idi. Ananla söhbət etdik. Sizi isə görmədim – dedim. Mən “sizi görmədim” sözlərini qəsdən işlətdim. Axı aynada Məhluqəni görmüşdüm, o da məni... Məhluqə təessüflə: – O gün bir qədər xəstə idim. Başqa otaqda uzanmışdım. Kiminsə bizə gəldiyini bildim. Hətta gələnin səsindən gənc bir oğlan olduğunu müəyyənləşdirdim. Ancaq qalxıb o biri otağa gələ bilmədim. Yalnız gələn adam qapıdan çıxıb getmək istəyəndə ayağa qalxdı. Bir əlimi qapının çərçivəsinə söykəyib gedən adama baxdım. Onun üzü qapıya, arxası mənə sarı idi. Ancaq başdan-ayağa öntərəfi qapının yanındakı aynaya düşmüssüd. Mən də onun üzünü aynada gördüm. Qonaq gedəndən sonra maraqla anamdan: – Bizə kim gəlmışdı? – deyə soruştum. Anam sevinclə sizin gəldiyinizi dedi. Mən heyrət etsəm də inanmaq istəmədim. Bəyoğlandan ünvanınızı alan tək gəldim ki, sizi tapam. İndi görürəm ki, anam düz deyirmiş. Siz elə aynada gördüyüüm o gəncin özüsünüz! – dedi. Mən etirafla Məhluqəyə: – Mən də aynada sizi gördüm. Ancaq bilmədim ki, gördüyüüm Məhluqədir – dedim. Məhluqə heyrətlə: – Niyə? Məgər səkkiz ildə bu qədər çox dəyişmişəm? – deyə soruştu. İstədim deyəm ki, bu səkkiz ildə sən lap dünaya gözəli olubsan! Heç odlu-alovlu müharibənin dağıdıçı nəfəsini də duymamışan. Ancaq demədim. Başımı endirib qaldırmaqla qızın çox dəyişdiyini təsdiq etdim. Məhluqə danışdıqca yanaqları rəng verib, rəng alırdı. Sanki uşaqlıqda mənim əlimdən nənəmin üstünə tez-tez

şikayətə getməsini xatırladıqca utanırdı. Aşıq Hüseyin Cavan təəccübə: – Siz ki, uşaqlıqda yoldaş olubsunuz. İndi niyə “siz”lə danışırsınız? – dedi. Məhluqə ərkə mənə: – Doğrudan da! Biz ki, uşaqlıq yoldaşıyıq. Niyə “siz”lə danışırıq? – dedi. Mən ciyinlərimi çəkib: – Mən nə bilim? Özündən soruş – dedim. Məhluqə mənə qu-laq asa-asə otağa diqqətlə göz gəzdirdi. Otaqda yaşayanların biri alim, biri aşiq, biri şair olsa da ətrafdakı şeylərdə bir səliqəsizlik hökm sürürdü. Subaylıq özünü açıq-aşkar hiss etdirirdi. Mən ayağa qalxıb çay tədarükü görmək istədim. Məhluqə ayağa qalxdı. Sonra ərkə mənə: – Sən dayan! Qız olan yerdə oğlan çay tədarükü görməz! – dedi. Sanki o bu sözləri rəfiqəsi Sadəgülə eşitdirirdi. Sadəgül rəfiqəsinin eyhamını başa düşüb güldü. Gözlərində günəşli təbəssüm parladı. Ancaq Sadəgülün uzun, qara kirpikləri günəşli təbəssümü arxalarında gizləyə bildi. Məhluqə çaydanı əlimdən aldı. Su ilə doldurub ocağın üstünə qoydu. Mən gərək olan şeylərin yerlərini Məhluqəyə dedim. O Sadəgülü də köməyə çağırıldı. Qızlar gözəl bir çay süfrəsi düzəltdi. Hamımız miz ətrafında əyləşib şirniyyat yedik, çay içdik, söhbət etdik... Ancaq Məhluqə arabir aynaya baxırdı. Mən də aynaya baxırdım. Sanki Məhluqə rəfiqəsinin yanında mənə deyə bilmədiklərini aynada deyirdi. Qonaqlar ayağa qalxdılar. Mənzilin yaşlı sakinlərilə xudahafızlaşış eşiyyə çıxdılar. Mən də qonaqları müşayiət etdim. Sadəgül qabaqda tək gedirdi. Məhluqə ilə mən Sadəgülün dalınca yanaşı addımlayırdıq. Sən demə, Məhluqə tək gəlməkdən utandığı üçün Sadəgülü özüylə gətiribmiş. İndi özgə adəmi mənim yaşadığım mən-

zilə gətirdiyi üçün uşaqlıq yoldaşından üzr istədi. Sonra ərkələ: – Daha yolu da tanıdım, mənzili də. İndən belə özüm tək gələrəm – dedi. Mən mənzilə qayıdanda Azad kişi ilə aşiq Hüseyin Cavanın nə haqdasa söhbət edə-edə bir-birinin sözünü təsdiq etdiyini gördüm. Amma bir şey başa düşmədim. Azad kişi aşiq Hüseyin Cavanın danışığının məzmununu mənə çatdırmaq məqsədilə: – Məhluqə gözəl qızdır! – dedi. Mənim bu tərifə məhəl qoymadığımı görüb bir ata kimi təkidlə təzədən mənə: – Al onu! – dedi. Mən güldüm. Axı Məhluqənin ömrünün ayrılıqdan sonrakı yazılmış fəsiləri mənə məlum deyildi. Mən bu fəsillər haqda qəti hökm verə bilməzdim. Ancaq nədənsə mənim iliq gülüşüm Azad kişiyə soyuq göründü. O bir qədər yumşalmış hiddətlə: – Yoxsa bəyənmirsən? Ondan gözəl qız hardan tapa biləcəksən? – dedi. Mən yarıciddi, yarızarafat: – Əşı, qoy hələ özümüzə gələk, sonra gözəl qız sorağına düşərik – dedim.

QU QUŞLARI

Səhərdi. Günəş üfüqdə yarı görünürdü. Bəli! Yarısı dənizə sancılmışdı. Sanki bayramdı. Dəniz də bayram münasibətilə döşünə qırmızı lent taxmışdı. Ağ dilli dalğalar isə dənizin mavi sinəsində dalbadal dərtlib açılırdı. Sanki dəniz istədiyi mahniları nadir qarmonlarda çalırdı. Ecazkar ahəngləri sahillərə yayılırdı. Mən Yazıçılar İttifaqına yollandım. Orda İlyas Əfəndiyevlə görüşəcəydik. O mənim haqqımda “Kommunist” qəze-

tinin sıfarişilə məqalə yazacaqdı. Görüşdük. Salamlaşdıq. Əhvallaşdıq. Mən təvazökarlıqla hörmətli yazıçıya: – Deyəsən sizi işinizdən ayırmışam – dedim. İlyas Əfəndiyev gülə-gülə mənə: – Eh, sağ olmuş, məgər yazıçının boş vaxtı olur ki? Həmişə işləyir. Yazıçının işi nə ola bilər? Ancaq əsər! Əsər ha! Daha cəfəngiyat yox! Əyləş, hələ söhbətimiz uzun çəkəcək – dedi. Biz miz ətrafında qabaq-qənşər oturduq. O təbəssümlə mənə: – Qoltuğundakı qovluğu da mizin üstünə qoy – dedi. Mən qovluğu mizin üstünə qoyub yerimi rahatlaşdım. Sonra maraqla İlyas Əfəndiyevə: – Hazırda nə üzərində işləyirsiniz? – dedim. O qürurla: – Təzə pyes üzərində işləyirəm – dedi.

Sənətkar öz qəhrəmanları ilə birlikdə döyüşür, ölürlər, dirilir. Dünyaya təzədən gəlir. Sonrakı qəhrəmanlarıyla da birlikdə döyüşmək, ölmək, dirilmək istəyir. Dünyada təzədən yaşamaq arzulayır. Hər qəhrəmanın yalnız bir ömrü vardır. O bir ömrün əzabına dözür. Hər sənətkarın da yalnız bir ömrü vardır. Ancaq gör o neçə ömür yaşayır, neçə ömrün əzabına dözür. Deməli əgər qəhrəmanların rəşadətləri bir dağ silsiləsidirsə, sənətkarın rəşadətləri silsilələr üzərində yüksələn əzəmetli zirvələrdir. Ancaq hayif ki, yazıçı ömrü qısa olur. Bəlkə insan ömrü qısa olduğu üçün bu qədər şirindir. Yoxsa əbədi olsaydı, belə əzizlənməzdi.

Sonra İlyas Əfəndiyev qovluğunumu qabağına çəkib açdı. İçərisindəki yazılı vərəqlərə baxa-baxa: – Neçə yaşıdan yazmağa başlamışan? – deyə soruşdu. Mən sıxıla-sıxıla: – On üç yaşımdan – dedim. O təbəssümlə: – On üç nəsdir ki, – dedi. Mən dalğın-dalğın: – Bir də-

fə on üç rəqəminin xeyirini görmüşəm, bir dəfə də zə-rərini – dedim. Yaziçı mehriban-mehriban: – Maraqlı-dır. Bu necə olub? – dedi. Mən məhrəm-məhrəm: – Birincisini sizə dedim. İkincisini də deyim. Bir kənddən yol işində işləməyə getmişdik. Özümüz də on üç nəfər idik. On üç nəfərdən yalnız ikimiz salamat qayıtdıq. Bir mən, bir də qonşumuz...

İlyas Əfəndiyev xəyala daldı. Sonra mənim qovluq-dakı şeirlərimi oxumağa başladı. Sanki vərəqlər üstə qaralan sətirlər deyildi, keçib-gəldiyim yollar idi. Həssas yazıçı şeirlərin adlarını mənalı-mənalı bir az ucadan oxudu: – “Bura Azərbaycandır”, “Vətən çağrışı”, “Yaxşıdır”, “Tanıyıram onu mən”, “Mən nə gətirdim”, “Ala gözlər”... Qəribədir. Hər şeirin də taleyi canlı insan taleyinə bənzəyirdi. Öz tərcüməyi-halı vardı. Hansı şeir haçan, harda, necə yaranmışdır? Hərəsinin öz səbəbi vardı. Səbəbi dil açan şeir özü danışır...

Yaziçı maraqla mənə: – Bəs sən özün indi nə yazır-san – dedi. Mən təbəssümlə: – Bir silsilə təzə şeirlər yazıram. Qısqanlıq yalnız insanlar arasında olmur. Xeyr! İnsanların yaratdıqları əsərlər arasında da olur. Bəzən bir sənətkarın mizi üstdə bir neçə yarımcıq əsər qalanır. Ancaq bu əsərlər içərisində hansı öz müəllifini daha çox özünə çəkirsə, o tez tamamlanır. Başqa əsərlər isə sanki o tamamlanmış əsəri sənətkara qısqanır – dedim. İlyas Əfəndiyev gülə-gülə: – Şair ki, şair. Əsərlər arasındaki qısqanlıq haqqında mülahizələrin xoşuma gəldi. Mənə də elə gəlir ki, əsərlərin taleyi insanların taleyinə bənzəyir. Axı əsərlərin müəllifləri də, qəhrəmanları da insanlardır – dedi. Sonra susdu. Bu an-

da o, gurlamamışdan əvvəl susan tufana bənzədi. Üzü qaraldı. Gözləri qızardı. Bəli! Sakit düşüncəli gözlər in-di qaranlıqda çaxacaq şimşəyi andırırdı. Şimşək çaxdı: – Deyirlər cəlladlar istedadlı bir cavan şairi elə küçə-dəcə gülлələyiблər. Bu doğrudurmu? – dedi. Mən hüznlə: – Bəli! – deyib gözlərimi yerə dikdim. Sanki öz başımı dostumun nəsi üstə əydim. Sonra başımı qaldı-rib şəhid qələm dostum Məmmədbağır Niknam haqqında müsahibimə yana-yana danışdım...

Məmmədbağır Niknam kibrıt karxanasında* fəhlə iş-ləyirdi. Bəlkə də elə ona görə gənc şairin azadlıq düş-mənlərinə qarşı yazdığı şeirlərdən barit qoxusu gəlirdi. Ancaq o, “Şairlər məclisi”ndə öz inamlı dolu şeirlərini oxuyanda elə utanardı ki, həyalı qızlar tek tər tökərdi. Nəfəsi kükürdüyü Niknamın “Şairlər məclisi”ndə oxudu-ğu şeirlər “Vətən yolunda” qəzetində, “Azərbaycan” jurnalında, “Şairlər məclisi” məcmuəsində nəşr olunardı. Sonralar o “Azərbaycan” qəzetiňin də fəal müəllif-lərindən biri oldu. Niknam öz qələm dostlarını saat qa-bağında yerləşən mənzilinə dəvət edərdi. Orda öz dostlarına ana Vətəndən, doğma dildən, azad dövrəndən danışan hərarətli şeirlər oxuyardı. Belə anlarda onun iri qara gözlərində sevinc parlayardı. Sonra Təbrizin ul-duzlarla dolu Aylı gecəsində baş xiyabanda gəzməyə çıxardı. Doğma şəhərinin gözəlliyyinə baxdıqca söz do-lusu sinəsi ilhamla qabarardı... Ancaq gənc şair gecələr də dincəlməzdidi. Vətənindəki yeni dövrana həsr edəcəyi yeni-yeni şeirlər haqqında düşünərdi... Niknam ikiyə

* fabrikində, zavodunda

parçalanmış Azərbaycanın həsrəti barədə də yanıqlı şeirlər yazardı. Belə şeirləri oxuyanda gözləri dolardı. O bütün varlığıyla Azərbaycana bağlı idi. Milli hökumət qurulandan sonra Niknam Həmkarlar ittifaqında rəhbər vəzifədə çalışırdı. Köhnə fəhlə dostlarıyla tez-tez görüşdü. Onlara yeni-yeni şeirlər həsr edirdi. Niknam mərd, işgüzər, çılgın bir gənc, nəzakətli insan idi. Dostları ilə ülfətində bu nəzakət daha aydın duyulardı. Niknam özü həyatda amansız ehtiyaclarla məruz qaldığı üçün dostlarının, yoldaşlarının, tanışlarının da ehtiyaclarını asanlıqla duyar, əllərindən gələn köməyi əsirgəməzdidi. Dostluqda, yoldaşlıqda çox sədaqətli idi. Dost yolunda ölümə də gedərdi. Ancaq Vətənin yolunda qurban getdi. O hələ sənətin geniş, dərin, təmiz üfüqlərində yenicə parlamağa başlayan bir ulduza bənzəyirdi. Bu ulduzun özünəməxsus yeri, işığı, parıltısı var idi. Hayif ki, tez söndü. İndi onun parıltısı qəzet, jurnal, məcmuə səhifələrində qalır. Özü də əbədilik qalır...

İlyas Əfəndiyev hiddətlə mənə: – Hələ eşidilməmiş nəğmələrini oxumaq həsrətilə çırpinan cavan bir bülbüllə necə qayıblar? – dedi. Sonra ayağa qalxdı. Sanki bu dəyanətli insan o tayda köməksiz qalan qardaşlarının harayına getmək istəyirdi. Ancaq bu mümkün deyildi. O, otaqda var-gəl edə-edə: – Deyirlər ki, düşmənlər şairin şeirlərini yiğib yandırmaq istəmişlər. Ancaq şeirlərə əl vurmaqdan qorxmuşlar. Qorxmuşlar ki, şeirlərin odu özlərini yandırsın. Bu bir rəvayət olsa da, həqiqətlə dolu rəvayətdir – dedi. Mən həyəcanla İlyas Əfəndiyevə: – O tayda o qədər şəhid qanı töküblər ki, indi və-

təndaşlıq duyğusu olan adamlar yerə ayaq basmağa ehtiyat edir. Bəli! Qorxur ki, şəhidlərin torpağın sinəsinə səpələnmiş müqəddəs qanını tapdalaya bilər. Kimsə deyib ki, insanın ömür yolu idman yarışının yoluna bənzəyir. İdmançı yarış yolunda yürüüb qələbə qazanmaq üçün finişə tez çatmaq istəyir. İnsan isə ömür yolunda finişə gec, bacardıqca gec çatmaq istəyir. Məncə, insan ömür yolunu tez də başa vura bilər, gec də! Ancaq çalışmalıdır ki, bu enişli-yoxuşlu yolu şərəflə başa vursun. Qu quşu ömründə yalnız bircə dəfə oxuyur. Amma oxuyur ha! Elə oxuyur ki, bir nəğmədə neçə-neçə nəğmənin deyə bilmədiyini deyir. Elə oxuyur ki, həsrəti nəğməsinin yanıqlı notları suların şırıltısında, yarpaqların xışlıtlısında, güllərin piçiltisində həmişəlik qalır. Elə oxuyur ki, canlı səsi özündən sonra oxuyacaq qu quşlarının səsində əks-səda versin! Təbiətin min illərin sınagından uğurla çıxmış sarı köynəkli nəğməkarı bülbül nəfəsini çəkmədən o nəğməyə heyran-heyran qulaq assın. O nəğmə dinləyənlərin ürəyinə od da səpir, su da! Kədər də calayır, sevinc də! İntizar da aşılıyır, ümid də! Qu quşu oxuyandan sonra biryolluq susur. Nə qəbəri qalır, nə ünvani. O nəğmə isə səhərin dalğalı küləyiylə oyanıb, axşamın sığallı mehilə xumarlanır ki, gecə dincəlib sabah daha ilhamla, hərarətlə, qürurla səsləssin! Şair də belədir. Onun sənətdə tutduğu mövqeyi ömrünün illəri ilə ölçmək düzgün meyar deyil. Şair həyatda ya az, ya çox yaşamasından asılı olmayaraq sənət aləmində əbədi yaşamaq vəsiqəsini bir neçə, hətta tek bircə şeirlə də ala bilər – dedim. Yaziçi mənə diqqət-

lə qulaq asırdı. Ancaq dərin baxışlarında bir heyrət gizlənmişdi. Bəlkə də o mənim hikmətlə danışmağıma heyrət edirdi? Ancaq öz yazılarında həmişə hikmət aşılıyan sənətkar məni döyüşkən, hazırlıq, dözümlü sənət fədaisinə çevirən o təlatümlü mühiti öz gözlərilə görsəydi, qətiyyət dolu sözlərimə heyrət etməzdi. Dədiklərimi təsdiqləyərdi. Hərarətli etirafla təsdiqlədi də:

- Elədir! Sən düz deyirsən - dedi. Sonra yerində eyləşdi. Fikrə getdi. Haçandan-haçana maraqla məndən:
- Sənin o tayda heç sevgi macəran olubmu? - deyə soruşdu. Bu gözlənilməz sualdan utandım. Qıṣıla-qıṣıla:
- Olub. Biri kəndimizdə, biri də Təbrizdə - dedim. O:
- Bəs sonu nə olub? - dedi. Mən təəssüflə: - Uğursuz olub! - dedim. Sənətkar inamlı mənə: - Onda sən gözəl, lirik, kövrək sevgi şeirləri yaza bilərsən. Özü də elə yazarsan ki, yanğısı oxuyanların ürəklərinə od sala bilər - dedi. Mən bilirdim ki, İlyas Əfəndiyev sənətdə lirikanı çox sevir. Hətta iri həcmli əsərlərini də lirika ilə naxışlayır. Ona görə hərarətlə: - Madam ki, məsləhət görürsünüz, yazaram - dedim. O qətiyyətlə: - Mən də sənin haqqında yazacağım məqaləni iki gündən sonra redaksiyaya təhvil verəcəyəm. Hələlik bu qovluq məndə qalsın - dedi. Mən xeyirxah sənətkarla xudahafızlaşmış Yazıçılar İttifaqından çıxdım... Mənzilimiz yollandım. İlyas Əfəndiyevin mənim haqqımda yazdığı məqalə "Kommunist" qəzetinin üçüncü səhifəsində şəklimlə bərabər çıxdı. Sanki bu məqalə deyildi. Haqqımda yazılmış mənsur şeir idi. Sanki İlyas Əfəndiyev zaman-zaman ürəyində yanın bir ocağın odlarını yazdı-

şı sətirlərin üstünə səpələmişdi. Məqaləni oxuyan həssas oxucu dərhal başa düşürdü ki, bu yazı yalnız bir gənc şair haqda bir təcrübəli yaziçının xoş təəssüratı deyil. Yox! Bu yazı parçalanmış bir Vətən haqda cəsur bir sənətkarın ittihamla dolu sənət əsəridir. İlyas Əfəndiyev keçdiyim həyat yolunu da, döyük yolunu da, sənət yolunu da əlvan boyalarla məharətlə təsvir etmişdi. Mən həm kövrəldim, həm də sevindim. Təbrizdə olanda haqqımda çox məqalələr çıxardı. Şəkillərim də çap olunardı. Belə şeylərə adət etdiyimdən o qədər də sevinməzdəm. Axı məni o tayda hamı tanıyırdı. İndi ona görə çox sevinirdim ki, məni bu tayda da tanıyacaqdılardı. Nədənsə yenə o tayda həm ilk, həm son nəğməsini oxuyub susan qu quşlarını xatırladım. Özü də böyük nisgillə xatırladım. Axı onlar belə bir uğuru görə bilməyəcəkdilər...

Bir müddət sonra İlyas Əfəndiyevin mənə yazmayı məsləhət gördüyü sevgi şeirləri silsiləsindən birini yazış adını "İstək" qoymadı. Doğrudan da şeir "İnqilab və mədəniyyət" jurnalında çıxdıqdan sonra oxucuların rəğbətini qazandı.

**Təzə il ömrümü uzadır... Ancaq
Yaşımın üstünə bir yaşı da artır.
Sevgilim! Sənəsə vüsaldan qabaq
Nə əlim yetişir, nə səsim çatır.**

**Araz axır... axır... şair yoldaşım
Çayı bir qədəhdə içmək istəyir.
Səni qurtarmaqçın öz qan qardaşım
Dalğalar içindən keçmək istəyir.**

Bir çay qılıncıdır, kəsib aranı
İkiyə bölmüşdür ana torpağı?
Xəyalım dolanıb dağı, aranı
O sahilə qonur qartal sayağı.

Səni soraqlayır, əzizim, səni,
Dalğalar gah coşğun, gah da lal keçir.
Həsrətin yanına çəkdikcə məni,
Könlümdən neçə hiss, neçə hal keçir.

Yazda yaşadığın evin yanında
Daşdan sözüləydim buz çeşmə kimi.
Sədəf daşlarımı dişin sanında
Yaxana düzəydim ağ düymə kimi.

Könlündən bir gözəl nəğmə keçəndə
Deyəydi... Çəmənə səsin düşəydi...
Ya əl-üz yuyanda, ya su içəndə
Öz büllur aynama əksin düşəydi.

Yayda hərarətdən torpaq qızanda
Mən göydə qartal tək qanad çalaydım.
Lalə yanağından tərin sizanda
Başının üstünə kölgə salaydım.

Payızda orağa dönən hilal tək
Soyuq buludları yarıb axaydım.
Pəncərənə qonan sakit xəyal tək
Pərişan halına gizli baxaydım...

Yox! Susanda yel də, yarpaq da, səs də,
Qapını xəlvətcə açaydım gecə.
Dan ulduzu olub başının üstə
İlhamlı ürəyim yanayıdı təkcə.

Görəydim necəsən, könlümün yarı,
Hicrana tablayıb dayanırmışan?
Sən də mənim qədər heç gecə yarı
Öz şirin yuxundan oyanırmışan?

Qışda şeirə dönən məhəbbətilə
Sinəmi açaydım mən varaq-varaq...
Bir şair könlünün hərarətilə
Həm sən isinəydi, həm sönmüş ocaq.

Kim bilir, bəlkə də bir sərxoş ajan
Səni həbs etmişdir qürub zamanı.
Məni mənzil-mənzil axtaran sərvən
Səndən soruşur ki, sevgilin hani?

Cənab yumruğunu döydükə mizə,
Sən mərd dayanırsan yad qabağında.
Hər gülünc suala, hər yalan sözə
İstehza duyulur gül dodağında.

Bəlkə başı açıq, ayağı yalın
Sən sürgün yolunda dustaq gedirsən?
Gözəlliklər yurdu doğma mahalın
Hüsнünə son dəfə vida edirsən?

Bəlkə sən getdikcə biləklərində
Zəncirlər səslənib iz salır dərin?
Sənin sirlərin də, diləklərin də
Özünlə gedirlər... Bilinmir yerin.

Bəlkə al Günəşin batdığı yerdə
O ilk sevgimizi axtarır gözün?
Gecə yer üzünə çəkəndə pərdə,
Yalqız ürəyinə sirdaşsan özün!

Bəlkə Ay doğanda sən ağ əlinlə
Qara tellərini daraqlayırsan?
Sən nişan üzüklü yumşaq əlinlə
Şeir dəftərimi varaqlayırsan?

Bəlkə gül nəfəsin solğun əksimi
Canlıya döndərir dodaqlarında?
Elə o dəqiqə məhrəm səsimi
Eşitmək istəyir qulaqların da.

Mehriban sinəni didəndə təlaş,
Bir ümid könlünə qüvvət axıdır.
Gözlərindən düşən iki damcı yaş
Hicran kəlməsini pozub dağıdır.

Tarixə dönsə də uzun nisgilin,
Həmişə təzətər diləyin haqqıdır!
Səndən ayrılsa da şair sevgilin
Neçə kitabıyla dünyada sağdır!

O qılınc Arazi boz dəmir kimi
Döyüb bu torpağa-daşa qatacaq.
Hicrandan yoğrulmuş bir zəncir kimi
Vüsəlin qolundan qırıb atacaq.

Təbrizin, Salmasın, Xoyun, Mərəndin
Zəfər kürsüsündən gələcək səsim!
Müdrük Savalanın, məğrur Səhəndin
Başından dumani siləcək səsim!

Sən məni yurdumda alqışlamağa
Köhnə dostlarımdan tez görəcəksən!
Nakam sevgilinə bağışlamağa
Gülüstan bağından gül dərəcəksən!

O bayram libashlı gül növrağını
Əlinlə qarşıq iyələyəcəyəm!
Göz yaşına batmış hər yarpağını
Müqəddəs təbərrik eyləyəcəyəm!

Yox! Yox! Dəstə-dəstə ulduz qonası
Öz məğrur başına səpəcəyəm mən.
Hicranlı-vüsəlli sevgi aynası
Ala gözlərindən öpəcəyəm mən...

İKİNCİ GÜLÇÖHRƏ

İstirahət günü idi. Şəhərə getməyə hazırlaşirdim. Birdən aşiq Hüseyn Cavan mənə: – Hara belə? Bu gün bizi qonaq çağrırlar. Oraya getməliyik – dedi. Sonra üzünü Azad kişiyə tutub hörmətlə: – Siz də geyinin – dedi. Azad kişi ayağa qalxıb geyinməyə başladı. Mənim şəhərdə vacib işim vardı. Ancaq aşiq Hüseyn Cavandan keçə bilmədim. – Bizi kim qonaq çağrırlı? – deyə ondan soruştum. Aşiq Hüseyn Cavan təbəssümlə mənə: – Usta İbrahim! Şəhərin ən məşhur misgərlərindəndir. Bu günlərdə tanış olmuşuq – dedi. Sonra cibindən bir kağız parçası çıxarıb mənə verdi: – Al, bu ünvanı oxu. Gör tanıyırsanmı? Axı sən şəhərə yaxşı bələdsən – dedi. Mən kağız parçasını alıb ünvana baxdım. Bu ünvan şəhərin köhnə məhəllələrindən birində idi. Biz yola düşdük. Ünvanlara baxa-baxa gəlib bir qapının qabağında dayandıq. Mən qapını döydüm. Azad kişiyə aşiq Hüseyn Cavan kənardı durub mənim işaretimi gözlədlər. Birdən qapı açıldı. Yox! Qapı bir kinoteatr ekranı-

na döndü. Bu ekranda Gülçöhrə göründü. Bəli! “Arşın mal alan” filmindəki Gülçöhrə! İntəhası o Gülçöhrə ilə bu Gülçörənin arasında yalnız bir fərqvardı. O Gülçörənin kürəyini uzun hörükləri döyürdü, bu Gülçörənin isə hörükləri kəsilmişdi. Sanki harada olduğumu unutdum. Xəyal məni geriyə, 1945-ci ilin yazındakı Təbrizə qaytardı. Sanki Gülçörənin gözlərində yanmış uluzlar mənim gözlərimi qamaşdırıldı. Qızdan ayıb olsada gördüğüm həqiqət olub-olmadığını yoxlamaq istədim. Əllərimi gözlərimə çəkdim. Bəli! Gördüyüm həqiqət idi. Qarşısında Gülçöhrə dayanmışdı. Özü də mənə təbəssümlə baxırdı. Deyəsən hərəkətimdən heyrətləmişdi. Birdən kənardan aşiq Hüseyin Cavan: – Nə oldu? – dedi. Bu cingiltili səsi məndən əvvəl Gülçöhrə eşitmışdı. O maraqla mənə: – Sizə kim lazımdır? – dedi. Mən nəzakətlə qızı: – Bağışlayın, bura usta İbrahimin evidir? – dedim. Qız mehribanlıqla: – Bəli! Buyurun! Atam evdədir! – dedi. Sonra qapıdan kənara çəkildi. Mən əlimin işarəsilə yoldaşlarımı çağırıldım. Gülçörənin arxasında həyətə girdik. Gedə-gedə düşündüm ki, “Arşın mal alan”dakı Gülçörənin atası Soltan bəy sərvəti əlindən çıxsa da şöhrətindən bərk-bərk yapışan adamdır. Bəs görəsən bu Gülçörənin atası necə adamdır? Aşiq Hüseyin Cavan dedi ki, o, məşhur ustadır! Yoxsullaşmış bəy hara, məşhurlaşmış usta hara? Sənət həmişə sərvəti üstələyir... Bəli! Sərvət gəlir də, gedir də. Ancaq sənət gəlir də, ömürdə qalır da!

Həyətin yuxarı başındakı evdən bir kişi səsi gəldi: – Şəfiqə, qızım, qapını döyen kimdir? – Sən demə, mənim Gülçöhrə sandığım qızın adı Şəfiqə imiş. Şəfiqə

qürurla kişiyə: – Ata, səni istəyirlər – dedi. Eyvana orta boylu, ariq bir kişi çıxdı. O aşiq Hüseyin Cavanı görəndə gülümşədi. Düşüncəli gözlerinin bəllur təbəssümü solğun üzünü işıqlandırdı. Ev sahibi bir uşaq cəvikliyi ilə pillələrdən düşüb qabağımıza gəldi: – Xoş gəlibsiniz! Səfa gətiribsiniz! – dedi. Sonra üçümüzlə də görüşdü. Bizi evə apardı. Yer göstərdi, əyləşdik. Şəfiqə o biri otağa keçdi. Aşiq Hüseyin Cavan mehribanlıqla: – Necəsiniz, usta İbrahim? – dedi. Usta İbrahim minnətdarlıqla: – Sağ olun! Yaxşıyam! – dedi. Sonra aşiq Hüseyin Cavan özüylə gələn yoldaşları haqqında usta İbrahimə qısaca məlumat verdi. Sanki ev sahibi yenice tanış olduğu qonaqlarıyla daha da yaxından tanış olmaq məqsədilə: – Xoş gəlibsiniz! Səfa gətiribsiniz! – dedi. Sonra aşiq Hüseyin Cavan usta İbrahim haqqında öz yoldaşlarına qısaca danışdı. Usta İbrahim Azərbaycanın nadir mənzərəli guşələrindən olan Lahicdan idi. O hələ inqilabdan qabaq Lahicdan Əmircana gəlmışdı. Orda bir misgər dükəni açmışdı. Sənətinin şöhrəti uzaq mahallara da yayılmışdı. Ustanın qabarlı əllərilə düzəltdiyi mis qazanlarda bişən plovlar neçə-neçə məcli sin süfrəsini bəzəyirmiş. Nə dadından, nə ətrindən doymaq olmurmuş. Həssaslıqla hazırladığı, naxışladığı mis aşsüzənlər arı şanından daha incə, daha gözəl olurmuş. Zövqlə cilaladığı kəfgirlər iri saat əqrəblərindən daha yaraşıqlı, daha parlaq görünürmüşt. Hələ bir-birindən qəşəng sənət nümunələri olan mis səhəenglər, satıllar, ləyənlər, tavalar, badyalar, kasalar, sürahilər, camlar... Ancaq heç kim bilmirmiş ki, sonralar bir qırmızı kitab çıxacaq və dünyada nəqli kəsilməkdə olan heyvanların,

quşların, bitkilərin adları bu kitaba salınacaq. Onlar hər yerdə, hər zaman qayğıyla qorunacaq. Amma nəslə kəsilməkdə olan sənətkarların nə adları, nə də sənətləri heç bir qırmızı vərəqə də düşməyəcək. Özləri də unudulacaq, sənətləri də. Əmircanda öz halal əməyi, nadir istedadiyla qədirbilən insanların hörmətini qazanan usta İbrahim kəndxudanın qızı ilə evlənir. Şəhərə köcüb bir misgər dükanı açır. Sənət şöhrəti daha da artır. Bir yandan əmək şöhrəti, bir yandan da bir-birinin dalınca dünyaya gələn sevimli övladları ustanın ürəyini sevinclə doldurur. Ancaq son günlərdə usta İbrahim işe çıxmırıldı. Nasaz idi. Vaxtını evindəki qədim kitabları oxumaqla keçirirdi. Bu dünyagörmüş usta Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərini əzbərdən oxuyurdu. Bir sözlə, sinədəftər idi.

Nahar vaxtı idi. Ara qapı açıldı. Yan otaqdan bizim əyləşdiyimiz otağa mehriban baxışlı bir qadın daxil olub: – Xoş gəlibsiniz! – dedi. Usta İbrahim səmimiyyətlə bizi: – Tanış olun! Uşaqların anasıdır – dedi. Qadın utana-utana nazik əlini əvvəl aşiq Hüseyin Cavanə uzadıb: – Umnisə! – dedi. Sonra Azad kişiylə, mənimlə görüşdü. Usta İbrahim zarafatla: – Ay arvad! Eşidib-sən ki, qonaq ev yiyesinin dəvəsidir. Harda xıxırtsa, orda da qalmalıdır. Amma bu qonaqlar özləri sənət karvanlarının sarbanlardır. Nahardır. Gətir görək nəyin var – dedi. Məsum təbiətli Umnisə xanımın qayğı dolu gözlərində bir uşaq gözlərinin təbəssümü parladi. O Miz üstə təzə süfrə saldı. Sonra: – Sona! Şəfiqə! Rəhilə! – deyə qızlarını köməyə çağırıldı. Süfrə dadlı nemətlərlə doldu. Usta İbrahim Umnisə xanımı öz yanında

əyləşdirdi. Sonra üzünü qızlarına tutub: – Siz də əyləşin! – dedi. Qızlar da əyləşdilər. Yemək-içmək qurtardı. Süfrə yiğisildi. Çay gəldi. Söhbət başladı. Azad kişi məhrəm-məhrəm usta İbrahim: – Aşıq Hüseyin Cavan danışdı ki, bir az nasazsınız – dedi. Usta İbrahim peşiman-peşiman Azad kişiye: – Eh, canı o qədər ağrılardan-acılardan qorunmadım ki, indi can özü mənə ağrılar-acılar verir. Doğrusu, düşünürdüm ki, canı qorusan da, qorumasan da olacağa çarə yoxdur. Bəlkə səhv etmişəm. Bəs can niyə öz səhhətinin təminində naşı olan bir adamın günahından keçmək istəmir. Öz ağrıları-acılarıyla öz sahibini insafsızcasına cəzalandırır. Qəribədir, insan yaşa dolduqca təbiətə daha da yaxınlaşır. Sanki təbiətin qoynuna köçəcəyi günə uzanan yolun getdikcə qısallığını görür. Mən Lahicdan ayrı düşəndən sonra məcməilərdə gül bitirdim ki, ətrini tuyam, səhənglərdə bulaq çəkdirdim ki, nəgmələrini dinləyim. Eh, o qədər arzum var ki... Ancaq nasazlıq arzularımı həyata keçirməyə qoymur. Sanki istedadımın paxılları az imiş, nasazlığın da istedadıma paxıllığı tutur. Özüm öz vəziyyətimdən əsəbiləşirəm – dedi. Mən təsəlli dolu bir səslə usta İbrahim: – Eh, usta! İndi adam hər şey üstdə əsəbiləşir. Bir halda ki, dünyanın öz əsəbləri pozulmuşdur, onda dünyanın narahat qucağında yaşayan insanların əsəbləri necə sabit ola bilər? Bəzən ürəkdəki təlatüm başdakı fikri də dağıtmaga çalışır. İnsan ömrünün saatı vaxtı hesablayan adı cihaz deyil. Xeyr! İnsan ömrünün saatı onun sinəsində döyünen ürəyidir. O yalnız vaxtı ölçmür. Həm də mübarizliyi, fədakarlığı, xeyir-xahlığı yoxlayır. Ona görə də insan ləyaqətlə ölməlidir.

Siz dünyagörmüş adamsınız. Bu keyfiyyətləri məndən yaxşı bilirsiniz – dedim. Usta İbrahim məmnu-n-məmnu-n mənə: – Şair! Mənim yaşım altmış keçib. Ancaq dostlarım mənə təsəlli verib deyir ki, altmış yaşı nədir? Bu yaşda daha səmərəli işləyib gözəl sənət nümunələri yaratmaq olar. Şərqiñ söz ustadlarından biri Şeyx Sədi həmişəyaşar əsərlərini altmış yaşından sonra yaratmışdır. Ancaq Sədinin şeirlərindən top atəşlərinin gurultuları deyil, bülbül zəngulələrinin səsləri gəlirdi. Barit qoxusu yox, gül ətri duyulurdu. Sədi oxucularına ömrün enişli-yoxuşlu yollarında yalnız nəsihət edirdi, məsləhət verirdi. Amma sinəsi arzularla dolu səadət yolcularının əllərinə məşəl, ürəklərinə təpər, uğurları-na inam gərəkdi. Sədi nə qədər peygəmbərlik etsə də oxucularına istədikləri yardımı göstərə bilmirdi. Biz yaşlılar isə ömrün yollarında insan səadəti uğrunda dövranla, həyatla, taleylə döyüslərdə nə qədər desəniz qüvvə sərf etmişik. Necə deyərlər, səngərdən çıxmışıq. Ancaq tərk-silah olmamışıq. Müvazinəti itirməmişik. İmkanımız daxilində olan yardımımızı insanlardan əsir-gəməmişik. Mən indi ömrün elə mənzilindəyəm ki, ön pəncərədən baxanda qocalıq, arxa pəncərədən baxanda gənclik görünür. İçəridə qışla yazın havası bir-birinə qarışır – dedi.

Axşam düşmüdü. Ayağa qalxdıq. Usta İbrahımlə, Umnisə xanımla xudahafızlaşdı. Qızlar bizi ötürmək istədi. Etiraz etmədik. Küçəyə çıxdıq. Eşikdə gözəl hava var idi. Aşiq Hüseyin Cavan Azad kişi ilə qabaqda, mən, Sona, Şəfiqə, Rəhile arxada gedirdik. Mən səmimiyyətlə Şəfiqədən: – Siz oxuyursunuz? – deyə

soruşdum. O təbəssümlə: – Bəli! – dedi. Mən maraqla: – Harada? – dedim. Şəfiqə qürurla: – Pedaqoji institutda! – dedi. Mən riqqətlə: – Hansı fakültədə? – deyə soruştum. Şəfiqə fərəhlə: – Kimya-təbiət fakültəsində! – dedi. Mən Şəfiqəyə: – İndiki zamanda kimyaçı olmaq yaxşı arzudur. Axı dünya özü kimyalışmağa doğru gedir – dedim. Şəfiqə maraqla mənə: – Bəs siz oxumur sunuz? – dedi. Mən təəssüflə: – Xeyr! Necə oxuyaydım? İnqilab, döyük, iş, sonra mühacirət – dedim. Şəfiqənin yanaqları allandı. Sanki mənim inqilabçı-mühacir olduğumu unutduğu üçün utandı. Sonra mehribanlıqla: – Doğru deyirsiniz! Siz o qədər işlər görübünüz ki, heç oxumağa da vaxt qalmayıb. Ancaq yenə də gec deyil, inşaallah oxuyarsınız! – dedi. Mən qətiyyətlə: – Bəli! Əgər burda qalmalı olsaq, mütləq oxuyacağam! – dedim. Aşiq Hüseyin Cavanla Azad kişi usta İbrahimin evindən xeyli uzaqlaşmışdılar. Deyəsən mənzilə tez çatmaq istəyirdilər. Biz danışa-danışa küçənin başına qədər gəldik. Şəfiqə əlini səmimiyyətlə mənə uzadıb: – Sağ olun! Bizi unutmayın! Yenə də gəlin! – deyəndə bir qız haradasa oxudu:

Küçələrə su səpmışəm,
Yar gələndə toz olmasın!
Elə gəlsin, elə getsin
Aralıqda söz olmasın!

Şəfiqənin əli ixtiyarsız yanına düdü. Mən yaxındakı açıq pəncərəyə baxdım. Doğrusu, oxuyan qızın səsindəki məlahətə heyran olmuşdum. Sanki indi onu axtarırdım. Ancaq baxışlarımı dolandırıb qarşısında dayanmış

Şəfiqənin üzündə saxladım. Sonra yanğılı bir piçiltıyla:
– Bu mahnının müəllifi sənət dünyasında elə bir melodiya yaratmışdır ki, o hələ də yar gələn yola səpilən büssür su tək parlayır. Bu yola qonmaq istəyən toz o büssür suyun əbədi şirəltisindən hürküb qaçıır – dedim. Sonra o mahnının qafiyəsi üstdə bir şeir oxudum:

O hansı bir sərgidir ki,
Yaraşığı qız olmasın?
O hansı bir sevgidir ki,
Baxçasında yaz olmasın?

Kim deyir ki, bu şəhərdə
Nazlananda al səhər də,
Canlar alan bir dilbərdə
Qürur olsun, naz olmasın?

Gözü ala, qaşı qara
Qız nazlansın ara-sıra...
Ürəyində təki yara
Məhəbbəti az olmasın!

Şeir qızların xoşuna gəldi. Şəfiqə məndən şeiri yazıb ona verməyimi xahiş etdi. Cibimdən qələm-kağız çıxardım. Küçədə qatarlanmış yaraşıqlı dirəklərin başında cərgəylə yanan əlvan çıraqlar gözləri qamaşdırı-qamaşdırı sayışındı. Sanki hansı bayramdasa gurlayan yaylım atəşinin ulduz-ulduz parlayan salxımları göydən yerə səpələnəndə dirəklərin başında ilişib qalmışdı. Mən əlimdəki vərəqi yol kənarındaki dirəyə söykəyib çıraq işığında şeiri yazdım. Sonra məmnuniyyətlə Şəfi-qəyə verdim. Gec idi. Qızlarla xudahafizləşib yoldaşla-

rımın ardınca getdim. Azad kişi gülə-gülə mənə söz atıb: – Deyəsən gəlmək istəmirdin? – dedi. Mən də güllə-gülə: – Bu nə sözdür Azad kişi! Həmişə sizin qulluğunuzda hazırlam – dedim. Mənzilə çatdıq. Azad kişi də, aşiq Hüseyin Cavan da soyunub, dincəlmək üçün çarpayıda uzandı. Mən də soyundum. Ancaq çarpayıda uzanmadım. Qələm-dəftər çıxarıb yazı mizinin arxasına keçdim. Azad kişi yenə mənə söz atıb: – Şair ki, şair! Soyunmamış yazı mizinin arxasına keçir – dedi. Otaq yoldaşlarım səs salmasınlar deyə nəfəslərini də içərilərinə çəkmisdilər. Ancaq onların bu vəziyyəti uzun çəkmədi. Şeiri tez qurtardım. Vərəqi əlimdə yuxarı qaldırdım. Sonra gözlərimin qabağına gətirib oxudum. Məmnuniyyətlə gülümşədim. Gərgin yaradıcılıq hissələri keçirdikdən sonra öz işimdən razı qaldığımı görən Azad kişi sanki mənim əvəzimə dərindən nəfəs aldı. Sonra maraqla mənə: – Hə, deyəsən yazıb qurtardin. Oxu, görək nə yazıbsan? – dedi. Azad kişiyə hər yazılını bəyəndirmək olmurdu. Ona görə də şeiri oxumağa ürək eləmədim. Azad kişi təkidlə: – Başla da! Axi, gözləyirəm – dedi. Qısılı-qısılı oxudum:

**Qismət dedikləri müxtəlif paysa,
Taledə yazılmış qanun kimidir.
İnsan var, ürəyi Günəşə taysa,
Yolunda məşəqqət çovğun kimidir.**

**Qisməti kim yazır? Harada yazır?
Tanrıdan soruşsan, bilmirəm deyər.
Yazan ağ da yazır, qara da yazır,
Qələmi-kağızı tükənir məgər?**

**İnsan müsafirdir, qismətsə bölgə,
Bədbəxt sirlə dolu yolda azandır.
İnsanın ən böyük arxası bəlkə
Doğma qardaş deyil, qismət yazandır.**

Azad kişi vəcdlə: – Mərhəba! Gözəl şairsən! Gözəl şeirdir! Bax! Əsl həyat fəlsəfəsi budur. Arzu edirəm ki, qismətin öz ürəyincə olsun! Ancaq mənə elə gəlir ki, bu şeirin yaranmasında sənin usta İbrahimin evinə səfərinin böyük rolü olub – dedi. Aşıq Hüseyn Cavan qətiyyətlə Azad kişiyə: – Elədir. Yoxsa bu tezliklə belə gözəl şeir yarana bilməzdi. Sanki şair dostumuzun ürəyi dolu imiş. Bir gözəlin mehriban baxışının təkanına bənd imiş ki, boşalsın – dedi. Mən güldüm. Amma bir söz demədim. Bəli! Demədim ki, mislər üstdə pozulmaz naxışlar salan usta İbrahimin öz qızının surəti də mənim hafizəmdə əbədi qaldı... Aşıq Hüseyn Cavan isə getdi. Saz ustanının Qasim İsmayılov^{*} rayonunda evi vardi. Aşıq Hüseyn Cavan o evi bu tayda yaşayanda tikdirmişdi. Sonra da bu evdən o taya getmişdi...

AZADLIQ FƏDAİLƏRİ

Mən Təbrizdə Azərbaycan Dövlət Filarmoniyasının müdürü işləyəndə Mədinə Gülgünün bacısı Rəfiqə rəq-qasə idi. Mədinə filarmoniyaya tez-tez gələrdi. İstədiyi konsertə bilettsiz qulaq asardı. Bir gün eşitdim Mədinə kimlərəsə deyib ki, guya mən filarmoniyanın qızları ilə

^{*}indiki Goranboy

gəzirəm. Belə sözləri bəlkə də evli adama calamaq olmazdı. Təəssüf ki, mən subaydım. Mədinə də daşı hara atdığını bilmişdi. Mən Rəfiqəni iş otağıma çağırtdırdım. Mədinənin mənim haqqımda necə böhtan yaydığını ona dedim. Yazıq qız qarşımıda gildir-gildir göz yaşı axıtdı. Sanki böhtanı Mədinə yox, bu yamışdı. Rəfiqəyə tapşırdım bacısına desin ki, bir də mənimlə işi olmasın. Yoxsa onun üçün pis olar. Qız gözlərinin yaşını yaylıqla qurudub iş otağımdan çıxdı. Ancaq sonra daha müdhiş hadisə baş verdi. Bizim Təbrizdən çıxmamıza bir neçə gün qalmış bir axşam Mədinə konsertə gəldi. Onu da deyim ki, Mədinə filarmoniya-gələndə hər yerə girirdi. Sanki müfəttişdi. Kimsə də xanımın xətrinə dəymirdi. Mənə dedilər ki, Mədinə yenə sənin haqqında qızlara böhtan dolu sözər danişirdi. Deyirdi siz subay müdirinizdən gözünüzü çəkin. Onun öz sevgilisi var. Daha dözə bilmədim. Dedim görəsən bu Mədinənin öz işi-gücü yoxdur? Mənim sevgi məsələmlə məşğul olur. Ağsaqqal tarzənimiz Yaqub dayını çağırtdırib dedim ki, get Mədinəni filarmoniyadan çıxart. Yaqub dayı nə qədər yalvar-yaxar elədisə, mən yumşalmadım. Axırda Yaqub dayı gedib Mədinəni filarmoniyadan çıxartdı. Sonra biz o taydan bu taya küsülü gəldik... Demokratların qaldığı “Yaşıl bağ”da hamı görürdü ki, bir-birimizlə danışmırıq. Biz yalnız Balaş o taydan bu taya gələndən sonra kəlmə kəsdik. Arada Balaş körpü oldu. Balaş İçərişəhərdə mənimlə bir evdə yaşayırırdı. Təzəcə universitetə daxil olmuşduq. Biz dərsdən çıxandan sonra naharı universitetin qarşısında-

kı binanın altındaki zirzəmidə yeyirdik. Bir gün naharı yeyib “Kommunist”* küçəsilə üzü aşağı gedirdim. Bir-dən kimsə arxadan məni çağırırdı. Dönüb baxdım. Bu Şiruyyə idi. Onu Ərdəbildən tanıyırdım. Dayandım. O gəlib mənə çatdı. Görüşdük. Şiruyyə inamsız-inamsız mənə: – Səndən bir xahişim var – dedi. Mən məhrəm-məhrəm: – Buyur! – dedim. O çəkinə-çəkinə: – Haçandır mənim bir gözaltım var. Gözəl qızdır. İstəyirəm ona nişan aparam, sonra da toy edəm. Ancaq... Mən sevinə-sevinə Şiruyyənin sözünü kəsib: – Daha nə ancaq? Sənə nə mane olur? – dedim. O kədərlə: – Sən mane olursan – dedi. Mən ayaq üstdə heyrətdən qurudum. Hiddətlə Şiruyyəyə: – Mən niyə? – dedim. Şiruyyə gileyə: – Mədinə Gülgün səni o qıza o qədər tərifləyib ki, o da bir könüldən min könülə sənə aşiq olub – dedi. Bəli! Yenə Mədinə Gülgün, yenə macəra... Mən qətiyyətlə Şiruyyəyə: – Qardaş, nə mən o qızı görmüşəm, nə də o qız məni. Buna dedi-qodu deyərlər. Mən evlənməyəcəyəm. Sən isə get, nişan da apar, toy da elə, gəlin də gətir – dedim. Şiruyyənin üzünün bulanmış rəngi duruldu. Gözləri parladı. Dodaqları qaçırdı. Hirsimdən titrəyən əlli mi ovunda sıxdı. Elə sıxdı ki, titrəməsi dayandı. Sonra Şiruyyə məndən ayrılib getdi. Mən isə İçərişəhərdəki evimə gəldim. Balaş evdə idi. Salam verib üst paltarımı soyundum. Keçib çarpayımda uzandım. Mədinənin yaratdığı macəralar haqqında düşündüm. Balaş tutqun olduğumu görsə də məndən heç nə soruşmadı. Birdən

qapı döyüldü. Mən çarpayıdan: – Qapı açıqdır, gəlin – dedim. Mədinə içəri girdi. Mən çarpayıdan düşüb mizin kənarında əyləşdim. Mədinə Balaşla görüşdü. Sonra mənimlə görüşüb qənşərimdə əyləşdi. Üzümə baxıb maraqla: – Nə olub? Tutqun görünürsən? – dedi. Mən müqəddəməsiz-filansız Mədinəyə: – Səni kim vəkil eləmişdi məni Şiruyyənin istədiyi qızın yanında o qədər tərifləyəsən ki, o da bir könüldən min könülə mənə aşiq ola. Pərəstişkarını isə özündən uzaqlaşdırıa. Ümumiyyətlə, sən Təbrizdən belə niyə mənim yaxamdan əl çəkmirsən? – dedim. Sanki bu sözlərim Mədinəni yerindən tərpətdi. O qurcalındı. Dönüb Balaşa baxdı. Balaş sakit-sakit bizə baxırdı. Elə bil otaqda özündən başqa nə adam, nə də gileyə dolu söhbət vardi. Ancaq mən Mədinənin haqqımda yaratdığı macəralardan daha təngə gəlmışdım. Ona görə də bütün qəti etirazlarımı indi onun üzünə deməliydim. Dedim də. İş o yerə çatdı ki, Mədinə göz yaşlarını gizlətsin deyə mizin üstündəki qəzeti götürüb üzünə tutdu. Ancaq bu da kömək etmədi. O hiçqıra-hıcqıra durub getdi...

Səhər sanki Günəşin yarısı dənizə sancılmışdı. Mənə elə gəldi ki, üfüq mavi köynəyinin döş cibinə qırımızlı dəsmal taxıb. Dəsmalın yarısı cibində qalıb, yarısı bayıra çıxıb. Mən işə yollandım. Tini dənəndə bir ərədbilli tanışımıla rastlaşdım. O dedi ki, əmin usta Qulam da bizimlə o taydan bu taya gəlib. İndi Gəncədədir. Elə mən də Gəncədə oluram. Bu axşam qatarla yola düşəcəyəm. Əminə sözün-sovun varsa, de, yetirim.

Əmim dərzi idi. Tanıyanlar ona usta Qulam deyirdi. Mən minnətdarlıqla tanışma: – Sağ ol! Bu gün işdə re-

*İndiki “İstiqlaliyyət”

daktordan icazə alıb sabah özüm Gəncəyə gedərəm – dedim. Ayrılıb işə getdim. İş gününün sonuna yaxın sabah Gəncəyə getmək üçün “Ədəbiyyat” qəzetiinin redaktoru Məmmədcəfər Cəfərovdan icazə istədim. O, üzümə mehriban-mehriban baxıb: – Get! Ancaq qayıtmaga tələsmə! Axı dahi Nizamini ilhamla gətirən Vətəni Gəncədə gəzməli-görməli yerlər çoxdur. Hələ Göygöl! Gözəllər-gözəli! Dünyada bu şairanə gölün tayibərabəri yoxdur! Sən Göygölü görmüsən? – dedi. Mən təəssüflə: – Xeyr! – dedim. Məmmədcəfər müəllim məzəmmətlə: – Onda sən Azərbaycanı görməmisən ki... – dedi. Mən inamlı: – İnşaallah, qismət olar, Göygölü də görərəm! – dedim. Məmmədcəfər müəllim ya riciddi-yarızarafat mənə: – Gəncəlilər qonaq istəyəndirlər. Yəqin səni tanıyandan sonra qapılarını üzünə taybatay açacaqlar. Hətta sənin üstündə dalaşacaqlar da – dedi. Mən heyrətlə: – Niyə? – dedim. Məmmədcəfər müəllim təbəssümlə: – Ona görə ki, o deyəcək qonağı mən aparıram, bu deyəcək mən... Ancaq kim səni evinə aparmaq istəsə, sən də get! Etiraz etmə! Yalnız yemək-içməyə yox ha! Həm də insanların həyatını, düşüncəsini, arzusunu öyrənməyə! İşdən də nigaran qalma! – dedi. Sonra ayağa qalxdı. Əlimi səmimiyyətlə sıxıb: – Get! – dedi. Mən minnətdarlıqla redaktora: – Sağ olun! – deyib redaksiyadan çıxdım.

Gəncəyə aşiq Hüseyin Cavanın bacısı oğlu İmanla gedəcəkdir. O Bakıda Tibb institutunda oxuyurdu. Biz əvvəl Qasım İsmayılov rayonunda öz imarətində yaşayın aşiq Hüseyin Cavangilə düşəcəkdir. Mən bir gecə orda qalıb, sabahı Gəncəyə yollanacaqdım. Aşıq Hü-

seyn də oraya gələcəkdir. Yenidən görüşəcəkdir. Aşıq Hüseyin Gəncəni də elə Təbriz qədər tanıydı.

İmanla Bakı dəmir yol vağzalına getdim. Gördük vağzal yaman tünlükdür. Bazarı andırır. Biz yumşaq və qona bilet almaq istədik. Dedilər yumşaq və qona bilet-lər çoxdan satılıb qurtarıb. Bəli! Yay tətili olduğuna görə sərnişinlərin sayı tələbələrin hesabına xeyli artıb. Nə etmək? Getməliydi. Məcbur olub ümumi və qona bilet alındıq. Axşam qatarın yola düşməsinə yarım saat qalmış vağzalda görüşməyi vədələşdik. Mən özümlə yalnız içində yazılarım olan bir qovluq götürdüm. Təbrizdə aldığım qızıl zəncirli saatı qoluma bağladım. Vağzala getdim. İman vağzalda idi. Görüşdük. Və qona qalxdıq. Və qon basabasdı. Sanki indicə partlayacaqdı. Yerlərimizi tapdıq. İki də aşağı qatda idi. Əyləşdik. Bir qədər o taydan, bu taydan danışdıq. İman dedi ki, sənin Gəncəyə gəlişinə dayım da, Gəncədəki dostlar da çox sevinəcək. Axı o dostların çoxu sənin öz həmyerlilərindir.

Nəhayət, qatar yola düşdü. Biz isə gecə yarısına qədər yatmadıq. Yol uzandıqca səhbətimiz də uzandı. Yüngülvari bir şam etdik. Sonra İmana dedim ki, bir az uzanıb gözlərimin acısını dərmək istəyirəm. Mən duraram, sən də yatarsan. İman nəzakətlə: – Sən yat, mən yatmasam da olar – dedi. Mən yerimdə uzandım. Evdən çıxanda havaların isti keçdiyini nəzərə alıb qısaqol köynək geymişdim. Ona görə də biləyimdə par-par parlayan qızıl zəncirli saat uzaqdan göz qamaşdırırdı. Ehtiyat üçün saatlı qolumu yanına yox, sinəmin üstünə qoydum. Atalar demişkən, kişinin malı göz qabağında olar. Axı həm də o qızıl zəncirli saat mənə Təbrizdən

yeganə yadigar idi. Obaşdana yaxın huşa getdim. Nə qədər huşlandığımı bilmədim. Ancaq onu bildim ki, saatlı qolum sinəm üstə asta-asta yırğalanır. Gözlərimi açdım. Gördüm bir hərif qolumdakı saatın zəncirinin “kilid”ini artıq açıb. İndi yalnız onu biləyimdən çıxarmaq qalıb. Bir hərif də kənardə dayanıb əlində tutduğu əl fanarının işığını düz qolumdakı saata tuşlayıb. Birdən saatın zəncirini açan hərifin gözləri mənim açılmış gözlərimə sataşdı. O, cinayət üstündə tutulacağını duyub tələsik mənə: – Qatar Gəncəyə çatıb, qalxın! – dedi. Sonra saatlı qolumu silkələməyə başladı. Bu zaman mən: – Köpək oğlu! Məgər Gəncədə qoldan saat açmaq dəbdir? – deyib, hərifin qarnına bir təpik vurdum. Əli fanarlı hərif dərhal aradan çıxdı. Ancaq mənim vurduğum qaça bilmədi. Guppultuya yerə yixildi. Sən demə, İman da məndən bir az sonra yerində huşa gedibmiş. Səsə oyandı. Məsələnin nə yerdə olduğunu başa düşdü. Mən əsəbdən titrəyən barmaqlarımla saatın zəncirinin açılmış “kilid”ini təzədən bağlayıb ayağa qalxdım. Hərfi yaxaladım. İman da ayağa qalxdı. Sən demə, mindiyimiz vaqonda çoxlu o taylı gənclər varmış. Onlar da Gəncəyə gedirmiş. Mən oğrunu söyəndə səsimi eşidiblər. Həyəcanla: – Bu səs Əlinin səsinə bənzəyir – deyiblər. Sonra da səs gələn tərəfə yüyürüb-lər. Bir də gördüm o taylı tanışlarım məni oğru qarışq mühasirəyə alıb: – Əli, nə olub? – deyirlər. Həm mənə, həm də yaxasından yapışdığını miskin adama baxırlar. Mən hiddətlə: – Bu adam oğrudur. Qolumdan saatımı açmaq isteyərkən yaxalamışam – dedim. Tanışlar qoluma baxırlar. Saatin yerində olduğunu görüb rahat

nəfəs aldılar. Mənim saatım haqqındaki hekayəti onlar eşitmışdilər. Bilirdilər ki, yol yoldaşlarımla Təbrizin kənarında qaragüruhçular tərəfindən soyulanda o qızıl zəncirli saat cibimdə təsadüf nəticəsində qalmışdı. Mən də onu özümlə o taydan bu taya gətirmişdim. Maddi cəhətdən nə qədər korluq çəksəm də, satmağa qiyma-mışdım. Nə gizlədim. Yarı tox, yarı ac keçirdiyim günlərdə də öz halal zəhmətimlə qazandığım o qızıl zəncirli saata baxıb Təbrizdə keçirdiyim çağları xatırlayırdım. İndi isə yaramazın biri onu məndən çırpışdırmaq xəyalına düşübmiş...

Tanışlarım təlatümə gələn ümməna döndü. Oğrunu öz dalğalarında boğmaq istədi. Yox! Sahil qayalarına vurub parçalamaq qərarına gəldi. Ətrafımdan oğruya sarı o qədər tanış əllər uzandı ki... Ancaq mən qoymadım. Özümü oğruya sıpər etdim ki, xata-bəla başımızdan sovuşsun. Onsuz da tanışlarımın Vətəndən çıxmış əlləri gicisirdi. Əzişdirməyə düşmən axtarırdı. Oğru da elə düşmən deyilmi? Mənsə o tayda düşmənə də rəhm etmişdim.

Növbəti dayanacaqdə qəzəblə oğruya: – Düş, rədd ol! Yoxsa vaqondan meyidini çıxararlar – dedim. Oğru hürkə-hürkə vaqondan düşüb getdi. Bir azdan biz də düşdük. Tanışlarla xudahafizləşib aşiq Hüseynin ünvanına yollandıq. Köhnə dostum bizi imarətində hərarətlə qarşılıdı. Ayağımızın altında qoç kəsdirdi. Geniş süfrə açıldı. Nəinki yaxından, hətta uzaqdan gələn qohumlar, dostlar, tanışlar süfrə ətrafında əyləşib yedi, içdi. Sağlığıma tost dedi. Sanki ikinci qədəhdəki araq mənim hisslərimi qaynatdı. Sinəmdə zorla uyumuş

Təbriz xatırələrini oyadı. Gözlərimdə aşiq Hüseynin Təbrizdəki Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində öz əzəmətli ansamblı ilə unudulmaz çıxışları canlandı... Aşiq Hüseyn həssas sənətkar idi. Xəyala daldığımı gördü. Ancaq xəyal aləmində sakit olmadığımı, nəsə axtardığımı duydı. Gedib sazı köynəkdən çıxartdı. Geniş sinəsinə basdı. Birazdan aşiq Hüseynin şaqraq zəngulələri məni öz məğrur qanadlarında Təbrizə apardı da, gətirdi də...

Məclis gecəyarısı dağıldı. Qonaqlar yatmağa getdi. Dərdli deyingən, qəmlı yatağan olar deyiblər. Aşiq Hüseyn də, mən də qəmlı olsaq da yatmaq istəmədik. İmarətin kənarına çıxbı bir çəməndə dədə-baba adətilə bardaş qurub əyləşdik. Başımız üstündə bədrlnəmiş Ayın işığında keçirdiyimiz günləri saf-çürük etməyə başladıq. Birdən söhbətimizin şirin məqamında bir az aralıdan bir qatar fit verə-verə keçdi. Aşiq Hüseyn əvvəl qatara, sonra mənə baxdı. Qayğıyla: – Eştidim qatarda başına hadisə gəlib, doğrudur? – dedi. Sanki fit verə-verə keçən qatar oğrunun yadına daş salmışdı. Yox! Hə aşiq Hüseyn Cavan, nə də mən oğru deyildik. İkimiz də halaldan halal, təmizdən təmiz, müqəddəsdən müqəddəs idik. Dostum mənim oğru ilə necə rəftar etdiyimi özümdən öyrənmək isteyirdi. Mən əhvalatı necə olmuşdusa, elə də danışdım. Aşiq Hüseyn dolu bədənli idi. Çox güləndə əlini başına qoyardı ki, başım ağrıdı. İndi elə ucadan gülürdü ki, həm başı ağrıydı, həm də qarnı atılıb-düşürdü. Ona görə də bir əlini başına, bir əlini qarnına qoymuşdu. Haçandan-haçana dostum özünə gəldi. İstehzayla oğrunun dalınca: – Axmaq

adam bilməyib ki, sən Əlisən. Daş qayaya rast gəlib – dedi.

Səhər çay süfrəsi yiğilandan sonra ayağa qalxdım. Aşiq Hüseynə dedim ki, Gəncəyə gedirəm. Sən də gələrsən. Orda görüşərik. Sonra Gəncəyə yollandım...

Əmimin yaşadığı fəhlə yataqxanasına getdim. (Bakıda ərdəbilli tanışım demişdi ki, əmin Gəncədə fəhlə yataqxanasında qalır). Mən Təbrizdə dövlət işində çalışanda, yaşı əllini keçmiş əmim Ərdəbildə fədai dəstəsində xidmət edirdi. Düz bir ildi ki, qohumlarımdan ayrılmışdım. Əmim məni bağırna basdı. Doğma qardaşı oğlunu mühacirətin özgələşən güzəranında tapdıguna görə sevindi... Gecəni yataqxanada qaldım. Dan ulduzu doğana qədər əmimlə söhbət etdim. O, Ərdəbili necə tərk etdiklərini, sərhəddi necə keçdiklərini nisgillə danışdı. Səhər əmim özü çay dəmlədi. Süfrə açdı. Süfrəyə təndir çörəyi, bal, qaymaq qoydu. Məni süfrəyə dəvət etdi. Neçə ildən sonra bir süfrədə yedik, içdik. Sonra o mənimlə hələlik xudahafızlışib işə getdi. Mən də şəhəri gəzmək üçün yataqxanadan çıxdım. Elə bir neçə addım getmişdim ki, arxadan öz adımı eşitdim. Bəli! Səhv etməmişdim. Məni çağırırdılar. Dönüb arxaya baxdım. Arxadan iki nəfər gənc gəlirdi. Onlar əl verib mənimlə görüşdü. İkisi də fədai idi. Biri nəsə demək isteyirdi. Ancaq deyə bilmirdi. Başını aşağı salıb susurdu. Deyəsən o biri fədai öz yoldaşından cəsarətli idi. O təbəssümlə mənə: – Əziz şairimiz, bu yoldaşımın sizə bir balaca şikayəti var! – dedi. Mən maraqla: – Kimdən? – deyə soruşdum. Fədai təəssüflə: – Əminizdən! – dedi. Mən heyrətlə: – Əmimdən? – dedim. Fədai qə-

tiyyətlə: – Bəli! – dedi. Mən riqqətlə: – Niyə? – deyə soruşdum. Fədai kədərlə: – Bu yoldaşımın o tayda arvad-uşağı qalıbdır. Srağın gün yazığın ailəsi yadına düşmüsdü. Ürəyi dolmuşdu. Ona görə də ağlayırdı. Sizin əminiz hirsənmişdi. Gəlib bu yazığı o ki var, danladı: – Sən kişisən! Kişi ağlamaz. Məgər sən bu işə qol qoyanda bilmirdin ki, qarşıda hər şey ola bilər? Bəlkə bu ayrılıq illərlə uzandı. Bəs onda? Gərək arvad-uşağım deyə yollara çıxıb mələyəsən? – dedi. Mən əmimdən şikayətli olan fədaiyə müraciətlə: – Sizin o tayda neçə uşağınız qalıb? – dedim. Fədai nisgillə: – Bir uşağım qalıb! – dedi. Mən qürurla fədaiyə: – Amma mənim əmimin o tayda dörd övladı qalıb. Özünü də gör necə aparır – dedim. Sonra müsahiblərimlə nəzakətlə xudahafızlışib sürətlə şəhərə doğru addımladım. Qarşısında iki nəfərin mənə sarı gəldiyini gördüm. Gələnlər yaxınlaşanda onlardan birini tanıdım. Bu aşiq Hüseyn Cavan idi. Görüşdük. O təbəssümlə: – Mən Gəncəyə yaxşı bələdəm. Səni şəhərlə özüm tanış edəcəyəm. Səni burda görmək istəyənlər çoxdur. Bilirsən Gəncədə nə qədər o taydan gələnlər var? Elə neçəsi öz kəndimizdəndir – dedi. Birdən aşiq Hüseyn Cavan yanındaki gənci sevinclə mənə göstərib: – Bilirssən bu kimdir? – dedi. Bayaqlan məni məhəbbətlə dolu gözlərlə sözən gəncə baxıb: – Xeyr! – dedim. Aşiq Hüseyn təntənə ilə mənə: – Bu gənc sənin ananın doğma dayısı oğlu Mətləbdir – dedi. Mən heyrətlə aşiq Hüseynə: – Necə? Mətləbdir? – dedim. Sözlərim ağızımda tamamlanmış, Mətləb məni bir əlilə bağıra basdı... Bir əli isə yanından asılı qaldı. Yoldan keçənlər hələ də iki gənci

ayaq üstdə qucaqlaşan vəziyyətdə görüb canıyananlıqla başlarını bulayıb gedirdilər. Bəlkə də bu görüşün uzun, ağır, nadir həsrətdən doğduğunu duyurdular. Nəhayət, bir-birimizdən aralandıq. Sonra bir-birimizi təzədən diqqətlə başdan-ayağa süzdük. Mən gözlərim yaşara-yaşara məslək dostum aşiq Hüseyn Cavana minnətdarlıqla: – Sağ ol, aşiq. Təşəkkür edirəm! Sən elə bil o tayda itirdiyim qohumlarından birini bu tayda mənə qaytardın – dedim. Aşiq Hüseyn Cavan məmnuniyyətlə: – Sənin yolunda axtarışlar aparmaq mənim borcumdur! İndi sən hələlik Mətləblə gəzib şəhərlə tanış ol! O da Gəncəyə yaxşı bələddir. Mən də nahara hazırlıq gördürüm. Səndən yaxşı olmasın, Gəncədə gözəl dostlarım var! – dedi. Mən döyüş dostuma: – Yaxşı! Hələlik! Görüşənə qədər! – deyib Mətləbin qoluna girdim. Aşiq Hüseyn Cavan bizimlə xudahafızlışib harasa getdi. Biz həsrət dolu illərin ayrılığından sonra şəhərin mərkəzinə doğru addımladıq. Heç birimiz dinib danişmirdik. Sözü haradan başlayacağımızı bilmirdik. Sanki ayrılığın sərhəddini hələ də keçə bilmirdik. Deyəsən bu sərhəddi ilk dəfə mənim qartal uçuşlu səyyar xəyalım keçdi. Mətləblə keçirdiyim uşaqlıq illərini xatırladım. O hələ anasının qucağında ikən atası öz kiçik ailəsini götürüb o taydan bu taya gəlmışdı. Masallıda məskən salmışdı. Yaxşı ev-eşikləri vardı. Mətləb yeniyetmə bir gənc idi. Məktəbdə oxuyurdu. Məndən altı yaş böyük idi. Mən nənəmlə (Mətləbin bibisilə) Bakıda yaşayırdım. Atamı xatırlamırdım. Anamı isə beş yaşında itirmişdim. Ancaq mehriban bir xalam vardı. Mən də dərsə gedirdim. Nənəm məni yay tətillərində qardaşgilə gön-

dərirdi... Mətləbin atası at saxlayırdı. Həmişə bir neçə atı olurdu. Axşamüstülər Günəş qüruba əyiləndə kövşənə dərin sükut çökürdü. Sanki kövşəndəki hər şey bu sükutun içində qərq olurdu. Dağların dalına çəkilən Günnəşin hərəkətinin səsi də eşidildi. Mətləb kövşəndə atlar üçün ot biçməyə gedəndə məni də özüylə aparırdı. Atların birini o, birini də mən minirdik. Mən ot ətrindən məst olurdum. At üstdə başımı qaldırıb göydə təzəcə doğan ulduzlara baxırdım. Sanki ulduzlar da ot ətrindən məst olub xumarlanırdı. Yerlərindən tərpənmirdilər. Mətləb çinlə göy otları biçib dərz bağlayırdı. Sonra atlara çatırdı... Biz atlara minib kəndə qayıdındıq. Bu zaman yaşıl otlar içində əyləşmiş heykəllərə bənzəyirdik. Bir axşamüstü yenə kövşənə ot çalmağa gedirdik. Mətləb özü ağ ata minib qabaqda gedirdi. Mən isə göy atın belində onun dalınca gedirdim. Birdən Mətləb atı çapdı. Mən də çapdım. Bu zaman yarım arşın uzunluğunda yoğun bir şey atın qabaq ayaqlarının altından sıçrayıb döşümə dəydi. Əlimlə o naməlum şeyi kənara itələyib qışqırdım. Mətləb dərhal atın başını döndərib geri qayıtdı. Təşviş içində: – Sənə nə oldu? – deyə soruşdu. Mən təlaşla: – Deyəsən yerdən ilan atılıb döşümə dəydi. Mən də itələyib yerə saldım – dedim. Mətləb atdan düşdü. Göstərdiyim yeri axtardı. Sən demə, yerdən sıçrayıb döşümə dəyən ilan yox, budaq imiş. Mətləb başımı tumarlaya-tumarlaya: – Səndə günah yoxdur, əzizim. Şəhər uşaqları yerə düşən budağı da ilana bənzədir. Ona görə də gərək şəhər uşaqları kəndə tez-tez gələ, təbiətin qoynunda gəzə, həm özü möhkəmlənə, həm də məlumatı arta! – dedi. Viləş çayı

daşanda suları bicarların arxlarına dolurdu. Mətləb məni də götürüb arxlara balıq tutmağa gedirdi. Tilovsuz-zadsız əllərimizi salıb arxda balıq axtarırdıq. Mən ilan əhvalatından sonra cürətlənmişdim. Əllərimi arxin suyunun dibinə qədər salıb axtarırdım. Əllərimə ilanın keçəcəyindən qorxmurдум. Birdən ovuclarımın içində nəsə çırpınırdı. Əllərimi suların üstdə qaldıranda sanki ovuclarımın içində büllur bir güldən parlayırdı. Mətləb də baxıb sevinirdi... Mətləbin atası dünyaya – Əlvida! – deyəndən sonra, o, Masallıda yaşayan bibisi Sehrnazın yanına köcdü. Mən yenə də yay tətillərində Masalliya gedirdim. Nənəmin bacısı Sehrnazgildə qalırdım. Mətləb atasının atlарını satmışdı. Ancaq yenə mənimlə kəndin zəngin mənzərəli yerlərində gəzməyə gedirdi. Sonra mən nənəmlə o taya getdim. Sonra xalam da uşaqlarıyla gəldi. O tayda eşitdik ki, Sehrnaz da ailəsilə öz kəndlərinə gəlibdir. Nənəm bacısıyla görüşə gedəndə məni də özüylə apardı. İki bacı gecəyarısına qədər söhbət etdi. Mən Sehrnaz nənəyə maraqla: – Bəs Mətləb sizinlə niyə gəlmədi? – dedim. Sehrnaz xala riqqətlə: – Özü gəlmədi – dedi. Mən canıyananlıqla: – Tək qaldı? – dedim. Sehrnaz xala təəssüflə: – Bəli! – dedi. Illər keçdi. Müharibə başlandı...

Mən öz aləmimdə idim. Sanki Mətləbin indi yanımıda olduğunu unutmuşdum. Birdən Mətləbin kilidlənmiş dodaqlarını aralayıb çıxan ufultu məni xəyalдан ayırdı. Dönüb Mətləbə baxdım. O sol əlilə sağ qolunu sığallağırdı. Deyəsən qolunun yarası göynəyirdi. Ağrı keçəndən sonra mən maraqla: – Hə, danış görək bu ayrılıq illərində başına hansı macəralar gəlib? Axı o boyda mü-

haribə olub. Həyat neçə-neçə dəyişikliyə uğrayıb – dedim. Mətləb məhrəm-məhrəm: – Sehrnaz bibimgil gedəndə məni də özləri ilə aparmaq istədilər. Çox təkid etdilər. Ancaq getmədim. İran pasportumu ocağa atıb yandırdım. Bibimgil getdilər. Mən tək-tənha qaldım. Sovet pasportu aldım. İşə girdim. Bibimgilin köhnə qonşuları mənə həyan oldular. Atalar düz deyib ki, yaxın qonşu uzaq qohumdan əfzəldir. Axı mənim qohumlarım da daha uzaqda idilər. Müharibə başlayanda könüllü cəbhəyə getdim. Kerçdə döyüşdüm. Kerçdə ağır döyüşlər olub. Eşitməmiş olmazsan – dedi. Mən kədərlə: – Eşitmışəm! – dedim. Mətləb qürurla: – Göydən od yağırdı, yerdən od qalxırdı. Ancaq biz mərdliklə döyüşürdük. Bir təpə, bir körpü, bir səngər neçə dəfə əldən-ələ keçirdi. Döyüşlərin birində ağır yaralandım, huşumu itirdim. Gözlərimi açanda gördüm ki, Moskvadayam. Sən demə, səngərdə huşsuz düşüb qalanda yaralıları yığan bir azərbaycanlı şəfqət bacısı məni də təsadüfən görür. Xərək-də təyyarəyə gətirtdirir. Yaralılar çox olduğuna görə təyyarədə yer tapılmır. Həmən şəfqət bacısı təyyarədə öz yerində əyləşib məni qucağına alır. Moskvaya qədər beləcə aparır. Sonra o özü bu əhvalatı mənə xəstəxana-da danışdı. Sən demə, mərmi sağ qolumu neçə yerdən yaralayıbmış... – dedi. Mətləb sağ qolunu çırmalayıb mənə göstərdi. Mən yaralı döyüşünün sağ qoluna baxanda gözlərim yaşardı. Onun yarılib tikilmiş qolu qar-nı yırtılıb sarılmış balığa bənzəyirdi. Ancaq bu balıq içərisini təmizləyən biçağın ucundan gizli bir ağrını qapıb özündə saxlayıbmış. O gizli ağrı indi də Mətləbi qəddarcasına incidirdi. Mətləb aram-aram söhbətini da-

vam etdirdi: – Qolumun yarasının müalicəsindən sonra Masallıya qayıtdım. İnstitutun ədəbiyyat fakültəsində qiyabi oxudum. Sessiya zamanları gəlib Gəncədə imtahan verdim. İndi də imtahan verməyə gəlmışəm. Hə, az qalmışdı unudam. Axı səni Gəncənin görməli yerlərinə aparmalıyam. Bəlkə tarixi abidələrdən başlayaqq? Şah Abbas məscidi yolumuzun üstündədir. Ona baxsan necə olar? – dedi. Mən etirazla: – Yox! Əşı o tayda o qədər məscid görmüşəm ki... Şeyx Səfi məqbərəsi, Cümə məscidi, Goy məscid... Özü də hərəsi nadir bir abidə! Deyirlər Gəncədə məşhur bir park var. Mən Təbrizdə Gülüstan bağı tək bir bağ görmüşəm. Mənə elə gəlir ki, o, Şərqiñ ən gözəl bağlarından biridir. İndisə Gəncənin o məşhur parkını görmək arzusundayam! – dedim. Mətləb yarızarafat, yariciddi: – Bibim nəvəsinin şair zövqünə bir daha inandım. O park doğrudan da görməli yerdir. Gəncəlilər yayın istisində orda dincəlib sərinləyir! Gedək! – dedi. Getdik. Mən maraq içində Mətləbin dəlinca parka daxil oldum. Gördüyüm yaşıl çinarlar o tayda qoyub gəldiyim məscid minarələrindən həm yoğun, həm də uca idi. Hələ kölgələri! Yayın istisində hər birinin altında bir oba sərinləyə bilərdi. Bu çinarların yaşını təbiət özü də unutmuşdu. Arabir meh əsdikcə zümrüd yarpaqları nəsə piçildiyirdi. Kim bilir, bəlkə də Nizami Gəncəvinin həmişə təravətlə dolu misralarını oxuyurdu... Bu şeiriyyətlə dolu əzəmətli park çox xoşuma gəldi. Mətləblə söhbət edə-edə parkdan çıxmaq istəyəndə girəcəkdə Mikayıl Rəfilini bir oturacaqda tək əyləşmiş gördüm. Hörmətli alimə salam verdim. Salamımlı aldı. Sonra maraqla məndən: – Əgər bilsən Gəncə

hansı şəhərə bənzəyir? – deyə soruşdu. Mən fikirləşmə-dən: – Təbrizə! Sanki Təbrizdən çıxıb Təbrizə qayıtmışam! Gəncə tək öz görkəmilə şərq şəhərlərinə bənzəmir. Yox! Şərq şəhərlərinə məxsus olan bütün xüsusiyyətləri də özündə cəmləşdirmişdir! – dedim. Sanki Mikayıl Rəfili öz sualına məndən belə cavab alacağını qabaqcadan bilmiş. Ona görə də məmnuniyyətlə gülümsədi. Biz onunla xudahafızlışib parkdan çıxdıq.

Aşıq Hüseyin Cavan naharda bizi Gəncədə yaşayan bir dostunun evinə qonaq apardı. Ev sahibi məni hör-mətlə qarşılıdı. Geniş bir otağa dəvət etdi. Otaq adamlı dolu idi. Mən hamıyla bir-bir görüşəcəyimin uzun çə-kəcəyini düşünüb ancaq salam verməklə kifayətləndim. Otaqdakılar salamımı alanda sanki xor səsləndi. Məni yuxarı başda əyləşdirdilər. Uzun mizin ətrafında əyləşən mehriban baxışlı adamlara baxdım. Aralarında bu taylı da vardi, o taylı da. Sanki iki sahilli Azərbaycan bu otaqda yerləşmişdi. Mizin üstə süfrə salındı. Süfrə Və-tən torpağının ləziz nemətlərilə bəzəndi. Büllur qədəh-lər Gəncə konyakı ilə dolduruldu. İlk sağlıq mənim şərəfimə qaldırıldı. Sonra başqa sağlıqlar deyildi. Məclisin ağsaqqalı ayağa durdu. Qarşısındaki dolu qədəhi qaldırıldı. Üzünü mənə tutub əzəmət dolu səslə: –

**Sanıram qurudan quruymuş əvvəl,
Sonra göz yaşıyla sulanıb Araz.
Sanıram durudan duruymuş əvvəl,
Sonra odlu ahla bulanıb Araz...**

– Şair! Bu nisgilli misralar sənindir! Öz Vətənini azad görəcəyin günün şərəfinə! İki sahilin birləşməyi naminə! – dedi. Hamı ayağa qalxdı. Öz qədəhini mə-nim qədəhimplə toqquşdurdu. Qədəhlərin cingiltisi sanki o günün təntənəsindən gələn şaqraq nəğmə səsi idi... Süfrə yiğildi. Çay gəldi. Əlvan mürəbbələr gətirildi. Hamısı da Gəncə bağılarının ətirli meyvələrindən bişirilmiş mürəbbələr! Məclisin ağsaqqalı mehriban-mehri-ban mənə: – Əziz şairimiz Göygölü görmək istəyirmi? – dedi. Mən əlimdəki armudu stəkanı nəlbəkiyə qoyub məmnuniyyətlə məclisin ağsaqqalına: – Siz elə bil in-dicə mənim ürəyimdən gələni gözlərimdən oxudunuz – dedim. O qətiyyətlə mənə: – Onda sabah Göygölə gedərik! Ancaq gərək Günəş doğmamış Göygöldə olaq! Göygölü Günəş doğanda görməyin ayrı ləzzəti var – dedi.

Sabahı gəncəli dostlar məni Göygölə apardılar. Ancaq mən Göygölə axşam yazdığını “Gəncə” şeirlə gedirdim.

**Məni yazın əlvan növraqlarında
Dindirdi bir dəstə nərgizlə Gəncə.
Sandım Azərbaycan torpaqlarında
Əkiz doğulmuşdur Təbrizlə Gəncə.**

**Naxış yaxşı şeydir dünya üzündə,
Rəssam lövhəsində, şair sözündə,
Nəylə naxışlanıb Vətən düzündə?
Bağla, minarəylə, kəhrizlə Gəncə.**

Çətri Kəpəz boyda qədim çinarlar
Kim bilir neçənci əsri anarlar?
Göydə alışanda qızıl fanarlar,
Dolar zülməli ilbizlə Gəncə.

Kimi “gəzim” – deyə boz çölə çıxır,
Kimi “görüm” – deyə yad elə çıxır,
Zümrüt səltənətli Göygölə çıxır
Bir axar-baxarlı dəhlizlə Gəncə.

Göygöl möcüzədir hekayətilə,
Min dənizə dəyər təravətilə.
Nə qəm, öz mehriban ünsiyyətilə
Qonşu olmamışdır dənizlə Gəncə.

Haçan qadir novruz topunu atar,
Qış yazın çağlayan selində batar.
Şamlar işığında xonçalar tutar
İydəylə, badamla, cevizlə Gəncə.

Buluddan yağış yox, gümüş yağanda,
Şimşəkdən alov yox, gülüş yağanda,
Ağacdən çiçək yox, öpüş yağanda,
Dolar rayihəli əmbizlə Gəncə.

Qışda da o yaşıl geyinər yenə,
Ürəyi ilhamla döyüñər yenə,
Aralı düşsə də, öyünər yenə
Doğmayla, munislə, əzizlə Gəncə.

Könlünü uçurar övlad dalınca,
Deyər haradasa qərib qalınca,
O gəlib baş qoysun məhrəm balınca,
Təmizi axtarar təmizlə Gəncə.

Burda kürsüləşən zireh yaşayıb,
Məhsəti, Nizami, Vazeh yaşayıb,
Sənət dünyasında fateh yaşayıb,
Sabaha çaplığı şəbdizlə Gəncə.

Kəniz göndərilib Afaq İlyasa,
Ömürlük yar olub ancaq İlyasa,
O növraq yaradıb, növraq İlyasa,
Öyünüb “fədakar kəniz”lə Gəncə.

Gəlin nəyə bənzər? Sevgi şivinə!
O qopub düşəndə əri evinə,
“Xəmsə”ni aparıb... Bəlkə sevinə
Nadirdən də nadir cehizlə Gəncə.

Görməsə tanımaz adam dünyani,
Hayif, korlayıbdır əyyam dünyani.
Nizamiylə gəzib tamam dünyani,
Pəhrizlə qayıdıb, pəhrizlə Gəncə.

Güllələr toplayıb iradəsini,
Atəşə döndərib ifadəsini.
Döyüş tarixinin abidəsini
Gilizlə yaradıb, gilizlə Gəncə.

Demə gözəlləri bəs neçə mindi?
Kiminə imandı, kiminə dindi.
Əkiz oğul doğur... Sabaha indi
Əkizlə yollanır, əkizlə Gəncə.

Hicran haradasa tufan qopardı,
Mən Kəpəzə baxdım... Sinəm qabardı.
Məni neçə evə qonaq apardı
Təbəssümlə dolu bənizlə Gəncə.

Hava alatorandı. Ancaq yolda aşiq Hüseyin Cavan mənə Günəş doğanda Göygölün necə rəngdən-rəngə düşdüyündən danışındı. Nəhayət, Göygölə çatdıq. Hələ Günəş doğmamışdı. Göygöl meşəli dağlar arasına düşmüş nəhəng zümrüd yarpağa bənzəyirdi. Sanki Azərbaycanın hər tunc qayasından damla-damla sızan büllur suların qüdsiyyət, təravət, şeiriyyət bu gölə toplanmışdı. O nəhəng zümrüd yarpaq isə bu gözəl nemətlərin üstdə par-par parlayırdı. Günəş qızara-qızara doğdu... Sanki zümrüd səltənətinin başı üstdə iri bir yaqt şöləndi. Yox! Deyəsən yeri də, göyü də əlvan boyalarla naxışlayan Günəş Göygölün nadir gözəlliyi qarşısında öz hüsnündən utandı. Ona görə də girdə yanağı allandı... Mən Göygölə gözlərim dolusu baxa-baxa dahilər dahisi rəssam təbiətin möcüzələrlə dolu sənətkarlıq qüdrətinə bir daha heyran qaldım. "Şah gölü"నü xatırladım. Sanki ikiyə parçalanmış Azərbaycan torpağı iki əlində iki piyalə qaldırmışdı. İkisi də həsrət meyi ilə dolu! Mən Göygölü sanki xatadan-bəladan qorumaq məqsədilə araya almış dağlara baxa-baxa piçildadım:

**Ağ buludlar başının
Örtüyüdür dağların –
Şəlalələr ağarmış
Hörüyüdür dağların.**

Dostlar Göygölün sahilində süfrə açdılar. Süfrə zəngin olmasa da mənalı idi. Göller gözəli Göygölün sahilində açılan süfrə mənalı olmazmı? Birdən hardasa, hansı bəxtəvərsə oxudu:

**Başında xəyal doğar,
Ulduzlar xal-xal doğar,
Yarın nazik qaşına
Baxanda hilal doğar.**

**Mərmər bədəni hamar,
Ala gözləri xumar,
Yanağı elə aldır,
Meh toxunsa qan damar.**

**Gözəldir yaylaq yeri,
Üç daşlı ocaq yeri,
Yarı xəlvətdə öpdüm,
Qalmadı dodaq yeri.**

Sanki bu bayatları hardasa eşidən hansı nakamsa oxudu:

**Qaşın döndü qələmə,
Daha şeypur eləmə!
Mən səni gizli sevdim,
Sən car çəkdin aləmə.**

**Dağlara duman düşdü,
Könlümə tufan düşdü.
Qismətlər paylananda
Mənə də hicran düşdü.**

**Zirvədir mənə saçım,
Ağ qardır sənə saçım –
Qorxuram bir ah çəkim,
Tüstüyə dönə saçım...**

Qəribədir, birinci oxuyanın bayatlarını dinləyəndə süfrə kənarındaki dostların gözlərinə təbəssüm qonmuşdu... Sanki ikinci oxuyanın bayatları gözlərdəki təbəssümü hürküdü... Mən əllərimi Vətəndən ayrıandan sonra ilk dənlər düşmüş qara saçımı çəkdir. Xəyal dünyasında xəyala daldım. Gözlərimdə vüsalla hicran, sevinclə kədər, arzuyla nisgil bir-birinə qarışdı. Düşündüm ki, iraq, əgər ayrılıq uzansa mən də ikinci oxuyanın vəziyyətinə düşə bilərəm. Bu qara fikirləri özümüzdən uzaqlaşdırmaq məqsədilə ağ bulud içində uçan qartala baxdım. Qartal ağ buludu qanadlarıyla parçalaya-parçalaya zirvəyə doğru qalxırdı...

Biz yeyib-içdikdən, təbiəti doyunca seyr etdikdən sonra Gəncəyə qayıtdıq. Ancaq mən Gəncəyə Göygölə yazdığını şeirlə döndüm:

Göygöl nə deməkdir dağlar qoynunda?
Suya dönmiş muğam, bayatı, laylay...
Haçan musiqimiz çağlar qoynunda,
Qartallar sevincdən qoparar haray...

İnsan, həssas insan ayaq baslığı
Sahildə Göygölü riqqətlə dinlər.
Bəlkə də min dəfə qulaq aslığı
Avazları yenə heyrətlə dinlər.

O doğma musiqi məşhur ünvanda
Xoşlanar, sevilər, əzizlənər də.
İnsan günahkarsa sanki ümmanda
Təpədən-dırnağa təmizlənər də.

Sanki yaz keçəndə əlvan bayraqı
Əlindən düşərək qalar örüşdə...
Ətrafda şəh düşmüş hər gül yarpağı
Gah qızılda parlar, gah da gümüşdə.

Bulud yellənəndə bəyaz yaylıq tək,
Ulduzlar titrəşər göy qayığında.
Göygöl özü boyda mavi balıq tək
Ləngərlə çırpınar Ay işığında.

Yox! Yox! Çırpındıqca öz yatağında
Aya da bir mavi işiq salar o.
Hayif meşə, qaya, dağ qucağında
Günəş doğanadək yalqız qalar o.

İmkanim olsayıdı gecələr düzü,
Göygöllə qol-boyun yatardım burda.
Dastana dönəndə sinəmin közü,
Şehə də, ətrə də batardım burda.

Sanardım mehriban ünsiyyətimlə
Təzətər ecazlar baharındayam.
Sanardım mötəbər sədaqətimlə
Elə “Şah gölü”nün kənarındayam.

Yataqxanaya yollandım. Məqsədim əmimi də özüm-lə Bakıya aparmaq idi. Yataqxananın həyətində yaraşıqlı bir gülşənlə qarşılaşdım. Necə olmuşdusa ilk dəfə yataqxanaya gələndə bu gülşənə fikir verməmişdim. Kim bilir, bəlkə də xəyalın qanadlarında yenə Təbrizə uçub-muşam. Gülşəndə qızılğullər qönçələnmişdi. Amma hə-lə pardaxlanmamışdı. Bildim ki, bu qızılğulları o taydan gələn keçmiş fədailər – indiki fəhlələr əkiblər. Yox!

Sanki adı qızılgüllər yox, öz arzularını əkiblər. Ancaq hələ arzuları pardaxlanmayıb. Azadlıq baharını gözləyir...

Əmim yataqxanada yox idi. Hələ işdən gəlməmişdi. Mən onun iş yerinə getdim. Görüşdük. Sonra əmimi kənarə çəkib hörmətlə: – Əmi, gəlmişəm ki, səni özümlə Bakıya aparım. Qazancım ikimizə də çatar. Sən yanında olsan mən də darıxmaram. Vətən həsrətinin yükünü çıyıllarımızdə şərik daşısaq o qədər ağırlıq hiss etmərik – dedim. Əmim mehriban-mehriban mənə: – Mənim qeyrətli balam! Mən bu gördüyüün adamlarla bir səngərdə döyüşmüşəm. İndi də bunlarla bir yerdə işləyirəm. Bir yataqxanada qalıram. Bunlardan ayrıla bilmərəm. Ancaq sən də darıxma! İnşaallah tez-tez görüşərik. Bu tayda aramızda sərhəd yoxdur ki, görüşə bilməyək – dedi. Mən əlimi cibimə salıb pul çıxardım. Sonra əmimə sarı uzatdım, qayğıkeşliklə: – Al! Əmi! Bəlkə gərəyin oldu – dedim. Əmim nəzakətlə əlimi geriyə qaytarıb şəstlə mənə: – Nigaran olma! Gərəyim olan qədər pulum vardır! – dedi. Mən əmimin üzündən hərarətlə öpdüm. Sonra yoldaşlarıyla xudahafızlaşışım getdim. Aşiq Hüseynlə görüşüb axşam qatariyla Bakıya qayıtdım. Yol boyu bu azadlıq fədailəri haqqında düşündüm...

AĞIR İTKİ

Seyid Cəfər Pişəvəri Bakıda yaşayanda şəhər içində az-az çıxardı. O qədər işləri vardı ki... Şəhər içində çıxanda da elə sadə geyinərdi ki, heç bir əlamətilə başqa adamlardan seçilməzdı. Özü də piyada gəzərdi. Halbu-

ki iki xarici markalı maşını vardı. O maşınlardan birini Pişəvəriyə Milli hökumət vermişdi. Birini də fədailər öz pulları ilə alıb bağışlamışdılar. O, maşınlara minməzdi. Minməyə məcbur olanda da qısilardi. Çünkü bu maşınlar yoldan keçənlərin marağına səbəb olardı. Yolcular dayanardılar. Maşınlara heyran-heyran baxardılar. Maşınlar dayananda ətrafına toplanardılar. Sürücülər maşınları mühasirədən zorla çıxardılar. Pişəvəri isə bu vəziyyətdən narahat olardı.

1947-ci ilin isti yay günlərinin birində mən Yazıçılar İttifaqından mənzilə gəlirdim. Yolda S.C.Pişəvəriylə rastlaşdım. Görüşdük. O Yazıçılar İttifaqına gedirdi. Ona orda bir otaq ayırmışdılar. Nəsə yazırı. Deyəsən 1941-1945-ci illərdə Cənubi Azərbaycanda təlatümə gəlmiş milli azadlıq dalğalarının unudulmaz lövhələrini qələmə alırdı. Doğrusu, bu görkəmli inqilabçının geyiminə baxanda kövrəldim. Başına parusin kepka qoymuşdu. Əyninə ucuz parçadan yüngül kostyum geymişdi. Bəli! O, geyimi ilə də marağa səbəb olmaq istəmirdi. Mən Pişəvərinin üzünə baxdım. Sanki qəfil ayrılığın təşvişindən kisinin üzü avazımişdi. Ağ üzü da-ha da ağarmışdı. Yox! Bu azadlıq bahadırının üzü öz xalqının yanında həmişə ağ idi. İndisə geniş alnında iki dərin qırış açılmışdı. Biri Vətəndən ayrılığa uzanan yol idi. Biri də ayrılıqdan Vətənə qayıdan yol... İndi S.C.Pişəvəri bu ayrılıqdan Vətənə qayıdan yol haqqında düşünürdü... Yadıma Təbriz düşdü... Azərbaycan Milli hökumətinin himnini istedadlı bəstəkarımız Cahangir Cahangirov yazmışdı. Təbriz radiosu açılan gün əvvəl himn çalınmalı idi. Ancaq qabaqcadan Milli

hökumətin baş naziri tərəfindən imzalanıb təsdiq olunmalı idi. C.Cahangirov Təbriz radiosunun açılışından bir gün qabaq Radio komitəsinin sədri Mirqasım Çəsmazərlə baş nazir S.C.Pişəvərinin yanına getdi. Dedi ki, yoldaş Pişəvəri, qanuna görə gərək himn radioda çalınmazdan əvvəl siz onu imzalayıb təsdiq edəsiniz. Pişəvəri güldü. C.Cahangirova dedi ki, sizin bəstələdiyiniz himni zaman özü imzalayıb təsdiq edib. Dünyada zamandan ədalətli imza atan yoxdur. Daha mənim imzama nə ehtiyac? Ancaq madam ki, qanun belə məsləhət görür, mən də imzalayaram. Sonra himnin mətnini (M.Etimad yazmışdır) C.Cahangirovdan alıb imzaladı. Səhəri Təbriz radiosu bu himnin əzəmətli sədaları altında açıldı...

Musiqi ilə şeir doğma qardaşdır. S.C.Pişəvəri İran ədəbiyyatının korifeyləri Firdovsinin, Xəyyamın, Sədi-nin, Hafızın söz incilərini yüksək qiymətləndirsə də Azərbaycan şeirinə dərin məhəbbət bəsləyirdi. Bəli! İran ədəbiyyatı klassiklərinin əsərlərini əzbər bilən söz ustası fars dilində neçə-neçə gözəl əsərlər yazsa da öz dilində yaranan sənət dəmətlərini sevirdi. Bəlkə elə ona görə bu görkəmli publisistin ana dilində yazdığı məhrəm sətirlər oxucuları günəş hərarətilə isidirdi. Pişəvəri dövlət dili səviyyəsinə qalxan Azərbaycan dilini başçısı olduğu milli hərəkatın ən mühüm uğurlarından biri, bəlkə də birincisi sayındı. O deyirdi: – Siyasi mübarizədə dal-qabaq getmək olar. Lakin əsas səngər əldən verilsə, məğlub olmaq olar. Azərbaycanlılara monqolların güc ilə öz dillərini təhmil etdiklərini iddia edənlər çox nadan adamlardır. Monqollar yüz ildən

artıq Azərbaycanda hökmdarlıq edə bilmədikləri halda öz dillərini bizə təhmil etmişsə, əcaba altı yüz ildən ziyadə hökmənlilik edən farslar nə üçün bu dili dəyişdirməyə müvəffəq olmamışlar?

Firudin İbrahim Mehriban, təmiz, xeyirxah bir adam idi. İnsan hüquqlarını da yaxşı bilirdi. Tehran universitetinin hüquq fakültəsində oxumuşdu. Milli hökumətin Baş prokuroru idi. Yaraşlıqlı çöhrəsindən işıqlı təbəssüm əskik olmazdı. Ancaq bir gün mən Firudinin çöhrəsində fikir buludlarının qalandığını gördüm. Səbəbini soruşdum. Dedi ki, məşhur bir lotu var. Eşitməmiş olmazsan. Qarnıyırtıq Kazım! İndiyə qədər neçə-neçə cinayət törədib. Ancaq Şah hökuməti bu lotuya gözün üstdə qaşın var deməyib. Bu günlərdə o yenə də bir ağır cinayət törədib. Bəlkə elə bilib ki, Milli hökumət də elə Şah hökumətinin tayıdır. Ona heç nə deməz. Mən isə qarnıyırtıq Kazımın işinə baxıb onu ölüm cəzasına məhkum etmişəm. Qoy bu ölüm neçə-neçə lotuya ibrət dərsi olsun! Fikirli olduğumun da səbəbi budur. Axı Kazım tək deyil. O biriləri məndən qisas ala biler. Firudini qınamalı deyildi. Axı hər işin başlangıcı çətin olur. Qarnıyırtıq Kazımın işi də Firudinin ilk işi idi. Özü də ölüm işi! Pişəvəri o günlərdə öz silahdaşına mübariz duyğular aşılıyırdı. Firudinə deyirdi: – Dünyada zirvəyə asan qalxan kimdir? Qəhrəmanda təşviş hissi olmayır deyənlər yalan deyirlər. Qəhrəman da insandır. İnsanda qürur hissi də, sevinc hissi də, təşviş hissi də, kədər hissi də, dözüm hissi də olmalıdır! Yoxsa o insan yarımcıq insan adlanır.

Təəssüflər olsun ki, Milli hökumət yaşaya bilmədi. Yox! Yaşamağa qoymadılar. Yoxsa yaşamağa iqtidarı da, bacarığı da, ləyaqəti də vardi. Deyirlər ki, Milli hökumətin taleyi həll olunduğu günlərdə Seyid Cəfər Pişəvəri tez-tez bu taya keçib müəyyən adamlarla görüşmüştür. Fikir mübadiləsi edirmiş. Axı hər gün Tehran-dan Cənubi Azərbaycana hücum gözlənirdi. Tehranın arxasında isə Vaşinqton, London, Paris, Madrid, Roma dayanmışdı. Pişəvərinin görüşdüyü adamlardan biri də Mir Cəfər Bağırov imiş. Son görüşdə M.C.Bağırov S.C.Pişəvəriyə guya sülh naminə şah qosunlarına müqavimət göstərməməyi, silahı yerə qoymağı, lazım gələrsə bu taya keçməyi məsləhət görür. Pişəvəri onunla razılaşmışdır. M.C.Bağırov əsəbiləşir. S.C.Pişəvəriyə: – Axı siz kimə arxalanırsınız? – deyir. Pişəvəri qürur-la: – Biz İran xalqlarına arxalanırıq. Bu xalqların içərisində şah səltənətinin barışmaz düşməni olan farslar da, kürdlər də, türkmənlər də, giləklər də, talışlar da, ərəblər də, asorilər də var. Biz İran Xalq Partiyasına inanırıq. O partianın sıralarında şah qosunlarının yüksək rütbəli zabitləri də var. Biz sizdən heç bir kömək gözləmirik. Siz də bizim işimizə qarışmayın – deyir. Pişəvəri bu həqiqət nəfəsli sözləri Mir Cəfər Bağırova deyəndə özünün Vətən, xalq, fırqə qarşısında necə ağır məsuliyyət daşıdığını dərindən dərk edir. Onun inkare-dilməz dəllilləri Bağırovun köpünü alsa da içindəki qəzəb odunu söndürə bilmir. O, Pişəvərinin dediklərini ya dərk etmir, ya da dərk etmək istəmir. Ancaq sonrakı hadisələr Seyid Cəfər Pişəvərinin uzaqgörənliyini təsdiq edir. Mənə danışdırı ki, Ərdəbil fədailəri o

taydakı Astaradan bu taydakı Astaraya keçərkən Ənzəlidən gələn şah qosunları ilə rastlaşırlar. Məlumat almaq üçün gizli tədbirlə iki fars əsgərini ələ keçirirlər. Əsirlər başlarını təəssüflə bulaya-bulaya fədailərə: – Biz sizi Tehranda gözləyirdik. Siz isə bizi burda əsir alırsınız. Bəli! Bizim məqsədimiz Tehrani Təbrizə təslim etməkdir. Siz isə Təbrizi Tehrana təslim etdiniz – deyirlər. Sən demə, bu əsgərlər İran Xalq Partiyasının üzvləri imişlər.

Yeri gəlmışkən deyim ki, S.C.Pişəvəri Təbrizdə yazıb “Azərbaycan” qəzetində çap etdiriyi odlu-alovlu məqalələrində Təbrizin Tehrana da şahlıq zülmündən nicat verməyə qadir olduğunu dəfələrlə düşmənlərə bildirmişdi. Özü də qürurla, fəxrlə, inamla bildirmişdi.

Mübariz, igid, cəfakes fədailər Vətənin, xalqın, inqilabın taleyinin həllində necə böyük səhvə yol verildiyini yana-yana duyurlar. Ancaq atalar demişkən, sonrakı peşmançılıq fayda verməz. Azərbaycana olan zülm, olmuşdu. Özü də elə zülm ki, tayı bəşəriyyət tarixində cıraq nədir, heç Günəşlə də tapılmaz.

Yadıma bir əhvalat düşdü. 1947-ci ilin əvvəlləri idi. Filarmoniyada yiğincaq vardi. Mən də aşiq Hüseyn Cavanla o yiğincağa getmişdim. Yiğincaq qurtarandan sonra foyeyə çıxdıq. Bir dəstə Cənubi Azərbaycanının Mir Cəfər Bağırovu əhatəyə aldığı gördük. Biz də onlara yaxınlaşdıq. M.C.Bağırov aşiq Hüseyn Cavanı gördü. O, görkəmli sənətkara təkəbbürlə: – Bilirsən Təbrizdə qalsaydın sənə neyləyəcəkdilər? – dedi. Aşiq Hüseyn Cavan bu cavabı məlum olan sualı laqeyd sükutla qarşılıdı. M.C.Bağırov minnət dolu qətiyyətlə

aşıq Hüseyin Cavana: – Ətini şışə çəkəcəkdilər – dedi. Aşıq Hüseyin Cavan yenə də dinmədi. Bağırov yoxlayıcı nəzərlə mənə baxdı. Mən də dinmədim. Ancaq sinəmdə ürəyim danışdı. Özü də elə danışdı ki, səsini yalnız zaman eşitdi. Dedi ki, aşıq Hüseyin Cavan şimşək nəfəslə saziyla nəmlı səngərlərdə fədailər qarşısında ilhamla oxuyurdu. Vətənin azadlığı uğrunda gedən döyüşdə ətinin şışə çəkiləcəyindən də qorxmurdu. Əfsus ki, kimlərinə soyuq münasibəti bunu da ona çox gördü...

Seyid Cəfər Pişəvəri bir ata qayğısıyla mənə: – Necəsən? – dedi. Mən minnətdarlıqla ona: – Sağ olun! Yaxşıyam! – dedim. O bir an fikrə getdi. Sonra məsləhətlə mənə: – Bəlkə xəmirimiz çox su apardı. Çalış, elə bu il universitetə daxil ol. Yaxşı şair olmaq üçün istedad azdır. İstedad bir tale quşudursa, biliklər də onun mötəbər qanadlarıdır – dedi. Mən etirafla: – Doğru deyirsiniz. Biliklərsiz istedad avarsız qayığa bənzəyir. Müasir dünyada bu qayıqla sənət ümmanında üzmək mümkün deyil. Çalışacağam ki, bu il hökmən universitetə daxil olum – dedim. O xeyirxahlıqla: – Bəli! Çalışmaq lazımdır. Özü də səylə – dedi. Mən maraqla ona: – Eşitmışəm fədailərimiz meşələrdə hərbi təlim keçir. Gələcək döyüşlərə hazırlaşır. Doğrudurmu? – dedim. Pişəvəri mənalı-mənalı: – Bəli! Qazanın içindəki bişmiş soyuq xörəyi təzədən qızdırmaq üçün hələ qazanın altına çox odun atmaq lazım gələcək. Siz şairlər də qadir fədailərimizi gələcək qələbəyə apara biləcək ümid dolu şeirlər yazmalısınız. Unutmamalısınız ki, ümid qələbə yolunda yanın çıraqdır. O nə qədər gur

yansa, qələbə yolu daha vüsətlə işıqlanar – dedi. Mən hərarətlə: – Şairin birinci vəzifəsi, bəlkə də borcu, yazmaqdır. Mən hazır! – dedim. Sonra səmimiyyətlə xudahafizləşib ayrıldıq. Sən demə, biz axırıncı dəfə görüşürmüşük.

İsti yay günlərinin birində dəhşətli bir xəbər o taydan bu taya keçmiş bütün siyasi mühacirləri sarsıldı. Dedilər ki, Seyid Cəfər Pişəvəri meşələrdə hərbi təlim keçən fədailərə baş çəkib qayıdarkən yolda maşını qəzaya uğrayıb. Qulam Yəhya da, Nuri Quliyev də Pişəvəri ilə birlikdə fədailərlə görüşə gedibmiş. Nuri Quliyev Milli hökumət zamanı Təbrizdə Sovet konsulunun müavini idi. Sonra isə Şimali Azərbaycanda Dövlət Təhlükəsizliyi Nazirliyinin polkovniki idи. S.C.Pişəvəri öz maşınında gedibmiş. Maşını öz sürücüsü Bayram sürürmüş. Qulam Yəhya da öz maşınında gedibmiş. Maşını öz sürücüsü erməni sürürmüş. Bu erməni əvvəl Təbrizdə ingilislərin təbliğat evində işləyirmiş. Sonra Təbriz qarağuruhunun başçısı sərhəng Draxşanının sürücüsü olur. Milli hökumət zamanı Qulam Yəhyanın maşını sürür. Milli hökumət süqut etdikdən sonra Qulam Yəhya Bakıya gəlir. Erməni sürücüsü isə Yerevana gedir. Bakıda Dövlət Təhlükəsizliyi Nazirliyindən dəfələrlə Azərbaycan Demokrat Firqəsinin mərkəzi komitəsinə zəng edilir ki, erməni sürücüsünü teleqramla Bakıya getirsin. Az.SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin erməni sürücüsü ilə hələ Təbrizdən əlaqə yaratığına insanın üzeyində şübhə yeri qalmır. İşlərin gedışatından aydın olur ki, erməni sürücüsü hər zaman, hər yerdə Az.SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin diqtəsi ilə fəaliyyət

göstərirmiş. Beləliklə, erməni sürücüsü Yerevandan Bakıya gəlib yenə də Qulam Yəhyanın maşını sürür. Nuri Quliyev də Qulam Yəhyanın maşınına minibmiş. Sərnişinlər acdılqları üçün maşınları saxlayıb yol qırğındakı yeməkxanaya gedirlər. Erməni sürücüsü mən hələ acmamışam deyib maşınların yanında qalır. Seyid Cəfər Pişəvəri, Qulam Yəhya, Nuri Quliyev, Bayram yeyəndən sonra yeməkxanadan çıxbı yola düşmək isteyirlər. Ancaq Bayram nə qədər əlləşirsə, Pişəvərinin maşını işə sala bilmir. Bu zaman erməni sürücüsü S.C.Pişəvərini Qulam Yəhyanın maşınına dəvət edir. Bayrama isə məsləhət görür ki, darixmasın. Maşını təmir edib arxadan gəlsin. Pişəvəri heç zaman, heç yerdə maşında qabaqda əyləşməzdı. Arxada əyləşib kürəyini söykənəcəyə söykəyərdi. Ancaq bu dəfə yol yoldaşları hörmət naminə onu qabaqda əyləşdirirlər. Heç kim arxasını Pişəvəriyə çevirmək istəmir. Qulam Yəhyanın maşını yolda düşür. Bayram isə Pişəvərinin maşınının yanında qalır. Qulam Yəhyanın maşını yolda qəzaya uğrayır. Qəza nəticəsində S.C.Pişəvəri əzilir. Qulam Yəhya ilə Nuri Quliyev isə yaralanır. Erməni sürücü də yoxa çıxır. Xəsarət alanları xəstəxanaya aparırlar. S.C.Pişəvərinin bədənidə cərrahiyə əməliyyatı aparılması nəzərdə tutulduqda o, təkidlə ətrafindakı adamlara deyir ki, mənim qardaşım həkimdir. Özü də Bakıda yaşayır. Çağırın gəlsin. Bədənimdə aparılacaq cərrahiyə əməliyyatında yaxından iştirak etsin. Ancaq Pişəvərinin qardaşını onun yanına buraxmırlar. Danışındılar ki, Seyid Cəfər Pişəvəri son nəfəsdə: – Qəvamın evi yıxılsın! – deyib gözlərini yumubdur. Bəli! Minlərlə Cənubi Azərbaycanının

evinin məhz Qəvam yıxmışdı. Özü də namərdliklə! O təpədən-dırnağa qədər məkrə bürünərək neçə-neçə müdrik diplomati aldada bilmışdi. Bunların içində bəlkə də ən “nəhəngi” Stalin idi. Qəvam Stalini görmək üçün Moskvaya gedəndə təsəvvürünə gətirmədiyi çətinliklərə qarşılaşır. Bəli! Nə qədər çalışırsa, Stalinin qəbuluna düşə bilmir. Kimlərsə Qəvama məsləhət görür ki, qəbulla düşmək üçün əvvəl Stalinə yaxın olan bir adamlı görüşüb Stalinlə özü arasında körpü yaratsın. Bu körpü rolunu Molotov oynayır. O həm SSRİ Nazirlər Soveti sədrinin müavini, həm də SSRİ Xarici işlər naziri idi. Molotov Qəvamı Stalinin yanına aparır. Qəvam Stalinin iş otağına girəndə əvvəl diz çökür, sonra dizin-dizin sürünen-sürünen ona doğru gedir. Köhnə hiyləgər siyasətçi Stalinin uzunboğaz çəkmələrini qucaqlayıb: – Amandır, qoymayın İranı parçalasınlar – deyir. Büyük bir məmləkətin Baş nazirinin ayaqlarına düşdüyüünü görən Stalinin qoltuqlarının altı daha da şisir. Stalin Qəvama deyir ki, Cənubi Azərbaycan məsləlesi İranın öz daxili işidir. Onun bizə heç bir dəxli yoxdur. Qəvamın üstündən sanki İranın özü boyda ağır bir yük götürülür. Bəli! Stalinin təmkinli zəhmi qarşısında özünü itirməyən Qəvam qımışa-qımışa uzun illər boyu topladığı diplomatlıq təcrübəsiylə Stalini də aldadır. Stalin Qəvamın qara eynək arxasında par-par parıldayan gözlərində gizlənən hiyləni görmür. Qəvam Stalinin “təbii” səxavətini “süni” səxavətlə qarşılayır. İranın şimalındaki neftin çıxarılması Stalınə vəd edir. Tehran qoşunlarının Cənubi Azərbaycana gedib İran məclisinə seckilər aparmaq istədiyini deyir. Ancaq Tehran qoşunlarının Cənubi Azə-

baycanda görəcəyi əsl işlərin mahiyyətini gizli saxlayır. Stalin də Qəvama inanır...

Qəvam sonralar bu haqda bir kitab da yazdı. Öz məharətindən məmənnun qala-qala. Yaza-yaza qürrələnmişdi. Qürrələnə-qürrələnə gülmüşdü. Sanki Qəvamin gələcəkdə bu kitabı yazacağı Pişəvərinin ürəyinə dammışdı. Yoxsa o, Qəvamin ünvanına qarşışa bənzər söz deməzdi. Yeri gəlmışkən deyim ki, Cənubi Azərbaycanda yaranmış Milli hökuməti Beriyanın da, Mikoyanın da gözləri götürmürdü. Stalinin bu yaltaq əlaltıları Milli hökumətin gələcəyindən qorxurmuş. Axı Azərbaycan dünyada yalnız cənubdan ibarət deyil! Yox! Onun şimalı da var. Vahid bir məmləkət isə həmişə parçalanmış bir vəziyyətdə qala bilməz. Tez-gec birləşər! Beriya da, Mikoyan da şəxsiyyətcə çox ləyaqətsiz adamlarmış. Beriya misli-bərabəri olmayan bir arvad-bazmış. O istədiyi gözəl qızları, yaraşıqlı qadınları töhfəylə, vədəylə, təhdidlə ələ keçirirmiş. Beriya öləndə ondan nə istəyirsən deyə istehzayla soruşublar. O utanmadan – arvad – deyib. Stalin evində ziyafət təşkil etdirəndə Mikoyanı da çağırtdırmış. Yemək-içmək qurtardıqdan sonra mizin üstünə nəhəng tort qoyularmış. Stalin qəh-qəhələrilə nəşəsini bir qədər də artırmaq üçün Mikoyanı miz üstə çıxartdırıb tortun üstündə eyleşdirəmiş. Mikoyanın yumşaq yeri torta batarmış. Stalin də uğunub gedərmiş. Ona görə də həmişə Mikoyan Stalinin ziyafətlərinə gedəndə özü ilə şalvar apararmış...

Düşmən düşməndir. O məqamı gələndə istədiyini həyata keçirə bilər. Bunun üçün düşməni qınamaq naşılıqdır.

Deyirdilər ki, S.C.Pişəvəri qəzadan bir neçə gün əvvəl AK(b)P MK-nin büro iclasında təkəbbürlü bir generalla sözləşib. Cənubi Azərbaycana aid olan hansı məsələ üstəsə mübahisə edib. O qədər həyəcanlanıb ki, yerindən ayağa qalxıb tutarlı dəlillərlə generalın fikrinin səhv olduğunu sübut edib. Bu zaman M.C.Bağirov hiddətlənib üzünü Pişəvəriyə tutub hörmətsizliklə: – Əşsi, otur yerində – deyib. Sonra gözlərindən eynəyini çıxarıb dəsmalla silib. Sanki bu S.C.Pişəvərinin yer üzündən silinməyinə bir işaret olub...

Bütün ömrünü doğma Vətənin səadəti uğrunda mübarizəyə həsr edən Seyid Cəfər Pişəvəri nədənsə Buzovna qəsəbəsində ayrıca bir yerdə dəfn etdik. (Cənazə Buzovna qəsəbəsindən Bakı şəhərindəki Fəxri xiyyabana sonralar köçürüldü). İstər fəxrli, istərsə də fəxrsız olsun. Qəbristan elə qəbristandır. Pişəvəriyə isə lal qəbristanlıq yox, qaynar həyat yaraşırı. O özü isə qaynar həyatın fəxri idi. Mən bu inqilab qartalının hələ üstündə ot bitməyən təzə məzarına baxa-baxa düşündüm ki, biz yalnız böyük bir insanı yox, neçə-neçə arzumuzu da dəfn etdik. Pişəvəri öz Vətənini alovlu məhəbbətlə sevirdi. Yoxsa bütün ömrünü doğulduğu diyara həsr etməzdi. O diriykən Vətənin azadlığı uğrunda döyüşməyi də, ölərkən Vətənin doğma ağuşunda uyumağı da şərəf sanırdı. Qətiyyətlə yazırıdı: – “Biz ölümə məhkum olsaq da öz Vətənimizdə dəfn olun-

maqla fəxr edirik". Ancaq səadəti yolunda ömürlük çarpişlığı doğma diyarın qucağında dəfn olunmaq S.C.Pişəvəriyə qismət olmadı.

Mən mənzilə qayıtdım. Milli hökumətin süqtundan sonra aylar keçsə də Tehran, Vaşinqton, London, Paris, Roma radioları yenə o unudulmaz xalq hakimiyyətinə böhtanlar yağıdırırdılar. Bəli! Ağaların şəxsi ədavətlərinin odu hələ tamam sönməmişdi. Yanğılı nəfəsləri hələ də közərirdi. Mən miz üstdəki "Ural" markalı radionu açdım. Milini dalğalar üstdə gəzdirə-gəzdirə Londonun üstündə saxladım. Elə bu zaman London radiosunun diktoru fars dilində kinayə ilə: – Cənubi Azərbaycan demokratlarının rəhbəri Seyid Cəfər Pişəvəri Bakıda öldürülüb – dedi. Radionu bağladım. Ayağa qalxıb otaqda gəzinməyə başladım.

S.C.Pişəvərinin ölümü Milli hökumətin süqtundan sonra Cənubi Azərbaycan xalqına dəymış ikinci ağır zərbə idi. Qəribədir, bu zərbələrin ikisi də qəfildən dəymışdı. Bu gözlənilməz zərbələrdən sonra Cənubi Azərbaycan xalqı özünü itirməməli, təmkinini, iradəsini, ümidi möhkəmləndirməli idi. Axı bu zərbələrin arası o qədər qısa olmuşdu ki, xalqı karıxdırı bilərdi. Yaxşı ki, bütün tarixi döyüş alovları ilə işıqlanan Cənubi Azərbaycan xalqı bu zərbələrdən sarsılmadı. Öz mübariz oğullarının sabaha addımlayan sıralarını daha da möhkəmlətdi. Ancaq Pişəvəri sağ olsaydı, bəlkə də arzuların uzun yolları qışalardı... Bəli! Keşməkeşli dünyanın ictimai-siyasi-ədəbi yollarında saç ağartmış bu xalq rəhbərinin həyatdan vaxtsız getməsi əvəzsiz itki

idi. Onun vəfatından sonra əvvəl Azərbaycan Demokrat Firqəsi mərkəzi komitəsinin sədr müavini işləmiş Sadıq Badikan sədrliyə keçdi.

AĞAC TƏSBEH

Mən mübariz şeirlər yazdığınıma görə yoldaşlarım mən "Mübariz" ləqəbi vermişdilər. Əsl adım sanki mübarizə təlatümləri içərisində itmişdi. Hami mənə: – Mübariz şair! – deyirdi. Eh! İnsan həyatda gözəl, nəcib, müqəddəs arzular uğrunda elə fədakarlıqla mübarizə aparır ki, axırda mübarizlikdə məşhurlaşır.

Kimsə, haçansa, hardasa deyib ki, həyat mübarizədir. Ancaq mənə görə həyat enerji idi. Axı enerji olmasa mübarizə də aparmaq olmaz. Mən bu nəticənin doğruluğunu Azad kişinin simasında açıq-aşkar gördüm... Qocaman inqilabçı mübarizə yollarında istini də, soyuğu da dərindən duya-duya addımlamışdı. İndi mübarizə dənizinin sahilində qürurla dayanmış qranit bir qayaya bənzəyirdi. Ancaq mübarizə dənizinin şahə qalxan dalgaları qranit qayanı döyə-döyə kövrəltmişdi. Kimsə, haçansa, hardasa deyib ki, ağ gün adamı ağardır, qara gün qaraldır. Ancaq sən demə, qara gün də adamı ağardarmış! Bəli! Taleyinin yolunu ağartmasa da, özünün saçını, saqqalını, qaşını ağardarmış. Azad kişi belə adamlardan biri idi. Saçı da, saqqalı da, qaşı da, kirpiyi də ağappaq idi. Sanki dəyirmandan indicə çıxmışdı. Ancaq o dəyirman dən üydən adı dəyirman deyildi. Mənalı ömür əridən sehrlı həyat dəyirmanı idi. Azad

kişi mənə əziz idi. Onun inqilabçı şöhrəti qoynunda doğulub boy-a-başa çatlığı, səadəti uğrunda mübarizə apardığı doğma diyara sığmırıldı. Gərək insan pərvanə tək şöhrətin başına yox, şöhrət pərvanə tək insanın başına dolansın! Şöhrəti qazanmaq isə hünər, zəhmət, iradə isteyir. Azad kişi bu şöhrəti qazanmaq üçün ömrünün qızıl günlərini xərcləmişdi. Bəli! Azad kişi hamı üçün təbərrik idi. Axı keçmişdən qalan cansız əşyalar zaman keçdikcə qiymətə mindiyi halda keçmişdən qalan canlı insanlar niyə nadirləşməsinlər? Axı o dünyagörmüşlərin təcrübəsi, iradəsi, məsləhəti gənclər üçün zəngin həyat məktəbidir. Axı o müqəddəslər həyatdan köcdükdə boş yerlərini doldura biləcək insanlar daha az tapılır. İndiki bəzi özündən razı lovğa gənclər müdrik qocaların məsləhətlə deyilmiş xeyirxah sözlərini istehzayla qarşılıyırlar. "Qocalardan naftalın iyi gəlir" deyirlər. Ancaq o təkəbbürlü gənclər bilmirlər ki, elə qiymətli şeyləri qədimdən naftalində saxlayıb qoruyurlar ki, qədirbilməz güvələr onları didib dağıtməsin. Belə olan surətdə gənclər də nəinki yalnız qocalara hörmət etməlidirlər, hətta onları göz bəbəkləri tək qorurnalıdırlar!

Azad kişi otaqda boş vaxtlarında bir ağaç təsbeh çevirirdi. Bu təsbeh o qədər çevrilmişdi ki, dənələri sürtülə-sürtülə öz rəngini dəyişib qəhvəyi qabığa bürünmüdü. Mən də hərdən darıxanda təsbehi qulaq yoldaşından alıb bir qədər çevirirdim. Sonra ovcumda atıb-tuturdum. Nəhayət, sahibinə qaytarırdım. Sanki ağaç təsbehi ovcumda atıb-tutanda ona gözəyari qiymət qoyurdum.

Bir axşam yazı mizinin arxasında əyləşib işləyirdim. Azad kişi də taxta təsbehini asta-asta çevirərək nəsə düşünürdü... Mən son misranı tamamladıqdan sonra üzümü o nurani insana tutub nəzakətlə: – Bəsdir daha, bu təsbehi çevirdiyin. O qədər çevirmisən ki, dənələri də əriyib. Təsbehi dəyişmək lazımdır. Nə çoxdur mağazalarda gözəl, yaraşıqlı, parlaq təsbehlər. İcazə versəydin öz zövqümlə sənə bir hədiyyə təsbeh alardım. Onsuz da sabah sənin ad günündür – dedim. Azad kişi mənə baxıb gülümsədi. Danışmadı. Ancaq kədərli gözlərində sevinc qığılçımları parladı. Bu qığılçımlar yaz gecəsində göylərə səpələnmiş narın ulduzları xatırlatdı. Birdən o, yanıqlı bir ah çəkdi. Sanki bu ah dumanlanıb bayaq sayrısan narın ulduzları bürüdü. Ağsaqqalın gözlərinin çəsmələri sapi qırılmış büllur təsbeh dənələrilə doldu. Azad kişi mənə baxırdı. Ancaq o boyda kişi kirpik calmağa qorxurdu. Qorxurdu ki, kirpik çalsa bu odlu dənələr ovcura tökülbər alışar. Həm özü yanar, həm də ağlamağı faş olar. O isə ağlamaq istəmirdi. Axı qoçalsada, kövrəlsə də, yorulsa da yenə də kişi idi! Özü də inqilabçı kişi. Mən tutuldum. Sandım ki, kişinin xətinə dəymişəm. Ancaq bu haqda xeyli düşündükdən sonra öz davranışımda heç bir qəbahət görmədim. Ağaç təsbehin sürtülmüş dənələri Azad kişinin gözlərinin çəsmələrində parlayan büllur damcıların işıqları altında sönük görünsə də onlardan çox-çox qabarlıq idi. Sən demə, bu dənələrin hər biri vüqar, cəsarət, hünər rəmzi imiş! Bəli! Bu ağaç təsbeh bir inqilabçının ömür dastanından köçürülmüş bir misra imiş! Bir dastanlıq məna elə bir misraya sığıbmış! Bu yaşanmış ömrün mübari-

zələrlə dolu günləri durnaların canlı təsbehində uçub getsə də inqilabçının cansız təsbehində hələ də yaşayırmiş!

Mən səhər yeməyini yeyəndən sonra eyvana çıxdım. Dənizin mavi sonsuzluğuna baxdım. Hava soyuq, üfüq-sə bom-bozdu. Ancaq Günəş xeyli yüksəyə qalxmışdı. Sanki səhər öz qızıl piyaləsi Günəşi şəfəqlə doldurub dənizin başı üstə qaldırmışdı. Onu dünyada gözəl sahil şəhərinin sağlığına içmək isteyirdi. Yoxsa bir azdan axşam öz gümüş qədəhi Ayı nurla doldurub bu sağlığa içəcəkdir. Səhər gecikəcəkdir. Səhər piyaləsini içmək istərkən ala gözləri şəhərin nadir hüsnünə sataşdı. Bilinmədi soyuqdanmı, həyəcandanmı, tələsiklikdənmi əlləri titrədi. Qızıl piyalə çalxalandı. İçindəki od rəngli şəfəqlər dənizin qırçınlı mavi donunun üstə dağıldı. Pul-pul, girdə-girdə, dənə-dənə... Mən bu mənzərəyə maraqla baxanda dodaqlarım da əlvan misralar piçildədir:

Xəzəri məhəbbətlə
Kim tərənnüm eylədi,
Sularına gah mavi,
Gah da ki, göy söylədi.
Kimi də, yaşıl yazdı,
Zümrüd səməni kimi.
Fəqət rənglər sayışdı
Bahar çəməni kimi...
Sanki çılgın Xəzər bağ,
Müdrik Günəş bağbandır.

Bağ bağban qayğısıyla
Əlvandan da əlvandır
Leysan yağışdan sonra
Yanan göy qurşağı tək.
Rəssamın bir muzeyə
Dönən iş otağı tək.
Sanki mahir rəssamın
İlham dünyasıdır o!
Zəngin, nadir, ecazkar
Rənglər dünyasıdır o!

Lakin bu rənglər dünyasında yadıma yenə də Azad kişinin taxta təsbehinin qəhvəyi dənələri düşdü. Ağsaq-qala yaxşı bir hədiyyə təsbeh almaq məqsədilə evdən çıxdım.

Böyük şəhərin bütün xırdayat mağazalarını axtardım. Nəhayət, istədiyim təsbehi tapıb aldım: – Bu, onun da ürəyincə olacaq – deyə xəyalimdə sevindim. Mənzilə qayıtdım. Azad kişi çarpayıda uzanıb yenə də ağaç təsbehi çevirirdi. Salam verdim. O salamımı təbəssümlə aldı. Sanki, dünən nə təsbeh söhbəti olmuşdu, nə də kişinin halı dəyişmişdi. Mən otağın ortasında şəstlə dayanıb əlimi cibimə saldım. Aldığım təzə kəhrəba təsbehi çıxartdım. Havaya qaldırdım. Təsbeh ala-qaranlıq otaqda bərq vurdu. İşığı Azad kişinin qiyılmış gözlərinə düşdü. Sanki əlimdən təsbeh deyil, büllür bir salxım asılmışdı. Mən də bu salxımı Urmıyənin üzüm bağlarından dərmişdim. Azad kişi məsələni başa düşdü. Çarpayıdan qalxdı. Yaxınlaşış hədiyyəni aldı. Təşəkkür etdi. Nəzakət xatırınə əlində bir neçə dəfə çevirdi. O

yan bu yanına baxdı. Sonra mizin üstə qoydu. Çarpayı-nın yanındakı stulda əyləşdi. Yenə bir ah çəkdi. Bu ahın şimşekli buludunda ağaç təsbehin ərimiş dənələri nəinki itdi, hətta gilə-gilə közərdi. Dünyagörmüş inqilabçı əlindəki ağaç təsbehi havaya qaldırdı. Üzünü mənə tutub hünər, qürur, şikayət dolu bir səslə: – Bu ağaç təsbehin öz yazılmamış tarixi var! – dedi.

– Elə sən yaşda olardım. Dəli-dolu vaxtim idi. İpə-sapa yatmirdim. Qışda buzu qırıb çayda çımirdim. Yayda beşmərtəbəli dam boyda qayaya birnəfəsə dırmaşdım. Böyük qardaşım inqilabçı idi. Gecələr inqilabçı dostları bizə gəlirdilər. Onunla görüşürdülər. Vətəndən, xalqdan, azadlıqdan danışıldalar... Bəzən söhbətləri dan yeri ağarana qədər uzanırdı. Mən də söhbətlərinə maraqla qulaq asırdım. İngilabçıların tez-tez bizdə yiğincaq keçirdiklərini kimsə polisə çatdırmışdı. Ancaq polis idarəsində işləyən inqilabçı dostlardan biri işin nə yerdə olduğunu qardaşımı hansı vasitəyləsə bildirmişdi. Gecəyəri polislər qarğı-quzğun tək evimizə töküldülər. Nə qardaşımı, nə də inqilabçı dostlarını tapdilar. Evi ələk-vələk elədilər. Əllərinə heç nə keçmədi. Çağrıl-mamış qonaqlar məni qabaqlarına qatıb polis idarəsinə apardılar...

Deyirlər iki kənd varmış. Biri meşənin içində, biri də kənarında. Kənardakı kənddə bir oğru pişik də yaşayır-mış. Kənd camaatı o oğru pişiyi nə qədər döyüb qovur-muşsa, yenə də xəlvətə salıb nəsə çırçıçırmış. Bir gün meşə içindəki kənddə yaşayan bir kişi kənardakı kənddə yaşayan qohumugilə qonaq gedir. Ev sahibi qonağı hörmətlə qarşılayır. Süfrə açır. Qonaq süfrəyə əl

uzadanda böyürdən çıxan iri pişik çəngəlli caynağını irəli atır. Qonağın tikəsini əlindən qapıb gözdən itir. Qonaq mat-mat acgöz pişiyin dalınca baxır. Ev sahibi utanır. Süfrədəki nemətləri qonağın qabağına çəkərək: – Bu pişik Allahın bir bələsi olub boğazımıza keçib. Bu boyda kəndin sakinləri o nankor heyvana nə qədər yemək-içmək versələr də xeyiri olmur. Bəli! Oğru pişik öz nalayıq hərəkətindən çəkinmir – deyir. Qonaq ağzin-dakı tikəni udub acı təbəssümlə: – Kaş axırı xeyir olsun! Doğrusu, qorxuram ki, bu pişiyin sədəməsinin dalğası bizim kəndə də dəyə –deyir. Ev sahibi etirazla: – Yox! Əşş! Sizin kənd hara, bizim kənd hara? Gör aralarında nə qədər məsafə var! – deyir.

Qonaq ev sahibi ilə xudahafızlışib kəndlərinə qayıdır. Günlər keçir... Bir gün oğru pişiyin əlindən cana doymuş kənardakı kəndin sakinləri qəzəblənir. Pişiyə od vurub buraxırlar. Bəli! Öldürmürlər. Buraxırlar. Oğru pişik yana-yana bir sağına baxır, bir də soluna. Sonra düz qabağa baxır. Qabaqda isə meşə xışıldayırdı. Sanki onu çağırırdı. Pişik soyuq ağaclarla sürtünə-sürtünə alovunu söndürsün deyə özünü meşəyə vurur... Meşə də yanmağa başlayır. Meşə içindəki kəndin sakinləri meşəyə səpələnir ki, yanğını söndürsün. Bu zaman kənardakı kəndin sakinləri də bu məqsədlə meşəyə axışır. İki qohum da bir-birini görür. Meşə içindəki kənddə yaşayan kişi kənardakı kənddə yaşayan qohumuna istehzayla: – Yadındadır, oğru pişik sizdə mənim əlimdən tikəmi alanda sənə nə demişdim? – deyir. Kənardakı kənddə yaşayan qohum susur. Meşə içindəki kənddə yaşayan kişi hiddətlə: – Sənə demişdim ki, qor-

xuram oğru pişiyin sədəməsinin dalğası bizim kəndə də dəysin. İndi sədəmənin dalğasının bütün meşəni bürüdüyüni öz gözlərinlə görürsən – deyir. Bilmirəm, bu rəvayət inandırıcıdır, ya yox. Ancaq bilirəm ki, bu rəvayət iibrətamız bir hekayətdir. Mən də nəzmiyyə idarəsinin oğru pişiyi sayılan bir satqının fitvasına qurban getmişdim.

İstintaq başlandı. Məndən qardaşımın hara getdiyini, dostlarının kimlər olduğunu soruştular. Bütün suallara: – Yox! Bilmirəm! Görməmişəm! – deyə cavab verdim. Məni keşikçilərin əhatəsində zindana göndərdilər. İstintaq təzədən başlandı. Yenə bütün suallara – Yox! Bilmirəm! Eşitməmişəm – deyib durdum. Bu zaman salındığım otağa pəzəvəng bir polis gəldi. Əlində yoğun bir ağac dəyənək var idi. O üstümə atıldı. Haram gəldi vurdu. Sanki dəyənəyinin möhkəmliyini üstümdə sınayırdı. Dəyənək üstümdə sınb töküldükçə sanırdım ki, qırılıb ayağımın altına səpələnənlər ağac parçaları deyil, öz sümüklərimdir. Yerə yixildim. Ancaq pəzəvəng polis yenə də el çəkmədi. Məni dəyənəklə əzişdirməkdə davam etdi. Sanki zalim oğlu adam döymürdü, döşəmədə yun çırkırdı. Axı dəyənək hər dəfə mənə dəyəndə paltarından bir parça qoparırdı... Nəhayət, huşumu itirdim. Ayılanda özümü ağac qırıqlarının arasında gördüm. Polislər getmişdilər. Birtəhər ayağa qalxdım. Ağac qırıqlarına heyrətlə baxdım. Öz uca iradəmə inamlı baş əyə-əyə ağac qırıqlarını yerdən yiğdim. Sanki sınb tökülmüş sümüklərimi topladım. Zindanın qaranlıq havasında ağac qırıqlarını yona-yona, cilalaya-cilalaya, yumurlaya-yumurlaya sapa düzdim. Təsbeh

düzəldim. Zaman keçdi. Zindandan çıxdım. Ancaq yenə azadlıq həsrətilə yaşadım. Axı o boyda İran özü elə üstüaçıq nəhəng zindan idi. O zindandakıları azad etmək üçün inqilab ordusunun sıralarında bir sadiq əsgər tək addımladım. İngilab qalib gəldi. Azərbaycanda Milli hökumət yarandı. Böyük bir şəhərin bələdiyyə rəisi oldum. Ancaq bir cibimdə dəmir silah, bir cibimdə ağac təsbeh gəzdirdim... İndi bildinmi bu təsbehdən niyə əl çəkmirəm? Dünyada özünü aldatmaqdan böyük dəhşət yoxdur. Başqasını aldatmaq cinayətdirsə, özünü aldatmaq ikiqat cinayətdir. Çünkü özünü aldada bilən adam başqasını yenə aldada bilər. Nə gizlədim, bu təsbeh mənə daha doğma, yaxın, əzizdir... Yaxşı olardı ki, mənə hədiyyə allığıın bu kəhrəba təsbehi ülfətimizdən bir xatirə tək saxlayasan. Özün çevirəsən – dedi. Mən qətiyyətlə etiraz etmək istədim. Azad kişi imkan vermədi: – Bilirəm, hövsələm yoxdur deyəcəksən. Amma yaşa dolanda özün çevirmək istəyəcəksən – dedi. Sonra gülümsədi. Dalğın gözlərində çağlayan təbəssümün işıqları miz üstəki kəhrəba təsbehin üstə də düşdü. Kəhrəba təsbeh daha da parladı. Azad kişi əlini uzadıb kəhrəba təsbehi götürdü. Mənə uzadıb: – Al, xatirə tək səndə qalsın. Mənə issə xatirə haqda bir şeir yaz. O da məndə qalsın – dedi.

Təki kişinin könlü xoş olsun deyə mən məmnuniyyətlə mizin arxasına keçdim. Kəhrəba təsbehi mizin alt siyirməsinə qoydum. Üst siyirməsindən qələm-kağız çıxardım. Sonra Azad kişinin sanki südlə yuyulmuş saçına, bığına, saqqalına, qaşına, kirpiyinə baxa-baxa, düşünə-düşünə yazdım. Sanki ürəyimin döyüntüləri

xəzan yeli tək xəyalımda qol-budaq atmış xatirə ağacını silkələdi. Yarpaq-yarpaq incəlmış, kövrəlmış, saralmış xatirələr ağ vərəqlər üstə səpələndi...

Dost! Qaranlıq tarixlərdə
Ulduz-ulduz yandıqca mən,
Keçirdiyim günlərimi
Gecələr də andıqca mən,
Gözlərimdə şaxələnir
Cığır-cığır xatirələr –
Xəyalımdan ürəyimə
Yaman yağır xatirələr.
Ömürlərdə uğurun da,
Nisgilin də ciğırı var.
Xatirələr böyük-böyük,
Yüngülü var, ağırı var.
Xatirələr çeşmə-çeşmə,
Acısı var, şirini var,
Xatirələr dəniz-dəniz,
Dayazı var, dərini var.
Xatirələr ciğırıdır
Şeirimdəki naxışlar da –
Sinəmdəki yaralar da,
Alnímdakı qırışlar da.

Şeiri bitirdim. Ayağa qalxıb otaqda var-gəl etdim. Azad kişi: – Qurtardin? – deyə məndən soruşdu. Mən: – Bəli! – deyə cavab verdim. – Maşallah! Nə tez? – deyə o heyrətləndi. Sonra şeiri oxumağımı xahiş etdi. Şeiri mizin üstdən götürüb özüməməxsus ifa ilə oxudum... Azad kişinin sinəsi qabardı. Sanki dirlədiyi misraları

bir-bir sinəsinə yiğmişdi. Özü canlı xatirə mücəssəməsi olan insan misralarla naxışlanmış vərəqi əlimdən aldı. Özü də dodağı altında oxudu. Sonra səliqə ilə qatladı. Üst köynəyinin sol cibinə – ürəyinin başına qoydu. Gecə Azad kişi soyunub yatağına girəndə onun geniş sinəsindəki dərin çapığı gördüm. Bu çapığın tarixi ilə maraqlandım: – Sinən harada belə yaralanıb? – deyə qocaman inqilabçıdan soruşdum. O sinəsindəki çapığı indi görürmüş tək nəzərdən keçirdi. Sonra əlilə sığalladı. Yox! Sanki qaysağıni qopardı. Capiq əvvəlcə daha da dərindən, sonra daha da qabardı. Azad kişi təbəssümlə mənə: – Eh! Dərd bir olsayıd, adam onu ya bir kişmiş tək şirin-şirin yeyər, ya da bir həb tək acı-acı udardı. Bu yaranı da şah qoşunlarıyla apardığımız ölüm-dirim döyüşündə almışam – dedi.

QOSA ULDUZ

...İşin axırına az qalırdı. Redaksiya əməkdaşlarından biri mənə dedi ki, səni telefon'a çağırırlar. Mən yan otağa keçib dəstəyi qaldırdım. Zəng vuran İsmayıł Soltan idi. Salamlasdıq. Əhvallaşdıq. Zarafatlaşdıq. İsmayıł Soltan ərklə mənə: – Əntiqə xanım bizi qonaq çağırıb. Xahiş edirəm, iş qurtaranda redaksiyanın qabağında gözləyəsən. Dalınca gələcəyəm. Birlikdə Əntiqə xanımgilə gedəcəyik – dedi. Mən sabiq dərnək rəhbərinin təklifinə etiraz etməyib: – Yaxşı – dedim.

Yazıcılar İttifaqında işləyənlər üçün bir kiçik otaqda samovar qaynadırdılar. Məmməd Səid Ordubadi ittifaqa gələndə çay içmək üçün cibində qənd gətirirdi. Çay iç-

mək isteyəndə kağıza bükülü xırda-xırda doğranmış qəndləri cibindən çıxarıb qarşısına qoyurdu. Sonra samovar çayını armudu stekanda ləzzətlə içirdi. Bir gün yenə o “Ədəbiyyat qəzeti” redaksiyasına gəlmişdi. Kağıza bükülmüş xırda qəndlərini cibindən çıxarıb qarşısına qoymuşdu. Armudu stekanda çayı buğlanırdı. Bu zaman “İnqilab və mədəniyyət” jurnalı redaksiyasının qonşuluqda yerləşdiyi otaqda telefon zəng çaldı. Redaktor dəstəyi qaldırdı. Telefon xəttinin o başında danışan Süleyman Rəhimov idi. O “Saçlı” romanının jurnalın bu nömrəsində gedib-getməməsini soruşurdu. Deyəsən, Süleyman Rəhimov redaktora bu haqda çox zəng vurmusdu. Ona görə daha təngə gəlmış redaktor yumşaq hiddətlə Süleyman Rəhimova: – Bəli, arxayın ola bilərsən. “Saçlı” jurnalın bu nömrəsində gedir – dedi. Sonra dəstəyi yerinə qoydu. M.S.Ordubadi sağ əlini başının par-par parıldayan dazına çəkib heyrət dolu təbəssümlə otaqdakı adamlara: – Mənim saçım töküldü, ancaq Süleyman Rəhimovun “Saçlı”sı tamamlanmadı – dedi. Otaqda elə bir qəhqəhə qopdu ki, tavana dirənən papiros tüstüsünün qara dirəyini də uçurub dağıtdı...

İş vaxtı qurtardı. Küçəyə çıxıb İsmayıł Soltanı gözlədim. Dəqiqələr keçdi. İsmayıł Soltan gəldi. Yenə hərbi paltarda idi. Sanki müharibə hələ qurtarmamışdı. Sən demə, o, Əntiqənin evini tanıymış... Biz söhbət edə edə şəhərin yuxarı hissəsinə qalxdıq. İsmayıł Soltan qapını döyüdü. Bizi Əntiqə özü qarşılıdı. Nazla içəri dəvət etdi. İsmayıł Soltan hələ məni redaksiyada Əntiqə ilə tanış edərkən bu qənaətə gəlmişdim ki, bu xanım nədənsə naz satmaqdan xoşlanır. Sanki təbiət xanımla-

ra naz paylayanda Əntiqə hamısını zəbt etmişdi. Təpədən-dırnağa naz mücəssəməsinə çevriləmək istəmişdi... Evə daxil olanda İsmayıł Soltan məni qabağa ötürdü. Məni yaşlı bir qadın qarşılıyb nəzakətlə: – Xoş gəlibsiniz! – dedi. Sonra bizi miz başına dəvət etdi. Əntiqə bizimlə əyləşib söhbətə başladı. Mənim həyatımla maraqlandı. Dalbadal suallar verdi. Mən gənc olsam da yashıma görə çox döyüşlər, qurbanlar, uğurlar görmüşdüm. Ona görə də Əntiqənin suallarına qaneedici cavablar verirdim. İsmayıł Soltan isə mənim o tayda keçdiyim şərəfli ömür yolumu öz xəyalında canlandıra-canlandıra qürurla gülümsəyirdi. Əntiqənin anası süfrə açdı. Süfrəni ləziz yeməklərlə bəzədi. Yedik, içdik... Söhbətən söhbətə keçdik. Axşam düşdü. Getmək vaxtı idi. İsmayıł Soltan ayağa qalxdı. Mən də ayağa durdum. Bu zaman Əntiqə İsmayıł Soltana üzünü tutub ərklə: – Sən get! Qoy Əli qalsın. Mən sənə oxuduğum hekayələri buna da oxumaq istəyirəm. İkinci bir şairin fikrini bilmək mənim üçün maraqlıdır – dedi. İsmayıł Soltan təbəssümlə: – Yaxşı! Mən getdim! Sağ olun! – deyib getdi. Əntiqə ayağa qalxıb qalın bir dəftər gətirdi. Dəftəri açıb mənə bir neçə hekayə oxudu. Bir-birinin davalı olan hekayələr bədii yazıdan artıq nakam bir qızın tərcüməyi-halına bənzəyirdi. Bəli! Hekayələrdə uğursuz sevgidən danışılırdı. Arzusu qönçə bağlamadan solan qız vəfasız gəncdən şikayətlənirdi. Sanki bu hekayələrin nisgil dolu sətirləri arasından Əntiqə özü baxırdı. Daha da dərinləşmiş iri gözlərində gah təbəssüm, gah göz yaşları parlayırdı... Qəribədir. Əntiqə hekayələri oxuyandan sonra heç yazıları haqda mənim

fikrimi soruşturmadı. Sanki bayaq dediyi maraq birdən-birə sönübü getdi. Yerində təzə bir maraq közərdi. O gözlərimə baxdı. Bu təzə marağın o gözlərdə də közərib-közərmədiyini bilmək istədi. Ancaq mənim gözlərim-dəki sakit təmkini görüb darıxdı. Ayağa qalxdı. Dəftəri büküb yerinə qoydu. Sonra məsləhətlə: – Eşikdə gözəl hava var. Gəlsənə gedib dəniz sahilində bir az gəzək? – dedi. Mən səmimiyyətlə: – Nə olar? Gedək! – dedim. Biz dənizə doğru yanaşı addımladıq. Sahilə çatanda Əntiqə sol əlilə sağ əlimi tutub sahilə doğru çəkdi. Sonra qaçmağa başladı. Mən də onunla birgə qaçmalı oldum. İkimiz də gəlib sahildə qoşa dayandıq. Birdən Əntiqə sağ əlini də uzadıb sol əlimi qamarladı. Mən nəzakət xatırınə əlimi geriyə çekmədim. Ancaq diksindim. Sanki sol əlimə bir parça od yapışdı. Sanki Əntiqə haçandansa öz ürəyində ucaldığı bir şimşək baxışlı ehtiras mücəssəməsini çəngələyib parça-parça mənim bədənimə aşılamaq isteyirdi. Lakin deyəsən Əntiqə özünün bu dəli ehtirasını mənim möhkəm bədənimə aşılıaya bilməyəcəyini duydı. Dənizə baxdı. Ancaq dənizin də bu dəli ehtirası soyutmağa qadir olmayıacağını qət etdi. Ona görə də bu uğursuz ehtirası öz ovcunda hiddətlə sıxıb suyunu çıxarmaq istədi. O, ovcundakının dəli ehtiras deyil, mənim əlim olduğunu unutdu. Əlimi elə sıxdı ki, ikimizin də əli tərlədi. Elə tərlədi ki, az qala suyu yerə damcılayacaqdı. Sonra Əntiqə başını sağ ciynamə söykəyib dənizin üstünə baxdı. Sağ əlini əlimdən çəkib: – Ora bax! Gör dənizin üstündəki o qoşa ulduz necə yanır! – dedi. Mən Əntiqənin sağ əlinin şəhadət barmağı ilə göstərdiyi yerə baxdım. Doğrudan da

dənizin üstdə iki ulduz qoşa yanındı. Biri böyük idi, biri kiçik! Lakin böyük sönük idi, kiçik parlaq! Sanki böyük ulduz öz işığını tamam saçış qurtarmışdı. Kiçik ulduz isə öz işığını təzəcə saçmağa başlayırdı. Deyəsən, Əntiqə ulduzlara maraqla baxdığını görüb cəsarətə gəldi. İndiyə qədər mənə deyə bilmədiyi ürək sözlərini deməyə tələsdi: – Sanki o ulduzlar biz özümüzük. Orda yanaşı dayanıb bahar gecəsinin gözəlliklərinə təbəssümlə tamaşa edirik – dedi. Birdən əlini əlimdən çəkib: – Yox! O ulduzların biri böyük, biri isə kiçikdir. Axı bizim də aramızda yaş fərqi var. Mən səndən böyüyəm! – dedi. Ancaq nədənsə Əntiqə ulduzlardan hansının sönük, hansının parlaq olduğunu demədi. Bəlkə də bilə-bilə demədi. Axı görürdü ki, özü sevginin vağam, mən isə sütül çağında yaşayırıq. Mən bu vəziyyətdə dostların-tanışların gözlərinə görünə biləcəyimdən ehtiyat edib Əntiqədən aralandım. Axı biz belə görkəmdə bir-birinə qovuşmuş iki sevgilinin heykəlinə benzəyirdik. Qətiyyətlə ona: – Gedək! – dedim. Əntiqə nazlana-nazlana mənə: – Camaat indi çıxır gəzməyə, sən isə evə tələsirsən – dedi. Mən eyhamla: – Camaat başqa, biz başqa! Camaat hava almağa, dincəlməyə, sərinləməyə çıxır. Biz isə... – dedim. O daha bir söz demədi. Onu qapılarına qədər ötürdüm. Bu zaman həyətdən küçəyə çıxan bir gənc Əntiqə ilə salamlaşdı: – Sizə getmişdim. Çörək talonlarınızı gətirmişdim. Ancaq anan evdə yoxdur – dedi. Əlini qoltuq cibinə salıb talonları çıxartdı: – Al! – deyib Əntiqəyə verdi. Sonra xudahafızlaşışib getdi. Əntiqə ovcundakı talonlara baxdı. Ancaq nədənsə utandı. Mən gözlərimi Əntiqənin dərin gözlə-

rində gizlənə bilməyən xəcalətdən çəkib göydə bədrlənmiş Aya dikdim. Ay bütöv sarı bugda çörəyinə bənzəyirdi. Sanki müharibə torpağın bərəkətini göyə çəkmişdi... Eşitmişdim ki, müharibə illərində bu şəhərdə çörək talonunu itirən ailə ac qalırmış! Dünyada isə acliqdan böyük bəla yoxdur. Mən baxışlarımı Ayın çəh-rayı donunun ətəklərindən sürüşdürüb Əntiqənin dərin gözlərində saxladım: – Mən gedim – dedim. Əntiqə könülsüz: – Yaxşı, get! – dedi. Sonra nəsə xatırlayaraq: – Ancaq bilirsən də, sabah bayramdır. Yazıçılar nümayişə çıxmaq üçün İttifaqın qabağına toplaşacaq. Yəqin ki, sən də gələcəksən. Görək mənə necə bayram hədiyyəsi gətirəcəksən! – dedi. Əntiqə ilə xudahafızlışib mənzilə yollandım. Azad kişi çarpayıda uzanıb təsbeh çevirə-çevirə nəsə düşünürdü... Mən otağa girəndə o ayağa qalxdı. Gəlib mizin dalında əyləşdi. Mən də soyunub ev paltarında mizin dalında Azad kişiyə qabaq-qənşər əyləşdim. Sonra Azad kişinin düşüncəli gözlərinə baxa-baxa güldüm. Azad kişi təəccüblə: – Nə var? Şair, nə gülürsən? Deyəsən sözlü adama oxşayırsan – dedi. Mən utana-utana: – Azad kişi, bir yazıçı xanımla tanış olmuşam. Doğrusu, o özü mənimlə tanış olub. Bu gün məni evlərinə qonaq çağırmışdı. Sonra dəniz kənarında gəzməyə dəvət etdi. Ayrılanda dedi ki, sabah bayramdır. Yazıçılar nümayişə çıxmaq üçün İttifaqın qabağına yığışacaq. Görək sən mənə necə bayram hədiyyəsi gətirəcəksən. İndi bilmirəm ki, sabah o yazıçı xanıma nə hədiyyə aparırm? – dedim. Azad kişi heç fikirləşmədən: – Xanıma nə apararlar? Gül! Sabah bir dəstə təzətər qızılgül al! Apar o xanıma – dedi. Mən

məmnuniyyətlə: – Oldu, Azad kişi! Gözəl məsləhətinizə görə çox sağ olun! – dedim.

Sabahı mən bir dəstə təzətər qızılgül alıb İttifaqın qabağına getdim. Sonra əlimdəki qızılgül dəstəsinin üstündə ulduz-ulduz parlayan şəbnəmlərə baxa-baxa piçildadım:

**Gözlər yaşda yuyunar,
Güllər isə şəbnəmdə.
Ancaq gül var, gözdən də
Təmiz olur aləmdə.**

**Gülün məmnun gözündə
Bir qüdsiyyət görünür.
Daha nə məhrumiyyət,
Nə xəcalət görünür.**

**Hani elə bir nemət
Gül qədər incə ola?
Hüsnünün yarı ləçək,
Yarı da qönçə ola?**

**Gülə baxsan gözünü
Gözünə dikər gül də.
Bir tikənlə söz desən,
Soyuq tər tökər gül də.**

**Gül son nəfəsinədək
Şux yaşıyan gözəldir.
Özü az, xatırəsi
Çox yaşıyan gözəldir.**

**Bəlkə də ona görə
Təravətlə dolur gül.
Gah dosta, gah tanışa
Layiq töhfə olur gül.**

Ancaq sən demə, mən gül apardığım xanımı hələ yaxşı tanımadısam. Yaziçılar İttifaqın qabağına yiğisib bir-birilə söhbət edirdi. Əntiqəni yazıçılar arasında ax-tarmağıma ehtiyac qalmadı. O özü uzaqdan məni görən tək iti addımlarla mənə doğru gəldi. Əlimdəki qızılıgül dəstəsini ona verib: – Bayramın mübarek! – dedim. Əntiqə qızılıgül dəstəsini alıb burnuna yaxınlaşdırıldı. Dərin-dən nəfəs aldı. Qızılıgullerin söləsi solğun yanaqlarına düşdü. Yanaqları qızardı. İndi o sevdiyiylə ilk görüşə çıxıb utanan həyali bir qızə bənzəyirdi. Ancaq bu zaman kənardan şair Zeynal Cabbarzadənin Əntiqəyə tərs-tərs baxdığını gördüm. Sanki o baxışlarda heyrət, qəzəb, ikrah hissəleri bir-birinə qarışmışdı. Nümayişdən sonra Əntiqə əl çəkmədi. Nazlana-nazlana məni kinoya aparmaq üçün axır ki, razi sala bildi. Kassadan iki bilet aldım. Keçib salonda əyləşdik. İşıqlar söndü. Film başlandı. Elə bu zaman Əntiqənin şıltaqlığı da başladı. Əlimi əlinə aldı. Sonra sıxdıqca sıxdı. Sanki əlimin suyunu çıxaracaqdı. O yerində rahat əyləşə bilmirdi. Sanki ürəyində çağlayan ehtiras bütün bədəninə yayılıb Əntiqəni titrədirdi. O ayağa qalxıb məni də dalınca dartdı. Əlini əlimə elə yapışdırmışdı ki, bu əlləri heç şimşək nəfəslə tufan da ayıra bilməzdi. Əntiqə məni kinoteatrın binasından çıxartdı. Biz əl-ələ kinoteatrın dal küçəsi ilə addımladıq. İstədim ki, ona: – İndi hara gedirik? – deyəm. Ancaq bu zaman qarşidan Süleyman Rüstə-

min gəldiyini gördüm. Dərhal başımı aşağı saldım. Yalnız gözəcə ona baxdım. Süleyman Rüstəm isə mənə salam verdi. Sonra salamının cavabını gözləmədən tələsik Əntiqəyə hiddətlə baxıb keçdi... İttifaqın qabağında Zeynalın baxışları şübhə yağışına dönüb mənim alovlu ürəyimə yağımışdı. Süleyman Rüstəmin baxışları isə alovu səngiyən ürəyimdə tənə toxumları cürcərdi. Başa düşdüm ki, Əntiqənin növbəti ovuyam. Özü də naşı ovu. Sanki haçansa yatıbmışam, indi ayıldım. Əntiqə nazlana-nazlana məni yenə də dəniz sahilinə gətirdi. Dənizdə dalğalar sanki qaçı-tutdu oynayırdılar. Ancaq nə qədər çalışsalar da bir-birlərini tuta bilmirdilər... Mən Əntiqə ilə sahildə dayanıb dənizdə qaçı-tutdu oynayan şıltaq dalgalara baxdım. O nazla mənə: – Sən gərək mənim hərəkətlərimi bağışlayasan. Bir az şıltağam – dedi. Mən ciddi halda Əntiqəyə: – Bir az yox, çox şıltاقsan! Ancaq şıltaqlıq yaxşı sıfət deyil. Bax! Dənizdəki dalğalar da şıltaqdır. Nə danışdıqlarını, nə istədiklərini, nə etdiklərini bilmirlər. Məqsədsizlik ucbatından öz iradələrini şıltaqlığa tapşırırlar. Dəniz qətiyyətsiz dalğaları qayalara çırpıb parçalayır. Qayalar isə sakit-sakit durur. Hər şıltaqlığı da, çılgınlığı da, ərköyünlüyü də öz siqlətli əzəmətində dondurub-susdura bilir. İnsanlar da belədir – dedim.

**Məhəbbət ürəkdə yerləşməyəndə
Fəryada çevrilir, fəryada bəzən.
Ehtiras təmkinlə birləşməyəndə
Fəlakət törədir dünyada bəzən.**

Deyəsən bu ibrətli sözlərim şıltaq Əntiqəyə təsir elədi. O söhbəti dəyişmək üçün ərklə mənə: – Gəl bir az gəzək! – dedi. Mən etiraz etmədim. Biz söhbət edə-edə Sahil parkının başına qədər getdik. Qayıdanda Əntiqə büdrədi. Əlimi atıb onun qolundan yapışmaq istədim. Ancaq gecikdim. O bir dizi üstdə yerə yixildi. Sonra ayağa qalxıb məzəmmətlə: – Siz iranlılar həmişə laqeyd olubsunuz – dedi. Mən sarsıldım. Gözlərimdə Arazın iki sahili bir-birinə qarışdı. Hiddətlə Əntiqəyə: – Əvvəla mən iranlı deyiləm, azərbaycanlıyam. Sonradı Azərbaycanın fədakar oğulları həmişə dəyanətlə, mehriban qızları həmişə nəzakətli olub. Sən isə qəbahəti əndazədən çıxardın – dedim. Daha danışmadıq. Əntiqəni son dəfə nəzakət xatırınə evlərinə ötürüb qayıdanda Yuxarı dağlıq məhəllədən aşağıda dənizin üstdə qoşa yanmış ulduzlara diqqətlə baxdım. Aralarında nə qədər fərq olduğunu indi daha aydın gördüm...

Sonralar isə bildim ki, Əntiqənin müharibə illərində bir uşağı olub. Ancaq qalmayıb. Əri isə yox idi. Bəli! Onun yeni sevgi macərasının yolunda qırmızı işıq yanmirdi. Bu arxayınçılıq şıltaq qız rolunu oynayan bir qadının ehtiraslı qılığını ehtiramlı nəzakətlə qarşılayan bir oğlanın ürəyində oynamaq istəyən narahat şübhəni təririrdi. Ancaq heysiyyət başqa şeydir. Dünyanın bütün çayları, gölləri, dənizləri, hətta ümmanları yığılıb laylay çalsalar da heysiyyəti yatırı bilməz. Əntiqənin də bircə tənəli söz təkanı mənim xumarlanması istəyən heysiyyətimi silkələdi. Odlu-alovlu döyüşlər görmüş gözlərimi daha da geniş açıb ətrafıma diqqətlə baxmağa başladım...

OYANAN XATİRƏLƏR

Mən Məhluqə ilə gəzirdim. Özü də evlənmək məqsədilə! Bir gecə yenə də Məhluqəni evlərinə ötürdüm. Alaqaranlıq küçələrdən yanıqlı şikəstələr eşidilirdi. Oxuyanlar yetişmiş qızlar idi. Müharibə neçə-neçə igid oğulu ürəyindəki sevgi dünyasıyla udmuşdu. Gözəl qızlar duyğularının qaynar çağlarında nişanlısız qalmışdı. Məhluqəgilin evlərinin yanındakı bir evdə bir qız ehtirasla oxuyurdu:

Sən məni xumar etdin,
Ülfəti divar etdin,
Nə mən açdım sevgimi,
Nə də sən aşkar etdin.

Yandım, riqqətə gəldin,
Dondum, heyrətə gəldin.
Nə mən ölüb qurtardım,
Nə sən mürvətə gəldin.

Silib yaşılı gözümü,
Ovutsam da özümü,
Səbrin səbri tükənir,
Dözümün də dözümü...

Evin açıq pəncərəsindən uçub gələn bu göyərçin qanadlı iki bayati alaqaranlıqda qanad çala-çala harasa getdi. Mən pəncərəyə baxdım. Pəncərə dalında yaraşıqlı bir qız dayanmışdı. Şəvə saçını ciyinlərinə tökmüşdü. Sanki pəncərəyə qara pərdə çəkmişdi ki, eşikdən baxan evin içərisindəki mənzərəni görə bilməsin. Qız daha

oxumurdu. Diqqətlə mənə baxırdı. Sonra həssas gözləri ni məndən ayırib Məhluqəyə baxdı. Mənalı-mənalı qımışdı. Ancaq Məhluqə qızı görmədi. Qız pəncərədən çəkilib getdi. Əvvəllər mən Məhluqə ilə şəhər içində gəzəndə arabir kiminsə dönüb Məhluqəyə maraqla baxdığını gördüm. Bu səhnədən nəinki şübhələnirdim, əksinə, qürrələnirdim. Deyirdim ki, gör Məhluqə necə gözəldir ki, yoldan keçənlər də durub ona tamaşa edirlər. Ancaq sonralar ürəyimdəki qürrə şübhəyə çevrildi. Axı mən Cənubi Azərbaycana gedəndən sonra illər keçmişdi. Araya müharibə düşmüşdü. Cəbhəyə od səpələyən müharibə arxada da insanların dincliyini pozmuşdu. Ancaq nədənsə Məhluqədən şübhələnsəm də, ondan əl çəkə bilmirdim. Düşünürdüm ki, naşılıqdanmı, ehtiyatsızlıqdanmı hər insan taleyində xoşagəlməz bir hadisə baş verə bilər. Sonra o hadisə peşmançılığa çevrilə bilər. Ömür kitabına yazılıa bilər. Axı həyatda öz alovlu hissələrini cilovlamağı bacarmayanlar da var. Bəzən oğlanlar öz vüqarını, qızlar öz ismətini qoruya bilmir. Məhluqə də sanki ömrünün gələcək yollarıyla mənə bağlanmışdı. Məndən ayrıla bilmirdi. Bəzən insan iri bir almas parçası tapır. Sevincdən: – Gör tale mənə necə dəyərli nemət qismət etdi – deyə bağırmaq istəyir. Öz tapıntısının yüksək dəyerinə inansa da ancaq yenə şübhə yeri qalmasın deyə nadir tapıntıni mahir zərgərə göstərməyə tələsir. Mən isə tapdığımı özüm öyrənmək istəyirdim. Bilmək istəyirdim ki, Məhluqə təmiz qızdır, ya yox. Ona görə də Məhluqəyə indiyə qədər deyə bilmədiyim sözü demək qərarına gəldim. Ancaq sinəmdə ürəyimin necə çırpındı-

ğını duydum. Birdən Məhluqə yox dedi. Bəs sonra? Sonra bu bircə kəlmə söz mənim ürəyimdəki büllur abidəni, sevgi abidəsini uçurub yıxmazmı? Yox! Atalar deyib ki, örtülü bazar dostluğu pozar. Mən təmkin dolu maraqla: – Məhluqə, sən məndən başqasını sevibsənmi? – dedim. O dayandı. Ancaq dərhal cavab vermədi. Sanki xəyalında nələrisə bir anlığa götür-qoy etdi. Sonra şəstlə: – Yox! Sevməmişəm! – deyib üzümə deyil, Aya baxdı. Sanki Ayı şahid çağırıldı. Axı deyirlər ki, sevənlərin yeganə şahidi Ay olur. Ancaq ulduzlar heyrətdən bərələn gözlərə döndü. Məhluqə də uzun kirpiklərini iri qara gözlərinin üstünə tökdü. Bilmədim ki, Məhluqə xumarlanır, yoxsa şəffaf bəbəklərində nəyin-sə əks olunacağından qorxan gözlərini gizlədir. Haçandan-haçana Məhluqə gözlərini açdı. Ancaq yenə üzümə baxmadı. Yola baxdı. Sonra ağır-agır addimladı. Mən məsləhətlə: – Daha bəsdir gəzdik. Gəl biryolluq evlənək. Həmişə bir yerdə olaq. Mən də təkliyin daşını atım. İstəyirəm bu günlərdə öz dostlarımdan bir neçəsini sizə elçi göndərim. Axı qohumlarımın hamısı o taydadır. Bu tayda elçi göndərmək üçün bircə qohumum da yoxdur – dedim. Məhluqə yenə dayandı. Bu dəfə üzümə baxmadı. Başını aşağı salıb yerə baxdı. Sonra piçiltıyla mənə: – Anam sənin yanına gəlmək istəyir – dedi. Düşündüm ki, yəqin anası toy haqqında mənimlə məsləhətləşmək istəyir. Qoy gəlsin! Sonra yenə düşündüm ki, axı “həri” almamışdan qabaq nə məsləhət? Nə isə... Tərəddüd burulğanında çırpına-çırpına: – Nə olar? Gəlsin! – dedim. O qətiyyətlə: – Sabah saat 2-də gələr.

Evdə ol! – dedi. Məhluqəni qapılarına qədər ötürüb mənzilə qayıtdım. Yüngülvari bir şam eləyib yatağıma girdim. Ancaq bir yandan isti, bir yandan Məhluqənin anasının nə üçün yanına gəlməsi fikri məni yatmağa qoymadı. Bir neçə dəfə ayağa qalxıb yatağıma sərin su səpdim. Yenə də yata bilmədim. Yataqda əllərimi boy-numun dalında daraqlayıb gözlərimi alaqaranlıq otaqda tavana zillədim. Xeyala daldım. Yadıma düşdü ki, keçən yay elə bu vaxt Təbrizdə idim. Səttarxan xiyabannıdakı imarətlərdən birinin eyvanında əyləşib Bakıdan gəlmiş bir rəssamlı söhbət edirdim. Hava isti idi. Ancaq ikimiz də kostyum geymişdik. Qalstuk bağlamışdıq. Birdən mən əlimi aparıb boğazımdakı qalstuku boşaltdım. Dərindən nəfəs aldım. Sonra maraqla müsahibimə üz tutub: – Bakıda da belə isti olur? – deyə soruşdum. Rəssam güldü. Sonra heyrətlə mənə: – Sən nə danışırsan? Bakıda yay insani quldur tək soyundurur. Özü də Günəşin alovlu şəlaləsi altında soyundurur. Yox! Yay soyundurmur ki, insan özü soyunur. Bəli! İstidən bişməsin deyə soyunmağa məcbur olur. Təbriz isə Bakının yanında yaylaqdır – dedi. Mən istidə bədənimə yapanın yataqda düşünürdüm ki, nə yaxşı yayın ömrü üç aydır. Yoxsa hikkəsilə yeri-göyü elə yandırıbyaxardı ki, nə bir damla su, nə də bir dırnaq boyda yaşıl yarpaq qalardı. Yay yerin üstünü boz saca döndərir. Möhtəşəm qayaları elə qarsır ki, sanki qovurğa qovurur. Bəli! Yay nəinki kiçik qayıqlar üzən çayları, hətta iri gəmilər dolanan dənizlərin də nəfəsini təngidir. Sanki başı qarlı zirvələr də ağ bayraq qaldırıb yaya təs-

lim olur. Axı yay zirvənin başını qarsız, ətəyini susuz qoya bilər. Yayın istisi sərt adamları da yumşaldıb kövrəldir. Bəzən yayın istisi o qədər şiddətlənir ki, insanı tövşür. İnsan tövşüdükə sinəsi dəmirçi kürəsi tək qalxıb-enir. İnsanın dəmir iradəsini əridir. İnsan istiyə dözə bilmir. Nənəm deyərdi mənə elə gəlir ki, isti yay Tanrıının qəzəbidir. İnsanlar günah iş görəndə Tanrı ürəyinin odunu-alovunu o isti yaya qatır. Sonra insanların üstünə göndərir. Su quruyur, gül solur. Zəngin təbibət birdən-birə yoxsullaşır. Dəli yay insanları da dəli eləyir. İstinin əlindən hərə baş götürüb bir tərəfə qaçır. Kimi dağ ətəyinə, kimi dəniz sahilinə gedir...

Sabahı Məhluqənin anası Mülük xanım yanına gəldi. Yaxşı ki, Azad kişi mənzildə yoxdu. Mən gələcək qaynanamı hörmətlə qarşılıdım. Miz dalında qabaq-qənşər əyləşdik. Mülük xanımı diqqətlə dinləməyə hazırlasdım. O əvvəl qapiya, sonra pəncərəyə ehtiyatla baxdı. Sanki böyük bir sərr açacaqdı. Mən gələcək qaynanamın bu xofundan şübhələndim. Mülük xanım sanki heç kəsin ona qulaq asmadığına tamam arxayı olub üzünü mənə çevirdi. Sonra etirafla: – Məhluqənin əri olub. Səndən gizlədib. Deməyə utanıb. İndi sözü sən deməlisən – dedi. Yerimdən dik qalxdım. Sanki ayaqlarımın altında zəlzələ qopdu. Gözlənilməz zəlzələdə şikəst olmamaq üçün əsəbi-əsəbi otaqda gəzməyə başladım. Əllərimi ciblərimə qoydum. Sanki itirdiyim ilk sevgimi axtardım. Yox! İlk sevgim o tayda itmişdi. Ancaq o tayda sevdiyim qız məndən heç nə gizlətməzdidi. Sevgilisinin qarşısında ürəyini kitab tək vərəqləyərdi.

Mən də sətir-sətir oxuyardım. Eh, o kitabda nə vardı ki, nə də oxuyaydım? O kitab başdan-ayağa tər-təmiz idi. Bircə söz də yazılımamışdı. Məhluqə isə ürəyini məndən necə də məharətlə gizlədə bilib. Belə ömür yoldaşı görəsən sonralar öz ərinə nəyi deyər? Nəyi gizlədər? Mən hələ də düşünə-düşünə otaqda var-gəl edirdim. Mülük xanım isə cavab gözləyirdi. Haçandan-haçana özümə gəldim. Sanki ürəyimin alovlanan hiddətindən dilimin donu açıldı. Qətiyyətlə: – Mən sizə bir söz deyə bilmərəm. Məhluqə özü gəlsin. Danışaq – dedim. Mülük xanım ağır-ağır yerindən qalxdı. Qapıya doğru addımladı. Sanki qızını bu otaqda itirmişdi. İndi onu tapmamış getmək istəmirdi. Yox! Mülük xanım qızını hələ mən bu taya gəlməmişdən qabaq itirmişdi. Ancaq acısını indi dadırdı. O qapıya çatanda dönüb mənə baxdı. Sanki qərarımın dəyişib-dəyişmədiyini bilmək istədi. Lakin gözlərimdə parıldayan qətiyyəti görüb: – Məhluqə haçan gəlsin? – dedi. Mən təmkinlə: – Sabah saat 1-də – dedim. Mülük xanım getdi.

Sabahı saat 1-də pilləkənlərin başında dayanıb Məhluqəni gözləyirdim. Azad kişi harasa getmişdi. Birdən aşağıdan ayaq səsləri gəldi. Dönüb baxdım. Məhluqə asta-asta gəlirdi. Bir-birinin üstünə qoyulmuş, görkəmindən kiçik pianoya bənzəyən daş pillələri ləngərlə qalxırdı. Sanki pillələrdə həzin-həzin dinən adı ayaq səsləri deyil, piano dillərindən qopan yanğılı xəcalət notları idi. Sanki Məhluqə indiyə qədər mənə heç kəsi sevmədiyi haqda dediyi sözləri bu pilləkəndə basdırmaq üçün ayağıyla yer axtarırdı. Sanki mən sevgi zir-

vəsində dayanmışdım, o isə bu zirvəyə necə qalxacağı haqda düşünə-düşünə gəlirdi. Mən kitablarda oxumuşdum, nağıllarda eşitmişdim, tamaşalarda görmüşdüm ki, dünyada elə qızlar olub ki, öz sevgisi yolunda dar ağaçına da gediblər. Məhluqə isə öz sevgisini də mənə yalan deyibdir. Sən demə, yalan da ağır cinayət imiş! İndi bu ağır cinayət onun zərif ciyinlərindən elə basırdı ki, addımlarını öz istədiyi tək atmağa qoymurdu. Məhluqənin ayaq səsləri mənim ürəyimdə təəssüflə dolu bayatılara döndü. Dodaqaltı oxudum:

**Ömür yol, sevgi inam!
Pardaxlanmış gül-ənam!
Bəs qönçəlik ətrini
İtirsə nədir? Vağam!**

**Sən kimin ünvanında,
Hansı yaz dumanında,
Ətrini itiribsən
Qönçəlik zamanında?**

**İsmət üzdə tül kimi,
Odsuz sevgi kül kimi...
Sən mənim arzumu da
Soldurubsan gül kimi.**

**Yansan, su gəzmə heç sən,
Göz yaşlarını iç sən!
Məni yaman yixıbsan,
İndi üstümdən keç sən!**

**Yox! Yox! Arzum solmamış,
Zəmim dənə dolmamış.
Hələ indiyə qədər
Məni yixan olmamış.**

**Mən tufanam! Əsərəm,
Taleyimdən küsərəm,
Ətəyimdən yapışsan,
Ətəyimi kəsərəm!**

Məhluqə gəlşini bildirmək üçün pillələrdə bir neçə dəfə öskürdü. Mənə elə gəldi ki, bu xəcalətli qonağın öz ürəyində yanın odun tüstüsü boğazına dolub özünü boğur. Mən uşaqlıqda ya nənəmin bir tapşırığını yerinə yetirə bilməyəndə, ya da bir qəbahət edəndə: – Nənə, yanında xəcalətliyəm – deyərdim. Nənəm günahımı dərhal bağışlayıb: – Xəcalətli düşmənin olsun! – deyərdi. Mən də bilərdim ki, xəcalət düşündüyümdən də pis şeydir. Ona görə də nənəm xəcalətli olmağımı rəva görmür. Ancaq mən sonralar da xəcalət çəkməli olardım. Qəribədir. Özüm günahsız ola-ola başqalarının yərinə xəcalət çəkərdim. Bir uşaq öz anasının istəyinə əməl etməyəndə, bir şagird müəllim qarşısında dərsini bilməyəndə, bir xuliqan ağızından söyüş çıxaranda mən xəcalət çəkərdim. Daha sonralar da bir oğlan görüşə gecikəndə, bir qız ilqarını dananda, bir dost vədəsini unudanda mən xəcalət çəkərdim. Ancaq xəcalətin də böyüyü, kiçiyi var. Məhluqənin xəcaləti böyük idi. Xəcalət vicdanın odunda damcı-damcı əriyib gözlərdən axa-axa günahı yuyur. Mən Məhluqənin buludlanmış gözlərinə baxa bilmədim. Pillələrdən enib qolundan ya-

pışdım. Yuxarı qaldırdım. İkimiz də otağa daxil olduq. O üzümə baxmadan qolunu əlimdən çıxartdı. Sonra özünü miz kənarındaki stullardan birinin üstünə saldı. Başını miz üstdə çarpazlaşmış qollarının üstə qoyub hönkürdü. Göz yaşı təmizdir, pakdır, müqəddəsdir! Ancaq Məhluqənin göz yaşına hansı arxınsa bulanıq suyu qarışmışdı. Yox! Təkcə qarışmamışdı. Həm də təmizliyini, paklığını, müqəddəsliyini aparmışdı. Mən əyləşmədim. Arxamı bir zaman Məhluqənin əksini axtardığım paltar dolabının iri aynasına çevirib ayaq üstdə dayandım. Məhluqəyə baxdım. Arazin o sahilində qüdəsiyyətdən doğmuş sevdalı günlərimi ana-ana: – Mən lovğa deyiləm. Lovğa insanlardan zəhləm gedir. Ancaq sənə deməliyəm ki, o tayda mənimlə qohum olmaq istəyən nəcib, məşhur, təmiz ailələr az deyildi. Arxamca sevilmək niyyətilə baxan qızlar da vardi. Ancaq o tayda ailə qurmaq səadəti mənə nəsib olmadı. Bu tayda isə ilk qarşıma çıxan qız sən oldun. Sevgimin qələbə bayrağını sən qaldırdın. Ancaq sən demə, bu qələbə bayrağının arxasında sən öz məğlubiyyətini də gizlədibsən. Haçansa, kiminsə sənin könlünü fəth etdiyini mənə bildirmək istəməyibsən. Bilməyibsən ki, yalan üstdə qurulan ailənin səadəti də yalan olar. Atalar demişkən, zərərin yarısından qayıtmaq da xeyirdir. Biz də indidən ayrılsaq yaxşıdır – dedim. Məhluqə başını qaldırıb heyrətlə mənə baxdı. Sanki məni ilk dəfə gördüdü. Onun qara gözləri qızarmışdı. Gözlərinin büssür yaşı sevgisinin dərin yaralarını yuyub təmizləyə bilmirdi. Məhluqə ağlayırdı. Gözlərindən düşən iri damlalar xəcalətdən pörtmüş üzünün qırmızı rənginə

qarışırdı. Sanki o özünün uğursuz taleyinə qan ağlayır-
dı. Məhluqənin göz yaşlarına baxa-baxa düşündüm ki:

**Göz yaşı gözəlin yanaqlarında
Hiylə də bitirir, səmimiyyət də.
Bəlkə ona görə dodaqlarında
Neçə rəngə dönür mədəniyyət də...**

Sonra Məhluqə ətrafa baxdı. Deyəsən hər qarışına bələd olduğu mənzildə əl-üzünü yumaq isteyirdi. Nə düşündüsə bu fikrindən vaz keçdi. Kiçik əl çantasını açdı. Dəsmal çıxartdı, gözlərinin, yanaqlarının, dodaqlarının yaşını qurutdu. Sonra ayağa qalxdı. Mənim üzümə baxmadan piçiltıyla: – Bağışla! – dedi. İti addımlarla otaqdan çıxdı. Məhluqənin pilləkənlərdən gələn ayaq səslərini eşidirdim. Bu səslər sinəmdə uyuyan xatirələrimi oyadı. Gözlərimin qarşısında o tayda qoyub gəldiyim Sona, Dəyanət, Gülbər, Kəklik, Naxış dayandı. Xalam Sonanı başqasına ərə verdikdən sonra yazdığını bir şeir yadına düşdü. Dodaqaltı piçildadım:

**Ayaqlayıb andı-əhdı
Ögey xala yada döndü.
Çox da döşə dəyən mehdi,
Altda ürək oda döndü.**

**Qalxmasam da söz taxtımı,
Arxalandım gənc vaxtımı.
Düz baxsam da öz baxtımı,
Dolaylarda o da döndü.**

**Yandı ürək, döndü şama,
İşiqlandı ögey-doğma...
Mənə məhrəm bir qız amma
Naməhrəm bir ada döndü.**

Məhluqə getdi. Yenə də mənim sevgi otağımın qapısını bağlı qaldı...

SON GEDİŞ

Aylı bir axşam idi. Yerdə gül gülü, göydə ulduz ulduzu çağırırırdı. Azad kişi yenə də çarpayıda arxası üstdə uzanıb taxta təsbehini çevirirdi... Hər qırışla dolu alın şirin arzular əkilmiş bir zəmidir. Dünyada insanın nə qədər fərəhli, nə qədər qüssəli bəhər götürdüyü o zəminin görkəmindən bilinir... Birdən Azad kişinin şikayət dolu dodaqlarından mənim doğma misralarım axdı:

**Dünya, sən gözümə dikmə gözünü,
Sanma ləzzətini apardım sənin.
Verdiyin ləzzətçin sənin özünü
Qaldırıb təpənə cırpardım sənin.**

Sanki Azad kişi çarpayıda dünya ilə üz-üzə dayanıb danışırırdı. Mən gözlərimi miz arxasında oxuduğum kitabdan ayırib Azad kişiyə baxdım. Yenə ağ saçlar, ağ qaşlar, ağ kirpiklər... Düşündüm ki, dünya qəribədir. Uşaq ana südülə böyükür. Ana südü uşağı fiziki cəhətdən nə qədər inkişaf etdirəs də təvazökarlıqla gözə görürənmür. Ancaq elə ki, uşaq yaşa dolur, kişiləşir, vətəndaşlaşır, ana südü onun görkəmində açıq-aşkar nəzərə

çarpir. Saçında, qaşında, kirpiyində üz ağlığıyla par-par parlayır. Zirvədə ağaran təmiz, saf, peşmək qarları andırır. Ağ paltar geymiş qalib qüdsiyyətləri xatırladır. Mən nəzakətlə otaq qonşuma: – Azad kişi, sualım kön-lünüzə toxunmasın. Siz ki, möhkəm adam olubsunuz. Bəs niyə saç-saqqalınız belə tez ağarır? – dedim. Azad kişi maraqla: – Sən yazda heç çinarın yarpaqlarına fikir vermisənmi? Zümrüdləşən yarpaqları göz qamaşdırır. Ancaq elə ki, payızın nəfəsi çinara dəydi, yarpaqları gümüşləşməyə başlayır. Demək, çinarın da saçı ağarır. Axı çinarın başının tükləri yarpaqlarıdır. Atalar-analar həmişə igid oğullara çinar boylu, çinar cüssəli, çinar vüqarlı deyiblər. Bəli! Çinar ülviyət, ezmət, qətiyyət, dəyanət, təravət timsalı olub! Ancaq neyləyəsən ki, çinarın da saçı ağarır. İnsanlar dünyaya gələndə ağlaya-ağlaya gəlir. Sonra bəzisinin taleyi güldüyü üçün özü də gülür. Dünyadan gedəndə isə yenə ağlayır. Dodaqlarından amansız zaman gülüşü qoparıb apardığı üçün ağlayır. Bəzisi isə ömrü boyu ağlayır. Taleyi ağladığı üçün özü də ağlayır. Dünyadan gedəndə isə bircə dəfə də gülmədiyinə təəssüflə ağlayır. Bəli! Belə insanların həyatlarının fərqi ancaq doğumla-ölüm arasındaki məsafədə bilinir. Doğumla ölüm səhnəsi isə eyni olur. Yəni belə insanlar dünyaya gələndə də ağlayır, gedəndə də. Ancaq yox! Ən böyük fərq son ağlamaqdadır. Daha doğrusu, kimin nəyə ağlamasındadır. Axı hər insanın keçdiyi həyat yolu arxivdə saxlanmış kino lenti deyil ki, baxanda necə olduğunu biləsən. Ancaq hər insan nəyə ağladığıni özü deməsə də, ürəyinin sözlərini gözlərinin yaşı yanaqlarına yazır. Həssas baxışlar o yazıları səssiz

oxuyur – dedi. Azad kişi söhbətimizin çox çəkəcəyini duyub çarpayıdan qalxdı. Gəlib miz kənarındakı stullar-dan birinin üstündə əyləşdi. Sonra qayğılı-qayğılı: – Sənin də sənətin çətindir! Amma şərəflidir, mənalıdır, istiqballidir. Təzə nə yazırsan? – dedi. Mən etirafla: – Doğru deyirsən Azad kişi, sənətim çətin sənətdir! Həyatda kimi qız, kimi gül, kimi dəb, kimi ev, kimi dost seçir. Mən isə söz seçiləm. Kənardan baxana bu gülməli gələ bilər. Ancaq qaranlıq gecədə bir ulduz seçməkdən işıqlı gündüzdə bir söz seçmək çətindir. Dumanlı havada bir yol tapmaqdan ağ vərəq üstdə bir misra tapmaq çətindir... Axı ulduz da, yol da həmişə öz yerindədir. Nə söz, nə də misra belə deyil. Sən onları zəhmətlə axtarib, məharətlə kəşf etməlisən. Qədim po-eziyada təzə bir ulduz yandırmalısan, yeni bir yol açma-lısan. Bu boyda dünyada yaşayan insanlar da müxtəlifdir. Yaxşısı var, pisi var, gözəli var, çirkini var, xeyirxahı var, mərdüməzəri var, mehribanı var, qəddarı var... Onlar neçə illərlə göz qabağında yaşamalarına baxmayaraq dünyadan köçəndən sonra kəşf olunurlar. Nə qədər uzun ömür sürsələr də axırdı yalnız qısa xati-rəyə dönürlər – dedim. Azad kişi mənim son sözlərimə etirazla: – Yox! Ancaq xatırlanmağa layiq olanlar xati-rəyə dönə bilirlər. Əbədi xatırənin özü də insanlar arasındaki ülfətdə, hörmətdə, qiymətdə bir kəşfdir. Nəsillər bu xatırədə yeni-yeni istedad, hünər, uğur tapır – dedi.

Mən düşünə-düşünə: – Vahid Azərbaycan haqqında təzə bir şeir yazıram. Görək necə çıxacaq? – dedim. Azad kişi təəssüflə: – Çarlar, şahlar Azərbaycanı qəd-

darlıqla parçalayıb iki yerə bölüb. Ancaq sənətkarlar onu öz əsərlərində qayğıyla bütövləşdirib vahid görmək isteyir... Yaz! Əgər sənin ürəyində Vətən təəssübü təlatümə gəlibəsə, yazdığını şeir də aləmə səs salacaq! Bir də şairin nəinki şeiri, hətta nəsri də gözəl olmalıdır. Nəsri ancaq ölçüyə, bölgüyə, qafiyəyə görə şeirindən ayrılmalıdır. Şeiriyyətdə, təravətdə, hərarətdə isə şeirlə birləşməlidir. Yaxşı, Məhluqə necədir? Heç gəlib eləmir. Yoxsa aranız soyuyub? – dedi. Mən laqeyd-laqeyd: – Bəli! Aramız soyuyub! – deməklə kifayətləndim. Doğrusu, Məhluqə ilə ayrılmagımızın əsl səbəbi ni deməyə utandım. Azad kişi məni öz xəyalında sevgi dünyasının naşı yolcusuna bənzədə bilərdi. Axı Məhluqə ilə dəfələrlə görüşmüştüm, danışmışdım, gəzmişdim. Ancaq yenə də onu tanıya bilməmişdim. Bu isə bəlkə də mənim bağışlanmaz qüsürum idi. İndi Azad kişi bu qüsürumu bilsəydi, utanardım. Elə utanardım ki, bir də gözünə görünmək istəməzdəm.

Birdən qapı döyüldü. Mən içəridən: – Qapı açıqdır, gəlin! – dedim. Qapı açıldı. Gələn Məhluqə idi. Gözlərimə inanmadım. Məhluqə salam verdi. Ancaq qapı ağızında donub qaldı. Deyəsən Azad kişini də otaqda görüb tutuldu. Axı o mənim “biz də indidən ayrılsaq yaxşıdır” qərarından sonra bu mənzilə gəlmirdi. Bəlkə də daha yanına nə üçün gəlmədiyinin səbəbini Azad kişiyə dediyimi xəyalından keçirdi. Axı Məhluqə bilirdi ki, gecələr iki qərib bir otaqda dərdləşir. Mən öz ürək sözlərimi Azad kişiyə deyirəm, o da mənə. Nəzakət xatırınə ayağa qalxıb Məhluqəyə yer göstərdim. Əyləşdi. Azad kişi Məhluqəni açılışdırmaq məqsədilə

əvvəl mənə baxıb gülümsədi. Sonra ərklə Məhluqəyə: – Qızım, haçandır sənin dəmlədiyin çaydan içməmişik. Bir çay dəmləsənə, içək! – dedi. Sanki Məhluqə buyruq gözləyirmiş. Dərhal ayağa qalxdı. Gözlərində odlu təbəssüm parladı. Sanki çaydanı gözlerinin odlu təbəssümüylə qaynadacaqdı. Məhluqə çay dəmlədi. İcdik. Bir az kənar səhbətlər etdik. Sonra o: – Gecdir, mən gedim – deyə ayağa qalxdı. Azad kişiylə xudahafizləşdi, mənimlə yox. Başa düşdüm ki, Məhluqə ötürülməsini isteyir. Ayağa qalxdım. Küçəyə çıxdıq. Tində Məhluqə canıyananlıqla: – Məni anam göndərdi. Dedi ki, bəlkə çirkli paltarın var, aparım yusun – dedi. Anasının ona belə deyib-demədiyini bilmirdim. Ancaq onu bilirdim ki, Məhluqə hərdən mənim əynimdən çıxmış paltarları yuyulmağa aparırdı. Onu da bilirdim ki, o paltarları anası yox, özü yuyur. Paltarların təmiz yuyulmasından, diqqətlə ütülənməsindən, səliqəylə qatlanmasından bu qənaətə gəlirdim ki, bütün bu proseslərdə yaşlı bir qadının yox, gənc bir qızın xidməti var. Mən təəssüflənə-təəssüflənə: – Yox! Lazım deyil, zəhmət çəkmə! Paltarımı yuyan var. Bir qoca arvaddır. Bir-təhər keçinərəm. Ancaq sənin ananın paltarlamı yuduğu su benzinə çevrilib sönmüş məhəbbət ocağını təzədən alovlandırıa bilər. Mən isə o ocağın alovunda daha isinə bilmərəm – dedim. Məhluqə bir söz demədi. Gözləri doldu. Sanki susan müsahibimin deyə bilmədiyi son sözlərini iri gözlərindən icazəsiz çıxbı mərmər yanaqlarına axan yaşlar demək isteyirdi. Bəli! Məhluqə ağlayırdı. Qəribədir, gülmək üzü yalnız sevincə bürüməyir, həm də gözəlləşdirir. Ağlamaq üzü yalnız kədərə bürü-

məyir, həm də kifirləşdirir. Hətta gözəl üzü də! Ancaq Məhluqənin göz yaşları nə qədər axsa da üzünün gözəlli yuyub apara bilmirdi. O, sanki kimsə eşitməsin deyə piçiltıyla mənə: – Sağ ol! Sənə səadət arzulayıram – dedi. Sonra yola düzəldi. Mən də ürəyimdə bu misraları piçıldaya-piçıldaya mənzilə qayıtdım.

**Qabağı açılmış isti bulaq tək
Soyuq yanaqlara axar göz yaşı.
Bucağa sığınan məsum uşaq tək
Sənə matdım-matdım baxar göz yaşı.**

Bir şəfqət arayar tanış gözlərdə,
Bir təsəlli duyar quru sözlərdə...
Parlaq görünməkçin solğun üzlərdə
Döşünə incilər taxar göz yaşı.

Kiçik bir damla da qaya dələndə,
Yüngül bir zərbə də daşı böləndə,
O heyrətlə donar... Dərd güc gələndə
Dözməz, şimşək-şimşək çaxar göz yaşı.

Kimi yandırmamış söz alovuya,
Ürək qəzəbiylə, köz alovuya?..
Sonsuz hicran görsə öz alovuya
Aləmi yandırıb-yaxar göz yaşı.

İsladar məhəbbət xəzəllərini,
Yıxar məhrumiyyət heykəllərini,
Yamanlıqla dolu əməllərini
Dünyanın başına qaxar göz yaşı.

**İşiq yox, qaranlıq çöksə baxtına,
Zaman təzə möhnət büksə baxtına,
Həyatda özü də yüksə baxtına,
Ağ günəşə dönüb şaxar göz yaşı.**

Azad kişi otaqda ola-ola sanki darıxdım. Radionu açdım. Qadın müğənnilərdən biri məharətlə “Sarı bülbül”ü oxuyurdu. Aşıq Hüseyin Cavan nadir səsilə “Sarı bülbül”ü bizim yanımızda o qədər ustalıqla oxumuşdu ki, Azad kişiyə də, mənə də sevdirmişdi. Aşıq Hüseyin Cavanın oxuduğu “Sarı bülbül”də sevgi də, nisgil də, arzu da vardi. Qadın müğənni “Sarı bülbül”ü oxuyub qurtardı. Radionu bağladım. Öz “Sarı bülbül”ümü yazdım:

**Yana-yana nə deyirsən
Sarı simdə sarı bülbül?
Nə zamandır qəm yeyirsən,
Bir nəfəs dər, barı, bülbül.**

**Kimsə səni ovutmayırlar,
Göz yaşını qurutmayırlar.
Atəşini soyutmayırlar
Quzeylərin qarı, bülbül.**

**Sən bir gülə könül açdın,
Elə bildin müşkül açdın.
Öz sevginə ovzül açdın,
Yarı güldür, yarı bülbül.**

**Gülsə səni dinləmədi,
Həsrətində inləmədi,
Xumar gözü çənləmədi,
Heyran qoydu xarı bülbül.**

**İztirabı kefdən betər,
Sevgi vəfa üstə bitər,
Daha burax getsin, yetər,
Bir vəfasız yarı, bülbül.**

**Nə böyüdün, nə ucaldın,
Nə kef çəkdin, nə bac aldın,
– Sevgi! Deyə sən qocaldın,
Gül də oldu qarı, bülbül.**

**Gah kaman ol, gah daki ud,
Nə tora düş, nə yalan ud!
Öz sevgindən yüksəkdə tut
Sən namusu-arı, bülbül.**

**Bilirsənmi nədir yalan?
Mışıl-mışıl yatan ilan!
Qalxsa talan salar, talan,
Dağlar yer şarı, bülbül.**

**Sanma adı şairəm mən,
Yox! Hər şeyə qadirəm mən,
Ona görə nadirəm mən,
Sözlə çallam tarı, bülbül.**

**Yandısa da harda könlüm,
Dondusa da qarda könlüm,
Ağlamadı darda könlüm,
Bir yol zarı-zarı, bülbül.**

**Bildim hər gül bir gəlindir,
Ya küləyin, ya selindir.
Bir gülün yox, bir elindir
Sənətimin barı, bülbül.**

**O var, misra düzümüdür,
Məğrur ömrün dözümüdür,
O yayımın üzümüdür,
Payızımın narı, bülbül.**

Şeiri yazıb qurtarandan sonra, necə deyərlər, mürəkkəbi qurumamış, Azad kişiyyə oxudum. O əlindəki ağaç təsbehi asta-asta çevirə-çevirə qulaq asdı. Sanki əlində təsbehi yox, şeirin misralarını ləngərlə çevirə-çevirə hansı misranın daha sanballı olduğunu titrək barmaqları ilə yoxladı. Sonra təbəssümlə mənə: – Mənalı şeirdir. Sən bir oxla iki nişan vurubsan. Həm bülbül, həm şair surəti yaradıbsan. Misralara hopan eyhamlar nə deyir? Sevgidə yalan dəhşətdir. Yalana güzəştə getmək cinayətdir. Bəs cinayət nədir? İnsana ucalıq yox, alçaqlıq gətirən fəlakətdir. Sənin “Sarı bülbül”ündə qayıda, yanğı da, həsrət də, qeyrət də, təəssüf də, tövsiyə də var – dedi.

MÜHACİR TƏLƏBƏLİYİ

1947-ci ilin avqustu odlu-alovlu nəfəsilə Bakı küçələrini qarslıqca ərimiş qara asfaltın tünd qoxusu ətrafa yayılırdı. Şəhər sakinləri istiyə dözməyib sərin yerlərə gedirdi. Gedən sakinlərin yerinə şəhərə dəstə-dəstə gənclər gəlirdi. Ali məktəblərin qabağı qaynar qazana dönürdü. Bu qazanın içərisindən keçib getmək çətinləşirdi. Adəmi isti çalırdı. Yolçu təngnəfəs olurdu. Biz mühacirlər ali təhsil almaq fikrində deyildik. Axı hələ də o tayda Vətənin isti yaralarından qan axırdı... Belə

vaxtda o taydan olan Vətən övladlarının başına dərs necə girə bilərdi? Yox! Qulaqlarında Vətənin harayları gurlayan o taylı tələbələr müəllimlərini diqqətlə dinləyə bilməzdi. Ancaq ali məktəblərdə tələbə qəbuluna hazırlıq gedirdi. Biz isə Vətənə qayıtmaga hazırlaşırıdıq. Fədailər meşələrdə məşq edirdi. Lakin Seyid Cəfər Pişəvərinin vaxtsız vəfatı hazırlığı dayandırdı. Fədailərin də, əsgərlərin də, ziyalıların da əlleri işdən soyudu. Onları dəstə-dəstə Bakı Partiya Məktəbinə oxumağa göndərdilər. Mühacirlərin əksəriyyəti şəhərdən bir qədər kənar Mərdəkanda yaşayırıdı. Hər gün uzun yolda elektrik qatarında Bakıya gedib-gəlmək çətin idi. Ona görə də Partiya Məktəbində oxuyan mühacirlərin subaylarını məktəbin böyük yataqxanasında yerləşdirildilər. Partiya Məktəbində oxuyan mühacirlər Kommunist Partiyasının üzvü olmadıqlarına görə bilirdilər ki, təhsili başa vurandan sonra onlara vəzifə tapşırmayacaqlar. Ancaq həm maddi cəhətdən nisbətən təmin olunmaq, həm də yaşayış yeri almaq xətrinə oxuyurdular. Başçılar Balaş Azəroğlu ilə mənə də universitetdə ali təhsil almağı məsləhət gördülər və Maarif nazirinin müavini C.Ələsgərovun yanına göndərdilər. O Təbrizdə Sovet məktəbinin direktoru idi. Bizi Təbrizdən tanıyırıdı. Biz nazir müavini ilə Təbrizin həm səadətli, həm də fəlakətli günlərindən həyəcanla xeyli danışdıq. Sonra mən C.Ələsgərova nə məqsədlə nazirliyə gəldiyimizi dedim. O bizi nazirin qəbuluna apardı. Özü keçib nazirin yanında, Balaşla mən nazirin mizinə bitişdirilmiş uzun mizin ətrafında üzbəüz əyləşdik. Özü də nazirə yaxın

yerdə. C.Ələsgərov bizim nə məqsədlə gəldiyimizi nazirə bildirdi. Sözün açığı, nazir bizi soyuq-soyuq baxdı. İndi o doğma qardaşı yox, ögey qardaşı xatırladırdı. Nazir bizdən orta məktəbi qurtarmaq haqqında şəhadətnamə istədi. Sanki nazirin Cənubi Azərbaycandakı qətəllərdən, talanlardan, qaçqınlardan heç xəbəri yox idi. Mən Balaşa baxdım. Dedim bəlkə nazirə tutarlı bir söz dedi. Axı Balaş yaşda məndən böyük idi. Ancaq Balaş dinmədi. Mən nazirə dedim axı biz inqilabçıyıq. İran şahının dəhşətli zülmünə qarşı döyüşmüşük. İndi isə sizə pənah gətirmişik. Mühacirik. Həsən Həsənov da, Mirzə İbrahimov da bizim vəziyyətimizdən halidir. Nazir laqeyd-laqeyd mənə: – Siz inqilabı nə Həsən Həsənov üçün, nə Mirzə İbrahimov üçün, nə də mənim üçün edibsınız. Yox! Özünüz üçün edibsınız. Bəli! Bunun bizə heç dəxli yoxdur. Sənədsiz universitetə daxil olmaq mümkün deyil. Qayda belədir – dedi. Mən yenə Balaşa baxdım. Dedim o bəlkə bu dəfə nazirə kəskin bir söz dedi. Ancaq Balaş yenə dinmədi. Üzümü nazirə tutub hiddətlə: – Tutaq ki, bizim inqilabın sizə heç dəxli yoxdur. Axı mən Təbrizdəki təlatümlü tufandan canımı qurtarmaq üçün çıxanda yolda məni qaragürühçular soymuşlar. Bəli! Baş darağımdan tutmuş, qələmimə qədər hər şeyimi aparmışlar. Belə təhlükəli qarışılıqdan yalnız təsadüf nəticəsində çıxan bir gənc özüylə hansı sənədi gətirib sizə təqdim edə bilərdi? Siz dəryada balıq sövdəsi edirsiniz. Balıq tora düşsə sövda baş tutsun, düşməsə, yox – dedim. Sonra yenə Balaşa baxdım. Balaş Təbrizdən məndən sonra gəlmişdi. Evlərinin altın-

dakı zırzəmidə gizlənibmiş. Gələndən sonra mənə danışdı ki, zırzəmidə Balaşı axtaran qaragüruhçular ona bir neçə odun qalmış, yorulub qayıdibmişlər. Balaş gündüzlər zırzəmidə yeyib, içirmiş. Gecələr isə evdə yatırılmış. Nəhayət, bir gecə xeyirxah adamlar fürsət tapıb onu evdən çıxarıb aparırlar. Xiyabanda gedərkən şair Kamil Tütünfürüş ilə üz-üzə gəlir. Onu da xeyirxah adamlar müşayiət edirmiş. Ancaq Kamil Tütünfürüş tannımasın deyə qrimlənibmiş. Balaş yanındakı adamlarla Kamilgilin yanından sürətlə keçib gedir. Deyəsən düşmənlərdən gizlənmiş Kamil Tütünfürüş yerini dəyişmiş. Sonra Balaş gizli yolla Təbrizdən Bakıya gətirilir. Ancaq Balaş heç olmasa özüylə Təbrizdən Bakıya bir dolu çəmodan gətirə bilir. Mən isə qarət olunmuşum. Bakıya yalnız əynimdəki paltarla gəlmişdim.

Nazir öz sözünün üstündə möhkəm durduğu üçün biz ayağa qalxıb kabinetdən çıxdıq. Bir neçə gündən sonra Balaşla mən “Kommunist” küçəsində akademik Heydər Hüseynovla rastlaşdıq. Görüsdük. O dedi ki, sizin BDU-ya daxil olmağınızın razılıq verilib. Demək olar məsələ tamam həll olunub. Bir qədər söhbətdən sonra görkəmli alımlə xudahafızlışib ayrıldıq. Doğrudan da bizi universitetin filologiya fakültəsinə qəbul etdilər.

Payızın qızıl rəngli, yarpaq ətirli, dəniz mehli günləri başlanmışdı. Universitetin dərs otaqlarından birində təzə, kövrək, şirin ülfətlə cərgə-cərgə əyləşmiş günəş hərərətli, bahar nəfəslə, istiqbal diləkli tələbələr yerə qonmuş durna qatarına bənzəyirdilər. Oğlanların bəziləri ayaqlarına incə, yumşaq, parlaq ayaqqabılar əvəzi-

nə neçə-neçə diyarın daş-kəsəkli yollarında küləyin, yağışın, qarın döyə-döyə sərtləşdirib bir qaya parçasına döndərdiyi kobud əsgər çəkmələri geymişdilər. Bəli! Bu gənclər nə qədər ölkəni faşist əsarətindən qəhrəmanlıqla xilas edib doğma yurda zəfər müjdələrilə qayıtmışdılardı. Lakin başlarını dik tutan bu məğrur gənclər öz hünərlərilə təqdirəlayıq ola-ola əsla lovğalanmırıldılar. Əksinə, öz ağır çəkmələrinə baxıb utanırdılar. Bu təvazökar gənclər dərs qurtarandan sonra ucaboylu, ağ bənizli, qara qaşlı, ala gözlü, şəvə saçlı qızların əhatəsində öz bozarmış şinellərini asılıqdan alıb geydikdə yanaqlarında qızaran utancaqlıq bir az da artırdı. Dərs otağında bu ləyaqətli gənclərin mərd sifətlərini mehriban təbəssüm işıqları bəzəsə də bədənlərindəki döyüş yaraları sizim-sizim sizildiyirdi. Lakin onlar öz ağrılарını unutmağa çalışaraq mühəzirə oxuyan müəllimə diqqətlə qulaq asıb yeni bir söz, bir fikir, bir hikmət əzx etmək isteyirdilər.

Bu gün orta əsrlərdə Azərbaycan ədəbiyyatı dərsi idi. Adətən alımlər bu dövrü Azərbaycan mədəniyyəti tarixində intibah dövrü adlandırırlar. Bu dərsi Mikayıl Rəfil keçirdi. O, böyük Nizamidən elə qürurla, həyəcanla, məhəbbətlə danişirdi ki... Bu istedadlı alimin övladı yox idi. Övladdan söz düşəndə o iftخارla deyərdi ki, yazdığını kitablar elə mənim övladlarımdır. Lakin elə bu zaman dünyagörmüş alimin geniş açılmış gözlərində gilələnmiş yaşlar dağ çeşməsinin bəllur damcılara dönbü iri qara çeşməyinin qalın şüşələri arxasında bərq vurardı... Sanki o şəffaf damcılardır övlad həsrətilə

alovlanan bir ürəyin yanğını söndürməyə çalışardı. O hərarətlə dolu damcılar mənim onsuz da kövrək olan ürəyimi daha da əridərdi. Düşünərdim ki, necə olsa da övlad övladdır, əsər əsərdir. Düzdür, hər ikisi baladır, yetirmədir, irsdır. Ancaq övlad canlı irsdır. O müəllifin əsərinin ikinci varisidir. Deməli, varisin varisidir. Mikayıl Rəfili mühəzirəni elə şövqlə, maraqla, ehtirasla oxuyurdu ki, mən sehrlənirdim... Bəli! Qələm əlimdə qurmuşdu. Qeyd dəftərinin üstdə hərəkət etmədən donub qalmışdı. Bir əlim qələmdə, bir əlim üzümdə idi. Müəllimi diqqətlə dinləyirdim. Mikayıl Rəfilinin Nizami haqqında dediklərini kağız üzərində yox, hafızəmdə yazmaq istəyirdim. Axi kağızdakı yazıya o qədər də etibar yoxdur. Pozula, cırıla, itə bilər. Ancaq hafızə həmişə insanla yol yoldaşıdır...

Azərbaycan poeziyasının sönməz günəşi Nizami Gəncəvinin 800 illiyi bayram edilirdi. SSRİ-nin müttəfiq respublikalarının paytaxtlarından, Moskvadan, Leninqraddan, (indiki Sankt-Peterburq) xarici ölkələrdən Bakıya dəstə-dəstə qonaqlar gəlmışdı. M.F.Axundov adına Opera və Balet Teatrında təntənəli gecə keçiriləcəkdi. Yaziçılar İttifaqında Cənubi Azərbaycan şairlərinə çatacaq dəvətnamələri mənə verdilər ki, qələm yoldaşlarına paylayım. Mən Yaziçılar İttifaqından çıxanda qapıda Əntiqə ilə qarşılaşdım. Salamlaşdıq. O əlimdəki dəvətnamələri gördü. Birini özü üçün istədi. Ona dedim ki, bu dəvətnamələr sayla verilib. Əgər birini sənə versəm, onda dəvətnamə sahibi məndən inciyə bilər. Əntiqə əl çəkmədi. Məni üzdən-gözdən saldı. Məcbur

olub dəvətnamələr arasından qocaman şair İbrahim Zakirin adına yazılmış dəvətnaməni çıxarıb Əntiqəyə verdim. Düşündüm ki, Zakir ahıl adamdır. Bəlkə heç yubiley gecəsinə getmək istəmədi. Onda şair şəhərin Yuxarı dağlıq hissəsində köhnə bir evdə yaşayırıdı. Müharibə təzə qurtardığına görə yollar, dalanlar, küçələr qaranlıq olurdu. Gecələr yağış yağında gedиш-gəliş dəha da çətinləşirdi... Əntiqə mənə də, İ.Zakirə də təşəkkür edib getdi. Mən də yoluştü dəvətnamələri qələm yoldaşlarına paylayıb mənzilimə gəldim. Təzəcə soyunub əyləşmişdim ki, qapı döyüldü. Mən: – Qapı açıqdır, buyurun! – dedim. İçəriyə daxil olan adam kim olsa yaxşıdır? İbrahim Zakir! Deyəsən, kişi tələsə-tələsə gəlmişdi. Üstəlik, neçə-neçə pilləkən qalxmalı olmuşdu. Töyüyürdü. Ancaq əyləşmək istəmirdi. Ayaq üstdə gülə-gülə: – Dəvətnaməm üçün gəlmisəm. Dedilər ki, səndədir – dedi. Mən tutuldum. Bu çıxılmaz vəziyyətdən necə çıxacağım haqqında fikirləşmək üçün arada vaxt qazanmaq istədim. Nəzakətlə Zakirə: – Hələ bir əyləşin! Sizin üçün çay dəmleyim. Bir stəkan çay için. Dincinizi alın. Söhbət edək. Dəvətnamə qaçmır ki... – dedim. Sənki kişinin ürəyinə dammışdı ki, dəvətnaməsini Əntiqəyə vermİŞəm. O qətiyyətlə: – Sağ ol, çay içmirəm. Dəvətnaməmi ver, gedim – dedi. Zakiri Ərdəbildən tanıyırdım. Xasiyyətinə bələd idim. İnada düşdü ha, day qurtardı. Mən indi prokuror qarşısında dayanan günahkar əmanətçiyyə bənzəyirdim. Günahı zorla özündən kənar etmək məqsədilə sözləri uzada-uzada dəvətnamə sahibinə: – Zakir! Elə bildim ki, sən bəlkə yubi-

ley gecəsinə getmədin. Axı gecə yarısı şəhərin mərkəzindən sənin yaşadığın məhəlləyə getmək çətindi. Ona görə də dəvətnaməni başqa bir yazılıçıya verdim. O da sənət təşəkkür etdi – dedim. İbrahim Zakirin üzündəki gülüş tamam yox oldu. Kişi elə ciddiləşdi ki, sanki döyüşə girəcəkdi. O etirazla mənə: – Təşəkkürü o yazılıçının özünə çatdır. O da mənim dəvətnaməmi mənə qaytarsın – dedi. Daha bir söz demədən cibimdən öz dəvətnaməmi çıxarıb İ.Zakirə verdim: – Al, sən mənim dəvətnaməmlə get. Mən getmərəm – dedim. O mənim dəvətnaməmi alıb getdi. Məni fikir götürdü. Əvvəla, tə-əssüf etdim ki, o təntənəli yubiley gecəsində iştirak edə bilməyəcəyəm. Sonra da xatırladım ki, bu taylı şair dostlarının birilə Yaziçilər İttifaqında vədələşmişəm ki, teatrın qapısında görüşək. İçəriyə birlikdə keçək. Mən hayıfsına-hayıfsına çay qoydum. Xəyalımda teatra doğru gedə-gedə dəmlədim. Elə bir stəkan çay süzüb qabağıma qoymuşdum ki, qapı döyüldü. Mən yenə: – Qapı açıqdır, buyurun! – dedim. Qapı açıldı. Gözlərimə inanmadım. Gələn bu taylı şair dostum idi. O məzəmmətlə mənə: – Haçandı teatrın qabağında səni gözləyirəm. Sənsə gəlib çıxmırsan – dedi. Sanki iki daşın arasında qaldım. Hansı yana çevrilsəydim, fərqi yoxdu, əziləcəkdir. Əgər əhvalatı dostuma danışsaydım, o Zakiri nəzakətsizlikdə qınayacaqdı. Bu da mənə toxunacaqdı. Əgər deməsəydim, məni vədə xilaflıqda təqsirləndirəcəkdir. Yenə də mənə toxunacaqdı. Ancaq mən heç zaman vədə xilaf çıxmadiğim üçün əhvalatı bu taylı şair dostuma danışdım. O arxayıñ-arxayıñ mənə: – Tez ol,

geyin gedək! Məndə iki dəvətnamə var. Biri mənim, biri də sənin – dedi. Tələsə-tələsə geyindim. Stəkanda-ki çay buğlana-buğlana mizin üstündə qaldı. Teatra yollandıq. Teatrın qabağı adamlı dolu idi. Sanki mitinq olacaqdı. Adamlar toplaşıb natiqləri gözləyirdi. İstəyir dəvətnamən olsun, istəyir olmasın. Bu nəhəng izdihamı yarıb içəriyə keçmək böyük hünər tələb edirdi. Biz birtəhər camaati yara-yara nəhayət içəriyə keçə bildik. İçəridə heç tərpənmək olmurdu. Ayaq üstdə duranlar əyləşənlərdən iki dəfə çox idi. Onları qınamaq olmazdı. Doğma xalqımızın Şimali Azərbaycanda yaşayan hissəsi bu günü hələ müharibədən əvvəl gözləyirdi. Ancaq araya müharibə düşdü. Neçə-neçə arzular sırasında bu arzunu da yarımcıq qoydu.

Təntənəli gecənin Rəyasət heyətində dünyanın hər yerindən gəlmış hörmətli nümayəndələr əyləşmişdi. Bəli! Sanki dünya Nizaminin sənət dünyasına qonaq gəlmişdi. Ağ saçlı Səməd Vurğun iki əlini əzəmətli xitabət kürsüsünün yanlarına dayayıb üzünü böyük salona tutmuşdu. O şair babasının sənət dünyasından qürurla danışındı. Mən dönüb salona baxdım. Adamlar elə sıxlışmışdı ki, necə deyərlər, iynə atılsayıdı yerə düşməzdidi. Sanki insanlar müharibənin bütün ağrı-acılarını unutmuşdu. İndi yalnız Səməd Vurğunu dinləyirdi. Yox! Onlar dahi Nizamilərinin hər nemətdən daha dəyərli olan kəlamlarıyla öz döyüş yaralarına məlhəm çəkirdilər. Məlhəm altında toxtayırdılar. Qapıdan içəriyə daxil olan insan axını isə hələ də davam edirdi. Böyük salon az qala partlayacaqdı. Biz ayaq üstdə dayanan adamlar-

rı yara-yara bir qədər səhnəyə doğru irəlilədik. Birdən İbrahim Zakirlə qarşılaşdım. O tamaşaçıları yara-yara üzü qapıya doğru irəliləyirdi. Mən ona baxdım, o da mənə. Bilmirəm istidənmi, yoxsa xəcalətdənmi kişinin sıfəti yaman pörtmüssdü. Mən canıyananlıqla: – Hara belə? – deyə soruştum. O təəssüflə: – Təngiyirəm. Evə gedirəm. Al, bu da sənin dəvətnamən – dedi. Məni gülmək tutdu. Özümü güclə saxladım. Şəstlə Zakirə: – Da-ha dəvətnamə gərək deyil. Sən də adamların arasından elə çıxıb get ki, çox əzilməyəsən – dedim. O getdi. Mən düşünməli oldum. Bu qocaman şair Cənubi Azərbaycanda neçə-neçə təhlükəli mitinqlərdə alovlu çıxışlar etmişdi, şeirlər oxumuşdu. Neçə-neçə gədikdən piyada aşmışdı. Heç təngiməmişdi. Ancaq indi rahat salonda təngimmişdi. Yox! O təngiməmişdi. İbrahim Zaki Nizaminin sənət dünyasının zəhmi basmışdı. Hətta bir az da özünü itirmişdi. Məgər o bilmirdi ki, tamaşa salonuna daxil olan adama daha dəvətnamə gərək deyil? Bilirdi. Ancaq Nizami Gəncəvinin sənət dünyasının zəhmi ona bu aydın məsələni də unutdurmuşdu... Elə mən özüm də gecəyarısı mənzilimə qayıdanda ayaqlarımı zorla atirdim. Bəlkə natiqləri ayaq üstə dirlədiyimə görə ayaqlarım dalımcə güclə gəlirdi. Yox! Sanki təpədən-dırnağa qədər Nizaminin sənət dünyasının incilərilə yüklənmişdim...

Səhər Nizami ruhuyla dərsə getdim. Birdən sağ yanında əyləşmiş Məlahət adlı qız piçiltıyla məndən: – Bu şeir sizindir? – deyə soruşdu. Gözlərimi müəllimdən ayırib şeirə dikdim. Bu “Mən nə gətirdim” şe-

ri idi. Mən piçiltıyla qızı: – Bəli! Mənimdir. Bu şeiri o taydan bu taya keçəndə Naxçıvanda yazmışam – dedim. Sonra Məlahət bir şagird dəftərini qabağıma itələyib yenə piçiltıyla: – Xahiş edirəm, bu hekayəni oxuyub fikrinizi mənə yazarınız – dedi. İstədim deyim ki, bəs niyə fikrimi deməyim, yazım? Ancaq heç nə demədim. Axı müəllim mühazirə oxuyurdu. Özü də necə mühazirə! Mən dəftəri götürüb öz dəftərlərimin üstünə qoydum... Dərs qurtardı. Dəftərlərimi qoltuğuma vurub universitetdən çıxdım. Yolda Əntiqə ilə rastlaşdım. Əntiqə təntənəli ədayla mənə: – Dünən qəzetdə şeirini oxudum. Yalnız ikicə misrası xoşuma gəldi – dedi. Mən özümü sindirmədim. Şəstlə Əntiqəyə: – Nə olar? Əgər bir şeirin ikicə misrası da təzə bir fikri ifadə edibsə, o şeir bütünlükdə uğurlu sayılmalıdır. Ona görə ki, qədim, zəngin, əlvan poeziyamızda sanki deyilməmiş fikir, yazılmamış söz, işlədilməmiş ifadə yoxdur – dedim. Deyəsən, Əntiqə həqiqət nəfəslə sözlərimdən pərt oldu. Ancaq özünü o yerə qoymadı. Gözlərini süzdürə-süzdürə məndən ayrıldı... Mən mənzilə gəldim. Azad kişi mənzildə idi. Yenə adəti üzrə çarpayıda uzanıb ağac təsbehini çevirirdi. Mən Məlahətin dəftərini götürüb çarpayıda arxası üstdə uzandım. Dəftəri sinəmin üstdə açıb hekayəni oxumağa başladım. Hekayə müharibə illərində ərini cəbhəyə yola salmış, iki uşağıni öz əməyiylə dolandıran bir qadının güzəranından danışındı. Ancaq hekayə naşı bir qələmin məhsulu idi. Hadisə maraqlı olsa da bəsit yazılmışdı. Mən son vərəqi çevirəndə sinəm üstə dörd qatlanmış bir kağız düşdü. Ka-

ğızı götürdüm. Açıdım. Oxumağa başladım. Bu tamam başqa yazı idi. Bəli! Sevgi məktubu idi. Məlahət yazırdı: – Bəlkə də sən mənim bu məktubumu oxuyub gülləcəksən. Məni yüngül təbiəthi qız hesab edəcəksən. Amma inanın ki, belə deyil. Mən orta məktəbin son sinfində oxuyanda dalımcə o qədər oğlanlar düşdü ki... Könlüm heç bir oğlana uyuşmurdu. İndi isə könlümün sizə doğru pərvazlanmaq istədiyinə özüm də mat qalmışam. Bəli! Ömrümdə ilk xoşuma gələn oğlan sizsiniz! Əgər siz də öz sözünü mərd-mərdanə deyən sevgimə laqeyd deyilsinizsə, onda məktubuma cavab yazın!

Mən məktubu təzədən dəftərin arasına qoymadım, dəftəri qapadım. Doğrusu, Məlahətin könlünün qərib bir tələbəyə doğru pərvazlanmaq istədiyinə mat qaldım. Sevgi məktubu da sevginin özü tək bakırə olur. O məktub əldən-ələ keçməməlidir. Bəli! Sahibindən başqa onu heç kəs oxumamalıdır. Yoxsa özgə nəfəsilə baki-rəsi pozular. O məktubu başqasına verən isə vicdan qarşısında günaha batar. Mən də bu məktubu oxumaq üçün həm məslək, həm də qulaq yoldaşım olan Azad kişiyə vermədim. Sonra qərara gəldim ki, Məlahətin sevgi məktubu haqda zəngin həyat təcrübəsi olan Azad kişiyə danışım. Ondan məsləhət alım. Danışdım. Utan-a utana danışdım. Axı Məhluqənin alovlu sevgisinin özü bu otaqdan çəkilib getsə də həniri hələ qalırdı. Azad kişi əvvəl gülümsədi. Sonra fikirli-fikirli qaşlarını çatıb: – Gəlsənə qızı bir imtahana çəkəsən? – dedi. Mən hey-rətlə: – Onu necə imtahana çəkə bilərəm? – deyə soruşdum. Azad kişi ayağa qalxdı. Pəncərəyə sarı get-

di. Dayandı. Düşüncəli gözlərini pəncərə arxasından uzaq, dərin, geniş üfüqlərə zillədi. Sonra təmkinlə mənə: – Sən qızə cavab məktubu yazmalısan. Həm də öz gələcək həyatının enişli-yoxmuşlu yollarını öz məktubunda ətraflı təsvir etməlisən. Əgər o qız doğrudan da səni sevirsə, bu yollarda addımlamağın çətinliklərinə dözər – dedi. Mən etirafla Azad kişiyə: – Siz doğru deyirsiniz. O qızın mənim həyatımdan xəbəri yoxdur. Gərək öz məktubumla o qızı həyat yollarında səyahətə çıxaram! – dedim. Sonra yazı mizinə yaxınlaşıb Məlahətə məktub yazdım. Sanki bir vərəqdə bütün ömrümün yiğcam, əlvan, aydın mənzərəsini çəkdir. Məktubu qatlayıb Məlahətin dəftərinin arasına qoymadım.

Sabahı Məlahət sinifdə məni təbəssümlə qarşıladı: – Salam! Şair! Hekayəm necədir? – dedi. Mən təbəssümlə: – Salam! Hekayəniz yaxşıdır! Ancaq bir az da ümman həyatın dərinliyinə enmək lazımdır. Onda yazdığınız hekayələrdə həyat daha real mənzərələrlə canlanar! Əlbəttə, bu yalnız mənim məsləhətim deyil, həm də sənətin əbədi qanunudur! – dedim. Sonra Məlahətin dəftərini özünə qaytardım. Məlahət nazla mənə: – Şairin məsləhəti də mənim üçün qanundur! – dedi. Zəng çalındı. Dərs başlandı. Tələbələr keçib yerlərində əyləşdilər. Müəllim sinfə daxil oldu. Tələbələr ayağa qalxıb təzədən əyləşdilər. Gözənu Məlahətə baxdım. Qız sanki verəcəyim cavabı səbrsizliklə gözləyirmiş. O, dəftərin arasından məktubu tapdı. Tələsik oxumağa başladı. Bu zaman gah gözləri parlayırdı, gah qaşları çatılırdı, gah dodaqları titrəyirdi. Nəhayət, o, məktubu oxuyub qurtardı. Mən qızə baxdım. O da mənə baxdı.

Məlahətin gözlərində sanki düşüncələr bulud-bulud qalanmışdı. O ağırlaşmış gözlərini məndən ayırib təzədən dəftərə dikdi... Dərslər qurtarana qədər Məlahət mənə bir söz demədi. Dərslər qurtaranda dəftər-kitabımı götürüb universitetdən çıxdım.

MƏLAHƏTİN NİYYƏTİ

Məlahətin dəftərini qaytardığım günün sabahı sinfə daxil olanda o yerində əyləşmişdi. Başıyla mənə salam verdi. Mən də salamı başımla aldım. Məlahət nigarançılıqdan çıxmış arxayın bir sevgiliyə bənzəyirdi. Ancaq o, dərs qurtarana qədər mənə heç nə demədi. Son zəngdən sonra mən dəftər-kitabımı götürüb küçəyə çıxdım. Arxadan tanış bir səs eşitdim: – Bir dəqiqə dayanın! – Dönüb baxdım. Məlahət idi. Qız əlindəki dəftəri nəzakətlə uzadıb: – Xahiş edirəm bu hekayəni də oxuyasınız. Zənnimcə sizin dediyiniz sənət qanunlarına burada nisbətən riayət edilmişdir. Sətirlər arasından azmaz canlı həyat lövhələri də görünür – dedi. Mən guldüm: – Məmnuniyyətlə oxuyaram! – deyib dəftəri Məlahətdən aldım. Sonra qızla xudahafızlaşışib küçə aşağı mənzilə doğru addımladım.

...Mən otağa girəndə Azad kişi yenə çarpayıda uza-nıb təsbeh çevirirdi. Barmaqları təsbehin dənələri üstdə gəzsə də, fikirləri başqa yerlərdə dolanırıdı... Salam verdim. O fikirli-fikirli salamı aldı. Mən də soyunub çarpayımda uzandım. Məlahətin dəftərini açıb vərəqlədim. Hələ yolda ürəyimə dammışdı ki, qız məktubuma

cavab yazıb. Bəli! Yanılmamışdım. Yazmışdı ki, “Sizin təvazökarlıqla dolu məktubunu həyəcanla oxudum. Bu məktub sanki ömür romanınızın bir səhifəsidir. Yox! Məktubdakı hər sətir bir mənzilin yoludur. Döyüş, sənət, zəfər mənzillərinin... Sizi sevdiyim üçün məsləkiniz yolunda hər şeyə hazırlam”.

Mən bir məsləkə inanandan sonra daha da təmiz yaşamışdım. Yalanı ən böyük düşmən hesab etmişdim. Məlahətin səmimiyyətlə dolu məktubunda isə yalandan iz də yoxdu. Üzümü otaq qonşuma çevirib mənalı-mənalı: – Azad kişi, qız məktubuma cavab yazıb – dedim. Azad kişi maraqla: – Hə yazıb? – deyə soruşdu. Mən təntənəylə: – Hər şeyə razıdır! – dedim. Azad kişi qətiyyətlə: – Onda doğrudan da o səni sevir! Həyatda hər şeyi sevgi həll edir! – dedi. Sonra ərklə mənə: – Sənə bir bənd şeir oxuyum? – dedi. Mən şəstlə otaq qonşuma: – Oxu, Azad kişi – dedim. O həzin-həzin oxudu:

**Sən gəlsəydin azadlığın töhfəsilə,
Gileylənən yar könlünü yar alardı.
Gözlərinin bəbəyinin şəvəsilə
Saçimdakı ağ dənlər də qaralardı.**

Misralardakı nisgilin siqləti şəstimi sindirdi. Mən maraqla: – Azad kişi, bu misralar hansı şeirdəndir? – dedim. Azad kişi kədərlə: – Mənə gələn məktubdandır! Özü də həyat yoldaşım Şəfqətin göndərdiyi məktubdan! – dedi. Mən sevinclə: – Gözün aydın, Azad kişi, deməli evdən məktub alıbsan! – dedim. Sonra qaçıb Azad kişini çarpayıda qucaqlayıb öpdüm. Ancaq demədim ki, sənin oxuduğun bu misralar da mənimdir. Bu

misraları özü o tayda qalıb, əri bu taya keçən bir qadının dilindən yazmışam. Misraların indi bir məktubla o taydan bu taya gəlməsinə heyrət edirəm. Yox! Bu misralar haqda heç nə danişmadım. Utandım. Danişsaydım, kim bilir, bəlkə də Azad kişi üzdə sevinəcək, ürəyində isə məni lovğa zənn edəcəkdi. Azad kişi gözləri yaşara-yaşara: – Mən almamışam. Qohumuma gəlib. Şəfqət hansı yollasa, məktubu çoxdan o taydan gəlib Bakıda yaşayan qohumuma göndərib. O da mənə çatdırıb. Qəribədir, insanın saçı da, qaşı da, kirpiyi də ağarır. Əlbəttə, mənim saçım, qaşım, kirpiyim tək vaxtsız ağaranları da olur. Ancaq gözlərinin bəbəkləri ağarmır. Sən göz bəbəklərindəki qüdrətə bax! Amma yox, göz bəbəklərindən də qüdrətli bir anlayış var! O nədir? O həsrətdir! Həsrət qapqara bəbəkləri sapsarı saralda bilir. Sanki hər ilin zəfəranıyla bəbəkləri boyayır ki, aynalarında bir zərrə də şəvə qalmasın. Tale heç kimə o günü göstərməsin! Sevinirəm ki, hələlik mənim göz bəbəklərim qaradır. Şəfqət də Vətəndə saçındakı ağ dənələri mənim gözlərimin bəbəklərinin şəvəsiylə qaraltmaq isteyir. Yazır ki, burda gizlənə bilənlər tutuldular. Ələ keçənlərə elə cəza verdilər ki, faciələrinə yer də ağladı, göy də! İndi Vətənin ümidi sizə – mühacirətdə olan övladlarını nadır. Siz də bu məsuliyyəti dərin-dən duyun! Bu ümidi doğrultmağa çalışın! Bir-birinizin qədrini bilin! Bir-birinizi qoruyun! Bir-birinizə Vətəndəkindən daha yaxın, mehriban, əziz olun! Varisdən nigarən qalma! Ona öz ürəyimin yağıni yedirib, gözlərimin işığını içirəcəyəm! Onu Vətənə layiq bir döyüşçü tək böyübəcəyəm. Axı Vətənin hələ layiqli döyüşülə-

rə ehtiyacı çoxdur – dedi. Bəli! Vətənin hələ layiqli döyüşülərə ehtiyacı çoxdur! – deyə mən dodaqaltı piçildadım. Azad kişi susdu. Təzədən təsbehini çevirməyə başladı. Sanki təsbehin dənələrini bir-birinin üstə aşırıqca Şəfqətlə keçirdiyi günləri sayırdı...

Məlahətin ikinci hekayəsini də oxudum. İkinci hekayə birinci yə nisbətən doğrudan yaxşı yazılmışdı...

Sabahı istirahət günü idi. Ancaq Azad kişi tezdən durmuşdu. Çayı dəmləmişdi. Süfrəni salmışdı. Mən də durdum. Əl-üzümü yudum. Gəlib süfrə kənarında Azad kişilə üzbüüz əyləşdim. Çay-çörək yedik. Sonra mən süfrəni yiğişdirdim. Azad kişi yerindən qalxmadı. Sözlü adama oxşayırıdı. O doğma səslə mənə: – Gəl otur, sənə sözüm var – dedi. Mən yenidən gəlib yerimdə əyləşdim. Azad kişi mehriban-mehriban: – Sabah başqa mənzilə köçürəm. Qohumum tapıb. Özü də tək adamlıqdır. Belə yaxşıdır. Axı sən də əvvəl-axır evlənməlisən. Özün istəsən də, istəməsən də qızlar səndən əl çəkməyəcəklər. Niyə də əl çəksinlər? Yaraşıqlı oğlan-san, istedadlı şairsən! Ancaq elə bilmə ki, mən burdan köçəndən sonra daha səninlə maraqlanmayacağam. Yox! Həmişə səndən soraq tutacağam. Hələ sənə qonaq da gələcəyəm... – dedi.

Sonra Azad kişi ayağa qalxdı. Mənzildə özünə məxsus olan şeyləri götürdü. Mən küçəyə çıxdım. Bir maşın tutдум. Azad kişinin şeylərini maşına yiğdim. Sonra otaq qonşumu bir oğul məhəbbətilə bağrıma basıb öpdüm. Xətrini doğma atam qədər istədiyim Azad kişini yeni mənzilə yola saldım.

Universitetdə nəinki tələbələr, hətta müəllimlər də bilirdilər ki, Məlahətlə gəzirəm. O taylı yoldaşlarım da bizi dəfələrlə küçədə, bağda, meydanda bir yerdə görmüşdülər. Onunla tez-tez kinoya gedirdim. Teatra, konsertə, iclasa isə ayrı-ayrı gedirdik. Deyirdi ki, sabah teatra gedəcəyik, sən də gəl. Mən də gedirdim. O bacısıyla başqa yerdə əyləşirdi, mən də başqa yerdə. Arada baxışib gülümsəyirdik. Konsertdə də, iclasda da belə olurdu. Sanki o sevgisini həssas gözlərdən gizli saxlamaq istəyirdi. Bu isə mümkün deyildi. Məlahətin sevgisini öz ailəsi də bilirdi. Ancaq açıb-ağartmaq istəmirdi. Məlahət demişdi ki, atam Hacı Məqsəd Dövlət Təhlükəsizliyi Nazirliyində işləyir. Özü də polkovnikdir. Bu məsələni bildikdən sonra heç narahat olmamışdım. Düşünmüştüm ki, mənim şəxsiyyətim aydan arı, sudan durudur. Bəli! Elə bir bəllur güldənam ki, bu tərəfimdən baxanda o tərəfim görünür. Sevgiyə gəlincə, kim, haçan, harda, necə mövqe tutursa tutsun, fərqi yoxdur. Bir qız, necə deyərlər, qızlar bulağından su içəndən sonra bir oğlanı tapasıdır. Məlahət də məni tapmışdır. Sən demə, məsələ mən düşündüyüm qədər də sadə deyilmiş. Məlahətin atası bu sevginin bəlkə də gələcəkdə özü-özünə sönüb gedəcəyinə inanırdı. Ona görə də hələlik işə qarışmırıdı. Gənc qızlarda o qədər ötəri sevgi olur ki... Ancaq Məlahətin sevgisi ötəri deyildi. Bəzən dərsdən sonra birlikdə mağazalara dəyərdik. O mənə ev şeyləri aldırardı. Sonra öz evlərinə gedərdi. Mən də aldığımız şeyləri mənzilimə gətirərdim. Günlərsə heç kimdən icazə almadan karvan-karvan ömürdən keçərdi...

KİŞİ SÜKUTU

1947-ci ilin payızı idi. Allah bilir bu payız Bakıda neçənci payız idi. Ancaq mənim Arazın o tayından keçib bu tayında qarşılıdıǵım ilk payız idi. Təsəvvürümə də gəlməzdi ki, bu tayda yarımla əsrlik bir zamanın hələ neçə-neçə payızını görəcəyəm. Yaxşı ki, gəlmirdi! Yoxsa məni dəhşət bürüyərdi. Ancaq məni dəhşət sonralar bürüdü. Özü də özünə alışdırı-alışdırı, öyrədə-öyrədə, yaraşdırı-yaraşdırı... Yavaş-yavaş gələn dəhşətin zəhmi olmur. Axı vahiməli təsirini itirə-itirə gəlir. Bəli! Payız idi. Küləyin soyuq nəfəsi ağacların saralmış yarpaqlarını tək-tək yox, dəstə-dəstə yerə tökürdü. Mənim Vətən həsrətli xatirə ağacının tək bir yarpağını da yerə sala bilmirdi. Axı o yaşıl yarpaqlara hələ iynənin ucu boyda da xal düşməmişdi.

Universitetin önündəki məşhur küçənin o tayındakı zirzəmi yeməkxana idi. O taylı tələbələr həmin yeməkxanada yeyib-içirdi. Mən də səhər, günorta, axşam o zirzəmidə yeyirdim. Nədənsə, o günlərdə Vətəni əvvəl itirib sonra soraqlayan xəyal məndən əl çəkmirdi. Sanki məni də itirəcəyindən qorxurdu. Haraya gedirdimsə, harada olurdumsa mənə suallar verirdi. Sonra da cavablar istəyirdi. Sualları nə idi? Vətənin azadlığının müqəddəratı niyə elə oldu? Dostun üzü neçin döndü? Nə səbəbə gəldik? Haçan qayıdacağıq? Bəli! Xəyal məni heç rahat buraxmırıldı. Təzə şeirlərim də başımda elə bu dəqiqələrdə yaranırdı. Dərdli adam gündüz də, gecə də fikirli olur. Əzab çəkir. Dostları isə ona bu nə fikirdir, nə əzabdır sən çəkirsən. Bir filankəsə bax! Bəlkə dər-

di səninkindən də artıqdır. Ancaq heç dərdə məhəl qoymur. Elə öz işindədir. Yeyir də, içir də, deyir də, gülür də, gəzir də, zarafatlaşır da... – deyirlər. Bəli! Dostları məzəmmətlə dərdli adama təsəlli vermək istəyir. Ancaq nahaq. Ola bilsin ki, nümunə göstərilən dərdli adam laqeyddir. Bir də dərdli adam özünü həyat səviyyəsində dərdli adamlı yox, fərəhli adamlı müqayisə etməlidir! Bəli! O özünə sual verməlidir ki, axı mən də bir zaman təməllər üstdə yüksələn fərəh mücəssəməsiydim. İndi çıyılardə yük olan dərd tabutuyam. Yoxsa yalnız ayrı-ayrı adamlar deyil, bütün dünya laqeydləşə bilər.

Axşam düşmüdü. Sanki yer də, göy də sarı ulduzlarla dolmuşdu. Axı yerdə saralan yarpaqlar da göydəki ulduzları andırırdı. Sanki Ay bu ulduz tünlüyündə itəcəyindən ehtiyat edib üfüqdən tərpənmək istəmirdi. Mənzilimdən çıxbı yeməkxanaya yollandım. Ancaq tək yox, xəyalla! Mən həmişə yeməkxanaya daxil olanda mızlərin ətrafinı yemək gözləyən tələbələrlə hasarlanmış görərdim. Sakitcə keçib bir küncdə tutulmamış bir mizin kənarında əyləşərdim. Özü də xəyalla birlikdə! Sonra yemək payımı gözləyərdim. Az da gözləsəydim, çox da gözləsəydim xəyal məni məşğul edərdi, bir kəslə danışmağa qoymazdı. Sən demə, həmyaşlılarım, həmvətənlərim, həmməsləklərim olan tələbələr mənim bu vəziyyətimə heyrətlə baxırmışlar. Sonra da məni öz aralarında adamayovuşmaz, lovğa adlandırılmışlar. Mən isə ətrafımdan mənə dikilən soyuq baxışlarda bu əsaslı ittihamı oxuya bilmirmişəm. Yeməkxanaya daxil olanda burnuma iştah küsdürən qoxular dolmağa başla-

dı. Yadıma Təbrizdə yediyim ləziz xörəklərin ecazkar ətirləri düşdü. Haçansa elə bu yeməkxanada yazdığını bir şeiri yeməklə məşğul olan tələbələrin arasından keçə-keçə oxudum:

**Vətəndə ülfətsiz yaşayana da
Ən yaxın, ən doğma ülfətmiş Vətən.
Vətəndə nemətsiz yaşayana da
Ən gözəl, ən əziz nemətmiş Vətən.**

**Şair! Heyran olma dövlətliyə də,
Qüdrətlidən daha qüdrətliyə də,
Yox! Şöhrətsizə də, şöhrətliyə də
Başdan-ayağadək şöhrətdir Vətən.**

**Nadirdən də nadir çiçəyiylə də,
Sərindən də sərin küləyiylə də,
Ləzizdən də ləziz xörəyiylə də
Ömrünə-gününə zinətmiş Vətən.**

Birdən öz adımı eşitdim. Dönüb baxdım. Tanış tələbələrdən biri ayağa qalxıb məni yanındakı boş stulda əyləşmək üçün çağırıldı. Bu zaman “bu lovğa adamdır. Orda əyləşməz” deyən bir piçilti qulağımı yalaya-yalaya keçdi. Mən yeyin-yeyin gedib o boş stulda əyləşdim. Tələbələrin gözləri məhrəm təbəssümlə doldu. Sanki o təbəssümü özümlə gətirmişdim. Dərhal tələbərlə qaynayıb-qarışdım. Axı biz bir yolun yolcuları, bir dənizin dalğaları, bir ağacın budaqları, bir dastanın fəsilləri, bir yumruğun barmaqları, bir topun mərmiləri idik. İstədiyimiz mövzularda söhbət etdik. Hətta bir-birimizin şəx-

si işi ilə də maraqlandıq. Suallar verdik, cavablar aldıq. Daha nəinki mənimlə səmimiyyət dolu ünsiyyətə girən, hətta kənardan heyrətlə baxan tələbələr də qət etdilər ki, mən lovğa yox, sadəyəm. Bəli! Məğrur qayada bitən sakit laləyəm. Gündüz də, gecə də Vətən həsrətilə yanıram... Bir çıraklıq şöləmi əzəmətli vüsal günəşinə döndərmək istəyirəm. Yeməklər gəldi, söhbətlər kəsil-di. Yeməyə başladıq. Ancaq xəyal məni rahat çörək yeməyə də qoymadı. Yenə sorğu-suala çəkdi: – Səni lovğalıqda günahlandıran o tələbə kim idi? Sənin ki, lovğalıq nədir, hətta quru danışmaqdan da zəhlən gedir. Məgər kənddəki lari xoruz əhvalatı yadından çıxıb? Bəlkə o tələbə sənə aşağıdan yuxarıya baxır? Axı sən həm şairsən, həm də inqilabçı. İran tarixində ilk dəfə Təbrizdə açılan Azərbaycan Dövlət Filarmoniyasının ilk yaradıcısı, ilk müdürü olubsan – dedi. Mən piçiltıyla xəyala: – Yox! O tələbə məni yaxşı tanımir. Bəlkə haqqında yazılanları oxumayıb. Əgər oxuyubsa, sonra yadında qalmayıb. Sənin mənə xatırlatdığını lari xoruz əhvalatı isə başdan-ayağa qədər yadımdadır. Elə əhvalatı heç unutmaq olar? – dedim.

Əmim usta Qulam dərzi idi. Yalnız öz kəndi Çanax-bulağın sakinləri deyil, hətta ətrafdakı kəndlərin sakin-ləri də paltarlarını əmimə tikdirərdilər. Bəli! Parçalarını şəhərə aparmırdılar. Halbuki, Ərdəbil boyda şəhərdə o qədər mahir dərzi vardı ki... Ancaq insafən, əmimin tikdiyi paltarlar şəhər dərzilərinin tikdiyi paltarlarla bir sərgidə göstərilsəydi, şübhəsiz üstünlük qazanardı. Kəndlilər savadsız olsalar da naşı deyildilər. Məsafədə yolun yaxınlığını, pulda xərcin azlığını, tikişdə işin yax-

şılığını nəzərə alıb əmimin qapısını döyürdülər. Qəribədir, həyatda nisbətən əsəbi olan əmim sənətdə çox təmkinli idi. Diqqətlə iş görürdü. Sanki öz sənətinə hörməti azalsayıdı müştəriləri də azalardı. Dünya görmüş kişi oğlu yaşında müştərisinin nazi ilə oynayırdı.

Bir gün əmimə dəyməyə getmişdim. Çoxdan görmədiyimə görə kişidən qəribəmişdim. Ata əvəzinin doğma nəfəsini udmaq istəyirdim. Axı hər dəfə əmimin nəfəsini udanda sanki ürəyimdə daşlaşmaq istəyən yetimlik qubarı bir qədər əriyirdi... Əmim yenə tikiş maşınının arxasında ayaq üstdə durub həvəslə işləyirdi. Mehriban-mehriban salamlasdıq. Bir-birimizin keyfini soruşduq. Mən gəlib divar dibində xalça üstdə sərilmış yumşaq döşəkçələrdən birinin üstündə əyləşdim. Həyat hadisələrindən söhbət edə-edə çay içdik. Əmim nə qədər təklif etdişə də nahara qalmadım. Kişiyə xudahafızlaşib həyətə çıxdım ki, evimizə qaydım. Əmimin iş otağının kiçik pəncərəsi həyətə açılırdı. Kişi həmişə o kiçik pəncərədən nəhənglər-nəhəngi Savalanı ətəyindən zirvəsinə qədər görürdü. Sanki hər qayaya, dərəyə, çaya, şəlaləyə, bulağa ovçunun içində baxırdı. Savalan nədir? Sanki əmim kiçik pəncərədən böyük dünyaya tamaşa edirdi. Əslində böyük dünya əmimin kiçik pəncərəsindən başlayırdı. Mən həyətdə qəribə bir mənzərəylə qarşılaşdım. Baxçada xoruzlar qaqqıdaya-qaqqıdaya torpağı eşib tapdıqları cüçüləri büllur parıltılı dimdiklərilə toyuqların qabağına itələyirdi. Toyuqlar da həm sakit-sakit, həm də şirin-şirin cüçüləri dənləyir, arabir minnətdarlıqla qaqqıdayırdı. Doğrusu, xoruzların təmənnasız nəzakətinə heyran qaldım. Axı

elə adamlar var ki, nəzakətdə də mənfəət axtarır. Bir-dən uzun ayaqlı, yoğun boyunlu, qarmaq dimdikli hey-vərə bir ləri xoruz toyuqların arasında peyda oldu. Xo-ruzları qarmaq dimdiyi ilə döyəcləməyə başladı. Onla-rın həvəslə tapıb toyuqların qabağına səpələdiyi cü-cü-ləri toyuqlara daha da yaxınlaşdırıldı. Başqa sözlə, özü-nü toyuqların yanında şirin salmaq üçün hazırlına nazir oldu. Xoruzlar əlvan qanadlarını yanlarına qışib tələsik ləri xoruzdan uzaqlaşdırılar. İndi çəpiş boyda xoruzlar su-dan çıxmış cüçələrə bənzəyirdi. Onlara yazığım gəldi. Axı xoruzlar da kişidir. Ləri xoruz hamisinin kışiliyini təhqir etmişdi. Sanki yeyin-yeyin tərpənən ləri xoruz ləngərli qanadlarının təkəniylə ürəyimdə pərvazlanan misraları dodaqlarına qaldırdı. Mən ləri xoruza baxa-baxa piçildədim:

**Lovğalıq nə munislik,
Nə də həmdəmlik bilər.**
**Lovğalıq nə doğmalıq,
Nə də məhrəmlik bilər.**
**Lovğalıq qayğı deyil,
Rişxənd saçar gözündən.**
**Bir iş gördü, görmədi
Razi qalar özündən.**
**Bəli! Lovğalıq haçan
Öz-özünü ucaldar,**
**Kölgəsinin altında
Başqasını alçaldar.**

Mən qışda quşbaşı yağan qarın altında donmuş əllərimi öz nəfəsimlə isidə-isidə həyətimizdəki qarı kürü-yüb bir yana yiğardım. Sonra evə gedib dən getirərdim.

Quşlar ac qalmasın deyə dəni həyətə səpərdim. Əfəl quş balalarını tutub qış çıxana qədər qəfəsdə bəsləyər-dim. Novruzun topu atılonda quş balalarını havaya buraxardım. Bəli! Quşlara yazığım gələrdi. İllah daki kömə-yə ehtiyacı olan quşlara! Axı mənim öz həyatım da quş həyatına bənzəyirdi. Nə atam vardı, nə də anam. Nənə-min yanında yaşayırdım. Darixanda gah əmimgilə, gah dayımgilə, gah bibimgilə, gah xalamgilə gedirdim. Yox! Mən də quş olub uçurdum. Ancaq quşlar qondu-ğu yerdə dən axtarırdı, mən isə getdiyim yerdə həyan! Yolla gedəndə ayağımın altına dönə-dönə baxardım ki, qarışqanı tapdalama'yım. Məni qapmaq istəyən iti vur-mazdım ki, o da canlıdır. Ancaq ləri xoruzun hiddətlə dolu gözlərimin bulaqlarında dalğa-dalğa qabarən lov-ğalığı məni cin atına mindirdi. Mən də cin atını birbaş ləri xoruzun üstünə sürdüm. Yerdən iri bir daş götürüb ləri xoruza atdım. O çığırı-çığırı çapaladı. Əmim kiçik pəncərədən bu mənzərəyə baxıb çekildi. Söz yox ki, kişi məsələnin nə yerdə olduğunu bildi. Bəli! Ləri xoruzu vurmağımı öz gözlərilə gördü. İndi toyuqlar dənizdəki ləpələrə, ləri xoruz isə ləpələr arasında çırpınan iri dalğaya bənzəyirdi. Ləpələr yatanda bir-biri-nin qoynuna girib birlikdə yatır. Ancaq həyətdə belə olmadı. Ləpələr harasa axıṣdı. İri dalğa isə tək yatdı. Ləri xoruz öldü. Qəribədir. O sakitləşdi. Mən isə həyə-canlandım... Onun cəmdəyini həyətdə qoymaq olmazdı. Axı o hansı ünvanda öldürülüyüünü sükütyula da car çəkə bilərdi. Ləri xoruzun cəmdəyini yerdən götürüb ətəyimin altına vurdum. Ancaq o ətək altına sıçısan şey deyildi. Sanki bir qaya parçasını ətəyimə bükдüm. Ətə-

yim təpələndi. Tələsik həyətdən çıxıb kəndin qırğındakı “Bulaqlı dərə”yə doğru sürətlə addımladım. Yolda yadına müdrik ataların “iti öldürənə sürütdürərlər” məsəli düşdü. Ları xoruzun cəmdəyini “Bulaqlı dərə”yə atdım. Dərə aşağı axıb-gedən soyuq suları xoruzun həlle də istisi azalmayan cəmdəyini sanki göydə qapdı. Sonra bir lovğalıq qurbanının günahını yuya-yuya harasa apardı. “Bulaqlı dərə”nin qırğında çox dayanmaq olmazdı. Məni “cinayət”in izini itirərkən görən olardı. Halbuki, mən cinayətkar yox, xilaskar idim. Bəli! Xoruzlarıları xoruzun qəssab çəngəllərinə bənzəyən mahmızlı caynaqlarından xilas etmişdim. Geriyə dönüb evimizə doğru addımladım. Düzü, geyimdə də, xasiyyətdə də, davranışda da sadədən sadə olan mən ları xoruzu lovğalıq üstündə cəzalandırmışdım. Özümü isə bu əməliyyatda haqsız yox, haqlı sanmışdım. Ancaq bu əhvalat barəsində evdə nənəmə də bir söz demədim.

Axşamüstü əmimin kiçik oğlu Qılinc gəlib dedi ki, atam səni çağırır. Dur gedək. Ayağa qalxıb Qılıncla evdən çıxdım. Yolda ürəyimi yeyə-yeyə addımladım. Ayağımın biri getdi, biri yox. Evə girəndə məni ədəva ətri bürüdü. Sən demə, əmim məni şam yeməyinə çağırırmış. Mən isə təlaşla düşünürdüm ki, yəqin əmim ları xoruz haqqında bir söz deyəcək. Kiminsə günahını üzünə deyən adam ürəyini boşaldır. Günahı üzünə deyilən adam o adamı görəndə daha xəcalət çəkmir. Elə bilir ki, o adamın ürəyində daha öz günahı haqda deyiləcək bir söz yoxdur. Amma günahını deməyən adamı görəndə səksəkəyə düşür. Zənn edir ki, o söz indi şimşəkləşəcək. Elə gurlayacaq ki, səsindən qulaqlar tutulacaq.

Əmim o sözü demədi. Əmimdəki kişi sükutuna, təmkininə, səbrinə heyran qaldım. Onu görəndə xəcalət çəkdir. Dedim kaş məni söyəyi, döyəyi, öldürəyi, amma özü boyda sükut heykəlinə dönməyəyi. Mən yenə keçib divar dibində xalça üstə sərilməş yumşaq döşəkçələrdən birinin üstündə əyləşdim. Əmim də tikiş maşınının arxasından durub gəldi. Yanımdakı yumşaq döşəkçə üstündə əyləşdi. Sonra qızı Həvvaya dedi ki, süfrə salsın. Xörəyi çəkib gətirsin. Evdəkiləri də yeməyə çağırsın. Həvvə süfrə saldı. Plov çəkilməş nimçələri buglana-buglana gətirdi. Evdəkilər süfrə başına yiğildi. Əmim bismillah deyə əlini süfrəyə uzatdı. Mən də, evdəkilər də əlimizi plova uzatdıq. Elə birinci tikəni ağızımıza qoyanda əmimənin damları üstən yanğılı bir qarğış dalğa-dalğa ətrafa yayıldı. Bu, qonşu Kəblə Hüseynin qoca arvadı Həlimə xanımın üstünə aldığı cavan arvadı Səda xanımın tanış səsi idi. Kənddə hamı ondan çəkinirdi. Çünkü ötkəmlikdə tayı-bərabəri yox idi. Səda xanım gözlerini yumub, ağını açmışdı. O, – mənim xoruzumu qapımdan itirən, səni görüm öz qapına həsrət qalasan. Doğma yurdundan ilim-ilim didərgin düşəsən – deyə var səsilə xoruzunu qapısından itirəni qarğayırdı. Qəribədir. Səda xanımgilin evlərinin damı əmimənin evlərinin damı ilə yapışqlı idi. Ancaq o öz evlərinin deyil, əmimənin damına çıxmışdı. Hər qürub çığı məscidin damında heykəlləşən müəzzzinin yeri-göyü dağlayan əzanının özü indi Səda xanımın fəryad vulkanının içində yanıb külə dönürdü. Sonra kəndin soyuq küçələrinə səpələnirdi. Bir yandan qəm üstündə köklənmiş quruğun havası, bir yandan da Səda xanımın sinəsindən

alovlana-alovlana qopan fəryad əmimgilin evinə zorla matəm libası geydirirdi. Hər tikəmi sanki qarğışa büküb yeyirdim. Qarğışa bükülmüş tikə içimdə bayquşa dönüb ulayırdı. Bəli! Damın üstündə Səda xanım qışqırırdı, mənim içimdə isə bayqus ulyayırdı. Ürəyim də uçulub içimdə ulayan bayquşun başına töküldürdü. Əmimin uşaqları heyrətlə biri-birinin üzünə baxırdılar. Evin böyük uşağı Cavad bir neçə dəfə hiddətlə: – Axı bu həysizin qapısından xoruzunu kim itirib? Bu mərifətsiz ki-mə qarğış edir? – dedi. Sonra ayağa qalxdı. Deyəsən, dama çıxıb Səda xanımı ya qovmaq, ya da susdurmaq istəyirdi. Əmim dinməz-söyləməz əlini yavaşça qaldırıb Cavadın ətəyindən dartdı. Cavad yerində əyləşdi. Ancaq əlini daha süfrəyə uzatmadı. Kənd yerində qadının cavabını qadın verir. Əmimin qadını isə dünyasını dəyişmişdi. Biz də əlimizi süfrədən çəkdik. Mən tufan içində də sükuta dalan ağ başlı zirvəni andıran əmimə baxa-baxa narahat ürəyimdə etirafla dedim:

Kişiye ona görə
Kişi söyləyirlər ki,
Kişiye ona görə
Qibtə eləyirlər ki,
Neçə-neçə şimşəyi
Buludunda gizlədir.
Neçə-neçə tufanı
Sükutunda gizlədir.
Sözü olanda ancaq
Öz məqamında deyir.
O tələsmir, gecikmir,
Düz məqamında deyir.

Ancaq əmim o sözü indiki məqamında da, sonraldakı məqamlarında da demədi.

Sanki Səda xanımın dalğa-dalğa havaya qarışan tox nəfəsi ac küləfətin iştahasını da özüylə harasa apardı. Hamı əlini süfrədən çəkdi. Mən də qarşımızdakı plov dolu mis nimçəni əlimlə yavaşça geriyə itələdim. Həvvə süfrəni yığışdırıldı. Əmim də qalxıb tikiş maşının arxasına keçdi. Maşını işə saldı. Kim bilir, bəlkə də kişi maşını ona görə işə saldı ki, Səda xanımın heybətli qarğışlarını maşının səsi ilə batıra. Ancaq bu mümkün olmadı. Sanki qarğış alatoranda elə yana-yana tüstülnirdi. Mən çay içməyə qalmadım. Axı nə yemişdim ki, nə də çay içəm. Ayağa qalxdım. Əmimlə xudahafızlışib evə getdim... Evimiz əmimgilin evlərindən uzaq olduğuna görə daha Səda xanımın dəhsətli qarğışlarını eşitmədim. Haçan kəsildiyini də bilmədim.

İllər keçdi. Mən doğma Vətənimdən ayrıldım. Ancaq taleyim ları xoruzun taleyinə bənzəmədi. Ölmədim. Diddərgin düşdüm. Müdrik atalar deyib ki, milçək bir şey deyil, ancaq ürək bulandırır. Səda xanım isə vizıldayan milçək yox, təpədən-dırnağa yanğılı fəryad idi. Mən mövhumata inanmirdim. İndi də inanmırıam. Amma nədənsə, Səda xanımın sırayətedici qarğışlarının müstəcab olduğuna inandım. Axı necə deyərlər, şübhəli adam hər şeydən şübhələnər. Hələ uşaqlıqda eşitmişdim ki, bəzi adamlara “nəfəsi ağırdır” deyirlər. O adamların xətrinə dəyməməyi tövsiyə edirlər. Yoxsa “ağır nəfəs” toxunduğu növrağın altını üstünə çevirər. Doğrudur, mən ları xoruzu lovğalığı üstündə cəzalandırdım. Amma nə gizlədim. Çılğın yeniyetməlik vaxtımda baş verən o əhva-

lat indi gözlərimdə canlananda xəyalımda təlatümlü həyat dənizimdən bir peşmançılıq dalğası şimşek gurultusuya keçir. Özüm isə o peşmançılıq dalgasına dağdan ağır əmimin kılıdlanmış dodaqlarından uçub mənim titrək dodaqlarına qonmuş kişi sükütyula baxıram.

Mən yeməkxanadakı tələbələri məni lovğalıqda günahlandırmaqdə qınamadım. Axı yaziqlarları xoruzun əhvalatını nə görmüşdülər, nə də eşitmışdilər. Onlar bilmirdilər ki, mən bəlkə də lovğalığı cəzalandırduğım üçün özüm də didərginliklə cəzalanmışam. Bu barədə tələbələrə bir söz demədim. Yemək payımı yeyib qurtardıqdan sonra müsahiblərimlə səmimi xudahafızlaşışib küçəyə çıxdım. Mənzilə yollandım.

Mən küçədə şəhərə yenicə daxil olmuş qonağa bənzəyirdim. Ətrafımda min dəfə gördüklərimə yenə maraqla baxırdım ki, bəlkə ləri xoruz əhvalatını unudam. Yaddaşda həmişəlik sakınləşən bir şeyi unutmaq isə müşkül məsələdir...

ŞUŞA NOTLARI

1948-ci il iyun ayının axırında birinci kursu bitirdik. İsti getdikcə şiddətlənirdi. Biz Təbrizin sərinliyindən çıxbın Bakının bürküsünə düşmüdü. Sərin bir yerdə dincəlmək isteyirdik. Yazıçılar İttifaqının Şuşada istirahət evi vardi. İttifaqın rəhbərləri bizə dincəlmək üçün Şuşaya getməyi məsləhət gördü. İbrahim Zakirlə Mədinə Gülgün Şuşaya yola düdü. Balaşla mən işimiz ləngidiyinə görə onlarla gedə bilmədik. Sən demə, Şuşada dumanlı günlər başlayıbmış. Özü də avqustun cırhacı-

rında. İbrahim Zakir başı həmişə qarla örtülən Savalanın ətəyində doğulub ərsəyə çatsa da soyuğunu sevməzdidi. Soyuq gecələrdə elə üst paltarıyla yatardı. O Şuşada cəmi bir həftə qaldıqdan sonra Bakıya qayıtmak istəyir. Mədinə Gülgün də Şuşada tək qalib darıxacağını düşünür. İbrahim Zakirlə Bakıya qayıdır. Balaşla mən avqustun 15-də Şuşaya yola düdü. Şuşaya çatanda şəhəri duman içində gördük. İstirahət evində bizə bir otaq verdilər. Özümüzlə gətirdiyimiz şeyləri otaqda yerbəyer etdik. Xəbər tutduq ki, İbrahim Zakirlə Mədinə Gülgün Bakıya gediblər. Sonra istirahət evində dincələnlərlə tanış olduq. Şuşada hava bir gün şəfəqə, bir gün dumana bürünürdü. Ancaq bəzən dumanlı günün ömrü uzanırdı. Duman eyvanlara dolub o baş, bu başa sürüñürdü. Sanki itirdiyini axtarırdı. Qapını açanda otağıa soxulurdu. Sanki boz süpürgəsilə otaqdakı istini süpürüb eyvana atır, ordan da həyətə tökürdü. Biz hava günəşli olanda Şuşanın görməli yerlərində gəzirdik. Dumanlı olanda isə otağımıza qapılıb qalırdıq. Ancaq şüsalılar günəşli havada da, dumanlı havada da ecazla dolu təbiətin qoynunda dolaşırırdı. Kimsə çalışırı, kimsə oxuyurdu. Bura gələndən iki gün sonra eyvanda əyləşib nadir mənzərələrə məmənun-məmənun baxırdım. Bu zaman Şuşa ətirli misraların ürəyimdən dilimə axdığını duydum. Qələm-dəftərimi qoltuq cibimdən çıxarıb məhrəm-məhrəm yazdım:

**Dağlar başındaki meşəliklərin
Yaşıl baxışında məhəbbət yatır.
Şuşa yaşındakı meşəliklərin
Hər tumurcuğunda şeiriyyət yatır.**

Ağ buludlu üfűq qar saçlı sarban,
Dağlar karvandakı dəvələridir.
Qayada şəlalə, təpədə ceyran
Nadir gözəlliyyin zirvələridir.

Alov çulgalayır ağ buludları,
Sanki yanğın vardır göyün üzündə.
Nəgmələr dağıdır daş sükutları
İsa bulağında, Cıdır düzündə.

Dağların döşündən ağ tullər kimi
Dərin dərələrə sallanır duman.
Sisli çəməndəki al güllər kimi
Boz köynək içində allanır duman.

Dan yeri körüklü misgər dükəni,
Buluqlar qızarmış mis parçasıdır.
Şuşa – gözəlliyyin qədim dəstanı
Bəlkə sənətkardan söz açasıdır.

Sürünün dalınca yeriyən çoban
Ecazkar neyində şikəstə çalır.
Yanğılı ürəyi əriyən çoban
Havanı gah zildə, gah pəsdə çalır.

Qarlı zirvələrə qığılçım təki
İşıqlı ulduzlar saçır asiman.
Yalçın qayalarda yapincım təki
Naxışlı çətrini açır asiman.

Ay işığında da yumşaq otların
Qoynunda dincəlir yorğun qonaqlar.
Tarin simlərindən axan notların
Səsini əks edir ayna bulaqlar...

Bir axşam Balaşla Şuşa haqqındakı təəssüratlarımızı bülüdükk. Yeməkdən sonra yatağımıza girdik. Otaq soyuq olduğuna görə mən yorğana bürünüb yattım. Gecə yarısı məni xəyal yuxudan oyatdı. Bəli! Nə səs, nə külkək oyatmadı. Ancaq xəyal oyatdı. Sanki yataqda burnuma Qaradağın ətri gəldi. Axı gecələr Qaradağla Qarabağ nəfəs-nəfəsə yatır. Biri Arazın o tayında, biri də bu tayında bir-birindən nigaran uyuyur. Mən elə yatağımın içində narahat-narahat düşündüm ki, görəsən bu zorla bir-birindən ayrılmış doğma torpaqlar yenə birləşəcəkmi? Birləşəcəksə, haçan birləşəcək? Bu zaman qulağıma qətiyyətlə dolu bir səs gəldi: – Birləşəcək! Mütləq birləşəcək! Ay həmişə hilal olmaz, bədrənlənər də! Unutma ki, Ayın bədrənlənməsini yaşayanlar görür!.. – Bu inamin tanış səsi idi. Yatağimdən qalxıb geyindim. Balaşı oyatmayım deyə, yavaşça eyvana çıxdım. Nə yaxşı ki, duman çəkilmişdi. Ay doğmuşdu. Sanki eyvanın qarşısındaki ağacların yaşıl yarpaqlarına süd çilənmişdi. Eyvanda əyləşib qələm-dəftərimi qoltuq cibimdən çıxartdım. Elə Ay işığında “Yaşayanlar görəcəkdir” adlı şeirimi yazdım:

Qarabağın yaylağını
Meşə örtmüş duman kimi.
Mən gəzirəm qucağını
Bir vəfali mehman kimi.

Qardaş kəndi çiçək-ciçək,
Növraqından doymur ürək.
Həyat şirin, ömür gödək,
Günlər keçir karvan kimi.

**Torpaq ana, bahar çağɑ,
Sürü qalxır yaşıl dağɑ...
Üfüqlərə baxa-baxa
Çoban gülür dövran kimi.**

**Dodağında dinəndə ney,
Bir rübaba dönür hər şey,
Nəğmə deyir sanki yer-göy,
Bir yanıqlı kaman kimi.**

**Parçalanmış ana torpaq,
Bu Qarabağ, o Qaradağ...
Lal sərhəddə Araz ancaq
Haray çəkir insan kimi.**

**Əhər qızı gözü yaşılı,
Dağlar uca, yollar daşlı...
Yenə dərdim həddən aşdı,
Dalğalandı ümman kimi.**

**Bir yaranmış Azərbaycan!
Ayırsa da onu zaman,
Görəcəkdir hər yaşıyan
Bu ölkəni bir can kimi.**

**O vaxt mən də səhər-axşam
Bu torpaqdan alıb ilham,
Saz götürüb söz qosaram
Bizim aşiq Cavan kimi...**

Sanki səhər mənzilinə doğru irəliləyən Ay dumanın axşamdan Şuşadan yox olduğunu haradansa Günəşə bildirmişdi. Günəş Şuşaya qızıl təbəssümlə gəlmışdı. Mən çay-çörəyimi yedikdən sonra şəhərin yastı daşlar dö-

şənmiş enişli-yoxuşlu küçələrində maraqla dolaşirdim. Birdən tanış, doğma, məhrəm bir mahnı eşitdim. “Qaragilə” mahnisini! Mən bu mahnını Təbrizdə dəfələrlə riqqət içində dinləmişdim. Bu tayda isə ilk dəfəydi eşidirdim. “Qaragilə” qanad çala-çala yanına gəlmək istəyirdi. Dayanıb divara söykəndim. “Qaragilə”ni gözlədim. Ancaq o gəlmədi. Sanki “Qaragilə”ni oxuyan qız mənim Təbrizdən gəldiyimi duyub mahnını tamam cillalamamış buraxmadı. Sən demə, insan düşünəndə xəyalındakını görürmüş, ətrafindakını yox. Sanki Təbrizdən çıxıb Təbrizə qayıtmışdım. Qız “Qaragilə”ni kəlmə-kəlmə dinləyənin iliklərinə hopdururdu. Qəribədir. Dinləyən ağrıdan inləsə də, yenə “Qaragilə”ni qulaqlarına təpirdi. Mahnı qurtardı. Qızı görmədim. Görsəydim, “Qaragilə”yə görə qardaş məhəbbətilə gözlərinin qara gilələrindən öpərdim...

Mən dənizin qayalı sahilində dayananda hər dəfə dənizə doğru yürüyən dalğaya çox baxmışam. Dalğa istədiyinə nail olanda hədəfin başından qürurla aşib sahilə töküür. İstədiyinə nail olmayanda geriyə çəkilib dənizdə yox olur. Sanki mənim də ilhamım dalğadır. O, dəniz sinəmdən mövzuya doğru yürüyür. Ancaq mövzuya dəyib geri qayıtmır. Yox! O mövzunu əridə-əridə yazıya döndərməyə çalışır. Ona görə də şeirlərimin çoxunu birnəfəsə yazmışam.

Mən söykəndiyim divardan aralandım. Daha istirahət evinə getmədim. Cıdır düzünə yollandım. Xəlvət bir guşə tapıb qələm-dəftərimi qoltuq cibimdən çıxartdım. “Dağlar qızı” adlı şeirimi yazmağa başladım. Şeiri qurtaranda gördüm ki, Günəş başının üstündədir. Göy

qübbəsindən mənə məmnun-məmnun baxır. Şeiri bir dəfə sanki həm özümçün, həm də Günəşçin oxudum.

**Zirvəsinə qalxıb ulu dağların
Günəş təbəssümlə baxır Şuşaya.
Əlvan çıçəklərlə dolu dağların
Neçə-neçə ətri axır Şuşaya.**

Günəşin nurunu döşünə sağıan
Taniş küçələrdə dolaşıram mən.
Gömgöy yarpaqlardan üstümə yağan
Mirvari şəhlərə bulaşıram mən.

Hardasa bir qız da yanıqlı səslə
Oxuyur... Səsini sərin meh yayır.
Ürəyim döyüñür məhrəm bir hissə
O mehriban səsdə bir şəfqət duyur.

**“Qızıl gül əsdi,
Səbrimi kəsdi,
Sil gözün yaşın, qara gilə
Ağlama, bəsdi...”**

Sanki ayaqlarım yapışır yerə,
Həsrətə dözməkdə igidmişəm mən.
Axı, bu mahnını azı min kərə
Təbriz küçəsində eşitmışəm mən.

**Onu barla dolu yaşıl bağlarda
Qızlar oxuyardı... Hanı o günlər?
Xəyalım gəzdikcə o şən çağlarda,
Bağrimonun başında bir kaman inlər!**

**Belə vidalaşdım öz sevgilimlə,
Ölüm kölgə olub haqladı məni.
Öz eşqim, öz əhdim, öz nisgilimlə
O qızın vəfası saxladı məni.**

**Odlu ürəyiylə, qaynar hissiylə
O da vətənində bir nəğməkardı.
Könüllər oxşayan şaqraq səsiylə
Bu gözəl mahnını çox oxuyardı.**

**Hanı o? Arazdan sən soruş, ancaq
Gör necə hönkürür bir insan təki.
Gileyli çağlayan sulardan uzaq
Meşələr qaralır bir duman təki...**

**Dalğalar dalından baxan Qaradağ
Babam Səttarxanın ilk məskənidir.
Dağlardan dağlara qalxan Qaradağ
Mənim sevgilimin öz Vətənidir.**

**O dilsiz yollara baxan dildarın
Saçında dən varsa, baxtında düyün,
Könlünə təsəlli verən diyarın
Gözümdə sabahı canlanır bu gün.**

**– Dinləyin! Dinləyin! Danışır Təbriz...
Salam, doğma dilli ana torpağa!
İnsanlar azaddır, üfüqlər təmiz,
Bu səs dalğa-dalğa düşür uzağa...**

**Bayramdır... Təbrizdə böyük bir bayram!
Salon çıçəklərlə bəzənib əlvan...
Ey Qarabağ qızı! Sən də bu axşam
Şuşadan Təbrizə gəlibsən mehman.**

**Səhnədə bir bayraq açıbdır qanad,
Hüsnü ilham verir seyrə dalana.
Sən o heykələ bax! O dahi ustad
Gör nə təbəssümlə baxır salona!..**

**O şəxsi haçandır tanıyor Vətən,
Alovlu döyüşlər müzəffəridir!
Bu şəkillərə bax! Tamaşa edən
Səttarxan, Ərani, Pişəvəridir...**

**İclasda hər şəhər, hər kənd adamı
Yalnız səadətdən danışır indi.
Bu vüsal nəğməli əziz bayramı
Təbrik etmək üçün növbə sənindir!**

**Sən də danışırsan, Şuşa gözəli,
Şiş dağlar qaldırır Ayı tost kimi.
İclas qurtaranda keçib irəli
Tanışlar görüşür köhnə dost kimi.**

**Sənsə yanımıdakı qızı baxaraq
Məndən soruştursan: – Şair, bu kimdir?
Mən qara gözünə baxıb utancaq
Deyirəm: – Tanış ol, öz sevgilimdir!**

Ayağa qalxıb şeiri cibimə qoydum. Sonra istirahət evinə yollandım. Qəribə də olsa, nə Balaş, nə də mən Şuşada nə yazdığınızdan danışmırdıq. Bəli! Özümüzə apardığımız kitabları bir-birimizə oxusaq da, təzə yazdığınız şeirləri oxumurduq. Mənim şeir yüksülü günlərim siqlətli keçirdi. Özüylə sənət dünyasına Şuşa silsiləsi aparırdı.

Aradan iki gün keçdi. Günorta yeməyini yeyəndən sonra yenə Cıdır düzünə yollandım. Göydə bir çəngə bulud da yox idi. Hava elə isti idi ki, adam bilmirdi. Şuşadadır, yoxsa Muğanda. Mən Cıdır düzünün kənarındakı uçrumun başında dayanıb o taya baxırdım. O tayda dağın döşü sıldırıım qayalarla hörülmüşdü. Dağ özü boyda cəngavərə benzeyirdi. Sıldırıım qayaların arasında mağaranı andıran bir yer görünürdü. Qarşısında bir örök enində cığır ağarırdı. Haradan gəldiyi, haraya getdiyi bilinmirdi. Deyirdilər ki, o yeri Qarabağ xanı düzəltmişdir. Qəsbkarlar Şuşaya hücum edəndə xan öz adamları ilə o yerdə məskən salıb döyüşlərə nəzarət edirmiş... Birdən başımın üstündə bir qartalın uçduğunu gördüm. Mənə elə gəldi ki, qartal da mənim Şuşada qərib olduğumu duyubdur. Ona görə də havaya qalxıb ki, istidə başıma kölgə salsın. Ancaq qartal bir yerdə dayanmırıldı. Yox! O neçə-neçə yerə baş vurub yenidən havaya qalxırdı. Mən elə uçrumun kənarında əyləşib qələm-dəftərimi cibimdən çıxarddım. “Qartal” adlı bir şeir yazdım:

**Şuşada bir nəhəng qaya başında
Dayanıb baxıram yenə o taya.
Dərin bir dərə var, budur, qarşısında,
Dörd yanı göy çəmən, yamyasıl qaya...**

**Mən göyə baxdıqca gözüm qamaşır,
Havadan od yağır, dörd yanım sükut...
Nə yerdə bir sərin külək dolaşır,
Nə də göy üzündə bir tala bulut.**

Gah yerə baxıram, gah da ki, göyə,
Nə göydə bir quş var, nə yerdə adam.
Günün istisindən qorunsun deyə
Kölgədə gizlənmiş canlılar tamam.

Bircə qartal uçur səmada yalnız,
O uçur havada od uda-uda.
Mənim xəyalım tək gəzib aramsız
Bilmirəm nə isə axtarır o da...

Hər daşın dibinə, kolun içində
O hücum çəkərək diqqətlə baxır.
Bəzən dağ üstdəki yolun içində
O enir, baş çekir, yenə də qalxır.

Qartal uçur, uçur, göz qırkıb hərdən
Maraqla baxıram mən o qartala.
O göydən ayrılmır, mən isə yerdən,
Xəyala gedirəm, dərin xəyala...

Uç qartal! Uç qartal! Hara getsən də,
Buludlar olsa da oylağın sənin,
Sən bir xala dönüb gözdən itsən də,
Yenə də torpaqdır axır məskənin.

Mavi göy olsa da ucsuz-bucaqsız,
Nə bir içim su var, nə bir ovuc dən.
Bir isti yuvasız, yurdsuz, torpaqsız
Yaşaya bilmərik nə sən, nə də mən!

Sən göydə gəz, dolaş, yerdəsə iç, ye!
Torpağa borcludur canlılar tamam.
Bu torpaq olmasa yaşayarmı, de,
İstərsə quş olsun, istərsə adam!

Uç, meydan sənindir, göydə uçmağa
Mənim nə hünərim, nə qanadım var.
Yox! Yox! Mən bağlıyam ana torpağa,
Öz yolum, öz işim, öz muradım var.

Demirəm yüz illik bir ömür sürəm,
Başında ağ tükdən qarlı dağ görüm.
Yox, deyirəm az da yaşasam, nə qəm,
Kaş məna içində keçəydi ömrüm!

Sənət dünyasının asimanında
Mən də öz nəğməmlə uça biləydim.
Bir şair ömrünün son zamanında
Anamız torpağı quca biləydim!

Mən Savalanda o qədər büssür sulu bulaq görmüş-düm ki... Hər bulağın öz ləzzəti, öz şöhrəti vardı. Universitetdə şüsalı tələbə yoldaşlarından isə İsa bulağının tərifini çox eşitmışdım. Bir gün biz də istirahət evində dincələnlərə qoşulub İsa bulağına getdik. Süfrə açdıq. Doğma musiqimizi dinləyə-dinləyə nahar etdik. Sonra İsa bulağının suyundan ovuc-ovuc içdik. Mən İsa bulağına borclu qalmaq istəmədim. Qələm-dəftərimi qoltuq cibimdən çıxarıb “İsa bulağı” şeirini yazdım:

Dilsiz əsrlərin söhbətini sən
Dağlara yazırsan, İsa bulağı!
Arabir üstündə dolansa da çən,
Dövrandan razısan, İsa bulağı!

Hanı şeir deyən böyük Vaqifin,
Taleyinin üzü dönük Vaqifin,
Bəlkə bulaq deyil, müdrik Vaqifin
Nəğməli sazısan, İsa bulağı!

**Axdıqca axırsan... Çəkilmir ancaq
Ətrafindan ayaq, suyundan dodaq.
Sən də Qarabağın büssürdan parlaq
Alagöz qızısan, Isa bulağı!**

**Qavallı, kamanlı, tarlı dağların,
Sırı, əzəmətli, varlı dağların,
Dumanlı, yağılı, qarlı dağların
Ərimiş buzusan, Isa bulağı!**

**Suyun inci saçır boz dumanlara,
Həyat bağışlayır mərd insanlara.
Sən gah yaxşılara, gah yamanlara
Şığınmış quzusan, Isa bulağı!**

**Bir xalsan dağların çənəsində sən,
Yaşıl meşələrin binəsində sən.
Yox! Ana torpağın sinəsində sən
Çağlayan arzusan, Isa bulağı!**

Sentyabrın 10-da Bakıya yola düşdük. Yolda qarşımıza iri yük maşınları karvanı çıxdı. Bəzilərinə adamlar minmişdi. Bəzilərinə isə ev əşyaları doldurulmuşdu. Maşınlar neçə-neçə köç aparırdı. Biz maşınlarla maraqlandıq. Mən yoldan keçənlərdən bu qədər köçün hardan gəlib, hara getdiyini soruşdum. Dedilər Aşqabadda dəhşətli zəlzələ olub. Şəhər tamam dağlıb. Maşındakılar türkmənlərdir. Əşyalar da onlarındır. Haraya getdiklərini isə bilmirik. Mən Balaşa baxdım. O da mənə. Sonra ikimiz də təzədən təəssüflə maşınlara baxdıq. Yadıma 1946-cı il 12 dekabrda Təbrizdən çıxb Culfa-yə doğru gedən maşın karvanları düşdü. Onda da

Təbrizdə zəlzələ olmuşdu. Ancaq o zəlzələni təbiət yox, səltənət törətmüşdi. Maşın karvanlarının bəzilərinə qaçqınlar minmişdi. Bəzilərinə də ev əşyaları atılmışdı... Sonra da Təbrizdə qurulu qoyub gəldiyim mənziliimin aqibətini düşündüm. O mənzildə nələr yoxdu? Bütün döşəməni başdan-ayağa qədər örtmiş nəhəng Təbriz xalçası! Bahalı ingilis parçalarından tikdirib hələ əynimə geymədiyim dörd dəst təzə kostyum! Sonra da dəyərli məişət əşyaları... Nələr... Nələr...

Mən “Ədəbiyyat” qəzetiñin əməkdaşı olduğum üçün Bakıya çatdığınıñz günü sabahı səhər redaksiyaya getdim. Redaksiyada heç kim yox idi. Birdən telefon səsləndi. Dəstəyi qaldırdım. Tanış səs redaktoru istədi. Dedim hələ gəlməyib. Tanış səs mənə: – Əli! Sənsən? – dedi. Mən nəzakətlə: – Bəli! Mənəm – dedim. Bu dəfə səsin sahibini tanıdım. Cəfər Xəndan idı. O yumşaq kinayəylə mənə: – Balaşla səni universitetdən çıxaraqlar – dedi. Mən heyrətlə müsahibimdən: – Niyə, Cəfər müəllim? – deyə soruşdum. O yumşaq hiddətlə: – Ona görə ki, düz on gün dərsə gecikibsiz – dedi. Mənim yadıma indi düşdü ki, Cəfər Xəndan filologiya fakültəsinin dekanıdır. O daha danışmadı. Dəstəyi yerinə qoydu. Mən də dəstəyi yerinə qoydum. Sonra Cəfər Xəndanın sözlerini Balaşa çatdırıldım. Sabahı səhər dərsə getdik. Dəhlizdə tələbə yoldaşlarımız bizə heyrətlə baxdı. Biri təəssüflə: – Bəs dekanatda deyirlər ki, sizi universitetdən çıxarıblar – dedi. Danışmadıq. Mən birbaş rektor Abdulla Qarayevin yanına getdim. Əhvalatı ona danışdım. Abdulla Qarayev xərif-xərif gülümsədi. Sonra mehriban-mehriban mənə: – Gedin dərsinizi oxu-

yun – dedi. Mən Balaşın yanına qayıtdım. Rektorun sözlərini ona dedim. Sonra biz tələbələrin maraq dolu baxışları altında sinif otağına getdik...

Axşam Şuşada yazdığınış şeirləri çapa hazırladım. İki gündən sonra şeirlər mətbuat səhifələrində çıxdı. Səhər dərsə gedəndə dekanatın qarşısında Cəfər Xəndan ilə qarşılaşdım. O məni görəndə sanki üzündəki həmişəki təbəssümü bir qədər də artdı. Dekan əlimi hərarətlə sıxıb: – Şuşada yazdığınış şeirləri oxudum. Xoşuma gəldi. Səni təbrik edirəm – dedi. O məni ilkin təbrik edən oxucu idi...

EV DUSTAĞI

1949-cu ilin ortaları idı. Kitabımın işindən ötrü “Azərnəşr”ə getmişdim. Bir az sonra Səməd Vurğun da gəldi. Hamıyla mehribanlıqla görüşdükdən sonra mənə: – Sizin “Azərbaycan” qəzetində “Bakının işıqları” adlı bir şeir oxudum. Xoşuma gəldi. Deyəsən səninkidir – dedi. Mən utana-utana: – Bəli! – dedim. Səməd Vurğun mənə dedi ki, sən Bakının işıqlarının rəmzi mənasını yaxşı tapıbsan. Sonra təvazökarlıqla əlavə etdi ki, necə olub ki, biz indiyə qədər bu mənanı duymamışıq. Doğrudan da onlar adı işıqlar deyil. Zəmanəmizdə işıqlar da bir məqsədi aydınlaşdırmalıdır! Mənim bu şeirimdə deyildirdi ki, Bakının işıqları yalnız doğma şəhər üçün yandır. Yox! Onlar sərhədlərdən keçib Şərq ölkələrindəki küçələri, meydanları, salonları dolaşır. Ağ əllərilə imperialistlərin hazırladıqları fitnələrin qara örtüyünü qaldırır. Dünyaya ağlıq etmək xülyasına düşən cahangirləri

bəşəriyyət qarşısında ifşa edir. Yoxsulların yastı daxmalarının qara köynəyini şəfəq selində yuyur. Vətənpərvərlərin zəfərə doğru uzanan döyüş yolunu nurlandırır. Mən Səməd Vurğuna dedim ki, şeir qəzətdə ixtisarla verilmişdir. O şeirin bütünlüklə çap olunmasını məsləhət görərək bu barədə “İnqilab və mədəniyyət” jurnalının redaktoru Mehdi Hüseynlə danışacağını dedi.

“Bakının işıqları” bütünlüklə jurnalda çap olundu.

**Qürub çağı, Günəş batır, şəfəq qaralır,
Kölgələrin arxasında itir uzaqlar.
Yaraşıqlı küçələrə ağ yollar salır
Əzəmətli binalarda yanın cıraqlar.**

**Bakı nəhəng, yollar geniş, lampalar iri,
Yer də, göy də işıqlarla bəzənir tamam.
Dostlar, mən də xoşbəxtəm ki, onlardan biri
Mənim könül otağında yanır hər axşam...**

**Sahilin ağ lampaları kəhkəşan kimi
Qanad çalan ləpələrə min kəmənd atır.
Ay da solğun haləsindən utanın kimi
Buludların arasında görünür, batır...**

**Ta qədimdən asimanın ağ şamlarının
Bir nağılı, əfsanəsi, rəvayəti var.
O xəyaldır, indi Bakı axşamlarının
Öz aləmi, öz cəlali, öz şöhrəti var.**

**“Min bir gecə” aşıqləri görmədi, heyhat,
Öz ömründə bu günləri, bu axşamları.
Ürəyi şad, fikri geniş, istəyi azad
Küçələrə siğışmayan izdihamları...**

Bax! Avtolar, tramvaylar dayanır daha,
Gecə keçir, şəhər susur, dəniz dincəlir...
Az qalsa da, çox qalsa da doğan sabaha,
Fəqət yenə hər otaqdan bir işiq gəlir.

Odur, sənət sevgisiylə bir gənc bəstəkar
Yenə açır ilhamının xəzinəsini...
Fikri səyyar, əli çevik, könlü bəxtiyar,
O yaradır xoşbaxlığın təranəsini.

Şair masa arxasında xəyala gedir,
O can atır tez qurtarsın öz dastanını.
Min eşq ilə, min həvəslə tərənnüm edir
Öz əsrinin alnı açıq qəhrəmanını...

Odur, qəşəng, yaraşıqlı məktəbli bir qız
Kitablardan ayırmayırla nəzərlərini.
Ürəyində dönə-dönə oxuyur yalqız,
Dahilərin məna dolu əsərlərini...

Bir rəssam da öz fikrilə, öz baxışıyla
İstiqlalın sarayına açır pəncərə.
Öz firçası, öz boyası, öz naxışıyla
Çəkir böyük gələcəkdən gözəl mənzərə.

Öz evində rahatlanıb cavan bir fəhlə
Yenə radio cihazını qurur əliylə.
Burda hamı şad yaşayır... Hər kəs fərəhlə
İstiqlala çıçır açır öz əməliylə.

Bu işıqlar ilk axşamdan bir səyyar təki
Dağlar keçir, düzlər gəzir, üfüqlər aşır.
Səadətin ilk yolcusu bir qatar təki
Qoca Şərqi başdan-başa gəzib-dolaşır.

Bu işıqlar köynəyini yırtıb zülmətin
Gecənin kor gözlərinə qığılçım saçır.
Bu işıqlar hər fəsadın, hər cinayətin
Üstündəki boz pərdəni əliylə açır...

Bax, Tehranin səhnəsində sözür bir “mələk”,
Əyləndirir Vaşinqtondan gələn “qonağı”.
Məclis şimal göylərində bir işiq görçək
Pəncərənin örtüyünü salır aşağı...

Qahirənin küçəsində kimdir o “qonaq”?
Qoca lordun hər gecədə dəyişir donu.
O, fəlakət dəllalıdır... O bilmir ancaq
Bu işıqlar addım-addım izləyir onu...

Səhənd üstə şəfəq söküb, kölgə düşüncə,
Təbriz oğlu alnında qəm qırışqları,
Barmaqlığın arasından görür hər gecə
Uzaqlara nur dağdan bu işıqları...

Dostlarisa ayrılaraq öz sirdəsindən,
Vətən deyə sığınmışdır qarlı dağlara.
Qürub çağrı bir yosunu qaya başından
Min həsrətlə dönüb-baxır bu çıraqlara.

Yuxudadır Abadanın neft mədənləri,
Cərgə-cərgə düzülmüşdür köhnə çadırlar...
Kimlər salmış o yurdları, o məskənləri?
Orda kimlər dincəlirlər, kimlər yatırlar?

O lövhəyə nəzər salsa naşı bir insan,
Deyər: Göyün dumanıdır, yerə çökübdür.
Ya da hava dalğa-dalğa soyulan zaman
Uzaqlara köçən quşlar qanad tökübdür.

**Xeyr! Xeyr! Onu quran insan oğludur,
Nə həyatı xoşa gəlir, nə mənzərəsi.
Soyuqda da, istidə də “mənzili” budur,
Onun da nə divarı var, nə pəncərəsi.**

**Yağış yağır... Ocağında nə alov, nə od,
Körpəsinin bələyini isladır damcı.
Öz haqqını istəyəndə onu söyür lord,
Kürəyini təpikləyir əlində qamçı...**

**O cənabın cibi dolu, geyimi təzə,
Fəhləninsə paltarında min yamağı var.
O, ərbaba qara qızıl çıxarır üzə,
Özününsə nə çörəyi, nə çirağı var.**

**Yenə hansı çadırdansa ana naləsi
Pərdə-pərdə ucalaraq ürək yandırır.
Bu vaxt Şimal ulduzunun ilkin şöləsi
Körpəsinin yanağını işıqlandırır...**

**Bəs o kimin torpağıdır? Boz daxmasında
Yaraşıqlı bir gözəl var, uzanmış yaziq.
Onun dərdli sinəsində, tünd simasında
Gecə yarı səxavətlə yanır bu işıq...**

**Ey səadət işıqları! Yatmış cahanın
Göylərində hər zərrəniz min ülkər olsun!
Bəlkə neçə sərdabənin, neçə zindanın
Xərabəsi üzərində bir şəhər olsun...**

Bir gün Yazıçılar İttifaqına getmişdim. Dəhlizdən keçəndə gördüm ki, bir otaqda Səməd Vurğun genç şairləri başına yığıb nə haqdasa danışır. İçəri girib salam

verdim. Səməd Vurğun salamımı aldı. Mən şeirimi jurnalda bütöv çap etdiriyinə görə ustad şairə öz minnətdarlığını bildirdim. O gülümsədi. Sonra gənc şairlərdən birini Yazıçılar İttifaqının mətbuat saxlanan otağına göndərdi ki, o jurnaldan birini gətirsin. Gənc şair gedib jurnalı gətirdi. Səməd Vurğun jurnalı vərəqləyib “Bakının işıqları”nı tapdı. Sonra oxumağa başladı. Ustad şair hər bənddən sonra mənə əhsən dedikcə alnímdakı xəcalət tərinin sayı da artırdı. Bəli! Mən Səməd Vurğunun məni səmimiyyət dolu sadəliklə tərifləməsindən utanırdım. O, şeiri oxuyub qurtardıqdan sonra jurnalı büküb sual dolu gözlərini mənə dikdi: – Əli, sən bu şeiri onüçlüklə yazıbsan. Heç bilirsən bu vəzn nəyi xatırladır? – dedi. Mən etirafla: – Xeyr! Yoldaş Səməd. Bilmirəm – dedim. Səməd Vurğun qətiyyətlə mənə: – Bu vəzn sakit səhrada gedən zinqrovlu dəvə karvanının ləngərli avazını xatırladır. Həm də şeirimizdə təzədir – dedi. Mən onun bu bənzətməsini məmnuniyyətlə təsdiq etdim. Axı o son poemalarında bu vəzndə bir-birindən sanballı misralar yaradırdı. “Bakının işıqları” isə mənim bu vəzndə yazdığını ilk təcrübəm idi. Bir daha böyük sənətkara öz minnətdarlığını bildirib otaqdan çıxdım...

Günlər keçdikcə mən də universitetin yolunu ağartdım. Məlahətlə yarımcıq sevgi dastanına yeni-yeni fəsillər yazdım. Ancaq sən demə, biz bunu nə qədər hərarətlə yazsaq da naşiymişiq. Deyə bilərlər sən ki, o tayda öz odlu baxışlarınlə hər şeyə dərindən nüfuz etməyi yaxşı bacarırdın. Bəs necə oldu ki, bu tayda naşı oldun. Mən də deyərəm ki, o tay öz məskənim idi. Nəinki həyatına, hətta havasına da bələd idim. Bu tayda

isə qərib idim. Naşılıq da ki, qəribliyin yol yoldasıdır... Məlahət isə təcrübəsiz bir qız idi. Mənə ilk sevgi məktubunu yazanda cəmi 18 yaşı vardı. Belə bir məsəl var: Qazan deyir mən qızılam, çömçə deyir içində bullanıram. Yəni içindəkiləri bilirəm. Doğrudan da bilir. Ancaq sevgidə belə deyil. Sevgi alov dillərindən hörülmüş toruyla sevənin gözlərini elə hörür ki, o heç içində yaşadığı mühiti də yaxşı görə bilmir. Bəli! Sevgi ehtirasla sevəni kor da edir...

Payızın soyuq günlərinin birində Məlahət dərsdə mənə dedi ki, dərsdən sonra gedək dəniz sahilinə. Sənə sözüm var. Dedim gedək. Biz dərsdən sonra dəniz sahilinə getdik. Hava soyuq olduğuna görə əyləşmədik. Ağacların arasında yanaşı gəzindik. Məlahət ağlaya-ağlaya dedi ki, evdə məni gözümçixdiya salıblar. Anam mənə ağızına gələni deyir, təhqir edir. Daha o evə getməyəcəyəm. Sənin yanında qalacağam. Sən də bil ki, Hacı Məqsəd mənim doğma atam deyil. Deyirlər ki, doğma atam Hacı Məqsədin zavalına gəlib. Hacı Məqsəd atamı aradan götürdükdən sonra anamı alıb. Məlahətə dedim bəs sən bu əhvalatı mənə niyə əvvəl deməyibsən? Dedi ki, qorxurdum məni atasan. Belə cəncəlli sevgidən əl çəkəsən...

Biz dəniz sahilindən mənim mənzilimə gəldik. Məlahətlə məsləhətləşdik. Əlbəttə, biz belə tələsiklikdə əməlli-başlı toy edə bilməzdik. Ancaq heç olmasa yün-gülvari bir məclis düzəltməliydik. Axı mən oğlan idim. Məlahət də qız idi. Demək istəyirəm ki, toyla evlənməliydik. Məlahət mənzildə qaldı. Mən gedib dostlarımıla məsləhətləşdim. Təcili bir qədər pul düzəltdim. Təqri-

bən otuz nəfərlik bir məclis üçün nə lazımdısa, aldım. Dostlarımı o məclisə dəvət etdim. Tələbə yoldaşlarımlı da çağırdım. Dostlarımdan kimsə üçlükdən ibarət bir musiqi dəstəsi də gətirdi. Qonşumuz böyük otağını mənə verdi. Axşam qonaqlar gəldi. Məclis başlandı. Qonaqlar yedi, içdi. Sağlıqlar dedi. Ancaq məclisdə çağrılmamış bir qonaq da vardı. Bu, kədər idi. Özü də yuxarı başda mənimlə Məlahətin arasında əyləşmişdi. Bizi sevinməyə qoymurdu. İkimiz də pərt idik. Doğrudur, mən bu diyarda qərib idim. Axı Məlahət qərib deyildi. Ailəsinin qayğısının əhatəsində idi. İndi bu əhatə elə dağıdılmışdı ki, bir iz də qalmamışdı. Məclis təzəcə qızışmışdı ki, məni də, Məlahəti də o biri qonşunun evinə çağırıldılar. Bu çağırış ürəyimizdə heyret doğura bilmədi, getdik. Onsuz da məclisdə səksəkəli əyləşmişdik. Nəsə bir həyəcanlı hadisə gözləyirdik. Evə girəndə gördüm ki, Qulam Yəhya stulda əyləşib qonşu ilə nəsə danışır. Salamlaşdıq. Qulam Yəhya arxamca gələn Məlahəti yanına çağırıldı. Məlahət gedib Qulam Yəhyanın yanında nəzakətlə ayaq üstdə dayandı. Sanki fərman gözləyirdi. Ancaq Qulam Yəhya üzünü mənə tutub məsləhətlə: – İndi ki, siz bir-birinizi istəyirsiniz, qoy Məlahəti aparım evlərinə. Ailəsi hazırlıq görsün. Elə adətilə toy olsun. Sonra evlənin. Yoxsa Məlahətin ailəsi xəcalət çəkər. Elə sizin özünüz üçün də yaxşı olmaz. Mən buraya həm özüm gəlmişəm, həm də göndəriblər. Yuxarıdakıların da bu məsələdən xəbəri var. Ona görə də bu toyu bir növ səssiz-səmirsiz etmək olmaz. Sən həm şairsən, həm də fədai. Mən də fədai başçısıyam. Sənə əmr edirəm ki, dediklərimi yerinə yetirəsən – de-

di. Mən qətiyyətlə Qulam Yəhyaya: – İndi ki, söhbət rəsmiləşdi, mən sənin dediklərinlə razıyam. Ancaq Məlahətdən rəyini soruşun – dedim. Qulam Yəhya bu dəfə üzünü Məlahətə tutub: – Qızım, sən nə deyirsən? – dedi. Məlahət mənə baxıb ciddiyətlə: – Yox! Əmi, mən bir də o evə qayıdan deyiləm! – dedi. Qulam Yəhya çox dedi, Məlahət az eşitdi. Ancaq Qulam Yəhyanı bizim yanımıza göndərənlər cavab gözləyirdi... Həm də Qulam Yəhya məsləhətinin daha da ucuzlaşmağından çəkinib ayağa qalxdı. Sonra heyrətlə Məlahətə baxıb getdi. Sanki məclisin babat hərarətini də özüylə apardı. Məclis daha da soyudu. Gecə yarısı məclisdəkilər səmimiyyət dolu sözlərlə bizə xeyir-dua verib dağıldı. Biz də yerimizdən qalxıb mənim mənzilimə getdik...

Sabahı həm dostlar, həm də tələbə yoldaşlar yanımıza gəldilər. Yemək-içmək hazırladılar. Xudmani bir süfrə açdılar. Yedik-içdik. Gecəki hadisəni unutmağa çalışdıq. Axşama yaxın qonaqlar getdi. Biz ikimiz qaldıq. Gecə yarı qapı döyüldü. Mən heyrətlə yatağımdan qalxıb qapiya sarı getdim. Qapını açdım. Qarşısında qara pləş geymiş iki ortayaşlı adam dayanmışdı. İkisi də cüssəli idi. Biri əlindəki kiçik vərəqi mənə uzatdı. İşığı yandırıb vərəqə baxdım. Çağrış vərəqi idi. Məni sabah səhər saat 10-da OVİR-ə (Viza və icazə şöbəsi) çağırırdılar. Biz mühacir olduğumuza görə pasportumuza OVİR-də vaxt qoydururduq. Bildim ki, vərəqi gətirənlər orqan işçiləridir. Qətiyyətlə: – Yaxşı! Gələrəm – dedim. Onlar getdilər. Qapını bağladım. Məlahət oyaq idi. Təşvişlə əlimdəki vərəqə baxıb: – O nədir elə? – dedi. Dedim ki, çağrış vərəqidir. Məni sabah səhər

OVİR-ə çağrırlılar. Məlahətin narahatlığı daha da artdı. Sən demə, o öz atalığını yaxşı tanıymış. Mən isə bundan sonra tanımalıymışam. Məlahət səhərə qədər yatmadı. Mən də yatmadım. Səhər çay-çörəyimi yedikdən sonra əsl o taydan olan qonşumuz Nobarı çağrırib Məlahətin yanında qoymadım. Özüm OVİR-ə getdim. Məni bir otağa apardılar. Burda yenə iki nəfər ciddi davranışlı adam var idi. İkisi də cüssəli idi. Bildim ki, orqan işçiləridir. Biri mizin kənarında əyləşdi. Mizin üstündə qovluqlar, kağızlar, qələmlər vardı. Məni də qarşısında əyləşirdi. Bu adam azərbaycanlı, o biri rus idi. Özü də əyləşmirdi. Ayaq üstdə gəzə-gəzə mənə rusca suallar verirdi. Biz bu taya təzə gəlmışdik. Ona görə də rus dilini yaxşı bilmirdim. Sualların bəzilərini çətin başa düşürdüm. Bu zaman qarşısında əyləşən adam o sualları tərcümə edirdi. Mən cavab verirdim. O da yazırıdı. Ümumiyyətlə, ayaq üstdə gəzən adamın suallarına verdiyim cavabların hamısını qarşısında əyləşən adam neçə-neçə vərəqə yazıb qovluğa yığırdı. Hacı Məqsəd mənim haqqımda dərin axtarış apartdirmişdi. Bəs neçə?! Özü də bir gecənin içində! Axi polkovnik Hacı Məqsəd Dövlət Təhlükəsizliyi Nazirliyində istintaq şöbəsinin rəisi idi. Hər şey öz əlində idi. Mənim atam, anam, dayım, xalam, əmim o taydan bu taya gəlmışdlər. Sonra bəziləri bu tayda vəfat etmişdi. Bəziləri isə o taya qayıtmışdı. Mən özüm də Bakıda anadan olmuşdum. Nahar zamanı ayaq üstə gəzən adam dedi ki, əgər acıbsansa çıx mağazadan bir şey al, ye! Ayağa qalxıb otaqdan çıxdım. Mağazadan bir bulka alıb dışımə çəkdirdim. Elə bu zaman Mirəli Mənafinin OVİR-in ətrafin-

da hərləndiyini gördüm. Ürəyimdə Mirəlinin dostluq sədaqətini alqışladım. Bildim ki, narahat olub dalımcə gəlib. Ancaq Mirəlinin gözlərindən yayınmağa çalışdım. Əgər biz görüşsəydik bəlkə də otaqdakılarda şübhə oyadardıq. Bulkani yeyəndən sonra otağa qayıtdım. Sual-cavab yenidən başlandı. Hacı Məqsədin işçiləri bircə günün içərisində mənim bütün nəslimin tərcüməyi-halını diqqətlə, sətir-sətir öyrənmişdi. Ancaq məni ləkələmək üçün heç bir bəhanə tapmamışdı. Axı büllur çəsmədə nə ləkə? Mən suallara cavab verə-verə pəncərədən küçəyə baxırdım. Mirəli hələ də OVİR-in ətrafında hərlənirdi. Axşam düşəndə məni buraxdırılar. Küçəyə çıxdım. Daha Mirəlini görmədim. Tələsik evə gəldim. Ömür dostlarım, sənət qardaşlarım, tələbə yoldaşlarım mənim evimə yiğilmişdi. Ancaq ev təlatümə düşmüş gəmiyə bənzəyirdi. Hamı narahatdı. Evdəkilər məni görçək: – Gəldi! Gəldi! – deyə qışqırdılar. Elə qışqırdılar ki, sanki o taydakı qohumlara da eşitdirmək istədilər ki, mən sağ-salamat evə qayıtmışam. Mən hör-mətlə hamiya salam verib Mirəlini bağrıma basdım. Dostumun üzündən qardaş məhəbbətilə öpdüm. Sonra qulağına piçıldadım: – Sağ ol! Sədaqətini gördüm. – Mirəli heyrətlə mənə baxıb güldü. Bir söz demədi. Bil-di ki, mən onu narahat-narahat OVİR-in ətrafında firlananda görmüşəm. Məlahət elə tutulmuşdu ki... Sanki baharçıayı olsa da payız buluduna dönmüşdü. O bilirdi ki, məni bu çağırış zəhmətinə salan özüdür. Yoxsa mən hara, orqan hara? Məgər sevişənlərin tale yolu orqandan keçməlidir? Qonaqları miz başına dəvət etdim. Əyləşdik. Çay içdik. Söhbət etdik. Ancaq OVİR-də ke-

çirilən sual-cavabdan bir kəlmə də danışmadım. Tapşırılmışdalar ki, bu haqda heç doğma adamina da bir söz deməməlisən. Gecədən xeyli keçmiş qonaqlar getdi. Biz qaldıq. Məlahət səmimiyyət dolu etirafla mənə: – Mən bilirdim ki, sevgimin sonu belə olacaq... Hacı Məqsəd anama demişdi ki, əgər qızın o “iranlı”dan əl çəkməsə mən o “iranlı”nı dünya işığına həsrət qoyacağam – dedi. Məni dəhşət bürüdü. Düşündüm ki, işə bax! Mən o tayda işıqlı həyat uğrunda döyüşürdüm. Bu taydakı “işıqlı həyatda” işə özüm işığa həsrət qalmalıymışam. Nə var, nə var, Hacı Məqsədin qızlığı məni sevir. Bəlli! Qızı yox, qızlığı! Bu sevgi işə sanki adı sevgi deyil, tufandır. Hacı Məqsədin mövqeyini dağda bilər. Qəribədir ki, o məni azərbaycanlı yox, iranlı sayırm. Özümün də siyasi mühacir olduğumu unudur... Nəyə görə? Guşa şöhrətinə xələl gətirəcəyimə görə! Bəs hanı yüksək rütbəli bir orqan işçisinin “dünya inqilabçıları qardaşdır”, “Sevgilər azaddır”, “Qonaqlar əzizdir” iddiaları?

Səhər çay-çörəyimizi təzəcə yemişdik ki, qapı döyüldü. Qapını açdım. Şişman bir adamlı qarşılaşdım. Yaraşıq yalnız qadınlara deyil, kişilərə də gərəkdir. Yaraşıq adamın bəlkə də birinci sərvətidir. İncəlik də, həssaslıq da, mehribanlıq da yaraşıqdır. Təbəssüm işə yaraşıqlar yaraşığıdır! Bu adamın işə zəhmlı baxışlarından dəhşət yağırdı... Qapı döyüldən səksəkəyə düşən Məlahət gəlib arxamda dayanmışdı. O qulağıma piçildəki ki, bu Hacı Məqsəddir. Mən Hacı Məqsədi görməmişdim. Ancaq belə heyvərə olduğunu da təsəvvürümə gətirmirdim. Qapının ağızından yana çəkildim. Hacı Məqsəd salamsız-kəlamsız evə girdi. Sonra keçib Mə-

lahətin qolundan yapışdı. Hökmlə Məlahətə: – Gedək! – dedi. Məlahət hiddətlə Hacı Məqsədə: – Mən sənini-lə getməyəcəyəm! Get nazirinə de ki, mən sənin qızın deyiləm – dedi. Hacı Məqsəd Məlahəti zorla aparmaq istədi. O atalığına müqavimət göstərdi. Daha durub bu mənzərəyə laqeyd baxa bilmədim. Məlahəti Hacı Məqsədin caynaqlarından qoparıb çıxardı. O gedib çarpaçının qırağında əyləşdi. Sonra tövşüyə-tövşüyə mənə baxdı. Mən stul çəkib qəzəblə Hacı Məqsədə: – Əyləşin. Nahaq yerə əlləşməyin. Mənim tabe olduğum təşkilatdan bir adam gəlməyincə siz bu evdən heç nə apara bilməyəcəksiniz – dedim. O əyləşdi. Dəsmalını çıxarıb alnının tərini sildi. Birdən Məlahətin ürəyi keçdi. Tez Nobarı çağırıldı. O gəldi. Məlahəti çarpayıda uzandırdı. Gah şərbət verdi, gah da ki, dərman. Haçandan-haçana Məlahət özünə gəldi. Bu zaman Məlahətin dayısı da qapıda göründü. Hacı Məqsəd Qulam Yəhyanın telefon nömrəsini ona verdi. Dedi ki, get zəng vur. Qoy Qulam Yəhya gəlsin. Danışaq. Məlahətin dayısı getdi. Yarım saatdan sonra Qulam Yəhya gəldi. Görüşdük. Danişdiqu. Hacı Məqsəd də, Qulam Yəhya da dedi ki, Məlahət hələlik öz evlərinə qayıtsın. Hazırlıq görülsün. Sonra toy olsun... Məlahət bu vədədən sonra ürəyi istəsə də, istəməsə də atalığının yanına düşüb getdi...

Təzə gəlini dərsə buraxmadılar. Bəli! Məlahət ev dustağı oldu. Aradan günlər keçdi. Bir gün Qulam Yəhya məni çağırıb dedi ki, Hacı Məqsəd sıfariş göndərib. Balaş Azəroğlunu, Mədinə Gülgünü, Hökümə Billurini götürüb məsləhətləşmək üçün Hacı Məqsədgilə gedə-

cəyəm. Mən öz daxilimdə sevindim. Daha doğrusu, Məlahətə yazığım gəldi. Axı o, taleyinin necə həll olunacağı günü səbrsizliklə gözləyirdi. Qulam Yəhyagil getdi. Mən də Balaşla Mədinənin qaldığı yataqxanaya gedib necə cavab gətirəcəklərini intizarla gözlədim. Demək olar ki, üç saatda yaxın bir müddətdə otaqda elə var-gəl etdim. Heç əyləşmədim. Nəhayət, Balaşla Mədinə gəlib çıxdı. Balaş danışmadı. Mədinə dedi ki, Hacı Məqsəd bu hadisədən sonra Məlahətin rayonda milis şöbəsi rəisi işləyən dayısını çağırtdırıb. O da söhbətimizdə iştirak edirdi. Qulam Yəhya bizə yolda dedi ki, Məlahətə deyəcəyəm ki, Əli Tudənin o tayda nişanlısı var. Səni alsa da sonra saxlaya bilməyəcək. Siz də ona belə deyərsiniz. Bu, yuxarıdakıların məsləhətidir. Dogrudan da Qulam Yəhya Məlahətə elə belə də dedi. Məlahət isə fəryad qoparıb Qulam Yəhyaya qətiyyətlə: – Siz yalan deyirsiniz. Əli Tudənin o tayda heç bir nişanlısı yoxdur! Mən özüm ondan dönə-dönə soruşmuşam. O da həqiqəti deyib. Mən Əli Tudəni yaxşı tanıyıram. O yalançı deyil – dedi. Biz isə susurduq. Qulam Yəhya ilə Məlahətin inadlı mübahisəsinə həyəcanla qu-laq asırdıq. Biz durub gələndə Məlahət başıaçıq, ayağı yalın arxamızca yürüdü. O da bizimlə qapıdan dəhlizə çıxmaq, sonra da sənin o tayda nişanlın olub-olmamasını sənin özündən soruşturmaq üçün yanına gəlmək istədi. Ancaq bu anda Məlahətin dayısı bacısı qızını arxadan qucaqladı. Məlahət əllərini atıb qapının çərçivələrindən yapışdı: – Məni buraxın! Mən bu məsələni Əli Tudənin özündən soruşturmaq isteyirəm! – deyə haray qopardı. Qapıda faciəli bir səhnə yarandı. Mədinə söh-

bətini qurtardı. Mən danışmadım. Ancaq çəkdiyimi içəridə çəkdirdim. Axı hər şeydən əvvəl mən də insandım, Məlahət də! İnsanın faciəsinə acımasa insan adlanmağa layiq deyil! Səssiz-səmirsiz geyindim. Yoldaşlarımıla da başımla xudahafızlaşdım. Dünənki evimə, bugünkü mənzilimə getdim.

Yenə günlər keçdi. Ancaq yenə Məlahət dərsə gəlmədi. Bir gün poçtalyon mənə bir məktub gətirdi. Məlahətdən idi. Açıb oxudum. Yanğılı-yanğılı yazırıdı: “Məni dayım o gecəki söhbətdən sonra rayona gətirdi. İndi dayımgildə qalıram. Daha doğrusu, dayımgil məni nəzarətdə saxlayır. Xarici aləmlə əlaqəm tamam kəsilmişdir. Nə mən kimsəyə məktub yaza bilirəm, nə də kimsə mənə məktub yaza bilər. Bu məktubu da sənəxalam yola salmışdır. Aramız yaxındır. Elə məhrəmik ki, sanki iki bacıyıq. Xalamın da ilk sevgisi uğursuz olub. Bəli! Talelərimizin dumanlı yolları bir ünvana gedir. Ona görə də bir-birimizi dərindən duya bilirik”.

Bəzən insan öz evində də dustaq olur. Bəli! İnsanın öz evi də zindana dönə bilir. Ancaq fərq ondadır ki, evinin otaqlarının açarları öz əlində, zindanın kameralarının açarları isə gözətçilərin əlində olur... Ancaq Məlahət nə öz evində, nə də zindanda dustaq idi. Yox! O nəzarətçilərin diqqət mərkəzində sükuta dalmış dayısı evinə salınmışdı...

Məlahətin göndərdiyi məktubları alıb üst-üstə yiğirdim. Əlimdən daha nə gələ bilərdi? Mən də Məlahətin yazdığı ünvana məktublar göndərirdim. Ancaq gündə asanlıqla bir şeir yazsam da Məlahətə göndərdiyim məktublarda ümidverici bir sətir də yazmaqdə çətinlik

çəkirdim. Məlahətin sevgisi daşda bitən gül olmaliydi. Bu da həqiqət deyildi, xülya idi. Qarşidan günlər gəlirdi. Ancaq qanadlarında Məlahətin nisgilli şeiriyyətlə dolu məktublarını da gətirirdi... Mən məktubları düşüne-düşünə oxuyurdum. Axı həyatda nəşənin də, əzabın da sonu olur. Qəribədir. Dünyada heç kim nəşənin sonunu istəmir. Ancaq əzabın sonunu intizarla gözləyir. Məlahət də səksəkəylə öz əzabının sonunu görmək istəyirdi...

Mənə göndərdiyi son məktubunda yazırıdı: “Bəzən sənətkarlar dərd çəkməkdə ürəyi böyük bir əsərin qəhrəmanına çevirirlər. Halbuki həyatda faciələrdən yoğrulmuş hadisələrlə dolu səhnələri ilk dəfə göz görür. Demək ilk həqiqət ağrılı dərdi çəkən də göz olur. Nəhaq deməyiblər ki, qulağınla eşitdiyinə yox, gözünlə gördüğünə inan! Ürəyin dərd çəkdiyini kim görüb? Heç kim! Ancaq gözün dərd çəkdiyi ilk baxışdan bilinib. Üstəlik ürəyin də dərd çəkdiyini göz car çəkib. Ancaq harayla yox, sükutla... Nə gizlədim. Mən sənin özündən əvvəl gözlərini sevmişdim. Sənin gözlərin mənə çox şeylər deyirdi. Gözlərinin dediklərini sözlə ifadə etmək mümkün deyil. Sənin gözlərinin dəyəri yalnız iriliyində, qaralığında, parlaqlığında deyildi. Yox! Çox şeylər deməyində idi. Bəli! Sənin gözlərin qeyri-adi gözlər idi. Mən yaşına görə az gözlər görməmişəm. Amma o gözlər məni özlərinə cəlb edə bilməmişdi. Sənin gözlərin məni özlərinin tilsimli dərinliklərinə çəkən ilk gözlər idi. Sanki dünyanın hər üzünü görən gözlərin sənin özündən çox-çox müdrik idi. İndi mən qapısı keşikçili bir otağın pəncərəsindən gözlərimi yollara dikib sə-

nin müdrik gözlərini axtarıram. Bəlkə mənə bir çarə qıla. Ancaq tapa bilmirəm. Tapsam da mənası yoxdur. Axı atalığım öz vəzifəsini nəinki yalnız özündən, hətta bütün ailə üzvlərindən çox istəyir. O vəzifəsini mənə qurban verməz. Əgər versəydi, daha məni rayona sür-gün etdirməzdı. Sən məni unutsan da məni gözlərinin ovsunladığını unutma! Bu mövzuda mənim xahişimlə mənim dilimdən yazdığını şeiri də unutma!

**Məni ağır dərdə salmaqda bil ki,
Özün yox, gözlərin günahkar oldu.
Dərin düşünmədik... Bu fikrə gəl ki,
Nə məndə, nə səndə ixtiyar oldu.**

**Xoşbəxt o kəsdir ki, öz dildarını
Axtara-axtara gözü oxuyur.
Göz hakim olanda öz qərarını
Elə özü yazır, özü oxuyur.**

**Bir əksi işıqla hörə-hörə o,
Özündə böyüdüb murada çatır.
Dəhşətli yanğını görə-görə o,
Özünü alovun qoynuna atır...**

Bəli! Mənim gözlərim də dəhşətli yanğını görə-görə səndən gizlətdi. Sonra da özlərini alovun qoynuna atdı... Sən isə həmişə təzətər qal, yaşa, yarat!”

Günlər keçdi... Mən “Qırmızı bayraq altında” adlı ilk poemamı yazdım. Qələm dostlarım da, tələbə yoldaşlarım da şeirlə yazılmış yanğılı bir novelləni xatırladan bu poemanı yüksək qiymətləndirdilər. Poema çap edildik-dən sonra tələbkar oxuların da rəğbətini qazandı...

Bir gün məni Yaziçılar İttifaqına çağrırdılar. Getdim. Katibin qapısını açanda gördüm Əli Vəliyev gülə-gülə yanında əyləşən Sabit Rəhmana nəsə deyir. Üzümü katibə tutub nəzakətlə: – Olar? – dedim. Əli Vəliyev şəstlə: – Buyursunlar! – dedi. Otağa daxil olub əvvəl Əli Vəliyevlə, sonra da Sabit Rəhmanla görüşdüm. Əli Vəliyev məhrəmliklə: – Stul çək, əyləş – dedi. Mən stul çəkib katibin qarşısında əyləşdim. Əli Vəliyev cüssəli adam olduğuna görə Sabit Rəhman onun yanında bir az sinix görünürdü. Əli Vəliyev canıyananlıqla mənə: – Vətənin o tayında nə var, nə yox? – dedi. Mən də bildiklərimdən katibə danışdım. Bu zaman qapı açıldı. Bir nəfər otağa daxil oldu. Gəlib miz arxasında əyləşən Əli Vəliyevlə görüşdü. Sonra tətənəylə katibə: – Mən Yerevandan gelmişəm. Mənə sizin sədr lazımdır – dedi. Arada dönüb Sabit Rəhmana baxdı. Birdən hərarət dolu maraqla Sabit Rəhmana: – Ara, Levon, sən burda neynəyirsən? – dedi. Sabit Rəhman heyrətlə erməniyə baxdı. Sanki daş qayaya rast gəldi. Öz məzəli komedyaları ilə neçə-neçə nəslə güldürən Sabit Rəhman özü indi gülünc vəziyyətə düşmüşdü. Yox! O gülünc vəziyyətə düşən deyildi. Axı Sabit Rəhman öz komedyalarında neçə-neçə tipi gülünc vəziyyətə salmışdı. Ermənidən başqa hamımız heyrət içində donmuşduq. Birdən Əli Vəliyev özünə məxsus elə bir şaqqanaq çəkdi ki, gülüşünün dalğaları Sabit Rəhmanı da, məni də, ermənini də silkələdi. Sonra katib cibindən ütülü ağ yaylığını çıxarıb gülməkdən yaşarmış gözlərinin yaşlarını sildi. Elə ciddiləşdi ki, sanki bir az qabaq şaqqanaq çəkən adam heç bu deyildi. Həmişə

ağa ağ, qaraya qara deyən Əli Vəliyev zəhmlı baxışlarını erməninin tamahkar baxışlarına tuşlayıb hiddətlə: – Sizin səhviniz var. Özü də böyük səhviniz. Bu Levon deyil. Yox! Azərbaycanın məşhur yazıçısı Sabit Rəhmandır. O ki qaldı sədr məsələsinə, sədr yerində yoxdur. Yuxarıya çağırıblar – dedi. Erməni pərt olsa da özünü o yerə qoymadı. Atalar demişkən, gördü ki, dükan üzü soyuqdur. O saxta təəssüflə katibə: – Yaxşı, mən gedim, sonra gələrəm – deyib otaqdan çıxdı. Əli Vəliyev erməninin dalınca istehzayla: – Sanki atalar “dadanan qudurani yeyər” məsəlini ermənilər haqqında deyib. Bu millət başqalarının yazılıcısını da, şairini də, rəssamını da, memarını da, bəstəkarını da, alimini də, aşığını da, müğənnisini də, daha nə bilim, nələrini də öz adına çıxmağı özünə çoxdan adət edib. Gözləri də ki, həmişə onun-bunun torpağındadır – dedi. Sonra deyəsən məni çağırtdırdığı yadına düşdü. Üzünü mənə çevirib mehribanlıqla dedi ki, Gürcüstan Yazıçılar İttifaqı İ.V.Stalinin anadan olmasının 70-illiyi münasibətilə plenum keçirəcək. Səni də nümayəndə heyətinin tərkibinə daxil etmişik. Nümayəndə heyəti üç nəfərdən ibarət olacaq. Əhməd Cəmil, Tələt Əyyubov, bir də sən. Nümayəndə heyətinin başçısı Əhməd Cəmil olacaq. Get, hazırlaş! Mən katibə də, Sabit Rəhmanla da xudahafizləşib otaqdan çıxdım. Yolda yadıma bir əhvalat düşdü. 1947-ci ilin baharı idi. Bakının aylı gecələrində birində Sahil bağında gəzməyə çıxmışdım. Birdən Əhməd Cəmillə qarşılaşdım. O zaman Əhməd Cəmil Yazıçılar İttifaqının katibi idi. Görüşdük. O qoluma girdi. Sonra yanaşı gəzməyə başladıq. Əhməd Cəmil məhrəmliliklə:

– Gəlsənə yaxındakı kafeyə gedib adama bir fincan kakaο içək – dedi. Mən etiraz etmədim. Kafeyə getdik. Ancaq kakao içmədik. Əhməd Cəmil iki pay tavakababı, bir kiçik qrafində də konyak sifariş verdi. Sifarişlər gəldi. Biz yeyə-yeyə, içə-içə söz sənətindən danışdıq. Əhməd Cəmil təəssüflə: – M.Y.Lermontov dünyadan 27 yaşında gedib. Ancaq gör özündən sonra dünyada nələri qalib? Şeirləri, poemaları, pyesləri, povestləri, məqalələri... Mən isə yaşına görə az yazmışam. Çünkü özümə həddindən artıq tələbkar olmuşam. Hər yazdığını bəyənməmişəm – dedi. Mən təsəlliylə Əhməd Cəmilə: – Elə də olmalıdır. Şair əvvəl özünə tələbkar olmalıdır, sonra başqalarına. Yoxsa o başqalarının ya zəif, ya da orta səviyyəli yazıları haqqında cürətlə rəy deyə bilməz. Siz az yazmağınızdan şikayətlənə bilməzsiniz. Sizin ikinci dünya müharibəsi illərində müharibə mövzusunda yazdığınız şeirlərin hər biri yiğcam, dolğun, gözəl bir poemadır – dedim. Əhməd Cəmil nigarlanlıqla mənə: – Allah eləməsin bir də müharibə düşə. Onda o şeirlərin dəyəri daha artıq bilinər – dedi. Əhməd Cəmil haradan biləydi ki, illər keçəcək, Allah eləməsə də buynuzları qarınlarında olan nankor ermənilər Qarabağ uğrunda azərbaycanlılarla müharibə eləyəcək. Bəli! Ermənilər 1988-ci ildə fürsət tapıb xaricdəki imkanlı havadarlarının təhrikli ilə Azərbaycanın füsunkar guşələrindən biri olan Qarabağı zorla Ermənistana qatmaq istəyəcək. Qəsbkarlar Azərbaycanın gözəl guşələrini, qəsəbələrini, şəhərlərini işgal edib yandıracıq. Əhməd Cəmilin müharibə şeirləri yenidən haray qoparacaq. Bu dəfə müharibənin SSRİ-nin ərazisində

yox, doğma Azərbaycan torpaqlarında getdiyini bütün dünyaya car çəkəcək...

Sabahı qatarla Tbilisiyə yola düşdük. Qatarda Tələt Əyyubov Əlağa Vahidin sevgi qəzəllərini hərarətlə oxuyurdu. O, şairlər arasında ən yaxşı şeir oxuyan idi. Bəli! Tələt Əyyubov şeiri radionun ən təcrübəli diktörlərindən da yaxşı oxuyurdu. Sanki o, şeiri oxuya-oxuya insanın ürəyinə hopdururdu. Deyirdilər Tələt Əyyubov aktyorluq məktəbində dərs alıb, sonra radioda diktör işləyib, mikrofon arxasında şeir oxuya-oxuya püxtələşib. Bəlkə ona görə mən qələm yoldaşımı dinləməkdən yorulmurдум. Əksinə, zövq alırdım. Birdən yadına bir əhvalat düşdü. İkinci dəfə M.S.Ordubadinin dəvətilə Azərbaycan Dövlət Dram Teatrında “Dumanlı Təbriz” tamaşasına baxmağa getmişdim. Arxa lojaların birində əyləşmişdim. Tamaşa başlanandan bir qədər sonra yanadı lojadan piçilti səsi eşitdim. Doğrusu, səhnədəki hadisələri bir dəfə görmüş olsam da yenə diqqətlə izləməyə çalışdım ki, bəlkə yan lojadan gələn piçilti səsinə eşitməyim. Axı başqasının danışığına qulaq asmaq qəbahət sayılır. Ancaq piçilti tükənmək bilmirdi. Düşündüm ki, başqasının söhbətinə qulaq asmaq qəbahətdirsə, bəs tamaşa zamanı piçildamaq nədir? Özü də aramsız. Qulaqlarım istər-istəməz piçiltini özünə çəkdi. Yox! Bu adı piçilti deyildi. Kimsə, kiməsə piçiltiyə şeir oxuyurdu. Özü də sevgi şeirləri! Ancaq piçiltiyə olsa da elə gözəl oxuyurdu ki... Sanki loja bir bulaq idi. O piçilti da su. Su sevgi nəğməsi oxuya-oxuya həzin şırıltı ilə axıb-gedirdi. Hansı gözəlinsə ixtiyarını əlin-dən alıb aparırdı. Sonra işıqlar yandı. Gözucu yandı ki

lojaya baxdım. Sən demə, bayaqdən nadir bir Azərbaycan gözəlinə piçiltıyla şeir oxuyan Tələt Əyyubov imiş. Dərhal üzümü yana çevirib lojadan çıxdım...

Gürcüstan söz ustaları Tbilisidə bizi hərarətlə qarşıladılar. Plenum keçirildikdən sonra Gürcüstan Yazıçılar İttifaqı qonaqların şərəfinə böyük ziyafət təşkil etdi. Ziyafət geniş bir otaqda keçirilirdi. Bu otağa kiçik salon da demək olardı. Uzun, enli, zəngin yemək mizinin arxasında Moskvadan, Leninqraddan, müttəfiq respublikalardan, hətta xaricdən gələn qonaqlar əyləşmişdilər. Mənim sağ yanımda Əhməd Cəmillə Tələt Əyyubov, sol yanımda isə bir gürcü gözəli əyləşmişdi. Bu gözəlin ala gözləri üstə gərilən qara qaşları bir cüt qaranquş qanadını andırırdı. Boynu ağ sürəhiyə bənzəyirdi. Sanki Günəşin bir parçası düşüb bu gözəlin dodaqlarına hopmuşdu. Dodaqları alışib-yanırdı. Danışanda dodaqlarının arasında parıldayan mirvari dişləri büllür cilçiraq altında göz qamaşdırırdı. Qəribədir. Mizin üstü əlvən soyuq yeməklərlə dolu idi. Ancaq bir dənə də isti xörək yox idi. Birdən səliqəylə təmiz libas geyinmiş xidmətçilər əllərindəki çini buludlarda qızardılmış donuz balalarını gətirib mizin üstdə düzdlər. Mən eşitmışdım ki, gürcülər ən əziz qonaqlarına donuz balaları qızardırlar. Bir-birinin dalınca təntənəli sağlıqlar deyildikcə dolu qədəhlər də boşalırdı. Mən də hər sağlıq deyiləndə qədəhimdəki ətirli gürcü şərabından bir neçə qurtum içib pendir-çörək yeyirdim. Sən demə, yanım-dakı gürcü gözəlinin fikri məndə imiş. Növbəti sağlıq içdikdən sonra əlimi pendir-çörəyə uzatmaq istəyəndə yanımdakı gürcü gözəli qabağımızdakı qızardılmış

donuz balası qoyulmuş buludu iki əlli götürdü. Sonra nəzakətlə qarşında tutub rusca: – Xahiş edirəm buyurasınız – dedi. Mən gürcü gözəlinin gözlərinə baxdım. O gözlərdə səmimiyyətlə dolu təbəssüm çəglayırı... O çəglayan təbəssüm də öz isti təmasiyla əlimi buluda sarı yönəltdi. Ömrümdə ilk dəfə çəngəl-bıçaqla qızardılmış donuz balasının ətindən bir parça qoparıb öz nimçəmə qoydum. Üstəlik başımı əyib gürcü gözəlinə təşəkkürümüz də bildirməli oldum. Yadıma Şeyx Sənan düşdü. Dedim o da müsəlman olub, mən də müsəlmanam. Mən bir gürcü gözəlinin xətrinə qızardılmış donuz balasının ətindən bir parça yemək üçün əzab çəkirəm. Gör o yazıq Şeyx Sənan öz təmənnasız sevgisinin yolunda gürcü gözəli Xumardan nələr çəkib...

Deyəsən gürcü gözəli öz qəfil təklifindən çox razı qaldı. Gözlərində çəglayan mehriban təbəssüm elə artdı ki, az qaldı daşış buluda tökülsün. Sən demə, gürcü gözəlindən başqa yaxınlığımızda əyləşən bir neçə adam da mənim donuz balasının ətindən yeməyib, pendir-çörəklə keçindiyimi görmüş. İndi onlar da məmnun-məmnun baxıb gülümsəyirdilər. Bu səhnəni görən Əhməd Cəmil ayağa qalxıb məni ziyafət iştirakçılarına təqdim etdi. Dedi ki, bu gənc, Cənubi Azərbaycan şairidir. Öz diyarlarında yaratdıqları xalq hökuməti yixildən sonra Şimali Azərbaycana keçmişdir. Cənubi Azərbaycanda yaşayanlar donuz əti yemirlər. Ziyafət iştirakçıları mənə maraqla, diqqətlə, həyəcanla baxdırılar... Əhməd Cəmil piçiltıyla qulağıma dedi ki, o taydan bu taya keçəndə Naxçıvanda yazdığını “Mən nə gətirdim” şeirini oxu! Mən o şeiri neçə-neçə məclisdə oxumuş-

dum. Daha doğrusu, mənə oxutdurmuşdular. Ancaq yenə də ayağa qalxıb oxudum. Özü də ürək yanğısıyla. Sanki sərhəddi elə indicə keçmişdim. Sinəmdəki isti hicran yaraları hələ soyumamışdı. Ziyafət iştirakçıları dilimi başa düşməsələr də halımı dərindən duyurdular. Başlarının hərəkəti ilə səsimdəki yanğıyla dolu titrəyişə təəssüflə haqq qazandırıldılar. Şeiri oxuyub qurtardıqdan sonra əyləşdim. Tələt Əyyubov qalxıb şeiri başdan-ayağa məharətlə rus dilinə sətri tərcümə etdi. Son bənddəki gələcəyə inam notları səslənəndə ziyafət iştirakçıları məni məmnun-məmnun alqışladılar. Yenə ayağa qalxıb bu həssas ürəkli insanlara minnətdarlıqla xəfifcə baş əyib əyləşdim. Sonrakı saqlıqlar deyiləndə daha yalnız pendir-çörəklə keçinmədim. Gürcü gözəlinin xatırınə qızardılmış donuz balasının xınalanmış ətindən yedim. Düşündüm ki, bir şeydən istər bir tikə ye, istər min tikə. Nə fərqi var. Yemək elə yeməkdir...

Sabahı Gürcüstanın paytaxtı Tbilisini gəzməyə çıxdıq. Mən Tbilisinin içindən keçib şəhəri iki yerə ayıran Kür çayına baxdım. Dəli Kür sakit-sakit axırdı... Sanki zağlı bir qılınc döyüsdən sonra şəfəqlə naxışlanmış qınına girmişdi. Kür çayına baxa-baxa düşündüm ki, kaş Azərbaycanın ortasından keçən Araz da Tbilisinin ortasından keçən Kürə bənzəyəydi. Adam istədiyi zaman bu taydan o taya, o taydan bu taya maneəsiz keçə biləydi. Ancaq bu gözəl arzu qəti, gərgin, uzun mübarizə istəyir. Hətta qurban da. Bəli! Atalar demişkən, “xəmir hələ çox su aparacaqdır”.

Əhməd Cəmil həniri ilə məni xəyaldan ayırdı. O Kür çayının üstündə uca qayaların başında göydən asılmış

tək görünən bir qalanı mənə göstərib dedi ki, o Metex qalasıdır. Çar zamanı səltənətin qorxulu düşmənləri saylan cəsur inqilabçılar o qalaya salınarmış. Bəzən igid bir inqilabçı özünü o qaladan Kürə atarmış. Ya suların dərinliyində qərq olarmış, ya da dalğalarla çarpişa-çarpişa sahilə çıxıb yenə azadlıq uğrunda döyüşə girərmiş. Bəli! İnsan odlu döyüşdə həlak olmağı nəmli zindanda çürüməkdən üstün sanarmış.

Biz İ.V.Stalinin anadan olduğu Qoriyə gedib uşaqlığını keçirdiyi evi də gördük. Sonra Bakıya qayıtdıq. Mən Gürcüstan haqqında bir şeir yazıb “İnqilab və mədəniyyət” jurnalının redaksiyasına apardım. Jurnalın redaktoru Mehdi Hüseynə oxudum. Arada başımı vərəq üstən qaldırıb Mehdinin üzünə baxdım. Mehdi şeire qulaq asa-asə gah dərin xəyalə dalır, gah da məmnun-məmnun gülümsəyirdi. Şeiri oxuyub qurtardım. Sonra nəzakətlə Mehdiyə: – Əgər layiq bilirsinizsə jurnalda çap edin! Mən də borcdan çıxmı. Axı məni Gürcüstana Yaziçılar İttifaqı göndərib. Özü də sayıb göndərib – dedim. Mehdi danışmadı. Şeiri aldı. Ayağa qalxdı. Sonra təkidlə mənə: – Sən də gəl! – dedi. Doğrusu, əvvəl Mehdinin bu hərəkətindən heyrətləndim. Dedim bəlkə şeirdə qəbahətli bir şey yazmışam. Mehdini hirsləndirib. Naçar, Mehdinin dalınca getdim. Mehdi ittifaqda işleyən yaşa dolmuş təcrübəli şairlərə bir-bir üz tutub: – Neçə illərdir Gürcüstana gedirsınız. Haqqında şeir yazırsınız. Biz də oxuyuruq. Ancaq istədiyimiz zövqü ala bilmirik. Bax! Gürcüstan haqqında belə şeir yazarlar – dedi. Mən utandım. Başımı aşağı saldım. Yaşlı şairlərən biri keçirdiyim həyəcanı duydu: – Niyə utanırsan?

Şair pis şeir yazanda utanar. Sən yaxşı şeir yazıbsansa sevinməlisən. Mehdi ancaq yaxşı şeiri tərifləyər. Pis şeiri doğma qardaşı da yazmış olsa tənqid edər – dedi. Mehdi qolumdan tutub məni öz otağına apardı. Şeiri yanında mətbəəyə göndərmək üçün imzaladı. Sonra Mehdi ilə xudahafızlaşışb Yaziçılar İttifaqından çıxdı. Mənzilimə gəldim.

Sabahı universitetdə rus dili dərsimizvardı. Səhər geyinib universitetə getdim. Sinif otaqlarında dərs gedirdi. Dəhlizlərdə sükut qanad gərmişdi. Mən sükutun qanadlarını tapdalayıb uçurmayım deyə ayaqlarımın ucuyla asta-asta yeriyirdim. Birdən yaxındakı dərs otağından hıçqırıq səsləri eşitdim. İrəliyə gəlib otağın açıq qapısından içəriyə baxdım. Gənc, yarışqılı bir müəllimə nəsə oxuya-oxuya hıçqırırdı. Oğlanlar həyəcan keçirir, qızlar isə ağlayırdı... Diqqətlə müəllimə qulaq asdım, o hıçqıra-hıçqıra mənim “Qırmızı bayraq altında” adlı poemamı oxuyurdu. Birdən müəllimə qapıda hənirti duyub başını jurnalın üstündən qaldırıb qapiya baxdı. Məni gördü. Elə bildi ki, sinif otağında əyləşənlərdən kiminləsə işim var. Nəzakətlə tez qapiya doğru addımladı. Hətta qara gözlərinin altında parlayan büllür damlaları qurutmayı da unutdu. Sinif otağındaki tələbələr də müəllimənin arxasında qapiya baxdilar. Məni gördülər. Müəllimə qapiya çatanda qapının yaxınlığında əyləşən bir tələbə qız yana əyilib müəlliməyə piçildədi ki, bu sizin oxuduğunuz poeməni yanan şairdir. Müəllimə məni hörmətlə sinif otağına dəvət etdi. Keçib son cərgədəki boş yerdə əyləşdim. Müəllimə özünü ələ ala-alə poeməni oxuyub qurtardı. Sonra hərarətlə mə-

nə: – Poema yanğı dolu ilhamla yazılib. Əsəri vərəqlə-yerkən sanki adamın əllərini yandırır. Yalnız öz doğma Vətəninin halına ürəkdən yanan bir şair belə həyəcan-la dolu səhnələr yarada bilər. Mən sizin alovlu ilhami-nızın işığında cəsarətin əsarətlə necə mərdliklə döyüş-düyünü gördüm. Gələcəkdə isə mütləq qalib gələcəyi-nə inandım – dedi. Mən həyəcanla danışan müəllimə-nin tərifindən utandım. Hətta yanaqlarımın bir az qızar-masını da istisindən duydum. Sonra tələbələr danışdı. Beləliklə, dərs “Qırmızı bayraq altında” poemasının müzakirəsinə çevrildi. Zəng vuruldu. Mən canıyanan müəlliməyə Cənubi Azərbaycanın demokratik ədəbiyyatına belə qürur dolu rəğbət bəslədiyinə görə öz tə-səkkürümü bildirdim. Tələbələr məni mehriban baxış-larıyla qapıya qədər müşayiət etdilər. Mən rus dili dər-si keçdiyimiz sinif otağına doğru addımladım. Balaşın, Hökümənin, Jalənin sinif otağının qarşısında dayanıb söhbət etdiklərini gördüm. Biz dördümüz də rus dili dərsini bir yerdə keçirdik. Rektor o taylı tələbələrin ay-rı dərs keçmələrini məsləhət görmüşdü. Qələm yoldaş-larımla görüşüb Gürcüstan haqqında öz təəssüratımı danışdım. Rus dili müəlliməsi gəldi. Bu yaşlı qadın həyatda da, dərsdə də çox ciddi idi. Mən hələ bu qadının dodaqlarında təbəssüm görməmişdim. Sanki dodaqlarında təbəssüm görsəydi lə onu cərimə edəcək-dilər. Famili azərbaycanlı famili olmadığından hansı millətdən olduğu da məlum deyildi. O nədənsə bu dörd tələbənin şair olduğunu, dərsdən başqa yaradıcılıq üçün də vaxt ayırdığını unudurdu. Bəli! Rus dili müəlliməsi çox quru adam idi. Hər dərsdə güzəştə getmədən bütün

tapşırıqlarının yerinə yetirilməsini tələb edirdi. Bizdən hansımız bir tapşırığı yerinə yetirməyəndə o əsəbiləşər, özünün fransız dilini necə öyrəndiyini bəlağətlə danışdı. Mən də arada gizli istehzayla müəlliməyə: – Si-zin fransız dilini öyrənməyinizin özü bir poemanın mövzusudur – deyərdim. O da mənim süni tərifimdən xoşallanardı. Söhbətinə həvəslə davam etdirərdi. Bir də görərdik ki, zənc vuruldu. O, qaşqabağıyla yer süpürə-süpürə otaqdan çıxardı, biz də arxasınca gülərdik. Qə-ləm yoldaşlarım da mənə öz minnətdarlığını bildirərdi. Bu gün də elə oldu. Biz keçib sinif otağında əyləşən-dən sonra Hökümə mənə dedi ki, müəllimənin tapşırı-ğını yerinə yetirə bilməmişəm. Yadımdan çıxıb. O sə-nə güzəştə gedə bilər. Axı sən Gürcüstana gedibsən. Amma mənə güzəştə getməz. Gör neynəyirsən. Mən yenə müəllimənin qılığına girib: – Müəllimə, məni Ya-zıcılar İttifaqından Tbilisiyə, Stalinin yubileyinə həsr edilmiş Gürcüstan yazıçılarının plenumuna göndərmiş-dilər. Yubiley şənliklərində Fransadan gələn yazıçılar da iştirak edirdilər. Dillərdə bir poetik axıclılıq vardi. Ancaq deyəsən çətin dildir. Onlar danışanda sizin o çə-tin dili necə səylə öyrənməyinizi xatırladım – dedim. Rus dili müəlliməsinin gözlərində indiyə qədər görün-məmiş bir təbəssüm parladı. Sonra o məmnun-məmnun fransız dilini necə öyrəndiyini yenə də bəlağətlə danış-mağşa başladı. Sanki ilk dəfə danışındı. Danışdı... Danış-dı... Danışdı... Birdən zəng vuruldu. Biz daha rahat nəfəs aldıq. Müəllimə isə bizə yeni tapşırıq verib üzü işıldayan, köhnə, sürtülmüş portfelini götürüb sinif otağından çıxdı. Mən dönüb Höküməyə baxanda o

uğunmuşdu... Handan-hana sakitləşdi. Sonra məmnu-n-məmnun: – Həm məni müəllimənin danlağından qurtar-dığın üçün, həm də təzə çap olunmuş “Qırmızı bayraq altında” poeman üçün sağ ol! Ancaq bu poema gərək sənin gələcək şərq poemalarının ilk qaranquşu olsun! – dedi. Mən inamla Höküməyə: – Gərək elə olsun – dedim. Doğrudan da sonralar bu inamla şərq poemalarının sayını artırı bildim...

ŞƏRQ POEMALARI

Universitetdə Qərb ədəbiyyatından imtahan başlan-mışdı. Yaman həyəcan keçirirdim. Müəllimimiz Əli Sultanlı nə qədər mehriban, həssas, qayğıkeş idisə, bir o qədər də tələbkar idi. Belə bir müəllimin qarşısında hansı bir sualasa qənaətbəxş cavab verməsəydim utana bilərdim. Əli Sultanlı öz mühazırələrini sinifdə var-gəl edə-edə elə maraqla, ilhamla, qürurla oxuyardı ki, bir cümlə də yaza bilməzdim. Bəli! Qələmi dəftərin üstünə qoyub bütün varlığını ovsunlayan bu müəllimə diq-qətlə qulaq asardım. Sanki Əli Sultanlı qərbin söz usta-ları haqda vəcdlə danişmaqla kifayətlənmək istəməzdii. O, sənətkarların məharətlə yaratdıqları surətlərin rollarını da müqtədir aktyor qabiliyyətilə ifa edərdi. Tələbə-lər sükut içində öz sevimli müəllimlərinə elə diqqətlə qulaq asardılar ki, nəfəslərinin səsi duyulardı.

Mən imtahan otağına daxil olub Əli Sultanlıya salam verdim. O təbəssümlə salamımı aldı. Sonra miz üzərin-də üst-üstə yiğilmiş biletlərin arasından bir bilet çəkib

nömrəsini Əli Sultanlıya dedim. Keçib boş sinifdə sırayla düzülmüş stullardan birində əyləşdim. Biletəki suallara baxdım. Birinci sual məşhur ingilis şairi Bay-ronun şərq poemaları haqqında idi. Mən Bayronun məharətlə dolu poeziyasına dərin rəğbət bəsləyirdim. Şairin şərq poemalarındaki sənətkarlığını yüksək qiymətləndirirdim. Bu keşməkeşli dünyada mübariz şairin uğursuz taleyinə acıydım. Sualları oxuyub qurtarandan sonra gəlib Əli Sultanının qarşısında əyləşdim. O zara-fatla: – İmtahandan qorxmursan ki? – deyə soruşdu. Mən inamla: – Xeyr! – dedim. O ciddiyətlə: – Elə də olmalıdır. Axı siz həyatda neçə-neçə döyüş imtahanı veribsınız. Özü də yüksək qiymət alıbsınız – dedi. Son-ra Əli Sultanlı biletin suallarına baxdı. Aram-aram ləngərlə: – Buyursun şərq poemaları! Bayronu sevirsənmi? – dedi. Mən etirafla: – Bəli! – dedim. O maraqla: – On-da danış! Həm də yalnız poemalar haqqında indiyə qədər deyilənlərlə kifayətlənmə! Öz mülahizələrini də de! Çəkinmə! Axı biz şərqliyik. Görək qərbli şair şərqi necə duyub, necə yazıb? – dedi.

Kağız üstdə heç nə qeyd etməmişdim. Ona görə də sinədən danışdım. Axı mən şərqiñ ən qaynar bölgəsi olan öz Vətənimi qərbin neçə-neçə şairindən də, nasi-rindən də, səyyahından da, alimindən də, rəssamından da yaxşı tanıydım. Bu səbəbdən şərq poemalarındaki surətlər, hadisələr, təsvirlər haqqında həqiqət nəfəslə fikirlər dedim. Əli Sultanlı diqqətlə qulaq asırdı. Deyə-sən mənim həyatdan vəsiqə alan cəsarətli mülahizələrim ona neçə-neçə təxəyyülə arxalanan alimin fərziyyə-

sindən daha inandırıcı gəlirdi. O gah qaşlarını çatıb xəyala gedir, gah da üzümə baxıb gülümsəyirdi. Mənim şərəq poemaları haqqındaki düz fikirlərimdən razı qalmışdı. Yox! Sanki indi də mən sevimli müəllimimi ovsunlamışdım. Ona görə də təcrübəli müəllim hələ gənc yaşında müdrikləşən şair tələbəsini başqa suallar haqda danışmağa qoymadı. Qiymət kitabçamı alıb qarşısında açdı. O da ələlərin sonunda bir əla yazış kitabçanı gülə-gülə qaytardı. Sonra tövsiyə ilə mənə: – Bilir-sən cənubdakı hadisələr haqqında necə qiymətli şərəq poemaları yazmaq olar? – dedi. Mən etirafla: – Doğru deyirsiniz, müəllim. Cənubdakı hadisələr o qədər zəngindir ki... Ancaq yazmaq üçün şairdə yüksək sənətkarlıq gərəkdir – dedim. Əli Sultanlı etirazla mənə: – Yox! Əvvəl yüksək sənətkarlıq olmadan da yazmaq gərəkdir. Axı sənətkarlıq özü də hadisələr fonunda yazı prosesində inkişaf edir – dedi. Mən isə öz xəyalımda tərəddüd edirdim. Hələ sənət dünyasında qələmimin püxtələşmədiyinə hayifslanırdım. Bilmirdim ki, vaxt gələcək mən də öz müdrik müəllimimin etimadını doğrulda doğrulda yeni şərəq poemaları silsiləsi yaradacağam. İmtahan otağının qapısında tələbələr növbə gözləyirdi. Yerimdən qalxdım. – Sağ olun, müəllim! – deyib qapıya doğru addımladım. Əli Sultanlı arxadan: – Yeni şərəq poemaları haqqında bir fikirləş! Vətən səndən gözləyir! – dedi. Mən hörmətlə: – Baş üstə, müəllim, fikirləşərəm! – deyib otaqdan çıxdım.

Əli Sultanlı mənim dövri mətbuatda çıxan şeirlərimi oxuyurdu. Şeirlərimdə tərənnümdən çox təsvirə, ritor-

kadan çox süjetə meyl edirdim. Süjetli şeirlərim bəlkə də gələcəkdə yaranacaq poemalardan xəbər gətirən ilk qaranquşlar idi. Cənub mövzusunda süjetli, hekayətli, sanballı əsərlər yazmaq üçün o qədər zəngin hadisələr vardı ki, ömrüm boyu yazsaydım da qurtarmazdım.

CAVABSIZ SEVGİ

Aradan aylar keçdi... Bir gün dərsdən çıxb universitetin qarşısındaki binanın zirzəmisindəki o taylı tələbələrin aşpazxanasına nahar etməyə getdim. Bir kündə çəkilib miz arxasında əyləşdim. Yemək paylayanı gözlədim. Birdən o taylı tanışlarımdan Xəsilin mənə sarı gəldiyini gördüm. Mən o tayda kənddə yaşayanda Sünbül adı eşitmışdım. Bu adı gələcəkdə ana olub çörək bişirəcək qızlara verərdilər. Amma Xəsil adı eşitməmişdim. Xəsil yaşıl zəmiyə deyirlər. O zümrüd dənizini andırır. Hər dəfə Xəsil ilə görüşəndə zarafatla ona qardaş, neçə-neçə xəsil sünbülləşib, dənləşib, unlaşib, çörəkləşib, acların da, toxların da tabaqlarına doldu, sən isə elə xəsilsən ki, xəsilsən, deyərdim. Həmişə mehriban, gümrah, şən Xəsil gülə-gülə: – Qardaş, məndə günah yoxdur. Bu adı mənə atam qoymuşdur. Kişi yaşıl zəminini sevirmiş. O yaşıl zəminini bərəkət dolu çörəyə gedən yolun üstündə yanmış yaşıl işiq adlandırdı. Ancaq atamgilin kəndi aranda salındığı üçün üstündə tez-tez quraqlıq qanad açardı. Göydən yerə od yağıdırardı. Yaşıl zəmilər də yanardı. Atam həmişə xəyalında bitirdiyi yaşıl zəminin ömrünü uzatmaq xətrinə məni Xəsil

adlandırmışdır – deyirdi. Mən Xəsilin könlünü almaq niyyətilə ona: – Sənin atan elə bir iş görmüşdür ki, da-ha dünyada ondan böyük savab ola bilməz. Məgər hər nemətin başı çörək deyil? Bəs çörək nədən əmələ gəlir? Xəsildən! – deyərdim. Xəsil mənim bu sözlərim-dən fərəhlənib daha da ucadan gülərdi...

Xəsillə məhrəm-məhrəm görüşdük. O bir stul çəkiib mənimlə üzbəüz əyləşdi. Yemək paylayanı gözlədik. O taydan, bu taydan səhbət etdik. Xəsil səhbəti hərlədib-fırladıb Məlahətin üstünə gətirdi. Acı təəssüflə: – Yazlıq qızı atalığı bədbəxt etdi – dedi. Çiyinlərimdən sanki dağ götürüldü. Qürurla Xəsilə: – Yaxşı ki, məni tanınanlar bilir ki, günah məndə olmayıb. Mən çılgın duyğularıma həmişə mərdlik aşılımışam, namərdilik yox – dedim. Xəsil etirafla mənə: – Səni tanınanlar da, tanımayanlar da bilir ki, günah səndə olmayıb – dedi. Sonra daha danışmadı. Dərin xəyalala daldı. Sanki öz aləmində bütün dünyanın qarışiq taleyi ilə məşğuldud. Handan-hana maraqla məndən: – Sən Zəkiyyəni tanıyırsan? – deyə soruşdu. Mən laqeydiliklə – Elə belə. Uzaqdan uzağa. Deyəsən o filologiya fakültəsinin jurnalistika şöbbəsində oxuyur. Bizdən bir kurs aşağı. Necə məgər? – dedim. Xəsil inamlı: – Zəkiyyə həm gözəl, həm zirək qızdır. Yüz özündən deyən oğlanı çaya susuz aparıb, susuz gətirər – dedi. Səhbəti yayındırmaq istədim. Zarafatla Xəsilə: – Bəlkə Zəkiyyənin yezidlə qohumluğu var? – dedim. Xəsil gülmək əvəzinə tutuldu. Sonra üzrlə mənə: – Bağışla, zirək yox, fədakar demək istədim – dedi. Mən təəccüblə: – Zəkiyyənin fədakarlığının mənə nə dəxli var? – deyə soruşdum. Xəsil sanki

hüquq fakültəsində oxuduğunu unutmuşdu. İndi yadına saldı. Axı hüquqşunaslar fakta əsaslanan konkretlik sevir. Xəsil təntənəylə: – Onun fədakarlığının sənə dəxli yoxsa da, sənin ecəzkarlığının ona dəxli var. Axı sən yalnız tələbə deyilsən. Həm mübariz inqilabçı, həm də məşhur şairsən. Bəli! O sənin özünü də, məsləkini də, sənətini də sevir. Özü də çoxdan – dedi. Mən etirazla Xəsilə: – Axı çoxdan ola bilməz. Bu ki sabiqləşdirilmiş uydurmadır. Bütün universitet bilir ki, mən Məlahətin hərarətlə dolu sevgisinə biganə qalmamışam – dedim. Xəsil təəssüflə: – Sənin xəbərin yoxdur. Ancaq mənim xəbərim var. Zəkiyyə də səni birinci kursdan sevib. Biləndə ki, aşiq Ələsgər demişkən, “özgə malı”san, qol-qanadı sınıb yanına düşməsə də, palid közü tək korun-korun öz içində yanıb. Sənin başına gələn hadisələrdən sonra sanki qızın dincliyini oğurlamışlar. Rahat ola bilmir. Dərsə gəlib-gedəndə dəhlizdə gizlincə ona göz qoysan dediklərimə inanarsan. Görərsən ki, dəhlizdə o sənin həririni duyanda necə haldan-hala düşür. Doğrusu, özündən yox, rəfiqələrindən eşitmışəm ki, səninlə görüşmək istəyir. Axı sən yalnız müdrik inqilabçı deyilsən, həm də həssas şairsən. Şair insan könlünü sindirmaq istəməz. İllahda ki, o insan qız, o könül qız könlü ola. Bəlkə də heç sevgi məsələsi deyil. Zəkiyyənin sənə başqa sözü var. İstəyirsən qızla özüm danışım. O səni görüşə çağırırsın – dedi. Doğrusu, söz şairlikdən, qız könlündən düşəndə mərhəmət dolu insafim polad iradəmi bir qədər yumşaltdı. Xəsilin təkidlə dodaqlarıma dikilən məhrəm gözlərinə riqqətlə baxdım. Dünənki fədainin, bugünkü tələbənin, sabahkı hakimin, üstə-

lik mehriban tanışımın sözündən keçə bilmədim. Bəli! Məsləhətlə Xəsilə: – Necə bilirsən, o təhər də elə – dedim. Bununla da söhbətimiz qurtardı. Yemək payımız gəldi. Yeyib aşxanadan çıxdıq. Qapıda xudahafızlaşdırıq. Mən İçərişəhərdəki mənzilimə yollandım. Xəsil isə yataqxanaya getdi. Gecə çarpayıda əziz tanışımla görüşümüzü, söhbətimizi, qərarımızı xatırlaya-xatırlaya yuxuya getdim. Səhər dərsə gedəndə universitetin dəhlizində daha Zəkiyyə ilə yox, Xəsil ilə rastlaşdım. O mənə dedi ki, bu axşam saat 7-də Zəkiyyə səninlə görüşmək üçün Bakı Sovetinin (indiki Bakı şəhər İcra Hakimiyyəti) qarşısına gələcək. Unutma!

Axşam saat 7-yə on beş dəqiqə qalmış İçərişəhərdəki mənzilimdən çıxdım. Qoşa qala qapısından keçib Kommunist küçəsilə üzüyuxarı addımladım. Bakı Sovetinin qabağında dayanıb Zəkiyyəni gözləməyə başladım. O düz 7 tamamda, əqrəb-əqrəb üstdə olanda qarşımıda dayandı. Salamlaşdıq. Bəzək hər şeyin hüsnünü artırın bir əlavədir. Bəli! Bəzək kifirə bir az gözəllik, gözələ isə bir az da cazibə gətirir. Ancaq mənə elə gəlir ki, gözələ bəzək lazım deyil. Ona görə ki, bəzək təbii gözələ süni gözəllik calayır. Zəkiyyə universitetin dəhlizində necə idisə, indi də elə idi. Nə bəzəyi vardi, nə də düzəyi. Mən Zəkiyyənin təbəssüm dolu gözlərinə şəstlə baxıb: – Hara gedək? – dedim. Qız mənimlə görüşdüyüünü gizli saxlamaq üçün, ya da məni sınamaq üçün M.C.Bağirovun evinin qarşısındaki (indiki R.Mustafayev adına İncəsənət Muzeyinin yanı) bağa getməyimizi təklif etdi. Respublikanın dəliqanlı ağasının yaşadığı bina-nın qarşısındaki bağa yalnız sükut girə bilərdi. Bütün

bağları sorğu-sualsız dolaşan quşlar da o bağa qona bilməzdi. Ona görə də bağdan nəinki quş nəgməsi, heç quş civiltisi də gəlməzdi. Yoldan keçənlər dönüb ciyinləri üstdən o bağa baxanda quş yox, sükut dinləyərdilər. Heç qurd ürəyi yeyənlər də o bağda görüş təyin edə bilməzdi. Bəlkə də başqa adam olsayıd, Zəkiyyəye – Məgər bu boyda şəhərdə başımıza yer qəhətdir, gedək başqa bağa. Bakıda o qədər irili-xirdalı bağ var ki, – deyərdi. Ancaq mən demədim. Bəli! Özümü sindırmaq istəmədim. Xəyalımdan “keçinin buyunu gicişəndə çobanın çomağına sürtər” məsəli keçdi. Güldüm. Zəkiyyə: – Nə-yə gülürsünüz? – dedi. Mən isə qətiyyətlə: – Heç, gedək! – dedim. Yaxşı ki, Zəkiyyə də sualını təkrar etmədi. Biz filarmoniyanın qarşısından keçib V.Çkalov (indiki Niyazi) küçəsinə çatanda gördük ki. M.C.Bağirov T.Quliyevlə MK-nın binasından çıxıb söhbət edə-edə üzüshağı evinə sarı gəlir. Arxalarıyca da iki mühafizəçi çekist. M.C.Bağirov evinə təqribən iyirmi addım qalmış dayandı. Ancaq T.Quliyevlə söhbəti davam etdirdi. Bu zaman çekistlərdən biri müsahiblərin sağında, biri də solunda dayandı. Zəkiyyə sinayıcı nəzərlə üzümə baxdı. Sanki məni bu bağda söhbətə dəvət etməyə peşiman olmuşdu. Yox! Bəlkə də belə ehtiyatsızlıq etdiyinə görə ürəyində öz-özünü qınayırdı. Bir azdan sonra müsahiblər ayrıldı. Hərə öz evinə getdi. Zəkiyyə günahkarası-na mənə: – Gəl başqa bağa gedək – dedi. Mən yenə özümü sindırmaq istəmədim: – Yox! Madam ki, ürəyindən mənimlə bu bağda söhbət etmək keçib, bu bağa getməliyik. Gedək bir yer tapıb əyləşək. Bağdır da, xəzinə deyil ki, içərisinə girmək qadağan olsun. Bağda gəzər-

lər də, əyləşərlər də, danışarlar da, ağlayarlar da, gülərlər də... Bu bağa isə hələ bir dəfə də insan nəfəsi dəyməyib. Bəlkə bizim ayağımız düşdü. Bağın baxtı açıldı. Qonaqlar qəbul etməyə başladı – dedim. Zəkiyyə kimin evinin qabağında durduğunu unudub elə güldü ki, ağ dişləri qızılgül yarpaqlarını andıran dodaqlarının işığında bərq vurdu. Sanki qız boynuna salacağı iki düzüm mirvarini nümayiş etdirməkdən utanıb ağızında saxlamışdı. Biz bağa girdik. Əyləşmək üçün gözlərimizlə oturacaq axtardıq. Oturacaq nədir? Heç taxta parçası da görəmədik. Yaxşı ki, yaz idi. Keçib yasti, soyuq, daş hasarın üstündə yanaşı əyləşdik. Bir papiros çıxarıb dodaqlarımın arasına qoydum. Kibritlə papirosumu alışdırmaq istəyəndə Zəkiyyə kibriti əlimdən alıb papirosumu yanındırdı. Sonra yanın kibriti gözlərinin qarşısına gətirib alovuna maraqla baxdı. Qızın ağ barmaqları kibrit alovunun işığında ağ şamları andırırdı. Sanki alovlanan kibrit yox, Zəkiyyənin şam barmaqları idi. Qəribədir. Kibritin alovu qızın barmaqlarını qarssa da kibriti atmaq istəmirdi. Həyəcandan titrəyən dodaqları isə piçildiyirdi:

**Məncə ürəklərdə sevgidən qabaq
Vəfa, sadiq vəfa doğulsun gərək!
Sevgi! O möhtəşəm, o gözəl növraq
Həmişə vəfadan yoğrulsun gərək.**

**Könlünün qıflı qapısında mən
İntizar içində sakit dururam.
Gözün görə-görə duymasan da sən,
Ömrümü beləcə başa vururam.**

**İxtiyar səndədir! Bu halımı tuy,
Ya könlünə burax, ya da qov məni!
Ancaq yalvarıram, nə intzar qoy,
Nə də ki, tələsik başdan sov məni.**

Sonra heyranlıqla mənə: – Vəfanın sevgidəki mövqeyini müdrikliklə dəyərləndirən bu misralar sizindir. Eşitdiyimə görə Məlahət də sizə yazdığını məktublarda Vəfa imzası qoyarmış – dedi. Sonra barmaqlarının ucunda yanıb sönən kibriti yuxarı qaldırıb külünə təessüflə baxdı. Eyhamla: – Məlahət də sizin yolunuzda bu kibrit tək yanıb külə döndü – dedi. Mən tutuldum. Yumşaq bir hiddətlə Zəkiyyəyə: – Elə bu tikanlı sözləri demək üçün məni görüşə çağırımsınız? Məgər bilmirsiniz ki, günahkar mən deyiləm? – dedim. Qız hidətləndiyimi görüb dərhal özünü yiğışdırırdı. Səmimiyyətlə dolu etirafla: – Hamısını bilirəm. Sizi günahlanırmış üçün görüşə çağırımadı. Belə olsaydı, bir məktub yazıb göndərərdim. Günahınızı da elə məktubda çəkinmədən bildirərdim. Sizi görüşə çağırımadı ki, bu Ay işığında öz ürəyimi sizə açım. Nisgil yaman şeydir. Yaxşı ki, nisgilin nə demək olduğunu özünüz məndən gözəl bilirsiz. Bu işdə təcrübəniz var. Mən isə naşıyam. Ürəyə bir damla nisgil düşsə böyüyə-böyüyə ümmanna dönər. Sonra təlatümə gəlib yazılır üzərin sahillərini dağıtmak istəyər. Üstəlik, üzəyə istehzaya baxıb, hünərin varsa, qarşımı kəs görüm, necə kəsirən deyər. Məni rəfiqələrim hünər mücəssəməsi adlandırıslar da, belə bir nisgilin qarşısını kəsməkdə özümü aciz sandım. Sizi yalnız görüşə yox, həm də köməyə çağırmağı qərara aldım. Hələ birinci kursdan xoşuma

gəlirdiniz. Onda siz ikinci kursda oxuyurdunuz. Ancaq onu da bilirdim ki, gecikmiş qonaq öz kisəsindən yeyər. Axı Məlahət sizinlə universitetə girdiyiniz dərs ilinin əvvəlində, yəni sentyabrın birinci həftəsində tanış olmuşdu. Günlər keçdikcə tanışlıq da sevgiyə dönmüşdü. Paxıllıq mis qaba bənzəyər. Nə qədər işlənsə paxırı da o qədər üzə çıxar. Ancaq mən paxıl deyildim. Səmimiyyətdən yoğrulmuş bir tamaşaçı idim. Gördüyüm tamaşaya heyrətlə baxmirdim. Yox! Yalnız iştirakçılarından birinə qibtə edirdim. Nə gizlədim, ürəyimdə ona bəxtəvər deyirdim. Sizə isə özüm də anlamadığım məhrəm duyğu bəsləyirdim. Bu duyğu nəydi? Hörmətdimi? Yoxsa sevgiydimi? Bilmirəm – dedi.

Mən indi başa düşdüm ki, Məlahətlə universitetin dəhlizindən yanaşı keçəndə Zəkiyyə bizə niyə oğrun-oğrun baxırmış.

Üfüqdə doğan on dörd gecəlik Ay gündüz yolda düşüb qalmış iri araba təkərinə bənzəyirdi. O göydə hərlənə-hərlənə gəlib düz başımızın üstündə dayandı. Sanki Zəkiyyə ilə aramda heç bir qaranlıq guşə qalmasın deyə bağlı özü boyda gur işıqlı çilçırıga çevirdi. Mən qızı baxdım. Sanki Zəkiyyənin girdə ağ üzü daha da ağarmış, iri qara gözləri daha da qaralmışdı. QızılıgL yarpaqlı dodaqları daha da qızarmışdı. Arabir Ay işığında qamaşan gözlərini örtən uzun qara kirpiklərini bir-bir saymaq olardı. Qəribədir. Mənim də gözlərim qamaşırdı. Yadıma düşdü ki, Savalan ətəyindəki kəndimizdə qar, yağıandan sonra, göydə qızılıgL dəstəsinə dönən Günəşin altında par-par parlayardı. Mən yerdə daş ayna qırıntılarına bənzəyən qara uzun-uzadı baxsam da göz-

lərim qamaşmazdı. Bəs indi gözlərim Ay işığında niyə qamaşır? Sən demə, Zəkiyyənin ciyinlərinə tökülb qara şəlaləni andıran ətirli saçına baxdıqca o mənim iti gözlərimə meydan oxuya-oxuya büllur bəbəklərimi tovdan salırmış. Nə gizlədim. Mən yalnız bu axşam qara rəngin ağ rəngdən daha güclü olduğuna inandım.

Qız təəssüflə mənə: – Ancaq siz çox məqrursunuz. Deyilənlərə görə sizi mətləb üstünə gətirmək müşkül məsələdir. Eşittiyimə görə siz Məlahətə yox, Məlahət sizə sevgi elan edibdir. Özü də məktubla. Qızın oğlana sevgi elan etməsi sevgi tarixində nadir hadisələrdəndir – dedi. Mən şəstlə Zəkiyyəyə: – Yenə mən günahkar deyiləm. Dünya gör-götür dünyasıdır. Kimi məqrur yaşamaq, kimi ömrünü yaltaqcasına keçirməyi öyrənir. Kimi necə işləmək, kimi necə yemək qaydalarını mənimsəyir. Haçansa şəhərli bir kişinin yolu bir kəndə düşür. Bütün işlərini görüb qurtarandan sonra o, kənddə yaşayan dostuna da baş çəkmək istəyir. Dostunun evinə gedir. Ancaq dostu evdə olmur. Ev sahibəsi qonaq üçün süfrə açır. Süfrəyə çörək, bal, küncüt qoyur. Özüsə çəkilib gedir. Kişi süfrədəki nemətlərə baxa-baxa qalır. Nə qədər baş sindirırsa süfrəyə qoyulan təamların nə təhər yeyildiyinin “sirr”ini tapa bilmir. Kənd yerlərində adətən qapılar açıq qalır. Elə bu vaxt kişi qapı ağızından keçən bir uşağı görüb yanına çağırır: – A bala! Əyləş mənimlə nahar elə – deyir. Kənd yerlərində uşaqlar daha sadə, daha mehriban, daha təmiz olurlar. Onlar ağsaqqal sözünü müqəddəs sayırlar. Uşaq süfrə qıraqında bardaş qurub əyləşir. Kişi isə əlini süfrəyə uzatır. Uşağın o nemətləri nə təhər yeyəcəyini intizar

dolu gözleriyle izləyir. Uşaq əvvəl çörəkdən bir parça kəsib üstünə bal yaxır, sonra da balın üstünə küncüt səpib yeməyə başlayır. Əlindəki yaxmağı yeyib qurtarmamış kişi həyətə boylanıb: – A bala, deyəsən səni çağırırlar. Dur get! – deyir. Uşaq da durub əlindəki yaxmacın qalanını gəvələyə-gəvələyə harasa götürür. Kişi isə süfrədəki nemətləri rahat-rahat yeməyə başlayır – dedim. Qız ucadan sürəkli bir qəhqəhə çəkdi. Mənə elə gəldi ki, bağın haçandansa yaprixib qalmış yarpaqları silkələnib qubara dönmək istəyən tozlarını yerə töküdü. Yanaşı dayansalar da tənhalıqdan çöhrələri saralmış ağaclar əyilmiş bellərini dikəltdi. Sanki bu adı qəhqəhə deyildi. Bu bağın girməyin yasaqlığı haqqında qərar yazılmış vərəqin cəsarətlə cirilması idi. Pərvazlanan səsi respublikanın ağasının Ayın üzünə də bağlanan pəncərəsini şiddətlə döyürdü. Nəhayət, Zəkiyyə kiçik qara çantasını açıb içindən ağ yaylığını çıxartdı. Güməkdən yaşarmış gözlərinin damllarını qurutdu. Mən isə eyhamla qızı: – Görürsünüz də, ehtiyac qartmış kisinə də sütül uşaqdan öyrənməyə vadar edir – dedim.

Sanki Ay mənimlə Zəkiyyə arasında daha heç bir qaranlıq guşə qalmadığını görüb başımız üstündən uzaqlaşmışdı. Qız mənim pencəyimin sol qolunu bir az yuxarı çəkib biləyimdəki saata baxdı. Sonra narahatlıqla: – Daha gecdir, gedək. Yoxsa rəfiqələrim yataqxanada nigaran qalarlar – dedi. Ayağa qalxdı. Yalnız indi Zəkiyyənin boyunun ucalığının fərqiñə vardım. Sanki qarşımızdakı kız deyildi, gərdən çəkib dayanmış sərv ağacı idi. Mən də boyda ona çatmaq üçün yerimdən qalxdım. Yavaş-yavaş bağdan çıxdıq. Zəkiyyə sanki ax-

şam düşəndə mənimlə qısıla-qısıla bağın gələn qız deyildi. O indi sağ yanında şahanə yerləşə addımlayırdı. Qara tuflilərinin dabanları asfalt döşəməyə dəydikcə sanki bir sevgi nəgməsinin ilk akordlarını çalırdı. Zəkiyyə sanki bir kiminsə eşidə biləcəyindən ehtiyat edərək piçiltıyla: – Bəlkə gələn dəfə başqa bağda görüşək? – dedi. Mən qızın təklifi haqqında heç nə demədim. Ancaq bayaqdan susmuş dodaqlarımın arasından bədahətən bu misralar çıxdı:

**Sanma qıy vursa da dağ-daş içində
Şüursuz qartallar cürətsiz olur.
Yox! Yox! Titrədikcə təlaş içində
Şüursuz kişilər qeyrətsiz olur.**

Zəkiyyə ürəyə təpər aşilan misralara təbəssümlə cavab verdi. Mən səmimiyyətlə: – İcazə ver səni yataqxanaya ötürüm – dedim. O qətiyyətlə: – Yox! Lazım deyil. Bizi bir yerdə görsələr dilə-ağiza düşərik. Sabah axşam saat 7-də yenə Bakı Sovetinin qabağında görüşərik – dedi. Mən yol ayricında qızı əl verib xudahafızlaşmək istədim. Düşündüm ki, narahat ürəyə sığal çəkməyən əlin nəzakət xətrinə əl sıxması təbii deyil, sünidir. Mənimsə sünilikdən zəhləm gedir. Zəkiyyəyə əl versəm o da mənə əl verəcək. Əllərimiz birləşəndə gələcək talelərimizi bir-birinə düyünləyə bilər. O düyünlə iki əlin yaratdığı ehtiras dolu bir yumruğa dönər. Ağılın boğazını tixayar. Onu danışmağa qoymaz. Hələ tezdir. Tələsən təndirə düşər. Bir dəfə təndirə düşüb yanmışam. Yaxşı ki, yansam da tamam kül olmamışam. İndi isə hər şeyi əməlli-başlı götür-qoy edib sonra nə-

ticə çıxarmaq lazımdır. Biz əlimizlə deyil, dilimizlə xudahafızlışib ayrıldıq. Qız yaşadığı yataqxanaya getdi. Mən isə İçərişəhərdəki mənzilimə yollandım...

Sabahı yenə axşam saat 7-yə on beş dəqiqə qalmış mənzilimdən çıxdım. Bakı Sovetinin qabağına doğru addımladım. Zəkiyyə yenə düz saat 7-də gəlib qarşında farağat vəziyyətdə durdu. Salamlasdıq. Qız yoxlayıcı nəzərlə mənə baxıb: – Hara gedəcəyik? – dedi. Mən şəstlə: – Kişinin sözü bir olar. Dünən axşam getdiyimiz bağa gedəcəyik – dedim. Qız təbəssümlə: – Onda getdik. Daha fikirləşməyə dəyməz – dedi. Biz yenə o bağa gedib dünən əyləşdiyimiz yerdə yanaşı əyləşdik. Yenə bir papiros çıxarıb dodaqlarımın arasına qoydum. Sonra papirosu yandırmaq üçün cibimdən kibrit çıxardım. Zəkiyyə yenə kibriti əlimdən alıb papirosumu yandırdı. Sonra ağ barmaqları arasında bir yaqtı parçasına bənzeyən qırmızı alovə baxa-baxa: – Bilirsən bunun mənası nədir? – deyə soruşdu. Mən etirafla: – Yox, bilmirəm. Desən bilərəm – dedim. Zəkiyyə sevinclə: – Bu, arzudan doğan xidmətdir – dedi. Sonra susdu. Yenə ağ barmaqları arasında yanıb qaralmış yaqtı parçasına təəssüflə baxdı. Sanki öz xidmətinin şahidi olan, ancaq yanıb-yanıb külə dönən kibrit çöpünü atmaq istəmirdi. Bəli! Hətta alov sütlə barmaqlarını qarssa da. Nəhayət, qız külə dönmüş kibrit çöpünü barmaqları arasında saxladığını mənasız bilib kənara atdı. Sonra qısqanlıqla: – Sizin o tayda sevdiyiniz qız olub-mu? – deyə soruşdu. Mən etirafla: – Olub! Amma nişanlanmamışıq. Nişanlanmaq arzusu ilə yaşamışıq. Sonra da ki, aralığa bu boyda ayrılıq düşüb. Deyirlər in-

di Leyli-Məcnun əsri deyil. Sevgi də müasir texnikanın odlu nəfəsi altında suyunu çəkib qurmuşdur. Yalnız fanatiklər Leyli-Məcnun sevgisi arayırlar. Yox! Belə deyil. Həyat da, cəmiyyət də, texnika da nə qədər inkişaf etsə, insan elə insan, sevgi elə sevgidir. Sevgilərin tacı isə ilk sevgidir. Mənə elə gəlir ki, ilk sevginin taleyini ürek, sonrakı sevgilərin taleyini isə baş həll edir. İnsan bir ocaq yandırır. Sonra nədənsə istədiyi alınır. Onda insan özü-özünə güzəştə getməli olur. Eh, – deyir – təki tüstüsü düz çıxsın. İlk sevgi ilə sonrakı sevgilər də insanın ocaq yandırmaq həvəsinə bənzəyir. Mənim bir əmim oğlu var. Yaman bir-birimizə bənzəyirik. Sanki bir alma imişik, iki yerə bölünmüşük. Ancaq yaşça o məndən böyükdür. Əmim oğlu şıq geyinməyi yaman xoşlayırdı. Axı qəşəng geyim qəşəng gənci bir qədər də qəşəngləşdirir. Əmim oğlu isə onsuz da qəşəngdir. Qızların arasında neçə-neçə pərəstişkarı vardı. Deyəsən əmim oğlu da hansı qızasa meyl edirdi. Ancaq yenə özünə sığal verirdi. Neçə dəfə özündən kiçik yeganə bacısı ona: – Ay qaşa, sən ki, qız deyilsən, bu qədər sığal nəyinə gərəkdir? Onsuz da səni neçə-neçə gözəl qız istəyir. Niyə birilə evlənmirsən? – deyirdi. O isə bacısının sözlərini qulaq ardına vururdu. Kim bilir, bəlkə də özünü ailə qayğılarıyla vaxtından əvvəl qocaltmaq istəmirdi. Ancaq zaman da əmim oğlunun görkəminə əl gəzdirməkdə davam edirdi. İş o yerə çatdı ki, bir qədər aralıdakı qocalığın soyuq nəfəsini öz üzündə duyan əmim oğlu daha aynaya baxmaqdan imtina etdi. Bəli! Artıq onun gicgahlarına qışın ilk qarları düşmüdü. Qara saçının ətəkləri ağarırdı. Əmim oğ-

lu isə qocalığı yadına düşməsin deyə aynaya baxmırıdı – dedim. Qız maraqla mənə: – Yəqin ki, əminiz oğlu sonra qapısını döyən qocalığın gəlişindən təlaşa düşüb evlənməyə tələsib – dedi. Mən etirafla: – Bəli, tələsdi. Başqa kənddə yaşayan uzaq qohumlarımızdan birinin qızını aldı – dedim. Zəkiyyə yenə maraqla: – Necə qız idi? Demək isteyirəm əminiz oğluna yaraşırdım? – deyə soruşdu. Mən etirafla: – Doğrusu, hə! Əmmim oğlu gənclik illərinin bir neçəsini itirsə də əvvəlki yaraşığını saxlaya bilmışdı. Aldığı qız isə öz məlahətini itirməmişdi. Üstəlik, özünə hünər də aşılamışdı – dedim. Qız daha danışmadı. Sanki xəyalının aynasında öz gözəlliyyinə bir də baxıb yeni qiymətini bilmək isteyirdi.

Birdən dənizdən üstümüzə yürüyən meh həzin nəfəsilə şor tamı yaya-yaya özüylə gətirdiyi qumumu, yoxsa çöpümü sağ gözümə saldı. Sanki gözümə iynə batırıldılar, gözümün pərdəsi yırtıldı. Suyu axmağa başladı. Dəsmalımı cibimdən çıxarıb gözümü sildim. Ancaq gözüm toxtamadı. Gözümü ovmağa başladım. Zəkiyyə narahat oldu. O da dəsmalını çantasından çıxartdı. Yarpaq boyda dəsmalın nadir ətri şor tamı yaya-yaya burnumun deşiklərinə dolmuş mehi çıxarıb qovdu. Qız nəzakətlə: – İcazə verin, gözünüzə baxım – dedi. Mən məmnuniyyətlə: – Buyurun, baxın – dedim. Zəkiyyə dəsmalla gözümü sıggallaya-sıggallaya bir neçə dəfə sildi. Sanki qızın dəsmalı gözümdə maqnitləşdi. Gözümə düşən şeyi özünə çəkib çıxartdı. Gözüm toxtadı. Mən eyham dolu minnətdarlıqla Zəkiyyəyə: – Sağ olun, deyəsən dəsmalınız sınaqdan yaxşı çıxdı – dedim. Qız təvazökarlıqla: – Dəyməz. Siz gözünüzün qədrini

bilməlisiniz! Bəli! Gözünüzü nəinki mehin gətirdiyi qumdan, ya çöpdən, hətta qızlardan da qorunalısınız. Üzünüzə demək yaxşı deyil. Siz doğrudan yaraşıqlısınız. İnsanlara yaraşıq paylayan təbiət sizdən heç bir gözəl cizgisini əsirgəməmişdir. Ancaq gözləriniz daha cazibədardır. Sanki öz aləmi, öz fikri, öz dili var. İndicə çəhrayı təbəssümlə dolacaq və sənə mehriban, səmimi, xeyirxah bir söz deyəcək. Yox! Deyəcək nədir? Elə deyib də. Haçansa, hardasa sizin yazdığınız “İri gözlər” şeirinizi oxumuşdum:

**Gözəl! Öz əsrinə sən diqqətlə bax,
Yaxşı-pis dəyərlə seçilə bilər.
Gözlərini sıxma, sən vüsətlə bax,
O iri gözlərin kiçilə bilər.**

**Dünyada ən iri, ən parlaq gözlər
Bəlkə də tək sənin qismətindədir.
Unutma! Həm təşnə, həm bulaq gözlər
Sənin gözlərinin həsrətindədir.**

**Amandır, gözlərin bütün yaşlarda
Bir yol aldanmasın mahal içində.
Gözlərin səhvini müdrik başlar da
Düzəldə bilməyir xəyal içində...**

Ancaq sizin gözlərinizdə yanana qara alovdan çəkinən qızlar sizə yaxın düşə bilmir. Eşitdiyimə görə Məlahət də sizin gözlərinizi sevibdir. Qara alovunda ya isinə, ya da yana... Axı təbiət üstəlik sizə istedad da veribdir. Bu misilsiz vergilərin uğrunda yanmağa dəyər – dedi. Mən heyrətlə Zəkiyyəyə: – Siz bunu hardan bilirsınız? – de-

dim. Qız qətiyyətlə: – Deyəsən siz qızları yaxşı tanımirsiniz. Bəzən qızlar qazandıqları uğurdan elə məst olur ki, öz ürək sərrini haçan, harda açıb hansı rəfiqəsinə dediyini də bilmir. Qızlar da ki, necə deyərlər, simsiz teleqrafdır. Çətini o sirri biri bilənə qədərdir. Sonra o sərr daha sırlıkdən çıxıb faşə dönür – dedi. Gözlərimi Aya zillədim. Sonra eyhamla qıza: – Mənə elə gəlir ki, gözlər yalnız aşkardakıları yox, həm də gizlindəkiləri görməlidir. Bəli! Gözlər gərək Ayın yalnız görünən tərəfini görməklə kifayətlənməsin. Görünməyən tərəfini də görə bilsin. Yoxsa gözlər adiləşə bilər. O qədər adı gözlər var ki, haraya desən tuşlanar da, baxar da, görər də... Ancaq elə belə. Tamaşaçı nəzərilə. Daha hər gördüyündən bir məna çıxarmaq heç yuxusuna da girməz. Ona görə də gözlərin dəyəri nə iriliyi, nə də rəngilə ölçülülməlidir. Yox! Yalnız həssaslığı ilə ölçülməlidir. Molla Pənah Vaqifdən üzü bəri şairlər xumar gözləri xumar nərgizə bənzədiblər. Nədənsə unudublar ki, insan gözlərini yaradan tanrı onlara məsuliyyətli bir vəzifə tapşırıbdır. Yaxını uzaqdan, doğmanı özgədən, gözəli çirkindən ayıra bilmək vəzifəsi. Nərgiz gülünü isə yaraşıq üçün ana təbiətin yaşıl donunun yaxasına sancıbdır. Mənim gözlərim əvvəllər də irilikdə, qaralıqda belə olmuşsa, həssaslıqda belə olmamışdır. Gözlərimə həssaslıq aşılıyan keşməkeşlə dolu həyat olmuşdur. Ləzzət yalnız nəşədən doğmur. Əzabdan da doğur. Mən gözlərimə həssaslıq aşılıyan əzablı həyatdan nəinki naraziyam, eksinə raziyam. İstedada gəldikdə isə yalnız özümə minnətdaram. Nə bilim. Bəlkə elə onu da əvvəllərdə təbiət mənə veribdir. Ancaq o versə də bir

qığılçım boyda veribdir. Sonra özüm o qığılçımı zəhmət ətirli nəfəsimlə piləyə-piləyə alovlandırıb Günəşə döndərmışəm – dedim.

Doğrusu həm birinci, həm də ikinci görüşdə Zəkiyyənin Məlahəti mənim yardımına salmasından əsəbiləşdim. Bu yada salma qaranlıqda sönmüş ocağın külünü qurdalamağa bənzəyirdi. Bəlkə kül altında hələ sozarmaqda olan bir köz tapıldı. Bu köz yenidən alovlanıb Zəkiyyənin sevgi növrağını yandırdı... Mən hirsimi içərimdə təmkinimlə boğdum. Yoxsa o dalğa-dalğa qabarıb özünü bürüzə verə bilərdi. Elə o anlarda ürəyimdə maraqla dolu bir sual doğdu. Görəsən Zəkiyyə özü indiyə qədər sevib-sevilibmi? Mən nəzakətlə: – Siz indiyə qədər heç sevmisinizmi? – deyə soruştum. Qız əvvəl susdu. Utanıb başını aşağı saldı. Sanki imtahan biletinə baxdı. Axı aramızdakı münasibət getdikcə ciddiləşirdi. Xəyalımdan bu misralar keçdi:

**Bəlkə utancaqlıq da
Elə qürur kimidir.
Necə ki, təmiz damla
Elə büllur kimidir.**

Zəkiyyənin Ay işığında yanmış yanaqları qanadlı mehin sərin nəfəsilə daha da alovlandı. Ancaq közərə-közərə səngidi. Qız başını yuxarı qaldırıb qürurla: – Sevmiş olsayıdım daha ürəyimin qapısını sizə niyə açırdım. Bəzən kimlərsə ürəyi açıq qızlarda həya olmur deyirlər. Guya qızın həyası ürəyinin açıq qapısından harasa uçub gedir. Bu yalandır. Qızların açıq ürəyinə dəyən sevgi nəfəsi oradakı həya odunu elə alovlandırır ki, sö-

lələri yanaqlarında da yanır – dedi. Sonra bir az da or-
dan-burdan danışib ayağa qalxdıq. Gecə keçirdi. Səhər
dərsə gedəcəkdir. Ayrılında Zəkiyyə dedi ki, sabah ye-
nə axşam saat 7-də Bakı Sovetinin qabağında görüşək...
Mən yenidən tək Kommunist küçəsilə üzü aşağı İçəri-
şəhərdəki mənzilimə doğru addımladım. Yolda şeir
oxumağa öyrənmiş dodaqlarım pıçıldadı:

**Yağı çox olanda ləziz xörəyin
Ürəyi tez vurur... Kim bilmir bunu?
Sevgi də yağıdır yanın ürəyin,
Niyə çox olanda vurmayırları?**

**Sevginin nə notu, nə də təbi yox,
Bəs nə təhər gəlir fəryada bəzən?
Sevginin ədası iki qəlbə yox,
Bir nəslidir dağıdır dünyada bəzən.**

**Kimsəni sevməmiş hələ qabaqdan
Düşünmək özü də nigaranlıqdır.
Bir keşməkeşlərlə dolu sınaqdan
Üzü ağ çıxmak da qəhrəmanlıqdır.**

Sabahı dərsdən qayıdandan sonra sükut yüklü mənzi-
limdə təzə dəmlədiyim çaydan bir stəkan süzüb qaba-
ğımı qoydum. Sonra yeni yazdığını poemanı gətirib bir
də nəzərdən keçirmək istədim. Poemanın heç proloqu-
nu oxuyub qurtarmamışdım ki, qapı döyüldü. Mən içə-
ridən: – Qapı açıqdır. Buyurun! – dedim. Qapı açıldı.
Gələn yaxın dostlarımından olan Mirəli Mənafi idi. Aya-
ğası qalxıb qonağımla görüşdüm. Əhvalını soruşdum.
Dodağının altında nəsə mızıldadı. Bir stəkan da çay sü-
züb Mirəlinin qabağına qoydum: – Bilirəm, mənim

dəmlədiyim çay sənin dəmlədiyin çaya çatmaz. Ancaq
varını verən də utanmaz. Nə olar, bir dəfə də naşı dəm-
ləyən çaydan iç. Dadi həmişəlik damağına yapışib qal-
mayacaq ki, – dedim. Mirəli bir söz demədi. Amma
sözlü adama oxşayırdı. Deyəsən dolan bulud yağmaq
üçün məqam gözləyirdi. Mən poemanın vərəqlərini çin-
ləyib dəstələdim. Bir qəzətin arasına yiğib kənara qoy-
dum. Sağ əlimi sağ üzümə qoyub gözlərimi qabağında
əyləşən Mirəliyə zillədim. Təpədən-dırnağa diqqət kə-
silməklə dostuma – buyur, səni dinləyirəm demək istə-
dim. Mirəli heyrətlə mənə: – Zəkiyyə ilə niyə görüşür-
sən? Sən hələ qızları yaxşı tanımirsan – dedi. Məni
gülmək tutdu. Ancaq zorla olsa da özümü saxladım.
Ürəyimdə özümə dedim ki, gör nə günə qalıbsan ki, iki
gün əvvəl qızları yaxşı tanımadığın haqda Zəkiyyənin
sənə dediyi sözləri indi Mirəli sənə deyir. Halbuki Təb-
rizdə Azərbaycan Dövlət Filarmoniyasında müdir vəzi-
fəsində işlərkən işçilərinin yüzdən çoxu qız idi və mən
vəzifəm daxilində qızların hər işi ilə maraqlanırdım.
Bəli! Hamisini ayrı-ayrılıqda öyrənirdim. Hələ ondan
qabaq, ondan sonra təmasda olduğum qızları demirəm.
Atalar xatalı işdən xatasız çıxan adamlara sudan quru
çıxan adamlar demişlər. Bu bəlkə də, rəvayətdir.
Amma mən doğrudan da su pəriləri çımən ümməna elə
quru girib, quru da çıxmışam. Ancaq suyun özündən də
təmiz olmuşam. Mən narazılıqla Mirəliyə: – Zəkiyyə
ilə pis niyyətlə görüşmürəm. Qızları yaxşı tanımadığı-
ma gəldikdə isə dünyani başa düşəndən bəri qızları
təmənnaya görə yox, yalnız təcrübəyə görə öyrənə-
öyrənə gəlmışəm – dedim. Sən demə, Mirəlinin ürəyi

dolu imiş. Açıdı sandığı, tökdü pambığı. Həyəcanla mənə: – Sən bütün dünyanın qızlarını tanışan da Zəkiyyəni tanımirsan. O öz qabağından yeyən qız deyil. Yaman ötkəmdir. Bəzən az qalır ki, mübahisə etdiyi müsahibini diri gözlü yesin. Dili acının biridir – dedi. Mən eyhamla Mirəliyə: – Nə olar. İlandan dili acı yoxdur. Ancaq o hayana getsə də, yuvasına düz gedər – dedim. Mirəli istehzayla: – Bilirəm, sən Zəkiyyə ilə evlənmək istəyirsən. Ancaq o səninlə yola getməz. Bəli! İki qoçun başı bir qazanda qaynamaz. O ötkəm, sən ötkəm. Ataların bir məsəli var. Sən ağa, mən ağa, bəs inəkləri kim sağa? Məndən deməkdir. Dediklərimi qəbul edə də bilərsən, etməyə də bilərsən. Öz işindir. Ancaq unutma ki, sən məğrur, mübariz, mehriban bir xalqa məxsussan. Bax, bu sənin öz işin deyil. Sən o xalqın sənə aşılılığı məziyyətləri doğrultualısan. Quracağın ailə neçə-neçə ailəyə nümunə olmalıdır. Bilirəm, sən ya öz zövqün üçün, ya da istirahətin üçün evlənmirsən. Yox! Daha bunlardan keçib. Yenə vicedən əzabı çəkə-çəkə fədakarlıq göstərmək istəyirsən. Bəli! Düşünürsən ki, bəlkə evlənsən Hacı Məqsəd də daha arxayı olub Məlahəti “gizli zindan”dan azadlığa çıxarar. Ona görə də sən həm birdəfəlik, həm də həmişəlik evlənməlisən. Yəni yüz dəfə ölçüb, bir dəfə biçməlisən – dedi. Qəribədir. Adam təlatümə gələn dənizdə batar. Ancaq xəyal məni dərin sükut içərisində batırmışdı. Yadıma düşdü ki, Hacı Məqsəd məni təcili istintaqa çağırtdıranda, mən də OVİR-in bir otağında səhərdən-axşama qədər ac-susuz Dövlət Təhlükəsizlik Nazirliyinin müstəntiqinin saysız-hesabsız suallarına cavab verəndə Mirəli

pərvanəyə dönüb gözə görünmədən ətrafımda hərlənirdi. Demək o zaman Mirəli dosta sədaqətini üsyankarcasına nümayiş etdirirmiş. İndi də mənə ürəyi yanır ki, bu sözləri deyir. Axı dost dostun pisliyini istəməz. Mən məhrəmliklə Mirəliyə: – Oldu! Yüz dəfə ölçüb, bir dəfə biçərəm. Çayını niyə içmədin? Qalıb soyudu. Yoxsa bəyənmədin? – dedim. Həmişə çayı isti-isti içməyi xoşlayan Mirəli soyuq çayı götürüb başına çəkdi. Bəli! Nə soyumuş çayı təzələmək, nə də könlümü sindirmaq istədi. Sanki yalnız öz qızmış hissərini soyutmaq istədi. Sonra ayağa qalxdı. Dodaqcu – Sağ ol! – deyib getdi...

Axşam saat 7-yə on beş dəqiqə qalmış mənzilimdən çıxıb Bakı Sovetinə doğru addımladım. Orda dayanıb Zəkiyyəni gözlədim. Bir də o gələn yola sarı baxanda gördüm Zəkiyyə şahanə yerislə gəlir. Nədənsə qız bu dəfə gözlərimə daha yaraşıqlı, daha təravətli göründü. Qaydadır, Günəş qürub edəndə daha şiddətlə yanır. Tamaşaçılarının gözlərini daha çox qamaşdırır. Zəkiyyə də öz sevgisi ilə mənim xəyalımın üfüqlərində qürub edəcəkdi. Bəli! İstəsəm də, istəməsəm də qürub edəcəkdi. Qız yaxınlaşana qədər dodaqlarımdan yeni misralar qopdu:

**Dünya da gözəllərsiz
Miskin olardı, miskin.
Dünya da gözəllərsiz
Çirkin olardı, cirkin.**

**O nə deyir? Hər şeyim
Gözəl olsun həmişə.
Gecələr gözəllərlə
Dönüm canlı Günəşə.**

**O gözəl xoşbəxtdir ki,
Nə forslu, nə suçludur.
Dünya elə qüsursuz
Gözəllərə borcludur.**

Zəkiyyə gəldi. Salamlaşdıq. Ürəyimdə sevindim ki, nə yaxşı dodaqlarından qopan yeni misraları eşitmədi. Yoxsa onsuz da yügenini gəmirən hissler bir qədər də coşub-daşardı. Biz yenə yanaşı addımlaya-addımlaya bağa gedib sabiq yerimizdə ciyin-ciyinə əyləşdik. O papirosumu daha yandırmasın deyə mən cibimdən papiroş çıxarıb dodaqlarımın arasına qoymadım. Qız heyrətlə: – Nə əcəb, papiroş çəkmirsiniz – dedi. Mən təəssüflə: – Papiroş qutusu yadımdan çıxıb mənzildə qalıb – dedim. Qız narahatlıqla heyfsiləndi. Halbuki, papiroş qutusu cibimdə idi. Nə etmək, yalan çətində daha bəyan deyil, həyandır. Can qurtaran yalanı ifşa etmək yox, alqışlamaq lazımdır.

Mən tövsiyə ilə Zəkiyyəyə: – Biz həm dünya görmüş, həm də təhsil almış müasir gənclərik. Bir-birimizin vaxtını almağa, bir-birimizi aldatmağa haqqımız yoxdur. Sevgi lirik duyğudur, qızığın ehtirasıdır, açıq etirafdır. Ancaq hələ ailə deyil. Ailəyə gedən yoldur. Ailə isə şərīkli razılıq deyilən təməl üzərində qurulan evdir. Başqa sözlə desək, sevgi insan ömrünün bağından nəğməsini oxuyub keçən quşa yox, o quşun yaşadığı yuvaya dönənlidir. Günahı doğuran insanlardır, günahkar adlanın isə talelərdir. Halbuki, talelər insanları yedəyində yox, insanlar taleləri yedəyində aparır. Ancaq dünyada elə bir yaranmış yoxdur ki, sabah başına nə gələcəyini bu gün bilsin. Mən hələ qəhrəmanına

çevrildiyim faciəylə dolu sevgi macərasının nə ilə nəticələnəcəyini bilmirəm. Ona görə də sizin sevginizi cavabsız qoymağə məcburam. Siz yaraşlı, nəzakətli, bilikli bir qızsınız. O qədər sizi sevən gənc aşkarlanar ki... Sən də sevgi dolu ürəyini birinə verərsən – dedim. Qız eyhamla: – Atalar deyib ki, at olanda meydan olmur, meydan olanda at olmur. Sevgi də belədir. Biri hə deyəndə, biri yox deyir. Biri yox deyəndə, biri hə deyir – dedi. Sonra susdu. Birdən riqqətlə dolu dodaqlarından yanğı dolu misralar püskürdü:

**Yara var ki, qanı qurudulsa da
Sevginin bulağı qurudulmayırlar.
Bütün olub-keçən unudulsa da
Sevginin bir anı unudulmayırlar.**

**Cahan hər sövdaya çalsa da çəpik,
Yenə meyar, meyar, qədir, qədirdir.
Dostluqda aldanmaq bəlkə də kiçik,
Sevgidə aldanmaq böyük təhqirdir.**

**Nə bir dəfə nazla dindirdin məni,
Nə də ki, bir dəfə başıma döndün.
Mən gözümün üstə gəzdirdim səni,
Sənsə düyünlənmiş qaşma döndün.**

**Deyirsən “Mən səni sevmirəm daha,
Sən də başqasını sev bu cahanda”.
Nə fəryada baxıb, nə də ki, aha,
Necə dəyişəmiş həssas insan da!**

**Ürəklə sevərlər! Sənsə dilinlə
Gör nələr deyirsən üzümə... Neynək,
Zəhmət çək sinəmi axtar əlinlə,
Gör harasındadır o sevən ürək?**

**Mən öz ürəyimi bərsiz-bəzəksiz
Sənə vermişəm ki, vəfanı görüm.
İndi ucbatından qalib ürəksiz
Başqa birisinə mən nəyi verim?**

Qəribə işdi. Zəkiyyənin oxuduğu şeir özümüñkü idi. Heyrət içində düşündüm ki, görəsən qız bu şeiri hardan tapıb? Birdən yadına düşdü ki, yataqxanada yaşayan o taylı tələbələr divar qəzetində buraxmaq üçün məndən bir sevgi şeiri istəmişdilər. Mən də bu şeiri yazış vermişdim. O taylı tələbələr də həmin şeiri yataqxananın divar qəzetində çap etmişdilər.

Daha bir qədər də əyləşib boş vaxt keçirməyin mənası yox idi. Ayağa qalxdıq. Yenə yanaşı addımlaya-addımlaya bağdan çıxdıq. Nə o danışındı, nə mən. Qaydadır, atlar mənzil başında yüksəklerini boşaldandan sonra geriyə qayıdanada tez-tez addımlayır. Biz də sanki sevgi yükümüzə dönən ürək sözlərimizi deyib yüngülləşmişdik. Tez-tez yeriyirdik. Ancaq ağır-ağır nəfəs alırdıq. Arabir tövşüyürdük də. Sanki sevgi yükümüzü bağda boşaldıb xəcalət yükü götürmüdük. Bəli! Bir-birimizdən utanırdıq. Ona görə də dinib-danışa bilmirdik. Sevgi ətirli görüş, sevənlər üçün elə kiçik toydur. Ancaq biz toydan qayıdanlara yox, yasdən qayıdanlara bənzəyirdik. Sanki fədakar bir sevgini hardasa dəfn edib gəlirdik. İndi biz dünyada öz gözəlliyi ilə məşhur olan

Bakı gecəsində sanki alovunu, hərarətini, işığını ətrafi-na yayıb qurtarmış iki məşəl idik. Daha bu məşəlləri başqaları alışdırımlıydı. Özü də alışdırılanların biri qız, biri isə oğlan olmalıydı.

Ayrılanda Zəkiyyənin iri gözlərinə baxdım. Buludla dolmuşdular. Sanki indicə buludlardan leysan yağacaqdı. Axı yaz idi. Yox! Leysan küçədə yağmayacaqdı. Yağsaydı, gözlərimin qarşısında qız ləyaqətini yuyub apara bilərdi. Zəkiyyə bunu duyurdu. O leysan bəlkə gecəyarısı yataqxanada yastığın üstünə yağacaqdı. Özü də elə yağacaqdı ki, otaqda yatan qızlar o leysandan xəbər tutmayacaqdı. İndisə buludların qızın çöhrəsinə düşən kölgəsi sanki qırmızı işığını itirmiş dodaqlarına pəyizi getirmişdi. Zəkiyyənin cəmi bir saatın içində solmuş dodaqları sazaqda titrəyən nanə yarpaqlarını andırırdı. Qız mənə sarı dönüb həzin səslə: – Sağ olun! – dedi. Bu onun son sözü oldu. Mən qızdan ayrıldan sonra cibimdən bir papiroş çıxarıb susmuş dodaqlarımın arasına qoydum. Kibrit çəkib papirosumu yandırdım. Birdən mənə elə gəldi ki, papirosumu yandıran özüm yox, Zəkiyyədir. Papiroosa dərin bir qullab vurub tüstüsünü havaya buraxdım. Sanki qızın içərimdə doğurduğunu hərarətli hissələri özümdən uzaqlaşdırmağa çalışdım. Papiroosa ikinci qullabı vuranda haradansa uçub gələn meh papirosun külünü gözümə saldı. Dəsmalımı cibimdən çıxarıb gözümü siğillaya-sığallaya silməyə başladım. Mənə elə gəldi ki, dəsmalla gözümü axtara-axtara külü çıxarmağa çalışan özüm yox, Zəkiyyədir. Gözümüzü alababat silib, dəsmalı cibimə qoydum. Bəli! Qızın gözümü toxtatmasını istəmədim. Mənə elə gəldi ki, yol

boyu düzülən ağacların titrəyən yarpaqları piçiltıyla Zəkiyyənin mənə oxuduğu şeirimi təzədən oxuyur. Yerisimin sürətini artırıb iri addımlarla Qoşa Qala qapısına doğru getdim. Bəli! Öz məhrəm şeirimi bir də eşitməyim deyə mənzilimə tez çatmağa çalışdım...

YANIQLI TƏƏSSÜF

Həsən Üzzari Təbrizin məşhur tarzənlərindən biri idi. Yaşına görə çox toyalar, məclislər, ziyafətlər görmüşdü. Bu arıq, uzun, çəlimsiz adam danışanda qaşlarda xəyal gərilər, gözlərində təbəssüm çağlayar, do-daqlarında söz işinərdi. Bu işgüzar tarzənin yaşına uyuşmayan bir çevikliyi vardı. O, uşaq işinə də getməyə hazır olardı. Təki faydalı bir buyruğa göndəriləydi. Təbrizdəki Azərbaycan Dövlət Filarmoniyası yaradılanda Həsən Üzzari Milli hökumət tərəfindən müdir müavini təyin edilmişdi. Onun bu sənət ocağında öz rəhbər mövqeyi vardı. Lakin sözün doğrusu, mən inzibati işləri tək başıma görər, bədii məsələlərdə isə bəstəkarla məsləhətləşərdim. Bunun bir səbəbi mənim gəncliyim, məğrurluğum, çılgınlığım idisə, digər bir səbəbi də vardı. Bu da tarzənin guya tiryək çəkməsi idi. Mən bunu öz gözlərimlə görməmişdim. Yalnız dost-tanışın ağızından eşitmişdim. Görmədiyim bir ugursuz adət mənim ürəyimdə Həsən Üzzariyə qarşı açıq bəsləmək adətinə çevrilmişdi. Hətta o bir dəfə mənə: – Əlağa, adam göylə getməz – dedi. Doğrusu, yaşılı müavinin risqlə dediyi bu sözlər mənə yaman toxundu. Mən Həsən Üzzarinin məsumlaşan gözlərinin içinə dik baxıb sərt ahənglə:

– Göylə getmək qəbahət deyil! Kainata gündüzlü-gecəli işiq paylayan Günəş də, Ay da göylə gedir. Mən nə Günəşəm, nə də Ayam. Ancaq qartal sürətilə göydə uçmaq niyyətilə yaşayıram. Bilirəm ki, göylə gedən qartal yixilsa, yerin hamar sinəsinə düşər. Yerlə sürünen koramal isə yixilsa, uçruma yuvarlanar – dedim.

Mən bu ustad tarzənin tarının səsini hələ eşitməmişdim. Onun nazik, uzun, zərif barmaqlarının İran tarının simlərinə necə dəydiyinin də şahidi olmamışdım. Ancaq Təbriz tarzənlərinin bu mahir tarzənə necə hörmət etdiklərini həmişə öz gözlərimlə gördüm. Mən dəfələrlə onun evinə getmişdim. Bir neçə otaq sakınların yaşadığı mənzildən daha çox bir sənətkar dünyasına bənzəyirdi. Bu kiçik dünyada qiymətli ev əşyalarından artıq nadir sənət əsərləri qorunub saxlanılırdı. Burda hələ Səttarxan hərəkatı zamanı göstərilən tamaşaların, təşkil olunan konsertlərin, keçirilən mitinqlərin əlvan, nadir, gözəl afişaları vardı. Bu afişaları nəzərdən keçirənlər sanki neçə-neçə sənət mücahidilə tanış olur, neçə-neçə tamaşaaya baxır, neçə-neçə tarix kitabını oxuyurdular... Xeyirxah tarzənin nəcib, səmimi, təmiz ailəsi öz həssas qayğılaşlıyılə adəmi valeh edirdi. Həsən Üzzarının Hacağa adlı yaraşıqlı bir oğlu vardı. Yadımda deyil, bilmirəm Tehrandamı, yoxsa xaricdəmi ali musiqi təhsili almışdı. Gözəl vialon, skripka çalırdı... O, səhnədə çıxış edərkən nəinki yana daranmış saçları, hətta qara qaşları, gözləri, kirpikləri də parıldayırdı. Hacağa solo çalanda ümman müğamatın ağır ləngərli dalğaları qatar-qatar gəlib vialonun simləri üstündən keçib dinləyicilərlə dolu salona töküldərdi. Bu istedadlı

gənc həm də muğam oxuyan xanəndələri təkbaşına müşayiət edirdi. Səhnədə musiqi sədaları qurtarar-qurtarmaz salonda gurultulu alqışlar başlayırdı. Bu zaman təşəkkür əlaməti olaraq salondakılara baş əyən məhərətli musiqiçinin alnında isti tər damla-damla büssurlaşırdı. Sanki o özünün adı ifasından utanırdı. Öz pərəstişkarlarının qarşısında daha gözəl çalmaq həsrətilə alışib-yanırdı.

Mən həm aramızdakı yaş fərqiñə, həm də sənətkarlar içərisindəki mövqeyinə görə Həsən Üzzariyə – Ağayı Üzzari – deyə müraciət edirdim. O isə mənə Əlağa deyirdi. Bir gün işin axırına yaxın Həsən Üzzari iş otagi ma gəldi. Stul çəkib mənimlə üz-üzə əyləşdi. Ustad tarzənin düşüncəli gözlərində inam dolu bir intizar vardı. O utana-utana mənə: – Əlağa, bizi qonaq çağırıblar. Gəldim sizə deyim ki, hazırlıq görəsiniz – dedi. Mən maraqla: – Kim çağırıb? – dedim. Həsən Üzzari təbəssümlə: – Yədulla xan, Səttarxanın oğlu! – dedi. Mən da-ha da maraqlandım. Səttarxanın Yədullaxan adlı oğlu olduğunu, həm də Təbrizdə yaşıdığını eşitmışdım. O sərhəng^{*} idi. Milli hökumətin xalq qoşununda xidmət edirdi. Lakin Yədullaxanla nə tanışlığım, nə də yaxınlığım var idi. Dərin fikrə getdiyimi görən ustad tarzən nəzakətlə: – Yədullaxan mənim kürəkənimdir! – dedi. Yədullaxan bizi Təbrizin kənarındaki bağına dəvət edirdi. Biz getməyi qərara aldıq. Özümüzlə kimləri aparacağımız haqqında məsləhətləşdik. O zaman Təbrizdə yeganə nəqliyyat vasitəsi yalnız fayton idi. Hətta yüksək

^{*}polkovnik

rütbəli dövlət xadimləri də işə faytonla gəlib-gedirdilər. Biz də qonaq aparacağımız adamlara 10-a qədər fayton kirayə etdik. Köhlən atların gümüş nallarından qopan səfər nəgməsinin təntənəli qoynunda irəliləyən fayton karvanı şəhərin mərkəzindən uzaqlaşdı. Bağda bizi Yədullaxan başına toplaşan qohum-əqrabası ilə qarşılıdı. Yədullaxan dolu bədənli, qarabuğdayı, gülərəzli bir adamdı. O doğrudan da sərkərdəyə bənzəyirdi. Atalar yaxşı deyiblər ki, ot kökü üstə bitər. Yədullaxanın mehriban gözlərindən məhəbbət, rəşadət, dəyanət yağırdı. Bağ kiçik bir meşəni xatırladırdı. Təbrizdə gördüyüm bütün ağaclarдан bu bağda var idi. Həm də bu ağaclar tək-tək deyil, cərgə-cərgə uzanıb gedirdi. Ərikliyin, almaliyin, üzümlüyin, heyvalığın, narlığın hərəsi özlüyündə bağ içinde bir bağ idi. Cərgələnmiş ağacların arasından kiçik arxlardırı. Payız fəsli olsa da bağın havası təzətər nəfəsi ilə adamın üzünü sığallayıb, ürəyini genişləndirir, fikrini təzələyirdi. Yerdə sayışan şəhli gülərdən başqa hər meyvənin də öz görkəmi, öz rəngi, öz ətri vardi. Arxlarda axıb gedən dum-duru sərin sular gümüş ərintisinə oxşayırı. Payızın sərt sazağına tab gətirməyib harasa uçub gedən quşların yarımcıq nəgmələrini büssür suların həzin zülmələri davam etdirirdi. Bağda təbiətin yaratdığı gözəllik sərgisindən daha qiyəmətli bir sərgi açılmışdı. Bu hörmət, qayğı, nəzakət sərgisi idi. Ləziz nemətlərlə bəzənmiş geniş süfrəmizin ağsaqqalı Yədullaxanın doğma əmisi, Səttarxanın qardaşı Hacı Əzimxan idi. Bu dünyagörmüş adam doğrudan da müdrik, işgüzar, xeyirxah bir el ağsaqqalı idi! Hacı Əzimxanın görkəmində Səhənd qayalarının qürüru, göz-

lərində Təbriz üfüqlərinin dərinliyi, sözlərində Muğan günəşinin hərarəti vardi! O, unudulmaz qardaşı əfsanəvi qəhrəman Sərdari-Milli-Səttarxanın həyatından, mübarizəsindən, arzusundan ürəkdolusu danışdı. O danışdıqca, cəngavər sinəsinə bənzəyən sinəsinin necə ifti-xarla qalxıb-endiyini açıq-aşkar görürdük. Sanki bu qo-caman döyüşçünün sinəsini ürəyində hələ də alovlanmaqda olan azadlıq ehtirası körükləyirdi. Səttarxanın keşməkeşli həyatından elə epizodlar nəql edirdi ki, onlar həqiqətdən çox nağıla, əfsanəyə, rəvayətə bənzəyirdi. Bu epizodlar o qədər maraqlı, ecazkar, sehrlidir ki, biz istər-istəməz əllərimizi süfrədən çəkib Hacı Əzimxanın həyəcanla dolu söhbətinin ardını hətta gözlərimizlə izləməli olurduq. Elə bil bütün hadisələr Səttarxanın bu canlı yadigarının gözlərində əks olurdu. Mən sonralar Səttarxan barəsində Hacı Əzimxandan eşitdiyim hadisələr əsasında bir neçə şeir yazdım. Sərdari-Millinin yaxın silahdaşlarından olan bir mücahid qadının ölüm səhnəsini isə “Məhbusların son sözü” adlı poemamda yanıqlı qələmlə təsvir etdim. Biz qonaqpərvər ev sahiblərinə öz səmimi təşəkkürümüzü bildirib bağdan çıxdıq. Mən faytonda yol boyu Səttarxan, Hacı Əzimxan, Yə-dullaxan haqqında düşünürdüm. Düşünürdüm ki, necə də fəxr etməli Vətənim var! O hər dövranın özünə la-yiq milli qəhrəmanlar yetişdirməyə qadirdir! İndi mən onları düşünən tək, onlar da xalqın taleyini düşünmüşlər, düşünürlər, düşünəcəklər... Bağ artıq fayton atlarının ayaqları altından qopan toz-duman arxasında itmişdi. Mənim xəyalımın əlvan şəfəqli üfüqlərində isə təzəcə tapılırdı. Bəli! Gördüyüm o payızlı bağda tanış oldu-

gium günəş təbəssümlü insanlar da həmişəbahar yaddaşında əbədilik qalacaqdı...

1947-ci il idi. Təbrizdə də payız idi, Bakıda da. Lakin mən Bakıda idim. Ömür ağacında tumurcuqlanan sonsuz arzularım cəmi bircə il əvvəl Təbrizin son baharında yollara, meydanlara, evlərə soxulan amansız küləklərdən hələ yarpaqlanmamış tökülmüşdü. Mən həm neçə-neçə imtahandan çıxmış bir alim, həm də təhsil alan bir tələbə idim. Azərbaycan (Bakı) Dövlət Universitetində oxuyurdum. Dərsdən çıxb İçərişəhərdəki mənzilimə gəldim. Tək yaşayırdım. Ancaq qonşularım çox mehriban olduğundan heç qəriblik hiss etmirdim. Bir “Ural” markalı radioqəbuledicim vardi. Onu qoşdum. Əqrəbi dalğalar arasında gəzdirərək Təbrizin üzərində saxladım. Elə bu zaman diktورun səsi ala-qaranlıq otağa yayıldı: – Əbu-Əta! Tarda çalır Həsən Üzzari. Bəli! Bu həmin Həsən Üzzari idi ki, tarının səsini bircə dəfə də olsun eşitməmişdim. Daha doğrusu, eşitmək istəməmişdim. (Çünki Təbrizdəki Azərbaycan Dövlət Filarmoniyasının Milli Orkestrində üstünlük İran tarına deyil, Qafqaz tarına verilirdi).

Tar əvvəlcə bir möhkəm cingildədi. Bildim ki, mizrab tellərə toxundu. Sonra Əbu-Əta başladı, nə başladı! Sanki tarın çanağı bir ümmanın sinəsi idi. Simlər isə ümmanda təlatümə gələn dalğalardı. Bu dalğalar ləngərlə gəlirdi. Fəqət dırnaq boyda mizrabın ecazkar qüdrəti öündə davam gətirməyib çəkilib gedirdi. Gedəndə xəyalda özləri boyda iz qoyurdu. Duyğuları təmizləyirdi, diləkləri coşdururdu, ilhamları qaynadırdı. Birdən sanki bu ümmanın üstə odlu şimşəklər çaxdı. Otaq işıqlandı. Şimşəyin odu başıma ələndi. Ürəyim

alışıb-yanmağa başladı. Məndə taqət olmadı ki, durub otağın çırğını yandırırm. Əslində buna ehtiyac da qalmamışdı. Onsuz da özüm Əbu-Ətanın odu ilə yanın tonqal idim. Simlər isə hələ də yanıb-yandırırdı. Sanki odlu-odlu deyirdi: – Dirlə! Yaxşı dirlə! Mən sehirli ümmanam! Sənsə mənim dərinliklərimdə gizlənmiş inciləri görə bilmədin. Nə etmək! Taleyn belə imiş. İndi öz taleyindən küs!

Əbu-Ətanın müşayiətilə öz taleyimdən üz döndərdim. Gözlərimi sanki qara göyərçinlər qonmuş pəncərədən uzaq üfüqlərin dərinliklərinə zilləyib piçıldadım:

**Təəssüf var, gözlərdən
Biganə baxıb keçir.
Təəssüf var, ürəyi
Yandırıb-yaxır keçir.**

Qəribədir. Ac idim. Durub özümə yemək hazırlama-lı idim. Ancaq Əbu-Ətanı dirlədikdən sonra sanki şərqiñ bütün dadlı nemətlərini yemişdim. Radionu bağladım. Daha heç bir verilişə qulaq asmaq istəmədim. Qorxdum ki, dirləyəcəyim veriliş qulaq asdığım Əbu-Ətanın təsirini xəyalımdan silib aparsın. Mən isə Əbu-Ətanı xəyalımda əbədiləsdirmək istəyirdim. Soyunub yatağıma girdim. Yuxuda Təbrizi, filarmoniyani, səhnəni gördüm. Elə sevindim ki... Gördüm Həsən Üzzarı səhnədə tarını dizlərinin üstünə qoyub Əbu-Əta çalır. Salonda əyləşənlər diqqətlə məşhur tarzənə qulaq asır. Mən də adətim üzrə birinci sırada əyləşib öz müavini-mi həyəcanla dirləyirdim. Səhər tər içində gözlərimi açdım. Sanki tər yuxuda gördüklərimin hamısını yuyub aparmışdım...

İKİ BAYRAM

Novruz bayramı idi. Şimali Azərbaycanda Novruz bayramını hökumət qərarı ilə qadağan etməsələr də qadağana bənzər bir şey idi. Axı bəzi söz yazanlar Novruz bayramını dini bayram hesab edirdi. Bu bayramı yalnız ayrı-ayrı evlərdə, özü də gizli keçirirdilər. Paxlava, şəkərbura, şəkərçörəyi, kətə, şorqoğalı bişirirdilər. Gələn qonaqların qabağına çayla qoyurdular.

Yazıcılar İttifaqından evə gəlirdim. Yolda şair Büyükağa Qasimzadə ilə rastlaşdım. O, Yazıcılar İttifaqına gedirdi. Dayanıb görüşdük. Təbrizi xatırladıq. Orada keçirilən Novruz bayramından danışdıq. Sonra ayrıldıq. Yolda xəyalım məni tərkinə alıb Təbrizə apardı...

1946-ci ilin mart ayının əvvəlləri idi. Mən gündüzlər Maarif nazirliyində tədris şöbəsinin müdürü vəzifəsində işləyir, gecələr mehmanxanada qalırdım. Hələ Novruz bayramına bir qədər qalsa da şəhərin bağlı-bağatlı qucağında novruzun təzətər nəfəsi duyulurdu. Təbrizlilər ata-baba qaydasıyla əziz bayrama ciddi həzırlıq görürdü. Un alan kim, düyü alan kim, yağ alan kim, şəkər alan kim, kişmiş alan kim, xurma alan kim... Bir sözlə, varlı da, yoxsul da öz imkanı daxilində müqəddəs bayramı ləyaqətlə qarşılıqlaşmağa çalışırdı. Sanki tarix, haçansa bu barədə qərar çıxarmışdı. Təbrizlilər indi də həmən qərarı canla-başla yerinə yetirmək istəyirdi. Təbrizli qələm dostlarım yanımı tez-tez gəlirdi. Hamısı da məni Novruz bayramında öz evlərinə qonaq aparmaq istədiyini bildirirdi. Sanki şair yoldaşlarım məni bir-birinə qısqanırdı. Hər biri ayrı-ayrılıqda başqa

evə yox, ancaq onun evinə getməyim haqda dilimdən söz almaq istəyirdi. Qəribədir. Mən də qələm dostları- min heç birindən keçə bilmirdim. Hamısına söz verirdim. Təbrizli dostlarım Ərdəbildən gəldiyimi, şəhərdə qərib, həyatda isə subay olduğumu bildirdi. Yanıma gələn söz ustalarının arasında aşiq Hüseyn Cavan da var idi. Mən aşiq Hüseyn Cavanla 1945-ci ilin yazında Təbrizdə təşkil olunmuş “Şairlər məclisi”ndə tanış olmuşdum. O zaman “Vətən yolunda” qəzetinin redaksiyası Ərdəbil şairlərini “Şairlər məclisi”nin məşğələlərində iştirak etmək üçün Təbrizə dəvət etmişdi. Ancaq mən Təbrizdə işləyəndən sonra aşiq Hüseyn Cavanla dostlaşmışdım. Qələm yoldaşımın sadəliyi, mehribanlığı, fədakarlığı xoşuma gəlmışdı. O Novruz bayramında məni evinə qonaq aparmaq üçün dilimdən söz almamışdı. Aşiq Hüseyn Cavan bayram axşamı yanımı gəldi. Həmişə yanımı gələndə əyləşirdi. Mən də çay gətirtdi- rib əziz qonağımın qabağına qoyurdum. O təzə şeirlə- rini mənə oxuya-oxuya arada bir-iki qurtum çay içib boğazını yaşılayırdı. Bu dəfə əyləşmədi. Elə ayaq üstdə ərklə: – Gəlmışəm səni evə aparım. Gedək bizə! – dedi. Doğrusu, dostumun təklifinə dərhal razı ola bilmədim. Axı neçə-neçə təbrizli dostuma söz vermişdim. Bir az fikirləşdim. O maraqla: – Nə fikirləşirsən? – deyə soruşdu. Mən etirafla: – Aşiq! Axı məndən çox adam söz alıb ki, Novruz bayramında evinə qonaq aparsın – dedim. Aşiq Hüseyn Cavan arxayıñ-arxayıñ: – Sağ olmuş, Novruz bayramı bir günlə qurtarmır ki! Məgər bilmirsen İranda Novruzu on üç gün bayram edirlər. Farslar buna sizdəh deyirlər. Bu axşam hökmən qona-

ğım olmalısan. Sabah da bayramdır. Səni heç yerə buraxan deyiləm. Sonra özün hara istəsən, ora da gedə bilərsən – dedi. Daha bir söz demədim. Küçəyə çıxdıq. Təbrizin novruz ətirli havasını uda-uda aşiq Hüseyn Cavanıgilə yollandıq... Bu, Təbrizdə getdiyim birinci ev idi. Göyə baxdım. Göydəki ağ ulduzlar geniş, dərin, mavi məcmeyidəki ağ bayram noğullarını andırırdı. Noğullar o qədər yaxın idi ki... Sanki indicə Təbriz küçələrinə səpələnəcəkdi. Şəhərin dəcəl uşaqları arasına qaçhaqaç, qovhaqov, qapaqap düşəcəkdi.

Aşiq Hüseyn Cavanın ailəsi məni hörmətlə qarşılıdı. Soyunub ev sahibinin göstərdiyi yerdə əyləşdim. Çay gəldi. İçdik. Bir qədər sonra otaqda həm zəngin, həm də əlvan süfrə açıldı. Şərq xörəklərinin ağ tacı hesab olunan plov buglana-buglana gəldi. Aşiq Hüseyn Cavan yaşda məndən böyük olsa da, aramız açıq idi. Ancaq o açıq aradan keçmək istəyən hər şeyi buraxmadıq. Mən zarafatla: – Aşiq, bu gözəl süfrəyə aşiqanə süfrə deyək, yoxsa şairanə? – dedim. Aşiq arif adam idi. Mənalı-mənalı güldü. Sonra: – Elə novruzanə süfrə deyək. Yoxsa aşiqanə desək sən inciyəcəksən, şairanə desək mən. Halbuki, Novruz bayramında bütün inciklər barışır. Biz niyə Novruz bayramında inciyək? – dedi.

Süfrə yiğildi. Yenə çay içdik. Şeir oxuduq. Söhbət etdik. Sonra yatdıq. Sabahı günortaya qədər aşiq Hüseyn Cavan məni buraxmadı. Naharda yenə həm zəngin, həm də əlvan süfrə açıldı. Şərq xörəklərinin ağ tacı plov buglana-buglana gəldi. Nahar etdik. Çay içdik. Şeir oxuduq. Söhbət etdik. Sonra ayağa qalxdı. Aşiq Hüseyn Cavan da ayağa durdu. Mən mehriban, həssas,

qayğıkeş dostumun ailə üzvləriylə xudahafızlaşış həyətə çıxdım. Aşıq Hüseyin Cavan da arxamca gəldi. Məni küçəyə qədər ötürdü. Küçədə qonaqpərvər dostumun mizrab tutan əlini ovcumda sıxıb mehmanxanaya doğru addımladım...

Gecə mehmanxanada qoşma formasında “Aşıq” adlı bir şeir yazdım. Milli hökumət qurulana qədər sərvətin sənətə meydan oxuduğu yerlərdə aşıqların özləri təhqir olunur, sazları isə yandırılırdı. Aşıqlar yalnız yoxsulların çay içdikləri çayxanalarda gizli ələm-oxuyurdular ki, bəlkə bir parça çörəkpulu qazana bilsinlər. İndi aşıqların həm fəaliyyət meydanı genişlənmiş, həm də maddi vəziyyəti yaxşılaşmışdı. Bəli! Milli hökumətin yandırıldığı çirağın işığı hər yerə düşmüşdü. Mən də aşiq Hüseyin Cavana həsr etdiyim bu “Aşıq” şeirində Milli hökumətin aşıqları necə qayğı ilə dəyərləndirdiyindən danışmışdım. Səhər şeiri aparıb “Vətən yolunda” qəzetinin redaksiyasına təqdim etdim. Şeirin oxuculara necə təsir edəcəyini bilmirdim. Ancaq bu mövzuda ilk şeiri özüm yazdığını bilirdim. Qəzet şeiri növbəti nömrəsində buraxdı:

AŞIQ

Dindir o sədəfli sazını, dindir,
Şirindir hər sözün, söhbətin, aşiq!
Qələbə bayraqlı bu xalq sənindir,
Könlündə qalmadı həsrətin, aşiq!

Sən bir xəzinəydin viranələrdə,
Çalıb oxuyardın çayxanalarda,
Sən inci saçsan da meyxanalarda,
Ucuz tutulardı sənətin, aşiq!

İndi yurdumuzda hörmətimiz var,
Azad qələmimiz, sənətimiz var,
Müdrik firqəmiz var, dövlətimiz var,
Sənə qiymət verir millətin, aşiq!

Sən çoxdan dikmişdin göz millətinə,
Yaz indi həvəslə söz millətinə,
Odur öz yurduna, öz millətinə
Ən böyük, ən gözəl dəmətin, aşiq!

Hərdən rübəbdən de, gözəlləmə çal!
Eşqi olmayana insan demə, çal...
Bu aləmdən oxu, bu aləmə çal,
Bu əsrə bağlansın ülfətin, aşiq!

Səsin coşub-daşan şəlalədirmi?
Qoşman axıb-gələn sülalədirmi?
Zəngulən bir dolu piyalədirmi?
İçdikcə qurtarmır şərbətin, aşiq!

Dostum! Ağ günləri düz bir dastana,
Mahnı qoş, tərif de Azərbaycana!
Bu gözəl həyata, təzə dövrana
Artsın gündən-günə hörmətin, aşiq!

Müdrik sənətkarın könlünə həmdəm
Qələm bir aləmdir, saz da bir aləm...
Unutma, şairin nəsibi qələm,
Sənin də saz olmuş qismətin, aşiq!

Zəkan bəşərə dür bağışlasa da,
Səni bütün dünya alqışlasa da,
Ömür kitabını naxışlasa da,
Öz doğma yurdundur zinətin, aşiq!

**Qoy sözün-avazın hər yana düşsün,
Getsin dalğa-dalğa Tehrana düşsün,
Düşmən öz yerində həycana düşsün,
Bilsin ki, basılmaz qüdrətin, aşiq!**

Aşıq Hüseyin Cavan qəzetiñ həmən nömrəsini götürüb yanına gəldi. Dostumun gözlərində təbəssümlə yaş bir-birinə qarışmışdı. O məni məhəbbətlə dolu minnət-darlıqla qucaqlayıb öpdü. Yanımdakı iş yoldaşlarım da aşiq Hüseyin Cavana riqqətlə baxa-baxa “Aşıq” şeirini təriflədilər. Biri: – Aşıq, şeirin şirnisini haçan yeyəcəyik? – deyə soruşdu. Aşıq Hüseyin Cavan qürur dolu qətiyyətlə o adama: – Haçan nisyədir. Sən nəqddən danış – dedi. Sonra əllərini ciblərinə saldı. Ciblərindən ovuc-ovuc şirniyyat çıxarıb mızlərin üstünə tökdü. Yeyən yedi, yeməyən də siyirməsinə qoydu. Bu dəqiqələrdə xəyalıma da gəlməzdi ki, Milli hökumət Təbrizdə Azərbaycan Dövlət Filarmoniyası yaratmağı mənə tapşıracaq. Mən də Milli hökumətin tapşırığını uğurla yerinə yetirəcəyəm. Sonra Milli hökumət məni o filarmoniyyaya müdür təyin edəcək. Mən də aşiq Hüseyin Cavanı filarmonyada işə dəvət edəcəyəm. O da filarmonyada əzəmətli bir aşıqlar ansamblı yaradacaq. Sonra gündən-günə artan şöhrəti Təbrizin sərhədlərini aşib uzaq mahallarda da gəzəcək. Mən bir nahar çığı evə gedəndə Təbrizin mərkəzi xiyabanında öz müavinim, Səttarxanın qudası, İranın məşhur tarzəni Həsən Üzzari ilə rastlaşacağam. O mənə gileyli-gileyli: – Yenə Seyid Cəfər Pişəvərinin yanından gəlirəm. Yenə məni çağırtdırmışdı. Yenə aşiq Hüseyin Cavan məndən ona şikayət edib. Doğrusu, aşiq Hüseyin Cavan çox ərköyünlər – deyəcək. Mən isə Həsən Üzzaridən aşiq Hüseyin Cavanın niyə şikayət etdiyini soruşmayacağam. Ancaq eyhamla: – Məncə aşiq Hüseyin Cavan ərköyünlük etsə də ərklə edir. Kişinin buna haqqı var. O nadir sənətkardır. Biz onu nəyin bahasına olursa-olsun həmişə qorunmalıdır – deyəcəyəm. Sonra öz müavinimlə xudahafizləşib yola düzələcəyəm...

Şair dostum Məmmədbağır Niknam otağa daxil oldu. Salam verdi. Sonra mənə dedi ki, “Vətən yolunda” qəzetiñ redaktoru Rza Quliyev səni görmək istəyir. Sən demə, aşiq Hüseyin Cavan hansı cibindəsə şirniyyatdan bir az ehtiyat üçün saxlayıbmış. O təkidlə Məmmədbağır Niknama: – Ovcunu aç! – dedi. Məmmədbağır Niknam heyrətlənə-heyrətlənə sağ ovcunu açdı. Aşıq Hüseyin Cavan qələm dostumun ovcuna bir sıxma şirniyyat tökdü. Məmmədbağır Niknam gülə-gülə: – Nişan şirnisidir? Çox mübarək! – dedi. Aşıq Hüseyin Cavanın gözlərindəki yaş tamam qurudu. Təbəssüm isə daha da parladi. O: – Yox! Nə nişan şirnisidir, nə toy şirnisi. Şeir şirnisidir. Özü də “Aşıq” şeirinin – dedi. Məmmədbağır Niknam mənə hərarət dolu təqdirlə baxıb: – Belə de! – dedi. Mən Rza Quliyevin yanına getməli idim. Üçümüz də otaqdan çıxdıq. Yolda aşiq Hüseyin Cavandan da, Məmmədbağır Niknamdan da ayrılib “Vətən yolunda” qəzetiñ redaksiyasına getdim. Rza Quliyevin otağının qapısını asta-asta döyəndə, o ucadan: – Buyurun! – dedi. Qapını açıb içəri girəndə Rza Quliyev iş mizinin arxasındaki stulda əyləşmişdi. Yox! Özünü stula yaymışdı desək, daha düz olardı. Rza Quliyevin qarşısındakı mizə bitişdirilmiş uzun mizin kəna-

rında isə bir zabit əyləşmişdi. Zabit dönüb mənə baxdı. Dərhal onu tanıdım. Böyükəga Qasimzadə idi. Mən onu 1937-1938-ci illərdə Yaziçılar İttifaqında tez-tez görərdim. O böyük bir ədəbi nəslin nümayəndəsi idi. Bu ədəbi nəslə İsmayıll Soltan, Tələt Əyyubov, Zübeyir Vəlizadə, Sona Məmmədzadə, Əlirza Abdullayev də daxil idi. Əl verib Rza Quliyevlə görüşdüm. O Böyükəga Qasimzadəni göstərib təntənəylə: – Tanış ol, bu, şair Böyükəga Qasimzadədir – dedi. Mən demədim ki, Böyükəga Qasimzadəni çoxdan tanıyıram. Özü də hardan. Əl verib Böyükəga Qasimzadə ilə də görüşdüm. Yalnız indi gördüm ki, Böyükəga Qasimzadənin qarşısında iri bir bağlama var. Sonra onunla üz-üzə əyləşdim. Rza Quliyev “Aşıq” şeirindən söhbət saldı. Dedi ki, sənin “Aşıq” şeirin həm qəzətin əməkdaşlarının, həm də oxucuların xoşuna gəlib. Bu şeir zəmanət verir ki, sən gələcəkdə daha yaxşı şeirlər yaza bilərsən. Həm mənim, həm qəzet əməkdaşlarının fikri belədir. Mən inamla Rza Quliyevə: – Çalışaram! – dedim. Bununla da “Aşıq” şeiri haqqındaki söhbət bitdi.

Böyükəga Qasimzadə qarşısındakı iri bağlamanı açdı. Sanki bağlamanın içindən göy qurşağı çıxdı. Otaq əlvən-əlvən işıqlarla doldu. Böyükəga Qasimzadə bağlamanın içindən çıxartdığı parçaları qarşısındakı mizin üstündə yan-yana düzdü. Parçalar elə parlayırdı ki, baxanda adamin gözləri qamaşırdı. Rza Quliyev parçaları yaxşı-yaxşı görsün deyə yayıldığı stulda dikəldi. Sonra parçalara sarı boylandı. Deyəsən Böyükəga Qasimzadə də öz zövqündən məmnun qaldı. O qürurla Rza Quliyevə: – Bunları Təbrizin Əmir bazarından almışam.

Hamısını da yorğan, döşək, yastıq üzləri üçün. Bilirsən üzləri belə parçalardan çəkilmiş yorğan-döşəkdə necə rahat yatmaq olar? – dedi. Rza Quliyev parçalara hələ də heyrətlə baxdığı üçün Böyükəga Qasimzadəyə cavab vermədi. Mən isə danışmadım. Nə danışaydım. Bir ay əvvəl özüm də bu parçalardan alıb kənddəki nənəmə sovqat göndərmişdim. İstəsəydim yenə alardım. Böyükəga Qasimzadə isə birdəfəlik almışdı. Axı yol üstəydi. Bakıya qayıdacaqdı. Müharibənin Bakıya da çatan nəfəsi neçə-neçə şeyi süpürüb aparmışdı. Bəli! İndi Bakıda belə parçaların görünməsi möcüzə sayılı bilərdi. Mən iki həmyerlinin məhrəm söhbətə keçdiyini görüb ayağa qalxdım. – Xudahafiz – deyib otaqdan çıxdım...

ÖMÜR QATARI

İnsan özü bir yerdə dayansa da, ömür qatarı yolunda dayanmır. Gedir. O getdikcə insanın ömrünün günlərini də özüylə aparır. Ancaq insanın yaşıının üstünə yaşlar gəlir. Sevgi də gülə bənzəyir. Əvvəl qönçələnir, sonra açılıb pardaxlanır, daha sonra vağamlayır. Ona görə də sevginin hüsnünü qönçələnəndə görmək lazımdır. Elə ətrini də bu zaman udmalısan. Yoxsa vağamlamış sevgi kimə gərəkdir? Mən də gəncliyim qartmamış evlənməliydim. Həm də vicdan əzabından qurtarmalıydım. Mən bu vicdan əzabını Məlahətə görə çəkirdim. Axı Hacı Məqsəd hələ də qızı rayonda dustaq saxlayırdı. Məlahət gizli vasitələrlə mənə şikayət dolu məktublar göndərirdi. Bir çıxış yolu tapmağa çağırırdı. Ancaq mən

nə edə bilərdim. Qərib bir adam nəhəng vəzifə sahiblərilə necə bacarardı. Mən çıxış yolunu onda gördüm ki, evlənim. Hacı Məqsəd də evləndiyimə arxayın olub qızı azadlığa buraxsın. Ailə qurmaq üçün qız axtarırdım. Qız çox idi. Ancaq hər ocaqda isinmək ünsiyyətdirsə, hər qapıdan girmək diləncilikdir. Hər sudan içmək arzudursa, hər yola düşmək avaraçılıqdır. Hər güllü iyləmək təcrübədirse, hər gözəli qoxlamaq əxlaqsızlığıdır. 1950-ci ilin yayında mən tərəddüd burulğanında çapalayanda dostum aşiq Hüseyin Cavan yanına gəldi. Görüşdük. Söhbət etdik. Şeir oxuduq. Ayağa qalxıb çay dəmlədim. İçdik. Aşiq Hüseyin Cavan mənzilin səliqəsahmanına baxa-baxa mənə: – Sənə evlənmək lazımdır. Axı sən sənətkarsan. Rahat şəraitdə yazıb-yaratmalısan. Əgər özün yemək-içmək hazırlamaqla məşğul olsan, onda yaradıcılığa vaxt qalmaz. Hələ yanına gəlib-gedən qonaqlarını demirəm. Onlara da layiqli xidmət etmək gərəkdir – dedi. Mən etirafla: – Düz deyirsən, qardaş. Özüm də son günlər evlənmək qərarına gəlmışəm. Qız çoxdur. Qızlar var ki, özləri mənə yaxınlaşmaq istəyir. Qızlar da var, onları qohumları, tanışları mənə yaxınlaşdırmaq istəyir, mən isə qəti rəyə gələ bilmirəm – dedim. Aşiq Hüseyin Cavan dərin xəyalə dalmışdı. Sanki xəyal dünyasında nəsə axtarırdı. Deyəssən axtardığını tapdı. Gözlərində təbəssüm parladı. Sonra məhrəm-məhrəm mənə: – Yadındadır, biz bu taya təzə gələndə bir evə qonaq getmişdik? Ev sahibi mehriban bir kişi idi. Özü də misgər idi – dedi. Mən maraqla: – Usta İbrahimı deyirsən? – deyə soruşdum. O dərhal mənə: – Hə! Onun Şəfiqə adlı bir qızı var. Özü də ali tə-

sillidir. Hələlik Kürdəmirdə işləyir. Məktəbdə tədris hissə müdiridir. Bacısı evində qalır – dedi. Mən etirafla: – Doğrudur. O qonaqlıqda Şəfiqəni görmüşəm. Ancaq gör aradan neçə il keçib? – dedim. Aşiq Hüseyin Cavan mehriban-mehriban mənə: – Şəfiqənin atası vəfat edib. İstəyirsən anasıyla danışım. Qız Bakıya gəlsin. Görüşün. Danışın. Bəlkə bir-birinizin könlünə yatdınız. O, büllur qədər təmiz qızdır. Yaraşığına da söz ola bilməz – dedi. Mən razılıqla: – Yaxşı, qardaş, gəlsin, görüşək – dedim. Aşiq Hüseyin Cavan bir qədər əyləşəndən sonra getdi.

Aradan bir neçə gün keçdi. Şəfiqə Bakıya gəldi. Görüşdük. O daha mən görən deyildi. Bir qədər yetkinləşmişdi. Bəli! Sanki qönçələnmiş qızılğıl artıq pardaxlanmışdı... Biz bir neçə dəfə kinoya, teatra, konsertə getdik. Ancaq sevgidən bir kəlmə də danışmadıq. Qəribədir, biz sevgi kinolarına baxanda da bu haqda mühakimə yürütmədik. Mən lirik söhbətlərimdə bir az dərinə gedəndə o utanırdı. Utananda elə tərləyirdi ki, əlləri də islənirdi. Əgər yanında əyləşməsəydi deyərdim ki, gedib əllərini yuyub gəlibdir. Mən öz sevgi macəramı Şəfiqəyə danışdım. Dedim indi bilsə yaxşıdır. Atalar deyib ki, örtülü bazar dostluğu pozar. Biz ailə qurmağı qərara aldıq. Mən aşiq Hüseyin Cavanı Kərəm kişi ilə (o əmimin qaynı idi) qız evinə elçi göndərdim. Gedənlər Şəfiqənin anası Umnisə xanımdan razılıq alıb qayıtdı. Nişandan sonra toya hazırlıq görüldü. Doğrusu, bir nisgil içərimi yandırıb-yaxırdı. Ancaq nə odunu, nə də tüstüsünü heç kim görməyirdi. Bu da o tayda qalan doğmalarının nisgili idi. Düzdür, bu tayda mənim həm köhnə, həm də təzə dostlarım

coxdu. Ancaq dost dostdur, qohum qohumdur! Dost üz döndərsə yaddır. Qohum üz döndərsə yenə də qohumdur. Necə deyərlər, dırnağı ətdən ayırməq olmaz. Qohum yalnız nəsil deyil, həm də köməkdir. Mənə də kömək gərəkdir. Axı toya hazırlaşanın çatmayan şeylərini qohumlar gətirir. Mənim qohumlarım o şeyləri sərhədlər üstündən necə gətirəydi? Nə isə... Yaxşı ki, toy ərəfəsində “Cənub nəğmələri” adlı ilk kitabım çapdan çıxmışdı. Mən kitabımın qonorarının hamısını toya xərclədim. 1950-ci ilin iyulunda yaxın yoldaşlarımı, dostlarımı, tanışlarımı toya çağırıldım. Sadiq Badikanı da, Qulam Yəhyani da dəvət etdim. Bilmirəm o zamanlar toya pul salmaq, ya hədiyyə aparmaq dəbdi, yoxsa dəb deyildi. Ancaq mənim toyuma bircə hədiyyə də gətirməmələrini gələnlərdən qabaqcadan xahiş etmişdim. Necə demişdim, elə də oldu. Həm pulsuz, həm hədiyyəsiz toy... Məclis də aşiq Hüseyn Cavan da oxuyurdu, Sahib Şükürov da. Bu gözəl sənətkarların hər ikisi Təbrizdəki Azərbaycan Dövlət Filarmoniyasında solist idi. Sahib Şükürovun toyunu Təbrizdə Azərbaycan Dövlət Filarmoniyasının kollektivi etmişdi. İndi o mənim toyumda öz toy gecəsinə nisgillə ana-ana oxuyurdu. Aşıq Hüseyn Cavan sazi döşünə basıb məclisdə o baş-bu başa gedərək sanki çağlayırdı. Arabir elə zəngulələr vururdu ki, az qalırkı toylu salon uçulub ikinci mərtəbədən küçəyə tökülsün. Birdən xatırlayırdı ki, bu toydur. Məclisdəkiləri təşvişə salmaq olmaz. Sonra zəngulələrini yavaşıldırdı. Aşığın döyükən sazinin simlərindən toya sevincdən çox kədər səpələnirdi. Axı bu toy Vətənsiz toy idi... Sahib Şükürov Vətən ətrilə yoğrulmuş bir segah oxudu. Özü də Təb-

rızdəki Azərbaycan Dövlət Filarmoniyasının təntənəli açılış gecəsində necə oxumuşdusa, elə oxudu... Dalbadal toyun səbəbkarlarının şərəfinə səmimiyyətlə dolu sağlıqlar deyildi... Yarı təntənəli, yarı nisgilli məclis gecəyarı dağıldı. Biz qaldıq. Heç kim qismətinin nə olacağını qabaqcadan bilmir. Bilməyə də qadir deyil. Ancaq qismət özü kimə, harda, haçan uçrahab olacağını qabaqcadan yaxşı bilir. Sən demə, Şəfiqə mənim, mən də Şəfiqənin qismətindəymışik. Qismətlər də müxtəlifdir. Uğurlusu da var, uğursuzu da. Hər ikisini gələcəkdə yaşılmış ömürlərin bùllur aynası özündə eks etdirir...

Mən toy gecəsinin səhərisi ilhamla yazdığınış şeiri Şəfiqəyə oxudum:

**Mən neçə gözəli itirib bil ki,
Təkcə səni tapdım, səni, sevgilim!
Sən oldun sevgimin əbədi ilki,
Bir Donjuan sanma məni, sevgilim!**

**İsti ülfətimə möhtaclar kimi
Ümidlə baxdışa mənə mələklər,
Bilmədi sevgi də ağaclar kimi
Ürəkdə kök atıb, gözdə çiçəklər.**

**Neçə odlu sevgi dindi fəryadla,
Göz yanında yudu üzünü, gülüm!
Mənim ürəyimsə susub inadla
Sənə deyəcəkmiş sözünü, gülüm!**

**Axı taleyindən hünər toxuyan
Nəcib oğlanda da qız isməti var!
Min gül arasında nəğmə oxuyan
Şeyda bülbülin də bir qisməti var!**

**Mən öz qismətimdən nə az, nə də çox,
Yerdən göyə qədər razıyam, inan!
Bu dünyada yalnız öz baxtında yox,
Sənin də baxtında yazıyam, inan!**

**Sinəmdə karvana döndükəcə sözüm,
Yaşaram təzəlik niyyətilə mən!
Səni dəyişmərəm, ay iki gözüm,
Dünyanın min təzə afətilə mən.**

Şəfiqə səmimiyyətdən yoğrulmuş hərarətli misraları riqqətlə dinlədi. Ancaq özü bir söz demədi. Gözlərində çağlayan təbəssüm danişdi. Sanki o təbəssüm dedi ki, bu şeir sevgi, ləyaqət, etibar haqqında yazılmış uğurlu bir nəğmədir...

Bakıda havalar getdikcə istiləşir, nəfəs almaq çətinləşirdi. Mən o taydan bu taya keçdikdən sonra yayda Bakıda qala bilmirdim. İki yayı Şuşada keçirmişdim. Bu yay da Şəfiqəni götürüb Şuşaya getmək istəyirdim. Yığışış getdik. Şəfiqə buranı ilk dəfə görürdü. Biz hər axşamüstü Cıdır düzünə gəzməyə çıxırıq. Şuşanın zəngin sərvəti olan əlvən mənzərələrə göz dolusu tamaşa edirdik. Meşəli dağlar daha da əzəmətli görünürdü. Mən Cənubi Azərbaycanda meşəli dağlar görəndə təəssüflənərdim ki, niyə o boyda Savalanda bir dənə də olsun meşə yoxdur? Sonra yadına kəndimizin yanından keçən Neştəri çayının hər iki sahilində uzanıb gedən meyvə bağları düşərdi. Bu bağlarda bitən meyvələrin adlarını saymaqla qurtarmazdı. Sonra özümə yenə sual verərdim. Bəs bu bağlar insanların öz əllərlə salınmış meşələr deyilmi? Nizamla, vüqarla, ülfətlə dayanmış ağaclar da sanki meyvələrin keşiyini çəkmir-

mi? Biz gəzdiyimiz yerlərdə şəkillər çəkdirirdik. Araları İsa bulağına da gedirdik. İndi bulaqlara da yeni don geydirirlər. Büllur sularını dəmir torbalarla axıdırlar. Qarşılarda hovuz tikirlər. Sular hovuzlara tökülr. Yanğısı olanlar büllur stəkanları dəmir torbaların ağızına tutub suyla doldururlar. Sonra içirlər. Ancaq bu abadlıq bulaqları təbiilikdən çıxarır. Mən Savalanda susayanda bulağa gedərdim. Əllərimi də, dizlərimi də yerə söykəyərdim. Sonra dodaqlarımı qaya dibindən büllur damlaları qabara-qabara çıxan bulağa dayayardım. Ağ muncuqları andıran suyunu qurtum-qurtum içərdim ki, dişlərim göynəməsin. Ayağa qalxanda mənə təbəssümlə baxan bulağa mən də minnətdarlıqla baxardım. Sonra yaşıl çəməndəki əlvən güllər arasında arxası üstdə uzanardım... Daha da büllurlaşan gözlərimi başım üstdən karvan-karvan keçən ağ buludlara dikərdim.

Bir axşamüstü yenə də Cıdır düzünə getməyə hazırlaşdıq. Cıdır düzünə səpələnmiş təzətər lalələr batmaqdə olan Günəşin son şəfəqləri altında yanındı. Sanki öz qırmızı donlarını qürurla nümayiş etdirirdi. Şəfiqənin də təzə bir qırmızı koftası vardi. Bu gəzintidə geymək istəyirdi. Ancaq Cıdır düzünə son dəbdə geyinib gəlmış ədabaz qadınlardan çəkinirdi. Bəli! O gülməyə bəhanə axtaran qadınlar qırmızı kofta geymiş təzə gelinə nəzakətlə olsa da söz ata bilərdi. Kimsə, haçansa, hardasa dəli qırmızı sevər, gic sari, deməmiş? Ancaq çox nahaq yerə! Məgər toylarda, düyünlərdə, bayramlarda nəinki qadınlar, hətta kişilər də qırmızı geyinməyibmi? Qadınlar qırmızı don geyəndə, kişilər də qırmızı köynək geyib. Mən ayağa qalxdım. Qırmızı koftanı

gətirib Şəfiqəyə təkidlə: – Al! Gey! – dedim. O etiraz etmədi. Alıb geydi. Kofta Şəfiqəyə yaxşı yaraşırdı. Biz Cıdır düzünə yollandıq. Yolda mən Şəfiqəyə dodaqaltı bu misraları piçıldadım:

**Dünyada hər qızdan ilham alanlar
Könlü istədiyi bir qızı sevər.
Yalnız duyğulardan yoxsul olanlar
Deyərlər “Dəlilər qırmızı sevər”.**

**Yox! Ağıllı qızlar toyda-bayramda
Həvəslə qırmızı geyər, qırmızı!
Biri nalayıq söz atan məqamda
Dərhal cavabını deyər qırmızı!**

**İndisə qırmızı geyibsən sən də,
Ətirli şəfəqdir saldığın halə!
Sənə bu paltarda bilmirəm mən də
Qızılıgül söyləyim, yoxsa ki, lalə?**

Cıdır düzündə qadınlar Şəfiqəyə maraqla baxırdı. Hətta bəzi qadınların gözlərinin üfüqlərində doğan heyrət təkəbbürü batırırdı. Axı qırmızı kofta doğrudan da Şəfiqəyə qəşəng yaraşırdı! Biz Cıdır düzünün gəzinti-sindən məmnun qayıtdıq.

Avqustun axırlarında yiğışış Bakıya gəldik. Mən hələ tələbə idim. Dərslər başlananda dərsə getdim... Doğrudan da evlənməyimi bilən Hacı Məqsəd Məlahəti dustaqlıqdan azadlığa çıxarmışdı. O da dərsə gəlmışdı. Ancaq bir il geri qalmışdı. İndi bir kurs aşağı oxuyurdu. Ancaq Hacı Məqsəd evlənməyimlə tamam arxayınlasha bilməmişdi. Qızın ümidi məndən biryolluq üz-

mək üçün onu yaşı bir kapitana ərə vermişdi. Sonra kapitanı universitetdə hərbi kafedrada işə düzəltmişdi. Bəs necə? Axı o “kişi”nin yaxın adamlarından idi. İstədiyini eləyə bilərdi. Mən arabir boş dəhlizlərdə Məlahətlə üz-üzə gəlirdim. Ancaq dərhal baxışlarımıza yana çevirirdik. Bəli! Bir-birimizin üzünə dik baxa bilmirdik. Başımızı aşağı salıb tələsik keçirdik. Doğrusu, istəmir-dik ki, bizim haqqımızda yeni bir şaiyə yayıldı. O da gedib ömür yoldaşlarımızın qulaqlarına çata... Onsuz da bizim başımıza gələn əhvalat universitet divarlarının arasından çıxb bütün şəhərə yayılmışdı. Kimlərin yanından keçirdimsə, arxadan eşidirdim ki, mənim haqqımda piçıldışıllar. Özümü sindirməsəm da, bu piçha-piçlər məni sıxırdı. Düşünürdüm ki, məşhur olmaq da bir şey deyil. Axı şair idim. Özü də o taydan gəlmış bir şair. Deyirlər qəribə maraqlanan olmaz. Yox! Mənim-lə indi ikiqat maraqlanırdılar. Həm söz sənətimlə, həm də sevgi macəramla... Bəli! Əvvəllər məni yazdıqlarımla tanıydırlılar. İndi isə özümün yazmadığım, lakin taleyin mənim ömür kitabımı yazdığını hekayəti də eşidib biliirdilər. Arabir universitetin ala-qaranlıq dəhlizlərində ağ saçlı adama uzaqdan göz ağardan kapitanla da rastlaşırdıq. O mənim üzümə baxa bilmirdi. Sanki günahkar idi. Nəsə oğurlamışdı. Gözləri kölgəli idi. Bu kölgə Hacı Məqsədin idi. Kapitanın gözlərinə düşmüdü. Məlahət Zəkiyyə ilə bir sinifdə oxuyurdu. O sevgi dustağı olandan sonra Zəkiyyənin mənə sevgi elan etdiyini kimdənsə eşitmışdı. Universitetin auditoriyasında, dəhlizində, kitabxanasında Zəkiyyə ilə rastlaşanda ona tərs-tərs baxırdı. Sanki buludla dolu gözlərindən Zəkiyyənin

peşmançılıqla dolu gözlərinə şimşək saçırdı. Zəkiyyə də gözlərini xəcalatlə Məlahətin gözlərindən yana çəkmirdi. Yox! Dik baxırdı. Sanki sükutla olsa da Məlahətə deyirdi ki, mənə çox da qəzəblə baxma! Məgər ikimizin də sevgisi nakamlıqda bir-birinə bənzəmirmi? Deməli sən mənim günümdəsən, mən də sənin günündə. Bəli! İkimiz də elə bir gündəyik. Ona görə də yaxşı olardı ki, daha bir-birimizi nədəsə qınamayaq...

Dərslər başlanandan bir həftə sonra Məlahət yaxın rəfiqələrinin birilə sıfariş göndərdi ki, ondan aldığım gizli məktubları özünə qaytarım. Mən səhəri Məlahətin gizli məktublarını özünə göndərdim. Dedim:

**Eh, böyük bir dastanı
Cırıb atarsa ürək,
Beş-altı məktubdakı
Xatırə nəyə gərək?
Ürək köhnə hissləri
Qoparmasa özündən,
Təzə hisslər nə təhər
Görünər iç üzündən?
Sanma gizli məktublar
Özlərini dandırar.
Özgə yuvaya qonmuş
Bayquşları andırar...
Sətirlərin üstüylə
Keçmişlərə qayıdar.
Buzlu nəfəslərilə
Ocaqları soyudar.
Bəzən gizli məktublar
Bir sevgini bəzəyər.**

**Bəzən yolunu azmış
Bir yolçuya bənzəyər.
Yol azmiş yolçu isə
Geriyə dönənlidir.
Təpədən yavaş-yavaş
Ətəyə enməlidir.
Qismətin mənzilinə
Ayaq basmalıdır o.
Taleyin qərarına
Qulaq asmalıdır o...**

Mən bu məktubları Şəfiqəyə göstərməmişdim. Göstərə də bilməzdim. Kim istər ki, təzə gəlin olan həyat yoldaşının sevincini kədərə, inamını şübhəyə, səsini sükkuta döndərsin? Axı evin möhkəmliyi bünövrə daşından başlayır. Bu daş isə sədaqətdən, vəfadan, etibardan yoğrulmalıdır. Mən də Məlahətə sıfariş göndərdim ki, ona yazdığını məktubları özümə qaytarsın. O məktublarımı qaytarmadı. Sıfariş göndərdi ki, bu məsələdə israr etməyim. Onsuz da o öz sevgisinin ucbatından fəlakətə uğramışdır. Heç olmasa səadəti günlərinin yadigarları sayılan məktublarım onda qalsın! Mən məktublarımı geri almaqdan vaz keçdim. Bəli! Məktubları daha istəmədim. Bildim ki, bir daş bir quyuya düşüb necə qalırsa, o məktublar da Məlahətdə elə qalacaqdır. Bir də, nə gizlədim. Ürəyimdə israr ilə insaf arasındaki döyüşdə insaf qalib gəldi. Axı şairlərin ürəyi döyüşdə bərkileyir də, kövrəlir də. Mənim də Məlahətə yazığım gəldi. Bir dəfə tələbə yoldaşlarımıla söhbət edəndə kapitana sataşmışdım. Bir neçə gündən sonra boş dəhlizdə Məlahətlə rastlaşdıq. O daha baxışlarını yana çevirmədi. Üzü-

mə elə gileyli-gileyli baxdı ki... Səhəri rəfiqəsilə sifariş göndərdi ki, xahiş edirəm ərimə sataşmasın. Onsuz da günüm gün deyil...

Bir axşam nədənsə Şəfiqə gözümə pərişan göründü. Narahat oldum. Fikirləşdim ki, bəlkə Məlahət haqqında bir söz eşidib. Ancaq nəzakət xatırınə heç nə demir. Mən də Şəfiqədən heç nə soruştadım. Bir parça kağıza bu şeiri yazıb ona uzatdım. Alıb oxudu:

Mən dedim ömrümdən keçən hər günüm
Daha qüssəylə yox, fərəhlə keçsin!
Demədim təntənəm, toyum, düyünum
Şərbətlər yerinə zəhərlər içsin.

Dedim ki, könlümü şəfqətə büküb
Mənə təbəssümlü söz söyləyəsən.
Demədim qarşısında qaş-qabaq töküb
Özünə nəyisə dərd eyləyəsən.

Mən sənə dedim ki, daim gül-danış,
Sənin gülüşünlə açılsın səhər!
Nədir o çatiq qaş, o dalğın baxış,
Sənə yaraşmayır nə qəm, nə kədər!

O şeiri mənə qaytarıb gülə-gülə: – Narahat olma! Mən sənin fikrini çəkirem. Çox çalışırsan. Heç rahatlıq bilmirsən. Özünə fikir vermirsen. Həyat insana bir yol verilir. Gənclik isə bu həyatın içində yalnız bir fəsildir. O fəslin ətrini qənaətlə udmaq gərəkdir ki, tez qurtarmasın. Bütün həyatını əhatə edə bilsin – dedi. Mən də gülə-gülə Şəfiqəyə: – Eh, əzizim, sənin dediklərini mən də bilirəm. Ancaq mənim narahatlığım bu tayda yox, o tayda başlanıb. Elə bilirəm ki, heç qurtarmayacaq da!

Sən də yadında saxla ki, fədai şairlə özür sürmək bəlkə də ən böyük qəhrəmanlıqdır. Bilirsən ürəyimdə nə qədər sənli arzularım var? Sən mənə arxa olmasan o zirvələşən arzulara necə çata bilərəm? Bir qulaq as, gör sənə nə yazmışam? – dedim. Sonra yazı mizimin siyirməsindən şeir dəftərimi çıxartdım. Vərəqlədim, Şəfiqəyə yazdığını başqa şeiri tapıb oxumağa başladım:

Gözündə yananda ulduz qatarı
Könlümdə dağlır duman, əzizim!
Bu eşqi, ülfəti, əhdi, ilqarı
Bizə çox görməsin zaman, əzizim!

Sevgi sayılsa da ən uca məqam,
Şəstini alçaldar qürursuz adam.
Mən də “Şanlı məktub” yazıb hər axşam
Sənə göndərmədim pünhan, əzizim!

Yox! Yox! Çırpinmadı könlümüz darda,
Görüşə çıxmadiq quşbaşı qarda...
Özüm də bilmədim hardasan, harda,
Səni tale verdi nişan, əzizim!

Mən də inanaraq etibarına,
Həyatımı verdim ixtiyarına...
Sən də sadiq olsan vəfadarına
Bizi ayıramı hicran, əzizim!

O gün ki, evimə ayaq basdırı sən,
Dedim ki, dünyada tək deyiləm mən.
Evim bağa döndü... Sən də üzü şən,
Çiçəklərə oldun bağban, əzizim!

**Bəli! Sən nə pəri, nə də mələksən,
Könlümdə boy atan məhrəm diləksən,
Hər yerdə, hər zaman mənə gərəksən,
İnsana arxadır insan, əzizim!**

**Gözlərin durulmuş qoşa bulaq tək,
Sinəm alovlanır doğma ocaq tək...
Dizinə baş qoyub yetim uşaq tək
Yuxuya gedərdim inan, əzizim!**

**İstərəm sevinclə tutam əlindən,
Keçək Araz üstdən, Mərənd elindən...
Toplayam Təbrizin qızılğılındən
Deyəm al, bizimdir dövran, əzizim!**

Bu şeiri bir həftə əvvəl yazsam da Şəfiqəyə oxuma-
mışdım. O şeiri dinlədikcə gah mehriban gözləri irilə-
şir, gah enli sinəsi qabarırdı. Sanki şeirim ömür yolda-
şıma ürək odumuzla birgə yandırğıımız ailə ocağından
qürurla danışındı.

Mən sonralar da Azad kişidən xəbər tuturdum. O tə-
qaüd alırdı. Tək olmasına baxmayaraq maddi cəhətdən
korluq çəkirdi. Arabir onu hədiyyələrlə yoxlamağa ge-
dirdim. Şəfiqəni də özümlə aparırdım. Azad kişi özü çay
dəmləyirdi. Biz çay içə-içə səhbət edirdik. Ancaq səhbət
arasında bir kəlmə də olsun maddi cəhətdən korluq
çəkməyindən demirdi. Bizi təbəssümlə yola salırdı.
Sonra eşidirdim ki, Azad kişi xəstəxanadadır. Düzdür,
onda yüngül əsəb xəstəliyi vardi. Xəstəxanada yatmasa
da müalicə oluna bilərdi. Ancaq xəstəxanada yatırdı ki,
orada həm müalicə olunsun, həm də yesin. Təqaüdü isə
yıqlılsın. O özü bu haqda mənə heç nə deməzdi. Axı kim

deyər? Hansı məğrur şəxsiyyət özünü əskildər? Azad
kişi isə məğrurların məğruru idi. Adamlar arasında müd-
dirik adama dünyagörmüş adamdır – deyirlər. Azad kişi
isə dünyani tək görməmişdi. Yox! Bütün gözəl nemət-
lərilə birgə görmüşdü. Korluq sözünü isə bilmirdi. İndi
Azad kişinin gördüyü dünya yorğun gözlərindən qaçmış
bir şirin yuxuya bənzəyirdi. Ehtiyac onu nəinki yalnız
itaətkara, həm də sirr dağarcığına döndərmişdi. O heç
kimə sirr vermirdi. Bu sirri mənə Azad kişini xəstəxa-
naya göndərən həkim dedi. O Azad kişinin maddi və-
ziyyətini nəzərə alıb bu qənaətə gəlmişdi...

İT HEYKƏLİ

Daha ailəm vardı. Yaşadığımız böyük otağın yanında
bir kiçik otaq da düzəltmişdim. Universiteti fərqlən-
mə diplomu ilə bitirib “Azərnəşr”də redaktor işləyir-
dim. İşdən gələndə kiçik qızımla əylənilə yorğunluğu-
mu çıxarırdım. Yayda işdə məzuniyyət götürüb yenə
Gəncəyə getdim. Mən neçə dəfə Gəncəyə gedib əmi-
mi Bakıya gətirmək istəmişdim. Ancaq o gəlməmişdi.
Yolda özümə söz verdim ki, necə olsa, əmimi Bakıya
gətirməliyəm. Gətirdim də. Kişi böyük otaqda bizimlə
bir süfrədə yeyib-içirdi. Namazını da elə bu otaqda qı-
lırdı. Sonra gedib kiçik otaqda istirahət edirdi. Böyük
otaqda qapı ilə üzbüzdə bir dolab qoymuşduq. Dolabın
açıq sinəsində düzülmüş fiqurların arasında çini dən
düzəldilmiş bir kiçik it heykəli vardi. O içi qırmızı ağızını
açıb diqqətlə qapıya baxırdı. Ağzında sırayla parıldayan

ağ dişləri mirvari düzümünü andırırdı. Sanki it ağızına mirvari boyunbağısı almışdı. Kiminsə gəlib o boyunbağını ağızından qoparacağından qorxub gözlərini səksəkəylə qapıya zilləmişdi.

Bir axşam əmim şam yeməyindən sonra istirahət etmək üçün kiçik otağa gedəndə dolabın qabağında dayandı. İt heykəlinə diqqətlə baxdı. Sanki onu təzə görürdü. Kişi eyhamla mənə: – Gözəl heykəldir. Əhsən bu heykəli yaradan ustaya. Bilirsən atalar nə deyib? İt vəfali heyvandır. Arxalı köpək qurd basar. Ancaq məgər arxa yalnız köpəyə gərəkdir? Yox! Allahın o boyda dağının da arxası olmasa uçulub töküller. Bizim isə arxamız olmadı. Necə deyərlər, it də getdi, ip də... Sən demə, biz inamımızda aldənbmişiq. Adam ölsə bundan yaxşıdır. Heç olmasa dərdə bükülmüş peşimanlığını özüylə aparıb torpaq altında gizlədər – dedi. Sonra bu gileyli, tənəli, nisgilli sözləri deyən əmim nə üzümə baxdı, nə də məndən cavab gözlədi. Kişi bilirdi ki, onun çəkdiklərini mən də çəkirəm. Ona görə də dərdimi təzələmək istəmədi. Sakitcə öz otağına getdi. Bu dəfə mən it heykəlinə diqqətlə baxdım. Yadıma haradasa oxuduğum bir hekayət düşdü. Qoca rəssam xəyalalı dalmış qadının şəklini çəkib qurtarandan sonra yumşaq kreslosuna çökür. Elə oradaca keçinir. Bu zaman rəssamın iti tələsik otağa girir. Sahibinin arıq əllərini yalayırlar. Yəqin hiss eləyir ki, sahibi ölüb. Əvvəl duruxur. Sonra üzünü qarşısındaki şəklə tərəf çevirib bir-iki ağız hürür. Zingildəyə-zingildəyə otaqda xeyli vurnuxur. Yenə şəklə tərəf baxıb bir-iki ağız hürür. Gözlərində par-par parlayan qəzəb odları sönür. Narazı-narazı şəklə yaxınlaşıb kənarlarını

gileyli-gileyli iyłəyir. Sonra qəribə sakitliklə şəklin yanında uzanıb başını pəncələrinin arasına alıb sahibinin ağarmış üzünə həsrətlə baxır... Doğrusu, mən bu təsirli hekayəti ananda itin vəfasına bir daha heyran qaldım. Sonra əmimin bayaq dediyi sözlərini düşündüm... Evdəkilər yatandan sonra yazı mizinin arxasında əyləşib özümü ittiham edə-edə yazdım:

Dünyada hər fəlakət
Nə möhnət, nə zillətdir.
Zülümədən də zülümdür,
Dəhşətdən də dəhşətdir
Özgəsi yox, sən özün
Özünü aldadasan.
Xətəri görə-görə
Gözünü aldadasan.
Sonra ağırdan ağır
Cəzasını çəkəsən.
Günahının üstünə
Göz yaşını tökəsən.
Ürəyini yandıran
Odu söndürə bəlkə.
Ömrünün tarixindən
Yuyulub gedə ləkə.
Ahil aldandığına
Daha şiddətlə yanır.
Axı öz günahını
Peşman çağında qanır.
Güçü qalmır günahı
Boynundan götürməyə.
Ömrünün qapısından
Uzağa ötürməyə.

**İstəyir qəriblikdə
Tez gedə məzara o.
Bəlkə günahını da
Özüylə apara o.**

Sabahi yerli şair tanışlarından biri bizə gəldi. Qoltuğunda lülələnmiş kağız vardi. Otağın ortasında lülələnmiş kağızı açdı. Sən demə, bu adı kağız deyilmiş. Stalinin ayaq üstündə çəkilmiş şəkli imiş. Özü də generalismus formasında. Mən tanışımın Stalinin şəklini mənim evimə niyə gətirdiyinə heyrət etdim. Ancaq heyrətimi gizlətdim. O təbəssümlə mənə: – Stalinin bu şəkli təzə çıxıb. Şəkli çəkən erməni rəssamdır. O bu şəklə görə Stalin mükafatına layiq görülüb. Sovet nümayəndə heyətləri xarici ölkələrə gedəndə bu şəkli özləri ilə hədiyyə aparırlar. Mən də bura gələndə yoluştü bu şəkildən ikisini aldım. Birini özüm üçün, birini də sənin üçün – dedi. Sonra tanışım özü ərklə şəkillərdən birini yazı mizimin qarşısına vurdu. Düşündüm ki, ilanın zəhləsi yarıpdan gedər, yarpız da gəlib gözlərinin qabağında bitər. Ancaq mən ilan deyiləm. Anasından ayrı düşmüş quzuyam. Nə qədər – ana! – deyə mələyirəmsə də səsimi heç kəs eşitmır. Kim bilir, bəlkə də eşitmək istəmir. İndi gör bu dünyadan xəbərsiz zavallı mənə kimin şəklini hədiyyə gətirib? Minlərlə günahsız həmvətənimi güdəzə verənin! Özü də nəyə görə? Neftə görə! Bəli! Stalin İranın şimal neftini istismar etmək xətrinə Cənubi Azərbaycanda qurbanlar bahasına yaranmış Milli hökumətin taleyinə göz yumub. Siyasətdə neçə-neçə diplomatın ovcunu oxuyan Qəvama aldanıb. Mən bu diplomatiya alverini düşünə-düşünə qəzəbləndim.

Ancaq yadıma düşəndə ki, Sovet nümayəndə heyətləri Stalinin bu şəklini xarici ölkələrə hədiyyə aparırlar, məni gülmək tutdu. Ürəyimdə dedim, gör xarici ölkələrin nümayəndə heyətləri bir ölkəyə gedəndə necə qiymətli hədiyyə aparırlar, Sovet nümayəndə heyətləri isə Stalinin bu şəklini. Qəribədir. Bəlkə heç kiminse bu şəkil-dən xoşu gəlmir? Bəs onda necə olsun? Tanışım gülüşümü sevinc əlaməti sandı. Guya məni bir az da şövqə gətirsin deyə şəklə kənardan baxıb – bəh, bəh – dedi. Mənsə heç nə demədim. Məgər düşündüklerimi ona deyə bilərdim? Qətiyyən yox! Axı tanışımın da tanışı vardi. Düşündüklərimin əks-sədəsi xüsusi idarələrə çatsayıdı, allah bilir başıma nələr gələrdi... Tanışım yemək mizimin kənarında əyləşdi. Söhbət etdik, şeir oxuduq, çay içdik. Sonra o getdi. Ancaq mən şəkli divardan çıxara bilmədim. Hətta sonralar da. Axı tanışım tez-tez evimə gəlib gedirdi. Şəkli divardan niyə çıxarmağımın səbəbini soruşsaydı işin içindən iş çıxa bilərdi...

Bir gecə yazı mizimin arxasında əyləşib işləyirdim. Otaqdakilar da müşil-müşil yatırıdı. Sanki öz müşitləri ilə daha bəsdir işlədin, dur sən də yat deyirdilər. Birdən otağın qapısı açıldı. Əmim həmişə otağa daxil olanda mən nə iş görsəydim belə, hörmətlə ayağa qalxardım. Bu dəfə ayağa qalxmaq istəyəndə o cəld yeri yib nəzakətlə ciynimdən basdı. Bəli! Məni ayağa qalxmağa qoymadı. Kişi qayğı ilə: – Niyə yatmırısan? Yazmaq qaçmır ki... Sənətin ömrü nəinki bir gecəylə, heç min gecəylə də qurtaran deyil. Yox! Sənətin ömrü uzundur. Ona görə sənətkar da ömrünü uzatmalıdır. Ancaq necə? Ömrünün qədrini bilə-bilə – dedi. Sonra başının üstündən

Stalinin qarşimdakı divara vurulmuş şəklinə baxıb: – Bu İran ajanına* oxşayan kimdir? – dedi. Axı Stalinin əyində firinc, ayağında uzunboğaz çəkmə vardı. Mən əmimə qısaca: – Stalindir – dedim. Kişi heyrətlə: – Stalin budur? – dedi. Sonra cibindən gözlüyünü çıxarıb gözlerinə taxdı. Şəklə maraq dolu diqqətlə baxdı. Təessüflə: – Onda mən böyük səhv etmişəm. İran ajanı cinayət törətməzdi. Yox! Əksinə, cinayətin qarşısını alardı. Biri yüngül bir cinayət etsəydi ondan kiçik bir rüşvət alıb buraxardı. Bu kiçik rüşvəti də ehtiyacını ödəmək üçün alardı. Axı dövlətdən aldığı az maaş ailəsinə dolandırmağa çatmadı. Stalin isə tarixdə görünməmiş cinayətlər törədib. Bəli! Günahsız insanların məhv edilməsi üçün hazırlanmış fərmanlara qol çəkib. Sonra da kiçik rüşvətlər almayıb, böyük ölkələr zəbt edib. Deyirlər o sadə yaşayıb. Boz şineldən el çəkməyib. Doğrudur, Stalin güzaranda sadə, siyasetdə mahir olub. Bütün dünyada tarix boyu taclı-tacsız hökmdarlar əvvəl öz hakimiyyəti uğrunda çarşılaşmış, sonra məmləkətin istiqlalını, millətin taleyini düşünmüşlər. Stalinin boz şineli hakimiyyət ehtirasını milyonlarla insanın həssas baxışlarından gizlətmək üçün pərdə rolunu oynayıb. Bu pərdənin dalında Stalinin hakimiyyəti naminə milyonlarla insan qurban gedib – dedi. Kişi sanki harada yaşadığını unutmuşdu. Daha bilmirdi ki, daş-divarın da qulağı var. Eşidə bilər. Sonrası isə indidən də məlumdur. Əmim əyi-lib qarşimdakı yazılı vərəqlərə baxdı. Sonra narazı-nara-

*jandarm, polis

zi: – Sən də bunları yiğişdir qoy bir tərəfə. Get, yat. Səhər işə gedəcəksən – dedi. Sonra öz otağına getdi. Mən yazılı vərəqləri mizin üstündən götürüb siyirməyə qoydum. Sonra gedib yatağıma girdim. Narahat xəyalımla çarpışa-çarşışa birtəhər yuxuya getdim. Səhər durub çay-çörəyimi yedikdən sonra işə yollandım...

İşdən gələndə Şəfiqə çəkinə-çəkinə mənə: – Dolabda it heykəlinin yerini sən dəyişsən? – dedi. Mən maraq dolu təəccüblə: – Yox! Necə məgər? – dedim. Şəfiqə təəssüf dolu heyrətlə: – Bəs onda hər gün it heykəlinin yerini dəyişən kimdir? – deyə soruşdu. Mən ciyinlərimi çəkib: – Nə bilim? – dedim. Sabahı yenə çay-çörəyimi yeyib işə getdim. İşdən evə qayıdanda əmim harassa getmişdi. Qızımı qucağıma götürüb arxayın-axayın oynatmağa başladım. Axı hörmət naminə əmimin yanında qızımı qucağıma götürməzdim. Mənimlə əylənməyə öyrəşən qızım mənə yaxınlaşanda özümü saymazlığa vurardım. Qızım isə el çəkməzdi. Paltarımdan tutub dartsırdı. Bu zaman əmim qızımı qucağına götürüb əyləndirərdi. Bəli! Hörmət naminə yaşılı kişi gənc ata roluunu oynamaya məcbur olardı. Şəfiqə süfrə açdı. Yarpaq dolmasıyla dolu çini nimçəni qabağıma qoydu. Çəngəllə dolmalardan birini götürüb yedim. Sonra Şəfiqəyə baxdım. O gülürdü. Elə bildim ki, Şəfiqə dolmanın yaxşı çıxmاسına görə gülür. Onu daha da fərəhləndirmək üçün: – Bəh, bəh, əcəb dolmadır – dedim. Halbuki, Şəfiqə yarpaq dolmasını elə həmişə yaxşı bişirərdi. Əmim mağaza əti yeməzdi. Ona görə kişi üçün ev qəssablarından ət alırdıq. Qəribəydi. Mən dolmani ağızdolusu tərifləyəndən sonra da Şəfiqənin dodaqlarındakı gülüş donub

qalmışdı. Mən də gülüşlə ondan: – Xeyir ola, niyə bu qədər gülürsən? – deyə soruştum. Şəfiqə sanki kiminsə eşi də biləcəyindən ehtiyat edərək piçiltıyla: – İt heykəlinin hər gün yerinin dəyişməsinin sırrını öyrənmişəm – dedi. Mən maraqla: – Necə öyrənibsən? – dedim. Şəfiqə qapıya baxa-baxa: – Bu gün yuxudan həmişəkindən bir az tez durmuşdum. Gördüm əmi qapını açıb otağa daxil oldu. Dolaba doğru gedib it heykəlini yerindən götürdü. Başqa fiqurların dalına qoydu ki, görünməsin. Sonra dolabın qarşısında xalça salıb üstündə namaz qılmağa başladı. Kişi namazını qılıb qurtardı. Əvvəl canamazı, sonra da xalçanı yiğişdirdi. Ancaq it heykəli elə qoyduğu yerdə qaldı – dedi. Bu dəfə mən özüm qəhqəhəylə gülmək istədim. Yadıma rəhmətlik Mirzə Cəlilin “Saqqallı uşaq” hekayəsi düşdü. Sonra özümü yiğisdirdim. Əmiminin “Saqqallı uşaq” yox, saqqallı müdrik olduğuna bir daha inandım. Düşündüm ki, kişi öz qibləsini necə də həm qüdsi, həm də ülvi sanır. Beş gün bundan əvvəl vəfası haqqında ağızdolusu danışdığını itin heykəlini də namaz qılanda qibləsin-dən kənara çəkmışdır. Dönüb dolaba baxdım. İt heykəli yerində yox idi. Şəfiqə canıyananlıqla mənə: – Kişini yormamaq üçün it heykəlini dolabdan götürüb başqa yere qoymuşam – dedi. Dönüb Stalinin divardakı şəklinə baxdım. Ürəyimdə dedim işə bax, əmim həm vəfali, həm günahsız itin heykəlini öz qibləsindən götürüb yerini dəyişir. Amma nəhəng bir məmləkətin milyonlarla sakını həm vəfəsiz, həm günahkar bir adamı öz qibləsi sanır. Sonra ürəyimdə özüm-özümə sual verdim: – Bəs nə əcəb əmim Stalinin şəklini yerindən götürməyir? Sualın cavabını tapdım. Kişi məndən çəkinirdi, mən isə tanışımdan...

Stalin öldü. Deyirlər ölenin dalınca danışmazlar. Ancaq Stalinin dalınca nöqsanlarından o qədər danışdilar ki, bu boyda dünyanın qulaqları batdı. Əmim qürbətdə qala bilmirdi. Kişini torpaq çəkirdi. Əmim gündüzlü-gecəli çalışandan sonra Vətənə qayıtdı. Elə Ənzəlidə gəmidən düşcək həbs edildi. Tehrana aparıldı. Zindana salındı. Dustaq olduğunu Tehranda yaşayan imkanlı oğlu Cavada da bildirmədi. Utandı. Ahil yaşında zindanda yatdı. Öz xəcalətini özü çəkmək istədi. Ancaq zindanda yatan bir dustaq əmimi tanıyb oğlu Cavada xəbər göndərdi. Cavad gedib atasını zindandan çıxartdı. Bəli! Mənim əmim belə məğrur kişi idi! O Tehranda oğlunun yanında yaşamaq istəmədi. Yox! Doğma kəndi Çanaxbulağa getdi. Orda da dünya ilə vidalaşdı... Mən isə sonralar da dolabdakı it heykəlinin qarşısında dəqiqlirlərə dayandım. Əmimin həm it heykəli, həm də Stalinin şəkli haqqında dediyi iibrətamız sözləri dönə-dönə xatırladım...

MOSKVA SƏFƏRİ

1950-ci ilin dekabr ayında Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı ongünülüyünə qızığın hazırlıq işləri görülürdü.

Mənim bir neçə şeirimi məşhur rus şairi Pavel Antakolski tərcümə etmişdi. Sonra “Ədəbiyyat” qəzetinin birinci səhifəsində çap etdirdiyi məqaləsində həmin şeirləri tərifləmişdi. Deyirlər meyvə vaxtından əvvəl yetişəndə cir olur. Kifayət qədər şirəyə dolmur. Yeyiləndə şəfti axmir. Mən də sənətin meyvəsiyəm. O məni vaxtından əvvəl yetişdirmişdir. Buna səbəb tələs-

məyim yox, dövranın keşməkeşləri olubdur. Ancaq mən cır olmamışam. Bəli! Şəftimin azlığından gileylənməmişəm. Deyə bilərlər ki, insanın şəfti olmaz. Yox! Əgər mən də sənətin meyvəsiyəmsə şəftim də olmalıdır. Şəftim əsərlərimdəki mənadir! Mən neçə-neçə insan ağızını dada gətirdiyim üçün qürurlanıram! Dövranın möcüzələr yaradan keşməkeşləri qarşısında isə baş əyirəm...

Biz ongünlük münasibətilə Yaziçıların Natəvan adlı klubunda iclasa gəlmışdik. Hələ iclas başlanmamışdı. Şairlər, nasirlər, dramaturqlar, publisistlər, tənqidçilər klubun dəhlizində söhbət edirdilər. Mən də Balaşa Moskva haqqında danışırdım. Biz ömrümüzdə ilk dəfə bu şəhərə gedəcəkdik. Bu zaman Səməd Vurğunun söhbət etdiyi adamlardan aralanıb gülə-gülə bizə yanaşdığını gördük. Sağ əlinin şəhadət barmağı ilə orta barmağı arasında "Kazbek" papirosu tüstülenirdi. O bizə dedi: – Rus dilində çıxacaq "Cənubi Azərbaycan şairləri" almanaxının müqəddəməsini yazmayı mənə tapşırmışdır. Yazdım. Sonra o sol əlinin şəhadət barmağı ilə orta barmağını qoşlaşdırıb əlavə etdi: – Sizin ikinizin də şeirlərinizdən misallar gətirmişəm. Güman edirəm ki, misalların seçilməsində mənimlə razılaşarsınız. Biz Səməd Vurğunun sadəliyinə, mehribanlığına, qayğıkeşliyinə minnətdarlıqla bizimizi əydik. İclas başlandı. Çıxış edənlər dəyərli məsləhətlər irəli sürdülər...

İclasdan sonra evə gəldim. Moskva səfəri üçün həzırlıq görməli, maddi vəziyyətimi də yoxlamalı idim. Yoxladım. Pula ehtiyacım vardı. Təbiətimin ziddinə olaraq heç kəsə ağız aça bilməzdəm. Doğrusu, qürüru-

ma sığışdırıa bilməzdəm. Bəs neyləmək? Komitənin özündən borc almağı xəyalımda qərarlaşdırırdım. Sabahı komitəyə getdim.

Seyid Cəfər Pişəvəri həmişə öz müavini Sadıq Badikanın hörmətini saxlayardı. Yaxşı yadimdadır. Müdiri olduğum Təbrizdəki Azərbaycan Dövlət Filarmoniyasının təntənəli açılışında S.C.Pişəvəri Amerika, İngiltərə, Fransa, İraq, Türkiyə konsullarının da əyləşdiyi geniş salona üz tutub çıxış etdikdən sonra mənim iş otağıma gəldi. İş otağında başda Pişəvəri olmaqla Milli hökmətin rəhbərlərindən bir neçəsinin şəkli asılmışdı. Sən demə, işçilər şəkilləri divardan asanda S.Badikanın şəklini unudublarımış. Mən də başım filarmonianın təntənəli açılışı məsələlərinə qarışığından görkəmli ictimai xadimin şəkillər arasında şəklinin boş yerini görməmişəm. S.C.Pişəvəri mənimlə filarmoniya haqqında söhbət edirdi. Ətrafdakı Milli hökumət rəhbərləri bizə qulaq asırdılar. Hamımız ayaq üstdə idik. Birdən Pişəvəri dönüb yana baxanda gözləri divardan asılmış Milli hökumət rəhbərlərinin şəkillərinə sataşdı. Diqqətlə baxdı. Üzünü yenə mənə döndərib azca hiddətlə: – Bəs Badikanın şəkli hanı? – deyə soruşdu. Mən həyəcanla şəkillərə baxdım. Doğrudan da S.Badikanın şəkli şəkillər arasında yox idi. Pərt oldum. Zarafat deyil. O boyda Dövlət filarmoniyasının yaranmasında nə qədər zəhmət çəkmişdim. İndi şəkil məsələsi mənim böyük əməyimi kiçildə bilərdi. Qətiyyətlə S.C.Pişəvəriyə: – Yoldaş Pişəvəri, başım filarmonianın təntənəli açılışı ilə qarışığından şəkillərin asılmağı ilə maraqlana bilməmişəm. Sabah özüm bu işə qarışaram. Siz gələn dəfə

bura gələndə Sadıq Badikan yoldaşın şəklini də şəkil-lər arasında öz yerində görərsiniz – dedim. Seyid Cəfər Pişəvəri məni səmimiyyətlə başa düşdü. Sonra əlində gəzdirdiyi konsert programını gözdən keçirməyə başladı. Maliyyə naziri Q. İlhami mənim qoluma girib kənarra çəkdi. Sonra məsləhət dolu piçiltıyla: – Sabah Badikanın şəklini də divardan asdır – dedi. Mən nəzakətlə Q. İlhamiyə: – Baş üstdə! – dedim. S.C.Pişəvəri ikinci dəfə filarmoniyaya konsertə gələndə S.Badikanın şəklini öz yerində gördü və məmnun-məmnun gülümsədi...

Birbaş sədrin otağına girdim. Bilirdim ki, Sadıq Badikan xətrimi çox istəyir. Şeirlərim haqqında da mə-həbbətlə danışır. Aramızda həmişə mehribanlıqla dolu səhbət olur. Özü də rəsmiyyətdən uzaq isti, məhrəm, şirin səhbət... Biz almanaxlar buraxırdıq. Materialları mən yığırdım. Sonra redakte edib nəşriyyata təhvıl verirdim. Bir dəfə komitədə növbəti almanaxın materiallarını müzakirə edirdik. Materialları mən oxuyurdum. Müəlliflərdən başqa müzakirədə komitənin sədri S.Badikan, təşkilat şöbəsinin sədri Qulam Yəhya da iştirak edirdi. Axırdı öz şeirlərimi oxudum. S.Badikan arada mənə mənalı-mənalı baxıb sonra üzünü Qulam Yəhyaya tutub: – Qulam! Görürsən Əli Tudənin şeirləri necə ürəyəyatandır – dedi. Ancaq Qulam Yəhya dinmədi. Sanki heç şeirləri eşitməmişdi. Yox! Eşitmişdi. Ancaq quru adam olduğundanmı, ya da poeziyanı başa düşmədiyindənmi susdu. Bəli! Mənim öz əllərimi qarsan odlu misralar Qulam Yəhyanın soyuq duyğularını isidə bilmədi.

Otağa girəndə Sadıq Badikan gözlərində eynək “Azərbaycan” qəzetini oxuyurdu. O gözlərini qəzetdən ayırmadan əlilə qarşısında mənə yer göstərdi. Keçib əyləşdim. Sonra: – Nə oxuyursunuz? – deyə komitə sədrindən soruşdum. O razılıqla: – Sənin şeirini oxuyram. Gözəl yazıbsan – dedi. Mən sədrin bu səmimi söz-lərindən ürəkləndim. Gözlərimi eynək üstdən mənə baxan gözlərinə dikdim. Badikan mehriban-mehriban: – Deyəsən mənə sözün var axı. De, çəkinmə! – dedi. Mən utana-utana: – Yoldaş Badikan, özünüz bilirsınız ki, təzə toy eləmişəm. İndi Moskvaya gedirik. Mənim-sə pulum çatmir. Heç kəsdən də pul almaq istəmirəm. Sizin yanınıza gəldim ki, bəlkə mənə bir qədər pul borc verəsiniz – dedim. Sədr cümləmi tamamlamağa qoymadı. Deyəsən məni dərindən duydı. Axı toyumda masabəyi elə o özü idi. S.Badikan qayğıkeşliklə: – Sə-nə nə qədər pul gərəkdir – deyə soruşdu. Mən ərklə sədrə: – Üç min manat – dedim. O komitənin xəzinədarını çağırtdırdı. Məsələni ona dedi. Mən qəbz verib komitənin sandığından üç min manat pul aldım. Sədrlə xudahafizləşib evə yollandım...

Sabahı Yaziçılar İttifaqına getdim. “Məhbusların son sözü” adlı yeni poemamı “İnqilab və mədəniyyət” jurnalının redaksiyasına təqdim etmişdim. Redaktorun fikrini bilmək istəyirdim. Redaktor Rəsul Rza idi. Mən redaktorun otağına keçəndə Rəsul Rza miz arxasında əy-ləşib jurnalın materiallarını oxuyurdu. Salam verdim. O başını qaldırıb salamımı təbəssümlə aldı. Sonra səmimiyyətlə mənə: – “Məhbusların son sözü”నü oxudum. İlhamla yazıbsan. Ancaq mənim bir təklifim var – dedi.

Mən səmimiyyətlə: – Buyurun! – dedim. Rəsul Rza qayğıyla: – Sən Təbrizdə yağıların Azərbaycan dilində çıxan kitabları necə yandırıqlarını təsirli təsvir edibsən. O meydanda alışan tonqal da, tüstülənən kitablar da, hə-yəcanlanan adamlar da oxucunun xəyalında dəhşətli mənzərə yaradır. Yandırılan kitabların arasında Saib Təbrizinin də kitabı var. Meydandakı adamlar dodaqaltı Saibin misralarını oxuyur. Ancaq yaxşı olar ki, sən Saibin bir beytini o yerə salasan. Onda mənzərə daha təbii, canlı, bitkin olar – dedi. Mən razılıqla: – Yaxşı! Onda poemani aparım evə. Beyti əlavə edim – dedim. Rəsul Rza təəccüblə: – Evə niyə? Məgər Saibin şeirlərindən əzbər bilmirsən? – deyə soruşdu. Mən etirafla: – Bili-rəm – dedim. Rəsul Rza şəstlə mənə: – Onda götür poemani keç yan otağa, beytini əlavə edib gətir – dedi. Poemanı götürüb yan otağa keçdim. Beyti əlavə edib gətirib redaktora verdim. Rəsul Rza təbəssümlə: – Bax, bu oldu nəqd. Yəni poemani indi göndərirəm mətbəyə – dedi. Mən redaktora qabaqcadan öz minnətdarlığımı bildirdim. Sonra: – Sağ olun! – deyib otaqdan çıxdım.

Moskvaya yola düşdük. Qatarda Mədinə Gülgün Nigar Rəfibəyli ilə söhbət edirdi. Nigar xanım arabir mənə baxıb gülümsəyirdi. Sonra mən Mədinədən soruşdum ki, sən Nigar xanımla danışanda o niyə mənə baxıb gülümsəyirdi. Mədinə dedi ki, Nigar xanım sənin şeirlərini oxuyub. Deyir ki, Əli Tudənin şeirləri məşhur macar şairi Şandor Petefinin şeirlərini xatırladır.

Moskvaya çatdıq. Mehmanxanada yerləşdik. O zaman SSRİ-də şəxsiyyətə pərəstiş dövrü idi. Demokratiya sözü təntənə ilə səslənsə də həqiqətdə qanadları elə

möhkəm deyildi ki, istədiyi zirvəyə qalxa bilsin. Biz demokratlar da bir yerdən getməyimizi, bir yerə gəlməyimizi gərək Sovet inzibati orqanlarına deyəydik. İndi də belə oldu. Bizim Moskvaya gəlişimizi Sovet inzibati orqanlarında qeydiyyata aldırmaq üçün Balaşı, Hökməni, Mədinəni, Jaləni, məni kiçik bir avtobusa mindirdilər. Erməni yazılıcısı Markar Davtyanı bizə bələdçi verdilər. Sözün doğrusu, biz sənət adamları arasındaki belə ayrı-seçkililikdən kədərləndik. Qadınların gözləri doldu. Mən təəssüflə dedim ki, əgər biz buraya qalib bir xalqın nümayəndələri sıfətiylə gəlsəydi, mövqeyimiz daha yüksək olardı. İndisə siyasi mühacirlər səlahiyyətilə gəlmişik. Biz qeydiyyatdan keçib sovet vətəndaşı olan qələm dostlarımızın yanına qayıtdıq. Bu dəfə bizi yazılıçı Əvəz Sadığa tapşırıldılar. Cənubi Azərbaycan şairlərini Moskvada istədikləri yerə o aparırdı. Əvəz Sadıqsız heç yerə gedə bilməzdik. Bizə Moskvada yaşayan İran siyasi mühacirləri ilə də görüşmək məsləhət görülmürdü. Ancaq bir gün Azərbaycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov məni çağırtdırdı. Getdim. Mirzəni nə o tayda, nə də bu tayda belə narahat görməmişdim. Yaman həyəcan keçirirdi. O şikayət dolu səslə mənə: – Əli, mən sizə neyləmişəm? Niyə belə eləyirsiniz? – dedi. Mən heyrətlə: – Nə olub yoldaş Mirzə? – deyə soruşdum. Mirzə narazılıqla: – Hanı Jalə? – dedi. Mən etirafla: – Bilmirəm, yoldaş Mirzə. Məgər mehmanxanada deyil? – dedim. Jalə mehmanxanada yox idi. Sən demə, o İran həmkarlar ittifaqının sədri Rza Rustayla görüşməyə gedibmiş. Mən sonra

Mirzənin Jalə ilə nə danışdığını bilmədim. Ancaq nəzarəti gücləndirdiyini duydum...

Moskva başqa-başqa dillərdə yazıb-yaradan məsləkdaş sənətkarların yaradıcılıq hesabatı tribunası, sınaq meydanı, təcrübə məktəbidir. O müasir dünyada nə-həng mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan ədəbiyyatı ongönlüyü İttifaqlar evinin sütunlu salonunda təntənə ilə açıldı. Səməd Vurğun tribunaya qalxanda mənə elə gəldi ki, Rusiya dağlarına qonmuş Azərbaycan qartalını görürəm. O bizə tanış şeirlərini özünəməxsus bir ləhcə ilə rus dilində oxudu. Şairin səsində əzəmət, sevinc, iftixar bir-birinə qarışmışdı.

Yadıma bir əhvalat düşdü. Bir gün Bakıda Kommunist küçəsi ilə üzüsağı evə gedirdim. Arxada adımın çəkildiyini eşitdim. Dönüb baxdım. Məmməd Rahimi gördüm. Dayandım. O gəlib mənə çatdı. Görüşdük. Sonra söhbət edə-edə yanaşı addımladıq. Bir gün əvvəl filarmoniyada böyük ədəbi-bədii gecə keçirilmişdi. Mən Cənubi Azərbaycan şairləri sırasında, M.Rahim isə Şimali Azərbaycan şairləri sırasında şeir oxumuşduq. Yaxşı da qarşılanmışdıq. Ancaq necə deyərlər, Səməd Vurğun gül eləmişdi. Salondakıların təkidilə yorulunca şeir oxuyub doyunca alqış qazanmışdı. Söz o gecədən düşdü. Mən S.Vurğunun salondakılar tərəfindən necə hərarətlə qarşılandığını xatırladım. Dedim xalq onu doğrudan da çox sevir. O gecənin özü də bunu bir daha sübut etdi. Məmməd Rahim yariciddi, yarızarafat dedi ki, S.Vurğun elə bir şöhrət qazanıb ki, kürsüyə qalxıb xalqı söysə də xalq yenə onu alqışlayacaq. Mən M.Rahimə eyhamla: – Bəlkə də siz deyən doğru-

dur. Ancaq qəribədir ki, S.Vurğunun söyüşündə də bir məna olur. Bəli! Özü ayaq üstdə qurulan şairin söyüşi də quruluqdan uzaqdır. Buna görə də nəinki qələm yoldaşları arasında, hətta yuxarı dairələrdəki vəzifəli şəxslər arasında da nadir istedadlı şairin paxillığını çəkənlər az deyil – dedim. Məmməd Rahim daha heç nə demədi. Nə deyəcəkdi? Məgər o bilmirdi ki, respublikada kişilərin də “kişi” dediyi birinci şəxsin özü də Səməd Vurğunun xalq arasındaki şöhrətinə qısqanır? Yaxşı bilirdi. Sanki S.Vurğun haqqında dediyim səmiyyətlə dolu sözlərim M.Rahimin şöhrətini cılızlaşdırılmışdı. Ona görə də susub düşünürdü. Sanki məndən küsmüşdü. Elə bu vəziyyətdə də yol ayrıcında dodaq-ucu xudahafizləşib ayrıldıq.

Asta-asta yağan quşbaşı qar altında mehmanxanaya qayıdırıq. Səməd Vurğunun işıqlı təbəssümləri, hərərətli sözləri, duzlu zarafatları beynəlmiləlçi Moskvaya Azərbaycan havası getirmişdi. Şair öz qələm dostları ilə deyə-gülə addımlayırdı... Sanki öz yaradıcılıq qələbəsinin sevincini hamıyla bölürdü. Birdən mənə yanaşıb dedi ki, ayə, Əli, sən bilirsən ki, bizim şeirlərimizin ruhu çox yaxındır. Sanki ayrı-ayrı otaqlardan bir dəhlizə çıxır. Mən utanıb gözlərimi yerə dikdim. Səməd Vurğun bizdən bir az aralı dayanıb qısqanlıqla mənə baxan Hüseyn Hüseynzadəyə (sonralar Hüseyn Arif) təsəlliylə: – Əyə, Hüseyn, sən də yaxşı şairsən. Axi sən də Kürdən su içibsən – dedi. Böyükəga Qasimzadə incə humorla Səməd Vurguna: – Ay Səməd! On-da gərək Kürün suyundan içən balıqların hamısı şair

olaydı – dedi. Dodaqlardan qopan gülüş səsləri havada bir-birinə qarışdı.

Ongünlük böyük müvəffəqiyyətlə başa çatdıqdan sonra “Baki” restoranında təntənəli bir ziyafət təşkil olunmuşdu. Ziyafətdə Azərbaycanın şairləri, yazıçıları, aktyorları, müğənniləri, aşıqları ilə yanaşı Moskvanın da görkəmli mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri iştirak edirdi. Gurultulu sağlıqlar deyilirdi. Özü də yuxarıların ünvanına. Arabir müğənnilər həm Azərbaycan, həm də rus mahnları oxuyurdu. Mən Moskvada eşitmışdım ki, Bülbül də ongünlükdə iştirak etmək üçün paytaxta gəlib. Ancaq nə iclaslarda, nə konsertlərdə, nə də ziyafətlərdə Bülbülü görmədim. Arada onun haqqında şaiyələr dolaşırdı. Bəziləri deyirdi ki, boğazı ağrıdı-ğı üçün Bakıya qayıdır. Bəziləri də deyirdi ki, moskvallilar Bülbülü az tanıyırlar. Rəşidi çox sevirlər. Bəli! Rus gözəlləri Rəşid Behbudov üçün əldən-ayaqdan gedirlər. Bülbül də dünyagörmüş sənətkardır. Özünün qazanacağı alqışlarla Rəşidin qazanacağı alqışları xəyalında hesablayandan sonra ongünlükdə iştirak etməməyi qərara alıb. Son mülahizə adamda heyrət doğururdu. İn-saf isə qoymurdu ki, kimsə bu mülahizəni qadir müğənniye yaraşdırıa bilsin. Rəşid ziyafətdə bir Azərbaycan mahnısı oxudu. Sanki o, zamanı da, məkanı da nəzərə alıb oxudu. Bəli! Mahnının sözlərinin yarısını azərbaycanca, yarısını isə rusca oxudu. Amma oxudu ha! Sanki bu mahnını dəfələrlə oxuyan Rəşid heç belə oxumaşdı. Salonda hərarətlə dolu alqış qopdu, nə qopdu. Sanki “Baki” restoranını dağıdacaqdı...

Sonra arada bir rus, bir Azərbaycan müğənnisi oxudu. Orda-burda səslənən tək-tək alqış səsləri dərhal da susdu. Məmməd Rahim yanında əyləşmişdi. Özü demişkən, başı Qoşqarın qarlı zirvəsini andırırdı. Birdən yaraşıqlı bir rus qadını gəlib nəzakətlə ona: – Rəşiddən xahiş edin, bir mahnı da oxusun! – dedi. Bəlkə də yaraşıqlı rus qadını Məmməd Rahimi ağsaqqal sandığına görə bu arzusunu ona ərklə dedi. Axı ağsaqqal sözünə itaət etmək adəti qədimdən qalıbdır. Ancaq Məmməd Rahim bu xahişi xəyalında götür-qoy etdi. Yox! Sanki qədimə səyahətdən indiyə qayıtdı. Rəşidə rəqabətlə baxıb tutuldu. Rəşid uzun mizin o başında əyləşmişdi. Gülə-gülə yanındakı adamlı danışdıqca başı tərpənirdi. Şəvə saçı iri çılçıraqlar altında bərq vururdu. Sanki göz-ləri qamaşdırmaq istəyirdi. Məmməd Rahim Rəşiddən bir mahnı da oxumağını xahiş etsəydi, gərək ayağa durayıdı, xahişini mizin bu başından mizin o başında əyləşən Rəşidə uca səslə çatdırayıdı. Onda bu xahişi hamı eşidəcəkdi. Sonra bəlkə də yaşı bir şairin gənc bir müğənni qarşısında əyildiyinə ürəyində güləcəkdi. Məmməd Rahim isə belə xahişi qüruruna sığışdırıa bilmədi. Qətiyyətlə yaraşıqlı rus qadınına: – Mən xahiş edə bilmərəm – dedi. Kim bilir, bəlkə də bütün arzuları sadəlikdən yoğrulmuş yaraşıqlı rus qadını Məmməd Rahimin sözlərindən bir şey başa düşməyib təəccübələ ciyin-lərini çəkə-çəkə getdi...

Biz Bakıya qayıdanda təntənə ilə qarşılandıq. Ancaq mənim təntənəm ikiqat oldu. “Məhbusların son sözü” adlı poemam “İnqilab və mədəniyyət” jurnalında çıxmışdı...

“AZƏRNƏŞR” DUYĞULARI

1951-ci il may ayının 5-də Şəfiqəni doğum evinə apardıq. Mən evə qayıtsam da gecə yarısına qədər otaqda nigarən-nigarən var-gəl etdim. Evdə telefon olmadığına görə doğum evinə zəng vurub Şəfiqədən xəbər tutma bilmirdim. Birdən qapı döyüldü. Qapını açdım. Gələn qonşumuz Nobar idi. O gülə-gülə: – Gözlərin aydın, Əli dadaş! Qızın olub – dedi. Sevindim. Axı ata olurdum. Sonra Nobara qonşudan zəng edib doğum evindən xəbər tutduğuna görə təşəkkür etdim. Nobar getdi. Mən də yatdım. Səhər dərsə getdim. Tələbə yoldaşlarım gözlərimdəki sevinci duydular. Səbəbini soruştular. Gizlətmək istədim. Əl çəkmədilər. Axırı ki: – Qızım olub! – dedim. Hamısı məni ürəkdən təbrik etdi. Bir neçə gündən sonra Şəfiqəni evə gətirdik. Doğrusu fikirləşdim ki, ilk övladım olan qızımı anamın adını qoyum. Şahbəyim! Bu ad xoşuma gəlirdi. Ona görə yox ki, anamın adı idi. Yox! Elə ad özü əzəmətli olduğunu üçün ürəyimə yatırdı. Ancaq nədənsə qızımın adını Rəna qoymuşduq. O zamanlar bu ad dəbdə idi... Daha mən universitetə tələbə həvəsilə yox, ata qüruru ilə gedirdim. Dərsdən çıxanda heç yerə getmək istəmirdim. Hətta redaksiyalara da! Evə tələsirdim. Evə girəndə nə qədər yorğun olsam da qovluğumu bir yana atıb Rənanı yatmış da olsa qucağıma götürürdüm. Atırdım-tuturdum. Bu totuq-motuq qızı yorulana qədər oynadırdım. Qəribə də olsa bilmirəm nədən uşağın yumşaq yerini cimciqlayırdım. Ağlatmaq istəyirdim. Sanki mənim bu ehtiraslı hərəkətimdən qızın xoşu gəlirdi. Heç cinqirini da çıxartmırıdı. Şəfiqə mat-mat mənə baxırdı. Ancaq bir

söz demirdi. Nobar gəlib qızı əllərimdən zorla qoparıb öz evinə aparırdı... Rəna yavaş-yavaş böyüyürdü. Oindi üç qonşunun sevimli körpəsi olmuşdu... Evimizə gələn qonaqlar da Rənanı oynatmaqdən yorulmurdu. Şəfiqə əliaçiq qadın idi. Süfrəsi həmişə açıq olurdu. Yeməkdən sonra çay içəndə özü bişirdiyi mürəbbələrdən gətirib mizin üstünə düzülmüş büssür qablarla tökürdü. Sonra qonaqlara təkidlə deyirdi ki, çayları mürəbbələrlə içsinlər. Qonaqlar da Şəfiqənin təkidini məmnuniyyətlə qəbul edirdilər. Bizim daimi qonaqlarımızdan biri də şair Əliağa Kürçaylı idi. O Şəfiqənin bişirdiyi mürəbbələri nəinki bizim yanımızda, hətta başqalarının da yanında tərifləyirdi. Qələm dostlarım məni harda görsəydi: – Eşitmışık sizdə əla mürəbbələr var. Haçan sizə gəlmək olar? – deyərdilər. Mən də təbəssümlə qələm dostlarımı: – Haçan xətriniz istəsə – deyirdim. Sonra bilirdim ki, mürəbbə məsələsini onlara Əliağa Kürçaylı deyib... Mən 1952-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib “Azernəşr”ə redaktor göndərildim.

Məsud Vəliyev mənim yaradıcılığım haqqında iri bir məqalə yazıb “İnqilab və mədəniyyət” jurnalında çap etdirmişdi. Məqalədə o taydan bu taya keçərkən Naxçıvanda yazdığını altı bənddən ibarət olan “Mən nə gətirdim” şeirimin hər bəndini ayrı-ayrılıqda təhlil etmişdi. Özünün dediyinə görə bu yazı o zaman Məsudun ilk sanballı məqaləsi idi. Bir gün nədən ötrüsə Yazıçılar İttifaqına getdim. Gördüm Məsud Vəliyev İslam Səfərli ilə səhbət edir. Əliağa Kürçaylı da onlara qulaq asır. Yaxınlaşış qələm yoldaşlarına salam verdim. Gö-

rüşdük. Məsud Vəliyev söhbətini haqqımda yazdığını məqalənin üstünə yönəldi. İsləm Səfərli ilə Əliağa Kürçaylı da məqaləni təriflədi. Axırda üçü də birləşib boy numa bir qonaqlıq qoydu. Mən Yazıçılar İttifaqına nə üçün gəldiyimi də unudub qələm yoldaşlarımı “İnturist”də nahar eləməyə apardım. Ürəkləri istəyən təamları gözləri təbəssümlə dolu xidmətçi qızı sıfariş verdim. Yedik, içdik. Hətta İsləm Səfərli başdan-ayağa gözəllik mücəssəməsi olan xidmətçi qızın şərəfinə də bir sağlıq dedi. Biz də içdik. Məsud Vəliyev mənə dedi ki, sən anadan elə şair doğulubsan. Sanki hər tükün də gözəl bir şeir misrasıdır. Yanımızdakı qələm yoldaşlarım Məsud Vəliyevin bu sözlərini təsdiq etdi. Sonra söz Şimali Azərbaycanın şairlərindən düşdü. Müsahiblərim dən hansı maraqla məndən: – Sən bilən Şimali Azərbaycanda yaxşı şair kimdir? – deyə soruşdu. Onsuz da mən qardaşım ola, həqiqəti üzünə deyən idim. İndisə bir az da məclis məni tutmuşdu. Dedim sizdə yaxşı şair Səməd Vurğundur. O birilərisə, belə də... Qələm dostlarım danışmadı. Mən yemək-içməyin xərcini ödədim. Durub “İnturist”dən çıxdıq. Evə yollandım.

Səhər “Azərnəşr”ə getdim. Hələ iş vaxtı başlamışdı. Otağın küçəyə açılan pəncərəsinin qabağında dayanıb o yana, bu yana tələsən insanlara maraqla baxırdım. Aradan dəqiqlirlər keçdi. Arxada otağın qapısı açıldı. Ancaq dönüb geriyə baxmadım. Sanki küçədə o yana, bu yana tələsən insanlar baxışımı da özlərilə aparırdı. Birdən arxadan çıynamə bir əlin qonduğunu duyдум. Dönüb arxaya baxdım. Süleyman Rüstəmi gördüm. O kinayəylə dolu təbəssümlə mənə: – Hə,

deyəsən Səməd Vurğundan başqa heç bir şairi bəyənmirsən – dedi. Mən özümü itirmədim. Məsələnin nə yerdə olduğunu dərhal başa düşdüm. Əvvəllər deyirdilər ki, kişilər sırr saxlayandır. Qadınlar isə yox. Ona görə ki, kişilərin hulqumu var. Qadınların isə yox. Sən demə, sonralar araq kişilərin də hulqumunu əridəcəkmiş. Kişiər sırrı qadılardan betər faş edəcəkmiş. Sən arağın gücünə bax! Mən təmkinimi pozmadan Süleyman Rüstəmə: – Söz sənətində hər kəsin xoşuna gələn bir şair var. Mənim də xoşuma Səməd Vurğun gəlir – dedim. Süleyman Rüstəm daha bir söz demədi. Otaqdan çıxıb getdi. Məni isə fikir götürdü. Yadıma salmağa çalışdım ki, bu sözləri harda demişəm. Ancaq çox çalışmadım. Axı bu sözləri çoxdan deməmişdim. Dünən nahar zamanı “İnturist”də qələm yoldaşlarımın yanında demişdim. Görəsən bu sözləri elə isti-isti Süleyman Rüstəmə kim çatdırıb? Axı biz bir süfrədə duz-çörək kəsmişik. Süleyman Rüstəm isə mənə “Sədaqət” adlı bir şeir həsr edib. Sonra da Dövlət mükafatı alan “İki sahil” kitabına salıb. Kişidən ayıbdır...

Hökümə Billuri də universiteti bitirdikdən sonra “Azərnəşr”də redaktor işləyirdi. Biz bədii ədəbiyyat şöbəsində çalışırdıq. Nəşriyyat Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasını plana salmışdı. İkinci dəfə çap etmək istəyirdi. Poemanı şairin 800-illik yubileyi münasibətilə dilimizə Süleyman Rüstəm çevirmişdi. Özü də sətri tərcümə vasitəsilə. Nəşriyyatın rəhbərliyi poemanın redaktorluğunu mənə tapşırıdı. Həm də qərra alındı ki, əsəri nəşrdən qabaq orijinalla tutuşturaq. Görək necə tərcümə olunub? Orijinala nə qədər yaxın-

dır? Şeiriyyəti hikmətini daha da zənginləşdiribmi? Axı “Sirlər xəzinəsi” Nizami Gəncəvinin dərin fikirlər aləmidir. “Sirlər xəzinəsi”ndəki hər beyt bir unudulmaz dərsdir. Bu dərsin programında məzəmmət də, nəsihət də, məsləhət də var. Şairin elə ləzzət dolu beysi var ki, oxuyanı məst edir. Sanki oxucu qədimdən qalmış ətir dolu şərab içir. Elə hikmət dolu beysi var ki, mürgüləyəni ayıldır. Sanki o, kəlamin bələdçiliyi ilə müdriklik taxtına çıxır. Biz Süleyman Rüstəmin tərcümə etdiyi “Sirlər xəzinəsi” kitabını götürüb Nizami adına Ədəbiyyat İnstutuna getdik. O zaman bu institut “Azərnəşr”ə yaxın idi. Nizami adına Ədəbiyyat Muzeyi ilə bir bina da yerləşirdi. İnstutun direktoru Mirzəağa Quluzadə ilə görüşdük. Direktor fikrimizi bəyəndi. Əvvəl mənim pasportumu qayda üzrə girov istədi. Mən pasportumu cibimdən çıxarıb Mirzəağa Quluzadəyə verdim. Direktor institutun əməkdaşlarından birini çağırıb bizi ona tapşırdı. Əməkdaş bizi xudmani bir otağa apardı. Bu otaq işləmək üçün çox münasib idi. Sonra əməkdaş gedib “Sirlər xəzinəsi”nin dünyanın neçə-neçə böyük şəhərlərində çap olunmuş nüsxələrini gətirdi. Nüsxələr bir-birinin üstünə qalandı. Əməkdaş getdi. Biz isə poemanın orijinalı ilə tərcüməsini tutuşturmağa başladıq. Həm də bir neçə nüsxədə əvvəl Hökümə xanım orijinalı, sonra mən tərcüməni beyt-beyt oxuyurdum. Bəzən elə olurdu ki, bir beytin üstündə bir neçə dəqiqə ikilikdə düşünməli olurduq. Orjinalla tərcümə arasında yerlər göy qədər məna fərqi gördük. Ancaq beyləri səbrlə tutuşturmaqdə davam edirdik. Tutuşdurma əməliyyatı bir aya yaxın çəkdi. Biz beylərin orijinalını

təzədən sətri tərcümə etmişdik. Qarşısında isə Süleyman Rüstəmin bədii tərcüməsini yazmışdıq ki, məna fərqləri qabarıq görünüsün. Yazılı vərəqlər isə iri bir qalaq olmuşdu. Yalan olmasın, elə kitabın özü boyda idi. İndi yazılı vərəqləri aparıb Süleyman Rüstəmə göstərmək lazımdı ki, təhrifləri düzəltsin. Daha doğrusu, bəlkə də poemanı təzədən tərcümə etsin. Süleyman Rüstəm “Ədəbiyyat” qəzetiin redaktoru idi. Redaksiya Yazıçılar İttifaqının binasında yerləşirdi. Hökümə xanım mənimlə Süleyman Rüstəmin yanına getmək istəmədi. Başa düşdüm ki, utanır. Axı qadınlar kişilərdən daha utancaq olur. Mən yazılı vərəqləri kitab qarışq qoltuğuma vurub Süleyman Rüstəmin yanına getdim. Yazılı vərəqləri bir-bir çevirib beyləri həm orijinalda, həm də bədii tərcümədə oxudum. Məna fərqlərini dönə-dönə izah etdim. Bir də gördüm ki, Süleyman Rüstəmi tər basır. Kişi utanır. Sən demə, utancaqlıq da utancaqlıq gətirərmiş. Süleyman Rüstəmi utandırdığım üçün özüm də utandım. Axı aramızda xətir-hörmət vardi. Zəngin sənət təcrübəsinə malik olan Süleyman Rüstəm Şimali Azərbaycan ədəbiyyatında cənub mövzusunun carçası idi. Necə deyərlər, yağmasayıda da guruldayırdı. Ancaq o bütün günahları sətri tərcümələrin üstünə yıxdı. Dedi sətri tərcümələri necə veriblərsə elə də tərcümə etmişəm. Mən nəzakət dolu təkidlə Süleyman Rüstəmə: – İndi isə poemanın bədii tərcüməsi üzərində yenidən diqqətlə işləmək lazımdır. Nizami Gəncəvi necə yazıbsa, xalqına da elə çatdırılmalıdır – dedim. Sonra “Sirlər xəzinəsi” kitabını qoltuğuma vu-

rub redaksiyadan çıxdım. Yazılı vərəqlər qalağı isə Süleyman Rüstəmin mizinin üstündə qaldı.

Mən o tayda redaksiyalara təqdim edəcəyim şeirləri-mi makinada yazdırırmazdım. Nə makina, nə də makinacı vardı. Redaksiyalara elə əlyazmasını göndərərdim. Ancaq bu tayda redaksiyalara təqdim olunan şeirlər mütləq makinada yazılımali idi. Bu da həm zəhmət, həm minnət, həm də diqqət tələb edirdi. Bəli! Mən əvvəl zəhmət çəkib makinacı tapmalıydım, sonra onun minnətini götürməliydim. Axı makinacı işinin çoxluğundan şikayətlənəndə ümidi azaldırdı. Birtəhər makinacını razı salırdım. O mənim əlyazmamı maşında yazıb özümə qaytarırdı. Mən də onun zəhmət haqqını artıqlamasıyla özünə verirdim. Daha sonra makinadan çıxmış yazılı vərəqləri aparıb evdə oxuyurdum. Şeirlərdə neçə-neçə sözün səhv yazılığını, hətta təhrif olunduğunu görüb əsəbiləşirdim. Beləliklə, şeirlərim öz gözlərimdən düşürdü. Bəzən vərəqlərin üstdə o qədər düzəlişlər aparırdım ki, təzədən yazdırmağa ehtiyac doğurdu. Mən bu barədə tanınmış yazıçıımız Abbas Pənahiyə (Pənahi Makulu) danışmışdım. O mənim əziyyət dolu vəziyyətimə acımışdı.

Bir gün “Azərnəşr”də otağımızın qapısı açıldı. Abbas Pənahi gülə-gülə otağa daxil oldu. Gəlib mənimlə görüdü. Gördüm kişi başını əyib ətrafına baxır. Bildim ki, əyləşmək isteyir. Ayağa qalxıb gedib bir stul gətirdim. O əyləşdi. Başıyla otaqdakı başqa redaktorlarla da görüşdü. Sonra sanki otaqdakılar eşitməsin deyə ağını qulağıma yaxınlaşdırıb: – Sənin üçün yazı maşını tap-

mışam – dedi. Doğrusu, sevindim. Maşını görmək istədiyimi dedim. Ayağa qalxıb: – Gedək! – dedi. Mən də ayağa qalxdım. Gedib nəşriyyatın direktorundan icazə aldım. Sonra Abbas Pənahiylə maşına baxmağa getdim. Maşın “Mersedes” markalı alman malı, satan da maşın ustası idi. Sövdəmiz baş tutdu. Yaxşı ki, yanında pul var idi. Ustanın haqqını ödəyib maşını götürdüm. Ema-latxanadan çıxdıq. Qəribədir, yolda mən də sevinirdim, Abbas Pənahi də. Mən dözülməz zəhmətdən qurtardığım üçün, Abbas Pənahi isə məni sevindirdiyi üçün. O mənimlə xudahafızlışib harasa getdi. Mən isə işə qayıtmadım. Bir baş evə gəldim. İndi qarşıda makinada yazmaq məsələsi dururdu. Buna isə qaya səbri lazım idi. Çılğın adamın səbri tez tükənir. Məni çılgınlığımın üstündə az danlamayıblar. Ancaq danışmamışam. İndi danışmaq istəyirəm. Çılğınlıq özbaşına yaranmayırlar. Axı o da xarakterdir. Xarakter isə surətdir. O surəti tale özü istədiyi şəkildə çəkir. Sonra çılğın adama özünü ələ al, təmkinli ol deyirlər. Çılğın adam deyilənlərə qulaq as-sa da, o surətin yalnız bəzi cizgilərini dəyişə bilir. Cünkü surət necə olursa-olsun öz bütövlüyünü saxlamağa çalışır. Daha sonra çılğın adam həyatda nəyin uğrundaşa döyüşməli olur. Döyük özü çılgınlıq deyil, bəs nədir? Çılğınla döyükənlik isə bir-birinə qarışanda bir söz yaradır. Alov! Taleyin qərəzlə çəkdiyi mənim surətimdə də çılgınlıqla döyükənlik bir-birini tamamlayırdı...

Şəfiqə kimsənin köməyi olmadan təkbaşına makinada yazmayı öyrəndi. Əvvəl redaksiyalara təqdim edəcəyim əsərləri yazmağa başladı. Kimsə deməsin ki, yalnız

ömür yoldaşım olduğuna görə Şəfiqəni tərifləyirəm. Sədi demişkən, əttar boğazını yırtı-yırtı ətrini satmaq üçün müştəri çağırmamalıdır. Yox! Ətir özü cazibədarlığıyla müştərini özünə tərəf çəkməlidir. Şəfiqə də mənim üçün ətirli gül idi. O gülün ləçəyinin bir qıraqını bir dünyaya dəyişməzdim. O hörmət ətirli təmasıyla neçəneçə insanın məhəbbətini qazanmışdı. Doğrusu, bir damın altında yaşamağımıza baxmayaraq mən yazüb qurtardığım şeiri Şəfiqəyə oxumazdım. O da ailə, uşaq, ev qayğılarıyla məşğul olduğuna görə təzə yazdığını şeirlərlə maraqlanmazdı. Yalnız evə gələn qonaqlara yeni şeirlərimi oxuyanda o da yanımızda əyləşib qulaq asardı. Ancaq istər qonağın yanında, istər qonaq gedəndən sonra dinlədiyi şeir haqda bir söz deməzdi. Evə yazı makinası gələndən sonra vəziyyət tamam dəyişmişdi. İndi ikimiz də işləyirdik. Birimiz yazı mizinin arxasında, birimiz yazı makinasının dalında... Birdən yazı makinasının çıqqıltısı kəsilirdi. O dəqiqə bilirdim ki, Şəfiqə el yazmamda xoşuna gəlməyən ya bir ifadə, ya da bir söz tapıb. Elə də olurdu. Bəzən də elə olurdu ki, məni çağırıb barmağını makinaya taxılmış vərəqdə yazılımaqda olan şeirin bir yerinə qoyub: – Bu söz mənim xoşuma gəlmir, bəlkə dəyişəsən? – deyirdi. Mən: – Dəyişmirəm! – deyirdim. O: – Dəyiş – deyirdi. Mən deyirdim, o deyirdi. Axırda o sözü dəyişməli olurdum. Sonra bir qədər düşünəndə Şəfiqənin iradının düz olduğunu özüm də öz xəyalimdə təsdiq edirdim. Belə əhvalatlar sonralar da təkrar olurdu. Şəfiqə təzə şeirimin makinada yazılışını yarımcıq qoyub məni səsləyirdi. Mən də yazı

mizimin arxasından qalxıb tələbkar oxucunun yanına gedirdim. O yenə barmağını şeirin bir yerinə qoyub: – Bu söz xoşuma gəlmir, bəlkə dəyişəsən – deyirdi. Mən: – Dəyişmirəm! – deyirdim. O dəyiş deyirdi, mən dəyişmirəm deyirdim. O deyirdi, mən deyirdim. Axırda o sözü dəyişməyib yazı mizimin arxasına qayırdı. Qəribədir. Sonra makinadan çıxan yazılı səhifələri oxuyaşında Şəfiqənin irad tutduğu sözü dəyişməli olurdum. Düz rəyə nə deyəsən? Ancaq özümü qadın yanında sindirmamaq üçün o sözü dəyişdirdiyimi Şəfiqəyə demirdim. Ancaq etiraf etsəm də, etməsəm də Şəfiqə yazılarının ilk redaktoruna çevrilirdi. Hər kitab yalnız kağızdan, yazıdan, şəkildən ibarət deyil. O yazıçı ilə ilk oxucu arasında ünsiyyət körpüsüdür. Yazıçının fikirləri, duyğuları, təəssüfləri, təqdirləri, arzuları həmin körpüdən keçib sonra neçə-neçə ünvana gedir...

Təzə kitabımı çapa hazırlayırdım. Yenə əsərləri makinada Şəfiqə yazırı. Günortaya qədər yazdı. Sonra makinanın arxasından qalxıb geyindi. İri bazar çantasını götürüb bazara getdi. Rənanın ad günüydü. Axşam süfrə başına yiğilib təvəllüd gününü qeyd etməliydi. Şəfiqə bazardan qayıdır biş-düşlə məşğul oldu. Mən də onun makinada yazdığını şeirləri nəzərdən keçirdim. Axşam qonaqlar da gəldi. Süfrə başına yiğilib təvəllüd gününü yemək-içməklə qeyd etdik. Qonaqlar getdi. Biz də yatdıq. Səhər yuxudan gec oyandı. Yatağımdan qalxıb mətbəxə getdim. Şəfiqə axşam süfrədən qayıdan qabları yuyurdu. Əl-üzümü yuyub, çay-çörəyimi yedim. Miz üstə yiğilmiş şeirləri qabağıma çəkib nəzər-

dən keçirmək istədim. Bu zaman əvvəl qapının zəngi cingildədi. Sonra kimsə eşikdə gümrah səslə: – Qazabaxan! – dedi. Qapını açdım. Tanış qazabaxan idı. Üzümə baxıb gülümsədi. O həmişə belə edirdi. Əvvəl qapının zəngini basırdı, sonra bizi arxayınlasdırmaq üçün gümrah səslə: – Qazabaxan! – deyirdi. Mən də gülümsədim. Mehriban-mehriban: – Buyurun! – dedim. O evə keçdi. Sonra düz mətbəxə getdi ki, qazı yoxlasın. Mən də işimi davam etdirdim. Bildim ki, Şəfiqə mətbəxdədir. Qazı yoxlamaqda qazabaxana bələdçilik edəcək. Yenidən makinadan çıxmış şeirli vərəqləri nəzərdən keçirməyə başladım. Qazabaxan mətbəxdə Şəfiqə ilə söhbət edirdi. Səslərini mən də eşidirdim. Bir qədər sonra daha mətbəxdən səs gəlmədi. Qazabaxan da çıxıb getmədi. Özümə çay gətirmək üçün mətbəxə gedəndə gördüm qazabaxan mətbəx mizinin dalında əyləşib. Qabağında da xudmani bir süfrə açılıb. Süfrədə də neçə cür yemək-icmək... Qazabaxan plovdan yeyib, konyakdan da balabala vurur. Sanki axşam məclisə gələ bilməyibmiş, indi gəlib. O məni görəndə narahat oldu. Ayağa qalxmaq istədi. Mən iki əlimlə “gecikmiş qonağ”ın çıynindən nəzakətlə basıb ayağa qalxmağa qoymadım. Armudu stəkanımı çay süzüb otağa qayıtdım. Şəfiqənin qayğı dolu adəti vardi. Evə gələn qonağı yedirtməmiş yola salmazdı. İllahdaki belə təvəllüd günlərində. Heç kimin də boynuna minnət qoymazdı.

Aradan bir az keçdi. Şəfiqə qazabaxanı yola salıb qapını örtdü. Aradan bir az da keçdi. Yenə qapının zəngi cingildədi. Dedim yəqin qazabaxandır. Hansı alətinisə

unudub mətbəxdə qoyubdur. Ancaq bu dəfə qapını mən yox, Şəfiqə açdı. Qonşu qadın həyəcanla Şəfiqədən: – Şəfiqə xanım, qazabaxan sizin qaza baxdı? – deyə soruşdu. Şəfiqə maraqla qonşu qadına: – Əlbəttə baxdı! Necə məgər? – dedi. Qonşu qadın heyrətlə: – Bizim qaza da baxdı. Gözümə birtəhər dəyirdi. Qaş qayıran yerdə vurub gözünü çıxarıb. Qazi tamam kor qoyub. Qaz yanmir. Nahara da az qalib. Heç bilmirəm neynəyim? – dedi. Mən mizin arxasında uğunub getdim. Ovcumu ağızıma dayadım ki, səsimi qonşu qadın eşitməsin. Yoxsa işin üstü açıla bilərdi. Biz savab etdiyimiz halda günaha batardıq. Qonşu qadın getdi. Şəfiqə də qapını örtüb yanına gəldi. Ancaq mən özümdə deyildim. İndi ovcumu ağızımdan çəkib qarnımın üstünə qoymuşdum. Elə gülür-düm ki, bütün bədənim titrəyirdi. Titrədikcə də üstündəki qəm yükünü yerə tökürdü. Şəfiqə isə bir az kənar-da dayanıb mənə baxa-baxa gülürdü. Ancaq bilmirdim ki, o mənə gülür, yoxsa qazabaxana?

“Azərnəşr”də Balaş Azəroğlunun “Səhər şəfəqləri”, Əliağa Kürçaylinin “Salam, gələcək illər” kitablarını redaktə etdim. Hər iki kitab çapdan çıxdı. Sonra Nizaminin “Sirlər xəzinəsi” poemasını redaktə etməyə hazırladıdım...

1953-cü ilin iyun ayında Azərbaycan Demokrat Fırqəsinin Mərkəzi Komitəsində aktivlər iclası keçirildi. Mən də o iclasda iştirak edirdim. İclas Sadıq Badikanı Mərkəzi Komitənin sədri vəzifəsindən azad etdi. Qulam Yəhyani Mərkəzi Komitənin sədri, Əbdülsəməd Kam-bəxşi isə sədr müavini seçdi. Ancaq bir qədər sonra firqə

daxilində təfriqə başlandı. Qulam Yəhyanın əleyhdarları ona qarşı hücuma keçdi... Özü də açıq-aşkar. Hiddətli dəstələrlə, müxtəlif iddialarla... Mən yayda ailəmi götürüb Şamaxı kəndlərindən birinə istirahətə getdim. Yazıçı Abbas Pənahinin (Makuli Pənahi) də ailəsi bu kənddə dincəlirdi. Mən fırqə daxilindəki bu çaxnaşma haqqında Abbas Pənahilə tez-tez söhbət edirdim...

DÖYÜŞƏN İNTİZAR

Yay sanki od-alovla gəlmışdı. Bu boyda dünyani yandırıb-yaxmaq istəyirdi. Mən axar-baxarlı Şamaxıda həm dincəlir, həm də bədii yaradıcılıqla məşğul olurdum. Şeiriyyətlə dolu kənd axşamlarının ot ətirli mehi həssas, kövrək, yorğun duyğularımı mehriban-mehriban siğallayırdı. Kənd axşamı göyü başımın üstündə ulduzlarla dolu çətirə, Ayı əlində çırağa döndərib gəlirdi. Bu zaman göydəki ulduzlar yerdəki güllərə, yerdəki güllər isə göydəki ulduzlara sanki nəsə piçildiyirdi. Göydə ulduzlar, yerdə güllər xumarlanırdı. Bütün günü şaqraq nəgmələr oxuyan bülbüllər susurdu. Solğun dodaqları qızıl təbəssümlü Ay bu ecazkar mənzərəyə heyrətlə baxdıqca tək gözü daha da iriləşirdi. Bəli! Ay da pardaxlanmış ulduzlarla güllər arasında pardaxlanırdı. Biz hər axşam kəndin ətrafında gəzintiyə çıxırdıq. Bir axşam gəzintiyə çıxanda poçtalyon mənə bir telegram verdi. Alıb oxudum. Bakıdan gəlmışdı. Məni Azərbaycan Demokrat Fırqəsinin Mərkəzi Komitəsinə çağırırdılar. Bakıya getməliydim. Səhər çay-çörəyimi yeyib yola

çıxdım. Yolda Şamaxının şeiriyyətlə dolu mənzərəsinə gözdolusu baxa-baxa axşam Şamaxıya həsr etdiyim şeiri dodaqaltı oxudum:

Hüsnün qoca tarixin üzünə nur səpələr,
Göz qırpan ulduzların gözünə nur səpələr,
Bu sənət dünyasının özünə nur səpələr
Şair övladlarının yandırıldığı şam, axı,
Şamaxı, ay Şamaxı!

Sənin hər yaşıl yolun zümrüd bir poemadı,
Oxudum... Öz fərəhim öz könlümə siğmadı.
Mənə əzizdən əziz, doğmadan da doğmadı
Hər küçə, hər meydança, hər həyat, hər dam axı,
Şamaxı, ay Şamaxı!

Büllür bir gilə olar sənin hər qətrə suyun,
Həm şəfəqə bələnər, həm də ki ətrə suyun,
Dönər can dəftərimdə min qızıl sətrə suyun,
Ürəklərə məlhəmdir suyundakı tam, axı,
Şamaxı, ay Şamaxı!

Şirin ulduzlar yanar şirin diləklərində,
Salxım-salxım parlayar yaşıl tənəklərində.
Sənə uğurlar dilər təmiz ürəklərində
Mingəçevir, Daşkəsən, Lənkəran, Ağdam, axı,
Şamaxı, ay Şamaxı!

Dərə üzüm bağları, təpə üzüm bağları,
İstədim qatar-qatar şeirə düzüm bağları,
Sabaha addımlayan gördü gözüm bağları,
Bərəkətli torpağın niyə qalsın xam, axı,
Şamaxı, ay Şamaxı!

Çəksin ağ karvanını sıra dağlardan bulud,
Dik çiynində bir əlvan çələng olsun “Cuxuryurd!”
Nəğməmin nəfəsiylə parçalansın daş sükut,
Odlu nəğmə deməkdə mən deyiləm xam, axı,
Şamaxı, ay Şamaxı!

“Pirqulu” dünyagörmüş ağ saçlı insan kimi,
Ulduzlar aləmini oxuyur dastan kimi,
Bilir ki, dərinsə də o dastan ümman kimi,
Başa vurmaq gərkəkdir teleskopla tam, axı,
Şamaxı, ay Şamaxı!

Alqış dərə-təpəni bağlara döndərənə,
İstiqbala açılan günəşli pəncərənə.
Gərək bir dastan yazam hər nadir mənzərənə,
Şeirlə ilham dolu könlüm olmur ram, axı,
Şamaxı, ay Şamaxı!

İstiyə düşməməkçin hansı maşın gəlsəydi minəcəkdim. Yolun qıraqında dayanıb maşın gözlədim. Bir yük maşını gəldi. Qarşımıdan keçib getmək istərkən əlimi qaldırdım. Sürücü ortayaşlı bir adam idi. Maşını saxladı. Sonra dönüb heyrətlə mənə baxdı. Deyəsən qoltuğuna iri qovluq vurmuş bir adamın ziyalı ola-ola minik maşını qoyub yük maşınınına minməsinə məəttəl qaldı. Mən məhrəmlıklə sürücüyü: – Yaman tələsirəm. Telegram almışam. Tez Bakıya çatmalıyam. Mümkünsə, məni aparın – dedim. Sürücü əlini uzadıb maşının kabinkasının qapısını açdı. Sonra nəzakət dolu təəssüflə mənə: – Qardaş! Tək siz tələsmirsiniz. İndi bütün dünya tələsir. Keçin əyləşin – dedi. Qalxıb sürücünün yanında əyləşdim. Maşın yola düşdü. Yolcular yola

söhbətdən nərdivan qoymalar darıxarlar. Qısa yollar da yolcuların gözlərinə uzun görünər. Biz neçə-neçə mövzudan söhbət etdikdən sonra susduq. Ətrafdakı yay mənzərələrinə baxa-baxa düşündük. Sanki təzə mövzu axtarırdıq. Söz sevgidə vəfadən, sədaqətdən, etibardan düşdü. Sürücü dedi ki, mən təzə qurulan bir ailə tanıydım. Hələ uşaqları yox idi. Ancaq gənc ər-arvad mehriban yaşıyırı. Bir-birini sevirdi. Bir-birinə hörmət edirdi. Bir-birinə arxalanırdı. Ər bacarıqlı mühəndis idi. “Neft daşları”nda işləyirdi. Arvadın ürəyindən nə keçirdisə dərhal hazır edirdi. Ancaq ər bir həftə dənizdə, bir həftə evdə qalırı. Axı adamlar pul qazanmaq xətrinə özlərini oda-közə vururlar. Azdan-çoxdan qazanırlar, əvəzində hansı müqəddəs nemətlərini isə itirirlər. Atalar nahaq deməyib ki, at olanda meydan olmur, meydan olanda at. Sən demə, gənc arvad başqa yola düşübmüş. Qonşular gənc ərə gizlində deyirlər ki, sizə bir cavan kişi gəlib-gedir. Deyəsən arvadının səndən başqa da bir sevgilisi var. Gənc ər nəinki qonşulara inanmaq istəmir, hətta onları təhqir edir. Qəribədir. Adamlar ayaqlarını bataqlığa basanda səhv etdiyini başa düşür. Ayaqlarını bataqlıqdan çəkib çıxarmaq istəyir. Ancaq nə qədər çalışırlarsa da ayaqlarını bataqlıqdan çıxara bilmirlər. Ayaqları daha da bataqlığın dərinliklərinə gedir. Həyat da belədir. Adam səhv edəndə o səhvi düzəltməyə çalışır. Ancaq yenə də haradasa səhv buraxır. Beləliklə səhvdən səhv doğur. Gənc arvad təzə sevgilisi ilə görüşmələrini davam etdirir. Daha doğrusu, görüşmələrini yox, ixtilatlarını! Qonşular yenə gənc ərə arvadın xəyanətindən danışırlar. O bu dəfə qonşulara heç nə demir.

Papağını başına qoyub işə yollanır. Sabahı axşam evə qayıdır. Sən demə, gənc ər qapının açarının birini özüylə aparıbmış. O qapını birdən açıb içəri girir. Həqiqətin yalan üzərində qələbə çalması sübut olduğu qədər dəhşətdir! Qonşuların dediklərini yalan sanan gənc ər nə görsə yaxşıdır? Arvadı bir kişiylə çarpayıda qol-boyun uzanıb. Çarpayının yanındakı kiçik mizin üstündə konyak dolu qədəhlər, məzə dolu qablar düzülüb... Ərinin otağın ortasında görən arvad nəinki təlaş keçirir, heç tükünü də tərpətmir. Yalnız başını təzə sevgilisinin qolunun üstündən bir az qaldırıb ərinə istehza dolu təbəssümlə baxır. Ər harınlamış arvadına nifrətlə: – Sənin nəyin çatmırkı? – deyir. Arvad ərinə həyasızlıqla: – Bu ixtilatım – deyir. Ər daha bir söz demir. Qulaqlarında ər qeyrəti haray çəksə də özünü dönük arvad yolunda xataya salmaq istəmir. Düşünür ki, belə vəfasız ömür yoldaşının ucbatından dəmir barmaqlıqlar arxasına düşməyə dəyməz. Evə necə girmişdisə, eləcə də çıxıb gedir. Səadət insanın ovcuna qonmuş qanadlı quşdur. Ovcundan buraxsan dərhal uçub gedəcək. Ancaq bu dəfə əksinə olur. Ev sahibi səadəti ovcundan yataq otağına salıb özü uçub gedir. Yadıma haçansa yazdığınış şeirin bir neçə misrası düşdü...

**Haçan, harda ürəklər
Məhəbbətdən sıyrılır,
Sevənlər bir-birini
Unutmaqçın ayrıılır...**

Sürücü dərindən yanıqlı bir ah çəkdi. Sanki sinəsinin tamam boşaldığını mənə bildirmək istədi. Sonra yola

baxdı. Sanki xəyalında yolu qalanını ölçüdü. Sonra təəssüflə mənə: – Qardaş, hələ mənzilə çox var. İndi növbə sənindir. Bir maraqlı hekayət danış, həm mən dinləyim, həm də yol qısalınsın. Elə sən də sevgidən, vəfadan, dözümdən danış – dedi. Mən də yola baxa-baxa vəfadan bir hekayət başladım.

Mərənddə yaz idi. Yerdən də, göydən də gül ətri gəlirdi. Bakırə adlı gözəl bir qız çarpayıda xəstə yatırıdı. İnsan yalnız adı yük altında deyil, fikir yükü altında da çapalayır ki, bir yana çıxa bilsin. Bakırə isə çarpayıda böyrü üstə uzanıb mehriban ürəyi səxavətlə dolu təbiətin gözüşləməz əlvan mənzərəsinə pəncərə arxasından həsrətlə baxırdı. Ancaq xəyalında başqa lövhələr yaranırdı.

Təbrizdə atam yaşında vəzifəli bir tanışımvardı. Aramız açıqdı. Həmişə mənə arvadının təkəbbürlü zövqündən danışırıdı. Deyirdi Nadirə xanım yaraşlı qadınların heç birini bəyənmir. Sanki valideynləri öz qızlarına ona görə Nadirə adı qoyublar ki, böyüyəndə özündən başqa heç bir qızın, yaxud gəlinin əsl gözəl olduğunu səmimiyyətlə dolu dillə təsdiq etməsin. Halbuki, indi özü adı bir qadındır. Bir yerdə müxtəlif məclislərə gedirik. Qonaqlar arasındaki gözəl qadınları qaş-gözəl Nadirə xanıma göstərirəm. Əlbəttə, başqa niyyətlə yox, zövq almaq məqsədilə. O isə başını xəfifcə bulmaqla o gözəl qadınları bəyənmədiyini bildirir. Mən isə əsəbiləşirəm. Axı insaf da yaxşı şeydir. Gözələ gözəl deyərlər! Deməyənə isə paxıl. Mən hətta gözəllər gözəli bir qadını Nadirə xanıma göstərirəm. Elə qadını ki, gözəlliyyinə dahi rəssamlar da heyran qalar. Bəs Nadirə xanım nə edir? Özünü çəkə-çəkə dodaqucu de-

yır ki, özünə görə payı var. Gözəllər gözəlinin ha! Sən elə bilirsən mən bilmirəm o niyə elə deyir? Bilirəm. Yalnız paxıllıqdan! Ancaq paxillığını boynuna almaq istəmir. Sən qadın qürurunu nə bilmisən? Qadının hüsünü də, sərvəti də, yarağı da qürurdur. İndi o tanışımın qürrurlu Nadirə xanımı görəsən gözəllər gözəli Bakirəni görsəydi nə deyərdi?

Bakirə kimləssə piçiltıyla danışındı. Yaxşı yadımdadır. Bir dəfə görüşə çıxmışdıq. Sən dönüb Aya baxdın. On dörd gecəlik Ay üzü çilli qarpızı andırırdı. Sən mənə bir əhvalat danışdın. Dedin ki, bir kişiyə bir tanıştı qonaq gəlir. Sən demə, kişi bu qonağına həmişə öz gəlinini tərifləyərmiş. Ülfətindən, nəcibliyindən, dözümlülüyündən ağızdolusu danışarmış. Tanıştı kişini inamlı dinləsə də şək də gətirilmiş. İndi məqam idı. Kişi tanışının qarşısında öz gəlininin məziyyətlərini nümayiş etdirə bilərdi. Yemək-içməkdən sonra kişi gəlinini çağırır. Nəzakətlə gəlinə: – Qızım, o talvarda qarpızlar var. Zəhmət olmasa birini gətir, kəsək – deyir. Sən demə, talvarda bircə dənə qarpız varmış. Gəlin talvara qalxıb qarpızı gətirir. Kişinin qarşısına qoyur. Kişi qarpıza baxıb: – Yox! Qızım, bu qarpız yaxşı deyil, başqasını gətir – deyir. Gəlin qarpızı talvara aparır. Yenə də qarpızla gəlir. Kişi qarpıza baxıb yenə: – Yox! Bu qarpız da yaxşı deyil. Başqasını gətir – deyir. Gəlin qarpızı götürüb talvara aparır. Bu minvalla gəlin dəyişdirmək üçün talvara qarpız aparıb, qarpız gətirir. Yorulmuş gəlin növbəti qarpızı talvardan gətirib kişinin qarşısına qoyanda kişi təbəssümlə gəlinə baxıb: – Sağ ol, qızım! Bu qarpız yaxşıdır – deyir. Sonra qarpızı kəsir.

Qarpız doğrudan da yaxşı çıxır. Gəlin getdikdən sonra kişi qürurla tanışına: – Mənim kəsdiyim bu qarpız elə gəlinin gətirdiyi birinci qarpızdır. Mən sənin yanında gəlinin mərifətlə dolu dözümünü bir də sınaqdan keçirmək məqsədilə qəsdən ona: – Yox! Bu qarpız deyil, başqasını gətir – deyirdim. O da məsələni bilə-bilə mənim sözümdən çıxmırı. Elə bu qarpızı gətirib aparırdı – deyir. Kişinin tanışı gəlinin doğrudan da tərifə layiq olduğuna inanır. Daha şəkk gətirmir. Bax! Mən də həyatda elə bir gəlin olardım. Bir dəfə necə oldusa, mən dili yanmış, səni incitdim. Sən yazıq-yazıq üzümə baxıb asta-asta mənə: – Gülüm! Mənim ürəyim bir büllur qabdır. İçində parıldayan sənin ecazkar ətrinin şəffaf suyudur. Ürəyimi sindırsan, demək, o büllur qabı qırılmış olursan. Onda da sənin ecazkar ətrinin suyu dağılacaq. Sonra mənli, sənli nə qədər əlləşsək də, o suyu qırılmış büllur qaba yıga bilməyəcəyik – dedin. Kaş, indi yanında olaydın. Məni incidəydin. Özü də bir dəfə yox! Min dəfə! Bəli! Kefin istəyən qədər! Məni danlayıydın da, söyəyдин də, döyəyдин də. Ancaq məndən ayrılmayaydın. Ayrılıq diri gözlü ölümdür.

**Sən əkdiyin gülləri
Bir-bir yolar ayrılıq.
Sazın dinsə, telləri
Tamam talar ayrılıq.**

**O başlar tez zülmünə,
Bir nədir? Yüz zülmünə.
Sonra da öz zülmünə
Mətəl qalar ayrılıq.**

**Doğma mahal içində,
Susar məlal içində...
Səni xəyal içində
Səndən alar ayrılıq.**

**Zamanın axışında,
Qarında, yağışında,
İnsanın baxışında
Qanad çalar ayrılıq.**

**Hər günəşli yaylaqda
Çağlasa min bulaq da,
Yanğı dolu dodaqda
Haray salar ayrılıq.**

**Gün keçər nemətilə,
İz qoyar siqlətilə...
Bir görüş həsrətilə
Yaşa dolar ayrılıq.**

**O inciyər xalqdan da,
Kömək ummaz haqdan da.
Çəkmək olmaz... Dağdan da
Ağır olar ayrılıq.**

**Nə ucalar tikənlə,
Nə göyərər əkənlə,
Yox! Ayrılıq çəkənlə
Birgə solar ayrılıq.**

Bakirə bu şeiri yaxın rəfiqəsi Nigaranın bu taydakı sevgilisindən aldığı məktubda oxumuşdu. Sonra həyəcandan titrəyən dodaqlarında yanğı dolu misraları

təkrarlaya-təkrarlaya öz dəftərinə köçürmüştü. Bəli! Rəfiqələrin ikisinin də sevgilisi bu tayda idi. Ancaq Nigaran öz sevgilisindən tez-tez məktub alsa da, Bakirə öz sevgilisindən bir soraq da tuta bilməmişdi. Şeirin müəllifi Bakirənin doğma Vətəninin məşhur şairlərindən biri idi. O hələ yeniyetmə ikən özünü təlatümə gələn inqilab dənizinə atmışdı. Bəli! Yeniyetmə inqilabın yeniyetmə şairi olmuşdu. Sonra Milli hökumət zamanı Təbrizdə yeni yaranan mədəniyyət ocaqlarından birinin başında durub yeniyetmə ola-ola ağsaqqallıq etmişdi. Ancaq haqqı da danmaq olmaz. O ocağı elə həmən yeniyetmə şairin özü alışdırılmışdı. Hayif ki, arxadan gələn tufan onu öz ocağında doyunca isinməyə qoymamışdı. Yox! O taydan bu taya atmışdı. Şeir də bu tayda yazılmışdı. Nigaranın sevgilisi də o şeiri öz məktubuna köçürüb o taya göndərmişdi.

Bakirənin atası, anası gündüzlü-gecəli dərd çəkirdi. Öz sevimli qızlarının doğma gözlərindəki yad buludlara baxa bilmirdilər. Axı o yad buludların içində çaxmağa hazırlaşan odlu şimşəklər gizlənmişdi. O şimşəklər çaxsaydı, leysan başlayacaqdı. Evi sel-su basacaqdı. Bakirənin qardaşı isə həyəcan keçirirdi. Ömrünün yaz çağında gicgahlarına qar düşmüşdü. Ancaq o qar hələ saçın zirvəsinə qalxmağa cəsarət etmirdi. Bütün ailə Bakirənin xidmətində dayanmışdı. Qızın dünya nemətlərindən heç nədən korluğu yox idi. Ancaq elə sınıx idi ki... Dünyada təmin sözündən başqa bir də qorxu sözü var. Qəribədir. Peşənin də, təmasın da, yolun da, sevginin də, həsrətin də qorxusu var. Bir qəssab öz ailəsinə qorxu-

nun zəhmindən çox danışarmış. Ancaq qəssabın ailəsi az eşidərmış. Bir gün qəssab bazardan bir toğlu alıb evə gətirir. Ailə elə bilir ki, qəssab bu toğlunu da kəsmək üçün alıb. Ancaq belə olmur. Qəssab toğlunu evin bir küncündə mixa bağlayıb qabağına ot, arpa, kürüşnə tökürt. O gündən başlayaraq toğluya yaxşı-yaxşı qulluq edir. Tumarını da unutmur. Elə ki, toğlu kökəlib şışır, qəssab par-par parıldayan bıçağını gətirib toğlunun gözləri qarşısında tutur. Bıçağın qorxu dolu parıltısı toğlunu əridir. Qəssab yenə də toğluya qayğı ilə qulluq edir. Toğlu yenə də kökəlməyə başlayır. Qəssab yenə də bıçağını gətirib toğlunun gözləri qarşısında tutur. Toğlu yenə də əriməyə başlayır. Ailə heyrət içində donur. Qorxunun zəhmindən danışan qəssabın mübaliğəli sözlərinə də inanır. Bakirə də o toğlunun vəziyyətində idi. Həsrət qorxusu bıçağa dönüb qızın buludlarla yüklənmiş gözlərinin qarşısında şimşek oduyla parıldayanda bütün bədəni tir-tir titrəyirdi. Sonra əriməyə başlayırdı. Bir gün qardaşı xəstə bacısının üstünə şəhərin məşhur bir həkimini gətirdi. Həkim Bakirəni müayinə edib onun sağalıb-sağalmayacağını xəyalında nəzərdən keçirdi. Sonra qəti qərara gəlib: – Yox! Xəstə ümidsizdir – dedi. Ancaq öz tələsik hökmünü təbəssümünə büküb qızı mehriban-mehriban baxdı. Bəli! Həkim təbəssümüylə Bakirənin tutqun çöhrəsini işıqlandırmağa çalışdı. O şəstlə xəstəyə: – Sizdə elə bir ciddi xəstəlik yoxdur. Dərman yazaram. Qəbul edərsiniz. Tezliklə keçib gedər. Siz də inşaallah sağalıb ayağa qalxarsınız – dedi. Qız ala gözlərinin üstündə nizamlı düzülmüş uzun qara kirpik-

lərini ləngərlə endirib qaldırmaqla həkimə öz təşəkkürünü bildirdi. Ancaq qara şimşəyə dönən qara kirpiklər ala gözlərdə qalanan buludları dağıtmayı bacarmadı. Həkim çantasından qələm-kağız çıxarıb bir neçə dərman nüsxəsi yazdı. Sonra nüsxələri Bakirənin qardaşına verib: – Bu dərmanları alarsınız – dedi. Ancaq həqiqət dərmandan acı olsa da yalandan şirindir. Bakirənin qardaşı həkimi ötürəndə o həyət qapısında ayaq saxladı. Geriyə dönüb hüznlə Bakirənin qardaşına: – Qızın vəziyyəti ağırdır. Bir həftə yaşasa böyük qənimətdir – dedi. Həkim getdi. Bakirənin qardaşı dolmuş gözlərini hönkürtüylə boşaltmaqdan özünü zorla saxladı. Bəs sonra? Kədər susdu. Sevinc danışdı. Nisgil gizləndi. Təsəlli parladı. Azar dondu. Şəfa çağladı. Bir həftə nədir? Xəstə bir ay da yaşadı. Amma yerində rahatlıq bilmədi. Tez-tez harasa boylandı. Nəsə istədi. Kimisə çağırıldı. Bakirənin qardaşı o məşhur həkimin dalınca getdi. Həkim yanına gələn adamı tanımadı. Eh, həkimin yanına hər gün o qədər adam gəlir ki... Bakirənin qardaşı həkimi evə gətirdi. Həkim xəstəyə yaxınlaşdı. Baxdı... Baxdı... Aman allah, bu həmən qızdır ki... Çatma qaşlar, piyalə gözlər, qönçə dodaqlar, şəlalə saçlar... Ancaq solğun yanaqlar... Bəli! Həkim xatırladı ki, o, yataqda payız günəşini andıran bu gözəli bir dəfə görüb. Özü də bir həftədən artıq yaşaya bilməyəcəyini qardaşına deyib. Bəs necə olub ki, bu ümidsiz xəstə bir ay tamam yaşaya bilib? Həkim mehribanlıqla Bakirəyə: – Necəsiniz? – dedi. Qız inam dolu səslə həkimə: – Hələ ki, yaşayıram – dedi. Həkim yenə də xəstəni müayinədən keçirdi. Axı

həkimin əlindən müayinə etməkdən, dərman yazmaqdan başqa nə gələr? Həkim yenə çantasından qələm-kağız çıxarıb nüsxə yazmaq istədi. Ancaq Bakirə əlini nəzakətlə uzadıb həkimin sağ biləyindən yapışdı. Sonra qətiyyətlə həkim: – Mənə dərman gərək deyil, həkim! Mənə taleyimi verin! – dedi. Sonra utandı. Qəribədir. Bakirə utananda yanaqları qırmızı qızılıgülə bənzəyirdi. İndi isə yanaqları sarı qızılıgülü andırırdı... Dərhal: – Tale kimdir? – deyə həkim maraqla evdəki adamlardan soruşdu. Onlar bir-birinin üzünə baxdı. Taleyin kim olduğunu deməyə heç kimin dili gəlmədi. Bakirənin atası həkimi şübhəyə salmamaq üçün: – Nişanlısıdır. Ancaq burda deyil, uzaqdadır – dedi. Həkim məhrəmliliklə: – Çox uzaqdadır? – deyə soruşdu. Qızın atası yaşlı gözlərini həkimin diqqətli gözlərindən yayındırıb şimala baxa-baxa: – Həm çox uzaqdır, həm də çox yaxındır. Arazın o tayındadır. İngilabçılığı üstündə Vətəndən didərgin düşübdür – dedi. Həkim yalnız indi xəstənin bu qədər yaşaya bilməsinin sırrını öyrəndi. Sən demə, qızı yaşıdan, intizar imiş. Həkim dönüb Bakirəyə bir də baxdı. Qızın piyalə gözlərində sanki gizli-gizli həyat çeşmələri çağlayırdı. Səsləri indi eşidilməsə də, sonra mütləq eşidiləcəkdi. Özü də uzaqdan! Bəli! Həkimə elə gəldi ki, Bakirə daha heç bir zaman ölməyəcək. Dərman olmasa da, intizar özü xəstəliklə döyüşə-döyüşə o nakam gözəli ölməyə qoymayacaq. Bu dünyada intizardan dözümlü, inamlı, hünərli nə var ki? Həkim daha nüsxə yazmadı. Yox! Yalnız təbəssümlə Bakirəyə Taleyinə qovuşmaq üçün cansağlığı arzulayıb getdi...

Bir gün Bakirə yataqdan qalxdı. Ancaq qızı yataqdan nə dərman, nə də möcüzə qaldırdı. Yox! Dərmandan da, möcüzədən də qat-qat kəramətli olan intizar qaldırıldı. O yaraşıqlı bir sərv ağacına dönüb şimala gedən yolun üstdə bitdi. Hicran küləyi təzədən puçurlayan budaqlarına dəydikcə yaşıl əllərə bənzəyən yarpaqları titrədi. Araza doğru uzandi. Sevgilisindən nigaran qalan həyalı bir gözəl dili haraylı intizar heykəlinə döndü. Doğma yurdundan didərgin düşmüş Taleyini gündüz də, gecə də çağırıldı. Ürəyi isə çırpına-çırpına oxudu:

**Vətəndən köçənlər var,
Arazdan içənlər var.
Ayrılıqdan danışma,
Ürəyi keçənlər var...**

Sürücü maşını yaşadığımız binanın qarşısında saxladı. Maşından düşdüm. O da düşdü. Mən cibimdən pul çıxarıb sürücüyü uzatdım. O nəzakətlə əlimi geriyə qaytarıldı: – Sən nə edirsən? Almaram. Səni tanıdım. Yangı dolu hekayətini dinlədikcə düşünürdüm ki, səni harada görmüşəm? Sonra yadına düşdü ki, qəzetlərdə, jurnalarda, kitablarda şəkillərini görmüşəm. Şeirlərini oxumuşam – dedi. Mən təbəssümlə sürücüyü: – Onda biz coxdanın tanışışyıq ki... Nə yaxşı – dedim. Sürücü qətiyyətlə: – Elədir ki, var – dedi. Nə qədər təkid etdimse də sürücü evə getmək istəmədi. Mən ərklə sürücüyü: – Onda məni gözlə! Qayıdırəm – dedim. Sonra evə qalxdım. Təzə kitabıma avtoqraf yazıb aşağı endim. Kitabı sürücüyü verdim: – Al! Məndən sənə

yadigar olsun! – dedim. O kitabı alıb ilk səhifəsindəki şəklimə baxdı. Sonra başını qaldırıb təbəssümlə: – Özüdür ki, var – dedi. Əlimi hörmətlə dönə-dönə sıxdı. Sanki yenə doymadı. Kitabı sığallaya-sığallaya maşına doğru getdi. Biz yolda görüşəndə yad idiksə, ayrılanда dost olduq...

GƏRGİNLİYİN SONU

Sabahı ADF MK-ya getdim. Şamaxıda aldığım teleqramı Qulam Yəhyaya göstərdim. O dedi səni çağırmişıq ki, Bakı Ali Partiya Məktəbində oxumağa göndərək. Təəccübəndim. Dedim axı, mən ali təhsilliyəm. Siyasi dərsləri də universitetdə yüksək səviyyədə keçmişik. Qulam Yəhya dedi Mərkəzi Komitə belə məsləhət görüb ki, bir neçə ali təhsilli yoldaş da Ali Partiya Məktəbində oxusun. O yoldaşlardan biri də sənsən! Bu söhbət aramızda o zaman gedirdi ki, Cənubi Azərbaycan şairlərinin yazdıqlarının mətbuatda çap olunması siyasetlə bağlı idi. Sovet dövləti ilə İran dövlətinin arası pis olanda mən yazdıqlarımı birtəhər ya qəzətdə, ya jurnalda çap etdirə bilirdim. Arası yaxşı olanda isə yazdıqlarımı səviyyəsinə görə yox, siyasətə görə özümə qaytarırdılar. Bir dəfə “Azərbaycan” jurnalının redaksiyasına lirik bir poema təqdim etmişdim. Redaktor poemani oxuyub bəyənmişdi. Mətbəəyə göndərmək üçün ayrı-ayrı səhifələrə möhür vurub imza qoymuşdu. Mən də arxayı idim ki, jurnalın yaxın nömrələrində poemam işıq üzü görəcək. Sən demə, belə deyilmiş. Bir

gün redaksiya işçilərindən biri mənə zəng vurub rəsmiyyətlə dedi ki, səni redaktor çağırır. Dərhal arxa-yingçiliğim nigaranlığa çevrildi. Getdim. Redaktorun otağına daxil oldum. Salam verdim. Səhifələri həm möhürlənib, həm də imzalanmış poemamı redaktorun qabağında gördüm. O əliylə mənə mizinin qarşısındaki stillardan birini göstərib: – Əyləş! – dedi. Ancaq mən əyləşmədim. Elə ayaq üstdə intizarla redaktora: – Nə buyurursunuz? – dedim. O qətiyyətlə: – Biz bu poemanı çap edə bilməyəcəyik. Başqa yazıların varsa, gətir – dedi.

Yaxşı deyiblər ki, nə sənət boyaq küpüdür, nə də sənətkar boyaqçıdır. Yoxsa yetən istədiyi zaman ağ vərəqləri boyaq küpünə salıb şeirlə doldurardı. Mən redaktordan poemamı niyə çap edə bilmədiklərinin səbəbini soruştmadım. Bildim ki, soruşsam da xeyiri yoxdur. Poemanı mizin üstündən götürdüm. Sakitcə otaqdan çıxdım. Yaziçilar İttifaqının sədrinin yanına getdim. Mətbəəyə göndərilmək üçün hazırlanmış poemanın səhifələrini sədrə göstərib əhvalatı danışdım. O, sanki mənə inansın deyə mizin arxasından əlini uzadıb poemani aldı. Həm möhürə, həm də imzaya baxdı. Sonra özümə qaytardı. Ancaq danışmadı. Nə danışydı? Axı məni müdafiə etsəydi redaktorun sözü qiymətdən düşərdi. Sükutu mən pozдум. Dedim ki, yoldaş sədr, bəlkə bu poemani verəsiniz Süleyman Rüstəm oxusun. Axı o cənubda olub. Cənub haqda əsərlər də yazar. Sədr bir qədər sakit-sakit üzümə baxdı. Sonra təəccübə mənə: – Məgər sən özün Süleyman Rüstəmdən pis şairsən? –

dedi. Daha sədrə heç nə demədim. Poemamı götürüb çıxdım. Pilləkənlərdə Rəsul Rza ilə qarşılaşdım. O mənni dilxor görüb səbəbini soruşdu. Əhvalatı Rəsul Rzaya danışdım. O yanıqlı təəssüflə: – Necə? Sənin təki şairi də incidirlər? Elə boş-boşuna “cənublu qardaş” deyib dil boğaza qoymuruq. Ancaq sözü əmələ döndərmək lazımlı olanda isə susurraq – dedi. Rəsul Rza ilə xudahafızlaşışib iti addımlarla küçəyə çıxdım. Sonralar bu poemə həm Bakıda azərbaycanca, həm də Moskvada rusca çap olunan kitablarımnda çıxdı... Mən “Azərnəşr”də o zamanın pulu ilə 1000 manat maaş alırdım. Halbuki, daha subay deyildim. Ailə sahibi idim. Ali Partiya Məktəbində isə müdavimlərə 1200 manat təqaüd verirdilər. Düşündüm ki, 200 manat da qənimətdir. Ailəmin güzəranının bir az da olsa yaxşılaşmağı xətrinə oxuduqlarımı yenidən oxumaq olar.

Ərdəbildə bir tanışımvardı. Rəis yanında katib idi. Bir dəfə görüşəndə mən maraqla ona: – Sən nə qədər maaş alırsan? – dedim. Tanışım məmnun-məmnun: – Rəislə birlikdə 500 təmən – dedi. Mən etirazla ona: – Rəisin nə qədər aldığıni demirəm. Sənin nə qədər aldığıni soruşuram – dedim. Mən dedim, o dedi... Nə qədər çalışdım-sa, tanışımın özünün aldığı maaşın qədərini dilindən qopara bilmədim ki, bilmədim. Ayağını yerə dirəyib elə dediyini dedi. Doğrusu, əsəbiləşdim. Ancaq özümü ələala bildim. Aradan bir neçə gün keçdi. Küçədə tanışımın qonşusuna rast gəldim. Söhbət arasında maraqla ona: – Sənin qonşuna nə qədər maaş alırsan? – dedim. O məmnun-məmnun: – Rəislə birlikdə 500 təmən alırıq –

dedi. Bu necə işdir? – dedim. Sonra gözlərimi tanışımın qonşusunun gözlərinə dikib susdum. O əvvəl bir şaqqa-naq çəkdi. Sanki dodaqlarının üstdən şimşek keçdi. Sonra uğundu. O qədər uğundu ki, axırdaxırıldadı. Sanki şimşəyin yağırdığı leysanın selində boğuldı. Mən onu özünə getirmək üçün qolundan yapışib silkələdim. Handan-hana özünə gəldi. Sonra məhrəmliklə mənə: – Tanışınız özünü sizin yanınızda sindırmaq istəməyib. 500 təmənin 450 təmənini rəisi, 50 təmənini isə özü alır – dedi. Bəli! İnsan öz şax vüqarını sindırmaq istəmir. Vüqarının şax qalması xətrinə yalan satmağa da məcbur olur. Ancaq nahaq. Atalar deyib ki, həmişə düz əyrini kəsir. Mən də ona görə əməyimin müqabilində alırdığım maaş haqqında heç kimə, heç nə demirdim.

Mən Təbrizdə Milli hökumətin əksər xadimləri ilə yaxından tanış idim. Nazirliklərdə, iclaslarda, məclislərdə tez-tez görüşürdük. Ancaq Qulam Yəhya ilə tanış deyildim. Onu ilk dəfə bu taya gələndən sonra Naxçıvanda gördüm. Qulam Yəhyaya həmişə hörmət edirdim. Deyirdim ki, o da ağsaqqallardan biridir. Lakin o mənə soyuq münasibət bəsləyirdi. Bir dəfə nə üstəsə sözləşdik. Mən hiddətləndim. Dedim ki, sən məni bütün imtiyazlardan məhrum edə bilərsən. Ancaq iki şeyi edə bilməzsən. O dərhal mənə: – Onlar nədir elə? – dedi. Mən qətiyyətlə: – Sən mənim nə partbiletimi əlimdən ala bilərsən, nə də qələmimi! Çünkü onların heç birini mənə sən verməyibsən. Mənsə partbileli qələmimlə istədiyimi yaza bilərəm! İstədiyini yazmaq isə hər şeydir – dedim. İndi Qulam Yəhya məni oxuduqları-

mı yenidən oxumağa göndərirdi. – Yaxşı! Gedərəm – dedim. Sonra xudahafizləşib küçəyə çıxdım.

İmtahanları yüksək qiymətlərlə verib Ali Partiya Məktəbinə daxil oldum. İndi universitetdə mənimlə oxuyan tələbə yoldaşlarım mənə dərs deyirdi. Halbuki universiteti mən əla, onlar yaxşı, orta qiymətlərlə qurtarmışdı. Bəli! Dünənki tələbə yoldaşlarım mənim yenidən səviyyəsi universitetdən aşağı olan bir məktəbdə oxumağıma heyrət edirdilər. Mən isə utanırdım. Onsuz da işim çoxdu. Bir yandan sənətimin, bir yandan ailəmin qayğısı məni düşündürdü... Məktəbdə divar qəzətinin çıxmasını da mənə tapşırdılar. Deyirlər ki, bədbin, qaraqabaq, sakit adamlar az yaşayır. Məncə, bu doğru deyil. Təbiət belə adamlara daha çox ömür verir ki, onları özündən narazı salmasın. Bir də axı belə adamlar danışmaqla, zarafatlaşmaqla, gülməklə öz enerji ehtiyatlarını qurtarmırlar ki, “üzülə” bilələr. Mən onsuz da xaraktercə ciddi adam idim. İndi işin çoxluğunu məni daha da ciddiləşdirmişdi. Bəli! Görkəmimə baxanlar yaxınıma gəlməzdilər. Məni məğrurluqda qınayardılar. Bu adamlar o adamlardır ki, məni yaxşı tənimirdilər. Taniyandan sonra nə qədər sadə, şən, zarafatçı bir adam olduğumu bilib öz təsəvvürlərində yanlışlıqlarına təəssüflənirdilər. Mən gecələr evdə çox işləyirdim. Bəzən elə dərin xəyalalı dalırdım ki, sakitlikdə sanki öz damarlarında axan qanın ahəngini eşidirdim. Otaq odlu nəfəsimi uda-uda isinirdi. Mənə elə gəlirdi ki, oxucuya yeni fikirlər deməyən şeirlər bir-birinə bənzəyən inquabator cüçələrini andırır. Bəli! Oxucu

vərəqlər üstdə belə şeirlərə nə qədər diqqətlə baxsa da bir-birindən seçə bilmir. Ona elə gəlir ki, bu şeirləri haçansa, hardasa oxuyubdur. Yenidən oxumağı nahaqmiş.

Mən həmişə müzeylərdə qızına girmiş qılınc görəndə nədənsə özümü düşünərdim. Bu qılınc dəfələrlə döyüş meydanlarında düşmən qılınclarıyla çarşılaşmış sonra qızına girib dincəlibdir. Son dəfə qızına girib dincəldikdən sonra daha döyüşməyibdir! Qızına qapanıb qalıbdır. Özü boyda polad misraya dönüb tarixləşibdir. Nə yaxşı ki, mən həm döyüşən qılınc, həm də yazan qələm oldum. Həyat meydanında qızımı girsəm də sənət meydanında hücumu dayandırmadım. Həyat meydanında ala bilmədiyim zirvəni sənət meydanında fəth etməyə çalışdım...

Şəfiqə mənim həddən artıq işləməyimdən narahat olardı. Bəzən öz narazılığını şikayət dolu səssiz baxışlarıyla bildirsə də, bəzən üşyan edərdi: – Daha bəsdir! Sənin yazdıqların mənə gərək deyil! Özün gərəksən! Özünə fikir ver! Ailənin qayğısına qal! – deyirdi. O haqlı idi. Axı ömür keçirdi... Özü də nəşəsiz keçirdi. Keçənləri isə geriyə qaytarmaq mümkün deyildi. Qonşu qadınlar mənim yazdıqlarımı oxuyub Şəfiqəyə tərifləyəndə o heç sevinməzdi. Bir ah çəkib: – Mən bilirəm yazanda o nələr çəkir, hər yazısına canının bir parçasını qoyur. Balığın canı suda olan tək onun da canı sənətindədir – deyərdi. Mən də Şəfiqəyə təsəlli olsun deyə oxuyardım:

**Qadın var, nəfəsilə
Yandırar qrovları.
Qadın var, küləyiylə
Söndürər alovları.
Qadın var, kişisini
Cin atına mindirər.
Qadın var, kişisini
Cin atından endirər.
Qadın var, kişisinin
Xiffətinə çevrilər.
Qadın var, kişisinin
Zinətinə çevrilər.**

“Azərbaycan” qəzetiinin yubileyi münasibətilə redaksiya məndən bir şeir yazmağı xahiş etmişdi. Mən mizin arxasında əyləşib o şeiri yazırdım. Şəhərin işıqları içərisində gecə əriyirdi. Təkcə gecəmi? Yox! Ömrüm də əriyirdi. Şeiri tamamladım. Axı redaktora söz vermişdim. Səhər çay-çörəyimi yeyəndən sonra redaksiyaya getdim. Şeiri redaktora oxudum. Xoşuna gəldi. Şeir qəzeti yubiley nömrəsində çap olundu...

Qərara almışdım ki, yay istirahətimi ailəmlə birlikdə Qusarda keçirəm. Fikrimi Balaş Azəroğluya da demişdim. Axı biz ailəliklə tez-tez bir-birimizin evində olurdum. Balaş yaşca məndən böyük olduğuna görə həmişə təmənnasız hörmətini saxlayırdı. Biz Ərdəbildə dostlaşmışdıq. Balaş o taydan bu taya keçəndən sonra “Yaşıl bağ”da yaşayırıdı. Mən gedib onu öz mənzilimizə gətirdim. O bir qədər bizim mənzildə yaşadıqdan sonra o taylı tələbələrin yaşadığı yataqxanaya köcdü...

Sonra yataqxanadan da çıxdı. Mədinə Gülgünlə ailə qurdular. Bir evdə yaşıdlar. Araz adlı bir oğulları da dünyaya gəldi. Yayın əvvəlində Qusara birlikdə getdik. İki yanaşı otağı kirayəyə götürdük. Birində mənim, birində də Balaşın ailəsi qaldı.

Bir gün öz ailələrimizlə bulaq başına getmişdik. Yeyib-içib dincəlmışdik. Gedəndə Qusar çayından keçmişdik. Qayıdanda da yiğışib Qusar çayının sahilinə gəldik. Qusar çayına baxanda gözlərimizə inanmadıq. Çayın suyu elə coxalmışdı ki, şahə qalxan dalğaları boz yamaclara bənzəyirdi. Bu boz yamacları aşmaq nəinki çətin, hətta təhlükəli idi. Biz dağlara baxdıq. Dağları qara duman çulgalamışdı. Deyəsən dağlara yağındı. Ona görə Qusar çayı da öz məcrasında şisdikcə şışirdi... Ancaq biz Qusar çayı keçib mənzillərimizə qayitmalıydıq. Gözləmək olmazdı. Mən əvvəl Mədinə Gülgünü dalıma alıb çaya girdim. Su döşümə qalxdı. Qəribədir. İndi həm təşviş keçirir, həm də gülürdük. Sanki öz təşvişimizi gülüşümüzlə gizləmək isteyirdik. Nə gizlədim. Mənim üçün daha çətin idi. Axı ağır yüklə təlatümə gələn çaya girmək riskdir. Mən isə özümü sindirəmək istəmirdim. Biz Qusar çayın ortasına çatanda birdən Mədinə Gülgün dalımda gülə-gülə qışkırdı ki, vay, tuflimin biri ayağımdan düşdü. Dönüb çayın axarına baxdım. Bəli! Mədinə Gülgünün qara tuflisi suyun boz sinəsində axırdı... Mədinəni tələsik qarşı sahilə çatdırıb tuflının dalınca getdim. Dalğalarla xeyli çarpışandan sonra tuflini tutub qarşı sahilə gətirdim. Mədinə tuflini məndən aldı. Mən isə o biri sahilə qayıtdım. Məni gözlə-

yən Balaşı, Şəfiqəni, uşaqları da Qusar çayın yolçuya meydan oxuyan dalğaları arasından keçirib qarşı sahilə gətirdim. Mənzillərimizə gəldik. Paltarlarımızı dəyişdik. İsindik. Ancaq mən axşam elə isindim, sandım ki, yanırəm. Sən demə, Qusar çayda məni döyəcləyən dalğalar soyuğunu canıma elə yeridiblər ki, hələm-hələm canımdan çıxmasın. Soyuq isə indi oda dönüb canımı alovlandırmış. Mənim yüksək hərarətim olduğunu yalnız Şəfiqə bildi. Nə Balaş, nə də Mədinə bildi. Özümüz demədik ki, narahat olmasınlar. İki-üç gündən sonra sağaldı. İsitmə canımdan çıxdı. Qusar çay əhvalatı isə yadımızdan çıxmadi. Yenə həm təşviş keçirə-keçirə, həm də gülə-gülə danışdıq.

Günlər keçdi. Bir səhər Arazın qışkırtısı göyə çıxdı. Uşaq nə yerdə qaldı, nə göydə. Mədinə əl-ayağa düşdü. Araz eşiyyə çıxa bilmirdi. Sidik içərisini yandırdıqca o gömgöy göyərirdi. Uşağı götürüb xəstəxanaya apardıq. Həkim Araza baxdı. Dedi ki, gərək sünnet oluna. Balaş ilə Mədinə bir-birinin üzünə baxdı... Həkim dedi ki, gərək əməliyyat zamanı uşağı bir nəfər qucağında tutma. Yenə Balaşla Mədinə baxışdırılar. Deyəsən Arazi tutmağa ürəkləri gəlmədi. Mən irəli yeridim. Həkimə dedim ki, uşağı mən tutaram. Arazi Mədinədən alıb həkimin göstərdiyi otağa apardım. Sonra özüm stulda əyləşib uşağı da qucağımda tutdum. Həkim Arazi sünnet etdi. Beləliklə, mən Balaşla kirvə də oldum... İstirahətimiz qurtardı. Bakıya qayıtmağa hazırlaşırıq. O günlərdə Bakıda Qulam Yəhyanın əleyhdarlarının qopardığı harayın səsi Qusara da gəlib çıxırdı. Bir səhər

yuxudan duranda gördük ki, qapıda bir minik maşını dəyanıb. Sən demə, maşını Qusara Qulam Yəhya göndərib ki, Balaşın ailəsini o maşınla Bakıya aparsın. Bəli! Qulam Yəhya öz vəzifəsində qalmaqdən ötrü özüçün tərəfdarlar toplayırdı... Balaşın ailəsi o maşınla Bakıya getdi. Mən isə ailə üzvlərimi avtobusa mindirdim. Özüm sürücünün yanında əyləşdim ki, ailə üzvlərimin yeri dar olmasın. Şəfiqənin bişirdiyi mürəbbələrlə dolu balonları da ayaqlarımın qarşısında yerə qoydum. Hava qızandan sonra burnuma tünd qıçqırma iyi gəldi. Əyilib mürəbbə balonlarının ağızını açıb baxdım. Bəli! Mürəbbələr mühərrinin istisində qaynayırdı... Hamısı qıçqırmışdı. Birtəhər Bakıya gəldik.

Bir qədər sonra dərslər başlandı. Mən yenə həm dərslərə gedir, həm ictimai işlərlə məşğul olur, həm şeir yazar, həm də ailə qayğısı çəkirdim. Sanırdım ki, sinnəmdə dincəlmək bilməyən ürəyim hicranın həm ağır, həm də uzun sinaqlarına mərdliklə dözə-dözə zirvələrdə uçan qartala bənzəyir. Daha başının üstündən keçən qarlı tufandan da, odlu şimşəkdən də ehtiyat etmir. Bəli! O həmişə hər cür təhlükəni dəf etməyə qadirdir.

Həddindən artıq gərgin işləməyimi yaxın qələm yoldaşlarım da mənə dənə-dənə xatırladırdı. Mən isə qulaqardına vururdum. Hətta gərginliyin həyat üçün gərək olması haqda “Gərginlik” adlı bir şeir də yazmışdım:

**Gərginlik yamandır! Desə də gözün,
Demədim bir söhbət aç gərginlikdən.
Yox! Sən özün dedin mənə, sən özün,
Gərgin işləyirsən! Qaç gərginlikdən.**

Bəlkə təəssüflə düşündün ki, sən,
Mən şirin ömrümdə qəflət etmişəm.
Sən hardan biləydin gərginliyə mən
Hələ uşaqlıqdan adət etmişəm.

Canlar gərilməsə zindan içində,
Bərkiyə-bərkiyə polada dönməz.
Səslər gərilməsə tufan içində,
Çağlaya-çağlaya fəryada dönməz.

Qaşlar gərilməsə ilməklər kimi,
Başda ayrı yollar bitişə bilməz.
Oxlar gərilməsə şimşəklər kimi
Hədəfə sürətlə yetişə bilməz.

Simlər gərilməsə ümman muğamat
Necə təlatümə gələr tar üstə.
Hisslər gərilməsə kövrək xatirat
Necə həzin-həzin mələr tar üstdə.

Sellər gərilməsə pəhləvan təki
Lilli sinəsində daş atıb-tutmaz.
Göllər gərilməsə asiman təki
Bədrlənmiş Ayı havada udmez.

Yollar gərilməsə sonsuz karvanlar
Üstündən arxayın keçə bilərmi?
Otlar gərilməsə saysız insanlar
Zümrüd qucağına köçə bilərmi?

Güllər gərilməsə hər yarpağına
Neçə-neçə büllur şəbnəm yiğarmı?
Sular gərilməsə dar qaynağına
Neçə-neçə nəğmə birgə sığarmı?

Sözlər gərilməsə riqqət içində,
Adı sətirlər də yarana bilməz.
Tellər gərilməsə minnət içində,
Qızıl daraqla da darana bilməz.

Gözlər gərilməsə ülvyyətləri
Zirvələrdə görməz heyrət içində.
Dillər gərilməsə həqiqətləri
Qətiyyətlə deməz cürət içində.

Qollar gərilməsə budaqlar kimi
Bu boyda Vətəni quca bilərmi?
Quşlar gərilməsə yarpaqlar kimi
Havada inamlı uça bilərmi?

Əllər gərilməsə zəngin tarixi
Yaxşılı-yamanlı yoxlayarmı? Yox!
İllər gərilməsə əngin tarixi
Çiyinləri üstdə saxlayarmı? Yox!

Sən demə, belə deyilmiş. İnsan elə insanmış! İnsanın ilk yaraşığı zəriflik, incəlik, nəciblik imiş. Yoxsa insanın hissiz, dilsiz, ülfətsiz qayadan nə fərqisi? İnsan hicran dərdi çəkə-çəkə üzdən möhkəm görünsə də içəridən kövrəlir. Əslində o üzdən də möhkəm olmur. Yox!

Olmağa çalışır. Axı dost var, düşmən var. Dost kədərlənər. Düşmən sevinər. İnsan, məğrur insan, həssas insan belə vəziyyətdə zirehə bürünmiş gülü andırır. O zi-rehdən çıxsa kövrək ləçəklərini leysan yağışlarının iri damcıları da yaralaya bilər. Yadıma nənəmin kənddə mənə dediyi sözlər düşür. İmkandan söhbət düşəndə o məni başa salardı ki, beş batman taxıl tutan çuvala on batman taxıl doldursan o partlayar... Ürək də elə. Gə-rək arzularını özünə sığışdırı bilsin. Əfsus ki, mən nə-nəmin bu məsəlini unutmuşdum. Bir neçə gün idi ki, ürəyim ağrıyırdı. Həkim yanına getmək istəyirdim. An-caq işin çoxluğundan vaxt tapa bilmirdim. 1954-cü ilin oktyabrında Azərbaycan Demokrat Firqəsinin Konfransı çağrıldı. Mən də konfrans nümayəndəsi idim. Konfransın son iclasında bir nəfər kürsüyə qalxıb Mərkəzi Komitəyə üzv seçiləcək adamların siyahısını bəla-ğətlə oxudu. Siyahıda mənim adım yox idi. Ancaq nə-dənsə elə adamların adları siyahıya düşmüdü ki, onlar dünənə qədər nəinki gizlində, hətta aşkarda da fırqənin əleyhinə təbliğat aparırdılar. Doğrusu, kimlərinə bu “diqqətsizliyinə” dözə bilmədim. Söz alıb ayağa qalxdım. Elə yerimdəcə həmin adamların haqqında gör-dükərimi, bildiklərimi, eşitdiklərimi danışdım. Özü də təmənnasız, riyasız, xofsuz danışdım. Sonra əyləşdim. Salon uğuldadı. Yerlərdən siyahı oxuyan adama etiraz edənlər də oldu. Rəyasət heyətində əyləşən “rəhbərlər” isə təşvişə düşdü. Mirzə İbrahimov (o zaman Azərbay-can SSR Ali Sovetinin Rəyasət heyətinin sədri idi) ya-nında əyləşən Qulam Yəhyadan “maraq”la: – Sizinkilər

bir-birilə yola getməməyi kimdən öyrəniblər? – deyə soruşdu. Qulam Yəhya yarıciddi, yarızarafat Mirzə İb-rahimova yalnız bir kəlmə: – Sizdən – dedi. Yaxşı ki, dedi. Qulam Yəhyadan xoşum gəlməsə də, bu sözündən xoşum geldi. Doğrudan da biz o taydan bu taya gə-ləndə bir-birimizlə elə səmimi, elə mehriban, elə məh-rəm rəftar edirdik ki, sanki hamımız bir ailənin doğma övladları idik. Yaxşı deyiblər ki, atı atın yanında bağla-san həmrəng olmasa da həmxasiyyət olar. Bizimkilərin də xasiyyəti bu tayda dəyişdi. Səmimilik saxtakarlığa, mehribanlıq qəddarlığa, məhrəmlik biganəliyə çevril-di... Mənim çıxışım salonda çaxan şimşəyə döndü. Ancaq o şimşək gurlaya-gurlaya gedib Rəyasət heyətin-də səndü. Bəli! Rəyasət heyəti min vasitə ilə özü hazırladığı siyahını salonun təsdiqindən keçirdi... O gecə mən təəssüf hissi keçirsəm də qürurla “Mənim dünyam” şeirini yazdım:

**Sanma başdan-ayağadək
Səadətdir mənim dünyam.
Yox! Ürəkdən dodağadək
Həqiqətdir mənim dünyam.**

**Alovlardan keçib-gedən,
İstehkamlar biçib-gedən,
Buluddan su içib-gedən
Cəsarətdir mənim dünyam.**

**Od-alovlu döyüslərdə,
Sərtləşsəm də yürüşlərdə,
İnsanlarla görüşlərdə
Nəzakətdir mənim dünyam.**

Düşüb qarlı tufanlara,
Baxıb laqeyd imkanlara,
- Kömək! - deyən insanlara
Dəyanətdir mənim dünyam.

Halal zəhmət rayihəli,
Məğrur qeyrət rayihəli,
Əlvan sənət rayihəli
Səltənətdir mənim dünyam.

Şeir, nəğmə, dastan dolu,
Həsrət, inam, həycan dolu,
Neçə-neçə ünvan dolu
Bərəkətdir mənim dünyam.

Dürlər verib millətinə,
Göz dikməyib xələtinə,
Təmənnasız niyyətinə
Sədaqətdir mənim dünyam.

Dənizdəki tordan təmiz,
Ocaqdakı qordan təmiz,
Zirvədəki qardan təmiz
Qüdsiyyətdir mənim dünyam.

Hər meyvəni dər fəslində,
Sərgidə də sər fəslində...
Bil ki, ilin hər fəslində
Təravətdir mənim dünyam.

Qətiyyətə inam deyən,
Şeiriyyətə ilham deyən,
Ulduzlara salam deyən
Ülviiyyətdir mənim dünyam.

O tardan da, kamandan da,
Söhbət açır hər dastanda...
Vüsaldan da, hicrandan da
Hekayətdir mənim dünyam.

Günəş donlu, duman donlu,
Zirvə donlu, ümman donlu,
Bəli! Daim əlvan donlu
Şeiriyyətdir mənim dünyam.

Şair! Döndü saç xəzələ,
İlləməni sən təzələ!
Gül nəfəsli bir gözələ
Məhəbbətdir mənim dünyam.

Şimşək düşsə dağ başına,
Od çiləsə hər daşına,
Bulaqların göz yaşına
Mərhəmətdir mənim dünyam.

Bəla gəlsə tufan kimi,
Parçalanmaz duman kimi,
Tərəddüd yox, fərman kimi
Qətiyyətdir mənim dünyam.

Sən hüsnünü gör də, duy da,
Bəzən yasda, bəzən toyda
Nə az, nə çox, özü boyda
Ləyaqətdir mənim dünyam.

Kimi varçın düşür çənə,
Kimi şöhrət gəzir yenə...
Kim nə gəzir, gəzsin, mənə
Qənimətdir mənim dünyam.

**Tarixləşən dünənimlə,
Hələ varam düşmənimlə...
Gözlərimdə Vətənimlə
Əzəmətdir mənim dünyam.**

**Təbrizi də, Bakını da,
Gəncəni də, Makunu da,
Urmunu da, Şəkini də
Ziyarətdir mənim dünyam.**

**Qar yağdısa yaz fəslimə,
Sadiq qaldım mən əslimə.
İndən belə öz nəslimə
Əmanətdir mənim dünyam.**

Konfransdan sonra seçilmiş MK – üzvləri siyahısında Balaşın da adı vardı. Plenum onu MK – bürosunun üzvü seçdi. Mən dostumun bu uğuruna sevindim. Onu Mədinə Gülgünlə birlikdə evimizə qonaq çağırdım. Şərfinə süfrə açdıq. Konfrans Mirqasım Çəzməzəri MK-nin sədri seçdi. Qulam Yəhya isə Moskvaya Ali Partiya Məktəbinə oxumağa getdi...

Balaş Azəroğlu “Azərbaycan” qəzetiinin redaktoru təyin olunduqdan sonra Azərbaycan Yazıçılar cəmiyyətinin sədri vəzifəsindən azad edildi. Mən Azərbaycan Yazıçılar cəmiyyətinin sədri seçildim. Azərbaycan Demokrat Fırqəsinin Mərkəzi Komitəsinin sədr müavini Rəhim Qazi məni yenicə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmiş Süleyman Rəhimovun yanına apardı. Süleyman Rəhimov bizi hərarət dolu hörmətlə qarşılıdı. O bizim ikimizi də yaxşı tanıydı. Bununla belə Rəhim Qazi məni yeni münasibətlə Süleyman

Rəhimova təqdim edib dedi ki, indi bizdə Yazıçılar Cəmiyyətinin sədri Əli Tudədir. Gəlmışık ki, sizə deyək. Siz də biləsiniz. Süleyman Rəhimov məmnuniyyətlə dedi ki, bundan sonra Əli Tudə şəxsən mənim özümlə əlaqə saxlasın. Nə lazımlı olsa, desin. Əlimdən gələni əsirgəmərəm. İstər bu tay olsun, istər o tay, fərqi yoxdur. Azərbaycan elə Azərbaycandır. Süleyman Rəhimov bizi inam dolu ülfətlə yola saldı. Yolda mən Yazıçılar Cəmiyyətinin yeni planları haqqında düşündüm. Arzu gülümün budaqlarında qönçələnmiş fikirlərimi Rəhim Qazi ilə də bölüşdüm. O, təbəssümlü baxışlarıyla öz razılığını bildirdi. İndi qarşida yalnız bir vəzifə vardı. İşləmək, işləmək, işləmək. Bəli! Gecəni də gündüzə qatıb işləmək. Bu tayda yaşayan cənublu qələm sahiblərinin istedadlarının nəyə qadir olduğunu təsdiqini nəinki Azərbaycandan, hətta şərqi sərhədlərindən xaricə çıxarıb bütün dünyaya yaymaq!

Bir gün səhər evdən çıxıb dərsə yollandım. Özümü o qədər də pis hiss etmirdim. Birinci dərsimiz rus dili idi. Dərs təzəcə başlamışdı. Birdən dodaqlarım keyidi. Qıçlarım sustaldı. Bədənim zəiflədi. Yıxıldım. Yanımda əyləşən Fəxrəddin Nuri (o həkim idi) əl-ayağa düşdü... Təşvişlə: – Niyə bu vəziyyətdə dərsə gəlibsen? – deyib dərhal qolumdan yapışdı. Məni məktəbin həkim məntəqəsinə aparıb divanın üstündə uzatdılar. Tərpənməyə qoymadılar. Şürurumu itirməmişdim. Hər şeyi gördüm. Şəhərin ən yaxşı həkimləri üstümə töküldülər. Mənə dönə-dönə diqqətlə baxdılar. Evimizə adam da göndərdilər. Şəfiqə də gəldi. Səhəri məni xəstəxanaya apardılar. Müayinələr başlandı. Dedilər ciddi bir şey

yoxdur. Yorğunluqdan ürəyinin qidalanması pozulmuşdur. Xəstəxanada dərimin üstündən iynələr gəzdikcə mən də vərəq üstündə qələmimi dolandırırdım. Düşünnürdüm ki, xəstəxanada da yazmaq lazımdır. Yoxsa zamandan geri qala bilərəm. Mən səmimiyyət dolu hissərlə xəstəxana çarpayısında yazdım:

Sevgilim, dəyişir hökmü zamanın,
Dünyada o gah qış, gah da bahardır.
Sənin qara saçın xəstəxananın
Yolunda qardan yox, dərddən ağardı.

Vətən intizarı, Vətən xəyalı
Axır səhhətimi əlimdən aldı.
Öz ad məclisimə yiğib mahalı
Şadlanı bilmirəm, bu hal nə haldır?

Lakin beynim, zövqüm, sevgim, niyyətim
Hələ yorulmamış, xəstə deyil, yox!
Vətən həsrətilə dolu sənətim
Vətən torpağını çıx dolaşır, çıx...

Kim bilir, nə zaman yaranıb dünya,
Niyə vəfasızdır bu qədər ömür?
Sənin ürəyində min kam olsa da
Sənin dediyini təbiət demir.

Mən istəyərdim ki, bu ağır günlər
Daha uzaqlaşsin, ələ düşməsin!
Mənim gözlərimə düşsün ağ dənlər,
Sənin saçındakı telə düşməsin!

Mən istəyərdim ki, bu sağ ayağım
Yerində olmasın, azmı sıkəst var?
Məni çağıranda ilham oylağım,
Ağaca söykənib gəzərdim naçar.

Yığıb öz dövrəmə uşaqlarımı
Mən gül dolu bağda hava udardım.
Gördükcə füsunkar torpaqlarımı
Öz sıkəstliyimi tez unudardım.

Sıkəstlik xiffəti yaman olsa da
Bu haqda bir an da düşünməzdim mən.
İndiki halıma baxıb dünyada
Sevgilim, təki sən inciməyəsən.

Mən istəyərdim ki, bu sağ qolum da
Dibindən olmasın, lakin yenə mən,
Sol qolumla yazam Vətən yolunda,
Üzüm gülər olsun, baxışlarım şən.

Qolsuzluq xiffəti yaman olsa da
Bu haqda bir an da düşünməzdim mən.
İndiki halıma baxıb dünyada
Sevgilim, təki sən inciməyəsən.

Mən istəyərdim ki, gözümün biri
Olmasın... Bir gözü kor adamlar tək.
Sağ qalan gözümlə mən göyü, yeri
Birtəhər görərdim, daha neynəmək?

Korluğun xiffəti yaman olsa da
Bu haqda bir an da düşünməzdim mən.
İndiki halıma baxıb dünyada
Sevgilim, təki sən inciməyəsən.

Mən istəyərdim ki... Yox! Daha dayan!
De, nəyə gərəkdir bu etiraflar?
Bunlar nə köməkdir, nə dəki dərman,
Canda hər əzanın öz aləmi var.

Arazdan o tayda mənim millətim
– Azad Vətən! – deyə döyüşür yenə.
Yerinə yetməkçin neçə niyyətim
Ayaq, qol, göz gərək sabah da mənə.

Hər anda udduğum təmiz hava tək
Mənim hər əzam da çox əzizdir, çox!
Sabahkı o qəti döyüşlərdə tək
Mən bir şikəst olmaq istəmirəm, yox!

Sabah tək ayaqla könlümdə inam
Mən necə gedərəm düşmənim üstə.
Tək qolla de, necə səngər alaram
Hər dağın, təpənin, çəmənin üstə.

Gələcək zəfərdə, gözəl axşamda
Dörd yana düşəndə sevinc dolu səs,
Mənə tək göz ilə o şən bayramda
Min büsata baxmaq eləyərmi bəs?

Deyirlər dünyada başdan-binadan
Səbirlə ötüşür xeyir də, şər də.
Sağlam doğulsam da cavan anadan
Nə qəm, dözmək gərək hər ağır dərdə.

Qoy hələ dincəlsin ürək bir az da,
Buzlanıb durulan bulaqlar kimi.
Bəlkə gümrahlaşım özüm də, yazda
Təzəcə doğulmuş uşaqlar kimi.

Dincəlsin! O bir də nə yorulmalı,
Nə də yarasından qan sızmalıdır.
Mənim gözlədiyim şən istiqbalı
Daha özgəsi yox, o yazmalıdır.

Şeirin son nöqtəsini təzəcə qoymuşdum ki, palatanın qapısı açıldı. Şəfiqənin yaxın rəfiqələrindən olan Şərqiyyə qucağıdolusu təzətər gullərlə palataya daxil oldu. Salam verib iti addımlarla mənə doğru gəldi. Gullərqarışığı əyilib çarpayıda alınmadan öpdü. Sonra gulləri çarpayımın baş tərəfində qoyulmuş kiçik mizin üstünə qoydu. Palata yoldaşlarım nəzakət xətrinə dəhlizə çıxdılar. Şərqiyyə sanki şərqli olduğunu dərindən duymuşdu. Bilirdi ki, şərqlilər şeiri də, musiqini də özünə könül həmdəmi sanır. Bəli! Nə şeirsiz, nə də musiqisiz keçinə bilmir. O, yaxşı şeiri nəinki sevirdi, hətta ona pərəstiş edirdi. Mənim iştirak etdiyim şeir gecələrinə məmnuniyyətlə gəldi. Özü də hörmət rayihəli dəmətlə. Şərqiyyə təbəssümlə mənə: – Necəsiniz? – dedi. Mən də təbəssümlə: – Bir qədər yaxşıyam! – dedim. O sanki cavabından ruhlandı. Xoşlığı bir şeirimi sanki xəstələri yuxudan oyadacağın-dan çəkinib piçiltiyə oxudu. Sanki şeir oxumadı. Yox! Səngimiş ocağa odun atdı! Bəli! Məni həvəsə gətirdi. Mən tərəddüdlə: – Sizə təzə bir şeir oxuyum? – dedim. Sanki Şərqiyyə təzə şeir təşnəsiymiş. O məmnuniyyətlə: – Xahiş edirəm, buyurun, oxuyun! – dedi. Mən təzə yazdığını bu şeiri oxudum. Şərqiyyə hönkürdü. Çiyinləri titrədi. O indi dənizdə yox, göz yanında batan bir qadını andırırdı... Şərqiyyə cibindən ağ yaylığını çıxarıb qara gözlərinə basdı. Qəribədir. Yaylıq da titrədi. Yaylıq san-

ki yaralanmış ağ göyərçin idi. Ancaq nə qədər çırpınırdısa da qanı çıxmırıldı. Şeiri oxumağıma peşiman oldum. Ürəyimdə Allaha şükür etdim ki, nə yaxşı palata yoldaşlarım dəhlizə çıxdı. Yoxsa Şərqiyyə ağladığı üçün onlardan utanardı. Ancaq şeirin sonunda inamlı səslənən misraların hərarəti Şərqiyyənin gözlərindəki yaşları qurutdu. O etirafla: – Şeiri çox təsirli yazıbsınız. Sanki həyat yollarını andıran misralarda bədbinliklə nikbinlik əlbəyaxa döyüşür. Axırda nikbinlik bədbinliyə qalib gəlir. Siz Allah, ağladığım üçün məni bağışlayın. Ürəyim dolmuşdu. Ağlamaya bilməzdim – dedi. Biz bir qədər həyat hadisələri haqqında danışdıqdan sonra o ayağa qalxdı. Yenə əyilib mənim alnimdan öpdü. Mən nəmli kirpiklərimi qaldırib-endirməklə yaxşı şeir pərəstişkarına öz təşəkkürümü bildirdim. Şərqiyyə inamlı mənə: – Daha sizinlə burda yox, ya evdə, ya da şeir gecəsində görüşməliyik – dedi. Sonra asta addımlarla palatadan çıxdı...

Doktor Mikayıl İsmayılov səhiyyə lotularından biri idi. Həm ADF-nin Mərkəzi Komitəsində, həm də Bakının xəstəxanalarından birində işləyirdi. Məni evdə müalicə edirdi. Doktor Mikayılı ilk dəfə Təbrizdə bir toy məclisində görmüşdüm. Yanında bir incə xanım da vardı. Deyirdilər arvadıdır. Toy Təbrizdəki Azərbaycan Dövlət Filarmoniyasının xanəndələrindən birinin idi. Toyda çalanlar da, oxuyanlar da filarmoniyanın öz işçiləri idi. Mən də filarmoniyanın direktoru olduğuma görə məclisin nizamla keçməsinə nəzarət edirdim. Bir də gördüm ki, bir nəfər ayağa qalxb oynamağa başladı. Oynaya-oynaya yemək-içmək döşənmış mizlərə ya-

naşib iki araqla dolu şüşəni götürüb hərəsini pencəyinin bir cibinə soxdu. Sonra yenə oynamaya başladı. Elə bu zaman məclisin üstündən bir gülüş dalğası da keçdi. Mən məclisin nizamının pozulacağından ehtiyat edib başımın işarəsilə bəyin qardaşını yanına çağırıldım. Oynayanın kim olduğunu soruştum. Dedi ki, oynayan doktor Mikayılın qardaşı Süleymandır. Doktor Mikayıl da Milli hökumətin ordusunda işləyir. Ayağa qalxb Süleymana doğru getdim. Cibindəkiaraq şüşələrini çıxarıb yerinə qoydum. Sonra nəzakətlə qoluna girib məclisin qaynar yerindən uzaqlaşdırıldım... Toy da xətasız-bəlasız keçdi. Biz o taydan bu taya gələndən sonra doktor Mikayılı da Mərdəkanda demokratların “qaymaqlar”ı üçün ayrılmış “Yaşıl bağ”da gördüm. Sonra “qaymaqlar” Bakıya köçdülər. Bakıda doktor Mikayilla təsadüfdən-təsadüfə görüşürdüm. Sən demə, o hardansa eşidibmiş ki, İçərişəhərdə mənim böyük bir otağım var. Bir gün Qoşa qala qapısından çıxb Nizami adına Ədəbiyyat Muzeyinə doğru gedəndə doktor Mikayilla rastlaşdım. Dayandım. Görüşdük. O adəti üzrə irişə-irişə: – Eşitmışəm sənin böyük bir otağın var. Özün də hələ subaysan. Neynirsən o boyda otağı? – dedi. Mən heyrətlə: – Nəcə yəni neynirəm? Yaşayıram, yazıram, yaradıram. Yənəma qələm dostlarım, oxularım gəlir – dedim. Doktor Mikayıl daha da artıq irişə-irişə: – Sən mənə icazə ver, o otağa elə cananlar gətirim ki, sənin ilham pərilərinə dönsünlər – dedi. Doktor Mikayila danışmaq üçün daha imkan vermədim. Axı mən onun getdiyi yolun

yolcusu deyildim. Ona görə də dişimin dibindən çıxanı ona deyib görüş yerindən uzaqlaşdım...

İndi doktor Mikayıł məni müalicə edirdi. Bir dəfə adəticə irişə-irişə üzünü Şəfiqəyə tutub mənə işarəylə: – Bu adam-zad saymazdı – dedi. Bəlkə də ürəyində adamın anasını belə ağladalarlar deyirdi. Ancaq mənim anam yox idi. Doktor Mikayıł gözümün qabağında qadınımı ağladırdı. Mən isə dəhşətli qisasın necə alındığını öz üzərimdə sakitcə müşahidə edirdim. Sən demə, doktor Mikayılin kiçik oğlu uşaqlıqda yanıbmış. Sonra da xəstələnibmiş. Nitqini, davranışını, yaddasını itiribmiş. Bir dəfə doktor Mikayılin evinə iynə vurdurmağa getmişdim. O arvadıyla harasa getmişdi. Evdə anasıyla uşaqları qalmışdı. Yaşlı qadın məni hörmətlə qarşılıdı. Bir az ordan-burdan söhbət etdik. Söz mənim doktor Mikayıla iynə vurdurmağımdan düşəndə qadın xəstə uşağa işarəylə: – Keçəl saç dərmanı tapsayıdı əvvəl öz başına əlac edərdi – dedi. Sanki yatmışdım. Ayıldım. Yadına eşitdiyim dəhşətli bir fikir düşdü. O dəhşətli fikri doktor Mikayılin bacısı oğlanlarından biri demişdi. Özü də bu xəstə uşaq haqda. Demişdi ki, bu uşağın sağ qalması dayımın adına-sanına nöqsandır. Onu öldürmək lazımdır. Daha əyləşə bilmədim. Durub evimizə gəldim. Yolda düşündüm ki, bu fikri deyən adı bir adam olsayıdı bəlkə də günahından keçmək olardı. Ancaq bu fikri deyən qələm sahibi idi. Nə edəsən? Bəzən qələm sahibi də öz doğması haqda qəddar hökm verə bilərmiş. Sən demə, bu hələ harasıymış. İllər keçəcək. Şəfiqə həkim qızımızla Moskvaya gedəcək. Qaldıqları mehmanxana-

nın restoranında doktor Mikayılı bir erməni qadınla görəcək. Sonra Bakıya qayídanda mənə deyəcək. Mənsə özümü qınayacağam ki, necə olub belə bir rüsvayçılığı demokratların çoxu bilib, amma mən yox. Bir gün də mən Şəfiqəylə diş müalicəxanasına gedəndə kənardan doktor Mikayılı erməni qadınıyla görəcəyəm. Ancaq o məni görməyəcək. Yanındakı erməni qadınının da gözleri yaxşı görməyəcəkmiş. Ancaq o eynək taxacaqmiş. Eh, eynək taxsa da, taxmasa da hər ikisinin hay-hayı gedib, vay-vayı qalacaqmiş...

Bir gün çarpayıda uzanmışdım. Qapı döyüldü. Gələn Mədinə Gülgün idi. Şəfiqəylə görüşüb əyləşdi. Sonra məni soruşdu. Şəfiqə: – Əli yatıb – dedi. Mədinə əyləşdiyi yerdən uzandığım çarpayıya doğru boylandı. Elə bildi ki, doğrudan yatmışam. Ancaq mən yatmamışdım. Oyaq idim. Sonra dönüb ədayla Şəfiqəyə: – Balaş belə olsayıdı, mən dözməzdəm – dedi. Ancaq yalan dedi. Balaş xəstə olanda o dəridən-qabıqdan çıxırdı. Yuxarı dairələrdəki vəzifəli şəxslərə müraciətlər edirdi ki, Balaşa köməklik etsinlər, qayğı göstərsinlər. Onsuz da yuxarı dairələrdə nədənsə Balaşı həmişə sanki pambiğa bükürdülər ki, hansı qapıdansa keçəndə əzilməsin.

1953-cü ildə “Azernəşr” Balaşın beş, mənim isə üç çap vərəqi həcmində kitablarımızı plana salmışdı. Direktorun otağında bədii şuranın üzvləri planı müzakirə edirdi. Mən də “Azernəşr”də redaktor olduğum üçün müzakirədə iştirak edirdim. Mənim kitabımin plana üç çap vərəqi həcmində salındığını eşidən bədii şura üzvü yaziçi Əli Vəliyev hiddətlə ayağa qalxıb direktora qətiyy-

yətlə öz etirazını bildirdi. Mən təvazökarlıqla susdum. Ancaq bədii şuranın başqa üzvləri də Əli Vəliyevin səsinə səs verdilər. Direktor səhvini başa düşüb üçü beş elədi. Sonra mən bu əhvalatı qələm yoldaşım, görkəmli yazıçı Abbas Pənahiyə (Makulu) dedim. O hiddətlə mənə: – Bilmirəm Balaş bizim bismillahımızdır, nədir? Həmişə adını siyahıda birinci yazırlar – dedi. Sabahı mən nahar fasiləsindən sonra “Azərnəşr”ə gələndə qapıda yazıçı Hüseyn Abbaszadə ilə rastlaşdım. Dayanıb görüşdük. O mənim son illərdə mətbuat səhifələrində çap olunan şeirlərimdən məmənnun-məmənnun danişdı. Mən də susa-susa qələm yoldaşımı dinlədim. Bu zaman “Azərnəşr”in baş redaktoru Qılman Musayev (İlkin) nahar fasiləsindən gəldi. Biz onunla salamlaşdıq. Hüseyn Abbaszadə şəstlə Qılman Musayevə (İlkinə): – Məndən xəbər alsalar ki, indi Cənubi Azərbaycanın birinci şairi kimdir? Mən tərəddüd etmədən Əli Tudəni göstərərəm – dedi. Qılman Musayev (İlkin) səmimiyyət və razılıqla güldü. Sonra Hüseyn Abbaszadə bizdən ayrılib getdi. Biz isə pillələrlə yanaşı “Azərnəşr”ə qalxdıq... Bəli! Mənim haqqım öz gözlərimin qarşısında tapdanırdı... Belə olmasayıdı, Şəfiqə mənim işimlə əlaqədar Yazıçılar İttifaqına gedəndə halima yanan insanlardan müxtəlif mənalı suallar eşitməzdı. Bir dəfə İttifaqın katibi Mehdi Hüseyn Şəfiqəyə demişdi ki, eşitmişəm Əlinin xətrinə dəyioblər. Həm də özgələri yox, özünükülər dəyib. Hayif! Belə şairin də xətrinə dəyiərlər?

Mədinə hələ Təbrizdən söz gəzdirməyi xoşlayırdı. Bəli! Kiməsə söz qoşmaqdan həzz alırdı. Mən ondan çox tənəli söz gözləyirdim. Ancaq Şəfiqəyə belə sözlər deməsini gözləməzdim. Amma nahaq. Bir həftə əvvəl mənə çatdırmışdır ki, Mədinə hansısa şeir gecəsində bir az uğurlu çıxış etdiğdən sonra dostlarına deyib ki, daha Əli sıradan çıxıb. Mən isə bu rəqib nəfəslə sözləri təmkinlə qarşıladım. O məgər bilmirdi ki, Şəfiqə hər şey dözer. Bilmirdi ki, biz bir-birimizi istəmişik. El adətilə toy edib evlənmişik. Büllurdan təmiz bir ailə qurmuşuq. Dünyaya gül nəfəslə balalarımız gəlib. O ki qaldı xəstəliyə, həyatdır da... Adam xəstələnər də, sağalar da. Mədinə unutmuşdu ki, o özü bizim iştirak etdiyimiz neçə-neçə məclisdə Şəfiqənin gözəllikdə birinci “Arşın mal alan” filmindəki Gülcöhrəyə bənzəirdi. Bəli! Sanki o da mənim həqiqətlə dolu qəti fikrimi təsdiq edirdi. Ancaq Şəfiqə özünü o yerə qoymurdu. Mən isə bilmirdim Mədinənin bu tərifi ürəyindən gəlir, yoxsa dilindən... Mədinə gedənə qədər çarpayımdan qalxmadım. Nəhayət, durub getdi. Mən də çarpayımdan qalxdım. Şəfiqə baxışlarımdan bildi ki, Mədinənin dediklərini eşitmişəm. Başını aşağı saldı. Şəfiqə bütün iddialardan, məkrələrdən, hiylələrdən uzaq bir qadındı. O həmişə qonağa hörmət etməyə çalışmışdı. Ona görə də Mədinəyə nəinki tutarlı, heç tutarsız cavab da verməmişdi...

Məni xəstəxanadan Mərdəkandakı sanatoriyaya göndərdilər. Orda da şeir yazırdım. Düşünürdüm ki, yüz düşmənin olsun, bir xəstəliyin də olmasın! Əgər bir

xəstəliyin də olmasa, tamam sağlam olsan, onda yüz düşmənlə də bacara bilərsən.

**Xəstəlik dağa düşsə,
Dağı əridər tamam.
Xəstəliyə dözməkdə
Dağdan güclüdür adam.**

Sanatoriyada mənimlə bir otaqda Bəşir adlı mehriban bir gənc də qalırdı. Şəfiqə hər gün yanına gəlirdi. O məsafəni azaltmaq üçün üç yaşlı qızımız Rənanı da götürüb Əmircanda yaşayan dayısığılə gəlmışdi. Orda qalırıldı. Şəfiqənin dayısı dünyagörmüş adamdı. Qonağı evin yarasığı sayırdı. Ən ləziz xörəyini qonağa yedirirdi...

Bir axşam dəhlizdə pəncərədən həyətə baxıb Şəfiqəni gözləyirdim. Quşbaşı qar yağındı. Özü də ağ tufanla. Tufan həyətdəki ağacları silkələdikcə ağaclar kəllə-kəlləyə gələn ağ buynuzlu kəlləri xatırladırdı. Ağ buynuzlu kəllərin başlarından qopan şaqquştının səsləri qulaqlarımı döyəcləyirdi. Ancaq bilirdim ki, Şəfiqə gələcək! Mütləq gələcək! O bilir ki, gözlərim yoldadır.

Yadına bir əhvalat düşdü. Təzə evlənməyimizə baxmayaraq oxumaq, yazmaq başımı elə qarışdırılmışdı ki, Şəfiqəni nə kinoya, nə teatra, nə də konsertə apara bilirdim. Bir gün dostlarımdan biri dedi ki, "Araz" kinoteatrında təzə bir xarici film göstərilir. Get, bax. Peşman olmazsan. Mən Şəfiqəni də götürüb "Araz" kinoteatrına getdim. Kassanın karşısındaki uzun növbə elə qaynayırdı ki, yaxınına gələni buxarlanan nəfəsilə geri qaytarırdı. Mən növbəyə dayandım. Sonra düşündüm

ki, bu növbədən bir şey çıxmayacaq. Şəfiqəni növbədə öz yerimə keçirib bilet axtarmağa getdim. Axı kinoteatrin ətrafında əllərdə də bilet satırdılar. Əldən neçə qat artıq qiymətinə iki bilet alıb Şəfiqənin yanına qayıtdım. Bu zaman nə görsəm yaxşıdır? Bir polkovnik nəzakətlə Şəfiqəyə: – Məndə iki bilet var. Özüm də təkəm. İstəyirsiniz filmə bir yerdə baxaq – deyir. Şəfiqə məni gördü. Bilmədim hiddətdənmi, yoxsa arxayınlıqdanmı gülümsədi. Deyəsən polkovnik Şəfiqənin mənalı təbəsümünü razılıq əlaməti sandı. O da gülümsədi. Ancaq bu anda mənim çəngəlləşən barmaqlarım polkovnikin lentlər düzülmüş yaxasını qamarlayanda dodaqlarındakı təbəssüm heyrət içində dondu. Nəzakət xatırınə polkovnikinə növbədən kənara çəkdir. Dedim necə olسا polkovnikdir. Yəqin yaxasındakı lentlər də xidmətlərinin bəhrələridir. Qoy mənim ona deyəcəklərimi növbədəkilər eşitməsinlər. Yoxsa o elə utanar ki, özünü gizlətməyə yer də tapa bilməz. Elə də oldu. Həyasız polkovnikı divara dayayıb dışimin dibindən çıxanı cəmdəyinə döşədim. Polkovnik yalvara-yalvara yalnız ikicə kəlmə: – Bağışlayın, bilməmişəm – dedi. Şəfiqənin məni intizarla gözlədiyini bilib polkovnik buraxdım. O daha kinoteatra sarı deyil, üzbüüzdə olan bağa sarı addımladı. İndi polkovnik döyüsdən qalib çıxan sərkərdəyə yox, məhkəmədən qaçan müqəssirə benzəyirdi... Mən Şəfiqənin yanına qayıtdım. Polkovnikə nələr dediyimi ona danışdım. Ancaq hamisini yox. Axı polkovnikə dediyim sözlərin içərisində elələri vardı ki, onları Şəfiqəyə danışmaq olmazdı. Sonra birlikdə filmə bax-

dıq. Məmnun qaldıq. Kinoteatrdan çıxanda polkovniki tamaşaçılar arasında görmədik. Yol boyu polkovnikin təmənnalı nəzakəti ucbatından düşdüyü vəziyyətə gülə-gülə evə qayıtdıq. O gecə “Məhəbbət nədir?” adlı bir şeir yazdım:

**Yaxşı olar ayaq üstdə
Sən süzəsən qızılgülü.
Tələsik yox, asta-asta
Sən üzəsən qızılgülü.**

**Yoxsa sanma əllərində
Büllur şəhlər inci olar.
Yox! Yox! Yumşaq əllərinə
İynə-iynə tikan dolar.**

**Sənin qorxun qızılgülü
Diksindirsə şimşək kimi,
Rəngini də, ətrini də
Aparmazmı külək kimi?**

**Onda nadir qızılgül də
Adı çiçək olar axı.
Sonra belə bir qızılgül
Kimə gərək olar axı.**

**Məhəbbət də qızılgüldür,
Öz rəngi var, öz ətri var.
Qədirbilən ürəklərdə
Öz hörməti, öz xətri var.**

**Məhəbbətdə tələsənlər
Uduzurlar baxtlarında.
Naşılığı qınayırlar
Öz kamillik vaxtlarında.**

**Məhəbbət bir tufan deyil,
Arasından tez keçəsən.
O elə bir dondur, gərək
Yüz ölçəsən, bir biçəsən.**

**Məhəbbət də göyərəndə
Əvvəl-əvvəl qönçə olar.
Düyününü yoxlamasan
De, pardaxı necə olar?**

Birdən arxadan öz adımı eşitdim. Dönüb baxdım. Məni çağıran Şəfiqə idi. Başdan-ayağa donmuşdu. Geyimi taxtaya dönmüşdü. O buz taxtasının içərisində tərpənə bilmirdi. Qara saçlarından, qışlarından, kirpiklərindən ağ sırsıralar asılmışdı. Əlində buzla örtülen bağlama daha da ağırlaşmışdı. Dodaqları göyərmişdi. Sanki iki göy yarpaq tufanda titrəməsin deyə bir-birinə qısılmışdı. Mən iti addımlarla Şəfiqəyə yaxınlaşdım. Bağlamanı əlindən aldım. Sonra qolundan tutub palataya apardım. Otaq qonşum Bəşir çarpayıda uzanmışdı. Şəfiqəni görçək sıçrayıb çarpayıdan düşdü. Tufanda donmuş qadının qarşısında heyrətdən dondu. Bəli! Bəşiri Şəfiqənin hünəri dondurdu. O mehriban-mehriban Şəfiqəyə: – Halal olsun bacı, sizə ananızın südü də, atanızın öyüdü də – dedi. Sonra üzünü mənə tutub: – Belə qiyamətdə heç qardaş da qardaşın dalınca

gəlməz – dedi. Şəfiqənin barmaqları bərəkətlə dolu süfrəmizdəki gömgöy soğanlara bənzəyirdi. Ancaq buzlaya-buzlaya bir-birinə yapışmışdı. Mən bu barmaqları zorla bir-birindən ayırdım. Ağzıma aparıb hovxurdum. Sonra Şəfiqənin sırsıra bağlamış paltosunu əynindən zorla çıxardım. Sanki palto əyninə həmişəlik yapışmışdı. Sonra başındakı şalı açdım. Bəşir stul gətirdi. Şəfiqə eyləşdi. Bəşirdən utanan Şəfiqə irəli çıxmış qarnını geriyə çəkməyə çalışırdı. Bunu duyan Bəşir otaqdan çıxdı. Sən demə, Suraxanıdan Mərdəkana gələn elektrik qatarı tufanda işləmirmiş. Elektrik xətləri sıradan çıxıbmış. Şəfiqə Suraxanıdan Mərdəkana üstüaçıq maşında gəlibmiş. Özü də iki yüklə, yolda tufanla çarpışa-çarpişa... Şəfiqə yenə tufanla çarpışa-çarpişa getdi. Mən çarpayıya uzandım. Şəfiqəyə yazdığını bir şeiri dodaqaltı piçildadım:

Bir düyünlü qönçədir
Bir sərr dolu ürək də...
Bir ürəkdə yaşayır
Neçə-neçə dilək də.
Qönçə açılan zaman
Daha gözəl olsa da,
Ecazkar rayihəsi
Bir gülşənə dolsa da,
Gərək sərr dolu ürək
Həyatda açılmaya.
Bəli! Məhrəm sirrləri
Ətrafa saçılmaya.

Yoxsa arzu sirrlərin
Yağışında vağamlar.
Mənzilə yetişməmiş
Yarı yolda axşamlar.
Gülüm! Sərr saxlamaqda
Həyatda məşhuram mən.
Ancaq bir sərr sənə
Açmağa məcburam mən.
Səninlə görüşəndə
Odun yandırmır məni.
Elə ki, harayasa
Yola salıram səni,
Həsrətin oddan artıq
Yandırıb-yaxır məni.
Mənsə öz işığımda
Səni gəzirəm, səni...
İstəyirəm ən yaxın
Munisi andırasan.
Məni həsrətinlə yox,
Odunla yandırasan.

Şeiri özüm piçildadım, özüm də eşitdim. Bəşir eşitmədi.

Mən subaylığımda o taydan bu taya gələn bir qohumuma bacardığım qədər maddi yardım göstərirdim. O isə üzlü adam idi. Bir dəfə dedi ki, sən mənə yalnız subaylığında maddi yardım göstərə bilərsən. Evlənəndən sonra öz ailəni zorla dolandıracasən. Ona görə də nə qədər subaysan maddi yardımını məndən əsirgəmə. Doğrudan da evlənəndən sonra maddi vəziyyətim çə-

tinləşdi. Axı yazımaqdan başqa ayrı bir sənətim yox idi. Yazını isə gəlir mənbəyinə çevirmək olmazdı. Gəlir mənbəyinə çəvrilən yazı istər-istəməz dəyərsiz olardı. Təəssüf ki, bu yolla gedənlər də vardi. Qohumuma maddi yardımı azaltdıqca o mənim ürəyimdə Şəfiqəyə qarşı narazılığımı çıxaltmağa çalışdı. Mən isə ailə məsələlərində təcrübəsiz olduğumdan onun məqsədini başa düşmədim. Sən demə, qohumum məni öz ailəmə qışqanırmış. Bəli! İstəyirmiş ki, yalnız onun qayğılarıyla məşğul olum. Ailəm isə dağısın. Sanki hələ bu azmış. Bir gün tələbəm yerində olan o taylı bir yazıçı mənə dedi ki, o qız nədir, sən onu alıbsan? Axı sən o qızdan daha da yaraşıqlısını ala bilərdin. Qızlar səndən ötrü sino gedir... Ancaq nə gizlədim. Bir yandan ürəyi- mi küsdürən ədalı münasibətlər, bir yandan da güzəra-nı ağırlaşdırın məşəqqət yüksəkleri mənimlə ailəm arasında yavaş-yavaş soyuq səd yaradırdı. Yorğun əsəblərim gərilmış tar simlərinə bənzəyirdi. Ona bir mizrab toxunsayıdı yalnız hiddət notları danışardı...

Bir axşam necə oldusa, Şəfiqə ilə sözümüz çəp gəldi. Sanki əlimə girəvə düşdü. Özümdən çıxdım. Sən demə, adam qızışanda əvvəl başqasını, sonra özünü yandırmış. Bəli! Adam qızışanda başqasına nə dediyinin fərqiñə varmir. Onu necə yandırdığını da bilmir. Ancaq soyuyandan sonra bunu dərk etdikcə özü yanır. Şəfiqə isə başqası deyildi. Ömür yoldaşım idi. Mən günahsız özür yoldaşımı bir neçə ağır söz dedim. O isə danışmadı. Başa düşdüm ki, susmaqla alovumu səngit-mək isteyir. Ancaq mən necə deyərlər, ucunu alıb ucuzluğa getdim: – Yox! Belə yaşamaq olmaz. Bunun

bir sonu olmalıdır – dedim. Yerimdən qalxıb geyindim. Çarpayıda yatan kiçik Rənanın müşltisindən başqa otaqda bir hənir də yox idi. Evdən çıxb qaynanamgilə yollandım. Yolum düz, hamar, aydın olsa da töşüyürdüm. Sanki çiyinlərimdə qaynanamgilə ağır yük aparırdım. Məsələni ona necə açacağım haqda düşünürdüm. Məsələ də kiçik məsələ deyildi. Ailədə problem yaranmışdı. Bir-birimizi başa duşmurdük. Qaynanam çox həyalı qadın idi. Yaşda anamdan böyük idi. Ancaq mənimlə utana-utana danışındı. Başqası qəbahət edəndə, o xəcalət çəkirdi.

Qız ismətli qaynanam məni qapının kandarında mehriban təbəssümlə qarşılıdı. İçəri otaqdan bacanağım Musanın sevinc dolu səsi dəhlizə axdı: – Gəl! Bacanaq! İndi bildim ki, qaynanan səni çox isteyir. Bəli! Sənə xüsusi hörməti var. Yoxsa əlimizi süfrəyə uzatmamış gəlib çıxmazdım. İmkan yaradardın ki, biz heç olmasa bir-iki tikə bu nemətlərdən ağızımıza ataq, sonra sən başımızın üstünü alasan – dedi. Musanın bu səmimiyyətlə dolu zarafatından sonra içəri otaqda sürəkli bir qəhqəhə qopdu. Mən içəri otağa girəndə doğrudan da masa üstə gözəl nemətlərlə dolu geniş bir süfrə açılmışdım. Qədəhlər dolu idi. Ancaq heç nəyə hələ əl dəyilməmişdi. Ətrafa baxdım. Başqa bacanağım da burda idi. İkiisi də özür yoldaşlarıyla qaynanamı yoxlamağa gəlmişdilər. Qaynana da iki qızının köməyi ilə kürə-kənlərinə zəngin bir süfrə açmışdı. Mənimlə yaşadı olan baldızım Sona ayağa qalxıb yerini mənə verdi. Əyləşdim. Musa boş qədəhlərin birini doldurub qarşıma

qoydu. Sonra məzəmmətlə: – Bəs niyə tək gəlibəsən? Şəfiqəni gətirməyibəsən? – dedi. Mən tutula-tutula Musaya: – Uşaq bir az nasazdır. Ona görə gələ bilmədi – dedim. Bacanaqlarım mənim sağlığımı badə qaldırdılar. Məmnuniyyətlə içdilər. Otaqda dolaşan qaynanam sanki məlaikə idi. Təbəssüm dolu baxışlarından qüdsiyyət, məhəbbət, dəyanət yağırdı. Tez-tez qarşıma baxıb nə yeyib, nə içdiyimi yoxlayırdı. Nəyin çatıb, nəyin çatmadığını bilmək istəyirdi. Ən iri, təzə, dadlı tikələri mənim nimçəmə qoyurdu. Bacanaqlarım yenə mənim sağlığımı badə qaldırdılar. Məmnuniyyətlə içdilər. Duydum ki, qohumlarım mənimlə fəxr edirlər. Mən isə... Gecə keçirdi. Ayağa qalxıb otaqdakılarla xudahafızlaşdım. Evə yollandım. Qəribədir... Doyunca kabab yesəm də, üstəlik bir-iki qədəh araq içsəm də yolda özümü çox yüngül hiss edirdim. Sanki içimdə qaynayan hirsı də, fikri də, qəmi də qaynanam-gildə qoyub gəlmışdım. Pəncərəmizdən zəif işiq gəlirdi. Evdə gecə çıraqı yanındı. Axı körpə uşaq vardi. Qapını asta-asta döydüm. Şəfiqə yuxulu gözlərini ova-ova qapını açdı. Sonra gedib uşağına girib yatdı. Mən də soyunub yatağıma girdim. Ancaq yata bilmədim. Sanki çox yatmışdım. Ayıldım. Özümə məhkəmə-yə çəkib sorğu-sualı tutdum. Bəli! Hakim də özüm oldum, məhkum da. Özümə elə divan tutdum ki, yanında başqa cəzalar yalan oldu. Mən keşməkeşlərlə dolu bir ömür məktəbi keçsəm də, neçə-neçə həyat təcrübəsi toplasam da, sanki bir gecədə müdrikləşdim. Ağrı qa-

radan, yaxşını yamandan, doğmanı özgədən seçməyə başladım...

Bir gün Şəfiqə evdə adam olmadığına görə uşağı da qucağına götürüb bazara gedir. Evə qayıdanda bir əliylə qucağında saxladığı uşaq, bir əliylə isə daşıdığı ərzaq dolu zənbil onu heydən salır. Bir neçə gün sonra bazaara gedəndə uşağı evdə qoymalı olur. Bazarlıq edəndən sonra elə bazarda bir tanış qadınla rastlaşır. Ayaqüstü xeyli söhbət edirlər. Birdən Şəfiqənin yadına düşür ki, evdə elektrik piltəsi yana-yana qalıb. Üstündə də xörək qazanı. Uşaq isə çarpayıda yatıb... Tez xudahafızlaşışib evə qaçıır. Qapını açıb içəri girəndə az qalır tüstüdən boğula. Özünü yuxu içində dalbadal öskürən uşağın üstünə atıb onu dəhlizə çıxarıır. Tüstüylə dolmuş gözlərinin kiçik yumruqlarıyla ovan uşaq anasının üzünə həyrətlə baxır. Yaxşı ki, xata sovuşur. Ancaq Şəfiqə bütün günü evi silib təmizləyir ki, mən işdən qayıdanda his iyini duymayım. Bu haqda heç qonşulara da bir söz demir. Mən isə hər şeydən xəbərsiz öz işlərimlə məşğul oluram. Bir axşam o qədər yazıb-pozmuşdum ki, daha taqətdən düşmüşdüm. Gecə yarı yatağıma girib təzəcə yuxuya getmişdim ki, uşaq ağlamağa başladı. Şəfiqə oyandı. Uşağı sakitləşdirmək istədi. O daha da siddətlə ağlamağa başladı. Sən demə, uşaq acıdan ağlayırmış. Şəfiqə elektrik piltəsini yandırdı. Gedib qab gətirdi ki, uşaga yemək hazırlasın. Sanki kimsə məni itələyib çarpayıdan yerə saldı. Yox! Məni çarpayıdan yerə salan kimsə deyildi, hirs idi. Hirsin evi yixılsın! O özü neçə-neçə evi yixmayıbmı? Mən hiddətlə Şəfi-

qəyə: – Sən indi uşaqa xörək hazırlamağa başlasan ha-
çan qurtararsan? Mən haçan yataram? Axı sabah işə
getməliyəm – dedim. Şəfiqə dinmədi. Mat-mat uşaqa
baxdı. Uşaq da gözlərini döyə-döyə ona baxdı. Mən isə
yenidən yatağıma girdim... Bəli! Yad təkanlar ən möh-
kəm iradəli insanların içində də yad duyğular göyərdir.
Doğmanı özgəyə, incəni kobuda, həssasi laqeydə çevi-
rir. Yad təkanlar mənim də içimdə öz işini görmüşdü.
Yoxsa bircə saat ayrılığına dözə bilmədiyim yeganə
balamın aclığına dözə bilərdimmi? Əlbəttə yox!

Sanatoriyadan çıxdım. Maddi vəziyyətimiz yaxşı
deyildi. Doğrudur, Firqənin Mərkəzi Komitəsi arabir
mənə maddi yardım göstərirdi. Ancaq yenə də korluq
çekirdik. Özümüzə görə qiymətli olan şeylərimiz lom-
bardda idi. Hətta Şəfiqənin paltosu da. Mənim “Nəğ-
məkar qız” adlı yarımcıq bir poemam vardi. Onu
tamamladım. Jurnalala təqdim etdim. Çap olundu. Oxucu-
lar əsəri rəğbətlə qarşılıdı. Şəfiqə jurnaldan aldığımız
qonorarı götürüb lombarda getdi. Şeyləri çıxarıb gətir-
di. Sanki lombarddan evə köçdük. Doğrusu, Şəfiqənin
gətirdiyi şeyləri görəndə kövrəldim. Mən gənc olsam
da dünyanın bütün bərkinə-boşuna çox düşüb-çıxmış-
dım. Heç zaman kövrəlməmişdim. Bəlkə də tək adam-
dım, özümü fikirləşməmişdim. Ona görə də hər çətin-
likdən təsirlənməmişdim. Ancaq indi ailəm var idi.
Ailəmin qarşısında məsuliyyət daşıyırdım... Yaradıcılı-
ğımı davam etdirsem də daha Bakı Partiya Məktəbində
oxuya bilmədim.

Bir gün Şəfiqə çəkinə-çəkinə mənə: – Hirslənməz-
sən ki, sənə bir söz deyim – dedi. – Yox! De! – dedim.
Şəfiqə təəssüflə: – Mədinə deyib ki, guya Balaşın Mər-
kəzi Komitənin büro üzvü seçilməsi sənə təsir edib.
Ona görə xəstələnmisən. Mədinə gərək belə sözlər de-
məyə. Axı o Balaş seçiləndə sən sevinmişdin. Biz on-
ları qonaq çağırmışdıq – dedi. Özümü saxlaya bilmə-
dim. Hirsləndim. Dedim: – Mənim üzüm vicdanımın
yanında aqdır. Mən dostluqda həmişə səmimi olmuşam.

Yazıcılar İttifaqının Natəvan adına klubunda ədəbi-
bədii gecə keçiriləcəkdi. Xəstə olduğuma görə getmək
istəmədim. Şəfiqə məni zorla razı salıb özüylə ədəbi-
bədii gecəyə apardı. Klub adamlı dolmuşdu. Hətta ayaq
üstdə duranlar davardı. Mən kluba daxil olub arxa
cərgələrdən birində boş yer tapıb əyləşmək istədim.
Sən demə, İsmayıł Soltan orta cərgələrin birində əylə-
şibmiş. O yanında əyləşən iki gənc şairlə nəsə danışdı.
Gənc şairlər ayağa qalxıb bizə sarı gəldilər. Bizi aparıb
öz yerlərində əyləşdirdilər. Özləri isə gedib arxada di-
var dibində ayaq üstdə durdular. Biz İsmayıł Soltanla
görüşdük. Bir az ordan-burdan asta-asta söhbət etdik.
Ədəbi-bədii gecə başlandı. Səhnədə Rəyasət Heyətin-
də Rəsul Rza ilə Hüseyin Abbaszadə əyləşdi. Hüseyin
Yazıcılar İttifaqının partkomu idi. O ayağa qalxıb ədə-
bi-bədii gecəni açıq elan etdi. Elə bu zaman Rəsul Rza
adamlı dolu salonu gözdən keçirməyə başladı. Məni
görəndə gülümsədi. Başımızla salamlaşdıq. Hələ birin-
ci şair kürsüyə qalxmamış Rəsul Rza Hüseyinə piçilti ilə
nəsə dedi. Hüseyin üzünü mənə tutub: – Əli, buyur

Rəyasət Heyətinə! – dedi. Mən yerimdən qalxıb səhnəyə doğru getdim. Rəyasət Heyətində Rəsul Rzanın yanında əyləşdim. Salona baxanda Şəfiqənin qürur hissi keçirdiyini duydum. Ədəbi-bədii gecə başlandı. Şairlər növbəylə kürsüyə qalxıb şeirlərini oxudu. Paylarına çox alqış düşən də oldu, az alqış düşən də. Qəribədir. Rəsul Rza həm diqqətlə şeirlərə qulaq asır, həm də arada mənimlə söhbət edirdi. Cənubi Azərbaycanda son zamanlar nələr baş verdiyini bilmək istəyirdi.

Yadına bir əhvalat düşdü. 1950-ci illərin əvvəlləri idi. Səməd Vurğunun “Aygün” poeması jurnalda çıxmışdı. Oxular arasında geniş yayılmışdı. Kimlərsə yuxarıda Mir Cəfər Bağırovu qızışdırılmışdı ki, “Aygün” poeması qüsurlu əsərdir. Onsuz da Səməd Vurğunu gözümçüxdə salan respublika rəhbəri deyilənlərə inanmışdı. Hətta respublikanın nüfuzlu qəzetlərində “Aygün”ü kəskin təqnid edən məqalələr də çap edilmişdi. Səməd Vurğun bu təqnidləri saymayıb bəlkə də acığa filarmoniyada keçirilən ədəbi-bədii gecədə “Aygün” poemasındaki “Ceyran” qoşmasını oxumuşdu. Sonra hərarətlə alqışlanmışdı... Yuxarının göstərişilə Yaziçılar İttifaqında iclas çağırılmışdı. İclası İttifaqın sədri Mirzə İbrahimov aparırdı. Səməd Vurğun həyəcan içində tez-tez yerindən durur, dəhlizə çıxır, papiros çəkir, yenə qayıdır əyləşirdi. Əli Vəliyev işin nə ilə qurtaracağıni bilməsə də Səməd Vurguna üz tutub canıyananlıqla: – Axi sən “Leninin kitabı” poemasını yaradıbsan. Daha bu “Ceyran” qoşması nədir yazıbsan? – deyirdi. Sanki bütün dünyadan gərginliyi bu iclasa çök-

müşdü. Qaşlar çatılır, nəfəslər təngiyir, ürəklər çırpınırdı... Sanki iclasa yiğişanlar tufanlı dağ aşacaqdılar.

Rəsul Rza ilə mən yanaşı əyləşmişdik. İclasdan əvvəl kimsə mənə demişdi ki, yuxarıda isteyirlər İttifaqa Rəsul Rzanı sədr qoysunlar. Ancaq Rəsul Rzanın davranışında heç bir qürur əlaməti duymurdum. Atalar demişkən, o, “iki daşın arasında” da mənimlə piçiltıyla danışüb Cənubi Azərbaycanda nələr olduğunu bilmək istəyirdi.

Mən Natəvan adına klubda şeir oxumadım. Şeirlərə qulaq asdım. İclas qurtardı. Şəfiqə ilə birlikdə dərin təəssüratla evə yollandıq...

ŞİMAL TƏƏSSÜRATI

1956-ci ilin yayında məni o taylı həkim Cavad Təqdisi ilə Latviya Respublikasının Baltik dənizi sahilində yerləşən Liepayadakı sanatoriyasına göndərdilər. Orda həm müalicə olunmalı, həm də istirahət etməliydim. Biz səfərə bir neçə gün tez çıxdıq. Məqsədimiz əvvəl Moskvani, Leninqradı gəzmək, sonra Latviyaya getmək idi. Mən 1950-ci ildə Moskvada olmuşdum. O zaman Moskvada keçirilən Azərbaycan ədəbiyyatı ongönlüyündə iştirak etmişdim. İndi isə Moskvaya ikinci dəfə gedirdim. Yola düşdük. Moskvada görməli yerlərdən biri də Tretyakovski adına şəkillər qalereyasıdır. Bu muzeylər muzeyidir. Moskvada olmaq, ancaq bu sənət əsərlərinə heyran-heyran baxmamaq, həyatda bir zövq

aləmini itirmək deməkdir. Biz Moskvaya çatan günün sabahı bu muzeyə getdik. Mən bir dəfə gördüyüm şəkillərə ikinci dəfə də heyran-heyran baxdım. Deyirlər ki, inqilabdan əvvəl bu toplanan şəkillərin hamısını tacir Tretyakov öz pulları ilə almışdır. Ona görə də inqilabdan sonra da muzeyin adı dəyişdirilməmiş, elə Tretyakov qalereyası qalmışdır. Sanki bu ünvan tacir Tretyakovun zəhmət haqqı olmuşdur. Mən şəkillərə baxa-baxa həm tacir Tretyakov, həm də milyonçu, xeyriyyəçi, maarifçi Hacı Zeynalabdin Tağıyev haqqında düşündüm. H.Z.Tağıyevin millətinin xeyrinə gördüyü işləri saymaqla qurtarmaz. Ancaq “millət atası” sayılan kişinin adı onun tikdirdiyi, qurdurduğu, açıldıığı neçəneçə maarif, sənət, əmək ocaqlarından birində əbədi-ləşdirilmədi. Bəli! Hakimiyyətin gözlərində bu şəxsiyyətlərin biri doğma, biri ögey oldu. Deyirlər fabrikant Morozov vaxtilə inqilabçı Baumana yaxşılıqlar etmişdir. Ona görə də Morozovun adı kapitalistlər sırasından çıxıb, humanistlər cərgəsinə daxil olmuşdur. Bəs Tağıyev? O ki neçə-neçə həmvətənini oxutdurub dünyanın məşhur ziyalıları arasına çıxarmışdır. Hələ neçə-neçə böyük inqilabçını da! Səbəb nə olmuşdur ki, Hacı Zeynalabdin Tağıyevin öz adı tarixdən çıxarılmışdır? Yenə də birinin doğma, birinin ögey olması! Bu dərin düşüncələrin ağır yükü altında Cavadla mehmanxanaya getdim. Axşam mehmanxanada qərara aldıq ki, səhər Mavzoleyə gedək. Mən 1950-ci ildə Moskvada keçirilən Azərbaycan ongönlüyündə bir dəstə qələm dostlarımıla Mavzoleyə də getmişdim. Onda Mavzoleydə yal-

nız Leninin cənazəsi vardı. İndi Stalinin də cənazəsi orda idi. Ona görə də həm sakinlərdə, həm də gəlmələrdə Mavzoleyə getmək marağının ikiqat artmışdı. Ölkədə şəxsiyyətə pərəstişin tənqidi getdikcə şiddetlənirdi. Stalinin nöqsanları açıq-aşkar sadalanırdı...

Biz səhər tezdən Kremlin yanındaki bağ'a gedib növbəyə dayandıq. Növbə elə ağır-ağır addımlayırdı ki, sanki ayaqlarından daş asılmışdı. Təqribən üç saatdan sonra, nəhayət, Cavadla Mavzoleyə daxil olduq. Mən Lenini gördüyüm üçün ona ötəri bir nəzər salıb baxışımı diqqətlə Stalinə yönəldim. Axı burda dayanmaq olmazdı. Gərək cənazələrə yanlarından keçə-keçə baxaşan. Stalinə baxa-baxa bu anlar içərisində nələr düşünmədim? Yerə-göyə sığışmayan Stalin özü boyda bir tabuta yerləşdirilmişdi. Döşündəki tək ulduz Mavzoleydə sozarsa da həyatda çoxdan batmışdı. Mən o tayda da, bu tayda da Stalini düşünəndə gözlərimin qarşısında nə-həng bir adam canlanardı. İndi isə gözlərimin qarşısında ortaboylu, cüssəsiz bir adam uzanmışdı. Özü də tabutda. Mənim aləmimdə Stalin möhkəm-möhkəm qapanmış bir kitaba benzəyirdi. O kitab hələ açılıb oxunmamışdı. Təkcə cildinin üstündəki Stalin sözü oxunmuşdu. Sadə, məsum, fədakar insanlar da yalnız Stalin sözünə inanırdı. Hətta, o sözün uğrunda canlarından da keçirdilər. Stalin sözünü Stalin özü polad kəlməsindən düzəltmişdi. Ancaq Stalinin poladlığını saxlayan onun zəhmədən, məkrədən, cəzadan yoğun olduğu qeyri-adi məharəti idi. Bəs bu poladın heç yumşaldığı gün olmamışdı? Niyə? Olmuşdu! Bütün ömrü siyaset alə-

mində qartıb bərkiyən Qəvam bu poladı odsuz-alovsuz elə mumə döndərmışdı ki, heç özünün də xəbəri olmamışdı. Sanki o, odu-alovu saxlamışdı ki, sonra Cənubi Azərbaycandakı demokratların başına ələsin. Elə ələdi də. Qəvam Stalini aldatdıqdan sonra Cənubi Azərbaycana qoşun yeritti. Dəhşətli insan qırğını başladı. Minlərlə adam öldürdü, minlərlə adam zindana salındı, minlərlə adam sürgünə göndərildi, minlərlə adam Vətəndən çıxmış oldu. Mən qəzəbdən titrədiyimi duydum. Ancaq arxamca gələnlər bunu duymasınlar deyə özümü ələ aldım. 1953-cü ilin mart ayının əvvəlində radiolar, qəzetlər, telefonlar Stalinin xəstəliyindən danışanda mən “Azərnəş”də redaktor işləyirdim. Hər gün səhər işə getməmiş radionu açıb son xəbərlərə qulaq asırdım. Ayın 5-də səhər radionu açdım ki, son xəbərlərə qulaq asım. Elə bu zaman diktör kədər dolu səslə kövrələ-kövrələ Stalinin vəfat etdiyini intizarlı dinləyicilərə dedi. Doğrusu, həyəcanlandım. Otaqda o baş, bu başa var-gəl etməyə başladım. Düşündüm ki, Stalin də olərmiş. Axı stalinçilər onun ölməzliyinə bütün bəşəriyyəti inandırmağa çalışırdı. Bəli! Stalinçilər az qala bu boyda dünyani yalnız Stalinin ovqatından asılı etmişdi. Çay-çörəyimi yeyib “Azərnəş”ə yollandım. Otağa girdim. Gördüm Hökümə Billuri miz arxasında əyləşib. Dərin fikrə gedib. Salamlaşdıq. Keçib mizimin arxasında əyləşdim. Sonra başqa redaktor yoldaşlarımız da gəlib bizimlə salamlaşış mızlərinin arxasında əyləşdilər. Heç kim dinib-danışmadı. Sanki dünənə qədər az işləyib, çox laqqırtı vuran bu adamlar bu gün bir-birindən

küsmüşdü. Sanki içəriyə girən direktorun katibəsi ötkəm səsilə bu üzücü sükutun özünü otaqdan üzüb pəncərədən küçəyə atdı. Qız bizə: – Durun, hamınız direktorun otağına gəlin! – dedi. Ayağa qalxıb direktorun otağına getdik. Direktor ayaq üstdə idi. Biz də ayaq üstdə qaldıq. Başqa otaqlardan gələnlər də ayaq üstdə durdu. Direktor dedi ki, indi hər yerdə matəm mitinqləri keçirilir. Biz də matəm mitinqi keçirməyə toplanmışıq. Sonra mitinqi açıq elan edib itkinin nə qədər böyük olduğunu təəssüflənə-təəssüflənə danışdı. Qadınlar səssiz-səmirsiz ağlayırdı. Mən qadınların yaşılı gözlərinə baxa bilməyib başımı aşağı salmışdım. Hökümə Billuri yanında dayanmışdı. O da ağlayırdı. Mən onun gözlərindən ayaqqabılının üstünə düşən isti damlaları görürdüm. Sanki ayaqqabıları göz yaşlarıyla yuyulmuşdu. Axı hələ 1953-cü il idi. 1956-cı il sonra gələcəkdi. Stalinin törətdiyi gizli faciələr o zaman aşkara çıxacaqdı. İndi o 1956-cı il gəlmişdi. Stalinin gündüzlü-gecəli şübhə yükləri daşıyan gözləri yorulub heydən düşmüştü. Bəli! Tükü-tükəndən seçən gözləri daha görmürdü. Qapaqları örtülmüşdü. Bu örtüklər səhnə qabağına çəkilmiş pərdələri xatırladırdı. Allah bilir, bu pərdələrin dalındakı səhnələrdə hansı oyunların izləri vardi. Stalinin eşmə bığlarını həmişə qürur dolu təbəssümlə müşayiət edən dodaqları tamam yumulmuşdu. Dodaqlarının yanlarından sallanan eşmə bığları isə sudan çıxmış ölü quş qanadlarını andırırdı. Sanki bu qanadların uclarından Stalinin sirlə dolu sinəsinə saysız-hesabsız günahlar yağırdı...

Mavzoleydən çıxanda gözlərimdə iki damla yaş parlayırdı. Sanki o iki alovlu damla yalqız ürəyimin qəzəbini özündə əks etdirirdi. Kənardan baxanlar elə bilirdi ki, mən yanaşı uzanmış “əvəzsiz dahilər” üçün ağlayıram. Daha bilmirdilər ki, başı bəlalı xalqımın “əvəzsiz dahilər”dən birinin ucbatından törədilmiş faciəsinə ağlayıram. Mavzoleydə Stalinə baxarkən nə hallar keçirdiymi axşam mehmanxanada Cavada danışdım. Qəribədir. Mən Mavzoleydə Stalinə baxa-baxa həyəcan keçirirdim, Cavad isə məni dirləyə-dirləyə mehmanxanada həyəcanlanırdı. Mən Qəvamin Cənubi Azərbaycanda xalq hərəkatını Stalinin laqeydliyi nəticəsində necə qan dəryasında boğduğundan danışdım. Özüm də sanki o hadisələr burulğanında təzədən yaşadım. Cavad o zaman Cənubi Azərbaycanda deyildi, oxumaq üçün Şimali Azərbaycana gəlmüşdi. Yaxşı ki, gəlmüşdi. Yoxsa kim bilir, başına nələr gələcəkdi. Danışdığını hadisələr Cavadı yaman sarsıdı...

Sabahı daha Moskvada qala bilmədik, Leninqrada yola düşdük. Qatarın pəncərəsindən haraya baxdimsa, gözlərimə Mavzoleydə uzanmış Stalin göründü. Yadi-ma bir əhvalat düşdü. Onda da yay idi. Savalan ətəyində yerləşən kəndimizdən bir az yuxarıdakı yaylağa qalxmışdıq. Heyvanlarımızı da özümüzlə aparmışdıq. Biz daşlardan tikilmiş evlərdə yaşayırdıq. Qonşularımız Şahsevənlər alaçıq düzəltmişdilər. Rus soldatları isə çadır qurmuşdular. Şahsevənlər əsasən at, dəvə, qoyun saxlayırdılar. Rus soldatları isə yalnız atlarına baxırdılar. Gündüzlər atlarını otarır, gecələr keşiklərini çəkir-

dilər. Kənardan baxanda o boyda Savalanın yaşıl sinəsi ala-bula turist düşərgəsinə bənzəyirdi. Mənim yaşca məndən xeyli böyük olan Maşallah adlı bir xalam oğlu vardı. Dəli-dolu bir kişi idi. Bir gün günorta zamanı yaxınlıqdakı biçənəkdə Maşallahın kimlərləsə qışqıraqışqıra dalaşdığını eşidib evdən eşiyle çıxdım. Əlimi gözlərimin üstünə qoyub səs gələn tərəfə baxdım. Maşallah biçənəkdə bir soldat ilə süpürləşirdi. Xam biçənəkdə isə iki iri gövdəli Rusiya atı otlayırdı. Maşallah bu xam biçənəyi körpə quzular üçün qoruyub saxlamışdı. Quzularsa başqa heyvanların nəfəsləri də-yən otlara yaxın düşmür. Mən tez biçənəyə qaçıb dalaşanları ayırdım. Aralarında dayandım. Rus soldatına öz dilində dedim ki, bu biçənək quzular üçün qorunur. Burda at otlaya bilməz. O ötkəm-ötkəm mənə: – Biz müharibədəyik. Bizim üçün atları yemləmək hər şeydən vacibdir – dedi. Allah, sən saxla. Burda deyiblər ki, yersiz gəldi, yerli qaç. Maşallah məndən soruşdu ki, o nə deyir. Mən başa düşdüm ki, indi iki dil bilməyən adam arasında tərcüməçi rolü oynamalıyam. Ancaq necə? Rus soldatının dediklərini Maşallaha tərcümə edə bilməzdəm. Yoxsa Maşallahın ehtiraslı qəzəbi daha da daşardı. Allah bilir, sonra nələri basardı. Maşallaha başqa sözlər dedim. Ancaq deyəsən o mənim həqiqəti azdırıdığını başa düşüb təzədən qızışdı. Təkidlə mənə: – Ona de ki, sənin özün də belə-belə olasan, Stalinin də belə-belə olsun! – dedi. Bəli! Maşallah soldatı da, Stalini də söyüdü... Nə bundan, nə də ondan qorxdu. Sən demə, Stalinin səltənətinin puçluğu Maşallahın ürəyinə

hələ o zaman damıbmış. Ancaq mən Maşallahın söyüşlərini rus soldatına tərcümə edə bilməzdim. Yoxsa Stalinin dünyanın hər guşesinə uzanıb qabağıyla da, dəliyə da kəsən qılınçı Savalanın buludlu başında çaxan şimşeyə dönərdi. Qarşısına çıxanı biçərdi. Mən rus soldatını başqa sözlərlə dilə tutub atları biçənəkdən çıxardırdım. Maşallahın isə qoluna gırıb evə apardım. Beləliklə, həqiqəti təhrif etdimsə də, savaşı sülhə çevirdim...

Mən neçə-neçə böyük şəhərlər görmüşəm. Hətta bu şəhərlər arasında heyran olduqlarım da az deyil. Ancaq Leninqrada daxil olanda mənə elə gəldi ki, bir neçə böyük şəhərə birdən girmişəm. Nə gizlədim, Leninqradın zəhmi məni basdı. Təşbeh kəşfiyyatçısı şairlər adətən bir şəhəri təsvir edəndə onun küçələrini çaylara, kənarında düzülmüş binaları isə qayalara bənzədirler. Ancaq Leninqradın küçələri o qədər genişdi ki, çaya yox, dənizə, binaları o qədər böyük idi ki, qayaya yox, dağa bənzəyirdi. Binaların damlarına baxanın az qalırdı papağı başından düşsün. Mən Sovet İttifaqı ərazisində heç bir diyarın keçmiş hökmdarının heykəlini görməmişdim. Heykəl nədir? Heç şəklini də görməmişdim. Ancaq Leninqradda Birinci Pyotrun heykəlini gördüm. Özü də şahə qalxmış at üstdə! Burda da doğmalıqla ögeylilik özünü bürüzə verdi. Deyirlər ki, Leninqradın bünövrəsini Birinci Pyotr qoyub. Nə olsun? Məgər SSRİ ərazilərindəki şəhərlər yerdən çıxıb? Yox! Şəhərlər göbələk deyil. Onların da bünövrəsini qoyanlar olub. Bəs hanı heykəlləri? Birinci Pyotr rus ordusu

qarşısında nəyin bahasına olursa-olsun Rusiya imperiyasının ərazisini genişləndirmək məqsədi qoymuşdur. O hətta İstanbul alınmayınca Rusiya imperiyasını tam imperiya hesab etməmişdir. Ona görə də bütün dünyada divanə ləqəbi qazanmışdır. Bəli! Sanki heykəl Pyotr da şahə qalxmış heykəl at üstə öz ordusunu hansı diyaraşa hücum etməyə çağırırdı... Sanki indi də SSRİ ərazi-sindəki başqa diyarlarda şəhərlərin bünövrəsini qoyan hökmdarların ucaldılacaq heykəllərini Birinci Pyotrun heykəli udmuşdu. Sanki təcavüzkarın heykəli də təcavüzkar olmuşdu.

Axşam mehmanxanada dincəldik. Sabahi Ermitaja getdik. Əlbəttə, Ermitajı tamam gəzib bütün eksponatları görmək üçün həftələrlə, bəlkə aylarla vaxt lazımdır. Bu isə imkan xaricindədir. Çünkü indiki tamaşaçıların hamısı iş-güç adamıdır. Hərənin neçə-neçə qayğısı var. Düzü, məni ilk növbədə maraqlandıran o taylı, bu taylı Azərbaycandan Ermitaja gətirilən nadir şeylər idi. Belə nadir şeylər isə burda az deyildi. Ermitajda hətta Ərdəbildəki Şeyx Səfi məqbərəsindən gətirilmiş nadir incilərə də rast gəldim. Biz Ermitajdan çıxanda Günəş uzaqlarda qürub edirdi. Yaylım atəşiyələ bütün dünyani silkələyən "Avrora" gəmisində olduq. Bu döyüş gəmisi daha muzey idi. Nevanın soyuq dalğaları arasında bir sakit adaya bənzəyirdi. Gəmidən düşüb Leninqradın geniş küçələrində iri addımlarla dolaşdıq. Qış sarayına baxdıq. Sanki o mürgüləmək istəyirdi. Ancaq nigaran-nigaran "Avrora"ya baxındı. Qorxurdu ki, "Avrora" bir də gurlaya, şirin yuxusunu tamam qaçıra...

Sabahı Latviyaya yola düşdük. Qatarımız meşəliklər-lə gedirdi. Yadıma qoynunda dönə-dönə dolaşdığını Cənubi Azərbaycandakı Talış meşələri düşdü. Ancaq Talış meşələri nisbətən seyrək idi. Hətta bəzi yerlərin-də ağacları saymaq da olardı. Burda isə bu mümkün deyildi. Sanki ağaclar bir-birinə yapışmışdı. Sanki meşələr quruyacağından qorxub Günəşin qarşısına ağaclar-dan sıpər çəkmişdi. Ona görə də burda gündüzlə gecə bir-birindən fərqlənmirdi. Yer də qaranlıq idi, göy də. Yaxşı ki, vaxtı bilmək üçün saatlarımız vardi. Qatarımız gedirdi. Ancaq açıq pəncərələrdən içəriyə dolan rütubət qoxusu meşəliklərin hələ də qurtarmadığını xəbər verirdi...

Nəhayət, Latviyanın paytaxtı Riga şəhərinə çatdıq. Şəhəri bir qədər gəzdikdən sonra Baltik dənizinin sahi-lində yerləşən Liepaya sanatoriyasına yollandıq. Sanatoriyyada qeydiyyatdan keçib bizim üçün ayrılmış otaqda sakinləşdik. Mən sanatoriyyadakı səliqə-sahmana heyran qaldım. Hələ dəniz... Dəniz sanatoriyanın qonşuluğunda idi. Hər gün günorta çağrı istilər göydə qanadlarını daha geniş açanda sanatoriyyada dincələnləri çımbı sərinləmək üçün avtobuslarla dənizə aparırdılar. Mən soyunub dənizə girməzdən əvvəl sahildə dayanıb xəyal içində büllür dalğalara bir xeyli baxırdım. Baltik dənizi o qədər təmiz, duru, aydın olurdu ki, özü boyda züm-rüd yatağına bənzəyirdi. Soyunub dənizə girmək istə-mirdim. Sanki dənizə girib çımsəm bu boyda züm-rüd yatağını cırkləndirərəm. Sonra istər-istəməz mavi donu-neçə cür, bəli, neçə cür cirkə batmış doğma Xəzərin taleyini düşünürdüm. Mənə elə gəlirdi ki, Günəş öz

alovunda necə yanırsa, Xəzər də öz sərvətində cırklə-nir. Bəli! Günəş öz alovunun, Xəzər də öz sərvətinin qurbanı olur.

Latviya alman faşistlərinin əsarətindən çıxdan qur-tamışdı. Bəli! İşgalçılardan Latviya torpaqlarından tamam çəkilib getmişdi. Biz ara-sıra Latviyanın böyük çayı Dauqavanın sahillərində maraqla gəzərdik. Ətrafdakı gözəlliklərə heyran-heyran baxardıq. Bir dəfə Dauqava-nın sahillərində gəzəndə çaya baxa-baxa Latviyanın əsarətdən qurtardığını düşünə-düşünə “Çay daşları” adlı bir şeir yazdım:

Böyük çay zəhmini yoxlasın deyə,
Kiçik daşlar üstdən keçib yeriyər.
Ancaq varlığıni saxlasın deyə,
Daşlar nə sürtülər, nə də əriyər.

Sanki yorğun çaya yük olar su da,
Ağ qozalar açar Muğan düzü tək.
Çay yükləyər axar... Daşlarsa suda
Parlar zora düşmüş insan gözü tək.

Sonra çay hardasa Vətənsiz kimi
Dənizə qarışır itər dərində.
Daşlar necə? Daha düşmənsiz kimi
Yenə ulduz-ulduz yanar yerində.

Ancaq sən demə, latışların onları alman faşistlərinin əsarətindən qurtaran ruslardan da xoşu gəlmirmiş. Mən latışların ruslara soyuq münasibətini Latviyada hər yer-də, hər zaman gördüm. Latışların aləmində əsarət elə əsarət idi. İstər qara olsun, istər qırmızı... Latviyadakı

yaraşıqlı meşələrin içərisində bəllur göllər çox idi. Kənardan baxanda o göllər yaşıl çəmənlərin üstündə məharətlə düzülmüş gümüş məcməyilərə bənzəyirdi. Mən Latviyanın o şairanə mənzərələrinə də biganə qala bilməzdim. Ona görə Latviyanın bəllur göllü ətirli meşəsinə də bir şeir yazdım:

**Min hüsnü var bu diyarda axşamların,
Son şəfəqlər yaylıq-yaylıq düşür yola.
Yaraşıqlı küknarların, şüx şamların
Gah yaşla çahr rəngi, gah da ala.**

**Deyirlər ki, zirvələrdən almış meşə
Bu vüqarı, bu zinəti, bu nizamı.
Tufanlarla dayanaraq o döş-döşə,
Yola salmış hər səhəri, hər axşamı.**

**Günəş daha batır meşə arxasında,
O kiçilir üfüqdəki ocaq kimi.
Çölün güllə naxışlanmış yaxasında
Yorğun yolcu od qalayır qonaq kimi.**

**Mavi göllər parladiqca ara-sıra
Yolçulara gülümsəyir məhəbbətlə.
Yaşıl şamlar göyü düm-düz yara-yara
Otlar üstdə yırğalanır əzəmətlə.**

**Sanki göllər yaraşıqlı bir mələyin
Mavi gözü, otlar isə kirpiyidir.
Başı üstdə gül nəfəslə bir küləyin
Tərpətdiyi topa bulud yelpiyidir.**

**O palıdlar, o küknarlar, o qovaqlar
Nə haqdasa piçıldayıb bir-birinə.
Həm yolcular, həm səyyahlar, həm qonaqlar
Heyran qalır ağacların bu sirrinə.**

Vaxtimız qurtardı. Geriyə qayıtmalı olduq. Yenə qatara mindik. Yenə meşələr. Riqadan xeyli aralandıqdan sonra qatarda bir narahatçılıq başladı. Bu təbii yol narahatlığı deyildi. Yox! Qatarda piçhapiç gəzirdi ki, Sovet hökumətindən qaçıb meşələrin dərinliklərinə çəkilmiş silahlı latışlar dəmir yolunu mühasirə ediblər. Qatarları soymaq istəyirlər. Mən öz-özümə əcəb yerdə axşamladıq dedim. Yadıma ömrümün həyəcanla, vahiməylə, təmkinlə dolu bir səhnəsi düşdü. Təbrizdən çıxan gün mindiyim qatar Culfaya çatmaq üçün mütləq Mərənddən keçməli idi. Qatarda məndən başqa Təbrizdən çıxanlar çox idi. Keçidlərdə adam əlindən tərpənmək olmurdu. Təbrizdəki atışmaların əks-sədəsi qatarın içinə də düşürdü. Bu vaxt qatarda piçhapiç gəzdi ki, xain mayor Rzanın dəstəsi Mərənddə dəmir yolunu mühasirəyə alıb qatarı saxlamaq istəyir. Onsuz da narahat olan adamlar daha da narahat oldu. Qatar gedə-gedə qaynayan qazana döndü. Ancaq sağ olsun məharət mücəssəməsi olan cəsur maşinist! Qatarla mayor Rzanın dəstəsini elə yarib keçdi ki, heç sərnişinlərin ruhu da incimədi. Bizi sağ-salamat Culfaya çatdırıldı. Riqada mindiyim qatarın taleyi isə sıx meşəliklərdə torana bürünmüdü. Mən öyrəncəli idim. Ona görə də öz-özümə “qurddan qorxan meşəyə getməz”. Nə olar, olar –

deyirdim. Ancaq qatardakı adamlar meşələrdəki ağaclarдан daha sıx birləşsələr də üzlərinə düşmüş yarpaq sarılığını gizlədə bilmirdilər. Sən demə, bu həyəcanlar, vahimələr, intizarlar nahaq imiş. Qatarımız bizi sağ-salamat qaranlıq dünyadan işıqlı dünyaya çıxartdı. Ancaq bu sağ-salamatlıq nə taleyin möcüzəsi, nə də maşinistin məharəti idi. Yox! Sadəcə olaraq meşələrdəki silahlı latışlar hələ dərinliklərdən üzə çıxıb dəmir yoluna çata bilməmişdilər. İndi qatarda onların özləri yox, haqlarında yaranmış dəhşətlə dolu rəvayətlər dolaşırdı. Biz yenidən Moskvaya gəldik. Ordan da Bakıya yollandıq...

EPILOQ

*Biz gəzdik qürbətin axarında da,
Ancaq heç olmadıq hüsnün əsiri.
Kim bilmir ömrünün axırında da
Qəribə nəfəsdir Vətən həniri.*

Biz Bakıya çatanda sanki qürbətdən Vətənə qayıtdıq. Axi Latviya dünyanın o başındadır. Biz yaxın qürbətdən uzaq qürbətə düşməşdük. İndi Təbrizin hənirini heç olmasa Bakıda duyurduq. Gecələr yatanda da çarpayıda üzümüzü Təbrizə sarı çevirirdik. Axi Təbriz o tayda da, bu tayda da bizim müqəddəs qibləgahımızdır. Bu boyda dünyada qibləgahını tanımayan adam həyatın keşməkeşlərlə dolu yollarında Günəşə dönsə də azar. Dolaşlıq yollardan baş çıxarmaz. Dəmir məsləkindən yoğrulmuş iradəsindən başqa hər şeyini itirən mühacir isə sabah qətiyyətlə dolu inamla hansı yola üz tutacağıni bilməz...

1985-1987.

KİTABIN İÇİNDƏKİLƏR

Əli Tudə	5
Proloq	9
“Yaşıl bağ”da	11
Şəkərləşən gülüşlər	19
Naxışın şeirləri	31
Aynada görüş	50
Dağının xəyal	59
Gözlənilməz qonaqlıq	66
Ayrılıqdan sonra	74
Qu quşları	88
İkinci Gülçöhrə	99
Azadlıq fədailəri	108
Ağır itki	132
Ağac təsbeh	145
Qoşa ulduz	155
Oyanan xatirələr	165
Son gediş	175
Mühacir tələbəliyi	183
Məlahətin niyyəti	196

Kişi sükutu	201
Şuşa notları	212
Ev dustağı	226
Şərq poemaları	254
Cavabsız sevgi	257
Yanıqlı təəssüf	282
İki bayram	289
Ömür qatarı	297
İt heykəli	311
Moskva səfəri	319
“Azərnəşr” duyguları	330
Döyüşən intizar	342
Gərginliyin sonu	356
Şimal təəssüratı	397
Epiloq	411

ƏLİ TUDƏ

HƏYATIM, XATİRƏLƏRİM...

(üçüncü hissə)

XVIII cild

Redaktor Natiq Cavadzadə
Rəssam Nazim Rzaquliyev
Kompüter yiğimi Yaqut Rəhimova
Kompüter işləri Sevda Allahverdiyeva

Kitab Natiq Əli Tudə oğlu Cavadzadənin
şəxsi vəsaiti ilə çap olunub.

SON

2021-18
fevral-2

Çapa imzalanmışdır 12.01.2021. Kağız formatı 60x90¹/16.
Fiziki çap vərəqi 26,0. Şərti çap vərəqi 26,0. Qarnituru Times.
Sifariş 107. Tiraj 500.

“Azərbaycan” nəşriyyatının mətbəəsində çap edilmişdir.
Az 1073, Bakı, Mətbuat prospekti, 529-cu məhəllə.
Tel.: (99412) 5380010. Faks: (99412) 5389085.
E-mail: azerb_nesch@mail.ru

